

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

ƏLİ HƏSƏNOV

GEOSİYASƏT

DƏRSLİK

- NƏZƏRİYYƏLƏRİ
- METODOLOGİYASI
- AKTORLARI
- TARİXİ
- XARAKTERİSTİKASI
- ANLAYIŞLARI

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliyinə Akademiyasının Böyük Elmi Şurasının tövsiyəsi, Azərbaycan Respublikası təhsil nazirinin 25.05.2010-cu il tarixli 650 nömrəli omri ilə ali məktəblərin "Beynəlxalq münasibətlər", "Dövlət idarəciliyi", "Regionşünaslıq", "Politologiya" və digər müvafiq ixtisas qruplarının tələbələri, o cümlədən Xarici İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin ixtisaslaşdırılmış akademiyalarının dinləyiciləri üçün dərslik kimi təsdiq edilmişdir.

BAKİ – 2010

Elmi redaktorları:

Seyfəddin Qəndilov
t.e.d., professor
Musa Qasimlı
t.e.d., professor

Redaktorları:

Mehman Abdullayev
t.e.n., dosent
Ərəstun Mehdiyev
t.e.n., dosent

Rəyçilər:

Pərvin Darabadi
t.e.d., professor
Rüstem Məmmədov
h.e.d., professor
Elçin Əhmədov
s.e.n., dosent
Elman Nəsirov
t.e.n., dosent

Ə.M. Həsənov. Geosiyasət. Dörslik. Bakı, "Aypara-3" nəşriyyatı, 2010, 604 səh.

Oxuların diqqətinə təqdim edilən bu kitabda Azərbaycan dilində ilk dəfə olaraq geosiyasının elm sahəsi kimi meydana gəlməsi, əsas analitiklərinin yaranması, formalşaması və inkişafının tarixsünasığına nəzər salınır, onun nəzəri mənbələri, qanuna uyğunluqları, obyektlər və predmetlər, kateqoriyaları, akторları ilə bağlı klassik geosiyasının xadimlərinin və müasir tədqiqatçılarının baxışları tohlil olunur, müxtəlif dövrləri və forqlı geosiyası məktəbləri təmsil edən siyasetçilərinin elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Kitabda həmçinin orta əsrlərdən başlayaraq müasir dövrdə qədər dünyada cəroyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasında münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli-dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı, boşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji tohlükəsizliyi, qlobal noqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilir, oxucunun geosiyası biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.

ISBN: 978-9952-29-029-5

© Ə.Həsənov, 2010
© "Aypara-3" nəşriyyatı, 2010

MÜNDƏRİCAT

GİRİŞ..... 7

I FƏSİL

Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixsünaslığı..... 15

- § 1.1. Planetin XIX əsre qodorki ilkin geosiyası ideya və mənbələrinin qısa tarixsünaslığı 16
 - § 1.2. Qədim Çin və Hindistanın geosiyası tolimlori 21
 - § 1.3. Ərəb dünyasının qədim geosiyası konsepsiyaları 26
 - § 1.4. Qədim yunan və romalıların geosiyası tolimlori 31
 - § 1.5. Orta əsrlərdə və yeni dövrə Avropanın əsas geosiyası tolimləri və nəzəriyyələri 36
- Təkrar və məşğılə sualları 46

II FƏSİL

Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri 47

- § 2.1. Kontinental Avropa klassik geosiyasət məktəbi: yaranması, xarakteristikası və əsas nəzəriyyələri 48
 - § 2.2. İngilis-amerikan klassik geosiyasəti: yaranması, əsas nəzəriyyələri və xarakteristikası 77
- Təkrar və məşğılə sualları 92

III FƏSİL

İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyası konsepsiyaları və hədəfləri 95

- § 3.1. Almaniyanın geosiyasəti 95
- § 3.2. Yaponianın geosiyasəti 100
- § 3.3. SSRİ-nin geosiyasəti 105
- § 3.4. Böyük Britaniyanın geosiyasəti 106

§ 3.5. Amerika Birleşmiş Ştatlarının geosiyası 108
<i>Təkrar və məşğələ sualları</i> 111

IV FƏSİL

XX əsrin ikinci yarısı və müasir dövrədə Qərb ölkələrinin geosiyası 113
§ 4.1. Avropa Kontinental geosiyası: xarakteristikası və əsas konsepsiyaları 113
§ 4.2. İngilis-amerikan Atlantik geosiyası: xarakteristikası və əsas nəzəriyyələri 131
<i>Təkrar və məşğələ sualları</i> 163

V FƏSİL

Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları 165
§ 5.1. Rusiyanın orta əsr və yeni dövr geosiyası cərəyanları və ideyaları 166
§ 5.2. Rus geosiyasətinin mənbələri və klassik geosiyasi nəzəriyyələri 174
§ 5.3. Klassik rus geosiyasında məkan və orazi mösələləri 182
§ 5.4. Rus geosiyasətinin kontinental əsası: "Avrasiyaçılıq" və onun əsas ideyaları 188
§ 5.5. XX əsrin ikinci yarısı və müasir dövrədə Rusiyanın geosiyası nəzəriyyələri və cərəyanları 202
<i>Təkrar və məşğələ sualları</i> 222

VI FƏSİL

Türklərin geosiyası baxışları və nəzəriyyələri 225
§ 6.1. Osmanlı türklerinin geosiyası baxışları haqqında 225
§ 6.2. Türkiye Cumhuriyyətinin banisi Atatürkün geosiyası düşüncəleri 231
§ 6.3. Türkiye soyuq müharibə dövründə: geosiyasi hədəfləri və nəzəriyyələri 238

§ 6.4. Müasir Türkiyənin geosiyası nəzəriyyələri və cərəyanları 239
<i>Təkrar və məşğələ sualları</i> 253
I-VI fəsilər üzrə istifadə olunmuş ədəbiyyat və informasiya resursları 254

VII FƏSİL

Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları) 261
§ 7.1. Geosiyasətin anlayışı 261
§ 7.2. Geosiyasətin obyekti və predmeti 267
§ 7.3. Geosiyasətin kateqoriyaları 275
§ 7.4. Geosiyasətin əsas qanunları 295
§ 7.5. Geosiyasətin funksiyaları 298
§ 7.6. Geosiyasətin metodoloji paradigmləri 301
§ 7.7. Geosiyasətin tədqiqat metodları 308
§ 7.8. Geosiyasətin aktorları 314
§ 7.9. Geosiyasətdə məkan təsəvvürü və məkan praktikası 352
<i>Təkrar və məşğələ sualları</i> 357
<i>VII fəsil üzrə istifadə olunmuş ədəbiyyat və informasiya resursları</i> 359

VIII FƏSİL

Dünyanın geosiyası strukturunun formalaşması: geosiyası dövrlər və modellər 363
§ 8.1. Dünyanın geosiyası strukturunun formalaşması xüsusiyyətləri və dünya sisteminin təsnifatı 363
§ 8.2. Dünyanın geosiyası strukturunun dövrləri və xarakterik xüsusiyyətləri 373
<i>Təkrar və məşğələ sualları</i> 439
<i>VIII fəsil üzrə istifadə olunmuş ədəbiyyat və informasiya resursları</i> 442

IX FƏSİL

Müasir dünya sistemi və onun geosiyasi reallıqları	443
§ 9.1. Müasir dünya sisteminin xarakteristikası və yeni geosiyasi meyilleri.....	443
§ 9.2. Dünyanın iqtisadi həyatının qloballaşması və dövlətlərin geoİqtisadi maraqlar sistemi	464
§ 9.3. Dünya siyasi məkanının qloballaşması və suveren dövlət hüquqları: mondializm və təkmerkəzçilik	478
§ 9.4. Dünya informasiya məkanının qloballaşması və panideya mübarizəsi	486
<i>Təkrar və məşğələ sualları.....</i>	493
<i>IX fəsil üzrə istifadə olunmuş ədəbiyyat və informasiya resursları.....</i>	495
QISA GEOSİYASI LÜĞƏT	497
İstifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları	586
Rezüome	599
Resume.....	601

G İ R İ Ş

Bəşər cəmiyyəti artıq onuncu ildir ki, XX əsr və ikinci minilliyi tamamlayaraq XXI əsrə və üçüncü minilliyyə qədəm qoymuşdur. Bu minillikdə dövlətlərin, xalqların və bütövlükdə bəşər cəmiyyətinin taleyi necə olacaq, beynəlxalq münasibətlər hansı istiqamətdə cəreyan edəcək, bütün dünyani, ayrı-ayrı geostrateji regionları və ölkələri hansı tale gözləyir, getdikcə qloballaşan, lakin regional, etnik, dini, milli münaqışların sayının artlığı planetimizdə vəziyyət necə olacaq - bütün bunlar özünün obyektiv və əhatəli elmi cavabını gözləyir.

Bəşəriyyətin gələcəyini proqnozlaşdırın müxtəlif siyasi, içtimai və elmi dairələr, politoloqlar, tarixçilər, filosoflar, astroloqlar, parapsixoloqlar, ekstrasenslər: "dünyanın və tarixin sonunun çox da uzaqda olmamasından" tutmuş, "bəşəriyyəti gözləyən parlaq və firavan gələcəyə" qədər - XXI əsrde insanlığın yaşayacağı müxtəlif talelər haqqında hər gün fərqli proqnozlar verirlər. Ayrı-ayrı elm sahələrini əhatə edən tədqiqatçıların bəziləri müasir geosiyasi və beynəlxalq münasibətləri, global dünya nizamını yaxşılaşdırmaq üçün liberal-demokratik dəyerlərin inkişafı zərurötündən, digərləri bəşəriyyəti təhdid edən millətçi-etnik hissələrin və bu əzminde etnik qarşidurmaların, mədəniyyətlərarası münaqışların, sosial, iqtisadi, maliyyə və ekoloji fəlakətlərin qarşısının radikal yollarla alınması ehtiyacından və s. bəhs edirlər. Lakin hamının ortaq fikri ondan ibarətdir ki, sürtələ inkişaf edən, dəyişən və qloballaşan dünyada bəşəriyyəti təhdid edən hadisələr və proseslər geniş geosiyasi düşüncəyə, ciddi qlobal yanaşmaya və peşəkar tədqiqata söykənən cavabını gözləyir. Geosiyasətçi alim V.A.Derqaçovun qeyd etdiyi kimi, XX əsr elmi-texniki tərəqqinin zəfər dövrü olsa da, bəşəriyyəti düşündürən və narahat edən, hər bir ölkəyə və dünyaya birliyinə öz gələcəyini mən-

tiqi və elmi əsaslarla planlaşdırmağa imkan veren universal bir elm sahəsi yarada bilmədi. Bütün dünyada və hər bir ölkədə ayrılıqda geniş və strateji dünyagörüşünə, qlobal düşüncə tərzinə, operativ qərar qəbul etmək bacarığına, konkret məkan və şəraitdə doğru yol seçmək imkanına malik olan peşəkar siyasetçi və siyasetçinəsənə alım çatışmazlığı özünü göstərir.

Elmi təməli, tədqiqat obyektləri və əsas prinsipləri XX əsrin I yarısında qoyulmuş **Geosiyasət** bu günə qədər elə ciddi döyişikliklərə məruz qalmadan dövlətlər arasında əlaqələrə, o isə öz növbəsində beynəlxalq münasibətlərə praktik təsir göstərir. Hər bir dövlət milli və cəmiyyət maraqlarını ortaya qoyaraq siyasi, iqtisadi, mədəni və sosial sahədə planetar həyatın müəyyən etdiyi səviyyəyə çıxır, məxsusi milli təhlükəsizlik doktrinası əsasında ölkəsinin və beynəlxalq güclərin imkanlarından istifadə etməklə daxili və xarici münasibətləri və digər geosiyasi vezifələri həll etməyə çalışır.

Orta əsrlərdən başlayaraq bu günə qədər beynəlxalq münasibətlərin ruhunu və dünya siyasetinin əsas prinsiplərini bütövlükdə böyük dövlətlər, onların yaratdığı imperiyalar, strateji məqsədlərlə birləşmiş dövlət birləkləri və başqa planetar güclər həll etmiş və etməkdədir. Əslində, dünyadakı birgəyaşayış normalarını da, beynəlxalq davranışın qaydalarını da mehz həmin dövlətlər müəyyən edərək, iradələrini birbaşa və yaxud dolayı ilə digər dövlətlərə qəbul etdirir, dünyanın geosiyasi xəritəsini çizir, strukturunu formalaşdırır, dövlətlərəsənə arbitr və idarəetmə funksiyalarını icra edirlər.

Müasir dövrde bu güclər dünyada mövcud olan maddi və mənəvi sərvətlərin, geo-iqtisadi və strateji xammal ehtiyatlarının, geosiyasi təsir dairələrinin bölünməsində, planetar səviyyədə mal və xidmətlərin qiymətlərinin müəyyən olunmasında əsas məsələləri həll edirlər. O ki qaldı digər dövlətlərə, onlar mövcudluqları dövründən başlayaraq bu günə qədər öz iqtisadi və milli müstəqilliklərini təmin etmək, böyük dövlətlərdən qorunmaq və suveren yaşamaq üçün ayrı-ayrılıqda və başqa dövlətlərlə birləşdə mübarizə aparrıllar.

Təcrübə göstərir ki, beynəlxalq münasibətlərin subyektlərinin və əsas aktorlarının sayı və tərkibi istisna olmaqla, formalşamışa başlaşdıığı Vestfal (1648) sülhündən günümüze qədər nə mahiyyəti, nə də ki, xarakteri ciddi şəkildə döyişməmişdir. Bu günün özündə də həmin münasibətlər dünyadan mövcud maddi və mənəvi dəyərlərinin və əsas geosiyasi məkanlarının fövqəlgilər arasında bölgündürülməsi üzərində qurulmuşdur. Əlbəttə, müasir dövrde başqa dövlətlərin ərazisini, bəzi istisnalar nəzərə alınmazsa, açıq-aşkar işğal etmək çox asan məsələ olmasa da, iqtisadi, siyasi, sosial, informasiya və başqa vasitələrlə bu əraziləri təsir altına salıb istismar etmək ideyası və praktikası geniş tətbiq edilməkdədir. Bütün bunlar klassik və müasir geosiyasətin realist yanaşmasının göldüyü ümumi qənaət və nəticədir.

Böyük coğrafi kəşflər, XIX əsrin əvvəllərindən dünyada genişlənən müstəmləkələr uğrunda mübarizə və böyük imperiyaların yaranması ilə, demək olar ki, eyni zamanda Avropada formalşamışa başlayan geosiyasət elmi, təəssüflər olsun ki, o dövrün işğal və müstəmləkə siyasetinin təsirindən azad olub müstəqil bir tədqiqat sahəsinə, öz qanunları ilə fəaliyyət göstərən obyekтив elmə çevrilə bilədi. Geosiyasət elmi və o dövrün geosiyası düşüncə sahibləri ən yaxşı halda müstəmləkə ərazilərini genişləndirməklə və qonşu dövlətlərlə bu istiqamətdə münasibətləri qaydaya salmaqla məşğul olan siyasi və dövlət xadimlərinin məsləhətçisi və yolgöstərən rolunu icra edirdilər.

XX əsrin elmi-texniki zəfəri də geosiyasəti ayrı-ayrı geosiyasi güc mərkəzlərinin, böyük dövlətlərin və qarşılardan ideoloji-sinfi blokların təsirindən xilas edib, onun həqiqi elm kimi formalşamasına şərait yaratmadı. Geosiyasət bu dövrə də gələcəyi proqnozlaşdıraraq insanlıqda doğru hədəfləri göstərmək işinin öhdəsindən gələ bilmədi. Halbuki, bütün bəşəriyyətin də, milli geosiyasi marağı olan ayrı-ayrılıqlıda hər bir dövlətin də gələcəyi məhz bu elmin obyekтив və tərəfsiz inkişafını tələb edirdi.

Lakin keçən dövrədə arzu edilən seviyyədə olmaması da, geosiyasət elmi tədricon inkişaf etmiş və dövrün geosiyası suallarına cavab axtarmağa soy göstərmişdir. XIX əsrin ikinci yarısından günümüze qədər əvvəl böyük müstəmləkə imperiyalarında (Böyük Britaniya, Fransa, Osmanlı, Avstriya-Macaristan, Almaniya, Yaponiya, Çin, ABŞ, Rusiya), İkinci Dünya müharibəsindən sonra isə əsasən ABŞ və onun NATO üzrə böyük tərəfdəşları olan Qərb dövlətlərində, SSRİ və Çində güclü geosiyasət mərkəzləri, elmi, siyasi və geostrateji tedqiqat institutları yaradıldı.

SSRİ-de və Çində ABŞ və Qərb dövlətlərindən fərqli olaraq, geosiyası tedqiqatlar xüsusi məxfi mərkəzlərdə aparılırdı. Bu tedqiqatlar geniş əhali kütləsi üçün nəzərdə tutulmamışdı, onlardan daha çox müvafiq dövlət qurumları, rəhbər işçilər və strateji təyinatlı idarələr üçün müxtəlif arayışların hazırlanması məqsədilə istifadə olunurdu. Bu fənnin ali təhsil müəssisələrinəndəki tədrisi də geniş elmi-pedaqoji və tələbə dairələri üçün qapalı idi və onu ictimaiyyətə "saxta, irticəi və burjua-imperialist siyasetinin əlaməti kimi" təqdim edirdiler. Lakin əslində həm SSRİ, həm də Çinin real həyatının bütün seviyyələrində - daxili və xarici siyaset məsələlərinin, hərbi-strateji planlaşdırılmaların, ictimai, demoqrafik, mədoni-mənəvi və informasiya fəaliyyətinin qurulmasının əsasında möhz geniş geosiyasi təhlillər və tedqiqatlar dayanırdı.

SSRİ-nin və sosializm düsərgəsinin dağılması, yeni müstəqil dövlətlərin yaranması və dünya siyasetinə qatılması XX əsrin sonuna yaxın geosiyası tedqiqatlara və tedqiqatçılara ehtiyacı daha da artırdı. Sovet dövründə əsas geosiyası tedqiqat mərkəzləri və geosiyasətçilər daha çox Moskvada fəaliyyət göstərirdilər. Azərbaycan kimi müttəfiq respublikalarda geosiyası tedqiqatlardan, onların nəticələrinin açıqlanmasından və yerli tedqiqatçıların bu işə cəlb olunmasından səhəbət belə gedə bilməzdii.

Hazırda bütün Avrasiya bölgəsində, xüsusən Türkiyə və postsovvet məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin

subyektiñə çevrilmiş dövlətlərdə müxtəlif geosiyasi mərkəzlər geniñ tədqiqatlar apararaq özlərinin milli təhlükəsizlik məsələləri, milli maraq dairələrinin və hədəflərinin qorunması, daxili və xarici təhdidlərin müəyyənləşdirilməsi, təhlükəsizlik doktrinalarının yaradılması və s. strateji vəzifələrin reallaşdırılması zərurəti ilə üzləşmişlər. Bütün bu və digər vəzifələr hər bir ölkənin siyasi və elmi dairələrindən, müvafiq rəsmi strukturlarından geniş geosiyasi tədqiqatlar və strateji araşdırımaların aparılmasını tələb edir.

Oxucularım mühakiməsinə təqdim edilən bu kitabda ilk dəfə olaraq Azərbaycan dilində geosiyasətin ayrıca bir elm sahəsi kimi meydana gəlməsindən günümüze qədər olan tarixi çörçivəsində əsas anlayışlarının yaranması, formalamaşması və inkişafının tarixşünaslığına qisa nəzer salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir geosiyası tədqiqatçılarının baxışları təhlil olunur, müxtəlif dövrələri və fərqli geosiyasi məktəbləri təmsil edən siyasətsünsəslərin fikirləri və nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur.

Dərslikdə müasir Qərb dövlətlərinin, Rusiya, Çin, Türkiye və digər böyük ölkələrin aparıcı geosiyası tədqiqatlarından və ümumişmiş əsərlərindən istifadə olunmaqla azorbaycandilli oxucular üçün ümumi şəkildə: 1648-ci ildən başlayaraq müasir dövrə qədər dünyada cərayan edən əsas geosiyası hadisələr, planetin geosiyası xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, millidövlət maraqları uğrunda mübarizə və yeni dünya nizami, bəşəriyyəti təhdid və möşğül edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq dəsimalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri və s. geostrateji məsələlər haqqında müfəssəl məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.

"Geosiyasət" kitabının Azərbaycan oxucusu üçün, xüsusən də müvafiq sahələrin toləbə və doktorantları üçün dörslik kimi hazırlanmasını nəzərə alaraq, onun müvafiq hissələrində dünyanın esas geosiyasi güclərinin bizim ölkənin də yerləşdiyi Avrasiya məkanındaki maraqlarına, Xəzər-Qara deniz hövzəsi və Cənubi Qafqazda yürüdükləri siyasetə və bu siyasetin Azərbaycanın bugünkü və gələcək geosiyasi vəziyyətinə təsirini məsələlərinə toxunulur. Lakin xüsusü qeyd etməliyik ki, "Geosiyasət" akademik elm olmaqla yanaşı, həm də praktik fəaliyyət üçün rəhbər tutulan tətbiqi sahədir. Hər bir müstəqil ölkədə, o cümlədən Azərbaycan Respublikasında ölkənin geosiyasi inkişaf tarixinə, müsəir milli inkişaf və təhlükəsizlik maraqlarına, onun təmin edilməsi ilə bağlı dövlət siyasetinin şərhinə, ölkəmizin geosiyası və geostrateji kodunun, xarici və milli siyaset konsepsiyasının hazırlanması, milli maraqlar və onun çərçivəsinin müəyyənlenməsi və qorunması və s. kimi çoxsaylı geosiyasi məsələlərin araşdırılmasına da xüsusü diqqət yetirməli və ayrıca tədqiqat əsəri həsr edilməlidir. Azərbaycanın geosiyasi perspektivləri və gələcəyi ilə bağlı mövcud təhdidlər, yarana biləcək hər hansı problemlər, onların aradan qaldırılması yolları və s. mütəmadi olaraq nəzəri və praktik cəhətdən təhlil olunmalıdır.

Fikrimizcə, Azərbaycanın geosiyası perspektivlərində mühüm əhəmiyyət kəsb edən dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə əlaqələri və münasibətləri, xüsusən Xəzərin enerji daşıyıcılarının istismarı və dünya bazarlarına çıxarılması, neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması və təhlükəsizliyinin təmin edilməsi problemlərinin tədqiqi də günün aktual məsələləri sırasındadır. Gələcək tədqiqatlarda, eyni zamanda Azərbaycan dövlətinin ölkədə, regionda və dünyanada yürütdüyü geosiyası və geostrateji dövlət siyasetinin və atdığı praktik addımların, dünyanın, regionun və Avropanın təhlükəsizlik, enerji, tranzit-keçid, beynəlxalq daşımaları və nəqliyyat-kommunikasiya sisteminde iştirakı məsələləri,

Cənubi Qafqazı və ölkəmizi təhdid edən təhlükəsizlik, enerji, demografik və s. kimi qlobal proseslər də şəhər və təhlil olunmalıdır.

Müsəir dönyada geosiyasət elminin vəzifəsi təkcə akademik formada boşriyyətin və ölkələrin birləşməsi normalarını və təhlükəsiz əlaqəcini planlaşdırmaqla yekunlaşdırır. Bu elmin vəzifəsi həm də beynəlxalq siyasetdə müxtəlif açıq və qapalı əməkyyətləri dəyərləndirmək, forqlı iqtisadi-sosial, ekoloji, demografik, informasiya, dini, mədəni vəziyyəti olan ölkələrlə əlaqələri düzgün planlaşdırmaq və münasibətlər yaratmaq baxımından hər bir dövlətin ali rəhbərlərində, siyasi və ictimai xadimlərə, idarəcilik, hərbi, təhlükəsizlik və strateji planlama ilə məşğul olan məmurlarda, millət vəkillərində və bütün milli elitada geniş geosiyasi düşüncə yaratmaqdan və geosiyasi təfəkkürü inkişaf etdirməkdən ibarətdir.

Beynəlxalq münasibətlərin bütün səviyyələrində – ölkələrarası, təşkilatlararası və hətta ayrıca götürülmüş fordlararası əlaqələrdə geosiyasi vəziyyətin düzgün qarvamması, məlumatların, biliklərin dolğun qiymətləndirilməsi mühüm əhəmiyyət kosub edir. Bu monada da təqdim olunan dörslik təkcə ali məktəblərin müvafiq ixtisasları üzrə təhsil alan toləbə və doktorantlar, habelə elmi işçilər üçün deyil, həm də mütəxəssislər, dövlət qulluqçuları, siyasetçilər, millət vəkilləri və on geniş intellektual toboq – milli elita üçün əhəmiyyətli ola bilər.

I FƏSİL**GEOSİYASƏTİN İLKİN MƏNBƏLƏRİ
VƏ İNKİŞAF TARİXİ:
QƏDİM VƏ ORTA ƏSRLƏR DÖVRÜNÜN
GEOSİYASI İDEYA VƏ NƏZƏRİYYƏLƏRİNİN
TARİXŞUNASLIĞI**

Geosiyasətin xüsusi bir elmi tədqiqat sahəsinə çevrilməsi və onun nəzəri-metodoloji əsasları birdən-birə meydana çıxmamışdır. Bunun üçün bəşəriyyət uzun bir dövrü əhatə edən nəzəri və praktiki inkişaf dövrü yaşamışdır.

Geosiyasət əsasən XIX əsrin sonlarından başlayaraq və XX əsrin birinci yarısında xüsusi elmi istiqamətə çevrilmişdir. Bu proses o zaman daha çox akademik elmi ehtiyac kimi deyil, dövrün dövlət siyasetini (xüsusən hərbi strategiyasını) planlaşdırmaq və siyasi xadimlərə praktik tövsiyələr vermek ehtiyacı kimi meydana gəlmış və əsasən tətbiqi elm kimi formalılmışdır. Geosiyasət yalnız XX əsrin əvvəllərindən başlayaraq, Avropana elmi biliklərin inkişafı, xüsusən, yeni siyasi reallıqların dərk edilməsi tolobatı ilə bir qədər de inkişaf etmiş və tədricon akademik elma çevrilmişdir.

Klassik geosiyasətçilər bu elmə ilk dövrlərdə sosial-fəlsəfi anlamda yanaşır və geosiyasətdən əsasən milli maraqların qorunması məqsədilsə istifadə edirdilər. Bu zaman ölkənin məkan, ərazi və sosial xarakteristikası kimi coğrafi amillərdən dövlətlərarası münasibətlərdə istifadə olunmasına xüsusi diqqət yetirilirdi. Dövlətin coğrafi vəziyyəti, məkan xarakteristikası, ərazisi, əhalisi, qonşuları və s. məsələlər klassik geosiyasət yaradıcılarının əsas tədqiqat obyekti idi. Bu elm əsasən məkan uğrunda mübarizə, müstəmləkəçiliyin güclən-

məsi və dünyanın milli, sosial sinti-ideoloji zəmində bir-birinə zidd olan cəbhələrə bölgünməsi dövründə (1900-1939) formalasdığına görə müəyyən qədər sinti, siyasi və deməli, *subjektiv xarakter* daşımışdır.

1.1. Planetin XIX əsrə qədərki ilkin geosiyası ideya və mənbələrinin qısa tarixşünashığı

Qədim dünyanın filosof, səyyah və tarixçilərindən tutmuş, XIX əsrlərin strateq dövlət başçıları və onların ətrafindakı intellektual mütəfəkkirlərə qədər – hər kəs yaşadığı ölkə və ərazilərin təbii, coğrafi, tarixi, mədəni, hərbi və geosiyasi məsələlərini öyrənir, cəmiyyət həyatını planlaşdırır və idarə edir, qonşularla bu və ya digər münasibətlər qurur və ünsiyyətə daxil olurdu.

Sadəcə bu fəaliyyəti bəhs olunan dövrə ümumiləşdirən və elmi əsaslarla formalasdıran *geosiyasət* adlı elmi mərkəzlər yox idi.

Geosiyasət elminin ilkin mənbələrini və intellektual əsasını XVII-XIX əsrlərdə Avrопada və dünyada mərkəzləşmiş dövlət və müstəmləkəcilik hərəkatını başlayan, geniş geosiyasi təfəkkürə malik olan bəzi krallar, dövlət başçıları, hərbi sərkərdələrin və onları əhatə edən coğrafiyaçı-səyyah alimlərin, qabaqcıl mütəfəkkirlərin ideya və düşüncələri, onlara məxsus əsərlər təşkil edirdi. İngilis tarixçisi A.Toynbinin sözləri ilə ifadə etsək: – avropalıların dünyanın başqa əhalisi ilə ilkin dramatik töməsləri yeni tarixin ən əsas hadisəsinə çevrildi və bundan sonra "hamının vahid məkan və zaman çərçivəsində yaşamağa möhkum olduğu" həqiqətini insanlığa anlatdı.

Əlbəttə, dəyişən tarixi mühit və yeni geosiyasi reallıqlar dövrün bütün aidiyatlı instansiyalardan, düşüncə adamlarından beynəlxalq və dövlətlərarası münasibətlərin, geosiyasi fəaliyyətlərin təbiətini, baş verməsi və inkişafının səbəb və nəticələrini, ümumiləşmiş meyl və qanunaugunluqlarını, məkan-ərazi amillərinin dünya niz-

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrinin tarixşünaslığı

minin yaranmasına təsirini və s. geosiyasi məsələləri öyrənməyi təvb edirdi.

Bəhs olunan dövrdə həm təbii, həm də sosial-humanitar elmlərə malum olan biliklər, faktlar və nəzəriyyələr geosiyasətçilərin istinad etdiyi ilkin mənbələr idi. Belə biliklər sırasında tədqiqatlarda ilk övbədə, o dövrə elmdə geniş tətbiq olunan *Coğrafi determinizm* zəriyyəsinin adı çokılır. Cünki geosiyasi tədqiqatlara başlayan insanların və xalqların həyatının, mədəniyyətinin, sosial qurumun, xarakter və davranışının təbiətdən, ətraf mühitdən asılılığı dövlətlərin inkişafının çay və donızlardan, olverişli iqlim və səhər torpaqdan, onun tohlükəsizliyinin təbii istehkam, dağ, meşə və digər qoruyucu vasitələrdən və s. asılı olduğunu elm xadimləri artıq dərk edirdilər.

Bundan başqa, bəhs olunan dövrə elmə bir çox utopik "*organik nəzəriyyələr*", dövlətin, xalqın bioloji orqanizmə müqayisəsini təqiq edən ideyalar bəlli idi. Odur ki, klassik geosiyasətçilər cəmiyyətdən gələn hazır coğrafi-məkan orqanik nəzəriyyələrini bilirdilər və onların əsasında konsepsiyalarını inkişaf etdirmək imkanına malik idilər. Əlbəttə, elmdə hər şeyi təbii-tarixi qanunaugunluqla izah etmək müəyyən qədər asan olduğu üçün klassik geosiyasətçilər də bundan geosiyasətin əsas mənbələrindən biri kimi lazımlı gəldikcə istifadə edirdilər.

Geosiyasət elminin ilkin mənbələri və nəzəri-metodoloji əsasları sırasına tədqiqatçılar həm də XIX əsrin ortalarında meydana çıxan O. Kantın "*pozitivism*", Ç.Darvinin "*təbii inkişaf*" və b. nəzəriyyələrini də aid edirlər.

Bu nəzəriyyələr insanların həyat və fəaliyyətinin, mədəni-sivil inkişafının, dövlətlərin davranışını və dövlətlərarası münasibətlərin səbəb və nəticələrini və s. geosiyasi problemləri bilavasitə izah edirdi.

Məsələn, sosial-dərvinizm izah edirdi ki, dövlətlər və xalqlar arasında mühərbişələr, münaqişələr, iqtisadi, mədəni rəqabət təbiidlər.

və milli inkişafın əsasını təşkil edir. Əlböttə, nəzərə alınsa ki, o dövrde klassik geosiyasət əsasən ərazi ekspansiyası və məkanların ələ keçirilməsi, onlar üzərində geostrateji nəzarotin tətbiq edilməsi vəzifələrinin reallaşdırılması ilə məşğul olurdu, onda sosial darvinizm ideyasının geosiyasətcilər üçün çox ciddi mənbə və nəzəri əsas rolu oynadığına heç bir şübhə qalmır.

Yalnız müasir dövrde geosiyasətin funksiyaları sırasına bir elm kimi: müxtəlif güc mərkəzlərinin qlobal səviyyədə strateji məkanları üzərində müxtəlif xarakterli – hərbi, iqtisadi, siyasi, mədəni, sosial, informasiya, ekoloji və s. nəzarət imkanlarının vəziyyətini, dinamikasını və meyllerini öyrənmək kimi məsələlər əlavə olunmuşdur.¹

Coğrafi amillərin və təbii hadisələrin beynəlxalq siyasətə və dövlətlərin fəaliyyətinə təsirinin öyrənilməsi müvafiq olaraq geosiyasi tədqiqatların və nəzəriyyələrin intensivləşməsinə təkan verirdi. O zaman bu tədqiqatlar əsasən digər elmlərin – felsəfə, tarix, coğrafiya, hərbi strategiya və s. çərçivəsində aparılırdı.

Geosiyasi düşüncələrin və nəzəriyyələrin tarixşunaslığı bəşər tarixinin qədim dövrlərində başlayaraq dövlətlərin yaranışının və inkişafının bütün mərhələlərini özündə əks etdirir.

Qədim dünyada geosiyasi problemlərə maraq təsadüfi deyil, bir çox *obyektiv proseslərin* təsiri altında yaranmışdır.

Dünyada son minilliklərdə insan cəmiyyətlərinin inkişafındakı bəzi ümmükləşmiş nümunələr, təkrarlanan proseslər, bir çox oxşar hadisələr geniş təxəyyüllü insanlarda müyyən ümmükləşmələr aparmağa və müvafiq nəticələrə gəlməyə əsas vermişdir.

Tədqiqatçıların fikrincə, dünyada ümmükləşmə nəticəsində müyyən elmi qənaətə gəlmək imkanı verən geosiyasi proseslər bunlardır:

Birincisi, uzun illər boyu konkret məkanda formalşan və bəzi qanuna uyğun amillərin təsiri altında inkişaf edən sivilizasiyalar və sivilizasiya mərkəzləri idi. Əksəriyyəti ilkin olaraq bəlli məkanlarda

¹ Muxaev P.T. Geopolitika. M., 2007, c. 103.

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrin tarixşunaslığı

yaranmış belə sivilizasiyalar və onları yaradan "mədəni xalqlar" sonradan ətraflarındakı "qeyri-mədəni" xalqların məskunlaşduğu əraziləri işğal edərək "həyatı məkanına" qatmış və onu daha da genişləndirmişdir (bu nəticəyə onlar çinlilərin, iranlıların, əroblorın, mongol və osmanlıların yaratdığı böyük imperiyaların və ətraflarında həyata keçirdikləri ekspansiya fəaliyyətinin nəticəsində çıxış etməklə gəlmişdir).

Ikinciisi, ekstensiv iqtisadi inkişaf dövründə (əsasən əlavə xəmal, sərvət və ərazilərin ələ keçirilməsi yolu ilə nail olunan inkişaf) məkanların ələ keçirilməsi geosiyasi fəaliyyətdə həllədici amil kimi gündəmə golirdi. Odur ki, böyük dövlət və sivilizasiya daşıyıcısı olan ölkələrin siyaseti mütləq şəkildə imperiya xarakteri kəsb etməli və həmin ölkələr daim ətrafdakı əraziləri nəzarət altına alaraq genişlənməli idi.

Üçüncüüsü, bütün əvvəlki ilkin sivilizasiyalar çay sahillərində yaranmışdır. Bu bəşəriyyətin primitiv həyat fəaliyyətinin ortaya çıxardığı bir həqiqət və qanuna uyğun nəticə idi. Odur ki, təbii amillərin insan həyatındaki rolü nəzərəçarpacıq dörocdə dıqqəti cəlb edirdi və aktual idi.¹

Bizim eradan əvvəl (b.e.o.) birinci minillikdə planetimizdə iki mühüm hadisə baş vermişdir. Bunlardan biri, yer kürosi iqliminin – "həyatı məkanın" birlən-birə nəzərəçarpacıq dörocdə dəyişərək soyuması, ikincisi isə, insanların şüurunda baş vermiş inqilabi dəyişikliklərlə bağlı idi. Bu inqilabi dəyişikliklər insanların o vaxta qədərki inkişafına – Misir, Mesopotamiya, Babil, Yunanistan və başqa qədim sivilizasiyalara olan həyrotamız mistik marağını yeni, realist təbiət və inkişaf dünyagörüşü ilə ovozlomaya şərait yaradırdı.

Alman filosofu, tarixçi və psixoloq alim Karl Yaspers (1883-1969) Avropada birincilər sırasında belə bir nəticəyə golmuşdur ki, insan düşüncəsi bütün dünyada (Hindistan, Çin, Avropa, Yaxın Şərqi və s.) ilk dəfə bütöv olaraq özünü, imkanını və ətraf aləmə təsir et-

¹ Muxaev P.T. Göstərilən əsəri, s.71-72.

mək gücünü hiss etmişdir. O, bu dövrü "məhvər dövrü" adlandıraq yazırkı ki, insanlar artıq əvvəlki mifoloji dünya düşüncəsindən, ona təsiretmənin mifoloji, psixoloji və dini təsirindən xilas olaraq real düşünməyə və öz şəxsiyyəti, gücü ilə ətrafa təsir etməyə başlayır. Bu, alimə görə, sözün həqiqi mənasında, insan düşüncəsinin inqilabi əvvəliliyi idi. Cəmiyyətlərdə baş verən sonrakı hadisələr isə insan şəxsiyyəti və düşüncəsi ilə, zamanı və məkanı dəyişən dəyəri ilə ölübüldür.

Real düşüncəyə yiyələnən insanlar artıq özünə qapılaraq fantastik və səmavi güclərə ümidi bağlamaqla deyil, sərhədsiz imkanlarından çıxış edərək real hərəkət etməyə başlayır.

Yaspers bizim eradan əvvəl yaşamış bütün xalqları "tarixilər" və "qeyri-tarixilər" olmaqla iki qrupa ayırdı. Tarixilərə o, "məhvər xalqları": çinliləri, hindliləri, yunanları, yəhudiləri, qeyri-tarixilərə isə digər xalqları aid etmişdir. Tarixi xalqları da o, öz növbəsində, yunan və çinlilərin simasında qərb və şərq xalqlarına bölərək, şərq-qərb sivilizasiyasının onlar tərəfindən formalasdırıldığını, intellektual inqilabın məhz bu xalqların içinde və onların ərazisində baş verdiyini və sonradan digər ərazilərə yayıldığını iddia etmişdir. Alimə görə, əgər əvvəlki insanlarda geosiyasi düşüncə, ətraf aləm, dünyanın quruluşu, dövlətlərin məskunlaşması və s. məsələlər haqqındaki biliklər idealist ənənələrə və məstik fikirlərə söykönirdi və ideal dünya arzusu, istəkləri üzərində qurulurdusa, bizim eranın birinci əsrindən artıq realist düşüncə tərzi insan fikirlərinə hakim kəsilməyə başlayır. Bu dövrde məkan, dövlət və hakimiyət əlaqələri, coğrafi mühit və siyasi inkişaf arasındaki bağlılıqlar və s. geosiyasi proseslər tədricən insanlar tərəfindən dərk olunmağa və həyata keçirilməyə başlanılır. Real düşüncə tərzi insanlarda artıq onları əhatə edən aləm və gündəlik rastlaşıqları proseslər haqqında praktik fəaliyyətə imkan yaradır. İnsanlar dövlətlərin gücü ilə onun yerləşdiyi ərazi arasında əlaqə və bağlılıq axtarmağa başlayır, buna uyğun olaraq, coğrafi mühitin siyasi fəaliyyəti, siyasi ehtiraslara, adət-ənənələrə,

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrinin tarixşunaslığı

davranış normalarına və ictimai quruluşa təsirinin öyrənilməsi ehtiyacları meydana çıxır. Bunların öyrənilməsi isə öz növbəsində insanları səsiomədəni və siyasi identik insan cəmiyyətləri yaratmağa və onları idarə etməyə ruhlandırır. Müvafiq olaraq, cəmiyyətlərin, dövlətlərin ətraf aləmlə, qonşu dövlətlərlə münasibətlərə girməsi və bu münasibətlər qurması onları digər geosiyasi və geostrateji addımlar atmağa sövq edir.¹

Göründüyü kimi, ilkin mərholodu qədim dönyanın geosiyasi təfəkkürü əsasən, dini-mifoloji düşüncə üzərində qurulmuş ideyalar və fəaliyyətlə nizamlanırdısa, tarixin müyyəton mərhələsində və müxtəlif amillərin təsiri altında insanların real düşüncəsi və buna müvafiq olaraq da real nəzəriyyələri meydana gəlməyə başlayır. Geosiyasət elminin tarixini də məhz həmçinin dövrə aid edirlər.

1.2. Qədim Çin və Hindistanın geosiyasi təlimləri

Tədqiqatçıların fikrincə, dünyada on qədim geosiyasi təlim nümunələri Şərqiye (Çin, Hindistan, Ərəb dünyası və s. məkanlarda) meydana gəlmişdir.

Çin ərazisində ilk dövlət birliklərinin yaranması eramızdan əvvəl II minilliyyin əvvəllərinə təsadüf edir. B.e.o. XVIII əsr də Şan tayfası ölkəni hakimiyəti altında birləşdirmişdi. Uzun müddət vahid dövlətin tərkibində olan Çində e.o. V əsr də daxili çöküşmələr başlamış və dövlət müxtəlif padşahlıqlara parçalanaraq xarici istilalar üçün əlverişli vəziyyətə düşmüşdür. Məhz elə bu dövrdən başlayaraq Çin imperiyası xarici dövlətlərin basqınlarına moruz qalır və Çin xalqı yadelli işgalçılara mübarizəyə qalxmaga məcbur olur.

Tədqiqatçılar Çində ümumiyyətlə, milli birliyin və milli formalaşmanın tarixini Cjou imperiyası dövrünə aid edirlər. Bu dövr ölkə tarixində xaricilərə qarşı ümumÇin mübarizə hərəkatının başlanmasına kimi səciyyələnir. Məhz bu dövrdə Çində əhalinin düşüncəsinə

¹ Myxaeb P.T. Göstərilən əsəri, s.72-73.

kütləvi hakim kosılın mərkəzloşmış Çin geosiyası ideyaları və doktrinaları meydana gəlməyə başlamışdır.

Qədim çinlilərin geosiyasi düşüncələrini əsasən bu ölkə "səma altında dünyanın mərkəzi" (çin dilində "tyan") idi. Əslində, Çin adı da məhz "Orta İmperiya" sözündən yaranaraq Cjunko – Çin (Orta dövlət) sözündən meydana gəlmışdır. Həmin dövrən başlayaraq Çin imperiyası mərkəzloşmış dövlət sistemindən, əlverişli coğrafi şəraitdən və onların ifadəsilə söyləsək, "Allahların onlara bəxş etdiyi üstünlüklerdən" istifadə edərək dövrün ən inkişaf etmiş texniki, mədəni və hərbi imperiyasını yaradaraq, bütün ətraf əraziləri özlərinə birləşdirməyə başlamışlar.

Böyük Çin imperiyasının çıxırlanmə dövrü b.e.ə. III əsrə Sin sülaləsi dövrüne təsadüf edir. Bu sülalənin hakimiyyəti dövründən başlayaraq Çində mərkəzloşmə prosesi tam başa çatır və Cənub-Şərqi Asyanın bütün əraziləri onun tərkibinə qatılır.

Qədim Çin dövlətinin rəhbərləri dövlətin ətraf aləmlə hərbi, siyasi və geostrateji məsələlərini planlı şəkildə, real və praqmatik idarəciliyə əsasında həyata keçirərək, dünyanın digər ölkələri və xalqları ilə münasibətlərin ciddi və sistemli bir strategiyasını yaratmışdır. Bu strategiyada xarici işğalçılarla mübarizə vəzifəsi ümumi idarəciliyin mühüm tələbi kimi gündəlikdə dururdu. Əslində xarici işğalçılara qarşı mübarizə tək Çində deyil, qədim Yunanistan və qədim Roma da dövlətlərin geostrateji fəaliyyətinin əsasını təşkil edir və idarə edən tayfaların əsas vəzifəsi hesab olunurdu. Həmin dövrə Böyük Çin səddinin tikilməsi də xarici basqınlara qarşı dövlətin düşündüyü ən ümido tədbirlərdən biri idi.

Qədim Çində geosiyasi ideyalar mifoloji, sosio-antropomorfoloji dünyagörüşü əsasında formalşa da, tam realist bir düşüncə nümunəsi idi. Onlar ətraf aləmi canlı insan kimi təsəvvür edərək, insanların ondan və cəmiyyətin patriarxal strukturundan tam asılılığını qəbul edirdilər.

O dövrün mütəfəkkirlerinin bizə qədər gəlib çatmış bəzi əlyaz-

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrinin tarixşunaslığı

malarında (bunların sırasında Lao-Tszi, Konfutsi, Men-Tszi və başqaları, təqribən b.e.ə. 579-289-cu illərdə yaşamışlar) coxsayılı məsələlərdən – qonşuluqdakı böyük və kiçik dövlətlərdən, çay və göllərin, dəniz və okeanların bu dövlətlərin qurulmasındakı rolundan, imperiyalarının dünyanın mərkəzində yerləşməsindən, böyük dövlətlərin kiçiklər üçün cəlbədici olmasına, geosiyasi ərazilərin razılaşma yolu ilə məskunlaşdırılmasından və s. horbi-strateji, geosiyasi və coğrafi ideyaldardan bəhs olunur. Məsələn, Konfutsi (b.e.ə. 551-479) özünün "Mülahizə və səhbət" osorunda birbaşa geosiyasi məsələlərdən bəhs etməsə də, qonşu dövlətlər üzərində qələbə almaq və hökmranlığın görünməyən taktiki vasitələri və yolları (verbal kommunikasiyalar vasitəsilə), dövlət rohborının və hakim tayfanın mənəvi idarəciliyinin əsasları, dövlətin gücü və onun məkanda əksi, iyerarxiyalı idarəetmə sistemi və onun xüsusiyyətləri ilə bağlı coxsayılı məsələlərə toxunmuşdur. Müllişin geosiyasi ideyaları, ətraf dövlətlər üzərində qələbə almaq və onları tosir altına salmaq doktrinası gizli və aldadıcı fəndlərə, aldadaraq qəfil və gözlonılməz zərbələr endirməyə və s. kimi çin xalq düşüncə tərzinə və strategiyasına əsaslanırdı. O bütün bu strategiyaları həm də müvəffəqiyətli dövlət idarəciliyi və insan cəmiyyətində təbii forqlorın qəbul edilməsi ilə əlaqələndirmişdir.

Konfutsi hesab edirdi ki, təbiətdəki canlı organizmlər arasında olduğu kimi, cəmiyyətdə də hər bir insan fərqli güclə, mövqeyə, hüquqa və öhdəliyə malik olmalıdır. O öz sosial qayda-qanununun məhiyyətini belə izah edirdi: "Hakim hakim olmalıdır, ata-ata, oğul da oğul. İdarə edən də, idarə olunan da öz yerini və hüququnu bilməlidir".¹

Qədim Çin filosofu Men-Tszi (b.e.ə. 306-238) əsərlərində də bir çox orijinal geosiyasi fikirlərə rast gəlmək mümkündür. Onun ədəbi ırsında "dörd dəniz əhatəsində hakimiyyət ideyası" fəlsəfəsi və onun geostrateji əsaslandırılması əksini tapmışdır. O, Konfutsinin

¹ Мудрецы поднебесной. Симферополь, 1998, с. 80.

"mənəvi idarəcilik" konsepsiyasını "xalqa xidmət və dövlətə qulluq fəlsəfəsi" ilə zənginləşdirirək, dövlətə rəhbərlik edən şəxsin hər hansı bir addım atmamışdan qabaq onun geosiyasi nəticələrini düşünməyə ehtiyacı olduğunu, bu addımın təmsil etdiyi dövlət və millet üçün hansı nəticələrə gətirə biləcəyini öncədən düşünməsini vacib sayırdı.

Men-Tszinin əsərlərində "düzgün idarəcilik elminin" müəllifin dünyagörüşünə uyğun formulu və müxtəlif aspektləri də ifadə olunmuşdur. Uzaqqörənlik, insansevərlik və ədalətlilik müəllifin "düzgün idarəçi" standartının əsas əlamətləri kimi qiymətləndirilirdi.

Tarixi ədəbiyyatda qədim Çin dövlətinin inkişafında Xan sülaləsinin hakimiyətinə (b.e.ə. 206-23) xüsusi diqqət ayıırılar. Geosiya si anlamda mühüm əhəmiyyət kəsb edən və diqqət çəkən məsələ Xan sülaləsinin bu dövlətin fəaliyyətində əksini tapmış real geostrateji programının mövcud olması idi. Əsasını üç dəyişməz amilin – Çinin ərazi bütövlüyü, əhalinin tərkibinin getdikcə artımı tələbi və ictimai yaşayış normalarının, iyerarxiyalı idarəciliyin dəyişməz qaydalarının təşkil etdiyi bu geostrateji xətt bəhs olunan sülalə hakimiyətinin müvəffəqiyətli idarəciliyini və Çinin XVIII əsrə qədərki sabit inkişafını təmin edən həqiqi bir geostrateji kod kimi dəyərləndiriləbilər.¹

Geosiya fikirlər və mülahizələr eramızdan əvvəl III minillikdə indiki Hindistan ərazisində də meydana golmişdir. Bu dövrə bəhs olunan ərazidə Harappa mədəniyyəti əsasında ümumhindistan sivilizasiyası formalşamğa başlayır. Həmin sivilizasiya b.e.ə. II minilliyə qədər davam edir. B.e.ə. II minillikdə mübariz ari tayfalarının bu əraziyə daxil olması və burada dövlət strukturu yaratması ilə qədim Hindistanın geosiyası, mədəni və hərbi strategiyası meydana gelir.

Bu dövlətin rəhbərərinin geosiyası düşüncələrini əks etdirən qədim ari mənbələri Vcdam mədəniyyət abidələrində saxlanılmışdır. Bu abidələrdə dünya xüsusi səbətlərde güllərin üzdüyü böyük okean ki-

I FƏSİL. Geosiyasetin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nezəriyelerinin tarixşunaslığı

mi təsvir olunur. Tədqiqatçılar hesab edir ki, bu səbətlər və güller mövcud planetar ərazilərin (qitoların) əlaməti idi və hindistanhıların geocoğrafi təsəvvüründəki böyük okean və onun içərisindəki ərazilər planetin və subkontinental ərazilərin (yarmadaların) və Şimal torpaqlarının təsviri idi.²

Bəzi geosiyasatçılər bu mənbələrdəki ərazi bölgüsünü, hətta müasir dünyanın dəniz, quru və donuzlararası yarımadada sistemlərinə tam uyğun göldiyini söyləyirlər. Qədim arilərin geosiyası təfəkkürü klassik alman səyyahı K.Ritterin yazdığı kimi, təbiət (ocean və quru) və insan cəmiyyəti (dövlət) arasında vahid bağlılıq özündə əks etdirirdi. Arilər də çinlilər kimi yaranışın (dünyanın) mərkəzinə, müvafiq olaraq öz xalqlarını (ölkələrini) qoyaraq etno-mərkəzçi (indo-mərkəzçi) ideyaları cəmiyyətin və mədəniyyətin əsası hesab edirdilər.² Əslində sonrakı dövrlərdə, hətta klassik geosiyasatçılardan eyni düşüncələr milli geosiyası nezəriyələrin çoxunun əsasını təşkil edirdi.

Qədim Hindistan sivilizasiyasının memarlarından biri, tarixçi, ədəbiyyatçı və digər mədəniyyət sahələrinə aid çoxsaylı ideyalar müəllifi Artxastra Kautilyanın "Dövlət idarəciliyi elmi" kitabında (e.ə. IV əsrde yazılmışdır) və siyasi elmlə bağlı digər əlyazmalarında çox qiymətli geosiyası ideyalar və fikirlər əks olunmuşdur. Müəllifin səmərəli dövlət idarəciliyi, idarəcilik və hüquq, müharibə və diplomatiya problemləri, boş torpaqların məskunlaşdırılması və yaxud istilası ilə bağlı irəli sürdüyü çoxsaylı fikirlər, o cümlədən geosiyası düşüncələr bu gün də dünya geosiyasatçılərinin heyrotino səbəb olur. Xüsusən onun, məskunlaşdırmanın mərkəzi hakimiyət tərəfindən aparılması, əhalinin müvafiq torpaqlarla tomin edilməsi, sərhədlerin və xarici aləmdən qorunma istehkamlarının qurulması və s. haqqında ideyaları dövrünün ən qabaqcıl nəzəri fikirləri hesab oluna bilər.

Kautilyanın əsərləri əlbəttə, sərf geosiyası mahiyyət daşırmırı və əsasən dövlət-idarəcilik məsələlərinə həsr olunmuşdu. Lakin onun

¹ Җенгер X. Стратагемы. О китайском искусстве жить и выживать. М., 1995.

² Желтов В.В., Желтов М.В. Геополитика: история и теория. М., 2009, с. 51-52.

² Yeno orada, s. 52.

coğrafi amil və məkanla, dövlətin təhlükəsizliyi və sərhədlərlə bağlı fikirləri, coxsayılı geostrateji anlayışları dövrünün mühüm geosiyasi düşüncə nümunəsi idi.

Məkanı dövlətin mühüm ehtiyatı və xarici aləmle əlaqələrinin əsası hesab edən Kautilin yazdı ki, yaşayış məskənlərinin sərhədləri elə qurulmalıdır ki, onlar çaylarla, meşə massivləri ilə, kolluqlarla, yarıghanlarla və digər istehkamlarla əhatə olunsun. Onun fikrinə, bu istehkamlar ya təbii olmalı, ya da yenidən yaradılmalı idi.

Kautilyanın fikirləri bütövlükdə qədim hindistanlıların dini-idealistic baxışlarına söykənsə də, geosiyasi və geostrateji məsələlər, təbiət və onun strateji imkanları, coğrafi məkan amilləri və s. ilə bağlı düşüncələri real coğrafi və təbii geosiyasi bilgilər üzərində qurulmuşdu.¹

1.3. Ərəb dünyasının qədim geosiyasi konsepsiyaları

Geosiyasi ədəbiyyatda qədim ərəb dünyası kimi təqdim olunan məkan – Avrasiya qıtəsinin cənub-qərbindəki Ərəbistan yarımadasından başlayaraq, Avropa, Mərkəzi və Cənubi Asiya və Şimal-Şərqi Afrikaya qədər olan təxminən 3 mln. kv.km olan böyük bir geosiyasi ərazidir. Ərəb dünyasının torpaqlarının sahilləri Şimal qərbdə Aralıq dənizinə, Cənub-Qərbdə Qızılızı dənizə, Cənub Şərqdə Ərəb dənizinə, Şimal-Şərqdə isə İran körfəzinə söykənir. Bu ərazilərin təbii şəraiti isti və quru olmaqla, eksor hissəsi qumlu səhralardan ibarətdir.

B.e.o. I minillikdə Ərəbistan yaylasının aşağı hissəsində əkinçilik mədəniyyəti başlanmış və onun üçün lazım olan suvarma sistemi qurulmuşdur. Adanın başqa hissəsində köçəri-maldarlar olan bədəvi ərəbləri məskunlaşmışlar. Digər ərazilərdə isə sənətkarlıq, ticarət və oturaq həyata malik olan ərəb tayfaları mövcud olmuşlar ki, bunlar

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşunaslığı

da daha çox çay sahillərində və yarımadalarda məskunlaşmışlar.

VII yüzilliyin əvvəllərində Ərəb dünyasındaki geosiyasi münasibətlər Bizans, İran və Həboşistan arasında – bu ərazilər və ticarət yollarından gələn gəlirlər uğrunda aparılan mübarizə üzərində qurulmuşdur. O zaman bəhs olunan ərazilərdə əsasən xristian və yəhudü dini (iudaizm) mövcud idi və hələ ki, islam yaranmamışdı.

570-632-ci illərdə Məhəmməd Peyğombərin vahid islam dini uğrunda başladığı hərəkat Ərəb dünyasının birləşməsində və bu ərazilərin sonrakı geosiyasi strukturunda böyük rol oynamışdır. İslam dininin kütləvi şəkildə qəbul olunması geosiyasi anlamda ərəblərin vahid milli və dini birlilik tərkibində birləşərək Xilafət dövlətini yaratmasına səbəb olmuşdur.

Xilafət yarandığı gündən bəhs olunan ərazilədə yeni geosiyasi reallığı çevirilərək, təkcə bu ərazilərdə deyil. Asiya, Afrika və Avropanın böyük hissəsində müsəlman dinini və Xilafətin təsirini genişləndirməyə başlayır. Məhəmməd Peyğombər bəhs olunan dövrən regionun bütün geosiyası subyektlərinə və aktorlarına: Bizans imperatorunu İrakliyə, İran şahı II Xosrova, Həboşistan nequsuna, Bizansın ərəb vassali Həsənidə, Misir nümayandəsi Georgiyə, pravoslav dininə itaat edən Oman, Yəmən, Bəhreyn hökmətlərinə, monofisitlərə, atəşpərəstlərə və digər tayflara məşhur dini müraciətini göndərərək, onları islamı qəbul etməyə çağırır. Bu dövrən başlayaraq, İslam təkcə Ərəb dünyasında deyil, bütün dünyada yayılmağa və dunya dininə çevrilməyə başlayır.

632-ci ilde Məhəmməd Peyğombərin qəfil ölümü dünyada Xilafətin hərbi və dini ekspansiyasını dayandırmadı. Sonrakı Xilafət hökmətlərin işğal etdikləri və islam dinini yaydıqları bütün ölkələrdə uzun müddətə məskunlaşaraq, Ərəb mədəniyyətini və islam dinini yaymağa başlayırlar. Məhz elə bu dövrən başlayaraq böşər tarixində *İslam geosiyasi konsepsiyası* yaranır. Bu da böşəriyyətin sonrakı geosiyası strukturlaşmasına və inkişafına öz mühüm təsirini göstərmişdir.

¹ Архапистра, или наука политики. М., 1993.

Xilafətin islam dininin inkişafı və yayılması konsepsiyasına görə, dünya üç hissəyə bölündürdü.

- Birinci, mərkəzi adlanan hissəyə o ölkələr daxil idi ki, onlar artıq islamı qəbul etmiş və Xilafətin müsəlman hakimləri tərəfindən idarə olunurdu. İslam dininin bütün müsəlman idarəcilik mərkəzləri və Xilafət rejimi də (ərazilərdəki hakimlər istisna olmaqla) məhz bu məkanda yerləşdirilmişdir.

- İkinci hissəyə, müqavilə əsasında Xilafətə tabe olan ölkələr aid edildi. Bu ölkələrin əhalisi qeyri-müsəlman olsa da, xəlifənin onlar üzərində hökmranlığını qəbul edir və ona xüsusi haqq (cizyə) ödəyirdilər. İndiki müasir geosiyasi dillə söyləsək, bu ərazilər Xilafətin yarımmüstəmləkə əraziləri idi.

- Üçüncü hissə, müharibə sahəsi hesab olunurdu. Bu ölkələr və xalqlar nə islami qəbul etmişdilər, nə də müqavilə ilə Xilafətə bağlı idilər, ona qarşı müqavimət göstərildilər. Xilafət onları bilavasitə yarıməməstəmləkəyə salmaq uğrunda müharibə aparırdı.

Göründüyü kimi, Xilafət bəhs olunan dövrədə islam dini vasitəsilə sözün əsl monasında dünya siyaseti yürüdərək, "müqəddəs dini və kitabı olmayan" bütöv xalqları islama gətirmək, "dini və kitabı olanları" isə Xilafətin müstəmləkəsi altına almaq məqsədi daşıyırırdı. Bu geosiyasının başında Xilafət adlanan mərkəzləmiş dövlət strukturu dayanırdı. Xilafət dönyanın mərkəzində əreb millətini, müsəlman diniyi və müsəlmənlığın yaranış mərkəzi olan Məkkəni qoyurdu. Bu şəhəri o, nəinki gələcək müsəlman dünyasının, eyni zamanda dünya imperiyasının paytaxtı kimi görürdü.

Xilafətin geosiyası ideyaları, dövrün bir çox ərab mütəfəkkirlərinin əsərlərində əsaslandırılmış və ictimai fikrə təqdim olunmuşdur. Bunların sırasında Əl-Fərabi və İbn Haldunun əsərləri xüsusi yer tutur.

Görkəmli ərab alimi, ensiklopediyaçı, siyasi mütəfəkkir **Əbu Nəsir ibn Məhəmməd əl-Fərabi** (870-950) dövrünün parlaq zekası, qədim Bağdad Universitetinin yaradıcılarından biri, təbiət, sosial, si-

I FƏSİL. Geosiyasının ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrinin tarixşünaslığı

yası elmləri dördündən mönimmiş, aydın düşüncəli filosof kimi tənimsizdir. Dünyaya bəxş etdiyi dörin hikmətlə əsərləri ilə Əl-Fərabi ölümündən sonra müsəlman dünyasının Aristotelî adını qazanmışdır. Onun siyasi ideyaları aşkar geosiyasi düşüncə yükü daşıyırırdı.

Əl-Fərabi da Aristotel kimi siyasi və ictimai həyatda baş verən hadisələri, prosesləri təbiətlə və təbii səbəblərlə bağlayır, siyasətlə coğrafiyanı əlaqələndirirdi. Məsələn, insan comiyyəti onun düşüncələrində yaşayış üzrə vahid məkanda müxtəlif insanların bir araya gəlməsi, ətraf mühitin təsiri ilə ortaq yaşam normalarının və sosial dəyərlərin formalaşması prosesi idi.¹

Əl-Fərabi eyni zamanda, ənsan comiyyətlərini dilinə, dininə və davranış normallarına görə ayrı-ayrı xalqlara da böldürdü. Xalqlar arasındakı fərq o, üç təbii amillə: *mənəviyyat*, *təbii xarakter* və *fərdi xarakteri* ilə seçilən *insan amili* ilə qiymətləndirirdi. Bundan əlavə o, dil, düşüncə fərqini de millətlərin forqləndirici keyfiyyəti kimi təqdim edirdi. Göründüyü kimi, Əl-Fərabi insanların düşüncəsinin, mənəviyyatının, xasiyyətinin və dilinin formalaşmasını forqlı coğrafi mühit və etnogenez səbəbi ilə izah edirdi.

Əl-Fərabi əsərlərində dövlətlərin yaramasının siyasi və geosiyasi aspektlərini təsvir etmişdir. O, dövlətləri böyük, orta və kiçik olmaqla üç qrupa böldürdü. *Böyük dövlətlər* o tərkibində müxtəlif xalqları birləşdirən və ali məqsədlərə yönəldən, sülh və şiravanlıq içərisində yaşayan dövlətləri aid edirdi. *Orta dövlətlər* bir xalqı birləşdirən ölkələri, *kiçik dövlətlər* isə yalnız bir şəhərdə idarəciliyi təmin edənləri aid edirdi. Göründüyü kimi, onun geosiyası dövlət düşüncəsi yüzüllər sonra Avropada meydana gəlmış, imperiyalar, adı dövlətlər və polislər adlanan dövlət quruluşu sisteminə tam uyğun idi.

Əl-Fərabi dövlət idarəciliyində: hakimlik, müstəqillik və asılılıq formasında üç idarəcilik vəziyyətini və uyğun olaraq üç idarəcilik

¹ Гражданская политика. Мир политической мысли: Хрестоматия по политологии. СПб., 1993, кн. I, ч. II, с. 4-6.

keyfiyyətini fərqləndirirdi. Əl-Fərabinin təliminə görə, idarəcilik sistemində ən təkəl formə Aristoteldə olduğu kimi, kollektiv şəhər idarəciliyi hesab olunurdu.

Geosiyasi düşüncə nümunələrinə digər ərəb mütəfəkkiri **İbn Haldun Əbd ər-Rəhman Əbu Zeydanın** (1332-1406) əsərlərində də rast gəlmək olar. Onun geosiyası ideyalarla zəngin iki əsərini – "Ərəblərin, farsların, bərbərlərin və onların böyük ölçüdə hakimiyət əldə etmiş müasirlerinin məlumat divanları, nümunəvi nəsihət-verici kitabları və yaxud "Böyük Tarixi" adlanan kitabını (1367) və "Müqəddime" adlı ensiklopediyasını xüsusi qeyd etmək lazımdır. Hər iki əsərdə Əbu-Zeydan ərəblərin, farsların və bərbərlərin yaşadıqları ərazilərin coğrafiyası, təbii iqlimi, məskunlaşma prinsipləri, milli, sosial və mədəni fərqləri, tarixi, tabioti və mədəniyyəti haqqında çoxsaylı məlumatlar vermişdir. O, ərazi məskunlaşması ilə bağlı yüzillər sonra V.P.Semyonov Tyan-Şanskinin irəli sürdüyü geocənografi nəzəriyyələrin bir çox elementlərini əsaslandırmışdır.

Müəllifə görə, insanlar dünyani məskunlaşdıraraq həmin ərazilərdə yaşayan başqa xalqlarla və insanlarla oməkdaşlıq qurur, birgə qida və xarici istiladan qorunma vəsitələrini bülşür. O bu prosesi daimi sayır, insanların birləşməsi və qarşılıqlı fəaliyyətini, dünyananın məskunlaşdırılması prosesini əbədi hesab edir, insanlığın inkişafının bəsitiylikdən mürəkkəbliyə, sivilizasiyaya gedən yolunun məskunlaşma və əməkdaşlıqdan keçidiyini söyləyir, gələcək uğurları məhz bu yolda görürdü.

Əbu-Zeydanın sivilizasiyalar nəzəriyyəsi xüsusi tipli sosial birlik – qədim qohumluq münasibətləri (o, bu birləşməni Asabiy adlandırdı) üzərində qurulsada, müəllif digər yaxınlıq əlaqələrini də istisna etmirdi. O hesab edirdi ki, insanlar ən əvvəl soy birliyi və digər qohumluq əlaqələri üzrə münasibətlər yaradır, sonra digər insanları da cəmiyyətlərinə qataraq konkret məqsədlər uğrunda birləşirlər. İnsanların birləşməsinin əsas səbəbləri sırasında o, müdafiə olunma və yaşayış üçün birləşmənin üstün əhəmiyyətini göstərərək, birləşmə-

I FƏSİL. Geosiyasetin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nezəriyyələrinin tarixşunaslığı

lərin son məqamının vahid dövlət yaradılması ilə nticələndiyim qeyd edirdi. Bu dövlətin tərkibi müxtəlif sosial qrupların və xalqla rın mövcudluğunu istisna etmirdi.

Əbu-Zeydan hesab edirdi ki, dövləti qurmağın ən yaxşı yolu yu xarida qeyd olunduğu kimi dinc formaltı Asabiy birləşməsidir. Lakin Asabiy birləşməsi olmadan da dövlətin qurulması mümkünür. Bu, istila yolu ilə ola bilər. Yəni hakimiyətə gələn hansısa bir təyfa is tila yolu ilə digərlərini özünə birləşdirə bilər. O hətta belə nümunələr də götərirdi. Məsələn, Xilafətin dünyada, başqa xalqlar içorisində islami zorla yaymasını o, Asabiyin pozulması, etno-milli Əirliliklərin yabançı etno-mərkəzə zorla birləşməsi kimi təsvir edirdi. Yaxud müxtəlif etnosları zorla bir dövlət tərkibinə qatan iranlılardan, solcuq türklərindən də nümunələr götərirdi.¹

1.4. Qədim yunan və romahlıların geosiyasi təlimləri

Tarixi ədəbiyyatda ən qədim Qərb geosiyasi ənənələrinin və düşüncələrinin məkanı antik Yunanistan və Roma, onlara məxsus sivilizasiyalar hesab olunur. Avropanın qitəsində qədim dünyananın geosiyəsət mənbələri sırasına antik yunan alımları Miletli Fales (b.e.ə. 625-547) və Anaksimandırın, tarixçi alımlar Herodot və Fukididin, filosoflar Platon və Aristotelin, qədim Roma strateqi Mark Siseronun, coğrafiyaçı alım Strabonun coğrafi və hərbi strateji materialları, bilikləri və geosiyasi düşüncələrini eks etdirən əsərlərini aid edirlər.²

Anaksimandr (b.e.ə. 610-547) ilk dəfə dünyananın və Avropanın miqyaslı xəritəsini tərtib edərək, qitənin gələcək dövlət xadimləri və geostrateqləri üçün mühüm xidmət göstərmişdir. O, dünyananın mər-

¹ Гражданская политика. Мир политической мысли: Хрестоматия по политологии. СПб 1993, кн. I, ч. II, с. 18-22.

² Джеймс П., Мартин Д. Все возможные миры: история географических идей. М., 1988 с.39-40; Геродот. История. Ленинград, 1972; Фукииди. История. Ленинград, 1981 Аристотель. Сочинения. Т.4. М., 1981; Страбон. География. М., 1994.

kəzinə Yunanıstanı qoyaraq, Avropa və Asiyadan bir çox ərazilərini qədim yunan məskənləri kimi onun ətrafında təsvir etmişdir. Bu xəritə dairə formasında tərtib edilmiş və okeanlarda əhatə olunmuşdur.

Diger yunan alimi **Herodot** (b.e.ə. 484-425) tarix, coğrafiya və etnoqrafiya üzrə görkəmli xadim kimi qədim Yunanistanda xüsusi geosiyasi ırs yaratmışdır. Həyatının on ilini tarixi səyahətlərə həsr edən Herodot Misir, Liviya, Babilistan, Assuriya, İran, Kiçik Asiya, Qara dəniz bölgələri, Cənubi Qafqaz, Azerbaycan, Aralıq dənizi və digər çox mühüm geostrateji əraziləri öyrənmiş, dünya okeanları, dənizlər, çaylar və onların keçidləri, bu ərazilərdəki dövlət və xalqlar haqqında çoxsaylı geostartejî materiallar toplamışdır. Müasir geosiyasi tədqiqatçılarının fikrincə, məhz Herodotdan başlayaraq qədim dünya alimləri ətraf aləmə, insanlara, dövlətlərə və coğrafi ərazilərə geosiyasi yanaşma nümayiş etdirməyə başlayırlar.

Herodotun "Hadisələrin şərhi" kitabında dünyanın tarixi, siyasi, hərbi-strateji, mifoloji, etnoqrafik və coğrafi aləmi haqqında kifayət qədər geosiyasi yüklü materiallar toplanmışdır. Onun "Tarix" kitabında tarixi hadisələr coğrafi nöqtəyi-nəzərdən, coğrafi məkanlar işə tarixi nöqtəyi-nəzərdən təqdim olunur. "Coğrafiya – tarixin ifadəçisi" – məşhur kələmi da məhz Herodota məxsusdur.

Herodotun tarixi xəritəsi dünyanın o dövr üçün dörd böyük xalqları – kolxidiyahların, saspirlərin, midiyalıların və iranlıların məskunlaşması və dövlət məkanlarının sərhədləri əsasında tərtib olunmuşdur. Herodot bu xalqları Hind okeanı ətrafindakı Şimal dənizlərinin əhatəsində təsvir edirdi.

Herodot əsərlərində barbar xalqların mösət və adət-ənənələrindən, Elladanın tarixindən, xalqlara rəhbərlik edən ayrı-ayrı dövlət xadimlərinin siyasetindən, tayfaların, polislərin, regional və böyük dövlətlərin Avropa, Asiya və digər ərazilərin coğrafi-siyasi və kontinental ərazilərindən bəhs edirdi.

Başqa yunan tarixçisi **Fukidid** (b.e.ə. 460-396) özünün tarix kitabında afinalılarla pelloponeslilərin müharibəsini təsvir edərək çox-

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrinin tarixşunaslığı

lu geosiyasi fikirlər irəli sürmüştür. Məsələ burasındadır ki, Afina ilə Sparta arasında uzun müddət davam edən müharibələr, Ellada uğrunda yüz illərlə davam edən rəqabət Fukididi bu bölgənin bütün geostrateji tarixini, coğrafiyasını və demografiyasını təsvir etməyə sövq etmişdir. Onun əsərlərində ictimai quruluş və dövlət idarəciliyi formaları, demokratiya və oliqarxiya, fərqli məşəliliyyət növləri və s. məsələlər real şəkildə şorh edilərək ilk dəfə tarixdə praqmatik yanaşma nümunəsi sorgülənmişdir.

Fukidid tarixi ilk dəfə xarici siyaset və horbi fəaliyyət kimi dəyərləndirmişdir. O, əsərlərində güc amilini dövlətlərə münasibətlərin əsas səciyyəvi əlaməti kimi dəyərləndirirdi. Eyni zamanda o, ilk dəfə tarixdə dənizlə quru arasında qarşıdurmanın əks etdirmişdir.

Fukidid hesab edirdi ki, müharibə dövlətin normal voziyyətidir və insan təbiətində olduğu kimi dövlətin də təbiətində daha çox məkan ələ keçirmək, ərazilərini genişləndirmək istəyi mövcuddur. Ona görə, dünyanın vəziyyəti heç zaman sabit ola bilməz, bu və ya digər dövlət gücləndikcə daim bu vəziyyəti dəyişməyə səy göstərəcək və gücü ilə dünyanın strukturunu dəyişdirəcəkdir.

Geosiyasi ideyalar qədim yunan filosofları **Platon** (b.e.ə. 428-348) və **Aristotelin** (b.e.ə. 384-322) əsərlərində də əksini tapmışdır. Hər iki müəllif Coğrafi determinizm geosiyasi ideyasından çıxış edərək insanlığın inkişafında təbii amillorin rolunu, təbiətin, iqlimin və coğrafi şəraitin insan cəmiyyətlərinə təsiri məsələlərini şorh etmişlər.

Aristotel hesab edirdi ki, xalqların coğrafi yerləşməsi onların intellektinə və mənəvi keyfliyətlərinə ciddi təsir göstərir. O yazırkı ki, mərkəzi əyalətlərdə məskunlaşan elliylər, başqa əyalətlərdə məskunlaşanlardan qat-qat yüksəkdə dayamlar və dünyanın mərkəzində yerləşməklə Avropa və Asiyadan təbii keyfliyətlərini, sağda və solda yaşayan xalqların dəyərli adət-ənənələrini mənimsəyərək yüksək intellekt sahibi olmuşlar. Aristotel dövləti qurmaq və idarə etmək, hökmranlıq etmək, sistemli idarəciliyi həyata keçirmək keyfliyətini

yalnız ellinlilərə aid edirdi.

Aristotelin dövlət sistemində göründüyü kimi, hər şey xarici amillərin, təbii varlıqların təsiri ilə formalasır və inkişaf edir. Onun təbiət və dövlət konsepsiyası, eyni zamanda əhalinin sayı və keyfiyyəti, dövlətin ərazisinin ölçüləri və bütövlükde dövlətin hərbi gücü ilə də əlaqələndirilirdi. O hesab edirdi ki, nümunəvi dövlət quruluşu bəhs olunan amillər olmadan mümkün deyildir. Əhalinin kəmiyyəti və keyfiyyəti baredə danışarkən Aristotel, dövlətin əhalisini azad, qul və asılı insanlara bölgərək, azad insanı çox olan dövlətlərin güclü olması fikrini irəli sürürdü. Ona görə, azad insanlar ticarətlə, əkinçiliklə, sonetkarlıqla məşğul olan və əsasən şəhərlərdə məskunlaşan əhali idi.

Aristotel eyni zamanda dövlətin ərazilərinin, sərhədlərinin təhlükəsizliyi ilə bağlı dəniz, çay və digər təbii amillərdən istifadəni dünyada hamidan qabaq təqdim edən şəxsdir. O özünün "Siyasət" əsərində Krit adasının geosiyası vəziyyətinin xüsusiyyətləri barədə məlumatlar verərək yazardı ki, "Krit adası sanki Yunanistan üzərində hökmranlıq üçün nəzərdə tutulmuşdur, onun coğrafi vəziyyəti də gözlədir: o, dənizlə yuyulur, ətrafında demək olar ki, bütün yunanların məskənləri vardır, bir tərəfdən o, Pelopennes, digər tərəfdən isə Asiyadan çox da uzaq olmayan məsafədə yerləşir...".¹

Göründüyü kimi, qədim yunanların iqlimi, ətraf aləmin və coğrafi yerləşmənin dövlətin inkişafındaki rolu və s. ilə bağlı Aristotelin düşüncələri sonrakı əsrlərdə Kontinental Avropanın geosiyası və geostrateji konsepsiyaları üçün əsl mənbə rolunu oynamışdır.

Aristotelin məşhur "Təbii-coğrafi mühit" nəzəriyyəsini yunan hökmətləri **Makedoniyah İsgəndər** (b.e.ə. 356-323) praktiki şəkildə həyata keçirməyə cəhd göstərmişdir. Yunanistanın sərhədlərindən çox əzəqlərlə istila siyasetini həyata keçirən İsgəndər qələbələrinin böyük hissəsini məhz yunan səyyah və coğrafiyaçı alimlərinin faktları, mülahizələri və digər göstərişləri əsasında reallaşdırıa bilmişdir.

¹ Aristoteley. Сочинения. M., 198..t.2.s.162.

Panellin geosiyası ideyasını reallaşdırmağa çalışan İsgəndər, bütün yunanları birləşdirirək ətrafdakı "barbar tayfalarına" qarşı vahid geostrateji güc kimi çıxış etmiş və Asyanın böyük ərazilərini uzun müddət öz müstəmlökəsi altına ala bilmüşdür.¹

Müxtəlif xalq və ölkələrin vahid bir məkanda birləşdirilməsi ideyasını həyata keçirən geostrateji mərkəzlərdən biri də *Qədim Roma* olmuşdur. Romalılar dünyada "sahibi olmayan torpaqlar onu ilk olaraq ələ keçirəməndir" felsəfəsindən çıxış edərək, bu ərazilərdə yaşayan insanların milliyyətinə, sosial və digər strukturuna baxmadan onları ələ keçirərək Roma İmperiyasının hakimiyyəti altına alırlıdalar.

Roma imperatorlarının geosiyası baxışlarını oks etdirən qədim Romanın siyasi, içtimai xadimi, hüquşunas və natiq **Mark Siseron** (b.e.ə. 106-43) çoxsaylı geosiyası çıxış və əsərlərində dünya siyasi, geostrategiya və başqa məsələlərə çoxlu yeniliklər gotirmişdir. Siseron hesab edirdi ki, uzunmüddətli dövlət və uzunmüddətli hakimiyət qurmaq üçün bütün tarixi, coğrafi, siyasi, strateji məsələləri nəzərə almaq lazımdır. Qurulacaq dövlətin, yaxud şəhərin yeri, ətrafi, onu əhatə edən təbii-coğrafi şərait, dövlətin idarəciliyi ilə bağlı qanunlar, davamış normaları və digər daxili məsələlər ciddi şəkildə həll olunmalıdır.²

Digər Roma strateji, coğrafiyaçı alim **Strabon** (b.e.ə. 64-23) özünün "Coğrafiya" adlı əsərində dövrünün coğrafi və siyasi vəziyyətinin geniş təsvir edərək, çoxsaylı geosiyasi fikirlər irəli sürmüştür. Xüsusən dövlətin məqsədləri üçün coğrafiyadan və coğrafi aləmdən istifadə, quru və dəniz vasitələrindən insanların yararlanması, təbii şəraitlə insanların mövcud vəziyyəti arasındaki bağlılıq və digər məsələlər Strabonun "Coğrafiya" əsərində oksini tapmışdır.

Strabon əsərini Roma siyasetçiləri, hökmətləri və hərbçiləri üçün hazırladığından, Roma İmperiyası ətrafindakı bütün ərazilər haqqında onun kitabında çoxsaylı materiallar oksını tapmışdır. Hətta müă-

¹ Вах: Актическая Греция. М., 198..t.2.s.162.

² Цицерон. Диалоги. М., 1994, с. 36.

sirləri Strabonun bu əsərini dünyanın idarə edilməsi üçün sorğu kitabı adlandırdırlar.

Strabon da müasirləri kimi xalqların mədəniyyətlərinin vəziyyətini coğrafi amillərlə izah etməyə cəhd göstərmişdir. Məsələn, o, Qədim Romanın gücünü və möhtəşəmliyini onun xüsusi coğrafi vəziyyəti, Apennin yarımadasında yerləşməsi, ətrafdakı coğrafi və təbii üstünlüklərlə izah edirdi.¹

1.5. Orta əsrlərdə və yeni dövrə Avropanın əsas geosiyasi təlimləri və nəzəriyyələri

Bəzi tədqiqatçılar klassik geosiyasətin mənbələrini məhz yeni dövr Avropa mütəfəkkirlərinin, səyyah və hərbi strateqlərinin, digər qabaqcıl düşüncə adamlarının əsərlərindən və nəzəriyyələrindən götürdüyüünü iddia edirlər. Aparılmış ümumiləşdirmələr nəticəsində, söyləmək olar ki, Avropada geosiyası və beynəlxalq münasibətlər sahəsindəki o dövrün bütün tədqiqatlarını iki əsas qrupa – *idealit* və *realist* nəzəriyyələrə ayırmış olar. Qədim dövrlərdən başlayaraq günümüzə qədər bütün məkan və coğrafi amillərin beynəlxalq münasibətlərə töhfəqi və onun mahiyyətinin araşdırılması, müəyyən nəticələrə gəlinməsi məhz bu iki yanaşma çərçivəsində aparılmışdır.

O dövrün ədəbiyyatında və geosiyasi fikrində mövcud olan realist və idealist cərəyanların hamısı, insanların və dövlətlərin yaranışına, bəşər tarixinin inkişaf mərhələlərinə və tarixi proseslərə əsasən üç geosiyasi nəzəriyyə – *coğrafi determinizm*, *hərbi-strateji* və *mülki yanaşma* konsepsiyaları çərçivəsində qiymət və tehlil vermişlər.

Geosiyasət dair Orta əsr Avropasının (V-XV əsrlər) bütün tədqiqatları əsasən *idealit* xarakter kəsb edir və dövlətlərin məkan, coğrafi və insan təmaslarının mahiyyəti xristianlığın dini mərkəzləri

¹ Страбон. География. М., 1994, с. 7

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyası ideya və nəzəriyyələrinin tarixşunaslığı

tərəfindən "allahın müəyyən etdiyi, real insan müdaxiləsinin günah sayıldığı, on yaxşı halda Büyük Yaradanın yerde seçdiyi hakim və idarə edənlərin qarşı biləcəyi bir iş" kimi qiymətləndirilirdi. Əsasında kilə və onun nəzəriyyəçiləri dayanmış bu təlimlərə görə dünyanın geosiyası quruluşu və nizamı, bütün yer küresi və onu məskunlaşdırıran insan allah tərəfindən yaradılmışdır və onun taleyi də öncədən müəyyən olunmuşdur. Xristian siyasi nəzəriyyələrinin əsas yaradıcılarından hesab olunan **Avreliy Avqustin** (354-430) dünyanın nizamı və Allahın iradəsi ilə bağlı fikirlərində bəhs olunan idealist nəzəriyyəni əsaslandırmışa çalışırı.

Avropada geosiyasi fikirlərin inkişafı və geniş yayılması V əsrin sonlarından başlamış və tədricən Qəribi Roma imperiyasının tənəzzülü şəraitində imperiyanın əyalətlərində mərkəzdən qəzəbə meyllərinin güclənməsi və milli zəmində yeni-yeni hakimiyyyət mərkəzlərinin yaranması ilə eyni vaxta təsadüf etmişdir.

Avropanın geosiyası fikir dünyasının inkişafına on çox tokan və rən hadisələrdən biri 1096-1270-ci illər arasında xristianların müsəlman xalqlarına və müsəlman dininə qarşı həyata keçirdiyi xac yürüşləri olmuşdur. Bu yürüşlər nəticəsində və Böyük coğrafi koşflər dövründə avropalıların planetar coğrafi və geosiyasi dünayagörüşü yeni-yeni məlumatlarla, biliklərlə zənginləşmiş, doniz və quru ərazilərinin xəritələri yaradılmışdır. Bu da sonrakı geosiyasi tədqiqatlara və hadisələrə ciddi təsir göstərmişdir. Yeni-yeni ərazilərlə, okean, dəniz, çay sahilleri, xalqlar, insan comiyayıtları və dövlətlərlə, ərazilərin strateji, maddi və ticarət xarakteristikası ilə tanışlıq və s. Avropanın geosiyası xadimlərin fikirlərində inqilabi dəyişiklik etdi, onları coğrafi məkanların, orazi amilinin dövlətlərin yaranması, təhlükəsizliyi və inkişafi üçün nə qədər önəm daşıdığını qənaətinə getirdi.

Bundan başqa, Böyük coğrafi koşflərin Orta əsr Avropasında geniş yayılması və müstəmləkəciliyin tədricən Qite dövlətlərinin rəsmi siyasətinə əvvələşməsi coğrafi determinizm ideyalarının inkişafına

¹ Bax: Myxaev P.T. Göstorilən əsəri, s. 84.

da yeni təkan verərək, onun Avropa və dünyada praktiki tətbiqini sürtənləndirdi.

XVI əsrən başlayaraq Avropada kapitalizmin inkişafı, yeni burjua zümrəsinin yaranması və müstəmləkə hərəkatının başlanması geosiyasi reallıqları dərkətmənin də yeni mərkəzlərinin meydana çıxmamasına və realist təhlillərə şərait yaradı.

Avropada geosiyası düşüncələrin yüksəlişinə ən çox təkan verən hadisələrdən biri isə tədqiqatçıların fikrincə, XV əsrədə Şərqi Roma adlandırılın Bizans imperiyasının süqutu və Avropada mərkəzləşmiş milli dövlət hərəkatının başlanması olmuşdur. Bu hadisə bir tərəfdən Avropanın kral hakimiyətlərinin əl-qolunu açaraq, onları yeni-yeni müstəmləkələr uğrunda mübarizəyə ruhlandırdısa, digər tərəfdən dövrün ən qabaqcıl strateji və geosiyası düşüncə sahiblərinin dövlət səviyyəsində səfərbər edilərək, əhəmiyyətli geostrateji ərazilərin öyrənilməsi, hərbi-strateji, işgal, məskunlaşdırma, coğrafi, topoqrafik planların, sorğu kitabçalarının hazırlanmasına yönəldi.

Türklərin Bizans imperatorunu və pravoslav patriarxlarını Konsstantinopoldan Romaya qovması isə Avropa geosiyasətçilərinin nəzəri mənbəşunaslıq bazasına çox ciddi təsir göstərdi. Uzun müddət Bizans kilsələrinin toz basmış otaqlarında saxlanılan antik dövr tədqiqatçılarının əsərləri, əlyazmaları Avropaya gətirilər-gətirilməz kütləvi şəkildə nəşr olunaraq təhsilli oxucuların ixtiyarına verildi. Xristian Avropası antik müəlliflərin geosiyası və geostrateji düşüncələri ilə həvəslə tanış olaraq, özlərinin yeni-yeni tədqiqatlarını başlayırlar.

Bütün bu proseslər qitədə tədricən dönyanın geosiyası strukturunun və planetar nizamın yaranması ilə bağlı keçmiş kilsələrə məxsus dini-idealit baxışlarının tədricən realist elmi nəzəriyyələrlə əvəz olunmasına təkan verdi. XVIII əsrən başlayaraq Avropanın maarifci-mütfəkkirələrinin insan və onun elmi təfakkürü, müxtəlif elmi eksperimentləri və s. ilə bağlı təşəbbüsleri isə bu sahədə əsl elmi sıçrayış yaratdı. Məydana çıxan fransız-alman materialist-maarifçi filosoflar ictimai fikrə ciddi inqilabi təkan verdilər.

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşunaslığı

Tarixi ədəbiyyatda mövcud olan ən *qədim geosiyasi* nəzəriyyə antik yunan filosofu Aristotelin irolu sürdüyü **coğrafi determinizmdir**. Bu nəzəriyyə geosiyasətin və geosiyasi prosesləri dərkətmənin ən qədim nümunəsi hesab olunur.

Coğrafi mühitin (iqlim, çay, dəniz və s.) tarixə və insanlara təsiri məsələsinə antik müəlliflərdən Herodot, Hippokrat, Fukidid, Polibi və digər qədim dünya mütoffikkirlərinin əsərlərində də rast gəlinir.

Avropada yeni dövrədə ilk dəfə bu nəzəriyyəyə fransız alimi, maarifçi-hüquqşunas **Jan Boden** (1530-1596) "Dövlət haqqında altı kitab" (1577) adlı əsərində müraciət etmişdir. Onun bu əsəri coğrafi determinizm probleminə avropaşuların marağını xeyli artıra bilmişdir.

Boden dönyanın siyasi və dövlət quruluşunda müxtəlif fərq və dəyişiklikləri üç əsas səbəblə – Allahın hökmü, insan taleyi və təbiətin təsiri ilə izah edirdi. Təbiətin təsir qüvvəsində müəllif, ilk növbədə coğrafi şərtlərə, bütün coğrafi amillər arasında isə daha çox iqlimə üstünlük verirdi.

Boden yer kürəsini üç hissəyə böldürüdə: isti-ekvatorial, soyuq-polyar və müləyim-orta. Qədim Yunan mütoffikkiri Polibinin ardınca o, əhalisinin xarakterinin ilk növbədə yaşayış yerinin iqlim şərtlərindən asılı olduğunu təsdiq etmişdir. Mütoffikkir yazırkı ki, şimalda fiziki cəhətdən qüvvətli və döyükən, conubda isə daha çox qabiliyətli insanlar yaşayır.

Coğrafi determinizm ideyaları XVIII-XIX əsrlərədə Avropada bir qədər da genişləndi. Fransada Bodendən sonra **Şarl Lui Monteskyö** (1689-1755) "Qanunların ruhu" (1748) əsərində dövlətlərin qanun-verici quruluşundakı fərqlərin əsas səbəbini coğrafi amillə – iqlimlə əlaqələndirmişdir. O iddia edirdi ki, soyuq iqlimlə yaşayış insanların müləyim iqlimdəkilərdən daha əxlaqlı olur, çünkü müləyim iqlimlə yaşayışlar iqlimin müəyyən xüsusiyyətlərini əxz edərək daha dəyiş-

¹ Bax: Михайлова Т.А. Эволюция геополитических идей. М., 1999, с. 63.

kən olur. Monteskyenin fikrincə, isti iqlim insanların xarakterini daha çox zəiflətdiyindən, isti ərazilərdə quldarlığın inkişafına yol açmışdır.

Avropa geosiyasətində ilk dəfə məhz Monteskye dövlətin quruluşunu, idarəciliq formasını təbii coğrafi mühitlə bağlaşmış və iqlim şəraitinin dövlət və cəmiyyət həyatına təsiri məsələlərini şərh etmişdir.¹

Yeni dövr fransız coğrafi məktəbində Monteskyedən başqa **Jan Batist Dübon** (1670-1742), **Ippolit Adolf Ten** (1828-1893) və siyoloq **Edmon Demolen** (1852-1907) də yerli şəraitin, iqlim və təbii mühitin insanların, xalqların və ictimai tiplərin formalşmasına təsirini öyrənmiş, ölkənin iqlim şəraitinin xalqların mödəni inkişafında əsas amili olduğunu qəbul etmişlər. Lakin onlar da cəmiyyətin quruluşunda təkcə coğrafi və iqlim şəraitinin deyil, eyni zamanda irqlərin xüsusiyyətinin, ağıl və adətlərinin az rol oynamadığını təsdiq etmişlər.

Coğrafi determinizm nəzəriyyəsini bəhs olunan dövrdə alman alimlərindən İ.Kant, G.F.Hegel və A.F.Humbolt və K.Ritter də qəbul etmiş və geosiyasi fikirlərində işlətmışlər.

Georg Fridrix Hegel (1770-1831) "Tarixin fəlsəfəsi" adlı əsərində coğrafi determinizm nəzəriyyəsinə müraciət etmiş və xalqların həyatında coğrafi amillərin rolü barədə geniş məlumat vermişdir. Tarixi fəlsəfə üzrə mühazirələrində onun "Ümumdünya tarixinin coğrafi əsası" adlı xüsusi bölməsi vardır. Burada o, ölkələrin "ümumdünya tarixi hərəkatına aidliyəti olmayan" təbii xüsusiyyətlərini coğrafi amillərlə əsaslandırmışdır. Belə hərəkatın səbəbi, müəllifə görə, isti, yaxud həddindən artıq soyuq iqlimdir.²

Yüksək ensiklopedik təfəkkürə malik olan Hegel coğrafi determinizmi ilk dəfə irəqçılıklı də əlaqələndirmişdir. Onun fikrincə, yalnız Qərbi Avropa və ABŞ əhalisi təbii tarixi təroqqının daşıyıcılarıdır,

I FƏSİL. Geosiyasetin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı

digər regionların və dünyanın başqa ərazilərinin xalqları, eyni zamanda ruslar avropalılardan aşağı soviyyəli insanlar kimi görünür. Hegel Meksika və Perunun köklü sakinlərinin ispan müstəmləkəçiləri tərəfindən əsarət altına alınmasını hinduların "bütün hallarda, hətta boy cəhətdən də avropalılardan aşağı soviyyədə durmaları" ilə izah edirdi.

Hegel yer kürəsində mövcud olan bu və ya digər ictimai quruluşu üç "coğrafi fərq" in kombinasiyası ilə bağlayırırdı. Onun fikrincə, yer səthi:

- çöl və düzənliliklər birlikdə susuz dağlıq ərazilərdən;
- ovalıq, keçid ölkələri, çaylara suvarılan ərazilərdən;
- dənizə yaxın sahil ölkələrdən ibarətdir.

O belə nəticəyə gəlir ki, maldarlıqla dağlıq ərazilərinin sakinləri, əkinçilik və sonayə ilə ovalıq sakinləri və nohavat, ticarət və gəmişayarma sənəti ilə üçüncü qrupa aid xalqlar möşgül olur. Bundan çıxış edərək Hegel patriarxal müstəqilliyi birinci, mülkiyyətçilik və əsərəti ikinci, vətəndaş azadlığını isə üçüncü qrupa aid edirdi.

Sonrakı illərdə Hegelin bu fikirlərini tökcə almanın deyil, bir çox klassik Qərbi Avropa alimləri də inkişaf etdirmişlər.

XVIII əsrin sonu – XIX əsrin birinci rübündə coğrafi determinizm nəzəriyyəsini alman geosiyasətçisi **Aleksandr fon Humboldt** (1769-1859) davam və inkişaf etdirmişdir. O, xalqların mövcudluğunda coğrafi determinizmin rolunu xüsusi tədqiq etmiş və çoxlu yeni geosiyasi fikirlər söyləmişdir. Geosiyasətçi alim əsərlərində insanların xarakterini, cəmiyyətlərin inkişafını coğrafi töbət fərqi ilə – yaşayış mənbələri, iqlim və digər təbii vəziyyətlə bağlıdır.³

Digər alman alimi, coğrafiyaçı **Karl Ritter** (1779-1859) coğrafi determinizm ideyasının inkişafına mühüm töhfə vermişdir. Berlin Coğrafiya Cəmiyyətinə rəhbərlik etdiyi dövrdə Ritter Avropa və dünya səyahətinə çıxmış, planetin mühüm geosiyasi ərazilərini öyrənmişdir. Ritter əsasən coğrafiyacı idi və tədqiqatlarını da siyasi

¹ Монтескье Ш. Избранные произведения. М., 1995, с. 350.

² Гегель Г.В. Лекции по философии и истории. СПб., 1993.

³ Михайлова Т.А. Gösterilən əsəri, s. 65-66.

coğrafiya kimi təqdim edirdi. Lakin o, coğrafiyanı praqmatik elm hesab edərək, onu tabiat-insan təmaslarının, ayrı-ayrı qitə, ölkə, coğrafi bölgələrin insan cəmiyyətlərinin, xalqlarının vəziyyətinə təbii təsirinin öyrənilməsinə yönəltmək istəyirdi.

Ritter xalqların taleyini və inkişafını ətraf mühitin təsirindən tam asılı olduğu qənaətinə gələrək yazırkı ki, Avropa vəziyyətinə görə müabit və müləyim iqliminə borcludur.

Ritterin fikrincə, iqlim, təbii şərait və ətraf aləm insanların, konkret regionda (quruda) məskunlaşan xalqların həyatına, qabiliyyətinə və xarakterinə ciddi təsir göstərir, onların başqa cəmiyyətlərlə qarşılıqlı münasibətlərində dərin iz buraxır. O, insanların fiziki və əqli keyfiyyətlərinin formalşması və inkişafını da bilavasitə ətraf mühitlə bağlayırdı.

Planetin iqlimi, əhalinin yerləşməsi, xalqların tarixi, mədəniyyəti, sosial vəziyyəti, demoqratiya məsələləri və s. haqqında Ritter yətərinçə məlumat toplamış və onların əsasında özünün müqayisəli təhlili əsasında Avropada ilk dəfə **dünyanın quru və dəniz dövlətlərinin daimi qarşıluması** nəzəriyyəsini irəli sürmüştür.

Coğrafiyaçı alim yer kürəsinin sothini aralarında daimi mübarizə gedən getdiyini quru (kontinental), su (dəniz) və yarımdairəye (sahil) bölgələr dönyanın vahid qlobal məkanının regional iyerarxiyalı düzümünü yaratmışdır.

Kontinental quru məkanını Ritter iki böyük əraziyə – "Köhne" və "Yeni" dünyaya ayırmışdır. "Köhne dünya", müəllifə görə, Şərqi dən Qərbə uzanır, iqlimi "Yeni dünyaya" nisbətən sabitdir. "Yeni dünya" Şimaldan Cənuba doğru uzanır və deyikən iqlimi ilə fərqlənir.

K.Ritter həmçinin, "**coğrafiya milli şüurun komponenti kimi**" geosiyası nəzəriyyəsini irəli sürərkən almanın milli coğrafi şüurunun formalşmasında, insanla onu əhatə edən məkan arasındaki bağlılığın izah edilməsində klassik geosiyasətçilər içərisində on çok fərqlənmiş simalardan olmuşdur.

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı

Ritter hesab edirdi ki, hər bir insan, xalq doğma təbiötinin, yaşadığı ərazinin övladıdır və onu əhatə edən təbii landşaft həmin insanların fiziki görünüşündə, xarakterində, milli və sosial davranışında, mədəniyyət və dilində, süründa mütləq şəkildə öz əksini tapır.

Ritter geosiyasi ədəbiyyata ilk dəfə "*coğrafi fərdilik*" terminini gətirərək, onu konkret məkanların öyrənilməsində tətbiq etmişdir. Hər bir məkanın alımə görə, xarici təbii sərhədləri və daxili üzvi bağlılıqları mövcuddur. Bu iki amil onun "fordiliyi" hesab olunur.

Sonralar Avropa geosiyasında Ritterin bu izahını "dövlətin coğrafi fərdiləşdirilməsi" "adlı geosiyasi qanun kimi təqdim edənlər də olmuşdur.¹

Yeni dövr Avropa geosiyası mənbəşünaslığında **Hərbi-strateji nəzəriyyə** ikinci əsas geosiyasi konsepsiya hesab olunur. Tedqiqatçılar bu nəzəriyyəni geosiyasının həm də ikinci əsas qanunu və mənbəyi kimi dəyərləndirirlər.

Siyasi ədəbiyyatda daha çox *realist* və *pozitivist* geosiyası nəzəriyyə hesab olunan hərbi-strateji konsepsiyanın banisi Avropada intibah dövrünün böyük mütəfəkkiri, italyan filosof-alimi **Nikolo Makiavelli** (1469-1527) hesab olunur. Özünün "Dövlət" adlı əsərində təklif etdiyi *pozitivist anlam* nəzəriyyəsi ilə beynəlxalq münasibətlərin və dövlətlərarası əlaqələrin real mənzərosunu və məqsədlərini əks etdirən Makiavelli hesab edirdi ki, dövlətlərin xarici siyasəti onların milli maraqlarına söykənərək dünyada gücün tosürü ilə aparılır.²

Makiavellinin realist geosiyası ideyalarını sonrakı dövrdə holland sərkərdəsi, gestrateq və alim, Prussiya və Rusiya ordularının tərkibində Napoleona qarşı döyüşdə iştirak etmiş general **Karl fon Klauzevit** (1780-1831) "Mühərribə haqqında" əsərində inkişaf etdirmişdir.

Ayrı-ayrı əsrlərdə yaşamalarına baxmayaq, bu müəlliflərin hər ikisini dövlət idarəciliyi və dövlətlərarası əlaqələrə vahid "sərt yanışma" mövqeyi birləşdirirdi.

¹ Тихонравов Ю.В. Геополитика. М., 1998, с. 40.

² Вах: Геополитика: Антология. М., 2006, с.105-109.

Hərbi-strateji nəzəriyyə tərəfdarlarının fikrincə, dövlət öz maraqlarını və təhlükəsizliyini hərbi güc tətbiq etməklə, yaxud məcbur etmə yolu ilə təmin edə bilər. Onlara görə, hər bir dövlətin daxili idarəciliyinin və dövlətlərarası münasibətlərinin müəyyən normaları olmalı və bunlar dövlətin gücü ilə qorunmalıdır. Bu normalaların qorunmasının tominatı da müharibə təhlükəsi olmalıdır.¹

Avropanın *idealist* geosiyasət nəzəriyyəçiləri hesab olunan bəzi maarifçi-filosofları (onların sırasında E.Kant, Volter, Monteskye və başqaları vardır) o dövrdə məhz "müharibə ilə qorxutma" ideyasının tərəfdarı olan *realist* geosiyasətçiləri "anti-humanist" hərəkətlərinə görə ciddi tənqid edərək, onların bu mövqeyini "anti-əxlaqi" yanaşma kimi dəyərləndirmişdilər.

Beynəlxalq münasibətlərin və geosiyasi əlaqələrin IV-V əsrlərin idealist kilsə yanaşmasından fərqli modelini – *idealist elmi yanaşması* yeni dövr Avropasında alman filosofu **Emmanuel Kant** (1724-1804) təklif etmişdir. O, əsərlərində realistləri anti-insani fəaliyyətdə ittihad edərək, dünyada insanlar və dövlətlər arasında münasibətlərin müharibəsiz, münaqışsız, hakimlik və məhkumluqdan kənar bir modelini təklif etmişdir. Onun modelində dünya qanlı müharibələrdən, qarşıdurmalarдан uzaq, ideal bir insan cəmiyyəti kimi təsvir olunurdu.²

1795-ci ildə özünün "Daimi dünya" adlı geosiyasi nəzəriyyəsini bəyan edən Kant, respublika idarəcilik sistemi əsasında dünyada beynəlxalq və dövlətlərarası münasibətlər qurmağa və bu əsasda da bəhs olunan "sabit dünya"ni yaratmağa çağırırdı. O, alman xalqının istək və arzularından çıxış edərək bütün müharibələrə, o cümlədən alman burjuaziyasının can atlığı müharibələrə ciddi nifrət hissi aşılıyaraq, realist düşüncə sahiblərini koskin tənqid edirdi.

Idealistlər hesab edirdi ki, xristian Avropası nəhəng bir saatı xatırladı. Ayrı-ayrı dövlətlər və onlar arasındaki münasibətlər bu sa-

I FƏSİL. Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşunaslığı

tin mexanizmləridir. Burada barış və birgə fəaliyyət hər şeyin əsasında durmalı, zora, hədələməyə və müharibələrə yer olmamalıdır.

Yeni dövr Avropa geosiyası nəzəriyyələrinin sülh və barışğa meylliliyi və bəhə istiqamətdə yeni liberal nəzəriyyə axtarışları tədqiqatçıların fikrincə, bəhs olunan dövrə qitədə yaranmış reallıqlarla bağlı idi. Milli dövlətlərin yaranması və müstəmləkəçilik hərəkatının vüsət alması qitonin özündə və Avropa dövlətlərinin dünya müstəmləkələrində qarşıdurmayı getdiyən gücləndirirdi. Dövlət sərhədlərinin və müstəmləkə orazilərinin demok olar ki, hər gün dəyişməsi, ölkələrin bir qrupunun iflası hesabına digərlərinin güclənməsi və genişlənməsi, hərbi gücün dövlətlərarası münasibətlərin həllədici amilinə çevriləməsi və milli dövlətçilik hərəkatının güclənməsi geosiyasi münasibətləri kəskinləşdirmişdi.

Bundan başqa, dünyanın yenidən bölgündürüləməsi uğrunda aparılan müstəmləkə müharibələrinin ohato dairəsinin genişlənməsi və sayının artması, sənaye və texniki inkişafla əlaqədar dünya məkanlarına geosiyası nozərat imkanlarının əsası, müharibələrin getdikcə daha qanlı nəticələrə səbəb olması, dövlətlərarası münasibətlərin günü-gündən kəskinləşməsi və s. dünya müharibəsi tohlükəsi yaradaraq bəşəriyyəti getdiyəcək daha ciddi şökildə tohdid edirdi. Belə şəraitdə dünyanı düşünən beyninkölli XIX əsrin II yarısından başlayaraq dövlətlərarası münasibətlərin coğrafi-geosiyası, geostrateji məsələləri, milli qarşıdurmaların sobobları və qanunauyğunluqları, yeni şəraitdə dövlətlərarası davranış qaydaları, münaqışlı halların arada qaldırılmasının müxtəlif yolları və s. problemlərin elmi axtarışına çıxdılar. Dövrün ən qabaqcıl elm xadimləri – siyasetşunaslar, tərrixçilər, filosof-mütəfəkkirər, hüquqşunaslar və digər sahələrin nümayəndələri elmi-nəzəri axtarışlarını və tədqiqatlarını intensivləşdirtilər. Nəticədə geosiyasət tədricon akademik elmi istiqamətə çevriləməyə və dövrün ən ümdə dövlətlərarası problemlərinə cavab axtarmağa başlayır.

¹ Колосов В.А., Мироненко Н. С. Геополитика и политическая география. М., 2005, с. 34-35.

² Bax: Geopolitika. Antologiya, c.147.

Təkrar və məşğələ sualları

- Dünyanın geosiyasi strukturunun formalaşması və ilkin geosiyasi nəzəriyyələrin yaranma tarixini, qədim dünya və orta əsr-lərdə geosiyasi tədqiqatlara artan marağın səbəblərini şərh edin.
- Klassik geosiyasının nəzəri mənbələri və intellektual əsasları haqqında nə deyə bilərsiniz?
- Qədim Şərq geosiyası düşüncələri və Çinin "dünyanın mərkəzi" ilə bağlı konsepsiyası nədən ibarət idi?
- Ərəb xilafətinin yaranması və həyata keçirdiyi islam və cihad geostrateji konsepsiyasının mahiyyəti nədən ibarət idi?
- Qədim yunanların əsas geosiyası düşününce xadimlərinin konsepsiyaları haqqında nə demək olar?
- Qədim romalıların geosiyası ideyalarının mahiyyəti nə idi?
- Fukidid və Aristotelin geosiyasi nəzəriyyəsi haqqında nə bilirsiniz?
- Siseron və Strabonun geosiyası düşüncələri və xidmətləri haqqında nə demək olar?
- Geosiyasının mənbələri hesab olunan qədim, orta əsr və yeni dövr geosiyası nəzəriyyələri hansılardır və onlar haqqında nə deyə bilərsiniz?
- Yeni dövr Avropasının əsas geosiyasi nəzəriyyələrinin xarakterik xüsusiyyətləri, mütəfəkkirləri və onların əsərləri haqqında nə bilirsınız?
- J.Boden, Ş.Monteskyö və K.Ritterin geosiyasi nəzəriyyələrini izah edin
- Hegelin və digər yeni dövr filosoflarının geosiyasi düşüncələri haqqında nə bilirsınız?
- Yeni dövrdə geosiyasi münasibələrin liberallaşdırılması cəhədləri və geosiyasi akademik elmi tədqiqatların intensivləşməsinin səbəbləri haqqında nə deyə bilərsiniz?

II FƏSİL

KLASSİK GEOSİYASƏT: XIX ƏSRİN İKİNCİ – XX ƏSRİN BİRİNCİ YARISINDA QƏRB GEOSİYASI MƏKTƏBLƏRİNİN ƏSAS İDEYA VƏ NƏZƏRİYYƏLƏRİ

Müasir fransız geosiyasətçisi Pier Qallua geosiyasətin *elm kimi* inkişafının üç tarixi mərhələsini göstərməşdir. Bunları o, müvafiq olaraq:

- **Protogeosiyasət dövrü** (insan tarixinin qədim dövründə Avropa sənaye inqilabının baş vermişindən sonra) olan dövr. Bu dövr geosiyasi fatalizmə əsaslanır)

- **Münaqişə və qarşıdurma geosiyasəti dövrü** (soncav inqilabı dövründən başlayaraq, ətraf mühitin vohşicosuna istismar edilməsi, qlobal təbii fəlakətlərin insanları tohdid etməsinə qodorki dövr);

- **Qeyri-münaqişə geosiyasəti dövrü** (təbiot insanlardan qısa almağa başlayır, insanlara başəriyyəti xilas edərək yer küresini gələcək nəsillərə qoruyub saxlamaq üçün razılıqlaşdırılmış dünya siyaseti, ortaç yollar və s. axtarır) adlandırılmışdır.¹

Geosiyasətin akademik bir elm sahəsi kimi formalaşmağa başlaması ilə, müxtəlif millət və dövlətləri təmsil edən fərqli geosiyasi düşərgələrə parçalanması prosesi üst-üstə düşür. O dövrə qədər geosiyasət onu yaradanların milli və dövlət mənsubiyyətinə, metodoloji yanaşma fərqiñə görə hələ qitolarası geosiyasi və milli məktəblərə bölmənməmişdi.

Toxminən XIX əsrin II yarısından dünyanın bəzi ölkələrində milli geosiyasət məktəbləri yaranır və öz ərazilərinin, qonşu torpaqlarının, ət-

¹ Bax: Myxaeb P.T. Gösterilən əsəri, s. 101.

raflı ölkələrin məkan və insan resurslarını, təbii-coğrafi xüsusiyyətlərini, planetin maddi və monovi zənginliklərini öyrənməyə başlayırlar. O vaxtdan başlayaraq tədqiqatçılar geosiyasətçiləri milli və dövlət mənşəbiyyətindən, təlqin etdikləri ideya və nəzəriyyələrin yönündən, hansı dövlətin maraqlarını əks etdirməsindən asılı olaraq müxtəlif qruplara ayırmışdır. Bunların içərisində ən geniş yayılanı və ən məşhurları:

- Klassik Avropa Kontinental məktəbi,
- İngilis-amerikan Atlantik mərkəzləri,
- Rusiya, Çin, Yaponiya və b. imperiya dövlətlərinin ayrı-ayrı geosiyasət mərkəzləri və müasir dünyada mövcud olan digər ideya məktəbləri hesab olunur.

Bu mərkəzlərin hər biri müxtəlif milli və dövlət maraqlarına əsaslanan meyarlara söykənərək planetin mühüm geosiyasi, hərbi, geostrateji və siyasi məsələlərini tədqiq etmiş və etməkdədirler.

Bundan başqa, həmin dövlətlərin və onlara məxsus blokların yaxından iştirakı ilə yüz ildən artıqdır ki, planetin geosiyası və geostrateji məsələləri planlaşdırılır, dövlətlərarası münasibətlər formalasdırılır, idarə olunur, müharibələr aparılır və sülh müqavilələri bağlanır.

Bəhs olunan geosiyasi məktəblərin hər birinin ayrıca və hamisinin birgə xüsusiyyətləri haqqında tədqiqatçılar fərqli fikirlər söylemişlər.

Klassik geosiyasi strategiyalar əsasən dövlətlərin quru, dəniz və hava məkanlarının qorunması, ətraf ölkələrin və "qeyri-mədəni xalqlar"ın məskunlaşdığı torpaqların məniməsnilməsi, hərbi gücün müvafiq olaraq imperiyaların ərazilərinin genişləndirilməsi və s. geostrateji planlara xidmət edirdi.

2.1. Kontinental Avropa klassik geosiyasət məktəbi: yaranması, xarakteristikası və əsas nəzəriyyələri

Tədqiqatçıların fikrincə, geosiyasət bir elm kimi ümumiyyətə, Avropada meydana gəlmış və institutlaşmışdır. XIX-XX əsrin əsas klassik geosiyasət xadimləri hesab olunan K.Ritter, F.Ratsel, R.Cel-

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

len, L.Ranke, K.Haushofer və b. Avropa kontinental (hartlənd) geosiyasət nəzəriyyəsinin əsasını qoymuşlar. Onlar geosiyasətin "zəruri həyatı məkan", "hartlənd", "dünya hakimi", "ərazi ekspansiyası qanunu", "orta Avropa ideyası", "kontinental dövlət konsepsiyası", "kontinental dövlətlər bloku ideyası" və başqa nəzəriyyələrinin əsasını qoymuşlar.

Rus alimi İ.Vasilenko hesab edir ki, kontinental geosiyasətin əsas məxsusi cəhətlərdən biri yarandığı gündən *millət və milli ərazi ideyasına soykənməsində* idi. İngilis-amerikan geosiyasətçiləri konsepsiyalarını bitərəf məkan mədəniyyətindən və mənşəbiyyətindən çıxış edərək inkişaf etdirildikləri halda, avropanlılar osas diqqətlərini milli, sosial və mədəni amillərə yönəldirdiklər.

Kontinental geosiyasətin ikinci osas xarakterik xüsusiyyəti öz ölkələrinin milli-mədəni mərkəzilik geosiyasətinə əsaslanaraq *dini əqidə, doğma torpaq və təmiz milli qanlı bağlılıq* üzərində qurulması idi. Bu məktəblərin nümayəndələrinin hər biri öz millətlərinə, dinlərinə və torpaqlarına söykənərək kontinental geosiyasət nəzəriyyəsini inkişaf etdirirdi.

Görünür, uzun müddət milli dövlətinə malik olmanın noticisi idi ki, hər bir avropanlı geosiyasətçi *öz dövlətini ümumiyəropa məkanının mərkəzi hesab edir* və deməli, qitonin sorvotlorino sahib olmaq anlamında ən çox haqqı olan dövlət kimi dəyərləndirirdi. Tədqiqatçılar yaşına görə, kontinental dövlətləri üç qrupa - qoca, yaşılı və gənc dövlətlərə ayırdı. Müvafiq olaraq qocalara - Böyük Britaniyanı, Fransa, İspaniya, Niderland, Portuqaliya, Danimarka, İsvəç, İsvəçrə, Rusiyani, yaşıllara - Almaniya, İtaliya, Yunanistan, Bolqarıstan, Belçika və b., gənclərə isə - digərlərini, məsələn, Polşanı, Avstriya, Ruminiya, Çexoslovakıya və b. aid edirdilər. Onların da hər birinin müvafiq tələbi, tələbi və siyaseti var idi.

Bundan başqa, kontinental dövlətləri ərazilərinin ölçülərinə və təbii-coğrafi məkanına (harada yerləşməsinə) görə də təsnif edirdilər. Əlbəttə, ərazisi və əhalisi böyük olan dövlətlərin istəkləri də bö-

yük idi və onların geosiyasətləri də hücum geostratejiyası üzərində köklənmişdi.

Məkan – yerləşmə xarakteristikasına görə isə Avropa ölkələrini – Qərbi, Şərqi, Mərkəzi, Skandinaviya və s. dövlətlərinə bölgündür. Bu da geosiyasi və geostrateji anlamda xüsusi mənə kəsb edirdi.

Kontinentalistlərin fikrincə, *hər bir xalq özünün təkrarolunmaz ərazi konsepsiyasını və layiq olduğu, yalnız ona məxsus sosial-mədəni cəmiyyətini yaradır*. Odur ki, onlar ingilis-amerikan Atlantik məktəbinin töbliğ və təlqin etdiyi vahid məkan ideyasını, o cümlədən mədəni eyniliyi çox çətinliklə qəbul edirdilər.

Kontinental Avropa məktəbinin geosiyası ideyaları çox müxtəlif məsələləri eks etdirərək geosiyasət elminin eksər sahələrini və kateqoriyalarını əhatə etmişdir. Bu məktəbin yaradıcıları içerisinde XX əsrin birinci yarısında ciddi qarşıdurma meyli var idisə (xüsusən alman-fransız geosiyasətciləri arasında koskin müharibə tərəfdarlarını və humanist liberalistləri, atlantik və mondialist nəzəriyyələrin tərəfdarları və əleyhdarlarını və s. cərayanları müşahidə etmək olardı), XX əsrin sonlarından başlayaraq onlar bir qayda olaraq, Avropa kontinental blok ideyasını dəstəkləyir və Amerikanın Atlantik siyasetinə opponentlik edirlər.

Kontinental Avropaya ayri-ayri tədqiqatçılar müxtəlif adlar altında yanaşaraq, onun geosiyasi məsələlərinin geniş spektrini tədqiq etmişlər. Məsələn, Çellen kontinental Avropa nəzəriyyəçiləri içərisində ilk dəfə "ox ölkələri", yaxud Nauman "Orta Avropa", Haushofer "Berlin-Moskva-Tokio" geosiyası blok anlayışlarını dövriyyəyə götirmişlər.

Klassik alman geosiyası nəzəriyyələri: Klassik Avropa və alman geosiyasətinin əsasını XIX əsrin sonlarında Fridrix Ratsel və Rudolf Çellen qoymuş, XX əsrin I yarısında Karl Haushofer, Karl Şmid və başqa görkəmli avropalı geosiyasətcilər inkişaf etdirmişlər.

Geosiyasətin bütövlükdə realist bir elm kimi formalaşmasının və kontinental Avropa geosiyası məktəbinin yaradılmasının əsasında al-

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

man geosiyasət məktəbinin parlaq siması hesab olunan **Fridrix Ratsel** (1844-1904) durdu. Ratseli geosiyasətin atası hesab edən alman geosiyasətçi alimi Otto Maul yazırkı ki, "Ratselsiz geosiyasətin inkişafı mənənəsizdir, Çellen və ya başqa birisinin adı bu mənada Ratsel-dən önde çəkilə bilməz. Geosiyasətin atası Ratseldir".¹

Ratselin dünyagörüşünün və geosiyasi metodologiyasının əsasını Ç. Darwinin və sosial darvinistlərin təkmülülük, darvinizm ideyaları, K.Ritterin, A.Humboltun coğrafi və geosiyasi nəzəriyyələri təşkil edirdi. Tədqiqatçılar hesab edir ki, onun baxışlarının formallaşmasında ən çox təsir isə sosiologiya elminin banilərindən olan fransız alimi O.Kontun və ingilis filosofu H.Spenserin bir çox konsepsiyalarının – təkmülülük, coğrafi mühitin xalqların, dövlətlərin inkişafına təsiri, siyasi sistemin funksiyalaşdırılmasında, etnos və dövlətin həyatında demoqratik və kosmik amillorun rolu və s. ideyalarının xüsusi təsiri olmuşdur. Bu təsir Ratselin "Yer və həyat. Müqayisəli yəşünəşliq", "Xalqşünəşliq" və "Siyasi coğrafiya" adlı fundamental geosiyasi kitablarında daha aydın hiss olunurdu.

Ratsel dövrünün həqiqi millətçi idi və hətta məlumatlara görə, 1870-1871-ci illərdə o, Prussiya almanlarının torofində Fransaya qarşı müharibədə də iştirak etmişdir.

Bir alim kimi Ratsel siyasi coğrafiyanın əsasını qoyaraq dövrünün geosiyası düşüncəsinin formallaşmasında ohomiyyyəti rol oynamışdır. 1875-ci ildən başlayaraq Ratsel Almaniyyada coğrafi antropologiya məktəbi yaradaraq *təbiətin, ətraf mühitin insanlara, insan cəmiyyətlərinə, onların inkişafı və həyat tərzlərinin formallaşmasına təsiri məsələlərini* öyrənməyə başlayır. O, darvinizmin bioloji (organik) inkişaf nəzəriyyəsini insanlara və insan cəmiyyətlərinə şamil edərək ciddi geosiyasi nəticələrə gəlir.

Ratselin adı ilə bağlı olan əsas geosiyası nəzəriyyələrdən biri "**Zəruri həyatı məkan**" geosiyası konsepsiyası hesab olunur. O əsərin fundamental "Siyasi coğrafiya, yaxud, ticarət və hərbi, Döv-

¹ ƏLTİB B.B., ƏLITB M.B. Göstərilən əsəri, s. 83.

lət coğrafiyası" (1897) əsərində dövlətin yaranması və inkişafının sistemli təhlilini vermiş və geostrateji konsepsiyasını hazırlamışdır.

Ratsel bu əsərində herbi-strateji konsepsiya tərefdarları olan N.Makiavelli, K.F.Klauzevit və b. geosiyasətçilərin ideyalarını inkişaf etdirərək *təbii insan orqanizmi ilə dövlət arasında bənzərlik* axtarır.

Ratselin fikrincə, *dövlət konkret məkanda kök salmış canlı orqanizmdir, o doğulur, böyüyür, inkişaf edir, geri çökülür və məhv olur. Əlbəttə, bu orqanizm yaşamaq üçün onu əhatə edən digər organizmlərlə təməsa girir (mübarizə aparır), yaşamaq üçün onun həyat resurslarına sahib çıxır və yaşamağa davam edir. Bu halda həyat resursunu itirən xalq varlığına son qoyaraq aradan çıxır.*

Dövlətin *canlı orqanizm* kimi dörk edilməsi Ratsel nəzəriyyəsinin digər əsas möəzzi idi.

Ratselin nəzəriyyəsinə görə, dövlətin varlığında və quruluşunda on əsas siyasi-coğrafi amil rolunu da məhz zəruri məkan (Raum) oynayır. Dövlətin mövcudluğunu və təhlükəsiz inkişafının əsasını mövcud məkan üzərində suveren idarəcilik, iqtisadi, hərbi, sosial, mədəni və s. resurslara tam nəzarət təşkil edir.

Dövlətin məskunlaşduğu ərazi – məkan Ratselə görə, təbii sərhədlərlə əhatə olunanda (əlverişli ərazi amili), ölkənin inkişafına təkan verir. Əgər xalq özünü bu ərazidə inamlı və təhlükəsiz hesab edirsə, onda o, həmişə sabit xarakterli olur. Çünkü ilkin zəruri mənbədən (məkandan) gələn xüsusiyyətlər (inam və iradə) artıq onun qanına hopmuşdur.

Ratselin fikrincə, məkan həm də xalqlara həyat enerjisi bəxş edən torpaq- geobiomühitdir. Dövlətlərin xarakteri və xalqların xüsusiyyəti bu geobiomühitdən və xalqların ondan necə istifadə etməsindən asılı olaraq dayılır. Odur ki, dövlət coğrafi anlamda torpaqla, ərazi ilə birləkədə öyrənilməlidir. Ərazi (torpaq) həm yaşam üçün enerji verir, həm də xalqın xarakterini müəyyən edir.

Ratselin konsepsiyasında *məkan özünün təbii hüdudları, qonşula-*

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

rının xarakteri ilə də fərqlənir. Onun fikrincə, bir qrup xalqların işgalə məruz qalması və ərazilərinin ekspansiyası digər dövlətlərin inkişafının əsasını təşkil edir; dövlətin süqutu eyni zamanda məkanın çökəməsi və xalqın məkanla bağlı hissərinin zəifləməsinin nəticəsidir. İnsanın dünyaya baxışı onun yaşadığı məkanla müəyyənləşir.

Alim özünün "Şimali Amerika şəhərlərinin və sivilizasiyalarının xəritəsi" (1874) və "Şimali Amerika Birleşmiş Ştatları" (1880) adlı əsərlərində amerikalılarda məkan hissinin güclü inkişaf etməsinin səbəblərini araşdırır, onların daha çox ağıla deyil, fəhmi (intuisiya) arxalanaraq köhnə dünyamın tödricən nail olduğu hər şeyi risk edərək bir dəfəyə həyata keçirdiklərini qeyd edir.

Ratselin əsərlərində "dünya dövlətinin" müüm inkişaf meyarları və mənbələri verilmişdir. Ratcel alman klassik geosiyasətçiləri içərisində böyük dövlətlərin planetar soviyyəyə çatma maksimal coğrafi ekspansiyasına ilk haqq qazandırılanlardan biri olmuşdur və bu prosesin təbii qanuna uyğunluğu məsələsini iroli stirmiştir. Ratselin fikrincə, *Avropanın kontinental məkanlarını birləşdirmək və on böyük qıtə dövləti yaratmaq* daha çox Almanıyanın təbii haqqıdır.

Ratsel özünün "Siyasi coğrafiya" əsərində Almanıyanın əsas iqtisadi və siyasi çətinliklərini ədalətsiz orazi bölgüsü, dinamik inkişafa mane olan məhdud sərhədli məkanla əlaqələndirirdi. Alimin fikrincə, qüdrətli dövlət yaratmaq istəyən ölkənin təqribən 5 milyon kvadrat kilometrlik sahəni əhatə edən məkan mənbəyi olmalıdır.

Ratsel "Dövlətlərin məkanca inkişafının və orazi ekspansiyasının qanunları haqqında" (1901) əsərində "Dövlətin geosiyası şüarı" məsələsinin tədqiqinə geniş yer vermişdir. Bu əsəri ilə o, alman siyasetçilərinə və dövlət xadimlərinə ölkələrinin "dünya mütənasib geosiyasi strukturundakı yerini" müəyyən etməsinə ciddi yardım göstərmişdir.

Ratsel dövlətin geosiyası mənasını, xalqlar və dövlətlərərəsi münasibələrdə, mübarizə və müharibələrdə yeri və rolunu, dövlətin varlığında və inkişafında "məkanın" maddi, mənəvi, psixoloji, milli, şüarı və s. təsirini göstərməyə və gələcək Almanıyanın məkanı-

texnoloji-hakimiyət xarakteristikasını müəyyən etməyə çalışmışdır. Ratselin bu nəzəriyyəsi tədqiqatçılar tərəfindən *alman ekspansionizminin* nəzəri və praktiki doktrinəsi kimi dəyerləndirilirdi.

Ratsel geosiyasi işğalın yeddi əsas qanununu da təqdim etmişdir. Müəllifin fikrincə, bunlar aşağıdakılardan ibarətdir:

- dövlətin ərazisi onun mədəniyyəti ilə birləkən genişlənir və inkişaf edir;
- dövlətin ərazisinin genişlənməsi onun həyatının başqa sahələrinin – ideya dünyasının, ticaretin, istehsalın, missionerliyin, müxtəlif fəaliyyət sahələrində fəallığın yüksəlişi və inkişafı ilə müşayiət olunur;
- dövlətin, inkişafı və genişlənməsi kiçik dövlətlərin və xalqların birləşdirilməsi hesabına gedir;
- sərhəd – dövlətin hissiyat orqanıdır, o, dövlətin inkişafı, qüdrəti, zəifliyi və onun orqanizmində baş verən digər dəyişikliklərin nişanəsidir;
- dövlətətraf ərazilərin ən qiymətli elementlərini: sahil xətlərini, çay yataqlarını, düzənlilikləri, təbii ehtiyatlarla zəngin rayonları cəməlşədirməyə çalışır;
- dövlətlərə öz ərazilərini genişləndirməyin başlangıç impulsu onunla qonşu olan xalqların mədəni inkişafındakı fərqlərin nəticəsi kimi kənardan daxil olur;
- zəif xalq və dövlətlərin birləşdirilməsi və işğalının meyli dövlətlərin birindən digərinə keçərək daha da güclənir, getdikcə daha çox ərazilərin işğali ilə nəticələnir.¹

Tədqiqatçılar hesab edirlər ki, Ratselin yeddi bəndlik ekspansiya qanunu onun yaşadıığı XIX əsrin sonu üçün tam xarakterik hal idi. Bu da istedadlı geosiyasətinin diqqətini çəkmişdir.

Ratselin geosiyası fəaliyyəti və yaradıcılığı digər mühüm sahələri də əhatə etmişdir. Məsələn bəşəriyyətin inkişafında dənizin roluna toxunan alim, insanların dənizə birinci çıxışını "bəşəriyyətin

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

ümumdünya tarixinin başlanğıcı kimi" müəyyən etmiş və coğrafi determinizm tərəfdarlarının fikrini inkişaf etdirmişdir. Ratsel insan sivilizasiyalarının inkişafında dənizin əhəmiyyətinin getdikcə artması haqqında ilkin fikir söyləyənlərdən biri olmuşdur. "Dəniz – xalqların qüdrət mənbəyidir" (1900) adlı kitabında o, geosiyasətin əsaslandığı coğrafi determinizm və sivilizasiya yanaşması ideyalarının geniş spektrini tədqiq etmiş və dənizin yüksək rolü haqqında fikir söyləmişdir. Ratsel yazırırdı: "Xalqşünaslıq təlimi yalnız əkinçi və maldarları, köçəri və ovçuları qəbul edirdisə o, mükəmməl hesab oluna bilməz". Onun fikrincə, dəniz xalqları insanların orijinal qrupunu təşkil edir: onların yayılması, yaşayışı, fəaliyyəti özünəməxsusdur. Dəniz xalqları köçərilik edərək adadan adaya, bir sahil xəttindən digərinə doğru hərəkət edir.

Ratselin fikrincə, köçəri dəniz həyat tərzi əhalinin çoxluğundan irəli gəlir və nəsildən-nəslən təkrarlanır. O hesab edirdi ki, köçəri dəniz həyatının olmadığı Misir və Çinin tarixi yeknosoqdır, onun gedişində ziddiyətlərin canlı mübadiləsi çatışır və çox qısa bir zaman da durğunluq dövrüne qədəm qoyur. Ratsel buradan belə nəticə çıxarırdı ki, materik torpaqlarının qapalı mühitində yalnız yarımmədeni xalqlar inkişaf edir, maldar xalqlar isə ümumiyyətlə, mədəniyyətdən kənar yaşayırlar.¹

Ratselin fikrincə, əsl dünya dövləti dənizə sahib olan: məsələn, Roma, İspaniya, Büyük Britaniya kimi dövlətlərdir.

Ratsel insan həyatında iqlimin əhəmiyyətini də təhlil edərək onun insan xarakterinə, mədəniyyətinə, yaşayış tərzinə təsiri məsələsi üzərində dayanırdı.

Ratsel geosiyası ədəbiyyatda bütövlükde Avropa klassik geosiyasının, o cümlədən "**hərbi-strateji"** və "**sivilizasiya yanaşması**" geosiyası nəzəriyyələrinin banisi hesab olunur.

Hərbi-strateji geosiyası nəzəriyyələri inkişaf etdirən Ratsel XIX əsrdə ilk dəfə Avropada və dünyada dövlətlərarası əlaqələrin və

¹ Ratzel F. Geographie politique // Геополитика: Антология. M., 2006. s. 203

Ratzel F. Göstərilən əsəri, s. 204-220

beynəlxalq münasibətlərin müəyyən real sistemini yaratmağa cəhd göstərmişdir.

Göründüyü kimi, Ratsel dövlətlərin strateji və siyasi inkişafının qanuna uyğunluqlarını, mühərribələrin və ərazi istilasının səbəb və nəticələrini, dövlətlərin və xalqların həyatında mühərribələrin rolunu və s. geostrateji problemləri öyrənən və müəyyən ümumiləşmiş nəticələrə gələn *ilk realist geosiyasətçi* alim olmuşdur.

Ratselin fikrincə, insanların həyatına təsir edən birinci əsas amil təbii şəraitdirse (coğrafi determinizm), ikincisi mədəni inkişaf səviyəsi və sivilizasiya (köçəri, yaxud oturaq həyat terzi, əkinçilik və maldarlıq möşgülüyyəti və s.) fərqlidir. Ratsel Çin və Hindistanın əhalisi sıxlığına, Monqolustan və Tibetin köçəri xalqlarına, Şərqi Türkistan xalqlarının tarixine istinad edərək, belə nəticə çıxarıır ki, əkinçilik mədəniyyətinin geniş yayıldığı yerde əhalisi sıxdır, həyat sabitdir, mədəniyyət də inkişaf etmişdir.

Ratselin fikrincə, zəif xalqların sıradan çıxmazı iki halda baş verir: özünü məhv etmə və yüksək mədəniyyətin təsiri altında assimiliyasiya uğrama. Hər iki səbəb əslində, əlaqəli və birlikdə baş verir. Onun fikrincə, xalqlar nadir halda öz-özülüyündə sıradan çıxır və özünü məhv edir. Əksər halda o, daha qüvvətli xalq tərəfindən assimiliyasiya uğradılır.

Ratsel qeyd edirdi ki, xalqların müəyyən hissəsi əlbəttə, təbii şərait və yaşayış qüvvəsinin tükənməsi nəticəsində bəzən zəifləyib sıradan çıxır (o, həyat qüvvəsinin tez tükənməsini aşağı səviyyəli mədəniyyətə malik olan xalqlara aid edirdi).¹

Klassik Avropa və alman geosiyasət məktəbinin əsas yaradıcılarından biri də isveçli alman fil alim **Rudolf Cellen** (1864-1932) hesab olunur. Özünü Ratselin şagirdi hesab edən Cellen həm də **geosiyasət anlayışının** banisi olmuşdur. O, geosiyasət politologiyasının bir hissəsi kimi baxaraq, bu elmi "*konkret məkanda yerləşən, coğrafi və bioloji orqanizmın qovuşduğu və daim genişlənən, inkişaf edən canlı*

¹ Василенко И.А. Геополитика современного мира. М., 2006, с. 31.

orqanizm – dövlət haqqında təlim" kimi dəyərləndirmişdir.

Cellen hesab edirdi ki, geosiyasət həm də məkanın torpaq və mühitlə bağlı fundamental xüsusiyyətlərini tədqiq edən, imperiya yaratmaq əsərini, dövlət və dövlət ərazilərinin meydana gəlməsini öyrənən elmdir.

Birinci Dünya mühərribəsindən və Versal sülh müqaviləsinin imzalanmasından sonra Cellen qlobal geosiyasətə mühüm rol oynayan üç *coğrafi amil haqqında tezisi* əsərənləndirir. Bu amillərə o, *genişlənmə, ərazi birliliyi və hərəkət* azadlığını aid edirdi.

Cellen təsdiq edirdi ki, Böyük Britaniya yüksək mərhələdə dəniz donanması və dəniz məntəqələrində üstünlüyə malik olması sayəsində hərəkət sərbəstliyi qazanmışdır. Britaniyaya genişlənmə amili de xasdır. Lakin onun iri müstəmləkələri olsa da, ərazi birliliyi yoxdur. Yer kürəsinin 24 %-ni tutmasına baxmayaraq, dünyadan ayrı-ayrı sahələrinə səpələnmiş Britaniya müstəmləkələri ingilis siyasetinin zəif tərəfidir. Onun fikrincə, Rusiya geniş əraziyə və monolithliyə malikdir. Amma onun hərəkət sərbəstliyi yoxdur, çünki Rusiyamın geniş dənizlərə çıxışı məhduddur.

Cellen də Ratsel kimi *dövləti canlı orqanizm* hesab edirdi. O bu tezisi "Dövlət həyatın forması kimi" (1916) adlı əsərində irəli sürərək yazdı ki, dövlət insan həyatının müxtəlif toroflorının təsəddüfi və ya süni konqlomeratı deyildir. O daha çox tarixi və konkret reallıqlarda kök salmışdır, dövlət orqanik inkişaf xasdır, o da insan kimi fundamental tiplidir. Bir sözlə, dövlət bioloji quruluş və ya canlı varlıqdır.

Ratselin bioloji sistemində dövlət aşağı tipli orqanizm kimi çıxış edirdisə, Cellenə görə, dövlət insana bənzər, hissəyyatlı və təfəkkürlü bir varlıqdır. Buradan belə nəticə çıxarırdı ki, istənilən orqanizmin mahiyyəti mövcudluq uğrunda mübarizədən ibarətdir. Dövlət də həyatın daha əzəmətli forması kimi mövcudluq uğrunda mübarizə qanununa uyğun olaraq inkişaf etməlidir. O qeyd edirdi ki, güc, qüvvə dövlətin mövcudlığında on mühüm amildir. Çünki qanunlar yal-

nız güc, qüvvə ilə dəstəklənir. Əgər qanun dövlətə mənəvi-rasional elementləri gətirirsa, qüvvə ona təbii üzvi impuls verir.

Çellen Ratselin "mühit vo dövlət – vahid bir bütövdür" – fikrini inkişaf etdirərək belə hesab edirdi ki, dövlət xüsusi bir sistem kimi aşağıdakı vacib həyatı sahələrin mütləq varlığını tələb edir:

- dövlət – vahid coğrafi məkan;
- dövlət – bütöv bir xalq;
- dövlət – vahid təsərrüfat sistemi;
- dövlət -normaları olan formallaşmış cəmiyyət;
- dövlət – hamı üçün məcburi olan vahid idarəçilik

Çellen və Ratselə qədər dövlətin və xalqın mövcudluğu üçün tərixdə üç vacib amil (bu barədə hələ Monteskycə və başqaları da fikir söyləmişdi) və Vestfal müqaviləsində göstərilən dörd əsas əlamət mövcud idi. Lakin bu iki geosiyasətçi *bəşəriyyətin o dövrə qədərki dövlət anlayışını ciddi şəkildə genişləndirərək, tamamlayaraq və sistemləşdirərək asıl dövlət təlimi yaradı bildilər.*

Çellenin dövlət təlimində fiziki-coğrafi xüsusiyyətlərindən əlavə, dövlət həm də mahiyyətini digər dörd formada bürüzo verirdi:

- özünəməxsus fəaliyyəti ilə seçilən təsərrüfat – iqtisadi siyaset;
- milli və etnik xüsusiyyətlərə seçilən xalq kimi – demosiyasət;
- müxtəlif sinfi mənsubiyyyət və sonətin sosial birliyi kimi – sosiyasət;
- konstitusion və inzibati quruluşu ilə seçilən, dövlət idarəciliyi formasında – kratosiyasət.

Çellenin fikrincə, bir əldə beş barmaq olduğu kimi, dövlət də beş birgə elementdən təşkil olunur və vahid bir qüvvəyə çevrilir. Bu qüvvə dinc dövrə zəhmət çəkir yaşayır, hərbi dövrə isə mübarizə aparır və qorunur.

Kapitalist istehsal üsulunun sərbəst rəqabətdən dövlət-inhisarçı kapitalizmə keçidi, həmcinin dünyamın yenidən bölüşdürülməsi uğrunda başlanan Birinci Dünya müharibəsi Çellenin geosiyası baxışlarına ciddi təsir göstərdi. O, sonrakı illərdə dünyamın bölüşdürülmə-

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası maktəblərinin esas ideya və nəzəriyyələri

sinin nəticələrini bir geosiyasətçi alım kimi nəinki nəzəri cəhətdən təhlil etməklo kifayətlənməmiş, homçının faşist diktaturasının qurulmasında praktiki cəhətdən iştirak da etmişdir. Hitlerin nəsional-sosialist ideyalarını təbliğ edən və parlamentarizmin sıradan çıxarılması, imperator hökumətinin bərqrər olması, yaxud hakimiyətin bir əldə birləşdirilməsinin tərəfdarı kimi çıxış edən Çellen yazırkı ki, indiki siyasi demokratiya tarixdə axırına idarəciliq forması olmayaçaqdır.

Almaniymanın qoşu dövlətlərin orazilərini əlo keçirməsini də təbii və "qanuni" hesab edən Çellen, "Dövlətin qaçılmasız inkişafın"da kiçik ölkələr və xalqların vəziyyətinin többi olaraq olverişsiz olduğunu yazırkı. İri dövlətlər meydana gəldikcə müəllifliq görə, kiçiklərin vəziyyəti pisləşir, "kiçik dövlətlər... ya oyalotlara çökilir, ya sərhəd-yarı rayonlarda sıxlıq, ya da ki, yox olurlar. Ədalətli və ya ədalətsiz anlayışları buraya tətbiq olunmamalıdır". Çellenin fikrincə, siyasetçi, dövlət xadimi bu təbii tələbatı yol açmaqdə sərbəstdir və heç kim onu məzəmmət edə bilməz.

Çellenin fikrincə, mühəribələr xalq kütüklərinə "əlavə iş" və "çörokk" vermək üçün aparılır. Güclü dövlətlərin hökumətlərinin azad seçimləri yoxdur. Onlar tələbatın sort qanunlarına tabedirlər. Bu da onları sərhəddən kənardə qalan yaxınlarının qayğısına qalmığa məcbur edir. Başqa sözə, mühəribələr dövlət organizminin inkişafını müşayiət edir və insanlar bu faktlar qarşısında acızdırlar. Dövlət organizminin inkişafı üçün məkan uğrunda mübarizə töbötün əbədi qanunlarına tabedir.¹

Beləliklə, Çellen elmdə və siyasətdə təkcə yeni geosiyasi terminlərin və şəhərlərin banisi kimi deyil, həm də Üçüncü Reyxin əsasını təşkil edən bir çox konsepsiyaların müəllifi kimi ad çıxarmışdır. Böyük alman alimi Karl Haushofer R.Çellenin "Dövlət həyatın forması kimi" kitabını çox yüksək qiymətləndirmiştir.

"Kontinental blok" və "Həyati məkan" nəzəriyyələri: Kontinentallı birlilik və kontinental siyaset ideyası XX əsrin I yarısının bü-

Bax: Нартов Н.А. Геополитика. М., 2004, с. 56-57

tün Avropa klassik geosiyasötçiləri üçün xarakterik hal idi. Bu ideyanı onlar ingilis-amerikan məktəbinin dünya hökmranlığı və dünyanın idarə olunması məqsədilə irəli sürdükləri "radikal anakonda" siyasetinin alternativ kimi irəli sürürdülər. Avropalılar "anakonda siyasetinin" öldürücü ağışuna düşməmək üçün müxtəlif geostrateji kontinental alyansların yaradılmasını təklif edir və bəşəriyyətin xilası üçün çoxsaylı nəzəriyyələrlə çıxış edirdilər. Xüsusun, bu istiqamətdə alman geosiyasötçiləri Haushofer, Şmid və başqları çalışırdılar.

Kontinental Avropa məktəbinin əsas siması alman strateqi, diplomat, coğrafiyasının alim, "Kontinental blok" və "Həyatı mekan" geosiyasi nəzəriyyələrinin əsas banilərindən hesab olunan **Karl Haushofer** (1869-1946) idi.

Haushofer uzun müddət Almanyanın Birinci Dünya müharibəsinəki məğlubiyyətinin səbəbləri üzərində düşünmüş və Çellen kimi o da bu məğlubiyyəti təsadüfi hesab etmiş və almanların kontinental cəhətdən dünyanadan təcrid olunmaları, hərbi rəhbərliyin müharibə taktikasının zəifliyi, planetar geostrateji və hərbi ölçüləri bilməməsi ilə bağlamışdır.

Bütün sonraki həyatını Haushofer peşəkar bir hərbçi kimi, planetar siyasetin nəzəri cəhətdən öyrənilməsi və geosiyasi mahiyyətinin dərk edilməsinə, Almanyanın imperialist və işgalçılıq geostratejisinin hazırlanması və əsaslandırılmasına həsr etmişdir. Səhəhti ilə bağlı sonradan hərbi fəaliyyətini davam etdirə bilmədiyindən o, 1911-ci ildən başlayaraq ömrünün sonuna qədər geosiyasət və geostategiya ilə məşğul olmuş və 400-ə yaxın əsər yazmışdır.

Haushofer 1913-cü ildə Yaponiyaya həsr etdiyi "Böyük Yaponiya" adlı ilk kitabını nəşr etdirir. Burada o, dünyada günü-gündən artan anqlo-saks iddialarına qarşı gələcək Almaniya-Yaponiya-Rusiya geostrateji blok ideyasını əsaslandırmaya cəhd edir. 1919-cu ildə Versal müqaviləsi ilə Almanyanın qalib dövlətlər tərəfindən alçaldıcı şəkildə parçalanmaya və paylaşmaya məruz qoyulması Haushoferi bu dövlətin və alman xalqının gələcəyi ilə bağlı çox ciddi və

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

uzunmüddətli geosiyası və geostrateji fəaliyyətə sövq edir.

Ratsel və Çellen kimi Haushofer də düşünürdü ki, dövlətin əsas hərəkətverici qüvvəsi zəruri "həyatı mekanın" əldə edilməsi, təmin olunması və genişləndirilməsi uğrunda mübarizədən ibarətdir. Dövlət bütün vətəndaşlarını böyük ərazi hissələri ilə vahid bir məqsəd ətrafında birləşdirərək, daim öz ərazisini genişləndirmək uğrunda ümummilli mübarizə aparmalı, qonşularından "azad olmanın" və müstəqilliyin əsasını təmin etmənin yollarını tapmalıdır. Qonşulardan "azad olmam" Haushofer böyük dövlətçiliyin əsas meyəri hesab edirdi.

Siyasətşunas alim bəhs olunan məqsəd üçün bütün qonşu xalqlara qüvvə mövqeyindən yanaşmamı zəruri hesab edirdi. O, bu fikri sələfi Spinozadan götürmüştür. Spinoza yazırı ki, "hər bir dövlət və xalq, hər kəs əldə edə bildiyi hüquqa malikdir".

Haushofer dövlətin geosiyası fəaliyyətinin əsasını zəruri həyatı məkan uğrunda daimi mübarizədə görürdü. Onun nəzəriyyəsinə görə, güclü dövlət daim sərhədlərini genişləndirməlidir. Bu genişlənmə xarici sərhədləri dəyişməz hala salmaq və ona hüquqi status vermək istəyən zəif dövlətlərin, daha kiçik xalqların ələ keçirilməsi həsabına baş vermelidir. Haushofer bu nəzəriyyədən çıxış edərək Almanyanın kiçik qonşu dövlətlər üzərindəki hökmranlığa can atmasına qəafiləz hal kimi baxır, onların üzərində hökmranlıq uğrunda mübarizəyə əvvəlcədən bərəət qazandırırdı.¹

Haushoferin nəzəriyyəsinə görə, Almaniya bütün Avropa və Avrasiya hesabına ərazilərini genişləndirərək Qitonin ən böyük dövlətinə çevriləməli idi.

XX əsrin 30-40-cı illərində Avrasiyada və dünyada qarşı duran iki böyük geosiyasi quruluşun meydana gələməsi planetin qüvvələr nisbətini tamamilə dəyişmişdi. Haushofer bu şərait - Sovet İttifaqı və onun hərbi blokunun ABŞ və Qərb ölkələrinə qarşı apardığı mü-

¹ Тихонравов Ю.В. Gösterilən əsəri, s. 117-125; Fyni zamanda bax: Геополитика: Антология. M., 2006, s.256-324.

barızənin geosiyası cohotlarını çox ciddi tədqiqi edərək belə qonaqtı golmişdir ki, ABŞ planetdə açıq-aşkar geosiyası ekspansiya siyaseti yürüdü. Bu da nəticə etibarıləcən dünya üçün ciddi təhlükə yaradır. Müəllifin görə, bu hal göləcəkdə bütün planetin Birleşmiş Ştatlar tərəfindən əsərət altına alınmasına aparıb çıxara bilər.

Onun fikrincə, SSRİ başda olmaqla Şərqi Asiya öz geosiyası müstəqilliyini saxlamaq üçün hərbi-siyasi və mədəni fəaliyyətini gücləndirmək məcburiyyətindədir. Lakin atlantistlərin ekspansiyasından qurtarmağın yolunu Haushofer "Kontinental blokun" (Kontinental blok nəzəriyyəsi) yaradılmasında göründü. Almaniya və Rusiyaya bu blokun nüvəsi kimi baxaraq, onu – "Dünya adası" kimi dəyərləndirən Haushofer göləcək dünya üsul-idarəsində Avrasiyanı alman hegemonluğu üçün məkan modeli kimi qiymətləndirirdi. O hesab edirdi ki, göləcəkdə bu bloka Yaponiya və Çini də qoşmaqla "transkontinental blok" yaratmaq və bələdiyələr də, atlantistlərin dünya hökmranlığı ideyasına son qoymaq olar.¹

Haushofer təsir dairəsinə görə, Şərqi Asiyani dünya təhlükəsizliyinin bufer zonası hesab edirdi. Belə düşünürdü ki, Almaniyanın geosiyası göləcəyi iki blokun mübarizəsinin nəticəsindən asılı olacaqdır: ingilis-amerikan ekspansiyası paralel uzunluqdan meridian uzunluğunadək Şərqi Asiya ekspansiyasının müqavimətinin öhdəsinənə də dərəcədə gölə biləcəksə, Almanyanın taleyi də ondan asılı olacaqdır.

Haushoferin Almaniya və alman xalqı qarşısındaki xidmətləri onun vətəndaş vəcdanına yazılmışdır. Başarıyyət qarşısındaki əməllərinə görə o, məhkəmə qarşısında öz həyatı ilə cavab vermişdir. Lakin onun geosiyasət elmi qarşısında və geostrateji nəzəriyyələr sahəsində xidmətlərini heç kim inkar edə bilməz. Geosiyasətin nəzəri və praktiki məsələləri ilə bağlı yüzlərlə fundamental əsər yazmış Haushofer klassik Avropa geosiyası məktəbinin yaranmasında ən böyük xidməti olan simallardan biri hesab olunurdu.

¹ Xayxhofer K. O geopolitike. Rəsədə rəsmi işlər. M., 2001, s. 372-375.

Mühərribo illərində Haushoferin "həyatı məkan" nəzəriyyəsi onun keçmiş adyutantı, sonrakı illərdə isə Hitlerin yaxın köməkçilərindən olan Rudolf Hess torosundan dəstəklənmiş və inkişaf etdirilmişdir. Ümumiyyətlə, faşist Almaniyasının müharibədə törətdiyi bütün ideoloji və hərbi irticəni "həyatı məkan" uğrunda mübarizə ilə əlaqələndirməyə çalışan nasist rejimi Haushoferin nəzəriyyəsini rəsmi strategiyasına çevirmişdir. Onların "bu gün Almaniya, sabah isə bütün dünya biza mənsub olacaq" - şüarı həm bu ölkəyə qarşı bütün azadlıqların bəşəriyyətin birləşməsini şərtləndirdi və bu rejimin möhvini yaxınlaşdırıldı; həm də müharibədən sonra Nürnberg möhkəməsində Haushoferin faciəli taleyiన həll etdi.

"Böyük məkan" nəzəriyyəsi: Alman geosiyası məktəbinin digər nümayəndəsi, görkəmli hüquqşünas alim, "mühafizəkar nasist inqilabçı" ləqəbi almış Karl Şmid (1888-1985) Haushoferin "həyatı məkan" və "kontinental blok" nəzəriyyələrini bir qədər başqa formada təkmilləşdirərək, özünün "böyük məkan" konsepsiyasını yaratmışdır.

Şmidin nəzəriyyəsinin əsasını bir neçə mühüm dövlətin məcburi qaydada, vahid imperiya tipli strateji blokda "böyük məkanda" birləşdirilməsi və integrasiyası ideyası təşkil edirdi.

Vahid imperiya tərkibində birləşməni və məcburi integrasiyanı tarixi inkişafın qanunauyğun nəticəsi və planetin nizamının saxlanması, xalqlar arasında qarşidurmaların dayandırılması üçün ən uyğun model hesab edən Şmid, bərələşməyə güləlli milli, sosial, yaxud digər birləşdirici ideyasi olan dövlətin başlılıq etməli olduğunu və edə biləcəyini güman edirdi. Nümunə kimi Şmid "Monro doktrinasi" əsasında Şimali və Cənubi Amerikanın birləşdirilməsini və ABŞ-in bu işdə hakim rol oynamasını göstərirdi.

Müəllifin fikrincə, Almaniya Avropana və Avrasiyada xüsusi cəlbəcidi ideya irəli sürməklə, bəzi digər məsələləri həll etməklə bu məkanda yaşayan xalqların etimadını qazana və "Dünya imperiyası" siyasetinin kontinental hissəsinə rəhbərlik edə bilərdi.

Şmid geosiyasi ədəbiyyata "yerin nizamı" (tellurokratiya) anlayışını gətirmiş və onu hər hansı məkanın coğrafi, sosial, iqtisadi və mədəni təşkilinin baza prinsipi kimi qiymətləndirmişdir.

Şmid "Torpağın Homosu" adlı əsərində bu məsələnin üzərində xüsusi dayanaraq planetdə geosiyasi inkişafın üç əsas mərhələsini (nizamını) təsvir etmişdir. Hər mərhəlonu müvafiq olaraq "yerin nizamı" adlandıran müəllif hesab edirdi ki, yerin:

- Birinci nizamı böyük coğrafi kəşflərə qədərki dövrə mövcud idi. O dövrə hər bir çoxsaylı xalq (dövlət) özünü dünyanın mərkəzi hesab edirdi və ətraf aləm haqqında geniş biliyə malik deyildi.
- Coğrafi kəşflərdən sonra müstəmləkələri ələ keçirməklə dünyanı aralarında bölüşən avropanıllar yerin ikinci nizamını yaradır və onu idarə etməyə başlayır.
- Üçüncü nizam, müəllifə görə Birinci Dünya müharibəsindən və Rusiyada sosialist inqilabından sonra planetin Şərqi və Qərb adı ilə iki yera bölünməsi nəticəsində yaranmışdır.

"Quru və Dəniz", "Torpaq və Dəniz qarşidurması və Şərqi-Qərb planetar mübarizəsi" və s. əsərlərində Şmid özünün "sivilizasiya dualizmi"¹ nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəsində o, dünyanın geosiyasi strukturunun və planetdə tarix boyu yaşanan proseslərin əsasına "dost-düşmən" amilini qoyaraq sübut etməyə çalışırı ki, Quru və Dənizin, Şərqi və Qərb xalqlarının qarşidurması tarixi-dialektik qütbəşmənin nəticəsində yaranıb və tam qanunauyğundur. Müəllifə görə, bu iki qütbün mödəniyyəti də, xarakteri də, yaşayış prinsipləri və ətraf aləmə münasibəti də elədir ki, onlar bir-biri ilə daim mübarizə aparmış və aparacaqdır.

Şmid hesab edirdi ki, elmin və texnikanın sürətli inkişafı, ucan aparatların, kosmik gömələrin kəşfi, ekoloji vəziyyətin, təbii şəraitin insanlar tərəfindən durmadan dəyişdirilməsi, bəşəriyyətin inkişafının insanları getdikcə torpaqdan uzaqlaşdırması və s. kimi hadisələr getdikcə Dəniz və Torpaq arasında tarazlığı pozur. O, bu pozulmuş ta-

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

razılığı xalqlar və dövlətlər arasında başlanan qarşidurma zəminində izah edərək, həmin qarşidurmanın dünyada sivilizasiyanın fəlakətli sonunu yaxınlaşdırıa biləcəyini xəbərdar edirdi.

Şmid Dəniz və Torpağın qarşidurmasının dayandırılmasının, tarazlığın pozulmasının qarşısının alınmasının, dənizlə quru arasındaki tarazlığın və bağlılığın saxlanılmasının üç əsas yolunu göstərirdi.

- O bu qarşidurmadan Dənizin, yaxud Torpağın tam qalib çıxmasını və iradəsini digərinə məcburi qaydada qəbul etdirməsini *birinci yol* kimi qiymətləndirirdi.
- *İkinci yol*, müəllifə görə, cüzi doyişikliklərə köhnə status kvonun saxlanmasında – Dənizin üstünlüyünün qorunub saxlanması, lakin qismən Torpaq və Havaya da yer ayrılmasında idi. Bu variantda Şmid, daim öz prinsipləri ilə yaşayan Torpağın (kontinentin) "partizan müharibəsi" aparacaqından, məqsodinə çatmaq üçün özünü və bütün bəşəriyyəti terrorla toħid edəcəyindən qorxmağı tövsiyə edirdi.
- Üçüncü çıxış yolunu Şmid tarazlıq yaratmaqdə dünyanın məcburi qaydada böyük ərazilordə "Böyük müstəqil məkanlarda" bir neçə iri imperiya bloku tərkibində birləşdirilməsi və onlar arasında müəyyən ortaç normaları bərqrar etməklə planətdə qayda-qanun yaradılmasında görürdü. K.Şmidin böyük məkan nəzəriyyəsinin əsas mahiyyəti də möhz bu idi.¹

K.Şmid siyasetçi və müharibələr haqqında Avropada Haushoferdən sonra ən çox əsər yazar və çoxsaylı geosiyasi ideyalar irəli sürmüş geosiyasətçi olmuşdur. O, xalqlar və dövlətlər arasında müharibələri planlaşdırmağı, müvəffəqiyətli həyata keçirməyi və müsbət nəticələr əldə etməyi dövlət rohborlarının, siyasetçilərin əsas vəzifəsi və fəaliyyətlərinin meyari hesab etmişdir.

Klassik fransız geosiyasət məktəbi XIX əsrde III Napoleonun başladığı müharibələrdə Fransanın iki böyük möğləbiyyəti və 1870-1871-ci illərdə Fransa-Prussia müharibəsində almanların böyük qə-

¹ Шмидт К. Новый "хомос" земли // Экспонат. М., 2000, № 3, с. 2.

ləbəsi, Vilhelmin Paris yaxınlığında Versal sarayında ölkəsini mərkəzləşmiş imperiya, özünü isə Almaniya imperatoru elan etməsi Fransada ciddi təşviş yaratdı. Ölkənin siyasi, içtimai və elm xadimləri Fransanın Avropa və dünyadakı geniş müstəmləkələrini qorumaq, gələcək inkişafının əsas prioritetlərini, qonşularla və dünya xalqları ilə indiki və gələcək münasibətləri aydınlaşdırmaq və s. geosiyasi məsələləri həll etmək məqsədilə geniş müzakirələr açmağa məcbur oldular.

Almanyanın mərkəzləşmiş dövlətə çevriləmisi və günü-gündən güclənməsi, getdikcə Avropanı təhdid etməsi fonunda fransızlar öz ölkələrinin gölöcök geosiyası hədəflərini, bloklaşma və strateji qruplaşmaların iştirak taktikasını da müəyyən etməli idilər. Klassik fransız geosiyasəti belə bir dövrə meydana çıxır və bütün bu suallara cavab axtarmağa cəhd göstərir.

Fransanın klassik idealist geosiyasətin intellektual atası hesab edilən **Elize Reklyu** (1830-1905) məhz bu dövrə yaradıcılığa başlamışdır. O, özünün 17 cildlik, 17. 873 səhifilik və 4290 xəritəsi olan "Yeni Ümumdünya coğrafiya" kitabını hissə-hissə dərc etdirmişdir. Bunun ardınca Reklyu "İnsan ve torpaq" adlı sosioloji coğrafiya məhiyyəti ikinci böyük əsərini yazar.

Reklyu solşflerinin "təbii şəraitin inkişafə təsiri" üzərində qurulmuş coğrafi determinist nəzəriyyələrini tənqid edərək, onun fikrincə, istənilən zaman və məkan çərçivəsində, hər bir inkişafın və tənəzzülün, əsasında dayanan "insan və onun fəaliyyətini" geniş tədqiq etməyə başlayır. İnsanlığın, ayrı-ayrı xalqların inkişaf tarixini tədqiq edən və ümumiləşdirən müəllif belə qənaətə gəlir ki, insan cəmiyyətlərinin birinin inkişafı, eyni zamanda, digorinin tənəzzülü ilə üst-üstə düşür. Bu da tam qanunauyğundur. Müəllifin qənaətinə görə, dövlətlərin biri digerinin tənəzzülü hesabına inkişaf edir.

Tədqiqatçılar hesab edir ki, Reklyu planetar və fransız geosiyasəti tarixində dünyaca məşhur olan hansısa bir geosiyasi nəzəriyyəsi ilə yadda qalmasa da, bütövlükdə geosiyasətin mənbəşünaslıq, fak-

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

toloji bazasını zənginləşdirirən, insanlığın inkişafı, dünyanın geosiyasi, geocoğrafi vəziyyətini təsvir edən və ümumiləşdirən, istənilən alimin həsəd apara biləcəyi qədər zəngin bir ərs yaratmışdır.¹

Klassik fransız geosiyasət məktəbinin banilərindən hesab olunan peşəkar coğrafiyaçı **Vidal de la Blanç** (1845-1918) "Fransa coğrafiyasının mənzərəsi" (1903), "Şərqi Fransa" (1919) və ölümündən sonra davamçıları tərəfindən nəşr olunan "İnsan coğrafiyasının principləri" (1922) adlı kitabları ilə fransız geosiyasət elminin əsasını qoymuşdur. O, alman geosiyasət klassiklərinin realist coğrafi mühit nəzəriyyəsinə tənqidli yanaşaraq insanların formalamasında lokal ətraf mühitin və təbii landşaftın rolu üzərində xüsusi dayanmış və özünün "**Possibilizm**" adlanan geosiyası nəzəriyyəsini irolı sürmüştür.

"İnsan – lokal mühitin sədaqətli şagirdidir" – yazan Blanç, tarixdə dövlətlərin və cəmiyyətlərin inkişafında forqı heç də coğrafi deterministlərin iddia etdiyi kimi, məkanla, yaxud ölkənin coğrafi mühiti ilə deyil, *lokal təbii şəraitlə*, ətraf mühitin yaratdığı imkanlar çərçivəsində formalanmış insanla əlaqələndirmişdir. O yazırkı ki, olbotta, hər bir xalq ətraf mühitdən həyat torzına, məqsəd və təyinatına görə istifadə edir. Lakin əsas məsələ ətraf mühitin və təbiətin inkişaf üçün insanlara bəxş etdiyi *mümkün imkandır* (fransızca-posisibilizmdən) və insanın enerjisindən, səsiomədəni kodundan asılıdır. Göründüyü kimi, alman Ratselən forqlı olaraq Blanç sort coğrafi determinizm ideyasından imtina edərək birinci yero coğrafi, orazi amillərini deyil, insanların təşəbbüsünü və azadlığını qoyurdu. O yazırkı ki, insan da təbiet kimi "coğrafi amil" rolunu oynaya bilər. Üstölk bu amil tarixi proseslərdə subyekti rolunda çıxış edir.

Buradan göründüyü kimi, ogor Ratsel və digər alman nəzəriyyəçilərinin baxışlarının əsasını *Məkan kateqoriyası*, dövlətin coğrafi vəziyyəti, "ərazi tələbatı", "məkan hissi" və s. realist geostrateji kateqoriyalar təşkil edirdi, Blançın və digər fransız nəzəriyyələrinin diqqət mərkəzində əsasın *ideal İnsan amili* və humanist, *liberal*

1. Bax: Желтов В.В., Желтов М.В. Госторлон осори, с. 166-168.

xalqlararası münasibətlər dururdu.

Bunu tədqiqatçılar osasın onunla izah edir ki, bəhs olunan dövr də fransızlar özlərinin "məkan məsələlərini" həm Avropada, həm də dünyada artıqlaması ilə həll etmişdi və onların osas problemi getdikcə güclənən və "günəş altında özlərinə məkan tələb edən" təcavüzkar alman təhdidindən qorunmaq idi. Odur ki, onlar daha çox "humanizm" və digər "insani" nəzəriyyələrdən çıxış edərək ictimaiyyət qarşısında özlərini sülhsevər xalq kimi göstərməyə çalışırdılar.

Altman geosiyasətçilərinə münasibətdə tənqidçi yanaşma XX əsrin birinci yarısında təkcə Blanşın deyil, eksər fransız alimlərinin səciyyəvi cəhəti idi. Bu da həmin dövrdə onların təmsil etdikləri ölkələr arasında Avropanın və gələcək dünyanın geostrateji strukturuna fərqli baxış və digər geosiyasi anlaşılmazlıqlarla, mövcud qarşılurma vəziyyəti ilə bağlı idi.

Blanşın bütün ideyaları Fransanın tarixi, ətraf mühiti və coğrafi şəraitinin real və konseptual bazası üzərində formalılmışdır. "Şərqi Fransa" adlı fundamental əsərində Blanş Fransa və Almaniya arasında geosiyasi rəqabət problemini – Elzas və Lotaringiya məsələsini və bütövlükdə Şərqi Fransa problemini təhlil edir. O, Birinci Dünya müharibəsindən sonra yenidən Fransaya keçən və əhalisi osasən alman dilində danışan bu ərazilərin iki ölkə arasında qarşılıqlı əməkdaşlıq zonasına çevriləsi ideyasını irəli sürür və yazardı ki, "bu zəngin əyalətləri yalnız bir ölkəyə xeyir götürə bilən və bir ölkəni digərindən ayıran əngələ çevirmək deyil, bиргə istifadə ilə daha da inkişaf etdirmək lazımdır". Lakin bəhs olunan modeldə Blanş özü də tənqid etdiyi alman alımları kimi, subyektivliyə yol verərək fransız maraqlarına daha çox üstünlük vermişdir. Bunu müəllifin həmin tərpaqların Fransaya məxsusluğunun tarixi və coğrafi faktlarını necə izah etməsindən aydın görmək olur.

Blanşın nəzəriyyəsinin əsas elementlərindən biri – *sivilizasiyaların inkişafında lokal məkan kateqoriyasıdır*. Geosiyasətçi alimin lokal məkanının əsasını ayrı-ayrı yaşayış ocaqları təşkil edirdi. Bu

ocaqlar insan cəmiyyətində əsas və ilkin rolu oynamamaqla, müəllifə görə, böyük sivilizasiyanın elementlərini yaradır ki, onların da hər biri insanların təbiətlə qarşılıqlı əlaqəsində meydana gələn, çox da böyük olmayan insan qruplarını xatırladır. Belə ilkin çörçivədə – ictimai əsasda, tədricən müəyyən "həyat obrazları" formallaşır. İnsan ətraf mühitlə qarşılıqlı təsirə girərək böyüyür, inkişaf edir. Alım qeyd edirdi ki, "coğrafi fərdilik insana təbiət tərəfindən qabacadan verilən bir şey deyildir, o, yalnız ehtiyat mənbəyidir, bu mənbədə təbii enerji yatır, onu yalnız insanaya biler".

Blanş öz konsepsiyasında Ratseldən və digər geosiyasətçilərdən fərqli olaraq ətraf coğrafi mühitlə yanaşı, sivilizasiyaların inkişaf prosesində siyasi təşkilatlar və dövlətlərin roluna bir qədər başqa sevgidə yanaşırırdı. O, hesab edirdi ki, insanla mühit arasında qarşılıqlı təsir nə qədər fəal olursa, lokal ocaqlar arasındaki kommunikasiyalar: çay, göl, dəniz, asfalt və dəmir yolları və s. bir qədər yaxşı nizama salınırlar.

Blanş əsərlərində əlaqələndirici kommunikasiyalara çox böyük diqqət ayıraq qeyd edirdi ki, gələcəkdə kommunikasiyaların genişlənməsi, bir-birini tamamlaması və insan təməslərini artırması müxtəlif sivilizasiya ocaqlarının aktiv qarşılıqlı təsirini gücləndirməklə, həm də vahid dünya dövlətinin yaranmasını şörtləndirə bilər. İnsan burada özünü "dünya vətəndaşı" kimi dörk edəcəkdir.

Blanş Avropada mahiyyətə gölöcök "sivilizasiya geosiyasəti" məktəbinin əsasını qoyaraq, əvvəlcə fransız-almanın, daha sonra isə bütövlükdə Avropa Birliyi geosiyasi məkanının inkişafının yeni tərixi modelini təklif etmişdir.

Fransız geosiyasətçisinin nəzəriyyəsində maraqlı cəhət həm də qitə və dəniz dövlətləri arasında ziddiyyətlərin "daimi və əbədi olması" ilə bağlı əvvəlki alman geosiyasətçilərinin fikirlərinə qarşı çıxmاسından ibarətdir. Onun fikrincə, belə ziddiyyətlər keçicidir və onlar arasında yeni, dəniz münasibətlərin yaranması yolu ilə aradan qalxacaqdır.

Blaşın "sivilizasiyalı birlək" modeli Ratselinkindən o qədər də fərqlənmirdi. Hər ikisinin "gələcək dünya dövləti modeli" xalqların və dövlətlərin vahid bir sivilizasiya tərkibində birləşməsini və hər bir fərdin özünü bu dövlətin bərabərhüquqlu vətəndaşı hesab etməsini nəzərdə tuturdu. Lakin gələcək birliyin daxili idarəciliyinin əsasında "böyük dövlətlərin və xalqların" maraqlarının və qayda-qanunun dayanacağını söyləyən Ratseldən fərqli olaraq, Blaş bu birliyin mayasına insan amilini, hər bir insanın real hüququnu qoyurdu. Bundan başqa, Ratseldən fərqli olaraq, Blaş Avropada vahid birliyin "xarici çıxış imkanları məhdud olan, hər tərəfdən əhatəyə alınmış Almaniya kimi ölkənin deyil", ətrafi və kommunikasiya çıxışları azad olan Fransa, yaxud İngiltərə kimi dövlətlərin rəhbərliyi altında yaranan bılıclığını yaziirdi.

Klassik fransız geosiyasət məktəbinin digər bir görkəmləri nümayəndəsi Blaşın tələbəsi və ideyalarının davamçısı **J.Ansel** (1882-1943) idi. O da müəllimi kimi, geosiyasi nəzəriyyələrini alman geosiyasətçilərinin təqnidi üzərində quraraq, gələcək dünyannın geosiyasi strukturunun və idarə edilməsinin daha "liberal" və "humanist" nəzəriyyəsini təklif edirdi.

Ekspansionizmin və imperializmin qəti əleyhdarı, insan hüquq və azadlıqlarının, xalqlar və dövlətlər arasında sülhün və insani əlaqələrin əsl tərəfdarı kimi çıxış edən Ansel Avropada alman geosiyasətinə qarşı xüsusi bir mübarizə mərkəzi də yaratmışdı. Təsadüfi deyil ki, Fransanı işgal edərkən almanın onu höbs düşərgəsinə salmış və 1941-ci ildə xəsta vəziyyətdə buradan çıxandan az sonra vəfat etmişdir.

Ansel 1938-ci ildə çapdan çıxmış "Sərhədlərin coğrafiyası" adlı kitabında Avropanın gələcək sərhədlərini formal və şəffaf təsəvvür edərək avroplıların hərəkətinin sərbəstliyi, dövlətlərin ayırıcı sərhədlərinin aradan qaldırılması ehtiyaclarından bəhs etmişdir.

Blaşın digər tələbəsi **A.Demanjon** (1872-1940) özünün "Avropanın süqutu" (1920) adlı əssərində Qıtənin dünyannın geosiyası həyə-

¹ Bax: Желтов В.В., Желтов М.В. Госторилон əsəri, s. 168-169.

tündəki rolunun azalmasının səbəblərini tədqiq etmişdir. Demanjon Avropanın beynəlxalq idarəetmədən tədricən sixışdırılmasının, Amerika Birleşmiş Ştatlarının dünya hegemonluğunun güclənməsinin, Yaponiyanın Cənub-Şərqi Asiya və Sakit okean hövzəsində regional dominantlığının artmasının və b. geosiyasi proseslərin səbəblərini araşdırmış, dünyada gələcək geosiyası münasibətlərə bağlı ciddi proqnozlar vermişdir.

Demanjonun geosiyasi xəbərdarlıqları sırasında iki ciddi məsələ diqqəti xüsusi cəlb edirdi. Bunlardan biri Avropanın gələcək süqutunun proqnozlaşdırılması, digəri isə İslam dünyasının və dininin dinamik inkişafını müşahidə etməsi və onun sonrakı təhlükəsi ilə bağlı xəbərdarlığı idi.

Demanjon gələcək dünyada geosiyasi tarazlığı üçqütbüli siyaset çörçivəsində qruplaşan dövlətlərin qarşılıqlı tosiri vəziyyətində təsəvvür edirdi: Bu qütb'lərə o, müvafiq olaraq Amerika Birleşmiş Ştatları, Yaponiya və Birleşmiş Avropanın rohborlik etməli olduğunu söyleyirdi.

Fransız geosiyasət məktəbinin digər nümayəndəsi **J.Hotmannın** (1915-1994) geosiyasi prinsipləri do soləflərinin ilə cini idi. Hotmann Blaş, Demanjon və Ziqfridin geosiyasi məktəbində formalasmış, sonralar Oksford Universitetində Makkinderin kafedrasında işləmiş, 1940-ci ildən sonra isə ABŞ-a mühacirət etmişdir. O uzun müddət ABŞ Dövlət Departamentində geostrateq kimi çalışmış və Amerikanın gələcəyinin qurulması ilə bağlı geosiyasi ideyalarını təqdim etmişdir.

"Dövlət siyaseti və onun coğrafiyası" (1952) adlı kitabı ilə Hotmann Avropa və ABŞ geosiyasət klassiklərindən olan Ratsel, Haushofer, Makkinder, Spaykmen və başqalarının ideyalarını təqnid etmiş və onların geosiyasətini "mühərribə haqqında elm" kimi dəyərləndirmişdir. Müellisin fikrincə, Üçüncü Reyxin təcrübəsi əslində Ratsel və tərəfdarlarının geosiyası ideyalarının praktikada yoxlanışı idi.

Hotmann klassik geosiyasətçilərin sırasında ilk dəfə dövlətin gü-

cü ile ərazisinin böyüklüyü arasında heç bir bağlılıq olmadığı fikrini söyləyir. O, güc anlamında birinci yerə dövlətin coğrafi və təşkilatı vəziyyətini qoyur və fikrini onunla izah edirdi ki, bəzi Avropa dövlətləri özünün məhdud ərazisi ilə az qala bütün dünyani işgal etmiş və özlərindən qat-qat böyük imperiyalar yarada bilmişdir. Tədqiqatçıların fikrincə, Hotmannın bu mövqeyi, oslində klassik geosiyasının bəzi əsas ideya və nəzəriyyələrinin ciddi töftüsi demək idi.

Hotmann *dövlətin ərazi xarakteristikasına* da yeni yanaşma nümayiş etdirirək, ərazilərin geosiyasi üstünlüğünün xarici aləmlə kommunikasiya bağlılığının vəziyyəti ilə ölçülüyüünü əsaslandırmışdır. İnsanların, orduların, mal və kapitalın, ideya və informasiyaların hərəkət imkanlarını o, hər bir dövlət üçün əsas ərazi xarakteristikası və geosiyasi meyar kimi dəvərləndirmiştir.

Hotmannın en büyük geosiyası xidmətlərindən biri isə siyasi coğrafiyada "*məkan ikonografiyası*" istiqamətinin inkişafı idi. Bunun da əsasını vaxtilə Blanş qoymuşdur. Onun məkan ikonografiyası anlayışına ərazilərin sosial-mədəni, dini, milli və mösət cizgilərini özündə aks etdirən xarakteristika (sistem) daxil edildi.¹

Klassik İtalya geosiyası: İtalyan klassik geosiyası məktəbinin formalşılması XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Bu məktəbin yaranmasında mühüm rol 1903-cü ildə Florensiyada nəşr olunan "Reno" (Krallıq) adlı geostrateji jurnalda möxsus olmuşdur. Ətrafında dövrün mühüm geosiyası düşüncə sahiblərini toplayan jurnal və onun redaktoru **E.Korradini** (1865-1931) Avropanın yeni dövründə İtalyanın geosiyası hədəflərinin və hərbi-siyasi strategiya-sının formalşmasına mühüm töhfə vermişdir.

Korradini və onun ideya tərəfdarlarının geosiyasi mövqeyinin məhiyyəti İtaliyanın mərkəzi dövlət tərkibində birləşdirilməsi, onun başqa ölkələrdə qalmış torpaqlarının geri alınması və orta əsrlərdəki hakim italyan ruhunun qaytarılmasından ibarət idi. *"Irredentizm"* adlanan bu geosiyasi nəzəriyyə məktəbinin tərəfdarları Adriatik də-

¹ Вах: Желтов В.В., Желтов М.В. Госторилен өсөри, с. 178-180.

nizinin sahil lərindən tutmuş, Avstriya-Macaristan imperiyasının tərkibinə daxil olan – Tirol, Kormita, Savaya, Nitsa (Fransa) torpaqlarına qədər olan ərazilərin İtaliyaya geri qaytarılması uğrunda mübarizə aparırdılar.

Korradini 1910-cu ildə İtaliyada geosiyasi məktəbinin tərəfdarlarından ibarət milli ideya daşıyıcısı olan milliyetçi siyasi partiya yaradır. Bu partiyanın orqanı kimi nöşr olunan "İdeya Natsionale" qəzeti gələcək millətçi italyan hakimiyyətinin formalşması və Avropana maraqlarını təmin etməsi üçün müxtəlisf mühəribələrin təlqin edilməsi xəttini yürütməyə başlayır. Mohz elo bu milli əsasda yaradılmış hakimiyyət İtaliyada 1911-ci ildə Türkiyə ilə mühəribənin başlamasına təkan verir və Liviyani işgal edir.

Məsələ burasındadır ki, İtaliya geosiyasi möktobinin formalaşması dövründə Avropada və dünyada geosiyasi strukturlaşma artıq başa çatmışdı. İtalyanların istənilən geostrateji horoketi mütləq şəkildə qonşu dövlətlərlə toqquşmaya götirib çıxarırdı. Olbotte, İtaliyanın müstəqil gücü böyük imperiyalarla mübarizə aparmağa yetmirdi. Odur ki, o ya Avropanın və dünyanın mövcud geostrateji vəziyyəti ilə barışmalı, ya da ki, Almaniyadan müharibə girərək dünyanın yənidən bölüşdürülməsi və yeni müstəmlökə axtarışları siyasetinə qatılmalı idi.

İtalya geosiyasının digər bir qanadına sosialist **B.Mussolini** (1883-1945) röhberlik edirdi. O, təsis etdiyi və ətrafına dövrünün qabaqcıl düşüncə adamlarını topladığı "Popolo de İtalya" qəzetində Antantanı dəstəkləyərək İtaliyanı Birinci Dünya müharibəsinə məhz Antantanın tərefində qoşulmağa çağırırdı. Əslində 1915-ci ildə İtalya Mussolininin xüsusi tohriki ilə müharibəyə məhz elə Antanta tərefində qoşulur. Mühəribənin sonunda İtalya çox cüzi oraziləri – Avstriya-Macarıstanın dağlıq Alp və Adriatiq ərazilərini əldə edir. Lakin onun təkidlə tələb etdiyi Dalmasiya torpaqları o zaman İtaliyaya verilmədi. Əldə olunmuş cüzi torpaqlar İtaliyanın maddi və təbii ehtiyatlarına demek olar ki, heç bir ciddi təsir göstərmədi.

İtalya geosiyasətində 20-ci illərdən başlayaraq 1945-ci ilə qədərki nəzəri və praktiki geosiyasi xətt Mussolininin rəhbərlik etdiyi hökumət və onun üzvləri tərəfindən yürüdülən və Avropanın yenidən bölüşdürülməsi cəhdindən ibarət olmuşdur. 1922-ci ildə hakimiyyətə gələn Mussolini İtalya geosiyasətinin bütün istiqamətlərini dəyişərək onu faşist ideyalarının həyata keçirilməsinə yönəltmişdir.

Mussolininin italyan faşizmi ideyaları geosiyasətçi alim-strateq **D.Cenetile** (1875-1944) tərəfindən formalasdırılmış və bu ölkənin strateji doktrinasına çevrilmişdir. Bu doktrinanın əsas ruhunu Qədim Roma imperiyası və onun işğalçılıq idealları təşkil edirdi. Bu ideya İkinci Dünya müharibəsində Almaniya, Yaponiya və İtaliyanın daxil olduğu blokun möglubiyyətinin sonuna qədər İtaliyanın rəsmi geostategiyasının və dövlət siyasetinin əsasını təşkil edirdi.

Bəhs olunan dövrde İtaliyanın klassik geosiyasətinin daha bir istiqamətini **Culiyo Deu** (1875-1944) yaratmışdır. Məşhur italyan generalı, nəzəriyyəcisi və strategi olan Deu bu ölkənin hərbi-strateji strukturlarında xüsusi bir nüfuz sahibi idi. Onun "Fəaliyyətdə olan orduda avtomobilərin istifadəsi", "Mühərriklər haqqında", "Soyuq haqqında" və digər hərbi-strateji kitabları bəhs olunan dövrə İtalya ordusunun əsas fəaliyyət proqramları kimi qəbul olundurdu.

Deunun hərbi-texniki və hərbi aviasiya haqqında təlimləri və təkliflərindən həm də 1910-1920-ci illərdə Türkiyə ilə müharibədə, Lİviyanın və digər Məğrib ərazilərinin İtalya tərəfindən zəbt olunması dövründəki döyüşlər zamanı istifadə olunmuşdu.

Birinci Dünya müharibəsindən sonra İtalya ordusunun qərargah rəisi olan Deu Aralıq dənizi və Adriatik sahillərində hərbi-siyasi və hərbi-strateji dəyərləndirmələri ilə Antantanın Üçlü İttifaqı üzərindəki qələbəsinin tomin olunmasına mühüm töhfə vermişdir.

Deu 1921-ci ildə briqada generalı vəzifəsində istəfa verərək Mussolininin hərbi strateji qərargahına keçir və onun şəxsi strateqinə çevirilir. Bütün fəaliyyətini hərbi-strateji tədqiqatlara yönəldən Deu özünün məşhur "Havada hakimlik" adlı kitabını dərc etdirir və

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

müasir mühərribələrdə aviasiyanın rolu məsələsinin geostrategiyasını hazırlayır. Ümumiyyətlə, Almaniyanın İkinci Dünya müharibəsindəki hərbi-hava qüvvələrinin bütün strateji məsələlərinin Deu tərəfindən işlənilə hazırlanması tədqiqatçıların diqqətindən qaçmamışdır.

Deu peşəkar geosiyasətçi idi. Onun nəzəriyyəsinə görə, dövlətlərin əhalisinin sosial-psixoloji vəziyyəti onun gücünə müvafiq olaraq formalasdır və onun dünyagörüşü dövlətinin gücünə uyğun olur. O hər hansı dövlətin quru ərazilərini, dəniz sahillərini və hava məkanını işğal edəndən sonra, onun sakinlərinin vəziyyətini təhlil edərək belə qənaətə gəlirdi ki, insanların psixi vəziyyətini, əhval-ruhiyyəsinə və fəaliyyətinə ən mühüm təsiri onun hava məkanlarını ələ keçirməklə göstərmək olar. Odur ki, Deunun nəzəriyyəsində gələcək mühərribələr artilleriya, quru, dəniz qüvvələri ilə deyil, daha çox aviasiya ilə aparılmalı idi. Deunun fikrincə, hava məkanının ələ keçirilməsi ölkənin əsas əhalisinin kütləvi psixikasına sahib olmanın əsasını təşkil edirdi.

Öslində Deunun hərbi aviasiya üzərində qurulmuş geostrategiyası o dövrün yeni hərbi və geostrateji doktrinalarının əsasını qoyurdu. Çünkü Birinci Dünya müharibəsinin sonuna qədər Avropa ölkələrinin hərbi strategiyasında quru hücumu doktrinası tam üstünlük təşkil edirdi. Bunun da əsasına daha çox quru qoşunları, quru ordu hissələri və növleri qoyulurdu. Deu isə sübut edirdi ki, odlu silah və quru qoşun növleri hücum deyil, daha çox müdafiə üçün lazımdır və onlar yalnız müdafiədə üstünlük yaradır. Hücum ordusu isə daha çox aviasiya və strateji silah növleri (raket və s.) ilə silahlanmalıdır və müharibə də onların vasitəsilə aparmalıdır. Müəllife görə, yalnız bu yolla uğurlu hücum əməliyyatı həyata keçirilə bilər.

Göründüyü kimi, Deunun Avropa ordularının hücum strategiyasına getirdiyi yenilik o dövrdə faşist Almaniya tərəfindən geniş istifade olunmuş və müharibədə tətbiq olunmuşdur.

Deu milli tohrukəsizliyin təmin olunmasında da dövlətin hərbi hava qüvvələrinin rolunu xüsusi dəyərləndirirdi. O hesab edirdi ki,

havada hərbi-strateji üstünlük qazanan dövlət bütövlükde qalib gelir və döyüşü udur. Sonralar özünün geostrateji qanunu kimi elan etdiyi bu tezisi, Deu Mussolini və onun hərbi müttəfiqlərinə təkidlə qəbul etdirməyə çalışırı. Təsadüfi deyil ki, faşist Almaniyası və onun hərbi bloku İkinci Dünya müharibəsini Avropada demək olar ki hərbi hava qüvvələri və hərbi aviasiya vasitəsilə apararaq, Fransamı təslim olmağa məcbur etmiş, İngiltərənin isə bir çox iri yaşayış məntəqəsinə aviazərbələr endirərək onu müharibədən çıxarmagə cəhd göstərmişdi.

Dünya geostrategiyasında hərbi-hava qüvvələrinin rolü və ondan istifadənin yollarını ilk dəfə əsaslı şəkildə məhz Deu formalasdırılmışdır. Onun hərbi-strateji konsepsiyasına görə, hərbi hava qüvvələri müstəqil bir ordu strukturuna çevriləmeli, onun özünün strategiyası olmalı, aparıcı və köməkçi sahələri vahid rəhbərlik altında fəaliyyətə gətirilməlidir.

O, təklif edirdi ki, hərbi hava qüvvələri hücumçu-bombardmançı və köməkçi təminəcili-aviasiyadan təşkil olunmalıdır. Bu köməkçi aviasiyalar əsas qüvvələrin maskalanmasını təşkil etməli və onlara fəaliyyətlərini həyata keçirmək üçün şərait yaratmalıdır.

Deunun fikrincə, hərbi təyyarələri – bombardmançıları, hücum təyyarələrini və qırıcıları təkcə hərbi hava qüvvələrinin tərkibində deyil, o cümlədən digər hərbi qüvvələrin, o cümlədən dəniz qüvvələrinin da tərkibində istifadə etmək lazımdır.

1928-ci ildə Deu "Gələcək müharibələrin mümkün formaları" adlı məqalə nəşr etdirir. Burada o, hərbi strategiya haqqında özünün dərin məzmunlu və geostrateji əhəmiyyətli fikirlərini ortaya qoyur. Quru, dəniz və hava qüvvələrindən müharibədə istifadənin yollarını təklif və şərh edən bu məqalədə müəllif müharibələrin əsas vəzifə və xarakteristikasını da təhlil etmişdir.

Tədqiqatçılar belə hesab edir ki, Deunun aviasiya strategiyasından, nəinki təkcə İkinci Dünya müharibəsində Almanianın hərbi əməliyyatlarında, həmçinin ABŞ-in Yaponiyani atom bombası ilə

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

bombalamaşı zamanı da istifadə olunmuşdur. Hətta 50-ci illərdən sonra "soyuq müharibə" dövründə NATO və Varşava müqaviləsi ölkələrinin hərbi hava qüvvələri atom bombalarının rəqiblərin ərazisini qatdırılması, raket texnologiyasının istifadəsi və digər məsələlərdə də Deunun geostrateji nəzəriyyələrindən istifadə etmişlər.

Müasir dövrdə ABŞ, NATO və digər ölkələrin Koreyada, Vyetnamda, Yuqoslaviya, Əfqanıstan və İraqda həyata keçirildiyi hərbi əməliyyatlarda əsasən hava qüvvələrləndən və hava bombardmançılarından istifadə etməsi də Deunun təklif etdiyi "Gələcək müharibələrdə hava qüvvələrinin rolü" nəzəriyyəsinə əsaslanır.¹

2.2. İngilis-amerikan klassik geosiyasəti: yaranması, əsas nəzəriyyələri və xarakteristikası

İngilis-amerikan geosiyasi ənənələrinin yaranması tarixini tədqiqatçılar təxminən XIX əsrin ortalarından başlayır. Bu dövrdə İngiltərə dönyanın ən nəhəng müstəmləkə imperiyasına çevrilmiş, ABŞ-da isə artıq mərkəzləşmiş dövlət qurulmuş, milli vozifələr, möqsəd və maraqlar formalaşmış, prioritətlər müəyyənəlmüş, İngiltərə ilə münasibətlər əsasən sahmana salınmışdır. Hər iki ölkənin həm rəsmi dairələri, həm də nəzəriyyəçi alim və strateqləri öz ölkələrinin ayrı-ayrılıqlı və birgə dünya maraqlarından, bu maraqların reallaşdırılması yollarından, zəruri geosiyasi və geostrateji addımlardan bəhs edərək, ölkələrinin ictimaiyyətini gələcək dünya siyasetinə hazırlayırlılar.

Tarixi ədəbiyyatda "anglo-saks" adlandırılan bu geosiyasət məktəbinin ilkin yaradıcıları Böyük Britaniya geosiyasətçiləri idilər. Onlardan biri London Universitetinin coğrafiya professoru, ingilis alimi **Henri Tomas Bokl** (1821-1862) olmuşdur. O, əsərlərində coğrafi determinizm nəzəriyyəsində çıxış edərək dövlətlərin yaranması və

¹ Bax: Желтов В.В., Желтов М.В. Геостратегия осори, с. 189-193.

mədəni, sosial inkişafı, xalqların planetdəki mövcud vəziyyəti və s. ilə bağlı çoxsaylı geosiyasi fikir və mülahizələr söyləmiş, təxminən Hegelin "coğrafi yanaşma sxeminə" oxşar fikirlərlə çıxış etmişdir. Amma Bokl iqlimin ictimai quruluşa təsirinin Hegel torəfindən irəli sürünlən hüdudları ilə məhdudlaşmamış və "İngiltərədə sivilizasiya tarixi" adlı kitabında coğrafi mühitin cəmiyyətə təsirinə dair yeni ideyalar irəli sürmüdüdr.

Bokl xalqların və dövlətlərin inkişafında *təbii-coğrafi amillərin* dörd əsas qrupunun rolunu müəyyən etmişdir. Bunlar iqlim, qida, torpaq və təbiətin ümumi görünüşündən ibarət idi. Onun fikrincə, sivilizasiyaların inkişafının əsas səbəbi Qədim dünya ölkələrində torpağın münbitliyi. Avropada isə iqlimin mülayimliyi ilə bağlı olmuşdur.

Bokl *insan təfəkkürünün* tarixi proseslərə təsirini də qəbul edərək yazardı ki, cəmiyyətin inkişafı və iqtisadi rifahın səviyyəsi təkcə təbiətin səxavətindən deyil, insanların enerjisindən də asildir. Təbii ehtiyatlar sabit, yaxud qeyri-sabit, məhdud, yaxud geniş olabilir. Bokla görə, bundan fərqli olaraq insan enerjisi hüdudsuzdur. Ali min fikrincə, əhalinin həyat səviyyəsi onun yaşadığı torpağın keyfiyyəti, qəbul etdiyi qıdanın komiyyəti və dəyəri kimi, insanların enerjisi və qabiliyyəti ilə də birbaşa bağlıdır.

Klassik ingilis geosiyasətinin və geostratejiyasının parlaq simalarından biri də Kral Dəniz Qüvvələrinin vitse-admirali **Filipp Kolomb** (1831-1889) olmuşdur. O, tarixi ədəbiyyata sonrakı atlantizm ideyalarının əsasını təşkil edən "**Dəniz qüdrəti**" geostrateji nəzəriyəsinin əsas bənilərindən biri kimi daxil olmuşdur. Müəllif 1891-ci ildə yazdığı "*Dəniz müharibəsi: onun əsas prinsipi və təcrübəsi*" adlı kitabı ilə, sonralar ABŞ alimi Mehenin də müraciət etdiyi və inkişaf etdirdiyi dəniz dövlətləri və onların qüdrəti ilə bağlı çoxsaylı ideya və fikirlərin ilkin tədqiqatçısı qismində tarixə düşməndür. Odur ki, tədqiqatçılar bəzən "*Dəniz qüdrəti*" geosiyası konsepsiyasını "Mehen-Kolomb" nəzəriyyəsi kimi də təqdim edirlər.

Böyük ingilis tarixçi alimi və səsioloqu **Arnold Toynbi** (1889-1975) də əsərlərində sivilizasiya yanaşması konsepsiyasına müvafiq olaraq geosiyasi münasibətlərə müraciət edərək maraqlı fikirlər söyləmişdir.

Müəllif özünün çoxcildlik "*Tarixin dərk edilməsi*" adlı əsərində "**"Çağırış və cavab"**" adlandırdığı nəzəriyyəsində sivilizasiyaların geniş təsnifatını vermiş və onun mənbələrinin, xalqların mədəni inkişafının özünəməxsus konsepsiyasını təklif etmişdir.

Toynbi insanlığın vahid və bütün tarixə malik olması və sivilizasiyaların inkişafının lokal-dairəvi dövriyyəsi ilə bağlı bəzi geosiyasətçilərin fikirləri ilə razılışmayaraq, belə bir idəya irəli sürdü ki, sivilizasiya daşıyıcıları olan xalqlar konkret tarixi zaman və məkan çərçivəsində mədəni əlaqələrə gırıroq müəyyən sosial-psixoloji voziyyyətlə rastlaşırlar. Bu vəziyyəti "**"Çağırış və cavab"**" sivilizasiya reaksiyası kimini döyrəldirdi müəllif, belə qonaqı golirdi ki, sivilizasiyanın yaşama və hayatı qabiliyyəti rastlaşdırı yəni sivil döyərlərin içorisində öz başlangıç varlığını itirmədən, yeni sivilizasiyannı mütoroqqi döyərlərinin müvəffəqiyyətli mənimşənilməsi ilə ölçütür. O bu qabiliyyəti konkret sivilizasiya daşıyıcıları olan insanların (xalqın) yaradıcı enerjisi və mənəvi fealiyyət gücü ilə qiymətləndirirdi.

Toynbi tarixdən bəzi nümunələr gotirərək belə qorara golmuşdı ki, son 500 ilde Qərbi Avropa sivilizasiyası onu təmsil edən xalqların simasında məhz belə yaradıcı enerji və fealiyyət nümayiş etdirərək, dünyada üstün mədəni mövqeləri olə keçirmiş və başqa ərazilərə daxil olaraq sivilizasiya təsirini qəbul etdirə bilməşdir. Müəllif Osmanlı türklerinin 1683-cü ildə Avstriyanın paytaxtı Vyananı müvəffəqiyyətsiz cəhdlər nəticəsində ala bilməməsindən sonrakı tarixi "**Şərqiñ Qərb sivilizasiyası**" üzərindəki təsirinə vurulan sonuncu zərər kimi qiymətləndirmişdir.

"Tarixin coğrafi oxu" nəzəriyyəsi: Klassik anqlo-saks geosiyasət məktəbinin əsas simalarından biri və onun banisi, dövrünün ən

böyük geosiyasətçilərindən hesab olunan ingilis alimi – coğrafiyaçı, tarixçi, siyasetçünas, nəzəriyyəçi və mütəfəkkir **Helford Core Makinder** (1861-1947) olmuşdur. Geosiyasətin həm də bir çox əsas anlayış və kateqoriyalarının – "hartlənd", "ox regionu", "daxili və xarici aypara ölkələri", "daxili okean zonası" və s. banisi sayılan Makinder, dünyanın siyasi tarixi barədə ən orijinal və inqilabi fikirlərin də müəllifi hesab olunur.

1904-cü ildə dərc olunmuş "*Tarixin coğrafi oxu*" adlı əsərində Makinder "siyasi coğrafiya" və geosiyasətə aid çoxlu yeni anlayışlar haqqında düşüncələrini açıqlamış və geosiyasətin əsas qanunlarından hesab olunan "*Tarixin coğrafi oxu*" ideyasını formalasdırmışdır.

Bu nəzəriyyədə Makinderin diqqət mərkəzində dayanan əsas məsələ tarixi, coğrafi və geosiyasi biliklərə söykənərək iri imperiya dövlətlərinin, ilk növbədə öz ölkəsi olan İngiltəronun dünya siyasetində hegemon rolunu və planetdəki üstün mövqeyini tomin etmək strategiyasını əsaslandırmışdan ibarət idi.

Makinder dünyada dövlətin ən əlverişli vəziyyətini təkcə yerləşdiyi əlverişli coğrafi məkanla deyil, həm də geosiyası, hərbi-strateji xarakteristikasına görə planetdə orta – *mərkəzi mövqe* tutması ilə izah edirdi. Dərin geosiyası biliklərinə söykənərək o, dünyanın hərbi-strateji və geosiyası anlamda ən əlverişli mərkəzinin Avrasiya qitəsi, onun mərkəzinin isə "dünyanın ürəyi" hesab oluna biləcək "Hartlənd" olduğunu iddia edərək, özünün məşhur "**Hartlənd**" nəzəriyyəsini irəli sürdü.

Makinder "Hartləndin" - Avrasiyanın quru hissosinin (indiki Şərqi və Qərbi Avropa, Asyanın quru və Rusyanın Avropa hissəsi, Afrika və s. əraziləri nozərdə tuturdu – O.H.) bütün dünyaya nəzarət etmek üçün ən əlverişli ərazi olması fikrini əsaslandırmaya çalışırdı.¹

Avrasiyanın geniş ərazilərinin XII Karl və Napoleon torpəfindən zəbt edilməsi cəhdlərinin uğursuzluqla başa çatmasını, dəniz dövlətlərinin qoşunlarının, donanmasının bu zonaya daxil ola bilməməsini

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyələri

və bütövlükde "Hartlənd"ın alınmazlığının səbəblərini Makinder məhz onun əlverişli hərbi-strateji vəziyyəti ilə izah edirdi.

Makinder Dünya adasının sorhədlərində yerləşən "Hartlənd" i planətar məkanın konsentrik dairələr sistemi ilə strukturlaşdırıldı. Sistemin mərkəzində o, "tarixin coğrafi oxu" və ya "mərkəzi areal" i yerləşdirirdi. Bundan sonra Avrasiya qitəsinin sorhad ərazilərini o, "daxili aypara" (bura o, Almaniya, Avstriya-Macarıstan və Türkiyəni aid edirdi) və "xarici aypara" ya (bura Büyük Britaniya, Amerika və Kanada daxil idi) ayırırdı. Onun fikrincə, "daxili aypara" sivilizasiyanın intensiv inkişaf zonası idi.

"Hartlənd" geosiyasi bölgüsünün forqlilik versiyası, Sibir əraziləri, Yeniseydən qərba doğru yerləşən digər Avrasiya torpaqları haqqında geosiyasi məlumatlar və s. məsələlər Makindərə qədər də səyyahlara bəlli idi. Quru və su məkanlarının xalqlar və dövlətlərin tarixində (Qədim Çin, Misir, Hindistan, Qədim Yunanistan, Roma, Karfagen və s.) oynadığı rol haqqında da çoxlu nümunələr Makindərən əvvəl söylənmişdir. Lakin mənəti cəhətdən "*Tarixin coğrafi oxu*" nəzəriyyəsini ilk dəfə məhz Makinder əsaslandırdı və inkişaf etdirdi.

Makinderin sistemində "Hartlənd"don sonra "xarici dairo" (Afrika və s. ərazilər) gəlir. Bunu o, "xarici, yaxud ada ayparası" adlandırmışdır. Həmin zona dünya materiklərindən həm coğrafi cəhətdən xaricdə yerləşir, həm də mədəni cəhətdən geridə qalır.

Makinderin fikrincə, "daxili aypara zonası" quru və dəniz quldularının mütəmadi hücumlarına məruz qalır. Buna görə də bu zona, bir əks-təsir dairəsi kimi sivilizasiyanın dinamik cəhətdən daha inkişaf etmiş ərazilisinə çevirilir. Tarix isə öz coğrafi, qıtə oxu etrafında sırların.

Makinder belə hesab edirdi ki, XX əsrin əvvəllerindək "mərkəzi zona" və "daxili aypara" ölkələri arasında tarazlıq mövcud idi. Dəniz dövlətləri – İngiltərə, ABŞ və Yaponiyanın Avrasiyaya – "mər-

¹ Makinilər X. Geografičeskaya əsər historyi // Politicheskaya istoriya, 1995, № 5, c.162.

kəz zonaya", faktiki olaraq Rusiyaya hücum etmək üçün kifayət qədər qüvvələri mövcud deyildi. Onlar Avrasiyanın istila edilmiş strateji cəhətdən mühüm ərazilərini saxlamaq iqtidarına malik deyildilər. Lakin doniz dövlətlərinin özləri və müstəmləkələri də Rusiya və ABŞ tərəfindən istila cəhdlerində siğortalanmışdır.

Bələ bir vəziyyət, ingilis geosiyasətçisinin fikrinə əsasən, XX əsrin əvvəllərinədək mövcud olmuşdur. XIX əsrin sonlarında Rusiyada kapitalizmin güclü inkişafı, dəmiryollarının çökilişi, XX ərin 30-cu illərində hava nəqliyyatı və hərbi aviasianın inkişafı qüvvələr nisbətini dəyişdi. Təserrüfat dövriyyəsinə Sibirin, Uzaq Şərqi təbii ehtiyatları daxil edildi, xammal əldə olunması və emal olunması, metal əridilməsi üzrə nehəng kombinatlar quruldu, yeni şəhərlər, iri hərbi dəniz bazaları və müasir donanma meydana gəldi, dəmir və şosse yollarının keçid qabiliyyəti yüksəldi. Bu da qoşunların kütləvi şəkildə və sürətlə bir strateji məntəqədən digərinə keçməsinə imkan yaradırdı.

Bundan başqa, XX əsrin əvvəllərində yeni nəqliyyat texnologiyaları, quru qoşunlarının genişlənməsi və s. reallıqlar da geosiyasi qüvvələr nisbətinə ciddi təsir göstərir. Tarixi meydana dəniz sahili, okean sahili ölkələri: Portuqaliya, İspaniya, Hollandiya, Fransa, XIX əsrin sonlarına yaxın isə Böyük Britaniya kimi dəniz dövlətləri daxil olmağa başlayır.

Makinderi yeni şəraitde Avrasiyanın – "Hartləndin" iki böyük dövləti olan Rusiya və Almaniyadan inkişafı və əlverişli coğrafi vəziyyəti narahat edirdi. O bələ hesab edirdi ki, geostrateji maraq və geosiyasi məntiq gələcəkdə rus-alman ittifaqının yarana biləcəyindən xəbər verir. Bu ittifaqda Rusiya aparıcı, Almaniya isə idarə olunan dövlət ola bilər.

O digor bir variantı da istisna etmirdi ki, Rusiya əvvəlcə Avrasiyada tam hegemonluğa nail ola bilər, bundan sonra "dünyanın daha böyük ərazisini" (Makinder bu əraziyə Avrasiyanın digər yerlərini və Afrikani daxil edirdi) ələ keçirməkən "adanın" bütün töbii və həyatı

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

cəhətdən vacib cəhiyatlarını maraqlarına tabe etdirə bilərdi. Bundan sonra Rusiya bu maraqları qalan ərazilər də tətbiq edərək, hökmərənlərini bərqrər edə bilərdi və s.

Geosiyasətçinin fikrinə, dəniz dövlətləri getdikcə Avrasiyaya nəzarət edə və Rusiyaya müqavimot göstərə bilməyəcəkdir. Çünkü kontinental ittifaqın ərazilərinin genişlənməsi və onun ehtiyat bazalarının möhkəmlənməsi ilə yanşı, "daxili apara" dövlətlərinin qüdrəti azalacaq ki, bu da həmin dövlətlərin süqutuna səbəb olacaqdır.¹

"Daxili apara" dövlətlərinin digor bir zəif torosunu Makinder dəniz kommunikasiyalarının zəifləməsi ilə bağlayırırdı. Avrasiya ölkələri yük və qoşun daşınmasının dəniz yollarını bağlayara və onların təchizatını, metropoliyadan müstəmləkələrə texniki, avadanlıq, xammal götürülməsi və aparılmasını çətinləşdirə bilər.

Göründüyü kimi, Makinder XX əsrin əvvəllərində iri dəniz donanmasına, dəmir və avtomobil yollarına malik olan Rusiyadan ehtiyat edir, Britaniya imperiyası ilə onun arasında nə zamansına ciddi münaqişənin yaranacağını proqnozlaşdırırırdı. Onun fikrinə, Rusyanın xarici siyasetinin Hindistan istiqamətində inkişafı versiyası da istisna deyil. Bu səbəbdən də Rusiya və Böyük Britaniya arasında ciddi toqquşmalar baş verə bilərdi.

Makinder "Demokratik ideallar və reallıq" (1919) adlı əsərində "mərkəz zonası"nın artıq "Mərkəzi materik" adlandırır. Onun təsvir etdiyi "Materik" daha böyük ərazini əhatə edir. Buraya Uzaq Şərq, Şərqi Avropanın bir sıra ölkələri daxil edilir. Bu kitabında Makinder "Şərqi Avropaya nəzarət edən dövlətin "Mərkəzi materik"ə, "Mərkəzi materik"ə nəzarət edən dövlətin "Dünya adası"na, "Dünya adası"na nəzarət edən dövlətin isə dünyamı idarə edəcəyi" tezisini əsaslandırmışdır.²

Makinder 1942-ci ildə çapdan çıxan monoqrafiyásında geosiyasi mənşələrə, xarici siyasət və blokdaxili qüvvələrin hərbi bölgüsün-

1 Makinder X. Географическая ось истории // Геополитика: Антология. М., 2006, с. 244-255.
2 Makinder H. Democratic ideals and Reality. N. Y., 1962, p.113.

dəki dəyişikliklərə yenidən qiymət verir. Gələcək qlobal geosiyasi münəqşələri o, "Mörkəzi materik" ilə "daxili aypara" ölkələri arasındakı ziddiyyotlordo göründü. Bu tədqiqat əsorunu siyasetşünaslar Makinderin elmi-siyasi vəsiyyətnaməsi kimi da qiymətləndirirlərlər. Burada o, bütün Qərb dövlətlərini həm sözdə, həm də əməldə "Atlantik sivilizasiya" konsepsiyasını müdafiə etməyə çağırırdı. Praktiki olaraq Makinderin vəsiyyətləri Qərb dövlətlərinin sonrakı illərdə NATO hərbi-siyasi blokunu yaratması ilə həyata keçirildi.

Makinderin əsas ideyası Almaniyadan Rusiya ilə ittifaqa girərək "Hartlənd"ə nəzarət etməsinə mane olmaq cəhdidir idi. Belə ittifaq ideyası o dövrə Almaniyani mərkəzələşmiş dövlətə çevirən, "dəmir kənsler" ləqəbini almış Bismarckın arzusu idi. O, hesab edirdi ki, Rusiya ilə ittifaq Almaniyaya dünyanın geniş təbii ehtiyatlarına, işçi qüvvəsinə, ötürücü texnologiyalara çıxış əldə etmək, gələcəkdə isə Britaniya imperiyasını darmadağın etmək üçün şərait yarada bilər.

Almaniya-Rusiya ittifaqı ideyasının təhlükəsi haqqında Makinder qısa və dəqiq ifadə söylemişdir. O məhz bu ittifaqı nəzərdə tutaraq qeyd edirdi ki, "*Şərqi Avropaya nəzarət edən qüvvə elə dünyani idarə edəcəkdir*".

Makinderin bu tezisi sonradan, xüsusilə 1917-ci ildən sonra Qərb ölkələrində Rusiya etrafında "sanitar sədd" ideyasının yaranmasına səbəb olmuşdur.

Lakin Makinderin bütün cəhdlərinə baxmayaraq Versal (1919) sülbə müqaviləsindən sonrakı şərait, ölkələrin maraqları xətrinə həyata keçirdikləri uğursuz manevrlər, yaradılan yeni dövlətlərənərə münasibətlərin səmərəsizliyi XX əsrin 30-40-ci illərində fəşizmin yeni dünya hökmranlığı uğrunda mübarizəyə başlaması ilə nəticələndi. Qərb dövlətləri Hitleri məmənun etmək üçün hakim mövqelərini 1938-ci ilin sentyabrında Münhendə Almaniyaya təslim etdilər və bütün planeti lərzəyə götürən ikinci Dünya müharibəsinə rəvac verdilər. Fürerin əsas məqsədi də elə həmin Makinderin geosiyasi nəzəriyyəsindən çıxış edərək yeni torpaqlar ələ keçirməkdən və dün-

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

ya hökmədarına çevriləməkdən ibarət idi.

1943-cü ildə Makinder geosiyası fikirlərinə və modelinə ciddi düzəlişlər etdi. O yeni reallıqları - SSRİ və onun yeni müttəfiqlərini, Böyük Britaniya və ABŞ-ın geostrateji birləşmələrini və onların reallaşma imkanlarını nəzərə almağa məcbur oldu. Onun yeni formulasında "Hartlənd" artıq Şimali Atlantik (Atlantik okeanın şimal hissəsini) da özünə daxil edirdi. Buraya Qərbi Avropa, İngiltərə və Karib hövzəsi ölkələri ilə birləşdə Amerika da daxil edilirdi.

Bələliklə, Makinderin geosiyası nəzəriyyələrinə yekun vuraraq qeyd etmək lazımdır ki, tədqiqatçılar bu alımı dünya geosiyasət elminin ən nəhəng nəzəriyyəçilərindən biri kimi dəyərləndirərək, onun nəzəri baxışlarını özünəməxsus, dolğun və bitmiş bir geosiyasi konsepsiya kimi tarixşünaslığa daxil etmişlər.

Klassik anqlo-saks geosiyasətinin **Amerika qanadının** əsasını, dövrünün görkəmlı hərbi-dəniz strateqini, admiral, tarixçi-alim, ABŞ geosiyası məktəbinin əsas yaradıcılarından hesab olunan **Alfred Mehen** (1840-1914) qoymusdur. Mehen təkcə Amerika və Atlantik geosiyasətin deyil, həm də dünya geosiyasət nəzəriyyələrinin, xüsusilə hərbi-strateji və realist geosiyasət konsepsiyasının inkişafına və dərinleşməsinə sanballı töhfə verən geostrateqlərdən biri olmuşdur.

Geosiyasi ədəbiyyatda "**Dəniz hökmranlığı**" (talassokratiya) nəzəri konsepsiyasının banisi kimi tanınan Mehen 1890-ci ildə özünün "Dəniz qüdrətinin tarixə təsiri" adlı böyük əsorunu nəşr etdirir. Həmin əsorində Mehen dünyada mövcud olmuş quru və dəniz imperiyalarının tarixdəki rolunu geniş tədqiq edir və belə qonaqtı gəlir ki, dəniz ölkələri quru dövlətləri qarşısında bütün parametrlər üzrə təbii üstünlüyə malikdir.¹

Müəllif eyni zamanda "*Asiya problemi və onun beynəlxalq siyasetə təsiri*" (1900) kitabının, hərbi-siyasi və dəniz qüvvələri mövzusunda çoxsaylı məqalələrin də müəllifi olmuşdur.

Bax: Məhen A. Vliyanie morskoy siły na istorii: 1660-1783. M., 1941; Geopolitika: Antropologiya. M., 2006, s. 221-243.

Mehen elmi dövriyyəyə ilk doft "sahilboyu millətləri" terminini götirmiştir. O yazırkı ki, dünyada siyaset osason zamanın insanlara bəxş etdiyi enerji və ruh yüksəkliyindən asılı olaraq, ölkələri idarə edən rəhbərlorın xarakteri və təşəbbüsü ilə döyişir: lakin sahilboyu millətlərin tarixi daha çox hökumətlərin bacarığı və səriştisi ilə deyil, yerləşmə şortları, sahil xəttinin əlverişliliyi və uzunluğu, xalqın sayı və xarakteri, daha doğrusu təbii amillərlə müyyəyən olunur.

Dünya məkanında Mehen 30-cu və 40-cı paralellər arasındağı ərazini "münaqişə zonası" kimi xüsusü olaraq fərqləndirmişdir. Onun fikrincə, bu ərazidə okean sahillərinə nəzarət edən dövlətlərlə (ABŞ və İngiltərə nəzərdə tutulur), Avrasiya qitəsinin mərkəzində yerləşən ölkələrin (Rusiya, Almaniya və s.) maraqları siyasetçilərin istəyindən asılı olmayaq daimi və məcburi toqquşma tələb edir. Mehenə görə, "dəniz imperiyalarının" maraqları və mövcudluğunu qısqa dövlətləri daim Avrasiyanın daha dərinliyinə sixışdırılmışdır; dəniz imperiyası sahilboyu əraziləri zəbt etməli, "sahilboyu millətləri" nəzarət altında saxlamalıdır. Bunun üçün də düşməni hərbi dəniz bazalarının həlqəsi ilə dövroyə almalıdır.

Mehen "Dəniz qüdrətinin Fransız inqilabına və imperiyaya təsiri", "Amerikanın hazırlıda və gələcəkdə dəniz qüdrətində marağ", "Dəniz qüdrəti və onun mühərabəyə münasibəti" adlı əsərləri ilə demək olar ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində "Dəniz hökməranlığı" konsepsiyasının (talassokratianın) ideologiyasını və onu həyata keçirən praktik siyasetçilərin fəaliyyət programını hazırlamışdır.

"Dəniz qüdrətinin tarixə təsiri" adlı əsərində Mehen bildirirdi ki, "dənizə sahib olmaq, onu nəzarətdə saxlamaq və ondan səmərolə istifadə etmək indi və həmişə dünya tarixində böyük amil olacaqdır." O yazırkı ki, romalıların dənizdə hökməranlığı Hannibalı Qalliyani keçmək üçün təhlükəli və uzun yürüşə məcbur etmişdi. Bu yürüşdə də o öz qoşununun yarısını itirmişdi.

Mehen dənizin insanların həyatında oynadığı rolü da geniş tədqiq etmişdir. Onun fikrincə, dəniz *həm ticarət etmək, həm gəmilər vasitəsi*

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

təsilə mühərabələr aparmaq, həm də müstəmləkələri ələ keçirmək və əldə saxlamaq üçün ən əlverişli vasitədir.

Müstəmləkəçilik, dəniz kommunikasiyalarının ələ keçirilməsi və xarici ticarətin inhisarlaşmasına çalışan dövlətlərin digər hərəkətləri – bütün bunlar mühərabələrə götririb çıxarır. Buna görə də dəniz qüdrətinin tarixində müyyəyən mənada hərbi tarix də vardır.

Müəllif qeyd edir ki, dəniz vasitəsi soyahət və malların daşınması quruya nisbətən daha asan və ucuz başa gəlir. Bu, müəllifə görə donizin ən mühüm üstünlüyüdür. Lakin doniz ticarətinin hərbi donanma tərəfindən, xüsusən də mühəribə zamanı, qorunmasına ehtiyac vardır. Buradan da göründüyü kimi, Mehen ticarətin canlanması ilə hərbi donanmanın inkişafı arasında birbaşa əlaqənin olduğunu qeyd edir və yazırkı ki, "Millət özünün hərbi və ticarət donanmasını ölkə sahillərindən uzağa göndərirsə, onda onun həmin əraziyərdə dayaq məntəqələrinə ehtiyacı vardır. Gəmilər bu məntəqələrdən ticarət əməliyyatları zamanı ərzəq və digər ehtiyatlarını saxlamaq və təhlükələrdən qorunmaq üçün istifadə edə bilərdi və lazımlı gələndə onlara (hərbi bazalara) arxalanıa bilərdi".¹

Mehenin fikrincə, sahilboyu millətlərin siyasetinin hədəfini də məhz bu üç amil:

- məhsul istehsalı və onların mübadiləsi tolubatı;
- bu mübadiləni yerinə yetirmək üçün gəmiçiliyin inkişafı;
- müstəmləkələrin ələ keçirilməsi məqsədilə gəmiçiliyin əməliyyatlarının genişlənməsi və gəmi limanları üçün təhlükəsizliyin təmin edilməsi müyyəyən edirdi. Mehen millətlərin dəniz qüdrətini:
- coğrafi mövqə;
- fiziki-coğrafi quruluş (təbii sərvətlər və iqlim şəraitı);
- ərazi ölçüləri;
- əhalinin sayı və xalqın xarakteri;
- hökumətin siyaseti və milli idarəciliyin xüsusiyyətləri ilə müəyyənələşdirirdi.

¹ Mehen A. Göstərilən əsəri, s. 33-37.

Mehenin ölkələrin əhalisinin milli xarakterini təhlil etməsi böyük maraq doğurur. Alimin fikrincə, hökumətin xarakteri ziyanlı azadlığının insan təcərimi tosiridir. Dəniz qüdrətinin inkişafı idarə edənlərin müdrikliyindən, insanların (xalqların) enerjisindən və hökumətin iradəsindən asılıdır. Hər bir rəhbər ilk növbədə xalqın qabiliyyətini, təbii yönünü nözərə almalı və onun inkişafına tökan verməlidir.

Mehen "Amerikanın dəniz qüdrətində marağ" və digər çoxsaylı əsərlərindən geosiyasətin praqmatik elm ideyasını irəli sürmüştər və onun siyasetçilərə, dövlət rəhbərlərinə praktik tövsiyələr vermiş olduğunu söyləmişdir. ABŞ-in dünya dövlətinə çevriləməsi üçün o özü, hətta ilk "Praqmatik təkliflər paketi" hazırlamış və praktik tövsiyələr irəli sürmüştür.

Mehen ABŞ-in:

- Böyük Britaniya dəniz dövləti ilə fəal şəkildə əməkdaşlıq etməsini;
- almanların dəniz iddialarına qarşı çıxmاسını;
- Sakit okeanda Yaponiyanın üstünlüğünə son qoymasını;
- Asiya xalqlarına qarşı mübarizədə avropanılların tərəfində dayanmasını tövsiyə edirdi.

Mehenin fikrincə, ABŞ-in gələcəyi birləşmiş Amerika qitəsinə arxalanaraq dünyada iqtisadi, strateji və hətta ideoloji münasibətlərdə aparıcı mövqə əldə etmək və bundan sonra dünya hegemonluğununa yiyələnmədən asılı olacaqdır. Mehen buna nail olmağı mümkün saydı. Sadəcə ilk növbədə, Avrasiyanın qıtə dövlətləri olan Rusiya və Çin, sonra isə Almaniyani aradan götürmək lazımdı.

Belo mürəkkəb məsələni həll etmək üçün o, sistemli şəkildə Avrasiyaya qarşı "anakonda" strategiyasını tətbiq etməyi təklif edirdi.¹ Qeyd etmək lazımdır ki, Mehenin "anakonda" strategiyasını uğurla

¹ Bu strategiyadan ABŞ-da 1861-1865-ci illərdə vətəndaş mühərribəsi zamanı general Mak Kellan istifadə etmişdi. Onun mahiyyəti rəqib əraziyinə dənizdən və sahiləndə mühəsirəyə almaqla, anakonda ilanının öz ovunu ağusunda sıxaraq nəfəsini kosdiyi kimi, bölgədən ibarət idi. Belə horakatlarla Kellan mühəsirəyə aldığı düşmənin nəfəsini tədricən daralmasına, boğulmasına və strategi cəhətdən məhv olmasına nail olurdu...

həyata keçirmək üçün ABŞ və Böyük Britaniya Almaniyaya, Yaponiyaya, Rusiyaya və Çinə qarşı bir orsṭon artıq dövrü əhatə edən xüsusi geostrateji mübarizə fəaliyyəti həyata keçirmiştir.

Birinci Dünya mühərribəsi illərində "anakonda" strategiyasından Antantani dəstəkləmək, ikinci Dünya mühərribəsi illərində "Mərkəzi Avropanı", SSRİ və Yaponiyani böğməq, soyuq mühərribə illərində isə SSRİ, Kuba, Varşava Müqaviləsi Təşkilati ölkələrinə qarşı mübarizə məqsədləri üçün geniş istifadə olunmuşdur.

Bütün XX əsr boyu, xüsusən 1970-90-ci illərdə SSRİ ilə qarşıdurma qlobal həddə çatan zaman, amerikalılar Mehen tərefində hazırlanmış geostrateji fəaliyyət programını yerinə yetirərək hərbi dəniz qüvvələrini artırılmış və bütün məsələlər üzrə SSRİ üzərində döyüş üstünlüyünə nail olmuşlar. Onların soyuq mühərribədən qalib çıxmazı, SSRİ-nin və bütün sosialist döşəngosının ifası ABŞ-ı planetin yeganə və on güclü hərbi-siyasi və dəniz dövlətinə çevirdi.

Mehenin "Praqmatik geosiyasət" nəzəriyyəsinin ardıcıl davamçılarından biri də ABŞ alimi, beynəlxalq münasibətlər üzrə professor **Nikolas Spaykmen** (1893-1943) olmuşdur. O, geosiyasətə mühitin dövlət həyatına, rəlyefin milli xarakterə təsirini öyrənən elm kimi deyil, "dövlətə səmərəli beynəlxalq siyaset hazırlamağa imkan verən analitik metod və praktiki təsəkkür kimi" praqmatik yanaşmanın tərafadır idi. Onun bütün tədqiqatları da konsepsiyasına uyğun olaraq əslində praqmatik xarakter daşıyırırdı.

Spaykmen dövlətin geosiyası qüdrətini on əsas meyarla fərqləndirirdi. Bunlar:

- ərazinin səthi;
- sərhədlər;
- əhalinin sayı;
- faydalı qazıntıların mövcudluğu;
- iqtisadi və texnoloji inkişaf səviyyəsi;
- sosial integrasiyanın səviyyəsi;
- maliyyə qüdrəti;

- etnik birlilik;
- siyasi sabitlik;
- milli ruhdan ibarət idi.

Müəllifin fikrincə, əgər dövlətin geosiyası imkanlarının qiymət ölçüləri bu meyarlara cavab vermirsa, onda müvafiq dövlət suverenliyinin bir hissəsindən ol çəkməyə məcburdur.

Spaykmen doktrinasının praktiki mahiyyəti ABŞ-in Avrasiya sahil rayonlarına – Avropaya, Müsəlman dünyasına, Hindistana, Çinə, Cənub-Şərqi Asiya və s. ölkələrə güclü nəzarətinin yaradılmasından ibarət idi. Onun fikrincə, bu mühüm əhəmiyyətli geosiyasi zolaq üzündə güclü nəzarətin qoyulması ilə qitə və dəniz qüvvələrinin mübarizəsində yekun qələbəyə nail olmaq olar.

Avrasiya qıtəsinin qərbindən şərqində uzanan "*haşıyədaxili aypara*" zolağını Spaykmen Avrasiya "Rimlənd"ı (rimlənd-ingilis sözü olub, rim – haşıyə, kənar, lend – yer deməkdir) adlandırmışdır. Yer, küresinin İngiltərədən başlayıb, Yaponiyada – Oxot dənizində bitən böyük quru hissəni əhənət edən və Şimal qütbü ilə Cənub qütbü arasında uzanan ərazini o, dünyanın böyük dəniz yollarına nəzarət etməyə imkan verən *geostrateji məkan* kimi qiymətləndirirdi.¹

Spaykmen də özündən əvvəlki sələfləri kimi geosiyası cəhətdən dünyani iki hissəyə – "*hartlənd*" və "*rimlənd*" bölmüşdür. Amma onun fikrincə, dünya hegemonluğunda açar rolunu Makinderin iddia etdiyi kimi "*hartlənd*" deyil, məhz "*rimlənd*" oynayır. Beləliklə, göründüyü kimi, Spaykmen Makinderin hartlənd nəzəriyyəsini və formulunu özünün rimlənd formulu ilə əvəz edərək: "Kim rimlənddə hökmranlıq edirse, o, Avrasiyada hökmranlıq edir, kim Avrasiyada hökmranlıq edirse, o, dünyanın talyətini əlində saxlayır"- yazmışdır.²

Spaykmen hesab edirdi ki, Makinder tarixdə köçərilərin rolunu çox şırtlaşmışdır. O, qeyd edirdi ki, "*daxili aypara*" və onun inkişafı heç də Makinderin iddia etdiyi kimi, *quru köçərilərinin basqısı nati-*

¹ Spyckman N. America's Strategy World Politics. Hamden, 1942, p.41.

² Дутин А.Г. Основы geopolитики. Геополитическое будущее России. М., 2000, с. 62-63.

cəsində deyil, sahil zonalarının öz müsbət impulsunun nəticəsində formalılmış və inkişaf etmişdir. Beləliklə, Spaykmen geosiyası dairələrdə "Rimlənd" nəzəri konsepsiyanın əsas banisi kimi tanınmışdır.

ABŞ geosiyasətçisi həm də sonradan tarixi ədəbiyyatda "atlantizm" adı almış geosiyasi konsepsiyanın əsas ideoloqlarından biri olmuşdur. O, geosiyasi əsərlərində *dünya qüdrətinin üç əsas mərkəzi* ni göstərmişdir:

- Şimali Amerikanın Atlantik okeanı sahilləri;
- Avropa sahilləri;
- Avrasiyanın Uzaq Şərqi.

Spaykmen hesab edirdi ki, gələcək dünyada aparıcı rolu "Atlantika bloku" (ABŞ və Avropa ölkələrinin birlüyü) oynayacaqdır. O eyni zamanda, gələcəkdə Hindistanın da dünya geosiyasında dördüncü mərkəzə çevrilə biləcəyini güman edirdi.

Spaykmen geosiyası ədəbiyyata ilk dəfə yeni – "*Mərkəzi okean*" anlayışını götürmişdir. Mərkəzi okean rolunu, qədim dünya və orta əsrlərdə müəlliflər görə, Aralıq dənizi oynayırdısa, indiki dövrədə yəni geosiyasi reallıq hesab olunan "Atlantik qitə" – Qərbi Avropa və ABŞ oynayır.

Spaykmen dünya hegemonluğu prosesində Avropanı ABŞ-in iqtisadi, hərbi, intellektual əlavəsi kimi qiymətləndirirdi. Onun fikrincə, ABŞ gücləndikcə geosiyasi proseslərde Avropa qıtəsinin rolu, dövlətlərinin isə siyasi suverenliyi azalacaqdır. Qitədə əsas hakimiyyət tədricən bütün Atlantik məkanının liderlərini birləşdirən xüsusi strukturun əlinə keçəcək ki, bu strukturda da əsas rolu ABŞ oynayacaqdır.

Spaykmen həm də ilk dəfə planetar səviyyədə "anakonda" siyasetinin zərurılıyını irəli sürərək, onun Avroatlantika mərkəzinin qüvvəsi ilə Afrika-Asiya, Ərəb ölkələri, Hindistan və Çinin sahil ərazi-lorinə tətbiq edilə biləcəyini əsaslandırmışdır.

Spaykmen ümumiyyətlə, beynəlxalq münasibətlərdə zor tətbiq

edilməsinin toröldarı idi. Onun fikrincə, güc, qüvvə planetar geosiyasətdə siyasi qayda-qanunun tərkib hissəsidir. Beynəlxalq iyerarxiya dünyasında xarici siyaset ya dövlətin vəziyyətinin, mövqelərinin yaxşılaşdırılmasına, ya da heç olmasa, dövlətin müqayisəli güc, qüvvə mövqeyinin saxlanmasına xidmət etməlidir. Ən nehayət, müəlli-f görə, dövlətin gücü, qüvvəsi onun uğurlu müharibə aparmaq qabiliyyətini təşkil edir.

Təkrar və məşğələ sualları

1. Avropa klassik geosiyasətinin nəzəri-metodoloji, sosial-fəlsəfi əsasları və mənbələri, xarakterik xüsusiyyətləri və əsas milli məktəbləri haqqında nə bilirsiniz?
2. Alman klassik geosiyası məktəbinin baniləri kimlərdir və onların əsas nəzəriyyələri haqqında nə söyləyə bilərsiniz?
3. Fridrix Ratsel və Rudolf Çellenin geosiyası nəzəriyyələri hansılardır və onların mahiyyəti nədən ibarətdir?
4. Ratselin və Çellenin dövlət təliminin və canlı orqanizm nəzəriyyələrinin fərqli və oxşar cəhətlərini araşdırın.
5. Karl Haushoferin "Kontinental blok" və "Həyatı məkan", Karl Şmidin "Böyük məkan", "Sivilizasiya dualizmi" və digər alman geosiyasətçilərinin nəzəriyyələri haqqında, Almanıyanın İkinci Dünya müharibəsindəki rəsmi dövlət geostrategiyasının hazırlanması ilə bağlı nə bilirsiniz?
6. Klassik fransız geosiyasət məktəbinin əsas nümayəndələri və onların nəzəri baxışlarının fərqli cəhətləri haqqında nə bilirsiniz?
7. Vidal Blanşın "Possibilizm" nəzəriyyəsinin və "Sivilizasiyalı birlik" modelinin mahiyyətini izah edin.
8. Klassik italyan geosiyasət xadimləri və onların nəzəriyyələrini xarakteriz edin: C.Deunun "Geostrateji müharibə və hərbi aviasiya təlimi" nədən ibarət idi?

II FƏSİL. Klassik geosiyasət: XIX əsrin ikinci - XX əsrin birinci yarısında Qərb geosiyası məktəblərinin əsas ideya və nəzəriyyələri

9. İngilis-amerikan klassik geosiyasətinin xarakterik cəhətləri nədən ibarət idi?
10. İngilis geosiyasətçilərindən kimi tanıyırsınız və onların geosiyası baxışları haqqında nə bilirsiniz?
11. Helford Makinderin "Tarixin coğrafi oxu" və "Hartlənd" geosiyası konsepsiyalarının mahiyyəti nədən ibarət idi?
12. Alfred Mehenin "Dəniz hökməranlığı" geosiyası nəzəriyyəsini şərh edin.
13. N.Spaykmenin geosiyası dünyagörüşü və "Rimlənd" konsepsiyasının mahiyyəti nədən ibarət idi?

III FƏSİL

İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ ƏSAS İŞTİRAKÇI DÖVLƏTLƏRİN GEOSİYASI KONSEPSİYALARI VƏ HƏDƏFLƏRİ

İkinci Dünya müharibəsi dövründə bütün geosiyasi mərkəzlər, bəşəriyyətin ən qabaqcıl nəzəriyyəçiləri, strateqləri bloklararası qarşıdurmaya və qarşıduran ölkələrin milli, strateji maraq dairələrinin, hədəflərinin müəyyən edilməsi işinə çəlb edilmişdi.

Lakin İkinci Dünya müharibəsi dövrünün əsas nozori və praktiki məsələlərini, geostrateji planlaşdırılmaları qarşıdurmadə iştirak edən ölkələrin rəhbərləri: Almaniyada – Adolf Hitler, ABŞ-da Franklin Ruzvelt, SSRİ-də İosif Stalin, İngiltərədə Winston Çörçill (Winston Leonard Spencer), Fransada – generallar Filipp Peten və Şarl de Qoll, Yaponiyada – Konoe Fumimaro və T.Xideki. İtaliyada – Benito Mussolini və b. həyata keçirirdi. Bu şəxslərin hər biri kifayət qədər tarixi, siyasi, coğrafi və geostrateji dünyagörlüşü və biliklərə malik olmaqla yanaşı, həm də böyük strateq idilər. Şübhəsiz, İkinci Dünya müharibəsi dövründə bu şəxslərin otrafında o dövrün ən qabaqcıl, aparıcı geostrateqləri, nəzəri və praktiki düşüncə sahibləri də cəmlənmişdi. Dünyanı faktiki cəhətdən idarə edən liderlər bu mənada dövrün əsas geostrateji ağıllarını, zəkalarını və intellektlərini təcəssüm etdirirdilər.

3.1. Almanyanın geosiyasəti

Adolf Hitler (1889-1945) dövrünün görkəmli dövlət xadimi və Üçüncü Reyxin rəhbəri olmuşdur. XIX əsrin sonu – XX əsrin I yarısında fəaliyyət göstərmiş bütün alman geosiyasətçilərinin nəzəri və

konseptual nəzəriyyələrini ümumiləşdirərək, Almaniyamı dünya dövlətinə çevirmek üçün "yeni geosiyasi strategiya – faşizm doktrinasi" yaradmışdır.

Rəqiblərinin A.Hitlerin həyata keçirdiyi xarici siyasəti ucbatın-dan bəşəriyyət İkinci Dünya müharibəsinin fəlakətlərinə sürüklnmişdir.

Tarixdə həm də Birinci Dünya müharibəsinin iştirakçısı olan A.Hitler, Almaniyada 1919-cu ildə yeni nasional-sosialist partiyasının yaradılması və hakimiyyətə gətirilməsi uğrunda mübarizənin başında dayanmışdır.

Müasirləri A.Hitlerin hər hansı dərin intellekt və xüsusi geosiyasi düşüncə qabiliyyətinə malik olmasının müşahidə edilmədiyini yazırlar. O, alman geosiyasətçisi K.Haushoferin "*həyati məkan*" geosiyasi konsepsiyasını ölkəsinin rəsmi strateji dövlət doktrinası kimi qəbul etmiş və bütün hakimiyyəti dövründə onu həyata keçirməyə çalışmışdır.

A.Hitler "*həyati məkan*" strategiyasını reallaşdırmaq məqsədilə, əvvəl bütün yəhudilərin məhv edilməsi və İngiltərəyə məxsus Avropa-Afrika müstəmləkələrinin ələ keçirilməsinə, sonra isə bütün Şərqi torpaqlarını (Avrasiyanı) öz idarəciliyinə qataraq dünya imperiyası yaratmağa səy göstərirdi. Onun geosiyasi strategiyasının Haushoferin məlum konsepsiyasından yeganə forqı dünya hökmranlığı məqsədilə reallaşdırılan geostrateji mübarizədə müttəfiq kimi Yaponiya və Rusiyani (SSRİ-ni) deyil, Yaponiya və İtaliyanı seçməsində idi. Tedqiqatçılar bundu onurla izah edirdilər ki, Rusiyannı istəyi (ərazi və müstəmləkə planları) daha çox olduğundan Hitler bununla razılışa bilmirdi. Eyni zamanda, Rusiyaya məxsus ərazilərin, xüsusən Mörkəzi Asiya, Balkanlar və Qafqazda Almanyanın özünüñ görzü var idi, həm də ümuman Hitler slavyanlara roğbat bəsləmirdi.

Hitler digər diktatorlar – İ.Stalin, Mao Tszedun və başqları kimi tarixdə xüsusi in buraxmışdır. Onun nəsist ideyaları və bu əsasda reallaşdırmağa çalışdığı geosiyasi strategiya həm alman xalqına, həm də

bəşəriyyətə böyük fəlakətlər gətirmişdir.

Hitlerin nəsist geostrategiyasının əsasında Almaniya üçün geniş "həyati məkanların" ələ keçirilməsi və ərazi ekspansiyası dayanırdı. Onun Avrasiyanı (Hartləndi) ələ keçirmək və alman dövlətinin bu geosiyasi cəhətdən çox əhəmiyyətli subregion üzərində tam hakimiyyətini təmin etmək, Şimali Afrikani işğal edərək alman sənayesinin xammal bazasına çevirmək, dünyanın on əhəmiyyətli quru ərazilərində Almanyanın herbi bazalarını yaradaraq rəqiblərin müstəmləkələrini ələ keçirmək və s. kimi geosiyasi planları o dövr üçün mütləq və ciddi dövlətlərə toqquşma olmadan mümkün deyildi.

Hitler özünün siyasi müttəfiqləri olan Yaponiya və İtaliya ilə birlikdə, SSRİ ilə qarşılıqlı anlaşma şəraitində əsas gücünü Böyük Britaniya və Fransaya, onlara məxsus müstəmləkə ərazilərinə yönəltmək istoyirdi. Dövrün bütün geosiyasi və geostrateji nəzəriyyə və strategiyaları ilə yaxından tanış olan Hitler hesab edirdi ki, İtaliya, Yaponiya və Rusiyanın maraqlarını uyğunlaşdırmaqla Almanya dün-yə hökmranlığına nail ola bilər.

O hesab edirdi ki, Yaponiyanın başını Cənub-Şərqi Asiyada və Uzaq Şərqdə uzun müddət ərazi iddiaları ilə qatmaq mümkün olacaq, İtaliya Almaniya ilə birlikdə onun "*həyati məkan*"ının genişlənməsində iştirak edəcəkdir. SSRİ ilə isə 1939-cu ildə on il müddətinə "hücum etmək haqqında" ortaq razılıq əldə etdikdən sonra Hitler xarici işlər naziri Ribbentropla SSRİ-ni Şorq - Yaponiyaya qarşı yönəltmək barədə düşünməyə başlayır.

Hitler hesab edirdi ki, "dünya sohnesində yeri olmayan" İngiltərəni möğlüb edəndən sonra, onun "kontinental" dünya hökmranlığı yolunda heç bir ciddi maneə qalmır. O, SSRİ-ni qışda domınən Hind okeanına buraxaraq, Avrasiyanın conubundakı – Fars körfəzi vasitəsilə Aralıq və Ərab denizinə çıxış verməklə, Türkiyəni isə Böyük Britaniya ilə əlaqələrini kəsməklə öz təsir dairəsinə salmağa ümid bəsləyirdi. Bunun aradınca Almanyanın Britaniyaya məxsus bu rayonda olan digər müstəmləkələrini ələ keçirməklə, Hitler Hartlə-

din "Yeni geosiyasi oxu" nu yaratmaq istəyirdi (Yeni geosiyasi ox nəzəriyyəsi – Berlin, Roma, Moskva və Tokionun birləşdirilməsi idəyəsi – Hitlerin geosiyasi strategiyasının Haushoferinkindən əsas fərqi və yeniliyi idi).

Hitler Qara dəniz bölgələri ilə bağlı Dunay Konvensiyasına (Bosfor və Dardanel boğazlarının birgə istifadəsi ilə bağlı 1854-cü il Dunay komissiyasının müəyyən etdiyi sənəd) yenidən baxmayı, bu keçidləri SSRİ-nin de üzünə açmağı və keçidlərlə bağlı yeni Konvensiya hazırlanması da öz geostrateji programına daxil etmişdi (bu işdə Türkiyə, SSRİ, İtaliya və Almaniya iştirak etməli idi).

Çin Hitlerin geostrateji müstəmləkə planlarına daxil deyildi. O hesab edirdi ki, dünyanın ən çoxsaylı xalqı olan çinlilərə yönəlik istənilən geostrateji plan göləcəkdə iflasa məhkumdur. Odur ki, bu işi Hitler bütövlükdə Yaponiyanın öhdəsinə buraxmışdı.

Hitlerin alman geostratejiyasında ABŞ-a "goləcəkdə quru ilə dəniz qüvvələrinin qarşıdurması" fonunda yanaşılır və bu anglo-saks dövləti ilə haqq-hesabın sonrakı dövrə saxlanması nəzərdə tutulurdu. Hitler hesab edirdi ki, ABŞ 1980-ci illərə qədər dünyaya ciddi meydən oxumaq gücündə olmayacaq. O "başında Almaniyadan dayandığı" Kontinental Avropanın 1980-ci illərdən etibarən ABŞ-a qarşı mübarizəyə başlayacağını proqnozlaşdırırı və düşünürdü ki, Stalinlə birgə (SSRİ ilə razılıqla) ABŞ-a nə Avropada, nə Avrasiyada heç bir şans verməyəcəklər.

Göründüyü kimi, Hitler özünün dünya hökmranlığı planlarında SSRİ-ni həm rəqib, həm də müttəfiq kimi qəbul edirdi. O hesab edirdi ki, idiki mərhələdə bu ölkə ilə qarşıdurmaya gedib hər şeyi itirmək təhlükəsi ilə üz-üzə qalmaqdansa, bəzi güzəştlərə gedib onunla birgə hərəkət etmək daha əlverişlidir. Odur ki, Hitler SSRİ-ni razi salmaq üçün 1939-cu ildə Baltikyanı ölkələri və Finlandiyani, 1940-ci ildə isə Balkanları ona güzəştə gedir.

SSRİ ilə Üçlər İttifaqı arasında (Almaniya, Yaponiya və İtaliya) "dördtərəfli pakt" in imzalanması da daha çox, rus tarixçilərinin iddia

III FƏSİL. İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyası konsepsiyları və hədəfləri

etdiyi kimi Stalinin təşəbbüsü ilə deyil, məhz Hitlerin geostrateji planları əsasında hazırlanmışdı. Bu sənəddə Avrasiya və Afrikada təsir dairələrinin bölgüsü, gizli protokolda isə ABŞ-a qarşı gələcək meridianlararası mübarizənin prinsipləri öz əksini tapmışdı. Bundan başqa, sənəddə Qara dənizin Aralıq dənizinə keçid bölgələri ilə bağlı yeni Konvensiyanın qəbulu, SSRİ-nin boğazlardan öz hərbi və ticarət gəmilərini sərbəst keçirmək hüququ, Hind okeanı rayonunda yeni müstəmləkələr ələ keçirmək planları və s. də öz əksini tapmışdı. SSRİ-nin boğazlarda təhlükəsizlik maraqlarını təmin edən hərbi baza icarəyə götürmək, Cənubi Qafqaz və Fars körfəzində genişlənmək və s. hüququ da Üçlər İttifaqı torosundan qəbul edilirdi.

Lakin bütün bunlar Hitlerin göləcək geostrateji planları ilə qotiyən uyğun gəlmirdi. Hitler Avrasiyanın kontinental orazisini – Hartləndi heç kimlə bölüşmək fikrində deyildi. Odur ki, əslində SSRİ ilə Üçlər İttifaqı arasında göləcək müttəfiqliklə bağlı damşıqların getdiyi zamanda, alman strateqləri SSRİ-yə qarşı "Barbarosa" hücum planını hazırlamaq haqqında Hitlerdən gizli tapşırıq almışdır. Plana görə, Almaniya İngiltəronu möğlub etməzdən övvəl, qısa zaman kəsiyində, ildırım sürətli SSRİ-ni möğlub etməli və onun "Volqadan-Angelskə" qədər olan bütün orazilərinə nozarəti ələ keçirməli idi.

Hitlerin əsas geosiyasi planlarından biri də Avropa və möğlub edilmiş SSRİ-nin Avrasiya ərazilərində "Avropa integrasiyası" adlanan strateji doktrinanın reallaşdırılmasından ibarət idi. Hitler və onun iqtisadi strateqləri Almaniya bütün Avropa və Avrasiyaya sahib olandan sonra "Avropa integrasiyası" geo-iqtisadi strategiyasını reallaşdırmaqla mərkəzi Berlində yerləşən "Avropa İqtisadi Birliyi", "Avropa Ticarət İttifaqı" və "Avropa Mərkəzi Bankı" yaradaraq bütün Hartləndi idarə etməyi planlaşdırırlıdalar.

Hitler yeni ərazilərdə müasir noqlıyyat-kommunikasiya sistemini, hərbi, ticarət, xammal-işçi bazalarının yaradılmasına və bir mərkəzdən idarə edilməsinə xüsusi əhəmiyyət verirdi. Holland şəhəri Rotterdam Avropanın mərkəzi donuz yüksək limanı, Reyn-Mayn-Dunay

kanalı bütün Avropanın daxili su yolu, Hartləndin böyük ərazilərini və şəhərlərini birləşdirəcək strateji, sürətli və müasir avtomagistral, dəniz və dəmir yolları iqtisadi birliyin əlaqələrini möhkəmləndirməli və Avropanın daxili sərhədlərini ləğv etməli idi.

Ərazilərin idarəcilik formaları və təyinatları da bəhs olunan geoinqıtsadi doktrinada dəqiqliklə müəyyən olunmuşdu. Bəziləri sənaye, xammal, mənbələri kimi, ərzaq və işçi qüvvəsi təminatı üçün və s. təyinatlar üzrə bölünmüdüdü. Digərləri, məsələn, Çexoslovakiya müstəqilliyini tam itirirdi, SSRİ (Rusiya) Uraldan Şərqə – Sibirə qədər olan kiçik bir ərazidə dövlət kimi mövcud olmalı idi. Qalan ərazilər quberniya, əyalət və başqa adlarla birbaşa Almaniyaya qatılıcaqdı.

Hitlerin Avropa və SSRİ-nin yenidən qurulması planı sözün həqiqi mənasında nəhəng və fantastik bir geoinqıtsadi, geostrateji və geosiyasi doktrina idi. Əslində Avropa Birliyinin bugünkü integrasiya veziyəti ilə Hitlerin "Avropa integrasiyası" planı arasındaki əsas fərq, yalnız könüllülük əsasında birləşmə, Birlik üzvlərinin hüquqları və onun idarə edilməsi məsələsində müşahidə edilə bilər.

✓3.2. Yaponianın geosiyasəti

İkinci Dünya müharibəsində Hitlerin faşist koalisiyasının əsas müttəfiqi Yaponiya idi, 1868-ci ildən başlayaraq iqtisadiyyatını ciddi şəkildə modernləşdirən və qapılarını Avropa-Amerika tacirləri üçün açıq elan edən Yaponiya, *Meydzinin "Maarifçi idarəcilik rejimi"* adlanan hakimiyyəti dövründə qısa müddət ərzində Cənub-Şərqi Asyanın ən güclü iqtisadi və hərbi-sənaye dövlətinə çevrilir, regionda geosiyasi mövqelərini genişləndirməyə başlayır.

Yapon imperializminin və iri kapitalist müəssisələrinin artan ehtiyacları və getdikcə yeni xammal və müstəmləkələr ələ keçirmək cəhdləri tezliklə bu ölkəni Uzaq Şərq, Cənub-Şərqi Asiya və Cənub

dönləzleri rayonunda həm ABŞ və Ingiltərə müstəmləkəçiləri, həm də yerli dövlət və xalqlarla üz-üzə qoydu.

Yaponiya neçə illər idı ki, imperialist dövlətlərin Cənub-Şərqi Asyanın bölüşdürülməsi məqsədilə 1894-1904-cü illərdə həyata keçirdikləri birgə hərbi əməliyyat nəticəsində bağlanmış müqavilələrin anti-yapon nəticələrini ləğv etməyə və Yaponianın bölgədəki itirilmiş mövqelərini, pozulmuş maraqlarını bərpa etməyə çalışırı. Tədqiqatçılar Yaponianın bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti *Asiyaçılıq* adı ilə bu ölkənin iki əsas geosiyasi vəzifəsindən biri kimi dəyərləndiriridir.

Ölkənin ikinci əsas geosiyasi doktrinası isə Çin, SSRİ və digər Qərb ölkələrinin Cənub-Şərqi Asiyada, o cümlədən Uzaq Şərqi müstəmləkələrini ələ keçirərək, bölgənin təkbaşına hakiminə çevriləndən ibarət idi.

Yapon geostrategiyası Almaniyadan asılı olması və yaxud müstəqilliyinə görə iki cəbhəyə ayrıldı. Onlardan biri müstəqil hesab olunan *Kioto geosiyasat məktəbi* idi. "Yapon geosiyasatının manifesti" əsərinin müəllifi S.Kamakininin rəhbərliyi ilə bu nəzəriyyə Kioto İmperator Universitetində hazırlanmışdı və Birinci Dünya müharibəsinə qədər Yaponianın aparıcı nəzəriyyələrindən biri hesab olundur.

Feodal Yaponiyasına 1603-1870-ci illərdə iki yüz ildən artıq müddətdə rəhbərlik etmiş Sequn sülaləsinin sonuncu imператорlarından olan *Tokuqava* XX əsrin birinci yarısında Yaponiya iqtisadiyyatının modernləşdirilməsini başa çatdırır. Tokuqavanın milli inkişaf haqqındaki geosiyasi fikirlərini nəzərə alan və onun geostrateji hərəkət planlarını hazırlayan Kioto məktəbinin alimləri başda Kamakini olmaqla tezliklə ölkələrinin döyünnən və regionun aparıcı dövləti-nə çevriləməsinin və Asiya hegemonluğunun doktrinasını hazırlamağa və reallaşdırmağa başlayırlar. Tezliklə, Yaponiya Cənub-Şərqi Asiyada və dünyada yeni-yeni geosiyasi iddialarla çıxış etməyə başlayır.

Kioto geosiyasi ideyasının əsas hədəfi Yaponiyanın vahidliyini təmin etmək, yapon xalqının milli üstünlüyünü (alman nasional-sosizminin yapon variantı) bütün Cənub Şərqi Asiyada qəbul etdirmək və onun davranış normaları əsasında qurulmuş "Böyük Asiya Cənub-Şərqi Yapon İmperiyasını" yaratmaqdan ibarət idi. Kiotoçular Cənub-Şərqi Asiyada qərbləşməni (vesternizasiya) azaltmaqla, yaponlaşmamı artırmaq və bu əsasda da bölgədə hegemonluqlarını təmin etmək istyayırlırdı.

Yaponiyanın ikinci əsas geostrateji nəzəriyyəsi almanlardan asılı və "alman tipli" geosiyasət hesab olunurdu. Əgər birinci istiqamət daha çox müstəqil yapon geosiyasət nəzəriyyəsi kimi qiymətləndirildi, ikinci, adından da göründüyü kimi, almanların təsiri altında formalamaşmış və rəsmi geostrateji konsepsiyyaya çevrilmişdir.

Bu istiqamət tərəfdarları İsveç alimi Çellenin "Dövlət həyat forması kimi" kitabındaki fikirlərdən və alman geosiyasətcisi K. Haushoferin geosiyası ideyalarından çıxış edərək, "Yaponiyanın həyatı məkan planlaşdırması" geosiyası doktrinasını təklif edirdilər. Bu doktrinə ilə onlar 1920-1940-ci illərdə, hətta Yaponiyanın rəsmi dövlət siyasetini belə müəyyən etməyə cəhd etmişdilər.

Məkan planlaşdırması siyasetinə görə Yaponiya – mərkəzi ölkə ərazisi və müstəmləkələrdən təşkil olunmaqla iki əsas hissəyə ayrılmış idi. Müstəmləkələrə Mançuriya, Koreya və Formoz adaları daxil idisə, mərkəzi Yaponiya ölkənin əsas ərazilisini əhatə edirdi.

Alman tipli geosiyasət istiqamətinin tərəfdarları 1940-ci illərdə yaradılmış Yaponiya Coğrafi Cəmiyyətinin və Total Mühəribələr Institutunun əməkdaşlarından ibarət idi. Yaponiyanın rəsmi geostrategiyasını və ikinci Dünya müharibəsində onun Almaniya tərəfindən iştirakını da, tədqiqatçıların fikrincə, məhz bu geosiyasi məktəbin nümayəndələri – ölkənin aparıcı alimləri, nəzəriyyəçi icimai və dövlət xadimləri birləşərək hazırlanmış və müəyyən etmişlər.

Yapon geosiyasətində iki əsas ideya hakim idi: bunlardan biri "panasiyacılıq", ikincisi isə "yapon avrasiyaçılığı" idi. Birinci ideya

III FƏSİL. İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri

mühəribədən sonra böyük "Cənub-Şərqi Asiya Yapon dövlətinin" yarınmasını, ikinci isə bütün Avrasiyada Yaponiyanın hökmrlanlığının təmin olunmasını nəzərdə tuturdı.

Bəhs olunan panasiyacılıq ideyası yapon millətçi-sosializminin lideri İkki Kitann (1883-1936) (o, Hitlerin "Mayn Kampf" – "Mənim mübarizələrim" kitabının yapon variantını yazmışdır) 1923-cü ildə nəşr etdirdiyi kitabında əksini tapmışdır. Kitabda Kita Yaponiyanın yenidən qurulması və gələcək inkişafının geostrateji planını əsaslanır və cəmiyyətə təqdim edir. Bu kitab mühəribə illərində "yapon nəsət"lərinin Bibliyasına çevrilmişdir.¹

Kitanın geosiyası planına görə, Yaponiyanın Almaniyada olduğu kimi, milil-sosial rejim qurulandan sonra, bu ölkə Almaniya ilə birlikdə dönyanın yenidən bölüşdürülməsi mübarizəsinə qoşulmalı idi. Yaponiyanın missiyası gözlənilən mühəribədə osasın "Cənub-Şərqi Asiya xalqlarını imperialistlərdən azad etməkdon" və dönyanın yeni, "adəlatlı bölgüsündə" iştirak edərək "Avrasiya Yapon imperiyasını" yaratmaqdan ibarət idi.

Kita özünün mühəribə (hərbi) geostrateji doktrinasını yaradarkən 1920-ci illərdə yapon hökumətinə rəhbərlik etmiş general Tanaka Qittinin ideyalarından bəhrolənmışdır. Qittinin dövründə mühəribə yolu ilə Yaponiyanın "həyatı məkanı"nın genişləndirilməsi və Asyanın materik ərazilərinin işgali ideyası ölkənin hakim geosiyayasi strategiyasının əsasını təşkil edirdi. Məhz onun hakimiyəti illərində, 1927-ci ildə Almaniya ilə gizli "Tanaka memorandumu" adlı sənəd imzalanmışdı. Bu saziş Yaponiya tərəfindən Amerikanın materialdəki təsirini sarsıtmak, onun müstəmləkəsinə daxil olan əraziləri öz təsiri altına almaq və s. kimi gizli hərbi vəzifələri nəzərdə tuturdu.

1940-ci ildə Yaponiyanın yeni baş naziri seçilmiş Konoye Fumimaro bəyan edir ki, Yaponiya Böyük Cənub-Şərqi Asiya hegemonu rolunu icra etməyə hazırlıdır. Elə həmin ilin payızında yapon ordula-

¹ Xəlītov B.B., Xəlītov M.B. Göstorulan əsəri, s.188.

rı Havay adalarında ABŞ-in hərbi bazalarını bombalayır və onun Səkit okean hərbi gəmilərini darmadağın edir və batırır.

1942-ci ildə Yaponiyada hakimiyətə ölkə tarixində ən ekstremist baş nazir hesab olunan general *Todze Xideki* gəlir və özünün yeni geosiyasi konsepsiyasını bəyan edir. Bu konsepsiya görə, Yaponiya Cənub-Şərqi Asiyada Böyük Britaniya, ABŞ və SSRİ-nin bütün təsir zonalarına daxil olmalı, onların hərbi bazalarını dağıtmalı və bu oraziləri Yaponiyaya birləşdirməli idi. 1942-43-cü illərdə Xideki homçının, Çinin bir hissəsini, Cənub dənizi etrafındakı ölkələri və oraziləri olə keçirərək böyük bir məkanda rejimini yaradır.

Yaponianın ikinci əsas geosiyası nəzəriyyəsi olan *Avrasiyaçılıq konsepsiyası* daha çox ingilis-amerikan Atlantik geosiyasətinə alternativlik yaratmaq məqsədi daşıyır. Bu geosiyasi nəzəriyyənin banisi yapon siyasetçisi *Konoye Fumimaro* (1891-1945) idi. Ona görə, Yaponianın daxili siyasetinin yeni strukturunu yaradılmalı, bütün siyasi partiyalar loqiv olunmalı, siyasi idarəcilik "Vahid Imperator Assosiasiyası"nın tərkibində birləşdirilərək həyata keçirilməli idi. Bu prinsip də əslində Hitlerin "bir millet – bir führer – bir partiya" ideyasına əsaslanaraq, yapon nasional-sosialist hökumətinin qurulmasını nəzərdə tuturdu.

Bundan başqa, yapon avrasiyaçıları "Böyük Cənub-Şərqi Asiya təsir dairəsi" zonası yaradaraq, onun mərkəzi idarəcilik sistemini təşkil etmək isteyirdilər.

Nəhayət, bu konsepsiya tərəfdarları Amerika və Böyük Britaniyanın mövcud və gelecek dünya hökmənlığına qarşı dəniz və quru ölkələrinin yeni geostrateji blokunu formalasdırmıştı nəzərdə tuturdular.

Fumimaro üç dəfə Yaponianın baş naziri olmuş və bu müddədə geosiyasi ideyalarını ciddi-cəhdli reallaşdırmağa cəhd göstərmişdir. Yaponianın Almaniya və İtaliya ilə 1940-ci ildə bağladığı "Üç-lər paktı" da məhz onun tərəfindən imzalanmışdır.

Tədqiqatçıların məlumatına görə, Fumimaro mühərabəyə qədər ABŞ prezidenti F.Ruzveltlə regionda yapon-amerikan ikitərəfli münasibətlərini nizamlamaq, fikir ayrılığını və qarşıdurmanı aradan qal-

III FƏSİL. İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyası konsepsiyaları və hədəfləri

dırmaq üçün müxtəlif yollar axtarsa da, buna nail ola bilməmiş və ondan sonra üzünü tamamilə Almaniyaya çevirmişdir.¹

Bələliklə, Yaponianın Birinci Dünya müharibəsi ərefəsində və müharibənin gedisində həyata keçiridiyi geosiyasi kursun təhlili göstərir ki, bu kurs alman klassik geosiyasətçisi Haushoferin Berlin-Roma-Moskva-Tokio geostrateji oxunun tosiri altında yaranmış və Cənub-Şərqi Asiyada Çinin tam sixşdırılması yolu ilə Yaponianın hegemonluğunun təmin edilməsinə, Səkit okean etrafında ingilis-amerikan və Uzaq Şərqdə SSRİ-nin hökmənliliğinə son qoyulmasına istiqamətlənmışdı. Yaponiya bu müharibədən nə istədiyini və nə gözlədiyini çox dəqiqliklə müəyyən edən bir dövlət idi və bu da onun geosiyası konsepsiyasında əksini tapmışdı.

3.3. SSRİ-nin geosiyasəti

İkinci Dünya müharibəsi və ondan sonrakı on illiyin ən nohəng geostrateji dövhalarından və strateglərindən biri *Iosif Uqaylı Stalin* (1879-1953) idi. 1922-ci ildən ölümüne qədər Kommunist Partiyasına, 1941-ci ildən isə həm də Sovet hökumətinə rəhbərlik edən Stalin bütün ölkə üzərində güclü diktator hakimiyyəti yaradı bilməşdir.

Stalin iradəli, işgürə, geniş geosiyasi düşüncə torzını malik, görkəmli siyasi və dövlət xadımı olmuşdur. Qeyri-rus olmasına baxma-yaraq, o, rus dövlətçiliyinin əsl votənpərvəri olmuş və bütün həyatını onun keşkicisi kimi, bu əsasda qurulan SSRİ-nin gücənləməsi və genişlənməsinə həsr etmişdir.

Stalinin geosiyası düşüncəsinin mahiyyəti bütün dünyada Proletar Diktaturası idarəciliyinə əsaslanan, sosialist rejimli dövlətlər yaratmaq, onları vahid bir sistemdə birləşdirmək və SSRİ-ni bu sistemini idəya-siyasi mərkəzinə çevirməkdən ibarət idi.

Keçmiş Rusiya imperiyasının bütün orazilərində – Avrasiyada sosializm qurulması və SSRİ-nin yaradılması, onun Şərqi və Qərbi

¹ Колосов В.А., Мироненко Н.С. Геополитика и политическая география. М., 2005. с.79-80.

doğru genişlənməsi, kapitalist ölkələrinin bu dövlətə qarşı 1918-1933-cü illərdə həyata keçirdiyi təcridetmə siyasetinin iflasında və dünyada bu dövlətin qəbul olunmasında Stalinin rolu əsas və həlli-dici olmuşdur.

İkinci Dünya müharibəsində SSRİ və onun müttəfiqlərinin qələbəsinin, mühərribədən sonra Şərqi Avropa ölkələrində sosialist rejimlərinin yaradılmasının və Qərb dünyasına qarşı onların vahid geosiyasi və hərbi blokda birləşdirilməsinin də ideya müəllifi və banisi Stalin olmuşdur.

Stalinin və o dövrə ABŞ və İngiltərəyə başçılıq edən digər aparıcı dövlət rəhbərlərinin adları "dünya geosiyasının Yalta-Potsdam dövrünün əsasını qoyan" əsas simalar kimi tarixə düşmüşdür.

Stalin dünyada İkinci Dünya müharibəsindən sonrakı sinfi və ideoloji qarşidurmanın da əsas təşəbbüskarı və ilhamvericilərdən biri idi. Bundan başqa, iki qarşiduran hərbi-siyasi blok – NATO və Varşava Müqaviləsi Təşkilatının, bəşəriyyəti 50 ildən artıq müddətdə təhdid edən atom-nüvə qarşidurmasının və soyuq mühərribənin də bir qanadına məhz Stalin və onun rəhbəri olduğu SSRİ rəhbərlik etmişdir.

SSRİ və Stalin dövründə yaradılmış onun sosialist sistemli müttəfiqləri bəşəriyyəti sinfi zəmində əlli ilə yaxın təhdid etmiş və 1991-ci ildə soyuq mühərribədə məğlub olaraq tarix səhnəsini tərk etmişdir.

3.4. Böyük Britaniyanın geosiyasəti

İkinci Dünya müharibəsi dövründə Böyük Britaniyanın siyasetinə dövrünün və bütövlükde XX əsrin ən intellektual səviyyəli, parlaq geosiyasi düşünəcili, dahi ictimai-siyasi simalarından biri kimi tarixə düşmüş **Uillyam Çörçill** (1874-1965) rəhbərlik etmişdir. Təqribən 10 il İngiltərənin baş naziri olmuş Çörçill Britaniya tarixinin və sahilgında dünya siyasetinin ən nüfuzlu dövlət xadimlərdən biri hesab olumuşdur.

Fəaliyyət göstərdiyi bütün sahələrdə və peşələrdə – jurnalist, tank və təyyarə konstruktur, siyasetçi, tarixçi, dövlət rəhbəri, Qər-

III FƏSİL. İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri

bi Avropa integrasiyasının banilərindən biri və s. kimi bu böyük şəxsiyyət həmişə yüksəkdə dayanmışdır.

Çörçill bütün həyatını Britaniyanın tərəqqisinə həsr etmiş və onun dünya siyasetində aparıcı mövqə qazanması, iqtisadi, siyasi, hərbi, sosial, mədəni və s. sahələrdə inkişafı qayğısına qalmış və bu işlərde həmişə uğur qazanmışdır.

Ötrafında həmişə qabaqcıl düşüncə sahiblərini toplayan U.Çörçill, həm də dövrünə ən qabaqcıl və uzadıqron geostiyasötçisi, geostrategi olmuşdur.

İ Çörçill antihitler koalisyonunun monolithliyi, Sovet İttifaqı ilə müttəfiqliyin səmərəliliyi üçün ən çox çalışan siyasi və dövlət xadim olmuş, mühərribədən sonra da Avropada və dünyada tosir dairləri uğrunda aparılan mübarizənin əsas nozoruyocılardan biri statusunu qazanmışdır.

SSRİ-nin Qərbi Avropadan mümkün qədor uzaq tutulması, sosializmin təsirinin dünyada yayılması qarşısının alınması, ABŞ-İngiltərə strateji müttəfiqliyinin yaradılması və dünyada bu cütlüyü təsirinin gücləndirilməsi də bəhs olunan dövrə U. Çörçillin geosiyasi fəaliyyətinin əsasını təşkil etmişdir.

Çörçill SSRİ-yə və onun sosialist blokuna qarşı soyuq mühərribənin də əsas müəlliflərdən biri olmuşdur. Atom silahlı vasitəsilə sülhü qorumaq – tərəflərin mühərribədən çıxındırılmışlıq vasitəsi kimi nüvə texnologiyasından istifadə edilməsi doktrinasi da, Avropa Birliyi (Avropa Birleşmiş Ştatları) ideyası da o dövrün dövlət rəhbərləri içerisinde məhz U.Çörçillo məxsus olmuşdur.

Müasirləri bu nəhəng siyasi, ictimai və dövlət xadimini, tekrar olunmaz geosiyasi düşüncə və intellekt sahibini, qədim dünyanın əfsanəvi qəhrəmanlarından olan Sezar, Siseron və başqları ilə müqayisə edirdilər.

Çörçillin dördüncü dördüncü dördüncü "Dünya böhrəni (1923-1929)", altı cildlik "İkinci Dünya müharibəsi (1938-1945)" və başqa çoxsaylı kitabları XX əsr geosiyasi fikir tarixinin ovozolunmaz mənbələri sırasına daxil olmuşdur.

4.3.5. Amerika Birleşmiş Ştatlarının geosiyasəti

Mühribə dövrünün əsas simalarından biri de dövrünün ağıllı və iddialı dövlət xadimi, dərin geostrateji düşüncəli herbi strateq hesab olunan ABS prezidenti **Franklin Ruzvelt** (1882-1945) olmuşdur.

Ruzveit sözün həqiqi mənasında nəhəng dövlət xadimi idi və ABŞ tarixində yeganə şəxs idi ki, dörd dəfə ölkə prezidenti seçilmişdir.

Harvard Universitetinin məzunu olan Ruzvelt ABŞ-a rəhbərlik etdiyi illərdə ətrafına qlobal düşüncəli və dərin intellektli strateqləri toplayaraq ölkəsini dünyanın bir nömrəli dövlətinə çevirir və onun Avropa ilə strateji müttəfiqliyini, qitə üzərində daimi təsir gücünü təmin edir.

„Ruzveltin "Yeni kurs" adlanan və geniş sahələri əhatə edən islahatları ABŞ-da dövlət və iqtisadiyyat münasibətlərinin elə bir qabaqcıl formasını yaratmışdır ki, qısa müddətdə Amerikani dünyanın ən inkisaf etmiş dövlətinə çevirmişdir.

Bundan başka, Ruzvelt klassik ABŞ geosiyasçılarının "taçrid olmaqla təhlükəsizliyə çatmaq" geostratejiyasından imtina edərək, azad rəqabət şəraitində "hərbi cəhətdən dünyaya nəzarət etmə" tak-tikasını qəbul etmiş və həyata kecirmişdir.

Ruzvelt 28-ci ABŞ prezidenti Vudro Vilson tərəfindən Birinci Dünya müharibəsindən sonra irəli sürəlmüş *liberal xarici siyaset* kursunu yenidən gündəmə gətirmiş və ölkəsinin 1930-cu illərdən sonrakı rəsmi diplomatiyasına cevirmisdir.

¹ Liberal münasibetler nəzəriyyəsi ABŞ prezidenti Vudro Vilson (1856-1924) tərəfindən irəli sürülmüşdür. Vilson Birinci Dünya müharibəsinin başçılığından sonrakı planət qarşılıqlı münasibətlərə dair tezliklərə əsaslanır. "dünyanın demokratiya üçün xilas etmeyin" vəcibiliyi boyan etmiş və bəyənləqlək münasibətlərə dair tezliklərə əsaslanır. 1919-cı il Paris şəhər konfransında Vilson özünün meşhur "14 maddə" taklifi ilə çıxış edir. Bu tezliklərə əsaslanan liberal münasibətlərə əsaslanır. 1919-cı il Paris şəhər konfransında Vilson özünün meşhur "14 maddə" taklifi ilə çıxış edir. Bu tezliklər - açıq diplomatiya, serbest deniz gemiciliyi, ümumi təsirlilik, ticarət məhdudiyyətlərinin aradan qaldırılması, müstəmləkə qarşılıqlarının sülh yolu ilə həlli, Belçika dövlətinin yaradılması, Sovet Rusiyası ərazisindən xarici qoşunların çıxarılması, Mİllətlər İttihadının yaradılması, mİllətlər "öz müqəddərətin toyin etmə" hüququnun verilməsi və s. liberal ideallardan ibarət idi.

Vilsonun liberal-beynəlmiləci ideyasının digər davamçısı amerikan alimi, dövrünün görkəmli geosiyasötçisi **Isayya Boumen** (1878-1950) idi.¹

Boumen özünün "Yeni dünya" (1921) adlı əsərində Vilsonun "14 maddə" teklifindən çıxış edərək liberal beynolmılçılık doktrinasını formalasdırmış və bəşər tarixində ekspansionist fəaliyyətə son qoymağın, liberal əlaqələr yaratmağın və azad ticarət və iqtisadi yarışa girməyin vaxtı çatdığını bəyan etmişdir. O, ABŞ-ı okean vasitəsilə dünyadan təcrid olunmadan çıxmaga çağıraraq, Avropa və dünyaya açılmağa, Avropa, Asiya, Sakit və Atlantik sahili dövlətlərlə hərəkətli ticari-iqtisadi münasibətlər qurmağa və digər bu tipli liberal fəaliyyətə səsləvirdi.

Ruzvelt Vilsonun ve Boumenin böhs olunan liberal xarici siyaset ideyalarını qəbul edir və yürütməyə başlayır. 1933-cü ildə SSRİ-nin tanınması və onunla diplomatik münasibətlərin yaradılması da həmin liberal xarici siyasetin və prezident Ruzveltin iradosının nticəsi idi.

„Ruzveltin geosiyasi nəzəriyyəsinin (doktrinasının) əsasını ABS-in hərbi dəniz gücünün artırılması yolu ilə dünya okeanlarına çıxış, başqa quru və dəniz dövlətlərinin ərazilisi yaxınlığında hərbi-ticarət və s. bazaların yaradılması və ABS-in həmin ərazilərə təsirinin artırılması təşkil edirdi.“

Təhlükəsizlik mənasında üstün *hərbi-coğrafi* və *geostrateji* yerləşmə xüsusiyyətlərini nezərə alan Ruzvelt, daha çox ölkəsinin müdafiəsi və təhlükəsizliyi haqqında deyil (o zaman ABŞ ərazisindən hücum etmək onun dörd tərəfdən doniz və okeanla ehəto olunması səbəbindən amerikalılar üçün təsəvvür edilməz idi) ona məxsus hərbi dəniz bazalarının başqa ərazilərdə yaradılması, dünyadan həlli edici regionlarında hərbi iştirakının tomin olunması və genişləndirilməsi vasitəsilə ABŞ-in fəsirinin artırılması haqqında düşüntürdü.

¹ O, 1917-1950-ci ilda ABŞ Xarici Olaqalar Şurasının sodri vəzifisində işləyərək, həm prezident Vilsonun məşhur "14 maddə" təklisinin idcaya müəllifi olmuş, həm də bütün ABŞ prezidentlərinin əsas məsləhəti olmuşdur.

Ruzvelt Monro doktrinasi əsasında¹ Şimali və Cənubi Amerikanın birləşdirilməsini, Latin Amerikası ölkələri ilə mehriban dostluq əlaqələrinin yaradılmasını və Qərb yarımkürəsi üzrində ABŞ-in təsir dairəsinin gücləndirilməsini ölkəsinin əsas geosiyasi hədəflərindən biri hesab edirdi.

Ruzveltin SSRİ-ni tanımı, onunla birlikdə antihitler koalisiyası na qoşulması və Yalta konfransında Şərqi Avropanı SSRİ-yə güzəstə getməsi rəqiblərinin bəhs edilən dövrədə ona qarşı hücumlarını şortləndirdə də. Qərbi Avropada ABŞ-in təsirinin qorunması və gücləndirilməsində (lend-liz programı çərçivəsində) əsas rol oynaması ona böyük səhrət qazandırmışdır. Onun zamanında başlanmış və sonrakı prezidentlər dövründə davam etdirilmiş *Atlantizm geosiyasi konsepsiyası* nəinki ABŞ-i təkcə dünyanın ən güclü dövlətinə çevirdi, həm də onu bütün kapitalist dünayasının maraqlarının təminatçısı etdi.

Ruzvelt əslində 1933-45-ci illərədə ABŞ-in yeni geosiyasi kursunu müyyəyən etdi və həyata keçirdi. Bu kursun bir istiqaməti Boume-nin *liberal xarici siyasetini* təqdim etdərək Amerikanın izolyasiyadan çıxarılmmasını, Avropa və dünya dövlətinə çevirilməsini nəzərdə tuturdu. Digər bir istiqamət isə, müasir texniki tərəqqi dövründə təkcə Mehənin təklif etdiyi hərbi dəniz qüvvələrinin gücü ilə dünyada möhkəmənləməyin qeyri-mümkünlüyünü anlayaraq *hərbi aviasiyadan yaradılması* istiqamətində ciddi addımların atılmasından ibarət idi.

ABŞ-in o dövrdəki geosiyasının hazırlanmasında Ruzvelt Baumendən başqa, H.Uaydqert, R.Straus-Huppe, V.Stefanson, O.Latimor, D.Uisi və başqalarının nəzəri və praktiki xidmətlərindən də istifadə edirdi.

Əslində 1930-40-cü illərdə görkəmli ABŞ strateqi, Yell Universitetinin beynəlxalq münasibətlər institutunun direktoru N.Spaykme-

¹ Monro doktrinasi 1823-cü il dekabrın 2-də ABŞ prezidenti Monronun Kongreso müraciətində öz öksüz təpəmə geostrategi plandır. Bu doktrinaya görə, dünya meridianları üzrə Avropa və ABŞ arasında iki əsas təsir dairəsi bələndini və idarə olunurdu. Müəllifi görə, ABŞ avropanıların öz qitələrindən və dünyadakı horakotlorino müdaxilə etməməli, əvəzində isə avropanıların da qərb yarımkürəsinin işlərini müdaxilə etməsini imkən verməməli idi.

III FƏSL. İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri

nin Rimlənd nəzəriyyəsini də Ruzvelt özünün yeni geosiyasi kursunda istifadə etmişdir. Xüsusun, Spaykmenin 1942-ci ildə yazdığı və dünya siyasetində Amerikanın rolu məsələlərinə həsr olunmuş "Amerikanın dünya siyasetindəki strategiyası: ABŞ və güc tarazlığı" və 1944-cü ildə nəşr etdiridiyi "Dünya coğrafiyası" əsərləri müharibənin gedişində və müharibədən sonra həm Ruzveltin, həm də 1945-ci ildə onu prezident vəzifəsində əvəz etmiş Trumenin fəaliyyətinin əsas nəzəri bazası rolunu oynamışdır.

Ruzveltin müharibədən sonrakı voziyyəti təhlil edərək ABŞ-ı SSRİ-nin Almaniyın möglubiyətdindən sonrakı goləcək qarşıdurması məsələsini də öncədən görə bilməşdi. Odur ki, o, Almaniya və Yaponiyanın müharibədən sonrakı hərbi gücün saxlanması, onların yarana biləcək SSRİ-Çin ittifaqına qarşı istifadə edilməsini, ABŞ-in təsiri altında goləcək Vahid Avropanın müharibədən sonrakı idarəciliyinin qurulmasını və digər məsələlərin həllini də geostrateji fəaliyyətinin əsası kimi irəli sürmüştü.

Təkrar və məşğələ sualları

1. Adolf Hitlerin geosiyasi düşüncəsinin mahiyyəti və Almaniyanın müharibədəki geostrateji doktrinasi haqqında nə bilirsiniz?
2. Yaponiyanın İkinci Dünya müharibəsi illərindəki əsas geosiyasi nəzəriyyələri və geostrateji doktrinət nədən ibarət idi?
3. Stalinin müharibə ərofəsindəki və müharibədən sonrakı geosiyasi manevelərinin, müharibə taktikasının mahiyyətini şərh edin. SSRİ-nin Avropada reallaşdırıldığı müharibədən sonrakı geosiyasının əsas məqsədi nədən ibarət idi?
4. U.Çörçillin geosiyasi düşüncələrinin və fəaliyyətinin mahiyyəti nədən ibarət idi?
5. İkinci Dünya müharibəsi dövründə ABŞ-in geostrateji fəaliyyəti haqqında nə bilirsiniz?
6. ABŞ prezidentləri Ruzveltin və Trumenin geostrateji fəaliyyəti, müharibədən sonrakı dünyanın geosiyasi quruluşuna dair baxışları nədən ibarət idi?

IV FƏSİL**XX ƏSRİN İKİNCİ YARISI VƏ
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNİN
GEOSİYASƏTİ****4.1. Avropa kontinental geosiyasəti: xarakteristikası
və əsas konsepsiyaları**

İkinci Dünya müharibəsinin başa çatmasından keçən ilk on ildə dünya geosiyasi məktəbləri əsasən ingilis-amerikan və SSRİ-nin geosiyasət nəzəriyyələrinin təsiri altına düşmüşdü. Avropanın nohong klassik geosiyasi məktəbi isə demək olar ki, tam iflas etmişdi. Çünkü müharibədə alman geosiyasətçisi K.Haushoferin naziş rejimi ilə əməkdaşlığı və bütövlükdə Hitlerin ideoloqu kimi çıxış etməsi təkcə Almanıyanın deyil, bütün Avropa geosiyasi məktəblərinin nüfuzuna ciddi zərbə vurmmuşdu.

Bundan başqa, kontinental Avropa məktəbinin əsas simaları hesab olunan Almaniya, İtaliya və Fransa alımları müharibənin gedirişində fərqli döşərgələr çörçivəsində rəqibə çevrilmiş və bir-biri ilə mübarizə aparmışlar. İsvəç və Belçika alımları isə müəyyən qədər bitərofliklərini qorumaq namına yaradılmışqlarını dondurmuşdular. Beləliklə, müharibədə çox ciddi zərbə alaraq demək olar ki, iflasa uğramış Kontinental geosiyasətin övvəlki nüfuzunu bərpa etmək və onun statusunu geri qaytarmaq üçün Avropa geosiyasətçiləri on illər lo davam edən çox ciddi elmi fəaliyyət göstərməyə məcbur olmuşlar.

1950-ci illərdən başlayaraq Avropa ölkələrinin bozilorında tödri cən geosiyası tədqiqatlar bərpa olumğa başlayır. Xüsusun, Fransa, AFR, İtaliya, Belçika və s. ölkələrdə keçmiş və müasir kontinental

və atlantik nəzəriyyolordan daha forqlı düşüncə təlqin edən əsərlər dərc olunmağa başlayır. Tezlilik Fransa və Qərbi Almaniyada yeni geosiyasi hədəflərdən danışılır, xüsusən vahid Avropanın yaradılması ideyasını içtimai fikrə daşıyan yeni kontinental geosiyasət mərkəzləri və coroynları fəaliyyətə başlayır.

50-ci illərdə Belçika və AFR-də, xüsusən prezident seçilən "kontinentalist" general **Şarl de Qollun** hakimiyəti illərində (1958-1969) Fransada geosiyası tedqiqatlar xüsusi yüksəliş dövrünə qədəm qoyur.

De Qoll amerikalı geosiyasətçilərinin atlantizm ideyasının və bu əsasda ABŞ-in Avropada höyətə keçirdiyi siyasetin əleyhinə bir sıra praktiki addımlar da atır. Fransanı ABŞ-in hökmranlıq etdiyi NATO-dan çıxarıvə bütün istiqamətlər üzrə onun strateji müdafiəsini təmin edən xüsusi geosiyasi doktrina işləyib hazırlanır. Fransa SSRİ ilə əlaqələrinə yenidən baxır və onunla münasibətləri yaxşılaşdırır. Fransız-alman əməkdaşlığı gücləndirilir. Perspektivdə "Atlantikdən Uraladək Avropa" yaratmaq haqqında geosiyasi planlar haqqında düşüncələr içtimai dövriyyəyə buraxılır və s.

Şarl de Qoll Avropanı tam suveren bir strateji kontinental ərazi, burada mövcud olan ölkələri isə vahid blok tərkibində görürdü. Onun bu düşüncəsi sonralar geosiyası odəbiyyatda "**Avropa kontinentalizmi**"¹ geosiyası nəzəriyyəsi adı almışdır. 60-ci illərdə bu nəzəriyyəyə uyğun olaraq Fransa və Qərbi Almaniya arasında siyasi, iqtisadi, maliyyə ittifaqı qurulur.¹

50-60-ci illərdə Avropa geosiyasətçiləri daha tez-tez ABŞ tədqiqat layihələrinə qatılmağa başlayırlar. Mühəribəyə qədərki geosiyasi məktəblərlə kəsilmiş əlaqələr tədricən bərpə olunur. Avropa alimləri geosiyası düşüncələrində anqlo-saks yanaşmasının məcburi normalarından tədricən azad olmağa başlayır, ABŞ-ı onların bu və ya digər geosiyası konsepsiyaların əsas yaradıcıları qismində qəbul edilməsi ilə hesablaşmağa məcbur edirlər.

K.Haushoferin oğlu, tədqiqatçı alim **Albrext Haushofer** mühari-

bödən sonra atasının elmi foaliyyətini Hitler rejimində fərqləndirmək, alimin elmi adını və xidmətlərini yenidən Avropa geosiyasətçiləri sırasında bərpa etmək məqsədi ilə xeyli zəhmət sərf etməli olmuşdur. 1951-ci ildə nəşr etdirdiyi "Ümumdünya geosiyasəti və siyasi coğrafiya" adlı əsəri ilə Albrext Haushofer atasının da müraciət etdiyi klassik "coğrafi determinizm" ideyasını ciddi tənqid edərək, yeni şəraitdə bu nəzəriyyənin yararsız olduğunu sübuta yetirməyə cəhd göstərmişdir.

Albrext bu əsərində ilk dəfə olaraq antropoloji geosiyası metodoloji tətbiq edərək, klassik geosiyasətçilərin məkan nəzəriyyəsinin: coğrafi mühit, insan və xarici siyasetdən ibarət yeni sxemini təklif edir. Bu geosiyasətdə tamamilə yeni bir metodoloji yanaşma idι və elmin "mühəribə doktrinası" statusundan xilas olmasına yönəlmüşdür. Müəllif geosiyasətə humanist elm imicisi qazandırmak üçün antropoloji amillərə istinad edərək onun insana yaxınlaşmasına və ona xidmət göstərməsinə xüsusi cəhd göstərmişdir.

Albrext Haushoferin ardınca bu ideyaya Avropa geosiyasətçilərinin K.Vovinkel, E.Obst, A.Qrabovski və başqları müraciət edərək, humanist kontinental geosiyasətinin inkişafına töhfələrini vermişlər.

Ögər mühəribəyə qədər Avropa kontinentalistləri geosiyasətin sərhədlərini dövlətin məkan ehtiyacları çörçivəsində zoruri genişlənmə amilləri ilə bağlayırdırlar, indi bu amillər sırasına antropoloji və sosioloji məsələləri də daxil edərək insan və onun ehtiyaclarını əsas amil kimi dəyərləndirməyə başlayırlar. Göründüyü kimi, alman geosiyasətinin bu yeni istiqaməti klassik nəzəriyyolordan köklü surətdə forqlənirdi.

Yeni geosiyasi istiqamətin yaradıcılarından biri, alman geosiyasətçisi **H.Fleyq**, bəhs olunan dövrə Avropaya "**Geosiyasi miras**" adlanan yeni bir nəzəriyyə təklif etdi. Onun 1953-cü ildə nəşr olunmuş "Qaliblərin geosiyası mirası" adlı məqaləsində belə bir ideya irəli sürülür ki, insan həyatının tobioti ətrafda olan boş torpaqlara sa-

¹ Kənoçov B.A. Göstərilən əsəri, s.131-132.

hiblik meyli üzərində qurulmuşdur və o, həmin torpaqları məskunlaşdırmaq istəyi ilə yaşıyr. Müəllif fikrini onunla əsaslandırır ki, Almaniya möğlub olaraq Mərkəzi Avropa ərazilərindən çıxandan sonra, həmin orazilərə müvafiq olaraq Qərbin digər qalib ölkələri sahib çıxdı, Hitlerin və militarist Yaponianın təsiri altında olan oraziləri təsiri altına aldı. Digər tərəfdən, SSRİ başda olmaqla, dünya sosializm sistemi Avropanın başqa boşalmış ərazilərini tutaraq orada sosializm rejimi qurdular.¹

Bələliklə, müharibədən sonra kontinental geosiyaset məktəbi özünün itirilmiş nüfuzunu bərpa etmək üçün klassik geosiyasətçilərin müstəmləkəciliyə xidmət göstərən məkan siyasətindən üz döndərək, diqqətinin insan və onun ehtiyaclarına – coğrafi amillərə yönəlməyə başlayır.

XX əsrin 60-70-ci illərində bu məktəbin nümayəndələri dövlətin inkişafı üçün artıq mütləq zoruri məkandan deyil, insan ehtiyaclarından, insan ruhunun gücündən, məkan və daxili əlaqələr arasındaki siyasi və sosial mübəzarice maraqlarından və ideyalardan danışmağa başlayırlar. Məsələn, alman alimi **R.Hiçdər** qeyd edir ki, indiki geosiyasət insan hüquq və cəhətiyaclarının humanitar konsepsiyası kimi inkişaf etməyə meyllənir. O qeyd edir ki, Qərb üçün hazırlıda insan hüquq və azadlıqları tədricən mərkəzləşmiş geosiyası şüara və əsas amilə çevrilərək həm Şərqə, həm də Qərbə doğru genişlənməkdədir.

XX əsrin 70-ci illərində Avropada on geniş yayılmış geosiyasi ideya "**Birləşmiş Avropa**" konsepsiyyatı idi. Bu ideya bütün Qərbi Avropada geniş yayılıraq Amerikan atlantizm konsepsiyasının alternativinə və Avropa ölkələrinin rəsmi geosiyasi hədəfinə çevrilməkdə idi. Hətta bu istiqamətdə o illərdə bəzi praktiki addimlar da atılmışa başlanılmışdı. Baş verən proseslər Avropa geosiyası fikrinin sonrakı inkişafına, yenidən qurulmasına və genişlənməsinə müsbət təsir göstərdi.

¹ Vasilenko I.A. Göstərilən əsəri, s.101.

60-70-ci illərə Avropa kontinental geosiyasətində daha bir nəzəri istiqamət açıq müşahidə olunmağa başlayır. Bu istiqamət tərəfdarları K.Haushoferin "zəruri hayatı məkan" klassik geosiyası nəzəriyyəsini yeni istiqamətə – Afrikaya yönəldərək, gölöcək Vahid Avropanın zəruri ərazi və xammal ehtiyaclarının məhz bu Qitədə reallaşa biləcəyini iddia edirdilər. Bu nəzəriyyənin əsas mahiyyəti ondan ibarət idi ki, Avropa artıq kiminə ərazilərini işğal etmək deyil, Afrikanın boş, lakin xammal ehtiyatları ilə zəngin olan ərazilərinin məskunlaşdırılması, onların ucuz işçi qüvvəsindən və təbii ehtiyatlarından istifadə olunması istiqamətində horokot etməlidir. Avropanın iqtisadi integrasiya və sürətli inkişaf ideyasını bu məktəbin tərəfdarları Afrikanın Şimalında "**yeni hayatı məkanları**" ələ keçirmək istiqaməti ilə bağlamağa çalışırdılar.

Alman alimi **A.Cişki** özünün "Afrika. ÜmumAvropanın bir nömrəli məsələsi" adlı məqaləsində yazırı ki, Birleşmiş Avropa özünün gölöcək inkişafını tomin etmək üçün, Afrika ilə birgə assosiasiya yaratmalıdır. O qeyd edirdi ki, "Şərq torpaqları artıq Avropa üçün bağlıdır. Qərba doğru hərəkətin sərhədləri də artıq bitmişdir. Deməli, qalır birəcə Cənub və Afrika."

Müəllifi görə, Avropa tropik Afrika ilə birləşərək kontinental təbii sərhədlərini tamamlayacaq və müasir inkişaf üçün lazım olan zəruri məkana malik olacaqdır. Göründüyü kimi, Cişki Afrikani əsas geosiyasi maraqların gölöcək toqquşma nöqtəsi kimi qiymətləndirir, Şərq və Qərbdən gələn işğalçı qüvvələrin geosiyası düşərgəsi rolunda görür və avropalıları bu qitonu təzliklə ələ keçirməyə çağırırı.¹

Bələliklə, 60-ci illərə Avropa kontinental geosiyası məktəblərinin fəaliyyəti tədricən yenidən bərpa olunmağa və müstəqil tədqiqat mərkəzləri tərkibində inkişaf etməyə başlayır.

XX əsrin 70-ci illərində Avropada yeni bir iri cərəyan olan "**daxili**", yaxud "**Tətbiqi geosiyasət**" meydana gəldi. Onun daxilində

¹ Vasilenko I.A. Göstərilən əsəri, s.101-102.

öz metodologiyası və tətbiqi metoduna bir neçə məktəb mövcud idi. Bu cərəyanın aparıcı rolunu fransız alimi **İv Lakostun "daxili geosiyasət"** məktəbi oynayır.

Lakostun baxışlarının mahiyyəti onunla ölçülürdü ki, o, geosiyasının – tarixi proseslərin inkişafının kontinental gərmə qabiliyyətini və mədəni-coğrafi dualizm əsasında yaranmış, fundamental planetar təfəkkürə əsaslanan elm olmasını inkar edirdi. Lakostun metodunun mahiyyəti ondan ibarət idi ki, o, geosiyasətin qlobal düşüncə vasitəsi olmasına şübhə edərək, onu məhdud və lokal analitik dərkətmə vasitəsi kimi dəyərləndirmiş və "daxili geosiyasət" adlandırmışdır.¹

Göründüyü kimi, "daxili" geosiyasəçilər geosiyasətin təkcə qlobal geostrateji məsələləri öyrənən elm kimi təqdim edilməsinə qarşı çıxaraq bu elmin dövlətdaxili məsələlərə də tədqiq etmək gücündə olduğunu bəyannı edirdilər.

Onlar hətta, geosiyasətin baniləri olan Ratsel, Çellen, Makinder, Mehen və Haushoferin dualizm, quru və dəniz qüvvələrinin daimi mübarizəsi və s. geosiyasi qanunlarının yeni şəraitde yararsızlığını eyham vuraraq, geosiyasətdən praktiki elm sahisi kimi, humanist yönü dövlətlərarası münasibətlərin yaxşılaşdırılması, etnik münasibətlərin və demoqrafik proseslərin həlli, daxili siyasi seçkilərin tədqiqi, təhlili və təsviri məqsadile istifadə edilmişsi imkanlarını ictimai fikro təlqin etməyə başlayırlar.

Sonralar tətbiqi geosiyasəçilərin bəhs olunan ideyaları əsasında Avropada "Sivilizasiya geosiyasəti" adlanan liberal geosiyasi cərəyan da formalasmışdı. Vaxtilə ABŞ prezidenti V. Vilson tərəfindən irolı sürülen liberal dövlətlərarası münasibətlər ideyası Avropa liberalları tərəfindən də dəstəklənməyə başlayır.

Sonrakı dövrlərdə liberal və ədalətli dünya ideyasını fransız alimlərindən Vidal de Blans və Albert Demanjon, Lakost və Mişel Fuşe dəstəkləmişdir.

Beynəlxalq münasibətlərdə mənəvi dəyərlərin qorunması, sül-

¹ Hapton H.A. Gösterilən əsəri, s.110-111.

hün və dövlətlərərəsi münasibətlərin bərabər əsaslar üzrə inkişafı, münaqış və qarşılurmaların sühl yolu ilə həll olunması ideyası son zamanlar bəzi Qərb ölkələrinin bu məqsədlər üçün yaradılmış ayrıca institutları səviyyəsində təmin olunur və həyata keçirilir. Elmi ədəbiyyatda irenologiya və polimologiya nəzəriyyəsi adı almış bu istiqamət tərəfdarları, 1959-cu ildə Oslo şəhərində Dünya Sülh Prosesləri Tədqiqatı İstututu, Stokholm Sülh İstututu və Vyana Beynəlxalq Sülh İstututu yaradaraq orada beynəlxalq münasibətlərin liberal və beynəlmiləcə nəzəriyyələrinin tədqiqi ilə möşəql olurlar. ABŞ-də da bəhs olunan nəzəriyyəcilər S.Medlovicin rohbərliyi altında Dünya Nizamı İstututu yaratmışlar. Bu istutut dünya siyasetinin liberallaşması və beynəlmiləşməsi ilə möşəql olur.

Lakostun bəhs olunan yanaması, tədqiqatçıların fikrincə, hələ XX əsrin əvvəllərində Avropada fransız alimi **Andre Ziqfrid** tərəfindən təqdim olunmuş "elektoral geosiyasət" nəzəriyyəsinə bənzəyirdi. Ziqfrid o zaman geosiyasətdən bu və ya digər orazidə yaşayış əhalinin siyasi rəğbət və nifrotini öyrənmək üçün xüsusi metodika kimi istifadə etməyi töklif edirdi. O yazardı ki, dünyada geosiyasi və iqtisadi regionlar mövcud olduğu kimi, siyasi regionlar da vardır. Bu regionlardakı siyasi iqlim təbii şərtlərlə deyil, siyasi partiyann nüfuz dairəsi ilə müəyyənləşir. Geosiyasi tədqiqat vasitəsi siyasi iqlimi də təbii iqlim kimi öyrənmək olar. O, hesab edirdi ki, qlobal ictimai fikir regionlardakından fərqli olaraq daimiliyini daha çox saxlayır.

Tədqiqatçı qeyd edirdi ki, ictimai fikrin sabit və ya dinamik dəyişikliyi dağılıq və düzənliliklərin kütləklərinin sürətindən deyil, bu və ya digər siyasi xadimin hansı dorocodə əhalinin maddi və mənəvi dəyərlərini ifadə etməsindən, konkret seçicinin toləbatından asılıdır. Heç şübhəsiz, maraqların formalasmasına və elektoratın tələblərinə bir çox amillər, o cümlədən kütləvi informasiya vasitələri də təsir göstərirler.

Bu fikri Lakost da təsdiq edirdi, lakin o öz geosiyasi konsepsiyalarına informasiya cəmiyyətinin funksiyalaşmasının yeni qanunlarını

daxil edirdi. O, ictimai fikrin formallaşmasında təkcə ağılın üstünlük təşkil etdiyi rasional yanaşmanın deyil, həm də bu və ya digər personajla qolbən, emosiyalarla təsiretmənin de böyük əhəmiyyət kəsb etdiyini qeyd edirdi. Buradan da Lakostun məşhur "**elektoral çağırış**" ideyası meydana gəlməmişdir: "Ürəyinin səsinə səs ver!" (daha doğrusu, "Ürek var – ağrıla görək yoxdur"). Lakost yazırkı ki, bu çağırışın təpiləsi və reallaşması üzərində ixtisasçı-imicmeykerlər çalışmışlar. Onların əsas vəzifəsi – namızədin, siyasetçinin real obradını deyil, real obrazdan uzaq olan "imic"ini göstərməkdir.

Lakostun konsepsiyasında namızədin siyasi kampaniyasının təşkilatçılarının və imicmeykerlərin digər bir mühüm vəzifəsi öz düşmənin mənfi obrazını təqdim etməklə, rəqibə qarşı münasibətdə "nə qədər pisdir, bir o qədər yaxşıdır" prinsipini reallaşdırmaqdan ibarətdir.

İctimai fikrin manipulyasiyasında böyük rolü kütləvi informasiya vasitələri, xüsusən elektron televiziya və radio oynayır. Kütləvi informasiya vasitələrinin seçicilərin mövqeyinə təsiri barədə Avropanın müasir daxili və tətbiqi geosiyasət cərəyanlarında çoxsaylı konsepsiylər mövcuddur. Bunlardan biri "**Mediatik imic**" adlanır və bir neçə xüsusi aspekti – mənəvi, iqtisadi-siyasi, etik və s. özündə öks etdirir.

Bu cərəyanın tərəfdarları bəhs olunan aspektləri bir obrazda (təbliğ olunan obyektdə) cəmləşdirərək, sünü şəkildə onu xarizmatik keyfiyyətlərdə təqdim edərək, geosiyasətin əsas kateqoriya, prinsip və metodlarından istifadə edib elektoratın rəğbatını qazanırlar. Məsələn, namızəd çıxışı zamani regionun xüsusi cizgilərini, əhalisinin tarixi, coğrafi, iqtisadi, etnik dəyərlərinin təsiri altında formallaşmış psixoloji xüsusiyyətlərini təqdim edərək xüsusi vurgulayırlar ki, onun potensial seçicisində bütün bu xüsusiyyətlər mövcuddur. Bu da seçicini namızədlə daha yaxın etməyə kömək edir.

Avropanın daxili və tətbiqi geosiyasətçiləri kütləvi informasiya vasitələrini, elektron seçki texnologiyalarını, dünyanın qlobal infor-

məsiyi sisteminiə çevrilmiş interneti təkcə seçki proseslərində namızədin qalib gəlməsi üçün deyil, həm də dövlət və cəmiyyətlərin gələcək inkişaf yollarının, xalqların tarixi təleyinin müəyyənləşməsinə də mübəhm amil hesab edirlər.¹

Bələliklə, müasir Avropada yayılmış "daxili", "tətbiqi", "elektoral" geosiyasətin nə klassik geosiyasi talassokratiya və tellulokratiya konsepsiyaları ilə, nə də ki, hazırkı kontinentalizm, atlantizm və mondializmə heç bir ümumi cəhəti yoxdur. Bu cərəyanlar tamamilə yeni geosiyasi anlayışa əsaslanır və tətbiqi (praktiki) elmi istiqamət təklif edirlər.

70-ci illərin Avropa geosiyasətində başqa bir geosiyasi nəzəriyyə cərəyanı "**Yeni sağlar**" adlandırılırdı. Onun başında fransız alimi **Alen de Benua** və Belçika geosiyasətçisi **J.Tiriar** dururdu.

Benuanın fikrincə, klassik geosiyasətin "dövlət-millət" məraq anlayışı dünyanın geosiyasi xəritəsində artıq yerini "müxtəlif millət və qrupları" vahid məkanda birləşdirən "Böyük orazi" kateqoriyasına verməkdədir. Benuua görə, dövlətlərin sonrakı perspektivi müxtəlif xalq və millətlərdən, etnik birliliklərdən ibarət böyük "Federal imperiya"dadır. O, "Vahid Avropa – yüz milli bayraq" modelini gələcək dünya dövlətinin əsas formulu hesab edirdi.²

"Yeni sağlar"ın əsas xarakterik cəhətlərindən biri, açıq şəkildə ingilis-amerikan Atlantik geosiyasi ideyalarına qarşı çıxmalarında idi. Onlar Vahid Avropanın tərkibində regional birləşmələr təsisatlarının yaranmasını dəstəkləyir və Amerika geosiyasətçilərinin "meqapolis birlək" formulasına qarşı çıxırlar. Vahid Avropa birliliyinin əsasına yeni sağlar Almaniya və Fransanın "Orta Avropa" birliliyini qoyurdular.

"Yeni sağlar"ın ideyasında ən mübəhm anti-atlantik mövqə J.Tirarin "Dublindən-Vladivastoka qədər Avropa" layihəsində nümayiş etdirilmişdir. Triar bu layihəsində təklif edirdi ki, XX əsrin ən qlobal

¹ Haprob H.A. Göstərilən əsəri, s.111-112.

² Yeno orada, s.107-108.

layihəsi olan "böyük Avropanı" yaradaraq, ABŞ-in Avropa hegemonluğu layihəsinə qarşı istifadə etmək lazımdır. Tiriar avropalılara Amerika asılılığından azad olmanın özünməxsus orijinal yollarını təsviyə etməklə yanaşı, rusların da xoşbəxt edilməsinin yolunun Avropa vətəndaşlığından keçdiyini iddia edirdi.

"Yeni sağların" millətçi-bolşevik qanadının digər nümayəndələri Benua və Tiriardan da irəli gedərək, ABŞ-dansa, Çin və Hindistanla strateji alyans yaratmaq lazımdır – şüərini irəli sürmüdürlər. "İlk növbədə Avropa və hətta Şərqlə alyans Qərbələ alyansından daha yaxşıdır"-deyə, bu cərəyanın tərofdarları öz anti-Amerika fəaliyyətləri ni sürdürürdülər.

Göründüyü kimi, həm Benua və Tiriarin nəzəriyyələri, həm də "milliyətçi sağların" şüərları müəyyən mənəda K.Haushoferin Kontinental Berlin-Moskva-Tokio geosiyasi doktrinasının bir qədər müasirədirilmüş və humanistləşdirilmiş variantı idi.

Haushoferin geosiyası ideyalarının müasir davamçısı, "milliyətçi-bolşeviklər" in tərofdarlarından biri də alman alimi **Yordis fon Lohauzen**dir. O qeyd edir ki, dövlətin siyasi hakimiyəti o zaman möhkəm və uzunmüddətli idarəcilik təmin edə bilir ki, ona rəhbərlik edən dövlət liderləri qlobal düşüncəyə malik olsun, geosiyasi dövrləri və məkanları – "minillikləri və kontinentləri" proqnozlaşdırma bilsin. Özünün məşhur "Cəsur kimi hökm etmək. Kontinentalecəsinə düşünmək" əsərində Lohauzen qeyd edir ki, qlobal sosial-siyasi, ərazi, iqtisadi və mədəni proseslər uzaq perspektivləri aydın təsəvvür edildiyi zaman düzgün anlaşıla bilir.

Lohauzen yazar ki, heç kim və heç nə "yüzillik təbii və mədəni mərhələlərlə, xalqların minillik tarixi ilə yaranmış fundamental qanunlar və kateqoriyaları" deyişdirə və təqib edə bilməz. Bu qanunlar sırasına müəllif ilk növbədə əraziləri məskunlaşdırın etnos, onun dili, təbii ehtiyatları, daha geniş mənəda – coğrafi mühiti və s. aid edirdi. Lohauzen belə hesab edirdi ki, dövlətin qüdrəti onun yerləşmə ərazisinə bərabərdir.

IV FƏSİL. XX əsrin ikinci yarısı və müasir dövrde Qərb ölkələrinin geosiyaseti

Lohauzenin fikrincə, Avropa müvəqqəti olaraq talassokratianın təsiri və nəzarəti altına düşmüş kontinental orazidir. Avropa taleyini dəyişmək üçün mühüm addımlar atmalıdır. Bunun üçün Lohauzen Almaniya, o cümlədən bir neçə ölkə arasında bölgünə Prussiyani birləşdirməyi teklif edir. O, Prussiyani Almaniyanın daha kontinental, "avrasiyalımış" hissəsi hesab edir.

Lohauzen bildirir ki, əgər Almaniyanın paytaxtı Berlin deyil, Köniqsberq şəhəri olsayıdı, onda Almaniya və Rusiya arasında anqlosaks talassokratiyalarına qarşı yönəlmış ittihaqın yaranması qaćılmaz idi. Müəllifə görə, ayrı-ayrılıqlıda nə Rusiya, nə də Almaniya anqlosaks ölkələrinin təsirinə qarşı çıxmış iqtidarındadır. Çünkü onların ərazi strukturları geosiyasi cəhətdən təamlanınamıdır. Odur ki, onlar ayrı-ayrılıqlıda dənələverişli geosiyası şəraitə, ərazi xarakteristikasına malik olan Birləşmiş Ştatlara qarşı çıxıa bilməzler. Buna görə də, sadalanmış səbəblərə əsasən o, ABŞ-in qüdrətinin müəyyən vaxt ərzində SSRİ-ninkindən üstün olacağını və SSRİ-nin bu çatışmazlığı 70-80-ci illərdə düzəldə biliəcəyini proqnozlaşdırır. Müəllif həmin dövrü (XX əsrin 70-80-ci illəri) Kontinental Avropanın yeni inkişaf dövrü – avrasiyalışma kimi töqdəm edirdi.¹

İndiki müasir Avropada "Yeni sağların" ideyalarını Avropanın yeni millətçi-bolşevikləri hesab olunan "**Avropa Azadlıq Cəbhəsi**" adlı cərəyan davam etdirir. Bunlar rus avrasiyaçı A.Duqinin nəzəri ideyaları ilə silahlanaraq Tiriarin geosiyası konsepsiyasını yeni şəraitdə davam etdirməyə cəhd göstərirklər.

Son almış ildə, xüsusən, 1950-1990-ci illərdə Avropa geosiyasətində **İtaliyanın geosiyası məktəbləri** digər Avropa ölkələrindən xeyli geri qalmışdır. Lakin buna baxımayaraq, həmin bu illərdə İtaliyada da Jan Tiriarin, Benuanın, Lohauzenin ideyalarının daşıyıcıları, "yeni sağçı", "millətçi" geosiyası cərəyanlarının tərofdarları olmuşdur. Bunların içərisində əsas diqqət çökəni geosiyasətçi alim K.Terraqanonusun rəhbərlik etdiyi cərəyan idi.

¹ Həprob H.A. Göstərilən əsəri, s.108-109.

Terraçanonun geosiyasi konsepsiyasına görə, müasir Avropa kontinentalizmi öz istiqamətini Avrasiyaya yönəldərək, Rusiya, Şərqi və digər Avrasiya ölkələri ilə ittifaqda inkişaf etməlidir.

Terraçino da digər "Gone avropali" sağlar kimi hesab edirdi ki, Avropa İttifaqı Avrasiya məkanı ilə birləşərək "Avrosovet imperiyası: Vladivostokdan Dubline qədər geniş əraziləri" əhatə edən bir nə-həng birlilik yaratmalıdır. Lakin Terraçanonu fransız sağlarından və digər geosiyasötçi avropanıllardan fərqləndirdən ideyalar da var idi. Bu da ondan ibarət idi ki, onun konsepsiyasında avropanıllar Atlantist amerikalılarla mübarizədə İslam dünyasının imkanlarından böhrələnməli və geniş istifadə etməli, öz maraqlarını bu amil üzərində夸raç amerikalılarla mübarizo aparmalıdır.

Terraçano İran, İraq, Suriya və s. anti-amerikan rejimlərə avropanılların dəstək verəməsini, İslam fundamentalizmına söykənmış bütün hərəkətlərin ABŞ-a qarşı yönəldilməsini töklif edirdi. O, hesab edirdi ki, Avropa – Rusiya – İslam dünyasının birliyi məsələsi gələcək kontinental Avropanın əsas geosiyasi hədofi olmalı, Atlantizmin dağılımında ciddi amil kimi istifadə olunmalıdır.

Ölbəttə, soyuq müharibə dövründə əsas düşərgələrdən birinə rəhbərlik edən ABŞ bu tipli anti-amerikan geosiyasi nəzəriyyələrin Qəribi Avropada yayılmasına və populyarlaşmasına imkan verə bilməzdə. Odur ki, bu ideyalara marginal nəzəriyyə möhürü vuraraq, dünyada onların təsir gücünü məhdudlaşdırılmış və onların əvəzinə Avropada Atlantist ideyaların təbliğ edilməsini hərtərəfli dəstəkləmişdir.

Avropada, xüsusən də İtaliya, Hollanda və Fransada "Yeni sağlar"ın və millətçilərin anti-amerikan, anti-atlantizm nəzəriyyələrinə alternativ kimi 70-ci illərdə yaradılmış Atlantizm mərkəzləri bu ölkələrin və bütövlükdə Avropanın son dövrdə geosiyasi proseslərə ABŞ-nin maraqları çərçivəsində fəal qoşulması cəhdii kimi dəyərləndirilir.

Yeni dövrdə Avropada inkişaf etdirilən mondialist geosiyasətin

mərkəzi də məhz bu ölkələrdə qurulmuşdur. Başda italyan alimi **K.Santaro** olmaqla, Beynəlxalq Münasibətlər üzrə Milan İnstitutunda hazırlanan bu geosiyasi konsepsiya Atlantik amerikan-ingilis nəzəriyyələri ilə demək olar, tamamilə üst-üstü düşür. Onlar amerikan geosiyasötçisi, mondialist F.Fukuyamanın "Tarixin sonu" möqaləsinin ideyalarından çıxış edərək vahid idarəciliğ altında, ABŞ-in hegemon mövqeyinə söyklənən "sərhədsiz dünya konsepsiyasını" dəstəkləyirlər. Santaro müasir dünyadan milli-sosial хаos və anarxiya ilə dolu olmasından və dövlətlərə münaqışlarının getdikcə artması meyllərində çıxış edərək belə bir bödbin mondialist ssenari tosvir edir:

1) dünyanın münaqışlı geosiyasi vəziyyəti, uzunmüddətli gərginlik BMT və digər beynəlxalq təşkilatların ziifləməsinə səbəb olur;

2) millətçilik və dini fundamentalizmin Şərqi ölkələrində inkişafı getdikcə güclənir ki, bu da dünyanın geosiyası tarazlığının pozulmasına səbəb olur;

3) NATO-nun güclənməsi fonunda Şorqdəki horbi bloklar sürtülo iflasa uğrayır;

4) bütün dünyada məkan bölgüsü üzərində lokal münaqış və müharibələrin sayı getdikcə artır;

5) dünyada anarxiya güclənir və idarəoolumluq tohlükəsi artır.

Alimin fikrincə, bütün bunların aradan qaldırılması yalnız dünya hökumətinin yaranması ilə mümkün ola bilər. Santaro dünya hökuməti ideyasını müasir dövrün əsas geosiyasi vəziyyəsi hesab edirdi.¹

Müasir Avropanın ən ardıcıl mondialist geosiyasötçisi rolunda son zamanlar, fransız alimi, içtimai-siyasi xadim **J.Attali** çıxış edir. Uzun müddət fransız prezidenti Mitteranın müşaviri olan, sonralar Avropa İnkışaf və Yenidənqurma Bankına rəhbərlik edən Attali son iyirmi ilde bu mövzuda onlarla kitab və möqalə noşr etdirmiş, amerikalı mondialisti Fukuyamanın ideyalarına yaxın olan konsepsiya yaratmışdır.

¹ Нартов Н.А., Нартов В.А. Геополитика. М., 2007. с. 100-101.

Attalı həm də amerikalıların Avropada (Hollandiyada) yaratdığı mondialist "Bildenberq Mondialist Klubunun", ABŞ-in yaratdığı Üç-tərəflı Komissiyanın Avropa üzrə nümayəndəsi olmuşdur.

Attalinin 1990-cı ildə çapdan çıxmış "Üfüt xətti" kitabı gələcək mondialist dünyanın yeni bir layihəsini təklif edir. Bu kitabla o, Atlantizimin **optimist versiyasının** əsasını qovmuşdur.

Attalı golocık dünyayı pul erası, "pulu nızamı" kimi təsəvvür edərək, pulu cəmiyyətin inkişafının və hərəkətinin əsası sayırı. O belə hesab edirdi ki, informasiya texnologiyalarının inkişafı, qloballaşmanın sürotlənməsi dünyani vahid bir birliyə doğru aparır ki, burada kecmis geosivasi fikir ayrılları arxa plana keçəcəkdir.

Müəllifə görə, müasir dünyada pul istorilən dəyərlərin universal etalonudur. Onun fikrincə, bütün yer kürəsində bazar münasibətləri hökmranlıq edir. Bu münasibətlər nəinki maliyyə, hətta informasiya texnologiyalarının sərbəst hərəkətinə əsaslanır, liberal-demokratik ideologiyaya söykənir, geosiyasi dualizmi inkar edir və vahid, bir-millətli dünya məkanı tələb edir.

Müəllifin "yeni dünyası" geoqitsadiyyatın prinsipləri əsasında vahid bazar yaradaraq, qloballaşmanı və transmilliləşməni qaćılmasız edir. Qlobal dünya birinci yerə coğrafi, etnik, mənəvi və digər ayırcı amilləri deyil, ilk növbədə birləşdirici iqtisadi amili qoyur. Bütün ölkələr, özünün bütün regionları ilə yer kürəsi, dönya birja və informasiya mərkəzləri, iri sənaye və zəngin təbii ehtiyatları olan dövlətlər və şəhərlər yalnız üç mərkəzin etrafında firlanır.

Attalı gələcək dünyani birləşdirə biləcək həmin üç əsas geosiyasi mərkəzi belə qruplaşdırıldı: Birinci, Amerika məkanı – hansı ki, Şimali və Cənubi Amerikani vahid maliyyə, sonayə birliliyində birləşdirəcəkdir. İkinci, Avropa məkanı – Avropanın iqtisadi birliliyi üzərində qurulacaqdır. Üçüncüsü, Sakit okean regionu – bu region Tokio, Tayvan və Sinqapuru bir mərkəzdə birləşdirirək ətraf əraziləri özündə cəlb edəcəkdir. Onun fikrinə, bu mərkəzlərin ətrafında digər qalan orazilər, daha az inkişaf etmiş regionlar birləşəcək və be-

İşte bu, "Vahid dünya" yaranacaqdır.

Attalı gələcək dünya birliliyinin siyasi sistemini demokratik dəyərlər, ticaret sistemini bazar və sərbəst əlaqələr və bütün digər hərəkətverici qüvvələrini isə mülki, sərbəst, azad idarəçilik əsasında tosəvvür edirdi. Attaliye görə, gələcəkdə bu üç dəyər milli dövlət suverenliyini vahid insan dəyərlərinə söykənən dünya mədəni sistemi-nə keçirəcək ki, burada da hər şeyi pul və azad iqtisadi münasibətlər müəyyən edəcəkdir.

Avropanın müasir geosiyasında, xüsusun geosiyasi ideyalarının transformasiyasından sonra bir çok yeni ideya və nozoriyyələrə də rast gəlmək olar. Onların sırasında alman və fransız alimlərinin təklif etdigi bir necə vanasından nəzərdən keçirək:

İqtisadi aləm nəzəriyyəsi: Bu nəzəriyyə görkəmlü tarixçi, fransız tarixşünaslığının ən parlaq simalarından olan Fernan Brodel (1902-1985) tərəfindən irəli sürülmüşdür. O, "Maddi sivilizasiya, iqtisadiyyat və kapitalizm, XV-XVIII əsrlər" (1967) əsərində boşoruy-yotin iqtisadi inkişafının bütün mərhələlərini və qanunauyğunluqlarını araşdıraraq belə elmi qənaətə gəlmişdir ki, planetin son beşaltı əsrlik iqtisadi inkişafı növbəlilik osasında bir neçə muxtar dünya regionunun – "iqtisadi aləmin" hesabına baş vermişdir. Müəllif Aralıq dənizi regionu "iqtisadi aləminin" nümunosunda öz nəzəriyyəsini əsaslandıraq qeyd edir ki, bu "aləmlər" boşoruy-yotin böyük ərazi integrasiyasının, iqtisadi birliliklərin, qeyri-ətnik tarixi insan cəmiyyətlərinin yaranmasında mühüm rol oynamış və inđinin özündə də oynamaqdadır.

Dördüncü dünya nəzəriyyəsi: Alman alimi B.Nitşmann "dördüncü dünya" nəzəriyyəsi əsasında 1945-1993-cü illərdə dünyada baş verən 122 məhəlli, 97 dövlətlərarası münaqışolrla bağlı və öz dövləti olmayan xalqlar və etnik qruplara aid xüsusi bir tədqiqat apararaq, belə qərara gelir ki, dünyada yaşanan müharibələrin və münaqışolrin əsasında məhz böyük dövlətlərin kiçik xalqlar üzərinə basqısı davamır.

Nitşmann dünyanın etnomədəni inkişaf səviyyəsini təsnif edərək təxminən 5 min xalqın yaratdığı 200 dövləti birinci, ikinci, üçüncü və dördüncü dünya adı altında qruplaşdırılmışdır. Onun fikrincə, müasir dövlətlərin çoxu imperiya kimi fəaliyyət göstərərək, öz tərkibində çoxlu xalq və etnik qrupları birləşdirir.

Müəllif hesab edir ki, həmin xalqlar günün birində onların milli varlığını məhv edən ölkələrin qəbirqazanına çevriləcəkdir.

Nitşmann təklif edir ki, dünyanın etnik müxtəlifliyini qorumaq işini məhz böyük dövlətlər öz üzərinə götürməli və milli-etnik mədəniyyətləri yaşatmalıdır.

Milli dövləti olmayan etnik varlıqları müəllif "dördüncü dünya" adlandıraqla belə hesab edirdi ki, dünyanın etnik, mədəni və bioloji müxtəlifliyinin qorunub saxlanması müasir boşırıyyətin əsas vəzifələrindən biridir.

Tarixi inkişaf konsepsiyası: Tarixi ədəbiyyatda bəhs olunan nəzəriyyə iki formada təqdim olunur. Bunlardan biri, ümumdünya tarixi konsepsiyası adlanaraq dünyada vahid mədəni birliyin yaranmasını ehtiva və təbliğ edir. Bu yanaşmanın əsas tərəfdarları avropanı alımlar **İ.Herder və K.Yaspersdir**.

Bunun tamamilə əksi olan tarixi inkişaf yanaşması nəzəriyyəsinin nümayəndəleri olan ingilis alımları O.Spenqler, A.Toyntbi və başqaları təklif edirlər. Onlar bu nəzəriyyəni "mədəni-tarixi konsepsiya" adlandırırlar. Bəhs olunan nəzəriyyə tərəfdarları klassik rus geosiyasətçi alımı N.Danilevskinin etnik mədəni fərdilik konsepsiyasını inkişaf etdirərək hər bir mədəniyyətin özünəməxsus etnosferaya söykənməsi fikrini qabardır, vahid ümumdünya mədəniyyəti ideyəsinə isə qeyri-mümkün hesab edirdilər.

Modernləşmə nəzəriyyəsi: Bu nəzəriyyə XX əsrin 70-ci illərinən sonra Avropana yaranmış və müasir Qərb geosiyasi nəzəriyyələri içərisində xüsusi populyarlıq qazanmışdır.

Modernləşmə nəzəriyyəsinin baniləri dünyanın ənənəvi yaşayı tərzindən əsasında Qərb dəyərləri və həyat tərzi dayanan müasir ya-

şayışa keçməsi ideyasını irəli sürürdülər.

Modernləşmənin əsasında Qərbi Avropanın üç maarifçi dəyəri – rasionallıq, fərdiyyətçilik və maddilik prinsipləri dururdu. Nəzəriyyəyə görə, insanlar açıq, liberal, demokratik və bazar iqtisadiyyatına əsaslanan dövlət və cəmiyyətdə yaşamlı, qanunlarla, öz ağıl və dərrakələri, ictimai-siyasi davranış normaları və ətraf ələm haqqındaki bilikləri ilə hərəkət etməlidirlər. Cəmiyyət heç bir avtoritar idarəciliy və kənar müdaxilələrə söykənmədən çoxluğun iradəsinə uyğun olaraq öz həyatını və yaşayışını müəyyən etməlidir. Bütün sosial, dövlət institutları insan və onun fəaliyyətinin səmərəliliyinə, həyatının dolğunluğuna xidmət etməlidir.

Modernləşmə boşarıyyətin on təkmil dövlət, cəmiyyət, xalq, din və ayrıca götürülmüş insan (səxsiyyət) münasibətlərinin on təkmil formasını qurmuş Qərb ölkələrinin təcrübəsinə və "vesternizasiya" (qərbləşmə) ideyasını təlqin edir. Onun əsas mahiyyəti "avropanıllar kimi düşünmək, yaşamaq və fəaliyyət göstərmək" dən ibarətdir.

Bələliklə, göründüyü kimi, kontinental Avropa geosiyası məktobi mühərribədən sonra və müasir dövrə əsasən alman, fransız, italyan və belçikalı alımların simasında inkişaf edir. Bu tədqiqatçılar ingilis-amerikan Atlantik məktəbi qarşısında müəyyən mənədə öz müstəqilliklərini saxlayaraq, kontinental Avropa məktəbinin ənənələrini davam etdirirlər. Doğrudur, ABŞ mütəmədi olaraq Avropada bir çox geosiyasi məktəbləri maliyyələşdirir və digər kontinental məktəblərə alternativ kimi inkişaf etdirir, onların vahid mərkəzdə birləşməsinə engel təradır. Amma buna baxmayaraq, Avropada fərqli nəzəriyyə və fərqli geosiyası yanaşma açıq-aşkar özünü bürüzə verir.

Avropa kontinental geosiyasət məktəbinin XX əsrədə inkişafının ümumi meyli göründüyü kimi, məkan geosiyasətindən insan geosiyasətinə doğru inkişaf edərək, hazırkı Avropanın humanitar geosiyasətinə çevrilo bilmişdir. Hazırda Avropa geosiyasəti insan ruhu və mədəniyyətinin ehtiyacları və davranış normaları çərçivəsində mö-

kandan istifadə edilməsi geostrategiyasını inkişaf etdirir.

XXI əsrin başlanğıcından Avropa geosiyasəti birlik ideyalarını təbliğ edərək, Avropa Birliyinin getdikcə daha sıx integrasiyasının yaradılmasının və bu nümunənin bütün dünyaya yayılmasının tərəfdarı kimi çıxış edir.

Bundan başqa, bu məktəbin ideoloqları yeni Avropanın dünya siyasetində rolunun artırılması və dünyada həllədici amilə çevrilmesi ideyasını irəli sürürələr. Fransız **J.Santerin** fikri ilə ifadə etsək, "onlar iqtisadi cəhətdən nəhəng, lakin siyasi cəhətdən cılız Avropanı" getdikcə dünyada ciddi siyasi amilə çevirmək isteyirlər. Məsələn, keçmiş Fransa prezidenti **Jak Şirakin** 2002-ci ildə Avropa Birliyinin toplantısındakı çıxışında qeyd olunduğu kimi, Avropa Komissiyası və Avropa Birliyi dünya iqtisadiyyatında və beynəlxalq idarəciliyidə öz solahiyətlərini genişləndirərək, vahid bir amil rolunda çıxış etməlidir. Şirak Avropanı bütün dünyada təmsil etməkdən ötrü Avropa prezidenti, Avropa baş naziri və başqa vəzifələrin təsis olunmasını təklif edirdi.¹

Müsəir alman geosiyasətçiləri fransızlardan bir qədər forqlı düşünlərlər. Onlar hesab edir ki, Avropa siyasi cəhətdən vahid icra strukturu ətrafında integrasiya olunmaqla bərabər daxili siyasetdə federal idarəciliy komponentlərini saxlamalıdır. AFR-in xarici işlər naziri **Y.Fişer** təklif edirdi ki, Avropanın siyasi-iqtisadi integrasiyasını gücləndirə bilerik, lakin yerli – milli məsələlərdə hər ölkənin muxtar idarəciliyini saxlamalıyq.²

Avropa Birliyinin bugünkü integrasiyasının əsasında fransız-alman barışı durur. Bu iki ölkə Avropanın əsas hərəkətverici qüvvəsi olaraq Avropa integrasiyasına razılıq verərək bütün Avropa dövlətlərinin strateji əməkdaşlığının nümunəsini ortaya qoymuşdur. Göründüyü kimi, XXI əsrə Avropa İttifaqı dünyadan müstəqil geosiyasi mərkəzi rolunu oynayacaqdır.

¹ Vasilenko I.A. Göstərilən əsəri, s.107.

² Yenə orada.

ABŞ və Avropa geosiyasi cərəyanlarının forqlı düşüncələrinin səbəblərindən biri də dünyadan gələcək idarəciliyi ilə bağlı idi. Məsələ ondan ibarət idi ki, ABŞ İkinci Dünya mühəribəsindən ən az itki verməklə, iqtisadi, hərbi, maliyyə cəhətdən daha güclü dövlət kimi çıxaraq dünyadan ən əsas dövlətləri sırasında öncül mövqeyə qalxmışdı. Mühəribədən sonra bu ölkə geosiyasətçilərlərle dünyadan digər ölkələrini təmsil edənlər arasında artıq qeyd edildiyi kimi, ciddi fikir ayrılıqları meydana gelmişdi. Bir tərəfdə "Doniz qüvvələri"nin hökmranlığı ideyasını təbliğ edən "**atlantistlər**", digər tərəfdə isə Vahid Avropa Birliyi ideyasını təbliğ edən **sivilizasiya** geosiyasətçiləri dayanmışdı.

Müsəir kontinental geosiyasət üçün yeni geosiyasi ideyalar, o cümlədən Avropa məkanında birləşmənin yeni-yeni geosiyasi identifikasiya axtarışları xarakterikdir. Bu axtarışlar ABŞ geosiyasətinin ciddi nəzarəti və qısqanlığı altında həyata keçirilsə də, Avropa strateqləri və elm adamları onların beynəlxalq aləmdəki son on ildə reallaşdırıldığı siyasetə, atdıqlı addimlara qarşı səsini getdikcə daha açıq şökildə qaldırmaqdadırlar. Xüsusən, Fransa və Avropa Birliyinin digər dövlətləri Amerikanın anti-terror bayrağı altında reallaşdırıldığı dünya hegemonluğu siyasetinə qarşı getdikcə daha çox etiraz nümayiş etdirirlər.

4.2. İngilis-amerikan atlantik geosiyasəti: xarakteristikası və əsas nəzəriyyələri

XX əsrin ikinci yarısında dünyada geosiyasi nəzəriyyələrin inkişafı əsasən ingilis-amerikan məktəbinin və bu elmin baniləri olan Makinder, Mehen, Spaykmen və başqlarının qoymuğu yol ilə gedirdi. Cənubi artıq qeyd edildiyi kimi, İkinci Dünya mühəribəsində möğlub olmuş Almanyanın və Hitlerin əsas geosiyasi məsləhətçi və yolgöstərəni olmuş K.Haushoferin mühakimə olunması və faciəli ölümündən sonra alman geosiyasi məktəbinin davamçıları "Üçüncü

"Reyxin" siyasetçiləri ilə əməkdaşlıqla günahlandırılaraq qalib dövlətlər və onların elmi ictimaiyyəti tərəfindən ciddi təzyiqlərə məruz qaldılar. Geosiyasətdə "talassokratiya" xətti (anqlo-saks dəniz qüvvələri geosiyasi möktəbləri) əvvəlki kimi inkişaf edərək ABŞ-in rəsmi geosiyası tədqiqat mərkəziniçəvriməyə başladığı bir zamanda Avropa geosiyasəti, xüsusunən alman kontinental "tellurokratiya" məktəbi ciddi zərbə almış və praktiki olaraq 50-ci illərin sonlarında fealiyyət göstərməmişdir.

Geosiyasi münasibətlərin *Potsdam mərhələsi* ABŞ-in gücünün və əzəmətinin bütün dünyada təsdiqlənməsi ilə başlandı. 1945-ci ildə ABŞ artıq dünyanın ən güclü, hərbi, iqtisadi və maliyyə dövləti idi. Birləşmiş Ştatlar 1945-1946-ci illərdə ümumdünya milli məhsulunun 50%-ni istehsal edirdi. Müharibə illərində döyüşən dövlətləri hərbi texnika və hərbi sursatla təmin etdiklərinə görə əldə olunan təqribən 23 min ton qızıl ABŞ-in əlində idi. Amerikan geosiyasetçiləri ölkələrini artıq təkcə Qərb yarımkürəsində deyil, bütün planetdə hegemon rol oynamamağa ən çox təbii və tarixi haqqı olan dövlət kimi təqdim edir və dünya səviyyəli, xüsusi, ayrıca amerikan geosiyasət möktəbinin yaradılması zəruriliyini təklif edirdilər. 1942-ci ildə nəşr etdirdiyi "*Amerikan strategiyası dünya siyasətində*" adlı əsərində Spaykmen bu ideyanı və onun möqsədlərini ciddi şökildə əsaslandırmağa cəhd göstərmişdir.

1943-cü ildə **Makinder** dünya modeli barədə fərziyyəsinə ciddi dəyişiklik edərək "Hartlənd" məkanının sərhədlərini Şimali Atlantikaya qədər "uzadır" və onları "birləşdirir". Makinder Karib hövzəsi ölkələri ilə ittifaqda "anqlo-amerikan" liderliyi haqqında yeni geostrateji modeli ciddi-cəhdə əsaslandırmağa çalışırdı.

1945-ci ildə ABŞ tədqiqatçısı **S.Huntington** "*Sivilizasiyanın əsas hərəkətəcisi qüvvələri*" adlı əsərini nəşr etdirir. 1944-cü ildə, daha sonra isə 1949-cu ildə ABŞ-da "*Dünyanın kompassı*" və "*Dünyanın yeni kompassı*" adlı geosiyasi toplular çapdan çıxır. Onların da əsas müəllifləri ABŞ və SSRİ arasında gələcək müharibənin labüdüyü-

nü əsaslandırmağa çalışırdılar.

Geosiyasətdə "Qərb sivilizasiyasının Avrasiya xalqları və digər qitələrin xalqları üzərində təbii üstünlüyünün" əsaslandırılması cəhdidə, "Rusiya, daha sonra Almaniya, Yaxın və Orta Şərqi xalqlarına genetik təcavüzkarlığın xas olması", "demokratiyani qəbul etmə qabiliyyətsizliyi" və s. damğalarının vurulması bu osorlarda açıq-aşkar sezilirdi. İddia edilirdi ki, guya Avrasiya dövlətlərinin coğrafi vəziyyəti onları işğalçılıq siyaseti həyata keçirməyə sövq edir, Sovet İttifaqı işğalçılıq ruhunu Rusiya imperatorluğundan qəbul etmişdir və s.

ABŞ geosiyasetçiləri SSRİ-ni zülm imperiyası adlandıraqla, təkcə ABŞ-ı deyil, bütün sivil ölkələri vahid mərkəzdə birləşdirək, bu imperiyaya qarşı mübarizəyə çağırırdılar. Belə mərkəz həm də onların fikrincə, planetin istənilən ərazisində baş verən proseslərə müdaxilə etməklə planetar məkanə nəzarət etməli və həmin "tarazlaşdırıcı" və "sabitləşdirici" nəzarətin başında Birləşmiş Ştatlar dayanmalı idi.

Bələliklə, XX əsrin ikinci yarısında geosiyasi nəzəriyyənin inkişafı əsasən ingilis-amerikan maraqlarının təmin edilməsi istiqamətində inkişaf edirdi. Bu nəzəriyyələrin hazırlanlığı xüsusü məktəblər və mərkəzlər ABŞ dövlətinin ciddi himayəsinə götürülmüşdü.

İngilis-amerikan geosiyasi mərkəzlərini fərqləndirən əsas cəhətlərdən biri onların həddən artıq nikbin və foallığı, aşkar pragmatizmi və real düşüncəliliyi idi. Bundan başqa, bu məktəbin nəzəriyyələri strateji məqsədlərinin və foaliyyət proqramlarının aydınlığı, nəzəri və praktiki məsələlərin sintezi, dövlətin strateji maraqları ilə malik olduğu imkanların dəqiq hesablanması və nəzərə alınması ilə seçilirdi.

Ümumiyyətlə, İngiltərə və ABŞ-da geosiyasət bir elm kimi tədqiq olunmağa başlayanda onun əsasən təbii inkişafına ciddi fikir verilmişdir. Bu da tədqiqatçıların fikrincə, bəhs olunan məktəbin yaradıcıları hesab olunan Mehen, Makinder, Spaykmen, Kisincer, Bjezinski və başqalarının həm nəzəriyyəçi, həm də praktik olmaları ilə

bağlı idi. Onlar fəaliyyət göstərən siyasetçi və strateq olduqları üçün əsasən gündəlik geosiyasi məsələlərlə məşğul olur, nəzəri və praktiki planlaşma həyata keçirirdilər. Məhz ele ona görə də onların əsərləri akademik tədqiqatdan daha çox geostrateji doktrinaya bənzəyirdi.

İngilis-amerikan geosiyasi məktəblərinin fərqləndirici keyfiyyətlərindən biri də onun *Atlantik* (*talassokratik*) xarakterdə olması və Kontinental (*tellurokratik*) nəzəriyyələrlə mübarizə aparmasında idi.

Atlantist geosiyasi nəzəriyyələri sonralar ABŞ-in beynəlxalq siyasetinin rəsmi strategiyasına çevrilmişdir. Bu strategiya hadisələrin inkişafının iki əsas variantını nəzərdən keçirirdi:

- Şərqlə mümkün müharibədə Qərbin qələbə qazanmaq imkanları;
- Vahid Dünya hökumətinin qurulması (burada iki bir-birinə zidd ideoloji qütblerin uyğunlaşması, yeni yaradılacaq dünya hökumətinin idarə edilməsi məsələsindən bəhs olunurdu).

Avropa geostrateqləri ilə əsas fikir ayrılığı da hadisələrin inkişafının sonrakı mərhələsi ilə bağlı idi. *Dünya hökumətinin idarə olunması* məsələsində ABŞ və onun Qərbi Avropadan olan müttəfiqlərinin rolunun və milli maraqlarının müəyyənləşdirilməsi ciddi mübahisəyə səbəb olmuşdu. Bu məsələdə ABŞ-ı təmsil edən atlantislər "mondializm geosiyasətçiləri", (SSRİ dağıldan sonra bunları "yeni dünya üslub-idarəsi" nəzəriyyəciliyi adlandırmışa başladılar) Avropana geosiyası məktəbinin "kontinentalistləri" (bunlara "yeni şəhər" də deyirdilər) və tətbiqi geosiyasət nəzəriyyəsi tərəfdarları arasında milli maraqların müəyyən olunması və təmin edilməsi ilə bağlı ciddi fikir ayrılıqları ortaya çıxırdı.

Geosiyasətə və beynəlxalq münasibətlərdə *milli maraq* anlayışını ilk dəfə tədqiqat mövzusu kimi gündəmə ABŞ nəzəriyyəcisi **Hans Morqentau** (1904-1980) gətirmişdir. O, siyasi realizm düşünəcəində çıxış edərək, beynəlxalq münasibətlərə milli maraq konsepsiyasını tətbiq etmiş və pragmatizm ideyalarının inkişafına ciddi

təhfə vermişdir.

Morqentau hesab edirdi ki, milli maraq bütün böyük və kiçik dövlətlərin xarici siyasetinin və fəaliyyətinin ali məqsədini təşkil edir və onun əsasında dayanır.

Morqentau milli maraqları *daimi* və *keçici* olmaqla iki qrupa ayırmışdır. Daimi (əsas) maraqlarla o:

- dövlətin ərazisinin, əhali və institutlarının, xarici ticarətin və investisiyaların, şəxsi mülkiyyətin xarici tohchlaklırlardan qorunmasını, xarici partnörlərlə əlaqələrin və ittifaqların yaradılmasını;
- keçiciyə isə (aralıq maraqlara) dövlətin yaşamasında maraqlı və təhlükəli olan varlıqların nəzərə alınmasını, onun həyatı maraqlarının və təhlükəsiz milli inkişafının təmin edilməsini, lokal xarakterli və yerli əhəmiyyətli digər mənafelərinin qorunmasını ni aid edirdi.

Morqentau milli maraq nəzəriyyəsini işləyərək, bunun təmin edilməsinin əsasına *dövlətin gücünü* qoyurdu. O hesab edirdi ki, dövlətin gücü yoxdursa, onun milli maraqlarının qorunmasından söhbət belə gedə bilməz.

Morqentau *dövlətin güdrətini təkcə onun hərbi gücündə* deyil, *coğrafi vəziyyəti və təbii ehtiyatlarında, iqtisadi potensialında, hərbi hazırlığı və hərbi inkişafının səviyyəsində, əhalisinin sayı, milli mentaliteti və milli ruhunda, əhalinin dövlət siyasetini dəstəkləməsində, diplomatiyasının gücündə* görürdü.

Yeni dövrə amerikan-İngilis geosiyasi fikrinin ümumi xəttində müsahidə olunan və milli maraqların təminatı üzərində qurulmuş əsas nəzəriyyələr "Atlantizm", "Mondializm", "Yeni dünya nizamı" və s. geosiyası konsepsiyalardan ibarətdir.

Atlantizm ideyalarının inkişafı ilə ABŞ-da XX əsrin ortalarından başlayaraq Spaykmenin ardıcılları məşğul olmuş və onun bu istiqamətdəki geosiyasi nəzəriyyələrini inkişaf etdirərək, yeni-yeni ideyalarla zənginləşdirmişlər. Spaykmenin ideyalarını təhlil və inki-

şəf etdirən əsas nəzəriyyəçilərdən biri **D.Meyniq** idi. O, "Avrasiya tarixində Hartlənd və Rimlənd" adlı əsərində qeyd edirdi ki, geosiyası meyarlar təkcə dövlətin və əhalinin quru, yaxud dəniz ərazisini coğrafi aidiyyatı ilə deyil, həm də onların funksional mədəni meyli ilə dəyişdirilməlidir.

Meyniq Avrasiya rımləndinin bütün ərazisini funksional-mədəni baxımdan üç tipə böldürdü.

- Birinci tipo Çin, Monqolustan, Vyetnam, Banqladeş, Əfqanistan, Rusiya və Şərqi Avropa, Baltikyanı və Şimali Koreyani aid edirdi. Bu oraziləri o, hartləndo (tellurokratik bloka) meyli ərazi kimi dəyişdirirdi.

- İkinciye, Cənubi Koreya, Bırma, Hindistan, İraq, Suriya, Yuqoslaviyani, daha doğrusu, geosiyası cəhətdən bitərəf dövlətləri aid edirdi.

- Üçüncü tipo Qərbi Avropa, Yunanistan, Türkiyə, İran, Pakistan və Tailandi aid edirdi.

Meyniq də ABŞ geosiyası məktəbinin digər nümayəndələri kimi Almanıyanın İkinci Dünya müharibəsindəki mağlubiyətindən sonra hartləndi SSRİ və onun Varşava mütqaviləsi üzrə müttəfiqlərinin oraziləri ilə eyniləşdiridi və müvafiq olaraq "hartlənd-rimlənd qarşılumasını" birincilərin ABŞ-in röhbərlik etdiyi Atlantik blokla qarşıluması kimi qələmə verirdi.¹

Digər amerikalı geosiyasətçi **U.Kirk** Meyniqin mədəni-funksional geosiyası yanaşmasını inkişaf etdirərək belə qənaətə gəlmışdır ki, bəşəriyyətin inkişafında əsas rolu qitə daxiliyə mədəni impulsalar götərən *sahilyanı sivilizasiyalar* oynayır. Onun fikrincə, bu impulsaların intensivliyi dərəcəsi şəraitdən asılı olaraq müxtəlif cür ola bilər.

U.Kirk də Meyniq kimi bəşəriyyətin inkişafını dəniz sivilizasiyasının təsiri ilə (mədəni impulsla) şərtləndirir ki, bu müsbət impulsun da əsas mənbəyinin ABŞ olduğunu iddia edir.

¹ Колосов В.А., Мироненко Н.С. Гостерлен асари, с.103.

Məşhur alim və siyasetçi, ABŞ-in sabiq dövlət katibi **Henri Kissinger** də atlantizm geosiyasının tərəfdarlarından olmuşdur. O, atlantizm ideyalarına söykənorok ABŞ-in dünyanın təhlükəsizlik məsələlərindəki rolunu xüsusi dəyərləndirirdi.¹ Kissinger təklif edirdi ki, ABŞ öz geosiyası strategiyasına pərən-pərən düşmüş "sahil zonalarının" dövlət və xalqlarını "bütöv birlək" şəklində birləşdirmək, onlara dinc fəaliyyətlə məşğul olmaq üçün lazımi şərait yaratmaq və kənar müdaxilələrdən qorumaq vəzifəsini əlavə etməlidir. Onun fikrincə, bu missiya Avrasiya və SSRİ üzərində tam nəzarəti əldə etmək işində həmin dövlət və xalqları ABŞ-ı dəstəkləməyə sövq edəcəkdir. Kissinger görə, "bütöv birlək" həm də bloklararası mübarizədə bitərəfliyini saxlayan Avrasiyaya meyli digər "sahil sektorları"nın da ABŞ-in sıralarına colb edə bilərdi.

Kissingerin doktrinası ABŞ-a "qamçı və kökə" metodu ilə hərəkət etməyi təklif edirdi: Vyetnama müharibə, Çinə əməkdaşlıq və s. təklif edən Kissinger, İranda Məhəmməd Rza şah Pahlavi rejiminin, Ukrayna və Baltikyanı ölkələrdə millətçilərin dəstəklənməsinin tərofdarı idi.

Kissingerin geosiyası ideyaları ABŞ və Avropada sonralar "humanist geosiyasət" adı aldı. Əslində ABŞ və NATO-nun müharibədən sonra kütləvi qırğınlarda silahlarının yeni-yeni növləri ilə silahlanması və reallaşdırıldığı nüvə vasitəsilə müharibədən çəkindirmə doktrinası da "sülh və humanizm" ideyaları ilə izah edildi. ABŞ və NATO ölkələrinə məxsus nüvə silahları və hərbi bazaları "bütöv birliyin" orazilərinin kənar təhlükələrdən (SSRİ-dən və Çindən) qorunmasını təmin etmək üçün yerləşdirilmişdi. Regionların geosiyası və coğrafi xüsusiyyətlərini nəzərə alaraq Kissinger Avrasiya və SSRİ üzərində gələcək nəzarəti məhz atom-raket texnologiyası və hərbi üstünlük yolu ilə həyata kecirməyi təklif edirdi.

Киссинджер Г. Нужна ли Америке внешняя политика. К дипломатии для XXI века. М., 2002.

Başqa bir müasir ABŞ atlantizm nəzəriyyəcisi **Sol Koen** özünün "Regionalizm" adlanan nəzəriyyəsində yer küresini geosiyasi və geostrateji tipinə görə dörd qrup regiona böllür. Birinci və əsas qrupa o, ABŞ başda olmaqla ticarət və açıq iqtisadi əlaqələrə meylli olan okean ölkələrinin və SSRİ başda olmaqla Avrasiyanın kontinental dövlətlərinin yerləşdiyi regionu aid edir.

Müəllif okean dünyasını müvafiq olaraq dörd ayrıca geosiyasi regiona ayırdı: İngiltərə, ABŞ-Karib ölkələri; Avropa və məğrib ölkələri; Cənubi Amerika və Cənubi Afrika; ada Asiyası və Okeaniya.

Müəllif kontinental Avrasiyani da iki geosiyasi regiona ayırdı: Hartlənd – SSRİ və Şərqi Avropa; Şərqi Asiya. Hər regiona daxil olan ölkələrin özünəməxsus geosiyasi, sosial-iqtisadi və mədəni xarakteristikasını verən S.Koen onların böyük bir lider dövlət (regional lider) ətrafında qruplaşmasının əsaslarını aydınlaşdırmağa cəhd edirdi.

S.Koen regional lider statusuna iddiyalı beş geostrateji mərkəzi fərqləndirir və onları birinci dərəcəli dövlət adlandırdı. Bunlar: ABŞ, Avropa Birliyi, SSRİ, Çin və Yaponiyadan ibarət idi. Bundan başqa, S.Koen dünyada ikinci dərəcəli regional lider statusu ilə də ha bir neçə geosiyasi mərkəzin adını çəkirdi. Bunlar Hindistan, Braziliya və Nigəriya idi. Müəllifin fikrincə, onlar da öz ətrafında bir çox region dövlətlərini cəmləşdirirdi. Bu düzümün ardınca S.Koen üçüncü, dördüncü və beşinci dərəcəli dövlətlərdən və onların öz qonşularına olan təsir dairəsindən bəhs edirdi.

S.Koen ABŞ-ı təmsil edən digər atlantistlərdən, xüsusən də Kissicerdən fərqli olaraq, nüvə vasitəsilə müharibədən çəkindirmə konsepsiyasını qəbul etmirdi. O hesab edirdi ki, SSRİ-nin malik olduğu hərbi potensial, nüvə başlıqlı raketlər, o cümlədən okeanlarda üzən atom raketləri ilə silahlılaşmış dəniz qüvvələri, Karib dənizi rayonundakı hərbi bazaları qaldıraqa nüvə vasitəsilə müharibədən çəkindirmə və Rımlondan tam tohlükəsizliyi qeyri mümkündür.¹

¹ Kojocov B.A. Göstərilən osori, s.104-109.

IV FƏSİL. XX əsrin ikinci yarısı və müasir dövrde Qərb ölkələrinin geosiyasəti

Müəllif 1994-cü ildə yazdıığı "Geosiyasət yeni dünya dövründə: köhnə geosiyasətin perspektivləri" əsərində planetin geosiyasi vəziyyətini, dövlətlərin ətraf aləmə təsir dairələrini və s. məsələləri geniş araşdırmış və özünün polisentrəst "geostrateji güc tarazlığı" nəzəriyyəsini irəli sürmüştür.

S.Koen bu əsərində belə bir qonaqo golir ki, dünya birqütbülli geosiyasi münasibətlər dövründən fərqli olaraq hazırda dinamik inkişaf edən və dəyişkən regional münasibətlər (polisentrizm, yaxud regionalizm konsepsiyası) üzərində qurulmuşdur. O, köhnə geosiyasəti keçmiş müharibə, münaqış və hərbi qarşıdurmaların bir hissəsi və ideya verəni hesab edir və təklif edir ki, yeni geosiyasət dünyada dövlətlərarası kooperasiyanın və beynəlxalq sülhün əsas vətəsinə çevrilərək dünya nizamının qurulması və inkişafına xidmət etməlidir. Bunun üçün, müəllifə görə, müasir geosiyasət noinki təkcə dünyadakı fiziki, hərbi, siyasi qarşıdurmaları, o cümlədən ictimai prosesləri və maraqları öyrənməli, insanların və sivil birləşməyəşayışın tələblərinə xidmət göstərməlidir.

Atlantizm konsepsiyası dəniz ölkələrinin (rimləndin) təbii üstünlüyünə əsaslanan və onun geostrateji maraqlarının müdafiəsində də yanmış nəzəriyyə olmaqla yanaşı, həm də strateji və hərbi sahədə elmi-texniki inqilabla bağlı meydana çıxan yeni ideyaların tətbiqini də tövsiyə edirdi. Atlantistlər yeni silah tiplərinin yaradılmasını, ilk növbədə atom bombaları, qitələrərəsə ballistik və qanadlı rakətlərin, strateji bombardmançı təyyaroların istifadəsini (ilk dəfə onlar Xirosimə və Naqasaki şəhərlərinin bombardman edilməsi zamanı tətbiq edilmişdir) donuzin quru üzərində üstünlüyü kimi təqdim edirdilər. Lakin onlar da etiraf edirdilər ki, elmi-texniki tərəqqi və geostrateji meyarlarının dəyişməsi planetar məskəndə yeni geosiyasi doktrinalara və yanaşmalaşma tələbat yaratmışdır. Onların fikrincə, klassik geosiyasətin iki əsas obyekti – dəniz və quruya indi yeniləri – hava və kosmik fəza da əlavə olunmalıdır. Hərbi cəbbəxanaya nüvə, plazma və lazer silahlarının daxil edilməsi, kosmik və peyk imkanlarının

geostrateji məqsədlər üçün istifadə olunması (yeni elementləri geosiyasi ədəbiyyatda aerokratiya və efirokратiya adlandırırlar) artıq klassik geosiyasi doktrinaları əhəmiyyətsiz vəziyyətə gətirmişdir.

Bəşəriyyətin sonrakı inkişaf tarixi "Atlantizm" geosiyası nəzəriyyosının daha dinamik olduğunu göstərdi. O, dəniz qayda-qanununa əsaslanan bütün şəraitlərdən maksimum istifadə edərək əhəmiyyəti nəticə əldə etmişdir. Atlantistlərin geosiyasəti həcüm xarakterli olduğu halda, kontinental geosiyasət passiv müdafia mövqeyi tuturdu.

"Neoatlantizm" konsepsiyası: 1990-ci illərdən başlayaraq – soyuq müharibədə SSRİ üzərində qələbədən sonra ingilis-amerikan geosiyasi cərəyanları bir neçə istiqamət üzrə qruplaşmağa başladı. Bu cərəyanlardan biri **S.Hantingtonun** rəhbərlik etdiyi "neoatlantizm" məktəbi idi.

S.Hantington hələ Harvard Universiteti nəzdində strateji tədqiqatlar institutunun rəhbəri vəzifəsində çalışarkən "Sivilizasiyaların toqquşması" adlı məqaləsində "Neoatlantizm doktrinasını" irəli sürmüdü. Doktrinanın mərkəzində Quru və Dənizin, Qərb və Şərqiñ голоcк münasibətlərinin əsasında duran başlıca meyar – sivilizasiya fərqi mosəlosi dayanırdı.

Hantingtonun fikrincə, atlantistlərin avrasiyalılar üzərindəki strateji qołobəsi heç də iddia olunduğu kimi bitmiş deyildi, Qərb və Şərqiñ əvvəlki kimi bir-birindən sivilizasiya baxımından uzaqda dururdı. Qərb döyərləri bazar, liberal-demokratiya, fərdiyyətçilik, insan haqları və s., Şərqiñ döyərləri isə kollektivçilik, ənənəcilik və s. üzərində qurulmuşdur.

Hantington Qərb ideologiyasının hazırkı üstünlüyünü müvəqqəti hesab edorok vurğulayırdı ki, Qərb sivilizasiyاسının hazırkı təntənəsi Şərqiñ dərin mədəni qatlarının açılmasına və üzə çıxmamasına təkan verəcək, dini amillərin – islam və pravoslavlığın, konfusiyaçılıq və hinduizmin mövcud olduğu əməniyyətlərin həyatındakı təsirini xeyli gücləndirəcəkdir.

"Sivilizasiyaların toqquşması" (1993) adlı əsərində Hantington əvvəlki fikrini genişləndirərək bir daha iddia edirdi ki, XXI əsrə mü-

naqışların əsas mənbəyini iqtisadiyyat və yaxud ideologiya deyil, məhz sivilizasiya fərqləri təşkil edəcəkdir. Onun fikrincə, "sivilizasiyaların toqquşması" dünya siyasetinin üstünlük təşkil edən əsas ami li, gələcək cəbhələrin qarşıdurma xətti isə sivilizasiyalar arasında ayırcı xətt olacaqdır.

Hantington XXI yüzilliynin dünya mənzərəsini yeddi-səkkiz iri sivilizasiyaların qarşıdurması və onlar arasında rəqabetin güclənməsi kimi göründü. Ona görə, Qərb, slavyan-pravoslav, konfusiyaçılıq (Çin), yapon, islam, buddist, hinduist, latin amerikan və hətta Afrika sivilizasiyası özlərini getdiyekdən daha aydın şəkildə bürüze verəcəkdir. Bu amil Qərbə Şərqiñ yeni qarşıdurması üçün zəmin yaradacaqdır.¹

Beləliklə, Hantington belə nəticə çıxarırdı ki, əgər anti-atlantist əhval-ruhiyə və çıxişlara dünyada son qoyulmasa, Qərbə qarşı çıxa biləcək geosiyası mərkəzlər bir bütöv birləşmiş şəklində birləşdirilməsə və onlar üzərində ciddi təsir mexanizmləri yaradılmasa, dünya qarşıdurmaları qaçılmazdır.

Hantingtonun fikrincə, sivilizasiyalararası münaqışolordon qaçmaq üçün ABŞ və Avropa arasında vahidliyi təmin etmək, Şərqiñ Avropa və Latin Amerikasının Qərb sivilizasiyasına yaxın olan əməniyyətlərini birləşdirmək, sivilizasiyalar arasındaki lokal münaqışların qlobal müharibəyə çevriləsinin qarşısını almaq, dünyada konfusiyaçı Çinin və İslam dövlətlərinin hərbi gücünü və təsirini məhdudlaşdırmaq, Qərbin hərbi qüdrətinin daimi yüksəlişini təmin etmək, Uzaq Şərqiñ və Cənub-Qərbi Asiyada hərbi kontingenti gücləndirmək, İslam və konfusiyaçı ölkələrlə qarşılıqlı əlaqələrde onların daxili çətinliklərindən və münaqışlarından bəhrələnmək, bu ölkələrdə Qərb dəyərlərini dəstəkləyən gruppaları və digər maraqlı daireləri gücləndirmək, Qərbin maraqlarını və dəyərlərini özündə əks etdirən və qənuniləşdirən beynəlxalq institutları möhkəmləndirmək və s. tədbirləri görmək lazımdır.²

¹ Хантингтон С. Столкновение цивилизаций. М., 2005, с.22-23.

² Yenə orada, s.496-532.

Bu tövsiyələrdən göründüyü kimi, Hantington Qerbin əleyhdarları və əsas rəqibləri sırasında ilk növbədə Çini və İslam dünyasını görür. Rusiyani isə hələ də potensial cəhətdən ABŞ və onun NATO üzrə tərəfdəşləri üçün güclü rəqib hesab edir. Bununla əlaqədar olaraq Rusiyaya qarşı Şərqi Avropa və Baltık ölkələrinin də daxil olacaq "sanitar dəhlizi" yaradılmasını teklif edir.

Tədqiqatçıların bəziləri başda ABŞ olmaqla NATO blokunun dünyada reallaşdırıldığı müasir fəaliyyəti Hantingtonun geostrateji nəzəriyələrinin tətbiqi kimi qiymətləndirir və belə hesab edirlər ki, bu təkco alimin nəzəri düşüncəsi deyil, həmçinin Qerbin geostrateji doktrinasıdır.

"Mondializm" nəzəriyyəsi: İngilis-amerikan geosiyasi məktəbinin ikinci Dünya müharibəsindən sonrakı dövrə ictimai fikrə təqdim etdiyi ən möşhur geosiyasi konsepsiyalardan biri "Mondializm" nəzəriyyəsi hesab olunur. Ümumiyyətkə, mondializm ideyasının qədim tarixi kökləri vardır. Dünyə xalqlarının bir mərkəzdə birləşməsi və ədalətli idarə olunan, firavən həyata malik vahid dünya padşahlığında yaşaması fikri mondialistlər qədər böşəriyyətə belli idi. Fərqli xalqların bir çətir altında yaşamaq imkanlarının ilk izahını XIX əsrde **O.Kont** özünün "Üçüncü era haqqında telim" əsərində vermayə çalışmış və ədalətli dünya hökuməti haqqında fikir irəli sürmüştür.

Hələ 1823-cü ildə ABŞ prezidenti **Monro** mondializm ideyalarını Amerika qitəsində tətbiq etməyə başlamışdı. Sonralar Latin Amerikasında, daha sonra isə Qərbi Avropada həyata keçirilməsi nəzərdə tutulan birləşmə ideyalarının bütün dünyaya şamil ediləcəyi fikrini və planını da məhz prezident Monro ictimai fikrə töqdim etmişdir.

XX əsrə, 1921-ci ildə bu ideya ilk dəfə ABŞ bankı **L.Morqan** tərəfindən irəli sürülmüş və onun yaratdığı Beynəlxalq Münasibətlər Şurasının əsas məqsədi kimi elan edilmişdir. Morqan təşkilatın qarşısına bütün planetin əhalisinin vahid bir ölkənin (ABŞ-in) bayrağı altında birləşdirilməsi, dünya hökuməti yaradılması və böşəriyyə-

tin ədaletli idarə edilməsi vəzifəsini qoymuşdur.

ABŞ prezidenti **Trumenin** 1945-ci ildən bəyan etdiyi: ABŞ-in "üstünlüyü və dünya dominantlığı" ideyası, "bütün böşəriyyətə xosbəxtlik, firavənlilik və sülh bəxş edəcəyi iddiası və vədini" mondialistlər sonrakı illərdə bütün planetdə geniş töbliq etməyə başlayırlar. Həmin vaxtdan hətta bu ideyaları reallaşdırmaq məqsədilə ABŞ dünyada çoxsaylı hökumətlərərəsi və qeyri-hökumət təşkilatları da yaradaraq, onların fəaliyyətini maliyyələşdirir.

Mondializmin ikinci əsas mərkəzi 1954-cü ildə ABŞ-da və Avropana yaradılan "Bilderberg klubu" dur. Onun əsas məqsədi ABŞ və Avropanın siyaset, elm, biznes, maliyyə və s. dairolorunu birləşdirərək dünya hökuməti ideyasını müzakiro etmək və həyata keçirmekdən ibarət idi.

ABŞ-in üçüncü və ən mühüm mondializm mərkəzi isə 1973-cü ildə **Z.Bjezinski**nin sədrliyi ilə "Yeni dünya nizamının əsasları və idarəciliyinin müxtəlif formaları" doktrinasını işləmək məqsədilə yaradılmış "Üçtərəfli komissiya" oldu.

Üçtərəfli komissiyanın əsas məqsədi mondializm nəzəriyyəsi əsasında, ABŞ-in rəhbərliyi altında "vahid dünya sistemini keçid haqqında" doktrina hazırlanmaq idi. Qısa müddətdə hazırlanmış və müzakireyə töqdim edilmiş variantlardan və ya modellərdən biri mondialistlərin "yeni dünya üsul-idarəsinə" və yaxud "Dünya hökumətinə" keçid (konvergensiya) ideyalarına əsaslanırı.

Öz tərkibində ABŞ cəmiyyətində müxtəlif təsir gücünə və yüksək nüfuza malik insanları – Z.Bjezinskini (siyasetçi, dövlət xadimi, geosiyasi strateq), D.Rokfelleri (növbət bankı və maliyyə maqnati), C.Bollu (siyasi və hərbi strateq) və başqalarını birləşdirən komissiya "Dünya hökuməti" tərkibinə ilkin olaraq Şimali və Cənubi Amerikani, Qərbi Avropanı, Atlantik-Sakit okean ölkələrini qatmaq və bu əsasda bütün dünyaya çıxmış vəzifəsini qoymuşdu.

Tədqiqatçıların fikrincə, mondialistlərin bəzi məsələlər üzrə fikirləri üst-üstə düşsə də (məsolən, ABŞ-in hegemonluğu və dünya

hökumətinə rəhbərlik edə bilməsi imkanları, dünya hökumətinin əsas qanunlarının və ictimai davranış normalarının ABŞ-ınkı ilə eyniləşdirilməsi təşəbbüsü və ş.), bütövlükdə onun tərkibində biri diğirdən asılı olmayan üç əsas nəzəriyyə tərəfdarları toplanmışdı. Bunlara tarixi ədəbiyyatda "**neomondialistlər**" də deyirildər.

Bunlardan biri yuxarıda qeyd olunduğu kimi, soyuq müharibənin gedişi dövründə Z.Bjezinski tərəfindən irəli sürülmüş "müxtəlif ictimai-siyasi formasiyaya malik dövlət və xalqların bir araya götürilməsi məqsədini güdən "**Konvergensiya**" (bu nəzəriyyəni və ümumiyyətlə, 1990-cı ildən sonra meydana gəlmiş eksər mondialist konsepsiyaları tədqiqatçılar bəzən neomondializm kimi də xarakterizə edir) nəzəriyyəsi idi.

İkinci əsas neomondialist nəzəriyyə soyuq müharibənin sona çatması və sosializm sisteminin iflası ərzəsində digər ABŞ geosiyasətçisi **F.Fukuyama** tərəfindən irəli sürülmüş "**Tarixin sonu**" konsepsiyası idi.

Nəhayət, üçüncü mondialist nəzəriyyə yenə də Z.Bjezinski və başqları tərəfindən irəli sürülmüş "**Yeni dünya nizamı**", yaxud "Yeni tipli ABŞ hegemonluğu" konsepsiyası adlanırdı.

Bjezinskinin **Konvergensiya nəzəriyyəsi** kimi təqdim etdiyi və təkmilləşdiriyi konsepsiyanın ideyasını tarixdə ilk dəfə ABŞ prezidenti **L.Conson** səsləndirmişdir. Sonrakı illərdə bu ideyanı rus mənşəli ABŞ sosioloqu **Pitirim Sorokin** (1889-1968) genişləndirmiş və nəzəri cəhətdən əsaslaşdırılmışdır. Konvergensiya nəzəriyyəsi çörçivəsində "kapitalizm və sosializm arasında yeni mədəni-ideoloji sivilizasiyanın (konvergensiyanın) yaradılması" metodlarını isə ilk dəfə məhz Bjezinskinin rəhbərlik etdiyi komissiya hazırlamışdır.

1986-cı ildə nəşr etdirdiyi "*Oyun planı. SSRİ və ABŞ arasında aparılan mübarizənin geostrateji strukturu*" adlı kitabında Bjezinski ilk dəfə SSRİ ilə ABŞ arasındaki soyuq müharibənin və rəqabətin əsas səbəblərini araşdırmağa cəhd göstərir, Avrasiya üzərində nəzarət uğrunda düşürgölərəsi geosiyasi mübarizənin özünəməxsus xa-

rakteristikasını verir və dünyanın qarşılardan iki geosiyasi bloku – Atlantik və Kontinental ölkələr arasında yaxınlaşmanın (konvergensiyanın) modelini və metodologiyasını təklif edir.

Z.Bjezinski və digər konvergensiya nəzəriyyəciləri atlantistlərin təbliğ etdiyi Qərbin Şərq üzərindəki mümkin qələbəsi və mütləq üstünlüyü ideyasından fərqli olaraq daha somoroli və praqmatik ideyalarla çıxış edirdilər. Onların fikrincə, Avrasiya ərazisində *tasir gücüna malik olmanın və gələcəkdə bu ərazilərdə yaşayın xalqların etimadını qazanmanın yolu mübarizədən* deyil, *yeni geosiyasi münasibətlərdən, daha effektli iqtisadi, sosial və mədəni-ideoloji əlaqələrin yaradılmasından* keçir.

Konvergensiyaçılar hesab edirdi ki, sosializmə qarşı indiki metodlarla aparılan mübarizə heç bir ciddi somoro verməyəcəkdir. Odur ki, Qərb idarəciliyinin əsas prinsip və üstün cəhətlərini (mosolən, demokratiya və bazar iqtisadiyyatı kimi dəyərləri) prinsipial şəkildə inkişaf etdirməklə bərabər, Şərq ölkələrinin və sosialist sisteminin də bəzi cəlbəcidi ideyalarını, programlarını (mosolən, sosial bərabərlik, fəal sosial siyaset, iqtisadi tələbatın planlaşdırılması və s.) qəbul etmək və onları konvergensiya edərək həyata keçirmək lazımdır. Bunu üçün sosialist döşərgəsi də öz növbəsində sınıf mübarizə, proletariat diktaturası maraqları altında həyata keçirdiyi anti-kapitalist şüarlarından imtina etməli, azad düşüncə, bazar iqtisadiyyatı və mülkiyyət coxönüçlüyüne meydan açmalı idi. Nəzəriyyə müəlliflərinin fikrincə, bu addımlar Avrasiyada və bütün dünyada azad rəqabətə, xalqlar arasında əmin-amanlıq, sülhə və firavanlıq yol açardı. Bu isə insanlıq etibarlı gələcək bəxş edərdi.

Göründüyü kimi, dünyada ölkələrarası münasibətlərin yeniləşməsinə yönələn həmin səmərəli geo-iqtisadi layihə atlantistlərin sərt mübarizə doktrinası ilə digər mondialistlərin "yeni dünya nizamı" adlandırdıqları rejim arasında müəyyən mənada kecid variantı idi.

"Tarixin sonu" konsepsiyası: Şərqi Avropa ölkələri bloku və SSRİ-nin dağılmasından sonrakı dövrün əsas neomondialist nəzəriy-

yələrindən biri **Frensis Fukuyamanın** "Tarixin sonu" konsepsiyası idi. 90-cı illərin əvvəllərində o, eyni adlı məqalə dərc etdirir və yəni neomondialist ideyalarını cəmiyyətə təqdim edir.

Tədqiqatçıların fikrini görə, "Tarixin sonu" məqaləsində öz izahını gözləyən heç bir ciddi və aktual geosiyasi məsələ sona qədər və dərin tədqiq olunmamışdır. Bu məqalədə F.Fukuyama sadəcə olaraq T.Qobsun, O.Kontun, Q.Spenserin və digər pozitivist geosiyasət mütəfəkkirlərinin ideyalarını təkrar edərək geosiyası nəticələrini çıxarmışdır. Fukuyama əsaslandırmaya çalışır ki, indiyə qədər bəşəriyyətə məlum olan ictimai-siyasi formasiyaların on tekmili, qabaqcılı və məntiqi oları kapitalizm, onunsa ən yaxşı nümunəsi ABŞ-in malik olduğu sistemdir. Müəllif qotı əmin olduğunu bildirir ki, kapitalizmə, onun əsas əlaməti olan liberal demokratiyaya və bazar iqtisadiyyatına bugünkü dünyada heç bir alternativ yoxdur və bəşəriyyətin sivil gələcəyi də məhz bu dəyərlərlə bağlı olacaqdır.

Fukuyama bir çox məsələlərdə M.Veberin ideyalarını təkrarlayaraq qeyd edirdi ki, tarix bütün dövrlərdə əsasən səmərəsiz amillər hesabına inkişaf etmiş, səmərəlilik isə yalnız kapitalist inkişaf mərhələsində cəmiyyətlərin əsas amilinə çevrilmişdir. Fukuyamanın fikrincə, "irrasionalizm"in sonuncu dayağı SSRİ idi və onun çökməsi ilə köhnə tarix sona çatır, bazar iqtisadiyyatı, liberal demokratiya dəyərlərinin bütün dünyada tətbiqi ilə yeni tarix başlanır.¹

Yeni dövrdə müəllifə görə, planetar bəşəriyyət və vahid dünya harmonik mexanizmlə birləşdirilir, dünyanın hər yeri, daha doğrusu, Yer kürəsinin bütün regionları "atomda elektronlar kimi yenidən qurulmağa başlayır", ən nəhəng iqtisadi və nüvə mərkəzlərinə yönələrək orbitlərini dəyişir. Yeni planetar orbitin bütün ictimai davranış normalarını, nümunəvi həyat dəyərlərini F.Fukuyama ABŞ-da olduğunu kimi, ABŞ-in nümunəsi əsasında qurmayı tövsiyə edirdi. Bu ideya geosiyası ədəbiyyatda "Westernizasiya" adlandırılmışdır.

F.Fukuyamanın "Tarixin sonu" nəzəriyyəsini ingilis-amerikan

¹ Фукуяма Ф. Концепция истории // Геополитика: Антология. М., 2006, с. 568-590.

geosiyasi mərkəzlərinin nümayəndələri istisna olmaqla, demək olar ki, dünyada heç kim real qəbul etmədi, utopik ideya kimi onu ilk gündən təqnid etməyə başladılar. Əslində ingilis-amerikan məktəbinin nümayəndələri də Fukuyamanın vesternizasiya nikbinliyini əsasən bölüşmədilər. Rus geosiyasətçisi İ.Vasilenkonun sözləri ilə ifadə etək: "Fukuyamanın nəzəriyyəsi nə tarixin sonu oldu, nə Yuqoslaviyanın, İraq və Əfqanistanın bombalanmasını dayandıra bildi, nə də ki, dünyani bürümüş lokal regional münəaqişlərin karşısını alaraq, dünyani ABŞ-in nümunəsində yenidən təşkil edə bildi".¹

Tədqiqatçılar belə hesab edir ki, son illərdə dünyada genişlənən millitəciliq, etnik separatlılıq və regional münəaqişlər zəminində ABŞ-in yürütdüyü qeyri-standart siyaset onun dünyada nüfuzunun düşməsinə və anti-ABŞ əhval-ruhiyyəsinin güclənməsinə tokan verdi. F.Fukuyamanın nikbin geosiyasi konsepsiyası isə belə şəraitdə nə mövcud reallıqları izah edərək çıxış yolu, nə də golocaklı bağlı ciddi bir proqnoz təklif edə bildi. Odur ki, F.Fukuyamanın "Tarixin sonu" konsepsiyası ilə cənbi vaxtda ABŞ-da daha real düşüncəyə söykənən və daha praktik fəaliyyət aşılıyan yeni bir neomondialist geosiyasi nəzəriyyə – "Yeni dünya nizamı" konsepsiyası meydana çıxdı.

"Yeni dünya nizamı" konsepsiyası: Bu nəzəriyyə də digər mondialist yanaşmalarda olduğu kimi, ABŞ-in yeni şəraitdə dünya hegemonu (yeni tipli ABŞ hegemonluğu) olmaq imkanlarını və yollarını əsaslandırmaya xidmət edirdi. Bu konsepsiyanın əsas yaradıcılarından biri Z.Bjezinski idi. Müəllif Qorbin Avrasiya siyasetinin və digər dünya dövlətlərinin bu regiondakı geosiyası maraqlarının kompleks tədqiqatını aparır və golocok dünya nizamı ilə bağlı ciddi geostrateji tövsiyələr verir. Bu tövsiyələrdə və ortaya qoyulan yeni geosiyasi konsepsiada Bjezinski özünün əvvəlki mədəni-iqtisadi konvergensiya ideyasından bir qədər geri çəkilir.

Bjezinski ABŞ-ı və Qərbi Avropa ölkələrini kontinental Avrasiya-

¹ Василенко И.А. Гостеприимство, с.120.

da ciddi və uzunmüddətli geostratejiya həyata keçirməyə, operativ proqramlar hazırlamağa və tətbiq etməyə çağırırdı.

Bundan başqa, o, Birləşmiş Ştatlara "Avrasiya şahmat lövhəsi" üzərində necə davranışının, əsas geostrateji fiqurları neçə idarə etmənin və təsir mexanizmlərini bölgədə necə yerləşdirmənin yollarını da göstərir və onları ciddi, inandırıcı dəllişlərlə əsaslandırırırdı.

Bjezinski həmçinin, Qərb dairələrinə Avrasiyanın əsas geosiyasi mərkəzlərinə və xalqlarına necə təsir göstərmək və onlara rəhbərlik etmək, ABŞ-ısa dünyada uzunmüddətli, sabit və aparıcı rol oynamaq üçün ciddi addimlara atmağı tövsiyə edirdi.

Bjezinski 1998-ci ildə nəşr etdirdiyi məşhur "*Böyük şahmat lövhəsi. ABŞ hökmranlığı və onun geostrateji imperativləri*" əsərində gələcək dünyanın əsas cıxılörünü və ABŞ-in hegemonluğunun yeni formulunu göstərən geostrateji doktrina irəli sürmüştür.

Müəllifin fikrincə, XXI əsrde yenə də dünyada əsas geosiyasi məsələ Atlantist və Kontinental blokların Avrasiya üzərində hökmərliq uğrunda mübarizəsi olacaqdır.

Bjezinskinin fikrincə, *dünya hegemonluğu roluna* yeni minillikdə iddia edə biləcək yeganə fövqəldövlət ABŞ-dir. O bunun üç əsas səbəbin göstərir:

- əvvəla, ABŞ, sözün həqiqi mənasında dünyyanın yeganə fövqəldövləti vəziyyətindədir;
- ikinci, ABŞ dünya miqyasında bütün göstəricilərinə görə Avrasiyanın əksər aparıcı dövlətlərindən güclüdür;
- üçüncü, dünyanın mərkəzi meydani hesab olunan Avrasiya artıq faktiki olaraq qeyri-Avrasiya fövqəldövlətlərinin (ABŞ və Avropa Birliyini nəzərdə tutur) təsiri altına keçmişdir.

Bjezinski bu əsərində əvvəlki humanist ideyalarından geri çəkiyor, SSRİ-nin varisi olan Rusiya ilə ABŞ arasındakı münasibətlərə dənaha koskin mövqə tutur. Onun fikrincə, həsrkəti Rusiya o səviyyəli dövlət deyil ki, ABŞ onunla bu və ya digər məsələni razılaşdırırsın, yaxud öz təsir dairələrində olan hədəfləri onunla bölüşsün. Odur

ki, müəllifə görə, indiki Rusiya ilə ABŞ-ın hər hansı bərabərhüquqlu strateji partnöyrlüq münasibətlərindən səhbat belə gedə bilməz.

Bjezinski ABŞ-ın Avrasiya üzərindəki hegemonluğunun ciddi modelini də təklif etmişdir. O, Avrasiyanı böyük bir şahmat lövhəsinə bənzədərək onun üzərindəki fiqurların (dövlətlərin və xalqların) idarə olunmasının vahid sistemini çizmişdir.

Bjezinskinin Avrasiya geostrategiyasına görə, ABŞ bu ərazidə bütün gələcək addimlarını növbəti "beş", "iyirmi" və "iyirmi ildən artıq" zaman kəsiyində planlaşdırmalıdır. Bu müddətlərin hər birinin çərçivəsində atılan addimlar bir-birinə bağlanmalı və vahid bir geostrateji sistem yaratmalıdır. Hər mərhələdə ABŞ atdığı addimların mənfi və müsbət nəticələrini dəyişəndirməli, digər fiqurların atılan addimlara reaksiyalarını proqnozlaşdırılmalı və müvafiq əks-tədbirlər həyata keçirməlidir.

Bjezinskinin geostrategiyasına görə, ABŞ Avrasiyada heç bir böyük dövlətin güclənməsinə imkan vermədən, təxminən eyni səviyyəli bir neçə mərkəzin arasında manevr etməlidir. Ayri-ayrılıqda Çinə, Rusiyaya, Yaponiyaya, Hindistana, İrana, Türkiyəyə və başqa dövlətlərə bu regionda təsir gücünü artırmağa imkan vermədən onların hər biri ilə işləyərək, məsələn, Ukrayna tipli yeni dövlətləri gücləndirmək yolu ilə bu regionda xüsusi geostrateji manevrələr etmək lazımdır. Bölgədə rolu artırılan yeni dövlətlər ABŞ-ın təsirini gücləndirmək mənasında ciddi dəstək almırlırlar.

Bjezinski postsovət məkanında Ukraynaya, Cənubi Qafqazda Azərbaycana, Mərkəzi Asiyada isə Özbəkistan və Qazaxistana xüsusi önəm verməyi teklif edirdi. O bu dövlətlərin hər birini Avrasiyada xüsusi fiqur hesab edir və ABŞ-Rusiya münasibətlərində onlarla ABŞ-ın partnöyrlüq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi ni vurğulayırdı.

Bjezinski Ukraynanın əhəmiyyətini Rusiyani Avrasiyanın böyük dövləti və strateji oyunçusu olmaq statusundan mərhum etmək anlayışında qeyd edir (Ukraynanın Rusiyadan ayrılmış Rusiyani Qara

dənizə çıxışını məhdudlaşdırır və 52 milyonluq Qara dəniz hövzəsində onun təsirini azaldırı), Özbəkistan, Azərbaycan və Qazaxıstanın isə Şərqlə Qərb arasında gələcək əlaqələrin alternativ yolu və vəsiti kimi baxırı.

Cənubi Qafqazda Bjezinski Azərbaycana xüsusi əhəmiyyət və rərək yazırı ki, bu ölkə Ukrayna ilə birlikdə ABŞ-in Rusiyaya qarşı mübarizəsinin əsas fiquru hesab olunur. Əgər Azərbaycan Rusyanın nəzarətində olacaqsa, o zaman çətin ki, Orta Asiya dövlətlərinin müstəqilliyi tam olsun, yaxud Azərbaycanın Rusiyadan təsiri altında olması, Qərble Şərqi arasındakı alternativ nəqliyyat-kommunikasiya və enerji döhləzləri məsələsinin sonu demək olardı.

Bjezinski kitabında Türkiyə ilə İrana da, xüsusun onların Qafqazda, Xəzər və Qara dəniz hövzəsindəki fəaliyyətinə xüsusi yer ayırrırdı. O hesab edirdi ki, SSRİ dağılıandan sonra bu iki ölkə bəhs olunan ərazilərdə hegemonluq uğrunda ciddi rəqəbat aparır və hər hansı biri ciddi, tosiredici qələbə qazana bilmir. Cünki bu dövlətlər regionda bir-birinə mane olur və biri digorinin güclənməsinə imkan vermir. Əlbəttə, Bjezinski üşünlüyü NATO-nun bölgədə forpostu hesab olunan Türkiyəyə verirdi və Qərbin maraqlarının ifadəçisi kimi, möhz onu dəstəkləyirdi.

Bjezinski Mərkəzi Asiya, Xozər hövzəsi və Cənubi Qafqazdakı geosiyası şoraita təsir göstərən bir neçə əsas mərkəzi fərqləndirirdi. Bunlar region ölkələri – Rusiya, Türkiyə, İran və Çin, beynəlxalq güclər – Avropa Birliyi və ABŞ idi. Onun fikrincə, Rusiya indi o güclə deyil ki, regiondakı hadisələrə nəzarət edə bilsin. ABŞ isə regiondan çox uzaqda olduğu üçün hadisələrə ciddi təsir göstərə bilmir. Amma ABŞ-in gücü onun regiondakı hadisələrə biganə qalmاسına imkan vero bilməz.

Bjezinski təklif edirdi ki, ABŞ regionda elə bir şorait yaratmalıdır ki, burada heç bir dövlət ayrıraqda hegemonluq edə bilməsin, dünya birliyi, xüsusun Avropa Birliyi və ABŞ regiona sərbəst maliyyə, texnologiya və iqtisadi giriş imkanlarına malik olsun, bölgədə

geosiyasi plüralizmə – sərbəst nəqliyyat dəhlizlərinə, o cümlədən neft-qaz kəmərlərinin, Xəzər və Mərkəzi Asiyani dünya bazarları ilə birləşdirən yolların, digər kommunikasiya vəsitələrinin yaradılması naıl olunsun. Bu anlamda, əlbəttə, Bjezinski əsas diqqəti Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynaya ayırmayı, Rusiya, İran və Çini isə nəzərdən qaçırılmamağı təklif edirdi.

Bjezinski Türkiyəyə regionda xüsusi rol ayırrırdı. O hesab edirdi ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyü Qərble bir yerdə bölgənin geosiyasi vəziyyətinin əsas və həllədici amillərini müəyyən edir.

İkinci geosiyasi amil kimi Bjezinski Rusiya və İrani göstərirdi. Müvafiq olaraq o hesab edirdi ki, Türkiyənin bölgədə güclənməsi birinci geosiyasi amilin, zoifləməsi isə ikincinin güclənməsinə şorait yaradır.

Bjezinski Avrasiyada ABŞ-in köməyiylə gücləndirilən yeni orta səviyyəli dövlətlərin vəsитəsi ilə bölgənin "Transavrasiya təhlükəsizlik sistemi"ni yaratmayı da təklif edirdi. Gələcəkdə NATO-nun tərəfdəş kimi dəyərləndirilən bu təşkilat, Bjezinskinin fikrincə, öz tərkibinə nə qədər çox amerikapərost dövlət daxil etsə, bir o qədər əhəmiyyətli olar.

Z.Bjezinski ABŞ-in yaratdığı yeni mərkəzlərə gələcəkdə həm demokratik idarəcilik sistemlərinin sərhədlərinin genişlənməsi, həm də ABŞ-in hökmranlığı olacağı vahid dünya mərkəzinin formalşaması anlamında çox ciddi amil kimi baxırı.

Bjezinski ABŞ-in dünya hegemonluq strategiyasının açıq və gizli məqsədlərini də təhlil edirdi. O, açıq şəkildə bəyan edir ki, ABŞ Avrasiya məkanında geosiyasi plüralizmin saxlanmasın tərəfdarıdır. Bu o demək idi ki, ABŞ bu bölgədə onun hegemon roluна qarşı çıxa biləcək hər hansı bir Avrasiya dövlətinin, yaxud dövlətlərin koalisiyasının yaranmasına imkan verməyəcəkdir. Ümumiyyətlə, Bjezinski Avrasiyada anti-ABŞ koalisiyalarının yaranmasını bu dövlətin dünya hegemonluğu yolunda əm təhlükəli məsələ hesab edirdi. Xüsusən, Çin, Rusiya və İranın birləşməsini o, ABŞ-in Avrasiya si-

yasətinin çox böyük problemlərə üzləşməsinin və onun strateji məraqlarının pozulmasının əsası kimi deyirləndirirdi. Odur ki, Bjezinski ABŞ hökumətinə bu ölkələrin hər biri ilə separat danışçılar apararaq, ikitoroflı strateji partnerlərlə haqqında əlaqələr yaratmaq yolu ilə onların birləşməsinin qarşısını almağı tövsiyə edirdi.

Bjezinski Çinlə Yaponianın birləşməsini və anti-ABŞ koalisiyası yaratmasını Avrasiyada ikinci əsas təhlükəli ssenari kimi qiymətləndirirdi. Bu addımın qarşısını almaq üçün yənə də ABŞ-a Yaponiya ilə əlaqələrini sıx tutmaq şərti ilə, onun Çinlə yaxınlaşmasına mane olmağı təklif edirdi. Onun fikrincə, elə etmək lazımdır ki, Yaponiya üzünü Asiyadan dünyaya çevirsin və buna görə ABŞ-dan lazımı dəstək alsin. Eyni zamanda, Bjezinski Yaponiya ilə ABŞ arasında ticarət əlaqələrinin gücləndirilməsini, ABŞ-in Uzaq Şərqdə daimi iştirakının təmin olunmasını da vacib geostrateji addım hesab edirdi.

Bjezinski əsərində ABŞ hegemonluğunə qarşı daha bir geostrateji təhlükədən bəhs edirdi. Bu da Avropada güclərin anti-ABŞ meyllərinin fonunda Fransa-Rusiya, yaxud Almaniya-Rusiya ittifaqının yarana bilməsi ehtimalı idi. Doğrudur, o bu ehtimala kifayət qədər də inanırdı, lakin tarixdə belə halların olduğu nümunəsinə istinad edərək, Rusyanın Avropayı ölümətənəkli işləmələri bitərəfləşdirməyi, Rusiya ilə Avropa arasında ABŞ-in maraqlarından ibarət daimi sədd yaradılması taktikasını möhkəmləndirməyi təklif edirdi. Bjezinski hesab edirdi ki, ABŞ qarşısın gələn illərdə özünün bütün iqtisadi, siyasi, beynəlxalq mexanizmlərini işe salmaqla, Şərqiñ əksər böyük dövlətlərini – Rusiya, Çin, Yaponiya, Hindistan və b. böyük dövlətləri bir-birindən təcrid olunmuş vəziyyətdə saxlamalı və onların hor birinin ABŞ ilə əlaqələrini lazımi səviyyədə təmin etməlidir.¹

Bjezinskinin mondialist xarakterli ABŞ-in hegemonluğu (panABŞ) geosiyasi doktrinasının bir çox istiqamətləri NATO-nun

¹ Бжеzinский З. Великая шахматная доска. Господство Америки и ее геостратегические императивы. М., 1998. с. 234-235.

üzərində qurulmuşdur. NATO-nun genişləndirilməsi, onun ayrı-ayrı liqda Rusiya, Çin, Yaponiya və başqa dövlətlərlə xüsusi əlaqələrinin yaranması və s. kimi təkliflər gələcəkdə bu blokun Avrasiyaya doğru genişlənməsini, dünyanın geosiyasi cəhətdən əhəmiyyətli məkanları üzərində təsirinin yaradılmasını hədəfə alırdı.

Bjezinski özünün 2004-cü ildə nəşr etdirdiyi "Seçim: dünya hökmranlığı, yaxud qlobal liderlik" kitabında ABŞ-in ümumdünya rolu haqqında və fövqəldövlətçilik missiyası ilə bağlı əvvəlki geosiyasi fikirlərini bir qədər də inkişaf etdirir. O, dörd məsələ üzrə ABŞ-in dünya hegemonluğu imkanlarını əsaslandırır. Bunlar, müəllifin fikrincə, *hərbi, iqtisadi, texniki və mədəni* sahədəki üstünlüklerdir. Bjezinski hesab edir ki, ABŞ-in bəhs olunan üstünlükleri onun dünyaya təsir gücünü şərtləndirir. Bu da ABŞ-in dünya miqyasında hegemon rol oynayacağına əminlik yaradır.

Bjezinski hesab edir ki, ABŞ dünya hökmranlığına mövcud geosiyasi xaosun aradan qaldırılması, etnik, dini və digər münaqışlərin qarşısının alınması prosesində həllədici rol oynayaraq və dünyada əmin-amanlıq yaradılması yolu ilə nail ola bilər. O, ABŞ-ı "dünyanı dağdırıcı demografik sıçrayışların təsirindən, yoxsulluq nəticəsində yaranmış nizamsız migrasiyalardan, radikal urbanizasiyalardan, eyni zamanda etnik və dini düşmənciliklərdən, kütləvi qırqın silahlarınnın nəzarətsiz yayılmasından və digər proseslərdən qorumağa" çağırır. Bundan başqa, Bjezinski hegemon rulunu bütün planetdə həyata keçirmək üçün ABŞ-ı qlobal demokratiya dəyərlərinin dünyada geniş yayılmasını dəstəkləməyə də çağırır. O, hesab edir ki, *ABŞ demokratiya və siyasi idarəcilik məsələsində heç kimə güzəştə getmədən bu prinsipləri bütün dünyada irəlilətməlidir*.

Bjezinski 11 sentyabr 2001-ci ildən sonra dünyada yaranmış mövcud vəziyyətdən çıxış edərək təklif edir ki, yeni geosiyasi meylləri düzgün dəyərləndirərək hərəkət etmək lazımdır. O, ABŞ-in hərbi gücü ilə geosiyasi əleyhdarlarının sayı arasındaki ciddi fərqliyə yaranmasını, Avropa Birliyinin hərbi-siyasi birliliyi ilə iqtisadi ineqrasiyaya

sı arasında uygununsuzluğun mövcudluğunu, Çinin yaxın illerde dünya prosesləri ilə deyil, daha çox özünün daxili problemlərinin həlli ilə məşğul olacağını, Yaponianın böyük hərbi dövletə çevrilə biləcəyi və buna can atmasını müasir geosiyasi reallıq kimi dəyərləndirir.

Bjezinski yeni dövrdə ABŞ üçün Transatlantik və Sakit okean strategiyasını bir qədər də gücləndirməyi təklif edir. O, eyni zamanda, son zamanlar İraqda və dünyadan digər bölgələrində həyata keçirilən müxtəlif anti-terror əməliyyatlarında yaranmış fikir ayrıılıqlarına baxmayaraq, ABŞ-in Avropa ilə öz əlaqələrini bundan sonra da qorumağı və münasibətləri yaxşılaşdırmağı məsləhət görür. Bjezinski qeyd edir ki, ABŞ Avropanın maraqlarını həmişə nəzərə almalı, onunla birlikdə olmalı, lakin hegemon mövqelərini də əldən verməməlidir.

Bjezinski yeni geosiyasi şəraitdə ABŞ-in Sakit okean strategiyasını dəqiqliyə tarzlaşdırılmış üçtərəfli ABŞ, Çin və Yaponiya əlaqələrində görür. O, ABŞ-ı özünün Şərqi dayaqlarını gücləndirməyə, bu bölgədə baş verə biləcək müxtəlif yönü anti-ABŞ çıxışların qarşısını almağa çağırır. Bjezinski bildirir ki, bu bölgədə Yaponiya və Çin ayrılıqda təsir dairəsini gücləndirməyə çalışır. O, ABŞ-in onlar arasında manevr etməklə mövqelərini gücləndirməsini zəruri sayır.¹

Bjezinskinin yeni geosiyasi doktrinasının əsas məsələlərindən biri də ABŞ-ı dünyada son illerdə güclənmiş anti-ABŞ əhval-ruhiyyələrinə qarşı ciddi tədbirlər görməyə çağırmasıdır. O hesab edir ki, ABŞ dünyada nüfuzunu artırmaq üçün qloballaşmanın müxtəlif modelərinə, demokratianın ayrı-ayrı bölgələrdə təbiqinə və s. məsələlərə ince şəkildə və daha diferensial formada yanaşmalıdır.

Göründüyü kimi, Bjezinskinin bu nəzəriyyəsi də digər mondialist nəzəriyyələr kimi ABŞ-in maraqlarının və hegemon mövqelərinin qorunması və bütün dünyada təmin olunmasına yönəlmüş geostrateji bir doktrinadır.

¹ Бжезинский З. Выбор: Мировое господство или глобальное лидерство. М., 2004, с.117-118, 131, 253.

Müasir ingilis-amerikan geosiyası nəzəriyyələrinə yekun vurak, bir geosiyasi tədqiqatçıya da diqqət yetirmək lazımdır. Bu, ABŞ-da fealiyyət göstərən Karneqi fondunun analitiki, siyasetşünas alım **R.Keyqandır**.

Keyqan ABŞ və Avropa geosiyasəçiləri arasında mövcud olan geosiyasi fikir ayrılığını ilk dəfə açıq şəkildə tədqiq edir. O belə qənaətə gəlir ki, iki məktəbin nümayəndələri arasında dünyada ayrı-ayrı məqsədlər üçün tətbiq olunan hərbi güclə, onun səmərəliliyinə və etik normalara uyğunluq məsələsinə, bu tipli əməliyyatların dünyada arzu olunub-olunmamasına və sairəyə münasibətə ciddi fikir ayrılığı özünü göstərir. Müəllifə görə, avropaçılar ABŞ-in yeri geldi-gəlmədi güclətən etməsinə qarşı ya açıq çıxış edir, ya da sadəcə olaraq belə hərəkətləri qəbul etmirlər. Avropaçılar daha çox beynəlxalq hüquq normalarının diplomatik damışıqlar və omokdaşlıq yolu ilə tətbiqini istəyir və Kantin "Öbodi sülh" konsepsiyasına istinad edərək, dünyada sülh və əmin-amanlığın tərofdarı kimi çıxış edirlər. ABŞ geosiyasəçiləri isə əksinə, beynəlxalq hüquq normalarının pozulduğu yerde dərhal hərbi qüvvələrin tətbiqini tələb edirlər. Keyqanın fikrincə, hal-hazırda ABŞ və Avropa siyasetşünasları arasında geosiyasi və strateji fikir birliliyi demək olar ki, yoxdur və bu anlaşılmazlıq getdikcə dərinləşir. Avropa və ABŞ intellektualları həzirdə yalnız bir fikri təsdiq edirlər ki, onlar arasında ümumi strateji anlaşma mədəniyyəti çıxdan itmişdir. Avropaçılar ABŞ-in digər daxili qanunlarını da, məsələn, hor kəsin silah gəzdirməsini, ölüm hökmünün mövcudluğunu və s. möxsusi davranış normalarını da qətiyən qəbul etmirlər.²

1970-90-ci illerin ingilis-amerikan atlantik-mondialist nəzəriyyə mərkəzləri klassik geosiyası yanaşmaların metodoloji əsaslarının yəni şərhələrini də verməyo cəhd göstərmışlar. ABŞ tədqiqatçısı **L.Kristof** yeni metodoloji yanaşmaları dəyərləndirərək qeyd edirdi ki, "müasir geosiyasəçilər xəritəyə təbiətin insana bəxş etdiyini de-

² Кейгян Р. Сила слабости // Внешняя политика нового века. М., 2002, с.127-157.

yıl, təbiötin onu necə istiqamətləndirdiyini tapmaq üçün baxırlar".

Qərb geostrateqləri elmi-texniki tərəqqinin, xüsusən hərbi texnologianın müasir imkanları ilə klassik geosiyasi nəzəriyyə və qanunlar arasındaki koskin uyğunsuluqlardan çıxış edərək, klassik geosiyasının və geostrategianın köhnəldiyini və ciddi düzəliş ehtiyacı olduğunu nəzərə alaraq, yeni-yeni konstruksiyalar və layihələr təklif etməyə başlayırlar.

Müasir geosiyasi yanaşmalarla bağlı dolğun dəlillər irəli sürən tədqiqatlılarından biri de ABŞ geosiyasetçisi **A.P.Severski** olmuşdur. Onun geosiyası modelinə görə, dünya sənaye və hərbi gücünə uyğun olaraq iki böyük düşərgəyə – ABŞ və Sovet İttifaqına bölünmüştür. ABŞ dairəsi Qərb yarımkürəsinin böyük hissesini, SSRİnin dairəsi isə "Dünya adası"nın böyük hissesini əhatə edirdi. Bu güclərin hər ikisi, müəllifin fikrincə, Şimali Amerika və Avrasiya üzərində toxminən bərabər qüvvəyə malik idilər.

Texnoloji inkişaf hərbi sahədə və təhlükəsizlik problemlərinin tətbiqində yeni hərbi-strateji yanaşmanı, geosiyasətçilərdən isə bəhs olunan elmin əsaslarının yenidən işlənməsini teləb edir. Bu fikirlərin müəllifi olan ABŞ tədqiqatçısı **D.Debni** siyasi proseslər və coğrafi mühit arasındaki münasibətlərdə texniki amillərin rolu məsələsini ciddi tədqiq etmişdir. O yazırdı ki, geosiyasi höqiqətlər coğrafiya və texnologiya üçün fon rolunu oynayır. Bu fon əsasən forma verir, istiqamət müəyyənləşdirir və döyüş zamanı dağ silsilələrinin, körpülərin və istehkam tikililərinin orduya göstərdiyi təsiri müəyyən edir.

NATO hərbi strategiyası və geosiyasəti üçün texniki baxımdan qloballaşmanın səciyyəvi olduğunu vurgulayan D.Debni belə hesab edir ki, nüvə silahı vasitəsilə mühəharibədən çəkindirmə geosiyasının də hərbi texnologiya coğrafi amilləri üstələyir və dəyişir. Yəni əsas geosiyasi mövqelər, meyarlar və strateji dominantlıq təbii-coğrafi amillərə deyil, hərbi texnologiya ilə müəyyənləşir. Belə demək mümkünsə, nüvə əsri və texnologiyası təbii-coğrafi amillər üzərində

inqilabi qələbə çalır. Belə yanaşma, texnoloji amillərə qəti üstünlük vermə, əslində, klassik geosiyasının nəzəri mənbələrinin, sosial-siyasi strukturunun və coğrafi yanaşmalarının inkar edilməsi və onların rolu olmadan bu elmin inkişaf yolu ilə irəliləməsini təsdiq etmək demək idi.

Bixevoirist geosiyasət: İngilis-amerikan geosiyası məktəbinin digər bir qrupu Bixevoirist nəzəriyyə tolimindən çıxış edərək bəşəriyyətə beynəlxalq münasibətlərin daha liberal modelini təklif etmişdir. Müəlliflər Z.Bjezinskinin "xalqların şahmat lövhəsi üzərindəki mövcud yerinə və fərqli düzülüşünə" toxumadan müxtəlif iqtisadi, mədəni və hərbi-siyasi quruluşlara məxsus ölkələr v. v. ölkə qrupları arasındakı ayrıci sərhədləri sorbət şəkildə aşmaq qabiliyyətinə malik yeni, liberal münasibətlər təklif edirdilər. Liberal əlaqələrdə əsas üstünlük ideoloji və geosiyasi amillərə deyil, daha çox texniki amillərə, kütłəvi əlaqə kommunikasiyalarına və birləşdirici vasitələrə verilir.

"Liberal" bixevoirist məktəbin meydana gəlməsi son əsrədə dündə yaşılmış mühəhariba və münaqışların boşəriyyətə götürdüyü fəlakətlərin, mühəharibələrdə nümayiş olunmuş qeyri-insani davranışın və hərəkətlərin statistikasının yaradılması və elan olunması ilə bağlı olmuşdur. Bu nəzəriyyənin əsas məqsədi beynəlxalq münasibətlərin obyektiv qanunlarının və reallıqlarının öyrənilməsi və olduğu kimi bəşəriyyətə çatdırılması, dündə yaşılmış ikiqütbü bloklararası münasibətlərdən irəli gələn subyektiv maraq və hərəkətlərin, ziddiyətli yanaşmaların beynəlxalq münasibətlərin aparıcı meyllərinə çevrilməsi sxemlərinin açıqlanması idi.

Bixevoirist baxışları dəstəkləyən əksər alim və siyasətçilər İkinçi Dünya müharibəsindən sonra Qərb siyasi coğrafiyاسında beynəlxalq şəraitin geosiyası əksində ikiqütbügün bərpasına qarşı çıxırlar. Bəzi geosiyasətçilər dünyanın ikiqütbü sxemini qurmağa başlamışlar. Lakin nüvə-kosmos dövründə dünyanın iqtisadiyyatı və siyasətinin çoxqütbüülüyü və qarşılıqlı asılılığı artır.¹

¹ Haprov H.A. Göstərilən əsəri, s. 97.

Atlantizm, mondializm, konvergensiya, neomondializm və b. bu kimi ingilis-amerikan geosiyasi konsepsiyalırm *ümumi cəhəti* ondan ibarət idi ki, onların hər biri fərqli yol və vasitələrlə dünya xalqlarını, ayrı-ayrı millətləri, sivilizasiya və mədənliyət daşıyıcılarını vahid bir mərkəzdə birləşdirmək və ABŞ-in bu birlilikdə hegemon mövqeyini təmin etmək haqda düşünürdürlər.

Müasir Atlantist geosiyasının transformasiya olunmuş, dünyanın yeni geosiyası nəzəriyyə və yanaşmaları sırasında xüsusi diqqət cəlb edən digər nəzəriyyələri də mövcuddur.

Geosiyasi praqmatizm nəzəriyyəsi: Bu nəzəriyyə daha çox *geoiqtisadi mahiyyət* kəsb edir. Əsasında İngiltərinin keçmiş baş nazirlərindən biri olmuş **Henri Palmerstonun** (1784-1865) məşhur "İngilterənin daimi dostu yoxdur, daimi maraqları var" – ifadəsi dəyanan geosiyasi praqmatizm nəzəriyyəsi müasir dünya geosiyasının də, xarici siyasetin realist düşüncəsi kimi, dövlətin məxsusi praqmatik və egoist maraqlarının təmin olunmasında çox geniş tətbiq olunur. Geosiyasi eədəbiyyatda esasını ABŞ prezidenti **Vudro Vilsonun** qoyduğu *idealist nəzəriyyəyə*¹ tamam zidd olan bu fikir dövlətlərin dünyasının mövcud iqtisadi, sosial, əmək, enerji, noqlıyyat-kommunikasiya və digər cəhiyatlar uğrunda reallaşdırıldığı əbədi mübarizə məntiqinə söyklənir.

Geosiyasi praqmatizm torofdarları müasir beynəlxalq münasibətlərin bütün məsuliyyətini böyük dövlətlərin üzərinə qoyduğu kimi, dünyadan maddi və mənövi cəhiyatlarının bölünməsi, əmək ehtiyatlarının möhüm orası, yerloşma və yerdeyişmə strategiyasının müəyyənloşması və s. geostrateji məsələlərin planlaşmasında da onların rolunu xüsusi olaraq qeyd edirlər.

Hal-hazırda geosiyasi praqmatizm ABŞ-in dünya siyasetində, BMT Təhlükəsizlik Şurasının fəaliyyətində özünü göstərir. Həm

¹ Vilsonun nəzəriyyəsinə görə, dünyadan mövcud vəziyyəti, ölkələrəsi münasibətlər, münəqişli məsələlər kollektiv şəkildə Millətlər Comisiyəti torofindən həyata keçirilməli və ölkələrəsi münasibətlərin və planetar siyasetinin əsasını liberal deyərlər təşkil etməli idı.

BMT, həm də ABŞ dünyasının nizamı və dünyada baş verən mühüm proseslərin əsas iştirakçısı olmayı öz fəaliyyətinin əsası hesab edirlər.

Açıq (liberal-demokratik) cəmiyyət nəzəriyyəsi: Bu nəzəriyyə Avstriya mənşəli İngiltərə alimi, sosioloq **Karl Popper** (1902-1994) tərəfindən irəli sürülmüşdür. Popper Vyanada anadan olmuş, 1945-ci ildən Böyük Britaniyada yaşamış və London Universitetinin professoru olmuşdur. Müəllifin "Açıq cəmiyyət və onun düşmənləri" və başqa çoxsaylı kitablarında ilk defə açıq cəmiyyət ideyası irəli sürülmüş və onun xarakteristikası verilmişdir. Popperin açıq cəmiyyət nəzəriyyəsinin əsasında azad insan, onun şəxsi keyfiyyətləri və ideyaları dayanır.

Iqtisadi liberalizm nəzəriyyəsi: Bu nəzəriyyənin dünyada əsas yaradıcısı filosof **Fridrix Hayek** (1899-1992) olmuşdur. Avstriya mənşəli olan bu alim Böyük Britaniyada yaşamış və Nobel mükafatına layiq görülmüşdür.

Özünün məşhur "*Qanun, qanunvericilik və azadlıq*" adlı kitabında Hayek iqtisadi azadlığın və liberal iqtisadiyyatın üstünlüklerini təhlil edərək, məşhur nəzəriyyəsini əsaslandırmışdır.

Hayek hesab edirdi ki, keçmişdə insanların oxlağı və davranışları əsasən şəxsi mülkiyyət və ailə hissələri üzərində qurulurdusa, müasir insan bu döyerlərdən daha geniş bir ələmə daxil olaraq fəaliyyətinin əsasına iqtisadi inkişafı qoymalıdır. O hesab edirdi ki, insan iqtisadi cəhətdən azad olmadığı zaman siyasi cəhətdən də azad ola bilməz və ümumiyyətlə, azad ola bilməz. Şəxsi mülkiyyəti iqtisadi azadlığın əsasını hesab edən və onun təminatı sayan müəllif dünyada azad iqtisadi yarışı və rəqabəti insan fəaliyyətinin on dəyərli sahəsi hesab edirdi.

Etnomərkəzçilik nəzəriyyəsi: Bu nəzəriyyənin əsasını bir vaxtlar klassik rus mütəfəkkirleri qoymuş, sonrakı dövrlərdə isə Qərb ölkələrində bəzi geosiyasötçilər torofindən inkişaf etdirilmişdir. Xüsusən ruslar, Avrasiya məkanında yaşayan digər xalqlar və dövlətlər tərəfindən irəli sürülmüş "panslavizm", "pantürkizm", "panərəbizm", "panislamizm" və başqalarına oxşar nəzəriyyələr müasir dövrlərdə xristian dünyasında Avropa və ABŞ-da "panpravoslavizm", "panka-

tolisizm", "avromərkəzçilik", "atlantizm" və başqa cərəyanlar adı altında inkişaf etdirilmiş və bu gün də etdirilir. Bu nəzəriyyələrin eksoziyyətinin əsasında millətçi, etnik, dini ayırıcı ideyalar, yaxud "məxsusi üstünlük" fəlsəfəsi dayanır.

Vahid dünya iqtisadiyyatı: Bu nəzəriyyəni də İkinci Dünya müharibəsindən sonrakı dövrə Amerika Birləşmiş Ştatlarının mütəxəssisləri irolu sərmüşlər. ABŞ tarixçisi Corc Kennan antihitler koalisiyası üzvlərinin birgə fəaliyyəti ilə yaradılmış biləcək "*vahid dünya iqtisadi birliyinin*" əsasına hom sosialist, həm də kapitalist dünyasının ölkələrini cəlb etməyi düşünürdü. Kennan və onun tərəfdarları Marşal planı çərçivəsində 1947-ci ildə Qorbi Avropa ölkələrinə göstərdikləri iqtisadi yardımını və bunun nticəsində onlara ABŞ arasında yaratmışları münasibətləri Şərqi Avropanın sosialist düşərgəsinə də tətbiq etməyi təklif edirdilər. Onlar hesab edirdi ki, SSRİ və sosialist düşərgəsi ilə birbaşa mübarizə aparmaqdansa, onun iqtisadi strukturuna dəstək verərək liberallaşdırmaq və dünya iqtisadi sisteminə integrasiya etdirmək daha yaxşı olar. Nəzəriyyə müəllifləri bu yolla iki sistem arasındakı qarşılurmaları müəyyən qədər yumşaltmaq istəyirdilər. Nəzəriyyənin əsas məhiyyəti də məhz *qarşılurdan integrasiya yolu ilə yayınmaq* idi.

Dünya sistemi geosiyası məktəbi: Bu nəzəriyyə ABŞ alimi **İmanuel Vallerstayn** tərəfindən irolu sürülmüş və inkişaf etdirilmişdir. Onun nəzəriyyəsinə görə, dünyannı iqtisadi inkişafı son beşaltı osr ərzində əsasən bir neçə "*iqtisadi məkan çərçivəsində*" baş vermişdir. Bu əraziləri (məkanları) müəllif xüsusü "*iqtisadi dünya sistemi*" kimi səciyyələndirmiş və müvafiq nticəcə qıxararaq müasir dünya iqtisadi siyasetinin özünmoxsus konsepsiyasını təklif etmişdir.

Özünün "*Müasir dünya sistemi*", "*Kapitalist dünya iqtisadiyyatı*", "*Siyasi iqtisadi dünya*" və s. əsərlərində¹ Vallerstayn dünyannı iqtisadiyyatının inkişafının üç tipini göstərmiş və onların tarixi çərçivəsini müəyyən etmişdir. Bunlar müvafiq olaraq:

IV FƏSİL. XX əsrin ikinci yarısı və müasir dövrə Qərb ölkələrinin geosiyaseti

sadi inkişafının üç tipini göstərmiş və onların tarixi çərçivəsini müəyyən etmişdir. Bunlar müvafiq olaraq:

- mini sistem – ibtidai icma və ondan sonra gələn tayfa-qəbile inkişafı dövrü,
- dünya sistemi – feodalizm, ilkin kapitalizm dövründəki iqtisadi quruluşlar, buraya həm də hərbi-bürokratik rejimlərin, imperialist dövlətlərinin yaradığı iqtisadiyyat daxil idi. Burada əsas üsünlük kənd təserrüfatına verilirdi.
- kapitalist dövrünün mövcud iqtisadi dünyası – bunu müəllif dünya iqtisadi sisteminin əsası və hegemon dövrü adlandırırı.

Vallerstayn kapitalist iqtisadi sisteminin inkişafının son 400 illik tarixini araşdıraraq onun holland, ingilis və ABŞ dövrünü (mərhələsini) xüsusü vürgülamış və bir mərhələdən digərindən keçid üçün təxminən 200 ilə qədər zamanın təlob olunduğunu qeyd etmişdir. Hər bir dövr müəllifə görə, üç faza keçmişdir. Bunlar, birinci faza – dünya müharibəsi, ikinci faza – böyük dövlət hegemonluğu, üçüncü faza isə – iflasdır.

Müəllif holland dövrünü 1618-1672-ci illər, İngiltərə dövrünü 1792-1796-cı illər arasında göstərir. ABŞ dövrünü isə 1914-cü ildən başlayır.

Vallerstayn özünün dünya sistemi nəzəriyyəsi ilə həm də iyerarxiyalı struktur təklif edirdi. O, dünyadan vahid iqtisadi inkişaf sisteminə beynəlxalq münasibətlərin xüsusi subyekti kimi yanaşaraq, onu dövlətlərənəsi davranışa təsir edən amil kimi dəyərləndirirdi.

Sonrakı dövrə Vallerstayn nəzəriyyəsini rus iqtisadçısı N.D.Kondratyevin "*Dünya konyunktura dövrü*" adlanan nəzəriyyəsi ilə birləşdirərək, "*dünya siyasetinin uzun dövrləri adlı, yaxud liderlik dövrü*" nəzəriyyəsini təklif etmişdir.

Bu nəzəriyyədə geosiyasət dünya iqtisadiyyatının inkişafı ilə bağlanır və belə bir fikir əsaslandırılır ki, planetdə bu və ya digər dövlətin iqtisadi inkişaf dövrünün ifası ilə onun geosiyasi hegemonluğun dövrü də bitir.

¹ Wallerstein I. Geopolitics and Geoculture: Essays on the Changing World-system. Cambridge: Cambridge University Press, 1992; Yeno onun, The Capitalist World Economy. Cambridge, 1979; Yeno onun, The Modern World System. Cambridge, 1974; Yeno onun, The Politics of the World-Economy. Cambridge, 1984.

Həyati maraq zonaları nəzəriyyəsi: Yeni dövrün əsas geoiqtisi-sadi nəzəriyyələrindən biri də "həyati maraq zonası" adlanır. Bu nəzəriyyəni də amerikalı alımlar irəli sürmüş və ABŞ-in dünyadan bəlli bölgələrində təmsil olunan maraqlarının hor vasitə ilə qorunması-nı təklif etmişlər. Xüsusən, ABŞ tədqiqatçıları S.Koen, E.Hantin-qton və N.Spaykmenin əsərlərində ABŞ-in dünyada təmsil olunan iqtisadi, siyasi, hərbi, tohlükəsizlik və s. maraqlarının zonaları üzrə qruplaşdırılması və qorunmasının təmin olunması məsələsi irəli sü-rülür. Ölkənin həyati maraqlarının təmsil olunduğu zonalarda ABŞ hərbi bazalarının yerləşdirilməsi təklif edilir.

Şimal-Cənub geoiqtisadi nəzəriyyəsi: Bu nəzəriyyə müasir Qərb geosiyasının hor iki məktəbinin – Avropa və Atlantik cərəyanlarının nümayəndələri tərfindən geniş istifadə olunur. Nəzəriyyə tərofdarları dünyanın bəhs olunan iki qitəsinin üz-üzə qoyaraq, onların daxili və xarici parametrlərini müqayisə edir və müvafiq olaraq onların geosiyası və geoiqtisadi xarakteristikasını verirlər.

Bir qayda olaraq, geosiyası ədəbiyyatda Şimal – qayda-qanun, rəvan həyat və var-dövlətlə, Cənub isə – işsizlik, səfələt, münaqışə və qarşıdurma ilə eyniləşdirilir.

Şimal-Cənub nəzəriyyəsinin əsasında soyuq müharibə dövründən başlayaraq günümüze qədər davam edən sinfi mübarizə, kapitalist və sosialist dünyasına məxsus nəzəriyyəcilərin ideoloji qarşıluması da-yanmışdır. Bu nəzəriyyənin təbliğinə cəlb edilmiş geosiyasi institut-la-r da bəhs olunan ideoloji postulatlardan çıxış edərək qitə termini-ni geosiyasi anlamda istifadə etmişlər.

Şimal deyəndə, bir qayda olaraq həm o dövrə, həm də elə in-dinin özündə ABŞ, Kanada və Qərbi Avropanı nəzərdə tuturlar. Bu-ra bəzən, Yaponiya, İsrail, Avstraliya və Yeni Zelaniyani da aid edirlər.

Cənub deyəndə isə əsasən, Afrika qıtəsini, Hind okeanı sahili ölkələrini, Avrasiyani və Rusyanın böyük ərazilərini nəzərdə tuturlar.

Təkrar və məşğələ sualları

1. Kontinental geosiyasətin müharibədən sonrakı vəziyyətini xarakterizə edin.
2. XX əsrin 60-70-ci illərində Avropada kontinental geosiyasətin yeni inkişaf meylləri və xarakterik xüsusiyyətləri nədən ibarət idi?
3. Avropa geosiyasətinin humanistləşməsi meylləri: Albrext Haushoferin və onun müasirlərinin "antropoloji geosiyasi metodologiyası" klassik geosiyasi yanaşmalarından nə ilə fərqlənirdi?
4. H. Fleyqin "Geosiyasi miras" nəzəriyyəsinin mahiyyəti nədən ibarət idi?
5. "Birləşmiş Avropa" geosiyası konsepsiyasının meydana gəlməsi və inkişafı haqqında nə bilirsınız?
6. "Yeni həyati məkan" və onun Avropadakı tərofdarlarının baxışları haqqında danışın.
7. "Daxili (tətbiqi) geosiyasət" nəzəriyyəsinin mahiyyəti və yaradıcıları haqqında nə bilirsınız?
8. "Sivilizasiya geosiyasəti", "Elektoral çağırış", "Mediatik imic" konsepsiyalarını və onların yaradıcılarının idəyalarını şərh edin.
9. Avropada "Yeni sağlar"ın əsas idəyalarını və "Böyük Federal imperiya" nəzəriyyəsinin mahiyyətini açıqlayın, sağların anti-atlantik siyasetə alternativlərini, Lohauzenin, K.Terracanonun geosiyasi fikirlərinin oxşar və forqlı cəhətlərini araşdırın.
10. Avropanın müasir geosiyası nəzəriyyə və cərəyanları haqqında (iqtisadi aləm, dördüncü dünya, tarixi inkişaf, modernləşmə və yeni Avropa konsepsiyaları), J.Attalinin "Yeni dünya" nəzəriyyəsi haqqında nə bilirsiniz? Müasir ingilis-amerikan geosiyası məktəbinin əsas xarakteristikası nədən ibarətdir?

11. Bu məktəbin əsas müasir nəzəriyyələri və onların yaradıcıları haqqında nə bilirsiniz?
12. "Atlantizm" geosiyasi nəzəriyyəsi və H.Kissincerin "Bütöv birlik" konsepsiyası və humanist geosiyasi fikirləri haqqında nə bilirsiniz?
13. S.Koenin "Regionalizm" konsepsiyası və geosiyasi fikirləri nödön ibarət idi?
14. S.Hantinqtonun "Neomondializm" doktrinasının mahiyyətini şörh edin.
15. "Mondializm" geostrateji nəzəriyyəsinin yaranması və inkişafı haqqında nə bilirsiniz?
16. Əsas neomondialist nəzəriyyələrinin – "Konvergensiya", "Tariixin sonu", "Yeni dünya nizamı"nın və onların yaradıcılarının geosiyasi fikirlərinin mahiyyətini şörh edin.
17. Z.Bjezinskinin "Yeni dünya nizamı" konsepsiyasında Avrasiya və postsovjet məkanı haqqındaki fikirləri şörh edin.
18. Müasir ABŞnın digər geosiyasətçiləri və onların fikirləri; bixevirist, açıq cəmiyyət, iqtisadi liberalizm, etnomərkəzsilik, vahid dünya geoiqtiqadiyyatı, dünya sistemi, həyatı maraq və s. nəzəriyyələri haqqında nə bilirsiniz?

V FƏSİL

RUSİYA GEOSİYASƏT MƏKTƏBİ: FORMALAŞMASI, NƏZƏRİ MƏNBƏLƏRİ, XARAKTERİK XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS KONSEPŞİYALARI

Rusiya geosiyasət məktəbi Qərbi Avropa ölkələrindəki və ABŞ-dakı məktəb və cərəyanlar kimi bu ölkənin tarixi inkişafına, geosiyasi strukturunun formallaşmasına və dünyada baş verən geosiyasi proseslərə müvafiq olaraq yaranmışdır. Rusiyada geosiyasi düşüncə mərkəzlərinin meydana gəlməsində IX əsr dövləti Kiyev dövlətinin yaradılması, X əsr də xristianlığın qəbulu, XIII-XV əsrlərdə xarici ölkələrlə aparılan müharibələr, XVI-XIX əsrlərdə Bizans imperiyasının süqutu və mərkəzləmiş Rus dövlətinin yaranması, bunun ardınca yeni-yeni müstəmləkələr hesabına ölkənin ərazilərinin genişlənməsi və Rusyanın Avrasiyanın aparıcı imperiyalarından birinə çevrilməsinin mühüm rolü olmuşdur.

Rusyanın geosiyasət cərəyanları və məktəbləri fəaliyyət göstərdikləri bütün dövrlərdə ölkələrinin dünyanın geosiyasi strukturundakı rolu və yeri ilə bağlı müxtəlif nəzəriyyələr, konsepsiya və doktrinalar irəli sürmüş, bu dövləti dünyanın əsas geosiyasi oyunçularından birinə çevirmək məqsədilə ciddi cəhdələr göstərmişlər.

Geosiyasətin rus məktəbinin nümayəndələri qədim dünya və orta əsrlərin planetar nəzəri mönbələrindən bəhrələnməklə yanaşı, öz məxsusi geosiyasi konsepsiyalarını da yaratmışlar. Geosiyasət bu ölkədə də başlangıçını coğrafiyadan, humanitar və təbiət elmlərindən götürürək bir çox digər elmlərin tərkibində, müxtəlif cərəyanların çörçivəsində, fərqli adlara altında inkişaf etmişdir.

Rusiyada dövlət quruculuğu bir qədər geç başladığı üçün onun

geosiyasi tədqiqatlarının tarixşunaslığı da son orta əsrlər dövründən irəli getmir.

Rusiya geosiyasətinin klassikləri xarici tarixşunaslıqda Şərqi-Avrasiya cərəyanına aid edilərək ayrıca tədqiq olunmuşlar. Bu məktəbin həm XIX əsr qədərki, həm klassik, həm də müasir geosiyasətinin ən görkəmli nümayəndələri dünya geosiyasət elminin əsas mənbələri sırasına daxil edilərək planetar səviyyədə öyrənilmişdir.

5.1. Rusyanın orta əsr və yeni dövr geosiyası cərəyanları və ideyaları

Rusiyaya aid ən qədim yazılı mənbənin tarixi texminən XII əsrdən başlayır. Belə mənbələrdən indiye qədər elmə məlum olanları yalnız XII əsrə aid olduğu güman edilən "Keçmiş illər haqqında povest" və "İgor polku haqqında dastan"dan ibarətdir. Hər iki mənbə geosiyasi anlamda ciddi qaynaq hesab olunur və rusların o dövrkü geosiyası düşüncələrinin bəzi cizgilərini əks etdirir. Bu kitablarda ətraf ərazilərin və qonşu xalqların işgali, böyük məkan ideyalarının təbliği, rusların qonşuları, ətraf yerlərin əhalisi və coğrafiyası haqqında məlumatlar əksini tapmışdır. Hər iki mənbənin əsas ideyası özgə torpaqlarının işgali və həmin ərazilərdə möhkəmlənmək, məskunlaşmaqdan ibarət idi.

Ümumiyyətlə, başlangıç mənbələrdən də göründüyü kimi, bütün dövrlərdə **ərazi faktoru**, qonşu torpaqların əla keçirilməsi, mümkin qədər daha çox əraziye və böyük məkanlara sahib olmaq rus tarixinde və geosiyasətində həmişə höllədici amil hesab olunmuşdur. Rusların sonrakı dövrlərə aid geosiyasət mütəfəkkirləri də milli ideyanın və milli vezifələrin əsasına bir qayda olaraq ya məkan, ya da ki, dini missionerlik məsələsini qoymuşlar. Görünür, Rusyanın ərazi cəhətdən dönyanın ən böyük dövləti olması və orta əsrlərdən başlayaraq pravoslav xristian dünyasının əsas mərkəzi sayılması da bu əl-

V FƏSİL. Rusiya geosiyasət məktəbi: formalasması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

kənin və onun geosiyasətçilərinin milli kodu ilə bağlı olmuşdur.

Rusiya dövlətinin bütün dövrlərdəki geosiyasi fəaliyyətinin təhlili göstərir ki, bu ölkə dönyanın digər müstəmləkəci (məsələn, Hollandiya, İngiltərə, Fransa və b.) imperiyalarından ciddi şəkildə fərqlənmişdir. Qərbi Avropanın İngiltərə, Fransa, Hollandiya kimi müstəmləkəci dövlətlərini Şərqi dövlətlərindən iri su hövzələri – okean və dənizlər ayırdı; metropolianın sosial-iqtisadi strukturu, dövlət quruluşu və idarəcilik sistemi müstəmləkələrdən ayrı, müstəqil şəkildə töbii axarında inkişaf edirdi. Rusiya imperiyasında isə müstəmləkələr heç bir su hövzəsi olmadan birbaşa metropoliya ilə qovuşur, vahid coğrafi-ərazi məkanında birləşirdi. Bu fərqə görə rusları həmin imperiyalar kimi, işgal etdiyi oraziləri tökcə müstəmləkə, yaxud yarımmüstəmləkə kimi istismar və istifadə etmək deyil, həm də onları tərkibinə qataraq məskunlaşdırmaq, bu orazilərdə dilini, dinini və mədəniyyətini geniş yayaraq, yerli əhalini tödricən assimiliyasiyaya məruz qoymaq daha çox məraqlandırır. İşgal edilmiş orazilərdə yerli və gəlmələrin dil, dini, mədəni vərliliyi, tarixi taleyi toqquşurdu. Bu da, bir qayda olaraq, hakim və çoxsaylı rusların qəlobəsi ilə yekunlaşır. Əlbəttə, dili, dini, tarixi və mədəniyyəti ilə seçilən, formalasmış bütöv xalqları, millotları milli kökündən, mədəniyyətindən və mentalitetindən tökcə zor gücünə ayırmak o qədər də asan məsələ deyildi. Odur ki, ruslar işgal etdikləri məkanlarda dini və missionerlik fəaliyyətini genişləndirdilər. Görkəmli rus filosofu N.A.Berdyayevin fikri ilə ifadə etsək, möşətin hər bir taleylüklü məsələsində qəlobəni maddi deyil, monovi güclə əldə etmek, bütün dünyaya hakim kəsilmək olar. Odur ki, hər şeydə Allahın hökmünə istinad etmək lazımdır.¹

Panpravoslav ideya cərəyanı: Kiiev dövlətinin xristianlığı qəbul etməsi şərqi slavyanlarının, o cümlədən rusların sonrakı mədəni və geosiyasi inkişafının istiqamətini və taleyini müəyyən etdi. Osmanlılarım 1453-cü ildə İstanbulu – Şərqi Roma imperiyasının mər-

¹ Бердяев Н.А. Сульба России. М., 1990, с.193-196.

kəzini ələ keçirərək Bizansı süqtə ugṛatması və törki-məkan etməsi isə ruslar üçün göydöndüşmə fürsət yaratdı və ciddi şökildə onların işinə yaradı. Bizans imperiyasının süqtə pravoslav Rusiyasının gələcək geosiyası və mədəni fəaliyyət hədəflərində bozi döyişikliklər etdi. Moskva knyazları mərkəzləşmiş rus dövləti yaratmaq istiqamətdəki sonrakı fəaliyyətlərini artıq həm də pravoslav Bizansın varisi kimi, xristianlığın inkişafı üzərində davam etməyə başladılar.

XVI əsrdən Rusiyada *panpravoslav missiyası* – “**Moskva üçüncü Romadır**” – geosiyası ideyası meydana atılır. Rus pravoslav kilsəsinin rəhbərləri Bizansın hakimiyəti altında çıxandan sonra artıq özlərini “bütün pravoslav mədəniyyətinin daşıyıcıları olan xalqların maraqlarının tominatçısı” kimi göstərməyə başlayırlar. Az sonra Moskva knyazı III İvanın sonuncu Bizans imperatorunun qardaşı qızı ilə nikaha girməsi “rusların xristian dünyasındaki etibarını” bir qədər də artırır. Doğrudur, bizanslılar da bu qohumluqda Moskvani əvvəlki kimi dini təsirləri altına qaytarmaq istoyardılar.¹ Lakin Moskva knyazları bu qohumluqdan məqsədi üçün istifadə edərək özlərini Bizans müqəddəslərinin davamçısı elan etdilər. Beləliklə, rəsmi knyazlıq mərasimi həm də dini tacqoyma ilə müşahidə olunmağa başlayır. Bu da artıq rus çarına tamamilə yeni – müqəddəslilik statusu yaradaraq Bizans imperatorlarının əvvəller icra etdiyi vəzifələri müəyyən mənənə icra etmək “hüququ” verirdi. Məhz elə bu dövrdən rus çarları bütün ətraf pravoslav ərazilərin müqəddəs rəhbəri kimi təqdim olunur və onların maraqlarının müdafiəçisi qismində çıxış etməyə başlayırlar.

Pravoslav ideyası altında Moskva tədricən öz ətrafında parçalanmış rus knyazlıqlarını birləşdirir və gələcək geosiyasi fəaliyyətini müəyyən edir. Panpravoslav ideyası Rusyanın klassik geosiyası cərəyanı kimi inkişaf etməyə başlayır. Rusiya imperiyası genişləndik-

¹ Bəhs olunan dövrə rus pravoslav patriarxlığı Roma papalarının osmanlılara qarşı mübarizə məqsədilə yaradığı və bütün xristianlıq mərkəzlərini qoşmağa çalışdığı antitürk “Florensiya Uniyasından” çıxdığını boyan etmişdi.

cə panpravoslav missionerliyi işgal olunmuş ərazilərdə öz fəaliyyətini genişləndirir, müxtəlif slavyan və digər xalqları – serbləri, bolqarları, yuqoslavlari, ruminları Osmanlı imperiyasının işğalı altından azad etmək bəhanəsi ilə öz tərəfində çökərək ətrafında birləşdirməyə çalışırıd.

Tədqiqatçılara inдиyo qədər bollı olan və panpravoslavlılığı eks etdirən ən qədim rus mənbəsi Pskov iqtumeni **Yelcazarovun Filofey** monastırına yazdığı məktub hesab olunur. Məktubda qeyd olunur ki, bütün xristian çarlıqları müqəddəs kitabə uyğun olaraq belə qərara گəldilər ki, bundan sonra *Rus knyazlığının strafında birləşəcəklər*. Çünkü artıq iki Roma iflasa uğramışdır, üçüncüü (*Moskva nəzərdə tutulur – D.H.*) fəaliyyət göstərir, dördüncüü isə daha heç zaman olmayıacaqdır.²

Qərbçılık və Slavyanofillik (Slavyanopərostlik): Rusiya imperiyasında XIX əsrin əvvəllərindən başlayaraq daha geniş yayılan geosiyasi cərəyanlar dünyadakı geosiyasi maraqlar, hədəf və istiqamətlər üzərində qurulmuş *Qərbçılık* və *Slavyanofillik* idi.

Görkəmlı rus filosofu və ilahiyyatçı alimi V.V.Zenkovski hesab edirdi ki, Böyük Fransa inqilabı və Napoleonun 1812-ci il müharibəsindən sonra Rusiya tədricən Avropaya ayaq aćmağa və bu geosiyasi məkanın xalqları ilə münasibətlər qurmağa başlayır. Müəllif hesab edirdi ki, məhz bu iki hadisə Rusiyada qərbpərostlərin və slavyanofillərin meydana gəlməsinə səbəb olmuşdur.³

Məsələ burasındadır ki, qərbçılər və slavyanofillər tamamən bir birinin əleyhinə fəaliyyət göstərən geosiyasi cərəyanları idi. Krim müharibəsinin gedişində, xüsusun 1854-cü ildə Qərb dövlətləri və xalqlarının Osmanlı imperiyasının torosından çıxış edərək Rusiyani biabırçı şəkildə möğlubiyyətə ugṛatması bu ölkənin daxilində anti-qərb əhval-ruhiyyəsinin güclənməsini və slavyanofiliçi cərəyanlarının yaranmasına səbəb olmuşdur. Hər iki geosiyasi cərəyan tərəfdar-

¹ Дергачев В.А. Göstərilən əsəri, s. 282.

² Зенковский В.В. Русские мыслители и Европа. М., 1997, с. 38.

ları Rusyanın gələcək inkişafı ilə bağlı özlərinin fərqli geosiyasi nəzəriyyələri ilə çıxış edirdilər.

Qərbçilik geosiyası cərəyanının Rusiyadakı tərəfdarları əsasən dövrün təhsilli və dünyagörüşü alım və ziyalıları hesab olunan **A.İ. Gertsen, K.D.Kavelin, N.V.Stankeviç, N.P.Oqaryov**, müəyyən mənada **Q.Belinski, S.Turgenev** və başqları ididir. Sonrakı dövrde onların sırasına, həftə dövlətə qarşı çıxan dekabristlər də qoşulmuşdurlar.

Qərbçilər hesab edirdi ki, Rusiya insan azadlığı və tərəqqisinin, ümumdünya sivilizasiyasının inkişafı yolu ilə gedərək bu dəyərlərin yaradıcısı və öncülü olan Qərbi Avropa ilə birgə hərəkət etməlidir. Onlara görə, Rusyanın Qərbəndən fərqlənən və özünəməxsusluğunu ilə seçilən keçmiş tarixi inkişafı I Pyotr tərəfindən dayandırılmış və Qərbe, ümumi sivilizasiyaya doğru bir istiqamət almışdır. Onlar Pyotrunu bu siyasetini dəstəkləyərək belə hesab edirdilər ki, Rusiya tezliklə "geridə qalmış patriarchal Asiyaçılıq" imicindən xilas olaraq bəşəri sivilizasiya istiqamətində hərəkət edəcək və etməlidir.

Qərbçiləri forqləndirən əsas olamotlordan biri da onların içtimai, sosial və milli yönünlü ideyalarda çıxış etməlor, fransız "utopik sosialistlərinin" (Sen Simon, Şarl Furye və başqlarının) sosial, Hegel, Fixte və başqa alman milli-sosialistlərinin "üstün milli dövlət" düşüncələrini bölüstmələri idi. Bunun əynəni sübutunu qərbçi cərəyanın fəal tərəfdarlarından olan Belinskinin silahdaşı Bottkinə yazdığı məktubdan da görmək olar. O yazırdı ki, indi məni Rusiyada daha çox ideyalar ideyası hesab etdiyim sosializm düşündür.¹ Göründüyü kimi, qərbçilər o dövrə ümumavropa sivilizasiyası ilə yanaşı, həm də "utopik milli sosializm" ideyalarını təbliğ edirdilər.

"Slavyonofillik" cərəyanını Rusiyada əsasən dövrün "millətçi-vətənpərvər" hərəkat tərəfdarları olan **A.S.Xomyakov, Kiriyevski qardaşları, Aksakov qardaşları və Y.F.Samarin** təmsil edirdi.

Slavyonofillik ideyaları rus geosiyasında özünün geniş tədqiqi-

¹ Исаев И.А., Золотухина Н.М. История политических и правовых учений России XI-XX вв. М., 1995, с. 258.

ni bu cərəyanın əsas tərəfdarlarından olan **V.İ.Lamanskinin** "Asiya, Avropa materikinin üç dünyası" adlı (1916) əsərində əksini tapmışdır. Lamanski hesab edirdi ki, planetdə başqa sivilizasiya ocaqları ilə yanaşı vahid ümumslavyan mədəniyyəti və şüuru da mövcuddur və bu reallıq Avropada ümumalman sürüruna qarşı istifadə olunmalıdır. O təklif edirdi ki, slavyanlıq vahid bir prinsip və ideya kimi bütün Avropaya qəbul etdirərək, Avrasiyanın əsas aparcı geosiyası ideyalarından birinə çevirmək lazımdır. Onun fikrinə, *Rusiya imperiyası Mərkəzi Asyanın ərazilərini tərkibində birləşdirməklə və alternativ ideya ortaya qoymaqla Avropada ən geniş yayılmış və ən çox inkişaf etmiş roman-alman dünyasına və dünyagörüşünə qalib gələ bilər*. Lamanski Rusiya və Avropa sivilizasiya məkanları arasında Asiya mədəniyyətini ayrıca götürürdü və buranı "*köhnə, dağılmaqdə olan bir dünya*" kimi dəyərləndirirdi.¹

Slavyanofillər düşünürdülər ki, ümumiyyətə, "boşori sivilizasiya anlayışı" boş ideyadan başqa bir şey deyildir. Hər bir ölkə və xalq özünün məxsus mədəniyyətinə malikdir və strafdakı yaxın xalqlarla birgə "ümumi sivilizasiya" təşkil edir. Bu cərəyanın tərəfdarları qərbçilərin əksinə olaraq I Pyotrun Rusyanın milli mentalitetinə zorba vurdduğunu, tamam fərqli mədəniyyət, mentalitet malik olduğu halda onu zorla avropalaşdırğıını, Qorb dəyərləri ilə yerli adot-onənələri qarışdırığı və s. iddia edərək, onun Rusiyada həyata keçirdiyi islahatları köskin tənqid edirdilər. Slavyanofillərin on fəal rus millətçi ideoloqlarından olan **Xomyakov** yazırı ki, Rusiya millətüstü, xristian, pravoslav ideyasının daşıyıcısı olaraq hamidən çox mənəvi və dini fəaliyyət göstərməyə möhkəmdir. Onlar hesab edirdilər ki, Rusiya öz yolu ilə gedərək Avropanın xristian əhalisinə pravoslavlığı təbliğ etməli və onları ümumslavyan sivilizasiyası ətrafında birləşdirməlidir.

Qərbpərstlər və slavyanofillər arasında Rusyanın gələcək inkişafı ilə bağlı fərqli ideyalar, XIX əsrin sonu – XX əsrin əvvəllərin-

¹ Исаев И.А., Золотухина Н.М. Госторилон осори, с. 259-260.

də Rusiyada başqa ad altında davam etdirilmişdir. Bunlar xalqçılar və marksistlərlə smenavexovçular (bu cərəyan tərəfdarları bolşevik inqilabı ərefəsində Rusiyani törk etmiş və mühacirətə yollanmış oks-inqilabçılardan ibarət idi) arasında aparılırdı. Sonralar smenavexovçular Praqada və Parisdə məskunlaşaraq rus dilində "**Smena Vex**" adlı jurnal da təsis etmiş və avrasiyaçılar adı altında fəaliyyət göstərməyə başlamışdır. Əslində, indiki müasir Rusiyada da bu ideyalara oxşar qorbçılər və anti-qorbçılər adlandırılan geosiyası cərəyanlar fəaliyyət göstərməkdədir.

Panslavizm və anti-panslavizm cərəyanları: Rusiya slavyanofillərinin bir qrupu XIX əsrin ortalarında dünya slavyanlarının maraqlarının və təhlükəsizliyinin qorunması, onların vahid ideya ətrafında və sivilizasiya tərkibində birləşdirərək beynəlxalq aləmdə, Avropana digər qeyri-slavyanlarla mübarizədə vahid mövqədən çıxış etməsini hədfləyən *Panslavizm geosiyası cərəyanını* yaratmışlar.

Rusyanın Osmanlı imperiyasına qarşı mübarizəsi və Krim müharibəsi ərefəsində həmin cərəyan daha da güclənmİŞdi. Rusiyada bu cərəyanın əsas rəhbəri geosiyasətin sivilizasiya yanaşması nəzəriyyəsinin banisi hesab olunan **Nikolay Yakovleviç Danilevski** (1822-1885) idi. O öz əsərlərində Rusiyani bütün slavyan xalqlarının milli və dini maraqlarının ifadəcisi kimi təqdim edir, onları bu dövlətin ətrafında birləşməyə və birgə mübarizə nəticəsində Osmanlı hökmranlığından xilas olmağa çağırırdı.¹

Panslavizm cərəyanın kökləri XVIII əsrin sonu – XIX əsrin əvvəlörünə gedib çıxırı. O dövrde Osmanlı imperiyasına qarşı mübarizə zəminində müxtəlif slavyan və başqa xalqları təmsil edən bir qrup düşüncə adamları – bunların sırasında çex, xorvat, serb, rumın, bolqar və digər millətlərin nümayəndələri bir araya gələrək geniş müzakirələr keçirirdilər. Çexiyanın məşhur alimləri və milli azadlıq hərəkatının rəhbərlərindən hesab olunan **Pavel Şafarik** (1795-1861) və **Yosef Dobrovskiy** (1735-1829) bu tədbirlərdə ilk dəfə pansla-

vizm ideyalarını irolı sürmüşlər. Bunun da əsasında sonralar bəhs olunan geosiyasi cərəyan yaranmışdır. Onun üzvləri Habsburg imperiyasının tərkibində slavyanların almanınşdırılmasına və Osmanlı tərəfindən işğal edilən orazilərdə istismarına qarşı səslərini qaldıraraq panslavizm mübarizəsi başlamışlar.

Sonrakı illərdə panslavizm "illirizm" adı altında Serbiya və Xorvatiyada ictimai xadimlər – **Lyudvit Qaye** (1809-1872), tarixçi **Sakinski** (1816-1889) tərəfindən geniş yayılmış və bunun Cənubi Slavyan torpaqlarını əhatə etmişdir. Bu cərəyanın tərəfdarları "Böyük İlliriya" adlı slavyan dövlətini özlərinin idealı hesab edir, alman və türkərin hakimiyəti altında olan slavyanları azad edərək vahid İlliriya dövləti yaratmaq haqqında düşünürdürlər.

Panslavizm cərəyanı içərisində **rusofil** xətti xüsusi fərqlənirdi. Bu xəttin tərəfdarları "prorus" ideyalarını irolı sərərok bütün slavyanları Rusiyanın ətrafında birləşməyə dillərini, mədəniyyətlərini onunku ilə eyniləşdirməyə cəhd edirdilər. Bu cərəyanın N.Y. Danilevskinin rəhbərlik etdiyi Rusiya nümayəndələrindən başqa Serbiyada **Vuka Karadjic**, Çernoqoriyada **Petr Neqoşa** və başqa ölkələrdə də xeyli tərəfdarı var idi.

Rusofobiya ideyasının tam oksini tolqın edən başqa bir "**anti-panslavizm**" cərəyanı "**mütlaqiyətçilər**" adlanırdı. Bu cərəyanın əsas tərəfdarı o dövrün məşhur rus diplomati **A.M.Qorçakov** idi. Qorçakov həm qorbçılərin, həm də slavyanofillərin bəzi ideyalarını qəbul edir, onların digər təkliflərini qeyri-real və şisirdilmiş hesab edirdi. Onun fikrincə, rus missionerliyinin və qorbçılık ideyalarının tarixin müəyyən məqamlarında və konkret məkanlarda tətbiqi taktikası düzgün seçilərsə, "mütlaq nəticə" əldə etmək olar. O, Rusyanı həm Avropana, həm də Asiyada görür, həm avropalaşmanı, həm də milli özüñeməxsusluğun qorunmasını təlqin edirdi.

Qorçakovun ideyalarını sonrakı dövrə, bir qədər başqa formada **K.N.Leontyevin** başlığı ilə digər "**anti-panslavistlər**" davam etdirmişlər. Bu cərəyan tərəfdarları bütün slavyanların vahid mərkəz-

¹ Данилевский Н.Я. Россия и Европа. М., 1991.

də birləşməsini və vahid slavyan dövlətinin yaradılmasını Rusiya imperiyasının süqutunun başlanğıçı kimi döyərləndirirdilər. Onların fikrincə, Rusiya imperiyasının yalnız slavyanlardan təşkil olunması onun ümumdünya ruhunu məhv edər, Avrasiya və dünya sivilizasiyasına yolunu bağlayardı. Leontyev rusofilliyyi "panslavizmin romantikası" adlandıraqla qeyd edirdi ki, rus imperiyası Avrasiyanın daha böyük ərazilərini və daha böyük xalqlarını tərkibinə qataraq Qərbi Avropana doğru inkişafını davam etdirməlidir.¹

Göründüyü kimi, Rusyanın gələcək inkişafı, Qərb, yaxud Şərqi inkişaf yönümüne üstünlük verilməsi, rus ideyası və onun təbliğ, sivilizasiyalara rəsəd münasibətlərdə rus-slavyan birliyi və Avrasiyalıq, xristian missionerliyi və Rusiya, dövlət və onun idarəciliq məsələləri və s. coxşayı geosiyasi ideyalar bəhs olunan dövrdə rus aydınlarının və geosiyasətçilərinin diqqət mərkəzində idi.

5.2. Rus geosiyasətinin mənbələri və klassik geosiyasi nəzəriyyələri

"Sivilizasiya yanaşması" nəzəriyyəsi: Rus geosiyasi məktəbinin formalaşması, əsas nəzəri mənbələrinin yaradılması və sonrakı inkişafına on çox təsir göstərmiş geosiyasətçi mütefəkkirlər sırasına XIX əsrlərdə yaşamış və fəaliyyət göstərmiş, klassik geosiyasətin "Sivilizasiya yanaşması" nəzəriyyəsinin banisi, bir çox geosiyasi anlayışlarının və nəzəriyyələrin yaradıcısı, məşhur "Rusiya və Avropa" (1868) kitabının müəllifi **Nikolay Yakovleviç Danilevskini** (1822-1885) aid etmek olar.

Danilevski ilk dəfə dünyadan geosiyasi həyatında baş vermiş planetar hadisələrin kökündə ona qədərki geosiyasətçilər tərəfindən iddia olunduğu kimi, ayrı-ayrı dövlət və xalqların, millətlərin deyil, vahid sivilizasiya daşıyıcısı olan, iri mədəni və dini cəmiyyətlərin dayandığını sübut etməye çalışmışdır. Müəllif dünyada özünəməxsus

¹ Исаев И.А., Золотухина Н.М. Gösterilən əsəri, s.258-260.

sivilizasiya birliyi ilə fərqlənən cəmiyyətləri "tarixi tip" adlandıraqla təsnif etmiş, onların yaranması və inkişafının qanuna uyğunluqlarını tədqiq etməyə cəhd göstərmişdir.¹

Danilevskiyə görə, uzun müddət vahid orazidə yaşayan, ümumi dili, mənəvi-psixloji və siyasi birliyi olan insan cəmiyyətləri (tarixi sivilizasiya tipləri) planetdə baş verən on mühüm hadisələrin, yaşanan proseslərin əsas hərəkətverici qüvvəsini təşkil edir.

Danilevski insanlığın yaranışından başlayaraq – XIX əsrə qədər planetdə mövcud olan bütün sivilizasiyaların (tarixi tiplərin) təsnifatını vermiş, onları artıq sıradan çıxmış iki sivilizasiya (Peru və Meksika sivilizasiyası nəzərdə tutulur) daxil olmaqla on üç tipə ayırmışdır. Bunların sırasına misir, çin, semit (assur-babil-finikiya), hind, iran, yəhudü, yunan, roma, arəb (yeni semit), avropa (alman-roman), slavyan tipi daxil idi. Danilevskinin fikrincə, bu tiplərin hər biri mədəni səviyyəsinə uyğun cəmiyyət və icimai sistem yaratmış və onlar arasındaki siyasi, mədəni, psixoloji inkişaf fərqi daim qalacaqdır.²

Danilevski sivilizasiyaların forqləndirici meyarnı göstərməklə yanaşı, həm də onların inkişafının beş əsas qanunu təqdim etmişdir. Bu qanunlara o, vahid dil birliyini, siyasi müstəqilliyi, qarşılıqlı təsiri, müxtəlif etnik köklərin birləşməsini və tədrici inkişaf mərhələsini aid edirdi.

Danilevski, görünüşü kimi, sivilizasiya tiplərini vahid məkan çörçivəsində, daxili qanunları ilə daimi inkişaf edən və dəyişən canlı organizm kimi təqdim edirdi. O, dünya ərazilərinin-məkanların sivilizasiyalar tərəfindən məskunlaşdırılması da qanuna uyğun və davamlı proses kimi qəbul edirdi.

Danilevskinin geosiyasi konsepsiyasında *məkan anlayışı* təkcə yaşayış orazi, insan üçün həyatı resurs verən torpaq deyil, *vahid sivilizasiya daşıyıcısı olan, milli inkişaf və təşəbbüs yaradan, vətənpərvərlik hissi aşlayan və s. mənəvi hissələr oyadan məkan kimi təqdim edildi*.

¹ Данилевский Н.Я. Россия и Европа. М., 1991 // Геополитика: Антология. М., 2006, с. 710-711.

² Василенко И.А. Gösterilən əsəri, s.139-146.

O xəbərdarlıq edirdi ki, əgər məkanın əhalisi milli sivilizasiya dəyərlərindən və köklərindən qoparsa, bu ciddi tarixi tohlükə yaradır. Yox, əgər məkan məxsusi milli və qururverici digər döyörkələrə yaşayırsa, o zaman əhali təşəbbüsü, nizamlı vətənpərvərliyi ilə bu məkanın bütün tohlükələrdən qoruyacaqdır. Bəzi rus tədqiqatçıları hesab edir ki, Danilevskinin bu geosiyasi fikri Rusyanın İsvəçlə, Polşa və Napoleonla, Hitler Almaniyası və başqa müharibələrdəki qələbələri zamanı təsdiqini tapmışdır. Yəni qələbənin əsas meyari rus vətənpərvərliyinə əsaslanan xalq təşəbbüsü olmuşdur.

Danilevskinin slavyan sivilizasiyasının xarakteristikası və gələcəyi ilə bağlı özünəməxsus geosiyası yanaşması var idi. O hesab edirdi ki, planetdə mövcud olan – Avropa, ABŞ və slavyan birliyinə məxsus üç sivilizasiya tipi və onlar arasındaki tarzlı dünyaniñ gələcək tarixini və inkişafını müyyəyən edəcəkdir. O bütün slavyan xalqlarını bir mədəni tipə aid edərək, onların birləşməsinin və paytaxtı keçmiş Bizansın mərkəzi – Konstantinopol olmaqla (o bu şəhəri Carqrاد adlandırrırdı) vahid dövlət yaratmasının zorurılılığını qeyd edirdi. Lakin Danilevski nədənse türkləri və onların yaratdığı böyük Avrasiya geosiyasi reallığını tamamilə və qəsdən inkar edirdi. Hətta onun tarixi tiplərində Rusiyani və bəşəriyyəti uzun müddət səkəkədə saxlamış türk sivilizasiyasının və etnosunun adı belə xatırlanmırırdı. Bu, Danilevskinin türklərə nifratinin göstəricisi idi.

Danilevskinin geosiyasi nəzəriyyəsinin Rusiyadakı sonrakı əsas davamçıları filosof, alim K.Leontev və məşhur avrasiyaçı alim Savitski olmuşdur. Rus geosiyasi məktəbinin bəhs olunan nümayəndələri Danilevskinin "Sivilizasiya yanaşması" geosiyası nəzəriyyəsini fərqli yanaşma ilə Rusiya və Avrasiyadakı cəmiyyətlərə tətbiq etmiş və müvafiq olaraq özünəməxsus geosiyası nəticələr çıxarmışlar.

"Coğrafi determinizm" nəzəriyyəsi: Klassik rus geosiyasətində "Coğrafi determinizm" konsepsiyasının əsas tədqiqatçısı və mənbəşünası siyasi coğrafiya sahəsində tanınmış alim **Lev Məcnikov** (1838-1888) olmuşdur. Onun 1889-cu ildə onun ölümündən sonra

dorc olunmuş "*Sivilizasiya və böyük çaylar. Müasir cəmiyyətlərin yanmasının coğrafi nəzəriyyəsi*" adlı əsəri rus geosiyasətində ilk dəfə olaraq, töbii-coğrafi amillərin insan həyatına və dövlətin inkişafına təsiri məsələlərinə həsr olunmuşdur.¹

Məcnikov dövlətin və cəmiyyətin inkişafında töbietin və hidroferin rolu məsələlərinə toxunaraq yazırdı ki, bütün sivilizasiyaların əsas inkişaf mərhələləri insanların hidroferlə toması, onu isteklərinə tabe etdirmək bacarığı və töbiet üzərindəki hökmranlığı ilə şərtlənmişdir.

Müəllif insanların çaylardan, dəniz və okeanlardan istifadəsi və bəhərəlməsinə uyğun olaraq bəşəriyyətin inkişafının üç əsas mərhələsini fərqləndirmişdir. O hesab edirdi ki, hər üç mərhəlo *insanın hidro vəsiyətlərindən* – əvvəl çaydan, sonra dənizdən və nəhayət, okeanlardan istifadə etməyi öyrənməsi ilə başlı olmuşdur. O, suyu və onun insanlara bəxş etdiyi hədsiz imkanları insan cəmiyyətlərinin inkişafında ən mühüm amil kimi dəyərləndirmiş və su yollarından istifadə tarixi ilə planetin sivilizasiya tarixini əlaqələndirmiştir.

Məcnikovun sivilizasiya təsnifatı insanların su yollarından istifadəsi tarixinə uyğun olaraq *çay, dəniz və okean sivilizasiyasına* bölündür. Tarixi inkişafın mərhələlərinə müvafiq olaraq Məcnikovun sivilizasiyaları da deyisir və növbəti mərhələyə keçir.

Məcnikova görə, insanların çaylardan istifadəsi, çay sahillərində insan məskənlərinin yaranması və inkişafı ibtidai icma dövrünün qapalı sivilizasiyasına uyğun golirdi. Bu sivilizasiya tarixin sonrakı dövründə dəniz sivilizasiyası torofindən sixışdırılaraq, böyük xalq və dövlətlərin əhatə olunduğu, geniş istehsal, ticarət münasibətlərinin dövriyyəye qatıldığı daha yüksək və inkişaf etmiş sosial quruluşla əvəz olunmuşdur. Sivilizasiyanın ən yüksək mərhəlesi isə Məcnikova görə, insanların okeanlardan istifadəni öyrənməsi və onu öz ehtiyaclarına tabe etdirməsi ilə başlayır ki, bu da insanların, sivilizasiyanın ən yüksək mərhəlesi olan kapitalizmə uyğun gəlir.

¹ Məcnikov L.I. *Цивилизация и великие реки*. M., 1995.

Meçnikov məkanın fəth olunması ilə bağlı da özünəməxsus geosiya siyasi nəzəriyyə irəli sürmüş və belə bir qənaətə gəlməmişdir ki, insanlar yalnız siyasi-sosial vəziyyətinə uyğun olaraq ətraf aləmdən-məkandan istifadə edir, ona lazımı təsir göstərə bilir. O, hesab edirdi ki, çay sahilərini mönimcəmək və moşkunlaşdırmaq üçün insanlar quldarlıq və despotizmən, dənizləri fəth etmək üçün təhkimçi əməyindən, olıqarxiq feodal sistemindən, okeanları fəth etmək üçünsə azad əməkdən, bərabər və həmroylıq prinsiplərindən istifadə etmişlər. Meçnikov hesab edirdi ki, təbiətin və məkanların fəthi ilə bağlı insanların birliyinə, həmroylıq və əməkdaşlığına ehtiyac artdıqca, müvafiq olaraq cəmiyyətlərin təşkilatı vəziyyəti də inkişaf etmiş və sivilizasiyalar dəyişmişdir.¹

Rus geosiyası məktəbindən coğrafi determinizm ideyaları XIX əsrin gərkəmləri tədqiqatçıları olan **S.Solovyovun**, **B.N.Çəçerinin**, **A.P.Sapovun** və başqalarının əsərlərində də geniş şor olunmuşdur.

Geostrateji inkişaf nəzəriyyələri: Klassik rus geosiyasında əsas geostrateji konsepsiyanın, xüsusən klassik "**Hərbi-strateji**" yanaşma nəzəriyyəsinin yaradıcısı rus ordusunun general-feldmarşalı, hərbi strateq **Dmitri Milyutin** (1816-1912) olmuşdur. O bir çox məşhur geosiyası və geostrateji əsərlərin müəllifidir. Onun geosiyası nöqtəyi-nəzərindən "*Hərbi coğrafiya və hərbi statistikanın tədqiqinin tənqidisi*" (1846) adlı əsəri uzun müddət dünya siyasetçiləşmənin böyük marağını kəsb etmişdir. Bu əsərində Milyutin rus geosiyasının hərbi-strateji məsələlərinin və hədəflərinin nəzəri və praktiki əsasını yaratmışdır.² Onun bu əsəri həm də Rusiyada hərbi coğrafiyanın predmeti haqqında diskussiyalara son qoymuşdur. 40 yaşında general rütbəsi almış, geniş təfəkkürə, analitik düşüncəyə malik olan Milyutin 1860-ci ildə Rusiya hərbi nazirinin köməkçisi işləmiş, da-ha sonra isə hərbi nazir vəzifəsinə qədər yüksəlmüşdi. Çar II Alek-

V FƏSİL. Rusiya geosiyasat məktəbi: formalasması, nəzəri menbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

sandrın hakimiyyətinin (1855-1881) sonlarında o, faktiki olaraq həm də bu ölkənin Xarici İşlər Nazirliyinə rohbərlik etmişdi.

Milyutin Rusiyanın bir imperiya olaraq gələcək geosiyası prioritetlərini müəyyənləşdirmişdi. Rusiyanın əsas rəqibi kimi Böyük Britaniyanı gördüğünü qeyd etməsinə baxmayaraq, Milyutin bu dövlətə qarşı hər hansı fəal hərəkət etməyin vaxtsız olduğunu bildirirdi. O yazırkı ki, Rusiya hələ də Krim müharibəsində (1853-1856) aldığı yaralarını sağalmamışdır. Onun fikrincə, Avropada və Yaxın Şərqiye tərəfləri qorumaq üçün Rusiyanın Almaniya ilə hərbi-siyasi ittifaqəchiliyi var idi.

Milyutin Orta Asiyadan – o zamanlar böyük Türküstən adlanan geniş ərazilərin Rusiyaya birləşdirilməsinin həm təşəbbüskarı, həm də yolgöstərəni olmuşdur. O yazırkı ki, bundan ötrü ilk növbədə Orta Asiya şəhərlərinin köçəri tayfalardan feodal asılılığını aradan qaldırmaq lazım idi. Milyutin Türküstəndə lazımı məntəqələri ola keçirmək üçün hərbi program da hazırlanmışdı. Onun fikrincə, bu məntəqələrdən goləcəkdə Britaniya imperiyasının qüdrətinin əsası hesab olunan Hindistana hədə gəlmək və müdaxilə etmek üçün istifadə etmək olardı.

Rusianın Osmanlı Türkiyəsi ilə geosiyası münasibətlərini də Milyutin diqqətdən qəçirmir və koskin ziddiyyətləri aradan qaldırmadan yollarını göstərir. Hərbi nazirin planına görə, türklər tezliklə bütün Avropadan qovulmalı, Rusiyanın nəzarəti altında slavyanlardan ibarət Balkan konfederasiyası yaradılmalı, Qara-Aralıq dənizi boğazları bütün dövlətlər üçün açılmalı və bitəraf status almmalı idi.

Milyutin İran və Çin dövlətlərinin tehlükəsizliyi və müstəqilliyini ingilislərin müdaxiləsindən qorunmaq üçün Rusiya imperiyasından dəstək istəməsini nəzərə alaraq, bu ölkələri Rusiyanın təbii müttəfiqləri hesab edirdi və bu müttəfiqliyi qorumağa çağırıldı. General-feldmarşalın uzaqgörən geosiyası fikirlərinin bəhərosunu artıq Rusiya 1877-1878-ci ildə türklərlə müharibədə gördü. Rus qoşunlarının Balkanlarda türklər üzərinə yürüş etdiyi bir zamanda ingilis eskadrasi

¹ Мечников И.И. Цивилизация и великие исторические реки. СПб., 1898, с. 220, 270-271, 443.

² Вах: Морозов Е.Ф. Последний фельдмаршал // Русский геополитический сборник. М., 1996, №2, с.33-34.

Dardanell boğazındaki hədəflərə təkbaşına sahib çıxməq üçün bəzi addımlar atmağa cəhd göstərdi.

Ümumiyyətlə, Milyutin Avrasiya, Avropa, Orta Asiya, Qafqaz və Balkanlarda geostrateji və geosiyasi vəziyyəti çox aydın görür və hadisələrin uzun müddətli gedisi geosiyasətin hərbi-strateji yanaşma nəzəriyyəsi əsasında planlaşdırırı. O bütün baş verən hadisələrin obyektiv və subyektiv amillər əsasında izahını verir, gələcək strateji vəzifələri müəyyənləşdirir.

Rus geostratejiyasında hərbi coğrafiya üzrə bilikləri praktiki olaraq tətbiq edən, hərbi coğrafiyanı nəzəri elm və hərbi strategiyanın bir hissisi kimi müəyyən edən ilk alım – hərbçi də məhz Milyutin olmuşdur.

Hərbi coğrafiya və hərbi statistikanın predmetini tədqiq edən Milyutin, həm də dövlətin inkişafı və funksiyalasdırılmasında ümumi və xüsusi cəhətləri, siyasi sistem, iqtisadi və hərbi qüdrət, orazi, coğrafi vəziyyət, qonşular da daxil olmaqla ümumi topoqrafik xüsusiyyətləri, sərhədlərin vəziyyəti və s. geostrateji məsələləri araşdırmışdır. O, ölkələrin hərbi coğrafiyasını tədqiq edərək yazdı ki, bir dövlət daha çox məsafləyə uzanmış və ayrı-ayrı şəkildə səpələnmiş, digəri dairəyə almış və xalis kütlöni təşkil edir; biri öz vəziyyətinə görə tamamilə kontinental, digəri dəniz dövlətidir; birinin müdafiə üçün başqaları ilə müqayisədə daha çox qoşunları vardır; biri quru qoşunlara, digəri isə donanmaya üstünlük verir.

Bu fragmentindən göründüyü kimi, rus alimi hələ 1846-ci ildə, ingilis-amerikan geosiyasi məktəbinin yaradıcılarından olan Makinden-din dünyaya gəlməsindən xeyli əvvəl və ABŞ-in digər geosiyasət nəzəriyyəcisi olan, "dəniz qüdrəti" adlı əserin müəllifi Mehenin altı yaşı olunda geostrateji məkanın rolunu, sahil xətlərinin və sərhədlərinin çəkilməsi, dövlətin müdafiəsində bu və ya digər qoşun növlərinin vəzifələri və s. haqqında məsələləri irəli sürmüştür.

D.A.Milyutin geosiyasətin əsas prinsiplərini, məskunlaşma və dövlət quruluşunun geosiyası və geostrateji münasibətlərdə rolunu

V FƏSİL. Rusiya geosiyasət məktəbi: formalşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

və s. məsələləri də nəzərdən keçirmişdir.

XIX əsrin Rusiya hərbi-strateji geosiyasət mənbələri sırasına o dövrün hərbi strateqlərindən **V.F.Qolovaçevin** ("Tarix əsasında Rusiya üçün donanmanın əhəmiyyəti haqqında" geosiyasi əserin müəllifi), **S.A.Skrepinin** ("Dənizçilik və rus dövlətinin inkişafına onun təsiri" əsərinin yaradıcısı), vitse-admiral, böyük dəniz seyyahı, nəzəriyyəçi, etnoqraf, iqtisadçı və siyasetçi **V.M.Qolovninin** ("Donanma kapitanı Qolovninin 1811, 1812, 1813-cü illərdə yaponlar tərəfindən əsir götürülməsinin macaraları haqqında qeydləri" əsərinin müəllifi), Rusiya donanmasının baş leytenantı olmuş, donızçı-tarixçi alim **Y.N.Kvaşnin-Samarinin** ("Rus torpağında donız ideyası. Hərbi-dəniz nöqtəyi-nəzərindən Pyotra qədərki Rusiya tarixi" fundamental əsərinin müəllifi) və başqa görkəmli nəzəriyyəçi və strateqlərinin əsərlərini də aid etmək olar.

Y.N.Kvaşnin-Samarin Milyutinin bəzi geostrateji fikirlərini davam etdirmiş və hərbi dəniz donanmasının Rusiya tarixindəki rolu məsələlərini tədqiq etmişdir. O yazırdı ki, Rusiyada hələ çoxları başa düşmürələr ki, onun əsas maraqları dənizdə təmsil olunur, donanma bu dövlətin geosiyasi maraqlarını təmin və müdafiə etmək üçün ən dəyərli vasitədir.

Kvaşnin-Samarin dövrünün dəniz tarixinin bəzi strateji məqamlarını və geosiyasi problemini hamidən dolğun tədqiq etmişdir. Onun VIII əsrən XVIII əsrədək rus dövlətciliyinin qurulmasında donanmanın rolunu və böyük əhəmiyyətinin şərhinə həsr edilmiş əsərlərini tədqiqatçılar dövrünün dənizçilik və geosiyasət üzrə stolüstü kitabı adlandırmışlar.

V.M.Qolovinin geostrateji və hərbi-coğrafi mahiyyət daşıyan əsərləri o dövrdə təkcə Rusiyada deyil, bütün Avropada ən çox oxunan əsər olmuşdur. Onun 1861-ci ildə Sankt-Peterburqdə çapdan çıxmış "1824-cü ildə Rusiya donanmasının vəziyyəti haqqında" əsəri bir çox geosiyasi ideyaları ilə tədqiqatçıların diqqətini cəlb etmişdir. Milyutinin geosiyası doktrinasını dəstəkləyən və fikirlərini tam qə-

bul edən **Vandam** və **Samarin** vurgulayırdılar ki, Rusyanın əsas geosiyasi və geostrateji düşməni İngilterədir. Onların fikrincə, bu ölkə ilə qarşidurma dünyanın geostrateji mənzərəsini müoyyən edir.

Hər iki geostrateq alim dəniz və kontinental dövlətlərin qarşidurması barədə düşünür və açıq danışır. Bu barədə, onlar və digər rus geostrateqləri yazıldır ki, dünya hegemonluğu yolunda anqlo-saksların on qatı düşməni rus xalqıdır. Onların əsas möqsədi rusları Sakit okeandan Sibirin dərinliklərinə, Rusiyani isə Asiyadan Şimala doğru, Şimal enliyinin 30-40-ci dərcələrindəki əraziyə sixişdirməqdan ibarətdir.

Vandam rus siyasətçilərinə praktiki tövsiyələr verərək yazırı ki, anqlo-saks istilasına qarşı möglubiyətsiz dayanmaq üçün ölkələrin hərbi qüdrətinin artırmaq və Britaniya imperiyasına, ingilis despotizminə qarşı quru dövlətlərin koalisyonunu yaratmaq lazımdır. Rus geosiyasətçisinin fikrincə, belə koalisyonu Rusiya, Fransa və Almaniya həyata keçirə bilərdi.

Göründüyü kimi, Rusyanın strategi və hərbi-coğrafi konsepsiyalarda bəhs olunan dövrün geosiyası dünəncə daşıyıcılarının, müxtəlif elm xadimlərinin mökan uğrunda mübarizə, təbib-coğrafi amillərin dövlətin inkişafı və hərbi əməliyyatlarda rolü, hərbi strategiya və hərbi coğrafiya vasitələri, hərbi əməliyyatlarda topoqrafiya, orazinin əhali tərkibi, iqtisadiyyatın vəziyyəti, dövlət quruluşu, hərbi idarəcilik, iqlim, etnologiya, fəlsəfə və hətta dinin, ilahiyyatın geosiyasi vəziyyətə təsiri kimi məsələlər özünəməxsus nəzəri və milli ideoloji yanışma osasında şərh olunur.

5.3. Klassik rus geosiyasətində məkan və ərazi məsələləri

Tədqiqatçılar hesab edir ki, klassik rus geosiyasətinin inkişafına ən mühüm təsir göstərən qaynaqlardan biri bəhs edilən dövrədə yaşayış-yaratmış görkəmlı coğrafiya-səyyahların əsərləri olmuşdur. Onların sırasında görkəmlı rus coğrafiyaçı alimi və səyyahi **I.V. Valeykovun** "Sakit okean yer kürəsinin ən mühüm dəniz yolu olacaq-

V FƏSİL. Rusiya geosiyasət məktəbi: formalaşması, nezəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

mi?" əsəri, məşhur coğrafiyaçı və demoqraf **Venyamin Petroviç Semyonov Tyan-Şanskinin** "Avropa xalqlarının müstəmləkə hərəkətində Rusyanın rolü" kitabı həm Rusiya geosiyasət məktəbinin, həm də bütövlükde dünya klassik geosiyasətinin nəzəri bazasının formalaşmasında əhəmiyyətli mənbə və baza rolu oynamışdır. Onlar geosiyasətin mərkəzi məsələlərindən hesab olunan dövlətin inkişafının məkan nəzəriyyəsini və Rusyanın nümunəsində onun fəaliyyət xarakteristikasını vermişlər.

V.P.Semyonov Tyan-Şanski (1870-1942), böyük səyyah, coğrafiyaçı, demoqraf Semyon Tyan-Şanskinin oğlu idi. Siyasi coğrafiya üzrə 1915-ci ildə çap olunmuş "*Rusiyaya münasib olan nəhəng ərazi sahəsi haqqında*" adlı ocerkində müəllif XX əsrin sonunda yer kürəsində böyük maraq doğuran bir çox coğrafi və geosiyasi məsolələri nəzərdən keçirirdi. Onun Rusiya ərazisinin topii sərhədləri haqqındaki bilgiliyi dövrünün ən mühüm geosiyasi mənzərəsini və xarakteristikasını eks etdirmişdir. Burada insan məskunlaşmasının və yaşayışının sıxlama vəziyyəti, yerin qişası, miqrasiya, ləvqoltobii yerləşmə və yerdışımlər, təbii sərhədlər, Sakit okeandan könar orazidə boşoruyğun başlıca inkişaf göstəriciləri və s. məsolələr öz əksini tapmışdır.¹

Semyonov Tyan-Şanski əsərində coğrafi şəhərlər verərkən bir çox hallarda alman geosiyasətçisi Ratselin "həyatı mökan" nəzəriyyəsinə əsaslanırdı. Lakin onun "zəruri mökan" və möhtəşəm ərazilərin forması haqqında" irəli sürdüyü anlayışlar alının özünü tamamilə yeni və orijinal fikirləri və dörindən düşünülmüş geosiyasi kateqoriyaları idi.

Boşoruyğun ibtidai arealının şərtləri, insanın inkişafında buz dövrünün əhəmiyyəti, yer üzündəki üç aralıq dənizi və okeana keçid sistemi, siyasi qüdrətin ərazi amili – halqaşkilli, dənizdən dəni-zədək və topaşkilli ərazilər və onlardan istifadənin nəticələri və s. kimi coğrafi (geosiyasi) anlayışları Semyonov Tyan-Şanski dünyada hamidən əvvəl şərh etmişdir.

¹ Семёнов Тянь-Шанский В.П. О могущественном территориальном владении применительно к России. Очерк политической географии. СПб., 1915, с.32-33.

O, yer üzündə ekvator və 45 dərəcədən şimal enliyi arasındaki üç böyük okyanusun buxtasının yerləşdiyi geniş ərazini fərqləndirir və xarakterizə edirdi.¹ Coğrafiyaçı alim yazırı ki, hər üç aralıq dənizi ətrafında və onlar arasında (Hind-Çin, Kiçik Asiya və Ərəbistan yarımadaslarında) daha güclü və orijinal insan sivilizasiyaları və ari-semit, mongol-malay, astek-ink dövlətçiliyi inkişaf etmişdir. Müəllifə görə, digər ərazilərdə məskunlaşan zəif tayfa və irqlər hələ də neolit dövründə qalmışlar.

Semyonov Tyan-Şanskinin fikrincə, planetin aralıq dənizləri zonasında sivilizasiya və dini sistemlər daha tez formalaşmışdır. O qeyd edirdi ki, gələcək dünya hökmranlığı eyni zamanda üç dənizə nəzarət edə biləcək dövlətə, yaxud şəxso nəsib olacaqdır.

Semyonov Tyan-Şanski planetar ərazilər geosiyası nəzarətin (məkan üzərində hökmranlığın) tarixən meydana gəlmİŞ üç əsas sistemini də təsvir etmişdir. Onun fikrincə:

Birinci sistem – halqavarı – aralıq dənizlərində meydana gəlmİŞ, quru dövlətlərinin – metropoliyaları tərkibində birləşmişdir. Bu sistemə daxil olan ölkələr halqa şəkilli dairə yaradaraq, daxili dəniz məkanlarını nəzarət altında saxlamaq imkanına malik idi. O, dəniz halqasına yunanların, karfagenilərin, romalıların, venesiyalıların və genyuyların məskunlaşdığı əraziləri aid edirdi. Müəllif isveçlərin XVII əsrə, I Napoleonun isə XIX əsrə bu həlqələrə nəzarət etmək cəhdlərini onların dünya hökmranlığı fikri ilə izah edirdi.

İkinci sistem – topaşəkilli ərazilərdir ki, böyük coğrafi köşflər dövründə avropanılar tərəfindən aşkar olunmuşdur. Bu ərazilərdə limanlar, məntəqələr və hərbi bazalar dənizlərin və okeanların strateji cəhətdən müəllim olan yerlərində qurulmuşdur və ciddi müdafiə səddi yaradırı. Lakin portuqaliyalılar, ispanlar, hollandlar, fransızlar tərəfindən yaradılmış bu sistem XIX əsrə ingilislər tərəfindən dəf edildi. Topaşəkilli müdafiə sistemini onlar bufer dövlətlərin hərbi

¹ Bunlar Aralıq dənizini Qara dənizlə, Şərqi Çin və Cənubi Çin dənizlərini Yapon və Sarı dənizlə, Karib dənizini Meksika körfəzi ilə birləşdirən boğazlar və ərazilər idı.

imkanları və müəllim müdafiə elementləri ilə aradan qaldırmağa müvəffəq oldular. Onlar bu işi XX əsrə SSRİ və ABŞ- a qarşı da həyata keçirməyə çalışırdılar.

Üçüncü sistem – kontinental ərazi sistemidir. Müəllifə görə, əger dövlətin ərazisi dənizdən-dənizdək olan sahəni əhatə edirə, o zaman kontinental sistem yaradılıb bilər. Müəllifə görə, ruslar və amerikalılar onun yaranmasında böyük nailiyyətlər əldə etmişlər. Rus kontinental sisteminin müsbət və mənfi cohortlunu araşdırarkən Semyonov Tyan-Şanski onun başlıca qüsürünü orazinin uzunluğunda, həmçinin, yaxşı inkişaf etmiş mərkəzə, zəif, geridə qalmış əyalət arasında bağlılığın zəifliyində görürdü.

Alimin fikrincə, bu əlkənin davamlı və sabit inkişafını yalnız əyalətdə əhalinin sıxlığını artırmaq və əlaqələndirici infrastrukturları mərkəzə seviyyəsinədək inkişaf etdirmək yolu ilə tomin etmək mümkündür. Bunu iki üsulla həyata keçirmək olar: *bircisi*, mərkəzi Yekaterinburq köçürmək, *ikincisi* isə Asiya vilayətlərində mədəni-iqtisadi müstəmləkə bazalarının sürtüli inkişaf etmiş anklavlarını yaratmaqla. O, güman edirdi ki, on mühümü Uralı, Yenisey quaterniyasının dağlıq hissəsi ilə birləlikdə Altayı, Yeddiçayarası ilə birlikdə Türküstani, Baykaltrafi əraziləri tutaraq, burada Rusiyanın sürtüli və inkişaf etmiş anklavlarını yaratmaq lazım idi. XXI əsrin başlangıcında Rusiyanın Asiya hissəsində iqtisadi, sosial, demografik çətinlikləri nəzərə alan tədqiqatçılar Semyonov Tyan-Sanskinin belə bir geosiyasi təklifini çox yüksək qiymətləndirirlər.

Rusiyada geniş ərazi sahələrinin forması haqqında çox ciddi fikirlər yürüdən Tyan-Şanski dənizdən-dənizə ərazi sisteminin üstünlüyü və çatışmazlıqlarını, dövlətin mərkəzinin onun coğrafi mərkəzinə yaxınlığının vacibliyini, Rusiyanın Asiya və Avropa hissələrinə bölgünməsinin mənfi xüsusiyyətlərini göstərir, yeni ərazilərin mənimsənilməsində mədəni-iqtisadi və hərbi müstəmləkə bazalarının rolunu şərh edirdi.

1916-ci ildə çapdan çıxmış "Avrasiyada məskunlaşma və slavyanlarım ilk yurdu haqqında coğrafi müləhizələr" adlı məqaləsində Sem-

yonov Tyan-Şanski qeyd edirdi ki, yer səthi formalarının coğrafi və astrocoğrafi halları arasında analogiya mövcuddur. Daha sonra o, məraqlı bir fikir irolu süründü: "Bəşəriyyətin tədrici yaranış tayfaların coğrafi cəhətdən geniş ərazilərə yayılmasını, xarici istilalar isə onların dövlətlərə bölməsini şərtləndirmişdir".

Alim coğrafi məkanların mənimsənilməsinin iki əsas növü olan *məskunlaşdırma və istila* haqqında söhbət açaraq yazırı ki, məskunlaşdırma istilaya nisbətən həmişə yerli sakınların daha az müqavimətiyle rastlaşmış və səmərəli olmuşdur. Əgər istila hərəkatı zamanı xalqın daxili qüvvələri ciddi zəifləmədən, gələcək müqavimət üçün qorunub saxlanılırdısa, məskunlaşdırma ilə əraziləki tədrici yayılma təmin olunur, uzunmüddətli və möhkəm dövlət yaranır, qüvvələr zəifləmir, dövlət daha da güclənir və ərazilərdə yaşayan aborigenlərin mədəniyyətində dərin iz buraxmağa müvəffəq olurdu.

Alimin fikrincə, əhalinin dinc yolla məskunlaşdırılması (yayılması) daha çox ərazilə deyil, insanın mənəvi həyatında, xüsusən də onun dilində, həyat tərzində və məşguliyətində dərin iz buraxırı. Onun fikrincə, coğrafi mühit əhalini təbiətin siltaşlıqlarına az döyümlü və çox döyümlü olmaqla oturaq və ya köçərilərə böldür. Məskunlaşma oturaq həyatı gücləndirmək, köçəri tayfaların həyatını ciddi surətdə dəyişir və onu tədrici assimilyasiyaya sövq edirdi.

Semyonov Tyan-Şanski 1928-ci ildə çapdan çıxmış "*Rayon və ölkə*" adlı əsərində əvvəlki geosiyasi fikirlərini xeyli inkişaf etdirmişdir. Tədqiqatçıların fikrincə, *Tyan-Şanski Rusiyanın o dövrkü coğrafi və geosiyasi məkan xarakteristikasının tam global konsepsiyasını yaratmışdır*. Lakin o, tədqiqatını coğrafi elmlərin strukturundakı boşluğu dolduran *antropocoğrafiya* kimi təqdim edərək, insan cəmiyyətlərinin ərazi və mənəvi aləminin coğrafiyası kimi dəyərləndirmiştir.¹

Semyonov Tyan-Şanski insanın təbiətdən gələn qabiliyyəti və keyfiyyəti ilə yanaşı, iqtisadi foaliyyətini dövlətin formallaşması prosesin-

¹ Семёнов Тянь-Шанский В.П. Район и страна. М., 1928, с.160-161.

V FƏSİL. Rusiya geosiyasət məktəbi: formallaşması, nəzərənləri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

də vacib amil kimi dəyərləndirərək, ənənəvi coğrafi determinizm nəzəriyyəsinə antropoloji görünüş gotirmiştir. Onun fikrincə, geosiyasi əhəmiyyətinin görə möhtəşəm regionlar töbii, coğrafi, mədəni amillərdən başqa, orada yaşayan insanların iqtisadi foaliyyətinin nəticəsindən də asildir. Rusiyanın tarixi, statistik, demografik materialları əsasında o, müstəmlekə (strateji hərbi bazalar) istehkamları haqqında təminatçı, məhəlli-siyasi qüdrətin ekisi və çıxış nöqtəsi forziyyesini işləyib hazırlamışdır. O, təklif edirdi ki, məskunlaşma və istila üçün siyasi-coğrafi cəhətdən ən əlverişli yerləri seçmək lazımdır.

Əgər Milyutinin əsərlərində geostrateji ideyalar hərbi coğrafiya və hərbi statistika nöqtəyi-nəzərindən tədqiq olunurdusa, Semyonov Tyan-Şanskinin əsərlərində dəha çox ölkənin ərazi və coğrafi inkişafı məsələləri həllini taprırsa, artıq XX əsrin əvvəllərində Rusiyanın tam hərbi-strateji və əraziləre geosiyasi nozorot konsepsiyası osasında orijinal geosiyasi əsərlər meydana gəlməyə başlayır. Onların sırasında **Aleksey Yefimoviç Vandamın** (1867-1933) 1912-ci ildə çapdan çıxmış "*Bizim vəzifəyətimiz*" adlı əsərinin xüsusi qeyd etmək olar.¹

Rusiyanın Avrasiyadakı məkan xarakteristikasını hamidən əvvəl təsvir edən Vandam yazırı ki, əraziinin genişliyinə baxmayaraq, rus xalqı digər xalqlara nisbəton ağır işlimdə, həyat üçün əlverişsiz yerdə yaşayır. Sonralar bu fikri dəha da inkişaf etdirərək alim qeyd edirdi ki, dəhşətli soyuq qış və şimal işlimi, palçıqlı yollar rus xalqının həyatına və foaliyyətinə çətinliklər yaradır. Bu, təmamilə müləyin işlimli qorbin əhalisinə tamış deyildir. Rusiyanın daxili yollarının isti dənizlərə çıxışının olmaması ucbatından o, öz məhsullarını sərhəddən kənara çıxarmağa çətinlik çəkir. Bu da onun sənayesinin və xarici ticarətinin inkişafını zəiflədir. Alim qeyd edirdi ki, rus xalqında "günəş və isti suya" instinkтив olaraq meyl yaranır. Bu da rus dövlətinin həyat uğrunda mübarizəsinə müəyyən edir.

Klassik rus geosiyasətinin coğrafi məkan və Rusiyanın ərazi xarak-

¹ Вандам А.Е. Наше положение // Геополитика и геостратегия. М., 2002, с.102.

teristikasının müəyyən olunmasında önemli xidmət göstərmiş şəxslərdən biri də **Mixail Vasilyevič Lomonosov** (1711-1765) olmuşdur. Onun məşhur "Şimal dənizləri ilə müxtəlif səyahətlərin və Sibir okeani vasitəsilə Şərqi Hindistana yolun qısa təsvirləri" (1763) və "Sibir okeani ilə Şərqi keçid yollarını axtaran Doniz komandanlığı zabitləri üçün nümunəvi qaydalar" (1765) əsərləri əsl geosiyasi və geostrateji yol xəritəsi idi.

5.4. Rus geosiyasətinin kontinental əsası: "Avrasiyaçılıq" və onun əsas ideyaları

Rus geosiyasi məktəbinin XX əsrə on geniş yayılmış cərəyanı "Avrasiyaçılıq" idi. Bu cərəyanın nümayəndələri Rusiya dövlətinin və rus cəmiyyətinin, Avrasiya geosiyasi məkanının bəhs olunan dövr və gələcək inkişafı ilə bağlı ilk realist geosiyasi konsepsiyasını vermişlər.

Klassik rus geosiyasında Kontinental Hartlənd ideyasını da ilk dəfə avrasiyaçılar iştirak etmişlər. Onlar birinci olaraq Rusiyada geosiyasət sözünü işlətmış, çoxsaylı geosiyasi kateqoriyaların və terminlərin mözənni şərh etmiş, geostrateji fikirlərini tarixi ədəbiyyata götürmiş, dünyanın orijinal geosiyasi modelini çizmiş, rusların milli geosiyasi vəzifə və hədəfləri haqqında realist doktrinalar və konsepsiylər təklif etmişlər.

Bəzi tədqiqatçılar hesab edir ki, Avrasiyaçılıq ideyalarının tarixi mənbəyi XV əsrə dayanır. 1453-cü ildə türklər tərəfindən Konstantinopol fethindən sonra pravoslavlığının mərkəzi tədricən Moskvaya keçir. XV əsrin sonu – XVI əsr yeni velikorus milli özündürüklinin formallaşması dövrü hesab olunur. Məhəmməd dövrə Filofey monastırına Yeleazarovun yuxarıda bəhs olunan məktubu ya-

¹ Velikorus milli düşüncəsinin əsasını "rus torpaqları" və Böyük "slavyan çöllərinin" birləşdirilməsi, pravoslavlıq və Bizans mədəniyyəti ərisinin qorunması və bu əsasda milli-dini ideyaların meydana gəlməsi və yayılması təşkil edirdi.

V FƏSİL. Rusiya geosiyasət məktəbi: formallaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

zılır. Onun fikirləri slavyanofillərin ideya rəhbərlərindən olan Aksakov qardaşları, İ.Kiriyev və A.Xomyakovun əsərlərində inkişafını tapır. Sonrakı illərdə bu ideya avrasiyaçılar tərəfindən inkişaf etdirilmişdir.

Rusiyada Avrasiyaçılıq hərəkatının yaranmasını XX əsrin əvvələrində linqvist və filoloq alim, knyaz N.S.Trubetskoyun (1890-1938), pravoslav ilahiyyatçısı Q.V.Florovskinin (1893-1979), görkəmli incəsənət alimi P.P.Suvçinskini (1892-1985) və başqalarının adı ilə bağlayırlar. Sonrakı illərdə onların sırasına görkəmli alim, tərrixçi Q.V.Vernadski (1887-1973), filosof, universal alim, mütəxəssis, hüquqsünas, böyük intellektual İ.A.Ilyin (1882-1954) və 1917-ci il Oktjabr çevrilisindən sonrakı dövrün digər rus alimləri də qosulmuşlar.

Avrasiyaçılıq nəzəriyyəsinin banilərindən biri və onun on böyük tədqiqatçısı, klassik rus geosiyasətinin görkəmli nümayəndəsi, filosof alim, coğrafiyaçı, iqtisadçı və geniş intellektülli ictimai xadim Pyotr Nikolayeviç Savitski (1895-1968) olmuşdur.¹ 1921-ci ildə Savitski knyaz N.S.Trubetskoy ilə birləikdə Sofiyada "Avrasiyaçılıq hərəkatını" təşkil etdi. Savitski onun başlıca nəzəriyyəcisi və ideoloqu oldu. Elə həmin ildən başlayaraq onlar "Şərqi çıxış. Duyma və həyata keçirmə" və "Yollarda. Avrasiyaçıların fikirləri" adlı iki toplu çap etdirməyə başladılar. Bu toplularda yeni geosiyasi hərəkatın əsas nəzəriyyələri haqqında yazı və məqalelər çap olunur və bir çox geosiyasi problemlərin həllino, nəzəri əsaslarına qeyri-ənənəvi yanaşma

¹ P.N.Savitski Petroqrad Politeknik İnstitutunun iqtisadiyyat fakültəsinin bitirmiş, sonra ideya cəhdəndən kadetlər və Krimda Vrangelin ordusunda xidmət göstərən sabiq legal markası P.B.Struve ilə yaxınlaşmış, 1917-ci ildək bir müddət Norveçdə rus safirliyinin omşağı olmuşdur. Vrangelçilərin möğlülüyüdən sonra Bolqarıstanə qəcmiş, burada "Rus fikri" jurnalında çalışmışdır. Bundan sonra o, Cexoslavkiyaya köçmüş və 20-ci illərin sonlarında orada yaşamış, Praquada "Rus hüquq fakültəsinin statistikası və iqtisadiyyat kafedrasında" dosent vəzifəsində çalışmışdır. 1945-ci ildə Praquada sovet qoşularının elinə keçmişdən sonra Savitski avrasiyaçıların müsbət sovet abhalruhiyyəsinə qarşı çıxmış digər silahdarları ilə birləikdə həbs olunaraq 10 il müddətinə məhkum olmuşdur. 1956-ci ildə borazatıldıqdan sonra Savitski yenidən Praquaya dönmüş və 1968-ci ildə dünəyinə dayanmışdır. Ömrünün son günlərinədək o özünün istedadlı tələbəsi və ideya davamçısı Lev Nikolayeviç Qumilyov ilə yazmışdır.

nümayiş etdirilirdi. Onların məqalələrindəki "Avrasiya" termininin geosiyası məkan kimi izahı, rus cəmiyyətinin qurulması və meydana gəlmişində bu məkanın rolü, onun və əhalisinin özünəməxsusluğunu ilə bağlı fikirlər və s. nöinki təkcə o dövrün tədqiqatçı alimlərinin ciddi diqqətini çəkmiş, hətta geniş Qərb oxucu kütlələrinin də mərağına səbəb olmuşdur.

SSRİ-nin qurulması və dünyada geosiyası sinfi qarşıdurmanın genişlənməsi dövründə Qərbin rəsmi dairələrinin dəstəyi ilə 1926-1929-cu illərdə "Avrasiyaşlıq hərəkatının" mərkəzi tədricən Sofiyadan Parisə keçir. Tezliklə burada "Avrasiya" adlı xronika və qəzet nəşrə başlayır.

Sonrakı illərdə avrasiyaçıların Paris mərkəzinin əsas rəhbərliyi rus əsilli geosiyasətçi L.P.Karşavinin əlinə keçir. Onun sovet hökümti ilə yaxınlaşma və əməkdaşlıq kursu 1930-cu ildə avrasiyaçılığı iflasa uğradır. L.P.Karsavinin və onun tərəfdarlarının prososialist və prosovet mövqeyi avrasiyaçıların başlıca nəzəriyyəçiləri tərəfindən xeyir-dua almadığından 30-cu illərdə bəhs olunan geosiyası cərəyanın mövcudluğuna son qoyulur.

Savitski də daxil olmaqla, avrasiyaçıların çoxunun dünyagörüşü slavyan-pərəstlərin əsərlərinin təsiri ilə yaranmışdır. Onların baxışlarına ən çox N.Y.Danilevski və K.N.Leontyevin (1831-1891) əsərləri böyük təsir göstərmüşdi. Leontyevin "slavyanlıq var, slavizm yoxdur" – məşhur tezisi avrasiyaçılar tərəfindən dəstəklənirdi. O deyirdi ki, slavyan xalqlarının etnik və linqvistik yaxınlığı heç də onlارın mədəni və xarakter birliliyi haqqında danışmağa əsas vermir.

Avrasiyaçılıq hərəkatının əsas ideyası slavyanofillərdə olduğu kimi, rus tarixinin, ənənələrinin və mədəniyyətinin özünəməxsusluğunu təsdiqi və onun mühafizəsinin zəruriliyi idi. Bu hərəkatın tərəfdarlarını Rusyanın ayrıca bir dünya-sivilizasiya daşıyıcısı olması ideyası birləşdirirdi. Onların fikrine, bu dünyadan inkişafının həllədici amili Avrasiya subregionudur.

Avrasiyaçılar slavyanofillərin kortəbii davamçıları deyildilər. On-

V FƏSİL. Rusiya geosiyasat məktəbi: formalşması, nəzərənəmələri, xarakterik xüsusiyyətləri və esas konsepsiyaları

lar hesab edirdilər ki, slavyanofillor "velikorusları" mədəni birliyinini xüsusi olaraq dini və etnik (pravoslav dini və slavyan mənşəyindən səhəbət gedir) əlamətlərdən ayrıca götürməkdə tam haqlıdır. Lakin avrasiyaçıların fikrine, slavyamların XIX-XX əsr mədəniyyətini rusların ilə eyniləşdirmək və onların hamisini "velikorus" hesab etmək olmaz. Savitski xüsusiylə qeyd edirdi ki, slavyan dünyasının ümumi mədəniyyəti barəsində və onun ruslarının ilə eyniliyi haqqında danışmağa heç bir əsas yoxdur. Rus mədəniyyəti özünəməxsusdur; burada həm Avrasiya, həm də Asiya elementləri birləşmişdir. Bu da müəllifə görə, rus mədəniyyətinin güclü tərəfidir. Savitski hətta Bizansı nümunə göstərərək yazırı ki, o. Qərb və Şərqi mədəni elementlərini özündə cəmləşdirə də, mədəniyyəti bütövlükdə Avrasiya mədəniyyəti barəsində və onun ruslarının ilə eyniliyi haqqında danışmağa heç bir əsas yoxdur. Rus mədəniyyəti özünəməxsusdur; burada həm Avrasiya, həm də Asiya elementləri birləşmişdir. Bu da müəllifə görə, rus mədəniyyətinin güclü tərəfidir. Savitski hətta Bizansı nümunə göstərərək yazırı ki, o. Qərb və Şərqi mədəni elementlərini özündə cəmləşdirə də, mədəniyyəti bütövlükdə Avrasiya mədəniyyəti barəsində və onun ruslarının ilə eyniliyi haqqında danışmağa heç bir əsas yoxdur. Rus mədəniyyəti özünəməxsusdur; burada həm Avrasiya, həm də Asiya elementləri birləşmişdir. Bu da müəllifə görə, rus mədəniyyətinin güclü tərəfidir. Savitski hətta Bizansı nümunə göstərərək yazırı ki, o. Qərb və Şərqi mədəni elementlərini özündə cəmləşdirə də, mədəniyyəti bütövlükdə Avrasiya mədəniyyəti barəsində və onun ruslarının ilə eyniliyi haqqında danışmağa heç bir əsas yoxdur. Rus mədəniyyəti özünəməxsusdur; burada həm Avrasiya, həm də Asiya elementləri birləşmişdir. Bu da müəllifə görə, rus mədəniyyətinin güclü tərəfidir. Savitski hətta Bizansı nümunə göstərərək yazırı ki, o. Qərb və Şərqi mədəni elementlərini özündə cəmləşdirə də, mədəniyyəti bütövlükdə Avrasiya mədəniyyəti barəsində və onun ruslarının ilə eyniliyi haqqında danışmağa heç bir əsas yoxdur. Rus mədəniyyəti özünəməxsusdur; burada həm Avrasiya, həm də Asiya elementləri birləşmişdir. Bu da müəllifə görə, rus mədəniyyətinin güclü tərəfidir. Savitski hətta Bizansı nümunə göstərərək yazırı ki, o. Qərb və Şərqi mədəni elementlərini özündə cəmləşdirə də, mədəniyyəti bütövlükdə Avrasiya mədəniyyəti barəsində və onun ruslarının ilə eyniliyi haqqında danışmaşa düşürdürlər.

Bundan başqa, avrasiyaçılar slavyanofillərdən forqlı olaraq dini-mədəni yaxınlığın etnik cəmiyyət üzərində üstünlüğünü təsdiq edir və həmçinin, tarixi cəmiyyətlərin etnik cəmiyyət üzərində prioritəti ni qəbul edirdilər. Onlar rus mədəniyyətinin Şərqi köklərinə ilk müraciət edən Leontyevin yuxarıda qeyd olunan tezisini möhz belə başa düşürdürlər.

"Avrasiyaçılar" dünyasının və Rusyanın tarixinin, inkişafına, bu ərazilərdə məskunlaşan insanların xarakterinə özünəməxsus yanaşma nümayiş etdirirdilər. Onların konsepsiyasına görə, Rusiya Qərb və Şərqi, Avropa və Asiya arasında əlaqələndirici mərkəz rolu oynayan "Hartlənd" in xüsusi etnocoğrafi və mədəni yönümlü ölkəsi hesab olunur.

Göründüyü kimi, avrasiyaçıların Rusyanın dünya geosiyasatindəki yeri və rolü ilə bağlı konsepsiəsi demək olar ki, slavyanofillərin və F.M.Dostoyevskinin milli rus ideyaları osasında formalşmışdır. Avrasiyaçılar bu ideyaları inkişaf etdirərək ona yeni, "təkrarolunmaz inkişaf yeri" adı ilə Hartlənd Kontinental məkan məzmununu və

¹ Савицкий П.Н. Географические и геополитические основы евразийства // Континент Евразия. М., 1997, с.39-42.

coğrafi mühit nəzəriyyəsini də əlavə edərək bu ərazidə fordlərin, iri insan cəmiyyətlərinin meydana gəlməsinin və inkişafının xarakterik xüsusiyyələrini özünəməxsus nəzəri yanaşma əsasında izah edirdilər.

Avrasiymanın coğrafi aləmi və "Inkişaf yeri" konsepsiyası: Avrasiya məkanını P.N.Savitski özünəməxsus "inkişaf yeri", yaxud "tokrarolunmaz coğrafi mühit" adlandırdı. O, Avrasiyada daxili "sosial-tarixi varlığın" xaricin "coğrafi mühitlə" bütövlüyünü, bir-birinə uyğunlaşmasını və bağlılığını vurgulayır, bunun bəhs olunan məkannda xüsusi harmoniya və möhkəm mühitə əsaslanan "inkişaf yeri" yaratdığını iddia edirdi.

Avrasiymanın coğrafi aləmi və ərazisi ilə bağlı avrasiyaçıların özünməxsus fikirləri mövcud idi. Köhnə dünyada iki deyil, üç materik olduğunu ilk dəfə professor V.İ.Pamanski 1892-ci ildə söyləmiş və onun hüdudlarını təsvir eləməyə cəhd göstərmişdir. Lakin həmin üçüncü materikin adını avrasiyaçı P.N.Savitski və onun davamçıları vermişdir. "Avrasiya" adlandırdıqları üçüncü materikin sərhədlərini onlar Rusiya imperiyasının oraziləri ilə ceyniləşdirirdilər. Savitski bununla əlaqədar yazırdı ki, Rusiya özünü dünyadan mərkəzində daha çox hiss edə bilər, nəinki Çin. Əgər Avropa yerləşməsinə görə Almaniyanı "dünyanın ortasında yerləşən" məkan kimi təqdim edirlərsə, halbuki Avropa özü elə planetin qərbində yerləşir, o zaman Rusiyanın planetin tam mərkəzində yerləşməsini birmənalı təsdiq etmək olar. Rusiya nə Avropanın bir hissəsi, nə də ki, Asyanın davamıdır. O, Avrasiya adlanan müstoqil bir dünyadır.¹

P.N.Savitski Avrasiyani dünyadan xüsusi hissəsi, iqlim və digər coğrafi şərtlərə görə qapalı və tipik qitə kimi səciyyələndirirdi. Avrasiyanın ərazilərinin o, Şərqi Avropanı, Şimaldan tundra sahələrini, Qərbi Sibir və Cənubdan Türküstən çöllərini, dağlarla hüdudlanmış Şərqi, Cənub-Şərqi və Cənub torpaqlarını, "köhnə dünyadan" okeana az çıxış imkanı verən donuzlə bitişik digər ərazilərini – Karpatdan Hindqanə qədər böyük məkanı aid edirdi.

¹ Савицкий П.Н. Госторлен əsəri, s.224-226.

Avropa üçün xarakterik olan okean tosorrufatı, iqtisadi inkişafda yolu və özünəməxsus coğrafi mühiti olan Avrasiya üçün praktiki olaraq istisna təşkil edir. Savitski yazırıdı: "Onun bütün çayları meridian istiqamətində axlığı töqdirdə, çötin keçilən geniş çöllük-ləri Qərbi Şərqi ilə birləşdirir. Çöl sahələri qitonin tarixi bünövrəsidir. Avrasiyanı qovuşdurulan qüvvə dövlət ola bilməzdi. Əksinə, çöllə sahib olan kəs asanlıqla bütün Avrasiyanın siyasi qovuşdurucusuna çevrilirdi. Məhz böyük qüvvəyə malik olan çöl Avrasiyanın birliyini şərtləndirir".¹

Avrasiyaçılar Avropa kimi "Qərbi Avropam" təqdim edir və onun coğrafi şəraitini okeanla bağlayırlar. "Şərqi Avropa" isə onlara görə, kontinental iqlimli olmaqla, Avropanın deyil, Qərbi Sibir və Türküstən düzənliyi ilə birləikdə Avrasiyanın bir hissəsi idi. Onlar Avrasiyani Asiya ilə də eyniləşdirmirdik. Savitski yazırıdı: "Köhnə dünyadan orta hissəsini (Avrasiyani) Cənubda dağ silsiləsi və ondan Şimalda yerləşən meşə və tundra zonası rayonları ilə birləikdə Karpatdan Hindqanədək fasılısız zolaqla uzanan topo və sohra zolağı sahəsi ilə müəyyənləşdirmək olar. Bu dünyamı avrasiyaçılar sözün əsl mənasında Avrasiya adlandırlırlar".

Bələliklə, Savitskinin və onun torfdarlarının fikrincə, Avrasiya öz təbii- coğrafi mühiti və tarixi-modəni xüsusiyyətləri ilə seçilən "yayış məskəni", Avropanı Asiyadan ayıran məkandır. Burada Avrasiya (Rusiya imperiyası) Köhnə dünyamın mərkəzi kimi çıxış edir. Savitski müoymən mənada alman geosiyasətçisi F.Ratselin "Raum" terminini yeni məkanda – Avrasiyada tətbiq etmişdir.

Savitskinin nəzəriyyəsində "Inkişaf yeri" (məkan) onu məskunlaşdırılanın (sivilizasiya daşıyıcısı olan insanların) bilavasitə təsirini hiss edərək onların fəaliyyətinə uyğun forma alır. Böşəriyyət üçün bütövlükdə qlobal inkişaf yeri kimi bütün planet çıxış edir. Böyük inkişaf yerləri (əsas ərazi) özündə kiçik yerlərə ayrılır. P.N.Savitskinin "Inkişaf yeri" ideyası Avrasiyanın nümunəsində insan tarixinin

¹ Савицкий П.Н. Госторлен əsəri, s.229-230.

çoxsaylı formalarını ve mədəni tiplerini bir araya gotirərək kiçik yerlər və mədəniyyətlər üçün integral (birleşdirici) forma kimi çıxış edir. Savitski əraziləri ilə birləkədə Rusiyani, rus mədəniyyətini, tarixini və dövlətini Avrasiyanın əsas birləşdirici amili hesab edərək, onu Ratsel'n, K.Şmidin və başqa klassik kontinental geosiyasat nümayəndələrinin "Raum", "Krossraum" u ilə eyniləşdirirdi. O, Avrasiyanı-Rusiyani Makinderin Hartləndi ilə eyniləşdirərək yazırkı ki, bu məkanda tarix boyu dünya mədəniyyəti və tarixinin sintezi baş vermiş və özünəməxsus bir mühit formalasmışdır.¹

Avrasiya mədəniyyəti və sivilizasiyası: Savitskinin "İnkişaf yeri" nəzəriyyəsində Avrasiya-Rusyanın mədəni və sivilizasiya əsasları, onun mədəni inkişafının xarakteristikası özünəməxsus şəkildə və orijinal formada təqdim olunur. Tədqiqatçılar Savitskinin və N.S. Trubetskoyun Avrasiya sivilizasiya yanaşmasında da Danilevskinin xüsusi rolu olduğunu qeyd edirlər. Danilevskinin ideyalarının avrasiyaçılara ideya təsiri, xüsusilə də N.S.Trubetskoyun "Avropa və bəşəriyyət" kitabında aydın görünməkdədir.

N.Y.Danilevskinin "mədəni-tarixi tip" nəzəriyyəsi universal Avropa tarix konsepsiyalarına zidd idi. Məsələ burasındadır ki, Danilevskiyə qədər Avropa tarixinde Rusyanın özünün və Avrasiyadakı müstəmləkələrinin, qonşularının tarixinə, genezisinə, mədəniyyətinə ayrıca yer ayrılmırı və bütün Avrasiya regionunun tarixi "Şərqi xalqları" adı ilə Avropa tarixinə əlavə kimi öyrənilirdi.

Danilevski tərəfindən təqdim olunmuş boşər tarixinin seçilən ondan çox fərqli sivilizasiya daşıyıcısı – "mədəni-tarixi tipi" dönyanın inkişaf tatixinin çoxnövülüyünün və çoxvariantlılığının nümunəsinə ortaya qoydu.²

Rus mədəniyyətinin və dünyada sivilizasiyaların inkişafı ilə bağlı baxışlarında tədqiqatçıların fikrincə, Danilevski ilə avrasiyaçılara arasında ciddi fikir ayrılıqları mövcüb idi. Danilevski Rusiyani, Avrasi-

yani, bütün slavyanları və rusları bir mədəni tipdə birləşdirərək slavyan mədəni-tarixi tipi kimi, avrasiyaçılар isə Rusyanı və rusları fərqli mədəniyyət və sivilizasiyaların sintezindən yaranmış "məxsus" və özünəməxsus Avrasiya mədəniyyəti daşıyıcısı", "xüsusi tip" kimi dəyərləndirirdilər. Bundan əlavə, Danilevski belə neticəyə gəlmüşdür ki, Rusiya ilə Avropanın siyasi, iqtisadi, hərbi maraqları da mənəvi dəyərləri kimi bir-birinə ziddiyət təşkil edir. O deyirdi ki, siyasi mənada Rusiya tək Avropa deyil, həm də anti-Avropadır. Onun belə anti-Avropa mövqeyini avrasiyaçılар qismən bölüşsələr də, anti-türk mövqeyini qotiyən bölmüşmürdülər.³

Məsələn, P.N.Savitski "Şəhər və oturaq höyət" adlı məqaləsində rus mədəniyyəti ilə bağlı Danilevskinin və onun bəzi davamçıları da daxil, bütövlükde rus millətçilərinin ciddi etirazına səbab olan "Turanlılıq" mövqeyində çıxış etmiş və mongol tatarların Avrasiyadakı rolunu geostrateji, dövlətçilik və mədəni inkişaf baxımından müsbət qiymətləndirmişdir. O yazırkı ki, Rusiya geosiyası müstəqilliyinə və irticəi roman-alman mənəvi işğalından qurtulmasına görə yalnız mongol-tatarlara borecludur. Tatarlar olmasayı, Rusiya da olmayaqdı, – deyən Savitski, fikrini onunla osaslandırdı ki, mongollar Avrasiya məkanının məşəliklərlə ohata olunmuş Avropa hissəsi ilə, səhralardan ibarət Asiya ərazilərini, bu ərazilərdə məskunlaşan çoxsaylı xalq və cəmiyyətləri geosiyasi və geostrateji anlamda birləşdirdi, formalasdırdı və gələcək üçün bütöv bir tam halına gətirdi. Bundan başqa, Qərbi avropalıların doniz hissiyatına qarşı mongol-tatarlar kontinental hissələrini qoyaraq, bölgədə birləşmişsi formalasdırdı. Bu missiya da sonradan tamamilə rusların əlinə keçdi. Savitski rusları böyük tatar xanlarının varisi adlandıraraq yazırkı ki, Avrasiyada məşə ilə səhraları birləşdirmə hərəkatını Çingizxan və Teymur xan başladı, ruslar isə başa çatdırdı.⁴

Savitskinin Avrasiyanın mədəniyyəti ilə bağlı fikirlərinin Trubets-

¹ Савицкий П.Н. Göstərilən əsəri, s.283.

² Данилевский Н.Я. Россия и Европа. М., 1991 //Геополитика. Антология. М., 2006, с.710-711.

³ Нартов Н.А. Göstərilən əsəri, s.128-129.

⁴ Савицкий П.Н. Степь и оседлость // Континент Евразия. М., 1997, с. 232.

koyun bazişlarından, Danilevskinin "mədəni-tarixi tiplər" nəzəriyyəsindəki yanaşmasından əsas fərqi de göründüyü kimi, onun Avrasiyada ayrı-ayrı xalqların mədəniyyətlərinin sintezi ilə bağlı nümayiş etdirdiyi yanaşmasında idi. Panslavistlərdən yalnız Leontyev, Savitskinin fikinə görə, özündə qüvvə taparaq rus mədəniyyətinin digər slavyanlıların ilə eyniləşdirilməsinə qarşı çıxmışdır. Lakin onun sözlerinə görə, "rus mədəniyyətini həm Avropa, yaxud slavyan mədəniyyəti ilə qarışdırı, həm də Moskvani "Asiya" hesab edən xaricilərin müşahidələrinə heç kim ciddi əhəmiyyət vermirdi. İranlılar rusları Turanın varisi kimi qəbul edirdilər. Lakin rus mədəniyyətini təkcə Turanla eyniləşdirmək də slavyanofillik cərəyanı kimi birtərəfli yanaşmadır. "Turan elementi", slavyan, İran və hətta Avropa elementi rus mədəniyyətinin, Avrasiya sivilizasiyasının əsas hissəsidir... Rusiya mədəniyyəti nə Avropa, nə tək Asiya, nə də ki, bu və ya digərinin elementlərinin mexaniki birləşməsindən ibarətdir. O, tam özünəməxsus mədəniyyətdir və bu mədəniyyətin dünya üçün tarixi dəyəri və əhəmiyyəti heç də Avropa və Asiya mədəniyyəti ilə müqayisədə az olmamışdır. Onu Avropa və Asiya mədəniyyətlərinə qarşı, Orta Avrasiya mədəniyyəti kimi qoymaq lazımdır."¹

Böyük mütəfəkkir mədəniyyətin ayrı-ayrı mədəni elementlərin tosadüfi birləşməsi adlandırılmanın oleyhinə çıxaraq onu üzvi və spesifik birlək, canlı orqanizm kimi görürdü.

Rus-Avrasiya mədəniyyətinin, coğrafi bütövlükle və aydınlığı ilə "Avrasiya" sözünün məhdud və dəqiq mənasını qeyd etməklə, Savitski onu Avrasiya adı ilə bağlayır, Avrasiyanı Rusyanın başçılığı altında xüsusi mədəni dünya kimi görürdü. Avrasiya mədəniyyəti əlbətə, bir çox mədəniyyətlərlə bağlıdır, lakin ona ən yaxın və qohum olan Asiya mədəniyyətidir. O yazırkı ki, "Asiya da onun öz evidir. Və bunun üçün də gələcəkdə 1 Pyotrun başladığı işi davam etdirmek və sona çatdırmaq, Avropada çevriliş etməyin ardınca, Asiyada üzvi çeviriliş etmək vacibdir."²

¹ Савицкий П.Н. Географический обзор России- Евразии, с. 179-281.

² Yenə orada.

Avrasiyada etnik geosiyası əlaqələr konsepsiyası: Savitskinin konsepsiyasında sivilizasiyalar arasındaki sərhədlər donmuş və bitmiş bir reallıq deyil, hərəkətli, dəyişik və dinamik idi. Bu sərhədlər bir çox amillərdən – sosial-iqtisadi, mədəni, siyasi, hərbi, təbii-iqlim və sairədən asılı olaraq formalıdır və dəyişir. Avrasiyanın mərkəz hissəsinin təbəti sabit olduğu üçün buranın mədəniyyəti özünün sistemliliyi və bütövlüyü ilə seçilirdi. Burada yaşayış etnoslar birgə təsərrüfat fəaliyyətində, bir-biri ilə sıx töməsda olduğundan mədəni sintez də güclü olmuşdur.

Avrasiyanın iqtisadiyyatının təşkili forması həmişə müstəqil xarakter daşımışdır. Savitskinin fikrincə, Avrasiya bir "qıtə-okean məkanı" və "xüsusi qıtədaxili dünyadır". Rusiya və Avrasiyanın kənarları okean təsərrüfatına bağlıdır. Avrasiyanın kontinental iqlimi ona dünya iqtisadiyyatı təsərrüfatının bərabərhüquqlu torofdaşı olmaq imkanı vermir. O, real olaraq "dünya təsərrüfatının nəzərə çarpmaşan hissəsinə çevrilə bilər". Belə ki, kontinental qüvvələr dünya okeanından uzaqda yerləşdiyinə görə olverişsiz şəraitdə qalır. Bu qeyri-olverişli amilləri yalnız müstəqil iqtisadiyyat yaratmaqla və ətraf etnoslarla iqtisadi mübadilə toşkil etməklə aradan qaldırmak olar. Savitski Rusiya-Avrasiyanın gələcəyini "başqalarının siyasetini təkrarlamadan, Rusiya kontinentalizminin tətbiqində və bütün etnosların ona uyğunlaşmasında" görürdü. O, kontinental iqlim şəraitini, okeanlardan böyük məsaflərdə uzaqlığı, meşə və çöllərin simbiozu və digər amilləri Avrasiyanın (Rusyanın) iqtisadi birliyinin şərti kimi müəyyən edirdi.¹

Savitski yazırkı ki, qitənin coğrafi xüsusiyyəti Hinqandan Dunyadək uzanan geniş çölliyyün olması idi. Bu da bir çox köçəri tayfalar (hunlar, alanlar, peçeneqlər, monqollar və s.) üçün keçid rolunu oynamış, müxtəlif geosiyasi kombinasiyalarının yaranmasına, geniş çöllükləri böyük izdihamla aşan etnosların qarşılıqlı təsirinə təkan vermişdir... Avrasiya ərazisinə xarici müdaxilələr çox nadir hallarda baş-

¹ Савицкий П.Н. Континент-океан. М., 1997, с.43-46.

verirdi. Xarici müdaxilələr heç zaman ciddi və uğurlu nəticə verməmişdir. Məsələn, çinlilər XVIII əsrin sonlarında Böyük Çin səddinin şimalına doğru ərazilərdə məskunlaşa bilmədi. VII əsrə əroblər Orta Asiyani əla keçirşələr də, burada möhkəmlənə bilmədilər və torpaqlarına qayıtdılar, qalanlar isə assimiliyasiya uğradı.. Tarix bize xatır olaraq nəhəng dövlətlər olan skif, hun, monqol və rus dövləti haqqında çoxlu arxeoloji, salname və digər mənbələri çatdırmışdır. Geniş mənəda Rusiya daha əvvəl isə, rus torpağı bir çox etnosların ərazisidir. Slavyanlar bu ərazidə aparıcı etnos idilər. Onlar daha təşəbbüskar və başqa xalqların mədəniyyətinə, hərbi təliminə, dövlət quruluşuna qarşı həssas idilər. Bizans mədəniyyəti, monqol dövlətçiliyi slavyanları digər superetnoslalar qarışdırma çökirdi. Bir çox həllarda slavyanların keyfiyyətlərinə görə, həmçinin, Avrasiyanın genişliyi səbəbindən Avrasiya daim siyasi birliyə can atdı.

Avrasiyanın özünəməxsusluğu ilə bağlı Savitski yazırkı ki, "Avrasiya ərazisi xüsusi keyfiyyətlərə görə ümumi iş", siyasi birliyə sövq edir. Bu anlamda müslülf, ölçüsünə görə Roma imperiyasını və Əreb xilafətini ötmüş, qüdrotlı dövlət yaratmış Çingiz xanın Avrasiyadakı rolunu xüsusi qeyd edirdi. Savitski deyirdi: "Monqollar Avrasiyanın tarixi yerini, rolunu və vəzifələrini formalaşdırmış, geosiyasi birliyinin və siyasi quruluşunun başlangıcını qoymuşlar."¹

Avrasiyaçıların ideokratik dövlət strategiyası: Rus geosiyası ədəbiyyatında "ideokratiya" termini onun praktiki tətbiqindən xeyli gec meydana gəlmişdir. Bu termin də avrasiyaçıların və Savitskinin adı ilə bağlıdır. Savitskinin avrasiyaçılıq təliminin əsas məziyyətlərindən biri onun "ideokratiyası" idi.

Savitski hesab edirdi ki, Avrasiyanın xüsusi şəraiti burada Qərb-də mövcud olan "praqmətik-kommersiya siyasi idarəciliyə rejimlərinin" yaranmasını istisna edir. O, klassik Avropa geosiyasətçilərinin dəniz və qurunun (liberal demokratiya ilə ideokratik idarəciliy) əbədi qarışdırması ideyasını principə qəbul edərək, Kontinental Avra-

siyanın birləşdirilməsi və idare edilməsində Qərbi avropalıların "tacir demokratiyasının" deyil, Avrasiyaşa məxsus "cəlbedici ideya və avtoritar qəhrəman obrazlı" rejimin mümkünlüyünü qəbul edirdi. Onun "ideokratiyası" diktatura, mütləqiyiyət monarxiyası və s. idarəciliy formasını ehtiva edirdi.

Savitski hesab edirdi ki, Rusiya dövlətçiliyinin ideyaları və idarəciliy əsasları "ölkənin mənəvi və ideya rəhbərləri tərəfindən yuxarıda hazırlanmalı, maddi ehtiyaclardan, praqmətizmdən, demokratiyadan, liberalizmdən və kommersiya maraqlarından uzaq, mənəvi cəhətdən birləşdirici, ruhlandırıcı və təşəbbüsçüradıcı olmalıdır".

Avrasiya ərazisinin təbii-coğrafi sistemi meşə və çöllərdən təşkil olunduğu kimi, rus və digər superetnoslar da harmonik şəkildə bir-birini tamamlayır və ərazinin nəinki iqtisadi, mədəni, hətta hərbi-siyasi bütövlüyünü təmin edir. Avrasiyanın siyasi quruluşu daha çox coğrafi mühit, siyasi və tarixi şəraitlə şörtləndirilmişdir. Bu isə sosial həyatın "milli və dini düzümlüyü", siyasi idarəciliyin "məcburi-dövlət etatizmə" uyğunlaşması ilə bağlı idi. Bu fikirlər də Savitskinin ideokratik düşüncəsinin məhsulu idi.

Avrasiyaçılar göründüyü kimi, hesab edirdilər ki, Rusiyani məskunlaşdırınan rus və çol superetnoslarının, köçəri və oturaq əhalisinin siyasi hakimiyəti yalnız avtoritar ola bilər. Bu reallığı, onların fikrincə, həm tatar xanları, həm də rus knyazları dərk edirdilər.

Artıq qeyd olunduğu kimi, avrasiyaçılar iri mərkəzləşdirilmiş rus dövlətinin yaranmasında tatarların böyük rolu olduğunu bəyan etmişlər. Trubetskoyun fikrincə, Kiyev Rusu ilə Rusiya arasındaki ümumi cəhət yalnız adındadır, coğrafi və təsərrüfat-siyasi nöqtəyi nəzərdən isə bu dövlətlər müxtəlif idilər, onların arasında heç bir tarixi varislik yox idi. Monqollar tərəfindən rus knyazlıqlarının istilası, onların böyük monqol dövlətinə daxil edilməsi knyazlara nəinki dövlətçilik texnikasını nümayiş etdirdi, hətta onlara mənəvi cəhətdən dövlətçiliyi hiss etməyi də öyrətdi. Beləliklə, XVI əsrin əvvəllerinə doğru Rusiyada "Kiyev Rus" dövlətçiliyi haqqındaki adı anlayışlar,

¹ Savitskiy P.H. Göstərilən əsəri, s.45.

"çoxsaylı xalqlardan ibarət mərkəzləşmiş Rusiya dövləti" ideyası ilə əvəz olundu. Bu ideyanı reallaşdırmağa və Rus torpaqlarını bir yerə toplamağa başlayan İvan Kalita başa düşürdü ki, Rusyanın qüdrəti, onu birləşdirməyin yolu məhz "nüfuzlu avitoritar rejimdən" keçir. Odur ki, "ideokratik" Rusiyasının meydana gəlməsinin başlanğıcı da İvan Kalitanın adı ilə bağlıdır.

Bəhs olunan dövrədə rus geosiyası və ideoloji fikir daşıyıcıları monəvi cəhətdən ona yaxın olan Bizans dövlətçiliyinə müraciət etməyə başlayırlar. Ortada təqlid üçün nümunə də var idi. Bu da monqol ideyalarının ruslaşdırılması və slavyanlaşdırılması idi. Avrasiyaçılar, xüsusən də Savitski hesab edirdi ki, əgər mənəvi planda Rusiya Bizansla bağlı idise, geosiyası planda tatar-monqolların varisləri idi və Bizans bu anlamda yad ünsür kimi çıxış edirdi. Monqol hücumlarından sonra Rusiya tamamilə monqol dövlətinin geosiyasət dairəsinə daxil olmuşdu. Buna görə də avrasiyaçılar belə qənaəətə gəlirdilər ki, Rusiya üçün geosiyası planda Bizansın deyil, monqolların varisiyi barədə danışmaq daha ədalətli olardı. "Rusiya – Böyük xanların varisidir, Asyanın birləşdiriciləri olan Çingiz və Teymur işinin davamçısıdır" – fikri də avrasiyaçı Savitskiyə məxsus idi. O yazdı ki, monqol-tatarların başlığı işi sonrakı dövrədə Moskva knyazları davam etdirərək, nəinki bütün rus torpaqlarını, hətta Avrasiyadakı bütün tatar torpaqlarını da bir mərkəzdə birləşdirməyə başladılar. XV əsrdən sonra praktiki olaraq Rusiya ümməknaməsi rolunu oynamaya başladı.¹

Avrasiyaçı Trubetskoy yazdı ki, Rusiya-Avrasiyanın yaradılmasında vahid monqol-tatar rejiminin ləğv edilməsindən sonra Moskva knyazlarının bütün əraziləri- meşa və çöllü birləşdirməsi və sintezi nəticəsində baş vermişdir. Rusiya dövlətçiliyi monqol dövlətçiliyindən güclü oldu. Çünkü o həm də dini-məişət əsaslarına malik idi, pravoslav dininin və məişət həyatının qarşılıqlı təsirinə söykəndirdi. Bu bütün cəmiyyətin məişət etiqadı idi.

¹ Савицкий П.Н. Степь и оседлость // Континент Евразия. М., 1997, с. 334-336.

Trubetskoy I Pyotrdan sonrakı dövrədə Rusyanın dövlətçiliyini "anti-milli monarxiya" anlayışı ilə müəyyənləşdirərək, Rusyanın öz geosiyası meylini dəyişib sünə şökildə Avropa dövləti olmağa çalışmasını və təbiətən ona verilmiş "mərkəzi torpaq" tarixi yolundan çıxmamasını Avropa dövlətlərinin əlavəsinə çevriləməsi kimi dəyərləndirirdi.¹

Rus filosofu, avrasiyaçı alim İvan Aleksandroviç İlyin də (1882-1954) Avrasiyanın özünəməxsus geosiyası və coğrafi xarakteristikasının, rusların məxsusi sivilizasiya daşıyıcısı kimi formalaşmasının, başqa xalqlarla təməsda milli-monəvi döyüşlərinin yaranmasının və xarici aləmlə təməslerinin öyrənilməsinə böyük töhfələr vermişdir. Onun bir çox baxışları "geosiyasət" elminin atası hesab olunan Rudolf Çellenin "üzvi orqanizm nəzəriyyəsi" ilə üst-üstə düşündü.

İlyin "Bizim vəzifəmiz" adlı məşhur geosiyasi əsərində yazdı ki, hər bir dövlət əhalisi ilə birlikdə "canlı orqanizmdir". Avrasiya-Rusiya canlı orqanizmini o, ərazilərin və xalqların mexaniki birləşməsi kimi deyil, əsrlərlə meydana gəlmiş üzvi birləşmə kimi təqdim edirdi. Bu birliyin formalaşmasında onun fikrincə, həllədici rəlu torpaq, coğrafi mühit və özünəməxsus mədəniyyəti olan insanlar oynamışdır. İlyin bu baradə yazdı ki, mövcudluğunun ilk əsrlərindən Rusiya hər tərəfdən açıq düzənliliklərə əhatə olmuşdur. Onun qorunan hüdudları yox idi. Qədimdən "açıq keçid" kimi tanınan Rusiya ərazisi köç edən xalqların Şərqiye və Cənubi-Şərqiye Qərb istiqamətinə hərəkətinin əsas marşrutuna çevrilmişdir. Buna görə də Rusiya həmişə özünümüdafiəyə ehtiyacı olan orqanizm olmuşdur.

İlyin Rusyanın coğrafi orqanizmini "böyük çaylar və uzaq dənizlərlə xarakteizə edərək" rus dövlət başçılarının, xüsusən I Pyotrun dənizlərə çıxmış, dəniz konarında məskunlaşmaq, çayların aşağı axarlarını ələ keçirmək uğrundakı mübarizəsini düzgün siyaset hesab edirdi.

¹ Трубецкой Е.Н. Старый и новый национальный мессианизм. // Очерк русской философии и истории. М., 1994, с. 264-266.

İlyin hesab edirdi ki, boşriyyet inkişaf etdikcə onun "vahid orqanizmi" parçalanacaq, bütün dünyamı bir-biri ilə rəqabət aparmağa, ən mühüm ərazilərdə dayaq nöqtəsi yaratmağa, yerbəyer olmamış və zəif qorunan, yeni yaranan kiçik dövlətlərin açıq və ya gizli şəkildə işğalına cəhd ediləcək, dövlətlər pullarını, maraqlarını, strateji planlarını yeni yaranmış kiçik dövlətlərə qoyub-gedəcəklər.

İlyin "Rusiya orqanızmini" də parçalaması, bu ərazidə ədavət və vətəndaş mühəharibələri tövətməyi, milli-ətnik toqquşma yaratmağı və mühəharibələrin daimi mənbəyinə çevriməyi planlayan təhlükələr haqqında xəbərdarlıq edərək və belə olacaqı təqdirdə Rusiyada maraqlı olan Almaniya, İngiltərə, Yaponiya, ABŞ və Kanadanın hansı adımlar atacağının proqnozlaşdırmağa cəhd göstərmişdir.

İlyin xüsusilə qeyd edirdi ki, "orqanızmin" dağıılması, yeni-yeni tərkib hissələrə bölünməsi həmişə ağır proses olmuşdur. Bizim dövrümüzdə, onum fikrincə, belə prosesin baş vermesi ümüməbəşəri faciəyə səbəb ola bilər."

Belə nəticəyə gəlmək olar ki, "Avrasiyaçılıq" Rusiya geosiyasətinin mühüm cərəyanı olmaqla yanaşı, dünyada, bölgədə və ölkə hüdudlarında rus tarixinin, mədəniyyətinin, sosial-siyasi həyatının real vəziyyətinin, xarici aləmlə geostrateji münasibətlərinin dolğun konsepsiyasını hazırlayan və ortaya qoyan ilk realist geosiyasət məktəbi idi.

5.5. XX əsrin ikinci yarısı və müasir dövrdə Rusyanın geosiyası nəzəriyyələri və cərəyanları

"Yeni avrasiyaçılıq": İkinci Dünya mühəribəsindən sonra və Sovyuq mühəribə dövründə (1945-1991) Rusiya geosiyasətində avrasiyaçılıq ideyası tarix səhnəsindən tamamilə silinmədi və 1960-ci il-

¹ Ильин И.А. Наши задачи. Т.2, кн.1. М., 1993, с .327.

lərdə **Lev Nikolayeviç Qumilyov** (1912-1992) tərəfindən yenidən gündəmə gətirildi.¹

Ümumiyyətlə, rus geosiyasətində N.S.Trubetskoy və P.N.Savitskinin avrasiyaçılıq ideyalarının davamçıları, onların nəzəriyyələrini və konsepsiyalarını tədqiq və davam etdirənlər kifayət qədər idi. Lakin onlar bir-birindən ayrı, pərakəndə ʃəhərətənək və əməkdaşlıq göstərildilər. Yalnız XX əsrin 60-70-ci illərinin sonlarında avrasiyaçılardan müxtəlif alimlərdən təşkil olunmuş pərakəndə cərəyanı yeni intellektual təkəna məruz qaldı. *Yeni avrasiyaçılıq* cərəyanı yarandı. Bunun da başında L.Qumilyov dayanmışdır.²

1970-ci ildə Qumilyova məktubunda görkəmli rus alimi Q.V.Vernadski yazırı ki, mon görürəm ki, siz "etnos", "landschaft" və digər anlayışları biosfera fonunda araşdırır, mühüm tədqiqatlarınızı ümumişdir, genişləndirir və dərinləşdirirsiniz. Bütün bunlar geosiyasi tədqiqatlara və yeni dünyagörüşə **"böyük təkan"** verir.

Vernadskinin "**"böyük təkan"**" adlandırdığı yeni geosiyasi düşüncənin əsasında L.Qumilyovun geosiyasət elmində tamamilə yeni – "**"passionarlıq"**" ideyası dururdu.

"Passionarlıq nəzəriyyəsi": Passionarlıq nəzəriyyəsi rus geosiyasət elmində Qumilyovdan əvvəl yaradıcılığa başlamış ne Savitskiy, Trubetskoya, ne də ki, Q.V.Vernadskiyə məlum idi. **Onların** "Avrasiyaçılıq" konsepsiyası *tarixi reallığın və coğrafi amillərin təsiri ilə (sinetzi əsasında)* yaranmış insan birliliyinin, insan cəmiyyətinin, məxsusi Avrasiya-Rusiya mədəniyyətinin və geosiyasi reallığının aşkarlanması və tədqiqindən ibarət idi. **L.Qumilyovun doktrinası isə bəhs olunan av-**

¹ Rusyanın məşhur şairləri Nikolay Qumilyov və Anna Axmatovanın övladı olan Lev Qumilyov bütün ömrü boyu müxtəlif taqiblərə moruz qalmış, defalarla həbs olmuş və illərlə həbsxanalarla yatmışdır. Əsl elmi yaradıcılığa yalnız 1967-ci ildə, 55 yaşında başlamaq imkanı əldə edən Qumilyov tələyin ona qismət etdiyi qısa zaman keşiyində yenidən dövr sovet-rus geosiyasət nəzəriyyəsi tarixində əsl inqilabi çevrilmiş etmişdir. Tarixi məlumatla görə, toxuminen oxşar tale yasanan Qumilyov yə Savitski bir döfa, 1966-ci ildə Praquada beynəlxalq konfransda üz-üzə gəlmiş, sonrakı illərdən onlar uzun müddət yazışmışlar. Bu görüş və yazılmışlar Qumilyovun sonrakı ideyalarına, xüsusən onun avrasiyaçı görüşlərinə tosisiz qalmamışdır.

² Василенко И.А. Гöstərilən əsəri, s.154-155.

rasiyaçlarının tarix və coğrafiya yanaşmasını, geosiyasətçi Vernadskinin atası, məşhur təbiətşünas alim V.İ. Vernadskinin təbiət elminin "biosfer və onun biokimyəvi enerjisi" adlı nəzəriyyəsi ilə birləşdirilərək, özünməxsus mənətiqi yolla əsaslandırılmış, tamamilə yeni – *Passionarlıq konsepsiyasına* söykənirdi. Bu barədə Qumilyov özü yazırkı ki, Q.V. Vernadskiyə bir tarixçi və geosiyasətçi kimi tekçə atasının (akademik V.İ. Vernadskinin) biosfer ilə bağlı ideyalarını mənimsəmək çatışmırıdı. Məlumatə görə, Qumilyovun bu iradını o dövrə Vernadskinin özü də qəbul və etiraf etmişdir.¹

Qumilyov Rusiyada o vaxta qədər heç kimə məlum olmayan *etnologiya* elmini də ilk dəfə yaratmışdır. Qumilyova qədər Rusiyada xalqların, etnik qrupların tarixini və həyat tərzini, etnogenenezini, mənşə və inkişaf mərhələlərini, mədəniyyətlərinin qarşılıqlı təsiri və s. məsələləri əsasən tarix, xüsusun etnoqrafiya, özü də təsviri formada öyrənirdi. Qumilyovun *etnologiyası* isə "coğrafi, tarixi və insan amilinin biosferdəki qarşılıqlı təsiri və əlaqələrini öyrənməyi" qarşısına məqsəd qoyurdu. Onun biosfera ilə bağlı təsəvvürleri və b illkləri qeyd edildiyi kimi, V.İ. Vernadskinin "Biosfer" (1926) kitabında əsaslandırılmış nəzəriyyəyə söykənirdi.

L.Qumilyov hesab edirdi ki, biosferdə baş verən bəzi dəyişikliklər, kimyevi proseslər, müxtəlif kosmik şüalanmalar və s. xarici təsirlər planetdəki hadisələrə **passionar təkan** (daha aktiv fəaliyyət üçün insanda xüsusi ehtiras yaradan **təbii enerji** kimi də başa düşmək olar – Ə.H.) verir. Bu təkan nəticəsində insanlar (xalqlar, etnoslar və s.) xarici aləmdən aldıqları enerji və təbii ehtirasları şüurlu şəkildə hər hansı bir aktiv fəaliyyətə yönəldir. Bu da planetin həm yaradıcı, həm də dağıdıcı proseslərinin əsasını təşkil edir. Qumilyov yazırkı ki, *passionar təkanlar nəticəsində insanlar özlərini müxtəlif ideallara qurban verir, yaşayış məskənləri, sivilizasiyalar və mədəniyyətlər yaradır, yaxud da onları dağıdır və məhv edir.*

¹ Bax: Гумилев Л.Н. Ритмы Евразии. М., 1993, с.15-16.

L.Qumilyov passionar təkanın konkret zaman çörçivəsində müxtəlif xalqların həyatındaki təzahürünü Avrasiya qıtəsindəki proseslərin təhlili nəticəsində öyrənərək, çox maraqlı və özünəməxsus geosiyasi nəticələr oldə etmişdir.

"Xülyalardan bəla" adlı məqaləsində Qumilyov bütün keçmiş kontinental geosiyasətçilər kimi, xalqlar, mədəniyyətlər, cəmiyyətlər və sivilizasiyaların canlı orqanizm kimi tarixi mərhələlərlə – doğulduğunu, inkişaf etdiyini, qocaldığını və nohayat, iflas edərək tarix səhnəsində silindiyini qəbul edirdi. Avrasiyada bu prosesi şərh edərək o, belə nəticəyə gəlmişdir ki, məhz "*passionarlıq təkanları bəhs olunan meqakontinentin yaşayış ritmini müəyyən etmiş, onun etnik və mədəni inkişafının, geosiyasi reallıq kimi formallaşmasının müxtəlif dövrlərində bu və ya digər prioritətlərini şərtləndirmişdir*".

Qumilyov klassik geosiyasətin "Sivilizasiya yanaşması" nəzəriyəsinə qarşı çıxaraq belə qənaəət gölmüşdür ki, bir etnosun digor etnosdan fərqi sivilizasiya ölçüsü hesab olunan "*hansısa istehsal üsulu, mədəniyyət və təhsil səviyyəsi ilə müəyyənlidir*". Onlar bir-birindən insan həyatının ilk illərində valideyinlərindən, yaşıdlarından, onları əhatə edən insan qruplarından mənimsədikləri, daha sonra isə bütün həyatı boyu istifadə etdikləri "*davranış stereotipləri*" və "*xarakterləri*" ilə fərqlənirlər. Müəllifə görə, etnoslarda comiyyətdən fərqli olaraq ictimai şüuru hansısa "*qərətlər*" deyil, "*hissiyyat və sərti reflekslər*" müəyyən edir. Etnos, yaxud ayrıca götürülmüş hər bir insan "coğrafi və etnik mühitə" uyğunlaşa bilir. Lakin ətraf mühitə yenidən, təkrarən uyğunlaşmaq, xüsusən də yeni etnos yaratmaq üçün "potensial qüvvə, güc və təkan gorokdır". Qumilyovun fikrincə, belə güc, təkan məhz elə "*passionarlıqdır*". Bu yeni nəticə müəllifə məxsus "*etnogenetik passionar nəzəriyyənin*" yeniliyinin möğzini təşkil edir. O, V.İ. Vernadskinin "biosferin canlı varlıqlarının biokimyəvi enerjini udmaq haqqındaki" nəzəriyyəsini konkret etnoslara və insanlara təbliğ edərək yazırkı ki, müxtəlif insanların ətraf mühitdən aldığı enerjini udmaq və istifadə etmək bacarığı fərqlidir.

O, bütün insanları bu əlamət üzrə üç tipə böldürdü:

Birinci tip insanlar bu enerjiyə özünü yaşatma instiki kimi yanaşır ki, bunları müəllif *harmonik* adlandırdı. Belələri həyatda yalnız yaşamaq üçün işləyirlər və onlarda başqa bir tələbat yoxdur.

İkinci tip insanlar "ekstremal enerjiyə" malikdirlər. Onları Qumilyov passionar insanlar adlandırmışdır (latin sözü olub, *passio* – ehtiras deməkdir). Bu insanlar öz ideal məqsədi yolunda hər şeyə hazırlıdır və həyatları boyu da passionar formada yaşıyırlar.

Üçüncü tip insanlar adı həyatın tələb etdiyindən daha az passionarlıq nümayiş etdirirək, həyatda əsasən "isləməmək üçün" yaşıyır və öz tələbatlarını başqa insanların hesabına tömin edirlər. Bunları müəllif ətalət qrupu kimi döyrəndirirdi.

Qumilyova görə, hər bir xalq və etnosun tərkibində, bu və ya digər zaman kəsiyində bəhs olunan insan tiplərinin nisbəti deyişir. "*Fərdlərinin passionarlığı geniş yayılmış xalqlarda passionarlıq təkanı meydana gəlir ki, bu da onun milli təşəbbüskarlığını xeyli gücləndirir. Əgər xalqın çoxu passionar təkan dəyişicidirsə və təbii populyasiyada onların sayı getdikcə artırırsa, onda etnosun davranışını dəyişir, təşəbbüskarlığı və fəallığı artır. Gündü-gündən artan passioner enerjinin qalığı nəyəsa sərf edilməlidir. O, hər hansı bir yaradıcı, yaxud dağıdıcı məqsədlərə nail olmaq üçün sərf oluna bilər*".

Müəllife görə, o yerdə ki xalq biokimyovi enerjini normasında alır və əsasən nəslini davam etdirən populyasiya yaşıyır, orada etnos qeyri-fəal və qeyri-aressivdir, həyatından tam razıdır və onu dəyişmək haqqında düşünmür. O yerdə ki, etnoslarda passionarların sayı və alınan enerjinin miqdarı çoxluq toşkil edir, orada etnik təşəbbüs qaynayır və insanlar foallaşaraq hər şeyə hazır olurlar. Bəzən belə fəallıq etnosların bütün liderlərinin, daha sonra isə nəsillərinin məhvini sebəb olur (mühərabədə, inkvizisiya tonqallarında, hərbi düşərgələrdə və s.). Məhvolmanın ardınca bu qrup etnoslar da yenidən birinci qrupun halına gəlir və "yalnız öz həyatını davam etdirməyə çalışan- həyatından razi xalqa" çevrilir.

L.Qumilyov passionar təkan anından (sakit populyasiyada ilk passionarların meydana gəlməsindən) tarazlığın yeni vəziyyətə qayıtmasına dək olan dövrü – qomeostaz adlandırdı. Bu dövr təqribən 1200-1500 il əşkirdi. Bu zaman kəsiyində passionarlıq qəti şəkildə artır və yüksəlik fazası başlayır. Etnik sistemin strukturunu daim mürəkkəblişdiyi zaman ayrı-ayrı subyektlərdən (təbəqələrdən) yeni vahid etnos meydana gelir. Passionarlıq yüksəkliyə çatdığı zaman isə vahid etnik dünya – ayrı-ayrı davranışılara və yaxın mədəniyyətə malik olan etnoslardan ibarət superetnos meydana gelir. Bütün sonrakı etnik tarix passionarlığın çökəmisi nəticəsində superetnosun yaratıldığı dağılırlarla – eks proseslərlə bağlıdır.

Etnik passionarlığın çökəmisi onunla müəyyənlösür ki, enerjili passionar insanların nəsildən-nəsle azalır, onlar tərəfindən yaradılan sosial sistem inkişafla ayaqlaşa bilmir, təbii mühitə nisbətən fəaliyyətsizləşir. Etnos getdikcə sarsılır və daha ağır şartlarda uyuşunlaşmaq, daim yenidən dəyişmək məcburiyyəti ilə üzləşir və buna razılışır. Əgər bu proses uğurla başa çatırsa, onda etnos etnogenezin digər – ətalət fazasınınadək yaşamaq şansı qazanır. Ətalət fazasında passionarlıq etnik varlığı tədricən və tədricon olduğunu, insanlar isə yalnız maddi və mədəni nəmətlərdən zövq alır. Lakin passionarlıq kritik nöqtəsindən aşağı soviyyəyə düşəndə insanların maddiyyatdan duyduğu aldadıcı uğur öz passionarları tərəfindən məhv edilir və etnos bir varlıq kimi yox olur, qalan ayrı-ayrı insanlar isə ya assimiliyasiyaya məruz qalaraq yeni etnoslara çevrilir, ya da etnik qalıqlar şəklində ömürlərini başa vuruna qədor mövceud olurlar.

L.Qumilyova görə, etnosun həyatının ən ağır anları etnogenez fazalarının dəyişkənliyi və faza keçidləridir. Faza keçidi – bu, passionarlığın səviyyəsi, yeni fazaya uyğunluq naminə davranış stereotiplərinin psixoloji uğurumu ilə bağlı böhrandır.

Tədqiqatçılar hesab edir ki, bəzi məsələləri mübahisəli olsa da, Qumilyovun etnogenez və "velikorus" dövlətciliyinin meydana gəlməsi tarixi probleminə yanaşması tamamilə düzgün idi. Qumilyovun

fikrincə, "velikoruslar passionarlığın böyük təkanının təsiri altında türk-slavyan birliliyi əsasında meydana gələn xüsusi etnosdır." Bu tezisi ilə o, əslində əvvəllər türk etnoslarının məskunlaşduğu və tutduğу torpaqlar üzərində sonradan rusların geosiyasi nəzarəti öz əlinə almasını əsaslandırmışdır.

Qumilyov bu və ya digər landşaftın, təbii şəraitin etnosun formalaşmasına təsirinin, etnoslararası əlaqələrin forma və xüsusiyyətlərinin də özünəməxsus izahını vermişdir. Bu əlaqələri o, üç formada təsvir etmişdir:

Simbioz – etnosların ahəngi, burada hər bir etnos öz ekoloji əraziyini, landşaftını tutur və bununla bərabər milli xüsusiyyətlərini saxlayır. Simbiozdə etnoslar bir-biri ilə qarşılıqlı əlaqədə olur və bir-birini zənginləşdirirlər. O, xalqların həyat imkanlarını artırır, ölkəni qüdrətli edir.

Kseniya – uyğunlaşmadır, burada bir "qonaq" etnos başqasının ərazisinə səpələnir. "Qonaq" təcrid olunmuş şəkildə yaşayır və "sahib"in etnik sistemini pozmur. Ksenianın olması qarşıq etnos üçün təhlükəsizdir. Lakin "qonaq" öz təcridliyini aradan qaldırankən ximəraya çevirilir.

Ximera – birləşməzin birləşməsidir. O, superetnoslara məxsus iki etnosun bir vahid məkanda üz-üzə gəldiyi və etnik dəyərləri uyğun golmədiyi təqdirdə meydana çıxır və onlar bir-biri ilə qarşıq şəkildə yaşayır. Belə hallarda dağıntı və qan tökülməsi, bu və ya digər etnosun möhvi də qaçılmazdır. Etnosun dağılıması prosesi 150-200 ildən çox davam edə bilər.¹

L.N.Qumilyovun "Avrasiya ritmləri": "Avrasiya ritmləri" L.N.Qumilyovun son əsəridir, onu tamamlamaq və çap etmək alimə nəsib olmadı. Bu kitabında müəllif etnogenez nəzəriyəsindən çıxış edərək Avrasiyada baş verən geosiyasi proseslərin və tarixi hadisələrin geniş mənzərəsini yaratmayı, müxtəlif dövrlərdə qitənin integrasiyasında iştirak edən xalqların- türk, hun, monqol, tatar və rusla-

rın tarixini əks etdirməyi qarşısına məqsəd qoymuşdu.

Qumilyov da digər avrasiyaçıları kimi Avrasiyanı- müxtəlif xalq və etnik qrupların, fərqli dini və milli sivilizasiyaların sintezi nəticəsində formalaşmış, inkişaf edərək ümumi keyfiyyətlər qazanmış, özünəməxsus insan cəmiyyətinə malik olan orijinal yaşayış məskəni, onun sakinlərini isə təkrarolunmaz sivilizasiya daşıyıcı- superetnos kimi dəyərləndirirdi. O, Avrasiyanı Qorbin, Şərqiñ eləvesi, əyalət və s. kimi dəyərləndirənlərle razılaşmayaraq, bu məkanı müstəqil və dinamik etogenez, mədəniyyət, sosial-siyasi, dövlətçilik və texnoloji inkişaf mərkəzi kimi dəyərləndirirdi. Qumilyovun fikrincə, Avrasiyada zonal və azonal landşaftların uyğunluğu, qitonin iqtisadi-coğrafi vahidliyi burada bütöv bir sivilizasiya sisteminin yaranmasını labüb etmişdir. Avrasiyada təbiət və cəmiyyət, etnoslar və insanlar bir-birinə qarşı çıxmır, əksinə biri digərini tamamlayırlar.

L.Qumilyov özündən əvvəlki avrasiyaçıların slavyanların etnogenesi, mədəniyyəti, sivilizasiyası ilə bağlı ideyalarını tekmilləşdirərək və tamamlayaraq, tam inandırıcı bir qonaqətə görür ki, özünəməxsus mədəni və sosial xarakteristikası olan "velikoruslar" heç də Trubetskoy və Savitskinin iddia etdiyi kimi, Şərqi slavyanların bir qanadı deyil, türk-slavyan birləşməsindən yaranan "xüsusi etnosdur". O, tatar-monqolları rus torpaqlarının qəsbkarı kimi təsvir edənlərlə qətiyyən razılaşmayaraq, əksinə onların: "Rus dövlətini Avropanın katalik təcavüzlərindən qurtaran xilaskar" olduğunu sübuta yetirmişdir.

Avrasiya meqaqitəsinin sərhədlərini Qumilyov aşağıdakı kimi müəyyənləşdirir. Qərbi Avropa Avrasiya ərazisindən yanvar ayının mənfi izotermi ilə (bu sərhədin şərqi hissəsində yanvar ayının orta temperaturu mənfi olur) ayrılır. Cənubdan Avrasiya Qafqaz, Kopet-dağ, Pamir, Tyan-Şan sıra dağları ilə, Şimaldan geniş Tayqa massivləri, Şərqdən Böyük Çin səddi ilə hüdudlanır. O, Avrasiyanı üç regiona böldürdü: birincisi, Yüksek Asiya – Mongolustan, Tuva və Zabaykalye. Buranın iqlimi kifayət qədər quru, dağlarda isə rütubətlidir; ikincisi, Cənub rayonu – Qazaxıstan və Orta Asiyadır; üçüncü

¹ Bax: Гумилев Л.Н. Ритмы Евразии, с.178-179.

cüsü, Qərb rayonu bir qədər rütubətlidir. O, buraya Şərqi Avropanı daxil edir. Burada qaratorpaq, həmçinin, meşə-çöl zolağı yerləşir.

Avrasiyanın şərq hissəsi monqoloidlərlə (qədimdə türkler, XIII əsrən isə monqollarla), cənub hissəsi – monqol, türk və iranlıların qarışığı, qərbi-slavyan və uqro-finlərlə məskunlaşmışdır. Bütün adları çəkilən xalqları Avrasiyanın aborigenləri hesab etmək olar. Çünkü onların köçü öz və ya uyğun etnolandışta hüdudlarında sadə yerdəyişmə xarakteri daşıyırırdı. Xaricilərin müdaxiləsi (çinlilər, ərəb, yəhudü, alman, isveç, polyak və b.) nadir hallarda olurdu və müsbət nəticə vermirdi.¹

Qumilyov passionarlığın yüksəlişi və əksinə zeifləməsi ilə xalqların həyatının növbəli (tsiklik) hərəkatını və dünyanın geosiyasi xəritəsinin deyişməsindəki rolunu, planetin sorhədlərinin bu və ya digər xalqların xeyrinə, yaxud ziyanına dəyişməsini, etnosların, dövlətlərin bəzilərinin sıradan çıxmاسını və yenilərinin meydana gəlməsini və s. geosiyasi prosesləri əlaqəli şəkildə izah edirdi.

Böyük olunan nəzəriyyəni Avrasiya Rusiyasına töbəq edərək, o belə nəticəyə gelir ki, XII əsrde Rusiya daxili müharibələrin təsiri altında ayrı-ayrı knyzazlıqlara parçalanır. Məhz bu ərefədə Kiyev Rus dövründə rusların yaşadıığı passionarlıq dövrü başa çatır və təxminən 200 illik iflas dövrü başlanır. Bundan sonra ruslar yeni passionar təkəna mərəz qalmış və bu təkan bütün Avrasiya boyunca hərəkət yaradaraq Moskva knyzılığının yüksəlişini şərtləndirmişdir.

Birinci dövr passionarlığını o, katoliklik dini və Bizansın üzərində qururdusa, ikincini monqol-tatarlarla bağlayırdı. Qumilyov belə hesab edirdi ki, tatarların təxminən 1200 illik passionarlığı Rusiya ərazisində, ruslarla birləşərək yeni superetnosu "veilkorusları" yaratmış və tarix səhnəsinə göttürmişdir. Bununla da növbəti passionar mərhələnin estafeti Avrasiyaya-velikoruslara keçmişdir.

Qumilyov Rusiyani xilas edən təkan kimi, əlbəttə, tatarları və onların Bizansa qarşı yürüşlərini nəzərdə tutur, onları Rusianın xilas-

kari kimə təqdim edirdi. Sübut kimə Qumilyov rus knyazı Alekandr Nevski, böyük Litva knyazı Mindovq, Osmanlı dövlətinin banisi Osman kimi şəxsiyyətlərin eyni zamanda dünyaya gəlməsini misal götirirdi. Bu şəxslər öz ölkələrini xarici təcavüzkarlardan xilas etmiş, ölkə və xalqlarının nüfuzunu qaldırılmışlar. Aleksandr Nevskinin xarici müdaxiləcələrə qarşı mübarizəsinə Batı xan və digər tatar xanları yardım etdi. Odur ki, Qumilyova görə, monqol qoşunlarının Avrasiya köçü, o cümlədən Rusiya ərazisi boyu yürüyü heç də işgal deyildi. O, hətta hunların böyük hissəsini "xristian və velikorusların əcdadlarının bir qanadı" kimi qiymətləndirirdi.

Geosiyasətçi alim N.A.Nartov özünün "Geosiyasət" (2004) kitabında L.N.Qumilyovun avrasiyalıq nəzəriyyəsini tohlil edərək onun etnogenet, passionarlıq və geosiyasət dair digər baxışlarını yüksək qiymətləndirmişdir.¹

Müasir avrasiyaçılar: Göründüyü kimi, Avrasiyalıq nəzəriyyəsi L.Qumilyovun səyi ilə həm SSRİ dövrünün, həm də Rusianın müasir geosiyasətinin əsas cərəyanlarından birinə çevrilmişdir. Bunu son illərdə bu ölkədə aparılan tədqiqatlar, yazılan kitablar, bir sıra jurnal və qəzetlərdə çap olunan çoxsaylı məqalələr də sübut edir. Ən əsası isə tarixçi, etnoqraf, coğrafiyaçı L.N.Qumilyovun əsərlərinin yenidən çap edilməsi və açıq yayılması onun geosiyası nəzəriyyələrinə və Avrasiyalıqla olan marağın əsas göstəricisi hesab oluna bilər. Həmin əsərlərin bir neçəsi Azərbaycan dilinə də tərcümə edilmişdir.

Rusiyada son on ildə L.N.Qumilyovun elmi əsərlərinə, ilk rus avrasiyaçılarının ideyalarına böyük oxucu kütləsinin marağı artmış, geosiyasət elmi bu ölkənin ictimai və elm dairələrinin, ali məktəb müəllimləri və tələbələrinin geniş tədqiqat predmetinə çevrilmişdir.

Avrasiyalıq nəzəriyyəsinə hazırda dünyanın digər dövlətlərində də maraq gösterilir. Dünyanın böyük və kiçik ölkələrinin tədqiqat mərkəzləri, geosiyasətçiləri, politoloqları, prezidentlər və sysətçiləri

¹ Гумилев Л.Н. Ритмы Евразии.

¹ Нартов Н.А. Гостерilen əsəri, s.147-148.

lər, müşavirlər və inhisarçı transmilli şirkətlər bu sahə ilə maraqlanırlar. Onlar XX əsrin 90-ci illərində Avrasiyanın, Rusyanın, post-sovet ölkələrinin əhalisi və ərazisi, təbii və coğrafi vəziyyəti haqqında, Rusiya və Avropa, Avropa və Asiya münasibətləri üzrə çoxsaylı analitik materialları nəşr etdirirlər.

Müasir avrasiyaçı mütəxəssislerin sırasına rus və sovet mənşəli ABŞ alımlarını, məsələn **A.Ryazanovski və A.Yanovu**, amerikalı geosiyasətçisi **M.Vassini**, ABŞ prezidenti C. Karterin Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri **Z.Bjezinskini** və b. daxil etmək olar.

Tədqiqatçılar bütün dövrlərdə Rusyanın tarixi taleyinin Asiya, Avrasiyanın şimalı, Turan və türk xalqlarının taleyi ilə bağlı olduğunu qeyd edirlər. Avrasiyaçıların davamçıları son illərdə sələflərinin yaradıcılığından təkcə elmi-nəzəri və geosiyasi nəticələr çıxarmış, həm yeni bir cərəyan formalaşdırılmışlar. Bu da *müasir avrasiyaçılığ* adını almışdır.

Müasir Rusyanın 1990-ci illərdən başlayaraq on geniş yayılmış geosiyasi ideya cərəyanı hesab olunan müasir avrasiyaçılığın nümayəndələri "Den" və "Elementi" adlı qəzet və jurnal da noşr edərək millətçi ideyalarını bu da altında yayağa başlamışlar.

Qumilyovun passionarlıq nəzəriyyəsini möqsədlərinə və dünyagörüşlərinə uyğunlaşdırın müasir avrasiyaçılar dönyanın hazırlı vəziyyətini Qərbin çökməsi, böhranı və tənəzzül kimi qiymətləndirirək yeni "velikorus" siyasetlərini bəyan etmiş və cəmiyyətdə özlərinə xeyli tərəfdarlar toplayaraq hətta praktiki siyasetə belə girişmişlər.

Yeni avrasiyaçıların başqa bir qanadı SSRİ dövründəki soyuq müharibə və ideoloji qarşıdurma kompleksindən xilas olaraq Avropa Birliyini yeni Qıtə qüvvəsi kimi qəbul edir, onunla və Savitski, Vernadski, Trubetskoy zamanında hələ ki, dönyanın ən nehəng fəvqəlüğünə cevirləməmiş ABŞ-la münasibətlərin yeni əməkdaşlıq formasını təklif edirlər. Bu cərəyan tərəfdarları Rusiyani kontinental dün-

V FƏSİL. Rusiya geosiyasət məktəbi: formalşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları

yanın "Böyük məkanı" hesab edir, Avropa sosializmi ideyalarını düşüncələrinə uyğun populyarlaşdırmağa cəhd göstərir, liberal Qərb ideyalarının və etnik millətçiliyin əleyhino çıxış edirlər.

Müasir yeni avrasiyaçılığın digər qanadı anti-Qərb mövqeyindən çıxış edərək, Rusiya-İran kontinental ittifaqı ideyasını təbliğ edir. Onların fikrincə, Rusiya özünə strateji müttəfiq kimi İslam ölkələrini, ilk növbədə İran və İraqı seçməklə, Avrasiyanın conub-qərbində anti-Atlantik strategiyanın bazasını yarada və golocok planlarını həyata keçirə bilər. Türk xalqları və rusları, islam və pravoslavlığı müsbət komplimentar ünsiyyətdə görən bu qrup, onların iqtisadi və siyasi maraqlarının, mənəvi döyərlərinin üst-üstə düşdüyü qonağındır. Bu cərəyanın nümayəndələri həm Atlantizm ideyalarına, həm də mondializm və Avropa geosiyasətçilərinin kontinentalizminə mənfi yanaşırlar.

Göründüyü kimi, avrasiyaçılığa maraqları XXI əsrin əvvəllərində də azalmamışdır. Hətta 2001-ci ildə avrasiyaçılıq ideyalarının tərəfdarları qurultaylarında "Avrasiya" adlı ümumrus siyasi-ictimai hərəkatı da təsis etmişlər. Qurultayın bəyannaməsində qeyd edilirdi ki, müasir yeni avrasiyaçı geosiyasi hərəkatı elmi, rasional və kəsərli metodologiya ilə real siyasetə aktuallıq və tətbiqilik bəxş etmişdir. Bu cərəyan nəinki təkcə fəlsəfi ideya, həmçinin, strateji planlaşdırmanın real alətinə çevrilərək Rusyanın "Avrasiyaçılıq" və ya "Atlantizm" seçimini birincinə xeyrinə həll edəcəkdir.

Qumilyovun "yeni davamçıları"na görə, avrasiyaçılıq "müxtəlif xalqların və dövlətlərin milli-dini höyatında ən ince xirdalıqları dərk və qəbul etmək imkanı verən tarixi-dini aparatdır".

Rusiyada müasir yeni avrasiyaçıların bir çox mövqelərini müxtəlif millət və dinə məxsus insanlar da paylaşırlar. Onlar yeni avrasiyaçılıq hərəkatının əsas principini "çicəklənən mürəkkəblik" ideyası kimi qəbul edirlər. Bu o deməkdir ki, Avrasiya səməsi altında bütün Rusiyada möşkunlaşan xalqlara və milli azlıqların nümayəndələrinə yer vardır. Siyasi planda yeni avrasiyaçılar siyasi mərkəzçilik möv-

qeyini müdafiə edirlər. Rus siyasi və ideoloji həyatının yeni avrasiyaçı cəroyanı özünü açıq şəkildə atlantizmə qarşı qoymuşdur.

Müasir avrasiyaçılığın Rusiyada ən sanballı nümayəndələrindən biri geosiyasətçi alim **Aleksandr Duqindir**. Universiteti bitirəndən sonra bu şəxs üzün müddət müxtəlif jurnal və qəzetlərə rəhbərlik etmiş, xüsusi geosiyasi "Elementi" jurnalının, "Evraziyeskoe obozrenie" qəzetinin rəhbəri olmuşdur. Onun geosiyasət üzrə onlarla böyük və kiçik kitabları nəşr olunmuşdur. Bunların da içində ən sanballıları "Geosiyasətin əsasları" (Moskva, 1997), "Bizim yol" (Moskva, 1999), "Avrasiyaçılığın əsasları" (Moskva, 2002) və başqalarıdır. Duqin özünün geosiyası dünyagörüsündə qərbçiliyin, liberallığın, konservativizmin əleyhdarı, sağ millətçi təməyülli, hakimiyətə müxalifətdə duran bir siyasətçi kimi çıxış edir. Özünü mərkəzi kimi göstərməyə çalışsa da, o, əsasən millətçi-müxalifəti mövqədə dayanır.

Duqinin geosiyası fəlsəfəsinin əsasını "Sivilizasiya yanaşması" nəzəriyyəsi təşkil edir. Xüsusən o, alman geosiyasətçiləri O.Şpenqlerin, K.Şmidin, Avropanın "yeni sağlarının" ideyalarını təqlid edir. Yeni Avropa sağları kimi Duqin də Qərb cəmiyyətinin liberal nəzəriyyələrini, bazar iqtisadiyyatı sistemini təqnid edərək üçüncü yol axtarışını təklif edir. Bu yol nə kapitalist, nə də kommunizm yoldur. Yeni yol axtarışı da görünür, Duqini daha böyük məkana-geosiyası dənizləri, ticarət yolları və geniş quru əraziyəri olan Avrasiya ya yönəltmişdir.

Duqinin avrasiyaçılığı özünəməxsus dünyagörüş üzərində qurulmuşdur. Məsələn o, Qumilyovun avrasiyaçılıq nəzəriyyəsini təhlil edərək dörd özünəməxsus nəticəyə gəlmışdır. Duqinə görə, Qumilyovun avrasiyaçılığından çıxan nəticələr aşağıdakılardan ibarətdir:

1. Avrasiya bütün cəhətləri ilə, etnogenez və mədəniyyət daşıyıcısı olmaq anlamında xüsusi "yaşam yeri" idi. Və bu da o demək idi ki, dünyaya baxış anlamında atlantistlərin təklif etdiyi "qərb və başqları" tezisi təkzib olunur, dünyanın çoxqutblülüyü təsdiq olunur və qütb'lərdən birinin əsasını Avrasiya sivilizasiyası təşkil edir.

2. Meşə ilə çölün geosiyası sintezi nəticəsində belə bir qərara gəlinir ki, böyük rus dövlətçiliyi və onun real mədəni strateji nəzarət mexanizmləri ona Asiya və Şərqi Avropa üzərində nəzarət etmək imkanı verir. Bu da Qərbələ Şərq arasında tarazlığı qoruyub saxlamağa və Şərq mədəniyyətini yüksəldərək dünya mədəniyyəti səviyyəsində saxlamağa imkan verir.

3. Qərb sivilizasiyası özünün sonuncu etnogenez mərhələsindədir və ximerik etnosların üstünlük təşkil etdiyi bölgədir. Deməli, Qərb-dəki inkişaf mərkəzi tədricən gənc etnoslara, o cümlədən Avrasiya ya keçməlidir.

4. Mümkündür ki, yaxın zamanlarda heç kimin gözləmədiyi və planlaşdırılmış passionar təkənlər vasitəsilə planetin siyasi və mədəni xəritəsi döyişəcək və hazırkı dominant etnoslar sıradan çıxaçaqlar.

Göründüyü kimi, Duqin, Qumilyovun böyük avrasiyaçılıq nəzəriyyəsindən yalnız öz dünyagörüşüne müvafiq olan nəticələri çıxarır. Duqinin Rusiya ilə bağlı geosiyası düşüncələrinin əsasında onun beş əsas tezisi dayanır:

K.Şmidin tarix anlamı – "köklənmiş, orqanik torpaq" və milli iradənin mövcudluğu.

Rus cəmiyyətinin qütbleşməsinin müəyyənləşməsi – dostlar, düşmənler, düşmənlerin bollı olması.

Xüsusi şəraitin etiraf olunması və qərar qəbulunun zəruriliyi.

Rusyanın düşmənlerinin ABŞ və İngiltərə olması fikrinin aydınlığı.

Partizan fəaliyyətinin gerəkliliyinin qəbul olunması, alman millətçi-sosializm ideyalarına oxşar ideyalar otrəfəndə rus cəmiyyətinin müqavimət instinctlərinin güclü olması.¹

Göründüyü kimi, Duqinin avrasiyaçılığı tam anti-qərbçilik üzərində qurulmuş və "dəniz, quru sivilizasiyaları arasında qarşidurma geosiyasətinin" müasir Avrasiya tövbiqinə yönəlmüşdür.

Duqinin Avrasiya hərəkatının siyasi platforması bir neçə anlayış-

¹ Дугин А.Г. Консервативная революция. М., 1994, с. 67-68.

la şörtlənir. Bunlardan:

Birincisi, ideokratiyadır. O hesab edir ki, Avrasiyanın hər bir vətəndaşı və hər bir dövləti ali ideyalara qulluq etmək üçün avrasiyaçılığı özünün ali mənəvi missiyasına çevirməli və yüksək ideyalarla yaşamalıdır.

İkinciisi, avrasiyaçılıq hərəkatı Avrasiya seçimi deyilən bir hərəkat formalasdırmalıdır. Bu Avrasiyanın xüsusi landşaft şəraitindən irəli gələrək bölgə əhalisi üçün seçilmiş kollektiv məsuliyyət, qarşılıqlı yardım, güclü iradə, dözüm, rəhbərliyə güclü tabeçilik və digər keyfiyyətləri özündə daşımalıdır.

Üçüncüüsü, şərt kimi avrasiyaçılığın hüquqi platformasının əsası "demotiya" adlı bir anlayış təklif edir. Bu qədim yunan, ingilis demokratiyasından fərqli, yeni bir demokratik norma olmalıdır. O nə Avropanın indiki liberal demokratiyasına, nə də Rusyanın keçmiş kəndli özünüidarəetməsinə, yaxud "zema-soborlarının" idarəciliyinə bənzəməlidir. Bu, özünəməxsus Avrasiya avtoritarizminə və ierarxiyalı idarəciliyə rejiminə əsaslanmalıdır.

Duqın hesab edirdi ki, Rusiya nə Şərqi, nə Qərbi özgür mədəniyyətinin daşıyıcısıdır, özünəməxsus Avrasiya mədəniyyəti daşıyıcısıdır. Bu mədəniyyətin əsasında Avrasiya qərbinin və Avrasiya şərqiñin dəyərləri birləşir. Rusiyani o, xüsusi milletçi geosiyasetçi baxışlarla tarixin oxu kimi dəyerləndirərək, dünya sivilzasiyalarının yalnız onun ətrafında dövr etdiyini bəyan edirdi.

Duqına görə, yalnız bu keyfiyyətlərə malik olan əhali ilə avrasiyaçılardan özlərinin məkanları üzərində tam nəzarət əldə edə bilərlər.

Rusyanın yeni geosiyasi cərəyanları siyahısında Duqindən fərqli düşüncələr nümayiş etdirən istiqamətlər də vardır. Məsələn, geosiyasetçi **R.F.Turovski** qeyd edir ki, klassik geosiyaset xadimlərinin irəli sürdüyü quru ilə dənizin mübarizəsi indiki şəraitdə əhəmiyyətini tamamilə itmişdir və bu gün dövlətlərin quruluşunda, içtimai, siyasi, mədəni həyatında hər iki mədəniyyətə aid elementlər birləşdiyinə görə, belə mübarizənin davam etməsi qeyri-mümkündür. Ta-

rix göstərir ki, bu gün həm quru dövlətlərinin dənizlərə çıxışları, həm də dəniz dövlətlərinin quruya çıxışı transmilli vəziyyətə gəlmışdır ki, dövlətləri artıq quru və ya dəniz ölkələri kimi dəyərləndirmək qeyri-mümkündür.¹

Yeni avrasiyaçılıq ideyasına yaxın fikir nümayiş etdirən rus geosiyasetçilərdən biri də Rusiya kommunistlərinin rəhbəri **G.A.Züqənovdur**. O hesab edir ki, Böyük Avrasiya dövlətini (birliyini) keçmiş sovet hakimiyyətinin yerləşdiyi məkanda yenidən quraraq Rusiya, Balkan ölkələri, Ərəb dünyası və anti-ABŞ əhval-ruhiyyəli digər yaxın ətraf əraziləri birləşdirib, real və colbedici bir geosiyasi amil yaratmaq lazımdır. Züqanov "tarazlaşdırılmış dünya" tezisindən çıxış edərək, böyük ərazi amili əsasında dünyada güc tarazını saxlamağın və bütün dünya xalqlarının maraqlarının ortaqtominatını tapmağın tərəfdarıdır. O hesab edir ki, Rusiya dövlətçiliyini böhrandan çıxarmaqla, əvvəlki mənəvi sərhədlərini yeni prinsip və texnologiyalar əsasında bərpa etməklə, ABŞ-a qarşı yeni bir geostrateji güc-qütb formalasdırıb. Bu da dünyada siyasi və hərbi tarazlığı saxlamaq üçün kifayət edər.²

Yeni avrasiyaçılığın başqa bir cərəyanı Qazaxıstan prezidenti **Nursultan Nazarbayev** irəli sürdüyü ideya əsasında SSRİ-nin keçmiş respublikalarının və bəzi Cənub-Şərqi Asiya dövlətlərinin iştirak etdiyi "Avrasiya İqtisadi Birliyi" ideyasıdır. Bu ideyaya əsasən bəhs olunan dövlətlər geoİqtisadi anlamda bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələrini daha da gücləndirir, ortaqtə transmilli iqtisadi, nəqliyyat, rabitə-kommunikasiya və s. layihələr həyata keçirərək "iqtisadi avrasiyaçılıq" siyaseti yürüdürlər.

Yeni avrasiyaçılığın digər qrupu daha çox "**millətçi avrasiyaçılıq ideyaları**" ilə çıxış edərək ilk rus avrasiyaçılardanın ırsının öyrənilməsinə və müasir dövrdə onun Rusiya həyatına töbəq edilməsinə çağırır, daha çox sıfarişli, millətçi-şovinist ideoloji xarakterli tezislər

Туровский Р.Ф. Политическая география. М., 1999, с.36.
Чиганов Г.А. Россия - Родина моя. М., 1998, с.158.

səsləndirir, rus və türk xalqlarının, bölgədə yaşayan əhalinin etnik-millî hisləri üzərində möhtəkirlik edir. Bu cərəyanın rəhbəri Rusiya-nın liberal-demokrat partiyasının sədri **V.V. Jirinovskidir**. O, "Cənuba sonuncu hūcum" (Moskva, 1994) adlı əsərində və digər çox-sayılı kitab və məqalələrində Rusiyانın hazırlı geosiyası vəziyyətinin və gələcək planlarının özünəməxsus izahını verir.¹

Jirinovski Rusiyani dünyanın ABŞ, Yaponiya və Çin kimi böyük dövlətləri ilə müqayisə edərək onun bu ölkələrdən guya çox-çox güclü və irəlidlə olduğumunu iddia edir. Özünüñ millətçi ideyaları əsasında o belə nəticəyə gelir ki, Rusiya üçün indiki dövrədə əsas geoststrateji vəzifə onu təhdid edən milli-dini, mədəni-tarixi və digər təhlükəli meyllərdən qurtarmaqdan ibarətdir. Guya bu təhdidlər SSRİ dağılıandan sonra daha da güclənmiş, Türkiye və İranın postsovət məkanına müdaxiləsi noticəsində bir qədər də artmış, Orta Asiya və Qafqazda müsəlman əhalisinin Rusiya əleyhinə fəaliyyəti genişlənmişdir.

Jirinovski təklif edir ki, Rusiya SSRİ dövründə yaradılmış bütün nəqliyyat-keşid və xarici aləmlə sərhəd-çıxış məntəqələrinə nəzarəti zorla əline almmalı, Baltık dənizi və Qara dəniz istiqamətindəki xarici siyasetini fəallaşdırmalıdır.

Jirinovskinin rus siyasetinə yanaşması "böyük dövlətçilik", veli-korus-millətçi şovinist ideyalarına əsaslanır. Bu ideyaların əsasında o, Rusiya tərəfindən müstəqil MDB ölkələrinin, Əfqanistan, Pakistan, Hindistan və Hind-Çin okean ərazilərinin işğalı məsələsini irəli sürrür.

Rusiyada Jirinovskidən başqa da millətçi-avrasiyaçı geosiyasət cərəyanı nümayəndələri vardır. Onların bəzi nümayəndələri "Üçüncü Roma", "Rus geosiyasi toplusu", "Bizim müasirlər" və s. jurnallassa müxtəlif geosiyasi məqalələrlə çıxış edərək millətçi şüarlar-lar irəli sürürlər. Boziləri daha çox anti-türk, anti-müsəlman tezislərlə çıxış edərək Rusiyada müsəlmanların və türklərin sayıının çoxalmasından təşviş düşdürünen ürək ağrısı ilə bəyan edir və onların de-

¹ Bax: Жириновский В.В. Очерки по геополитике. Псков, 1997.

portasiyası, bu və ya digər yollarla sixşdırılması, sayının azaldılması və s. istiqamətində tədbirlərin görülməsini təklif edirlər. Onlar hesab edirlər ki, Rusiya Avrasiyada hökmərənligini saxlamaq üçün müsləman-türk sivilizasiyasının inkişafına mane olmalı, slavyan-qərb-pravoslav sivilizasiyasının yüksəlişinə ciddi şərait yaratmalıdır. Bu nəzəriyyənin əsas ideoloqlarından hesab olunan **I.Kuzmenkonun** fikrincə, rusları vahid əraziyə toplayaraq elə etmək lazımdır ki, rus torpaqlarının və bu torpaqlarda yaşayan rus əhalisinin sayı getdiçə artsın. Bütün Rusiya sərhədlərində yerləşən qeyri-rus əyalətlərini ayırmak və Rusiyadan uzaqlaşdırmaq, təmiz etnik rus dövləti yaratmaq, Şimali Qafqazın, Cənubi Qafqazın və digər ərazilərin ruslaşdırılmasını gücləndirmək lazımdır.

Bundan başqa, Kuzmenko təklif edir ki, növbəti əsər qədər Rusiyanın ərazisini Ukrayna və Belorusun Avropa ilə, Qazaxıstanınsa Rusiya ilə birləşən həmsərhəd rayonlarının, Avrasiyada ruslar məskunlaşan digər böyük yaşayış məskənlərinin, Avropa və Çin sərhədlərinə qədər olan geniş torpaqların birləşdirilməsi hesabına – Rusiya imperiyasının 1917-ci il sərhədləri ölçüsünü çatdırmaq lazımdır.¹

Rus millətçilərinin digər nümayəndələri **V.Aksyuçic və N.Pavlov**, onlarla hemşər olan bəzi din xadimləri bir qədər də irəli gedərək daha avantürüst geosiyası ideyalarla çıxış edirlər. Onlar bütün slavyan əsilli və pravoslav dininə mənsub ərazilərin və əhalinin birləşdirilməsini, Ukrayna və Belorusun Rusiyaya qatılmasını, Rusiya-nın Qafqaz və Mərkəzi Asiyadan çıxmamasını, keçmiş Kiyev Rusunun ərazi və ideoloji prinsiplərin bərqərar edilməsini təklif edir, XIX-XX əsrlərin panslavizm və panpravoslav ideyalarını aşayırlar.

Başqa bir rus geosiyası cərəyanı müasir qərbçilik üzərində qurulmuşdur və 1990-cı illərdə Rusiyanın xarici işlər naziri olmuş **A.Kozirevin** adı ilə "Kozirev doktrinası" adlanır. Bu cərəyanın geosiyasi ideyaları bəhs olunan dövrədə Rusiyanın rəsmi dövlət siyaseti səviyyəsinə qaldırılmışdır.

¹ Кузьменко И. Геополитика Святой Руси // Третий мир, 1994, № 1, с.11.

Kozirevçilər Qərb döyərlərini təbliğ edərək Rusyanın bütün məsələlərdə Qərbin tövsiyələrinə dincəmək, özünün siyasi idarəcilik, iqtisadi inkişaf, mədəni və s. məsələlərini Qərb standartları əsasında qurmaq, qorbləşmək kimi və başqa bu yönlü ideyaları, döyərləri təbliğ edirdilər. Hal-hazırda kozirevçilərin Rusiyada davamçıları "sağlar" adlanan içtimai-siyasi blok və "Yabloko" partiyasında cəmlənmiş liberal düşüncəli siyasetçilərdən ibarətdir. **A.Çubaysın** "Liberal imperiya" fikrini də kozirevçilərin ideyasına aid etmək olar.

Bəhs olunan geosiyasi nəzəriyyələr fonunda diqqəti cəlb edən başqa bir geosiyasi fikir **V.L.Tsinburskinin** fəlsəfi ideyalarında əksini tapmışdır. Onun *"Rusiya adası. Rus geosiyasatının perspektivləri"* adlı məqaləsində Rusyanın köhnə geosiyasi kodunun dəyişdirilməsinin zərurılığı əsaslandırılır. Tsinburski hesab edir ki, XX əsrin sonunda Rusiya özünün imperiya əsasında qurulmuş geosiyasi kodunu yeni – "Ada" geosiyası kodu ilə əvəz etməlidir. Müəllifin bu ideyası və "Adası" nə X.Makkinderin Hartlənd, nə də ki, avrasiyaçılara imperiya nəzəriyyəsi ilə üst-üstü düşür.

Tsinburskinin "Ada Rusiyası" okeanlarla əhatə olunmuş ayrıca bir quru məkandır. Avropadan xüsusi bölgələrlə ayrılmışdır, Baltık bölgəsi və Şərqi Avropa ilə əhatə olunmuşdur. Rusiya bu nəzəriyyədə geosiyası obyekti kimi üç daimi fəaliyyət göstərən əlamətlə xarakterizə olunmuşdur.

Bu əlamətlərdən **birinci**, rus etnosunun bütöv geosiyası amil kimi çıxış etməsi, roman-alman etnomədəni platformasının şərqində olması və Avropa ilə Çin arasında yerləşməsidir.

İkinci, Rusyanın çox böyük ərazilər, məskunlaşdırılmamış Sibir, Uzaq Şərqi torpaqlarına malik olması və bu torpaqlar vasitəsi ilə Şərqi dən gələn təhlükələrdən qorunma imkanlarıdır.

Üçüncüü, Rusiya ərazisinin Qərbənən roman-alman Avropası ilə – böyük xalqlar və ərazilər, Şərqi Avropa slavyanları ilə ayrılmışdır.

Tsinburskiyə görə, "Rusiya adası" nəinki özünün geosiyası özünə-

məxsusluğu ilə seçilir, eyni zamanda golocok inkişaf perspektivləri və geosiyasi statusu ilə Qərb ölkələri və digər qonşularla münasibətlərinin müəyyən etməyə imkan yaradır. "Ada siyasi doktrinasi" müəllifə görə, Rusiyaya imkan verir ki, keçmiş böyük imperiyaçılıq ideyisindən el çəkərək Rusyanın ada daxilində intensiv inkişafi ilə məşğul olsun, Ural arxasında qalan torpaqların məskunlaşdırılması və mənim-sənilməsi üzərində iş aparsın. Müəllifi görə, Rusiya daha çox global dünya hədəfləri ilə deyil, daxili və regional məsələlərlə möşğül olmalıdır. O hesab edir ki, bolşevik dövləti ilə birlikdə Rusyanın 280 illik böyük imperiyaçılıq tarixi də başa çatır.¹

Tsinburski də özünün geosiyasi baxışını "sivilazisiya geosiyasəti" adlandıırırdı. Lakin onun bəhs olunan nəzəriyyəsi amerikalı geosiyasətçi Hantinqtonun "sivilizasiya yanaşmasından" forqlı idi. Bu forq də əsasən ondan ibarət idi ki, bəhs olunan doktrina Hantinqtonda olduğu kimi planetar mahiyyət kəsb etmirdi və onasın Rusiya üçün nəzərdə tutulmuş bir geosiyasi doktrina idi. Bundan başqa, bu ideyanın ABŞın sivilazisiya yanaşmasından osas forqı həm də, bəhs olunan yeni sivilizasiyanı müəllifin Avrasiya məkanında görməsi və ona Qərbi Avropanın alman-roman, Yaxın və Orta Şəhərin Ərib İran, ayrıca Rusiya, Çin, Hindistan sivilizasiyاسını daxil etməsi idi. Tsinburskiyə görə, bəhs olunan sivilizasiyaların arasında SSRİ dağıldan sonra müstəqil məkanlardan ibarət "aralıq döhlizi" yaranmışdır. Bu da Avrasiya kontinentindən başlayaraq, Polşa, Baltikyanı, Pamir, Tyan-Şana qəder uzanıb bütün Şərqi Avropanı, Balkanları, Qafqazı və Mərkəzi Asiyani əhatə etmişdir. Bu döhlizi Tsinburski Avrasiya sivilizasiyalarının əlaqələndiricisi – Böyük Ləmitroff adlandırmışdır. Avrasiyaçılardan forqlı olaraq o hesab edirdi ki, Rusiya Avrasiyanın yaradıcısı yox, dağıdıcısidir. Böyük Ləmitroff isə keçmiş Avrasiyadan qalan yeganə sivilizasiya birliyidir ki, onun üzərində gələcək dünya siyasetinin və geosiyasətinin ikinci qütbünü yaratmaq olar.²

¹ Цинбурский В.Л. Остров России. Перспектива российской геополитики// Полис, 1993, №5, с. 3.

² Yeno onun. Земля за Великим Лимитрофом// Бизнес и политика, 1995, №9.

Göründüyü kimi, Tsinburski Rusiyani Avropa İttifaqı ilə Asiya-Sakit okean regionu arasında əlaqələndirici "geosiyasi ox" hesab edir, onun gölçökdə bu böyük əraziləri və mədəniyyətləri bir araya gotirorok yeni bir hərbi-siyasi və geostrateji amilə çevrilə biləcəyini proqnozlaşdırır.

Tsinburskinin bəhs olunan geostrateji doktrinası müəyən mənada ABŞ geosiyasətçisi Bjezinskiinin Avrasiya istiqamətli geosiyası konsepsiyasına alternativ idi. Bjezinski də hesab edirdi ki, gələcək dünəyaya rehbərlik edəcək dövlət və qüvvə ilk növbədə Avrasiyaya (Bjezinskiinin bəhs olunan Avrasiya xəritəsi Tsinburskinin xəritəsi ilə üst-üstə düşür-Ə.H.) sahib olmalı, onun giriş-çixış, nəqliyyat-koordinasiya, enerji və digər strateji nöqtələrinə nəzarət etməli, Şərqlə Qorb arasındakı əlaqələndirici vasitələrə sahib çıxmalıdır.

Beləliklə, müasir rus geosiyasətində müxtəlif cərəyanlar: qərbçilər və anti-qərbçilər, avrasiyaçılar və anti-avrasiyaçılar, millətçilər və beynəlmiləlçilər, dinçilər və nasional-sosialistlər – bir sözə, geosiyasət elminə məlum olan bütün cərayanların torəfdarlarına rast gəlmək mümkündür.

Təkrar və məşğələ sualları:

1. Rus geosiyasətinin əsas ideyaları və geosiyasi cərəyanları haqqında nə bilirsiniz? Panprovalşviliq, qərbçilik və slavyanofilik, panslavistlər və anti-panslavist cərəyanları: onların baxışlarındakı ümumi və xüsusi ideyaları şərh edin.
2. Klassik rus geosiyasət elminin əsas mənbələrini və nəzəriyyələrini (N.Y.Danilevskinin sivilizasiya yanaşması, L.İ.Meçnikovun cografi determinizm, D.A.Milyutinin hərbi-strateji və b. nəzəriyyələri) təhlil edin.
3. Rusyanın geostrateji maraqları və hərbi donanmanın rolü barədə klassik rus geosiyasətçilərinin fikirləri haqqında danışın.
4. Klassik rus geosiyasətində məkan amili: Semyonov Tyan-

- Şanskinin planetar məkan nəzəriyyəsi haqqında nə bilirsiniz və o, "üç böyük okean buxtası"nın rolunu necə təsvir edirdi?
5. Rus geosiyasətinin kontinental əsası – avrasiyaçılıq cərəyanı haqqında nə bilirsiniz? P.N.Savitskinin, N.Trubetskouyin, İ.A.İlyinin və b. avrasiyaçıların geosiyası baxışları haqqında danışın və onların fərqli düşüncələrini şərh edin.
 6. XX əsrin II yarısı və müasir dövr rus geosiyası cərəyanları və nəzəriyyələri haqqında nə bilirsiniz?
 7. "Yeni avrasiyaçılıq" və L.N.Qumilyovun "passionarlıq" ideyasını izah edin.
 8. Avrasiya məkanında etnik əlaqələr, etnogenecin sobob-nöticə zəncirləri və s. barədə N.Qumilyovun fikirlərini və "Avrasiya ritmləri" əsərini tohlil edin.
 9. Meşə və Cölün geosiyasi sintezinin mahiyyətini rus geosiyasətçiləri necə izah edirdilər?
 10. Müasir rus cəmiyyətinin avrasiyaçılıq və millətçi cərəyanları haqqında nə bilirsiniz: A.Duqinin, R.Turovskinin, G.Züqanovun, V.Jirinovskinin, A.Kozirevin, V.Tsinburskinin və b. xadimlərin geosiyasi fikirlərinin mahiyyəti nədən ibarətdir?

VI FƏSİL**TÜRKLƏRİN GEOSİYASI BAXIŞLARI
VƏ NƏZƏRİYYƏLƏRİ**

Geosiyasi ədəbiyyatda müasir Türkiyə Cümhuriyyəti qədim və orta əsrlərdə müxtəlif dövlətlər və imperatorluqlar qurmuş türklərin, xüsusən Osmanlı imperiyasının varisi kimi toqdim olunduğundan tədqiqatçılar türklərin XX əsrə qədərki geosiyası nəzəriyyələrini də əsasən Osmanlıya məxsus qaynaqlarda axtarırlar. Türklorin islam-aqədərki məkan yerdəyişmələri və islamı qəbul etdəndən sonra həyata keçirdikləri işgal geosiyasəti, sonrakı dövrdə Osmanlı imperiyasını yaratmaları, bu dövlətin orta əsrlərdəki horbi siyasi addımları və ətraf aləmlə geosiyasi münasibətləri, Avropada mərkəzloşmış dövlət quruculuğu və müstəmləkəcilik hərəkatı dövründəki hədəfləri və geostrateji fəaliyyəti haqqında məlumatlar keçən dövrlərdə dünya ictimai fikrinə bir qayda olaraq Qorb və rus tədqiqatçıları tərəfindən təqdim olunmuşdur. Bu da öz növbəsində, türklər və onların yaradığı dövlətlər, yürüdükləri siyaset, ətraf ölkələr ilə reallaşdırılmışları geosiyası əlaqələr və s. haqqında dünya ictimai fikrinə daha çox mənfi yüklü materialların, birtərəfli şorhlorın və mülahizələrin çatdırılmasına, tarixdə çox mühüm rol oynamış bu xalq haqqında qeyri-adəkvat təsəvvürün formalşamasına səbəb olmuşdur.

**6.1. Osmanlı türklərinin geosiyası
baxışları haqqında**

Dərslik üzərində işleyərkən türklərin tarixi, Osmanlı sultanlarının Atatürkə və Cümhuriyyəti qədərki məkan və geosiyasi düşüncələri

haqqında qədim və orta əsrlərdə yazılmış hər hansı ədəbiyyat, yaxud digər yazılı mənbə aşkar edə bilmədi. Tədqiqatçıları ümumiyyətlə, türklerin geosiyasında bütün dövrlərde (son bir neçə illik fəaliyyət istisna olmaqla) ciddi nəzəri təhlil xarakterli materiallarının yoxluğunu qeyd edirlər. Onların fikrinə, geostrateji yanışma və planlaşdırma, məqsədyönlü geosiyasi fəaliyyət, dövlət və ordu quruculuğu sahəsində, geniş coğrafi məkanların fəth olunması və sonrakı idarəcilik məsələlərində nəzəri mülahizələrlə praktiki fəaliyyətin uzlaşıdırılması türklerin on ciddi çatışmazlığı olmuşdur. Əlbəttə, bu o demək deyil ki, türkler ümumiyyətlə, öz fəaliyyətləri haqqında hər hansı təhlil aparmamış, dünyani kor-koranə işgəl etmiş və 600 il müddətinə böyük məkanları və xalqları "necə gəldi" – idarə etmişlər. Əksinə, mənbələr sübut edir ki, türkler həm qədim dünyanın dini və digər əsaslar üzərində qurulmuş, müxtəlif dövrlərdə mövcud olmuş imperiyalarının fəaliyyəti, onların idarəciliyi haqqında lazımı məlumatlara malik olmuş, həm də ətraf ərazilərin coğrafi, hərbi-geostrateji xarakteristikasına, bu ərazilərdə məskunlaşan xalqların hərbi və iqtisadi gücünə, dini və milli adət-ənənələrinə, habelə digər sivilizasiya ölçülərinə yaxşı bələd olmuşlar. Onların yürüş etdikləri ərazilərdəki fəaliyyəti də sübut edir ki, türk sərkərdələri və onları yönəldən "mərkəzələr" ətraf əlem haqqında ciddi geosiyasi məlumatlara malik olmuş, müxtəlif geostrateji və geosiyasi planlar çərçivəsində hərəkət etmişlər. Lakin türk sultanlarının, digər ali rəhbərlərin, yaxud onların ətrafindakı nəzəriyyəçi-strateqlərin geosiyası düşüncələrinin hər hansı açıq yazılı nümunəsi nə fəaliyyət göstərdiyi dövrdə, nə də ki, sonrakı illərdə ortaya çıxarılmışdır. Ola bilsin ki, dünyanın məkan-geostrateji biliklərini zənginləşdirən, türklerin geosiyası düşüncələrini, siyasetini və strateji fəaliyyətini öks etdirən belə materiallar hər hansı yerli və xarici arxivlərdə mövcuddur və bu günü qədor də saxlanılır. Lakin həmin mənbələr çap edilərək, açıq şəkildə geniş oxuculara təqdim olunmamışdır. Odur ki, türklerin geosiyası baxışları və nəzəriyyələrini aydınlaşdırmaq üçün onların

bütün fəaliyyətini izləmək, qəbul etdikləri qərarları, yürüş etdikləri ərazilərdə yerli əhali ilə ünsiyyəti və s. məsələləri öyrənmək və təhlil etmək lazım gəlir.

Türklerin yaratdığı Osmanlı dövləti planetin geosiyasi münasibətlər səhəsinə qədim dünyanın dini və digər imperiyalarının süqutu uğradığı, milli və mərkəzləşmiş dövlətlərin yaranmağa başladığı orta əsrlərdə çıxmış, 500 ildən artıq bir müddətdə əsas hadisələrin mərkəzində dayanmış bu imperiya XX əsrin əvvəllərində – Avropana da kapitalist münasibətlərinin inkişafı, müstəmləkə imperiyaları arasındakı ziiddiyətlərin kəskinləşməsi nöticəsində başlanan Birinci Dünya müharibəsinin sonunda iflasa uğramışdır. Türkler bəhs olunan dövrün on mühüm planetar geosiyasi hadisəsi hesab olunan xalqların birləşdirilməsinə, Avropana əsasında milli dövlətlərin yaranması dayanan mərkəzləşmiş dövlət quruculuğuna ciddi tökan vermişlər. Osmanlı türklerinin on güclü və möhsuldar inkişaf mərhələsi bütün qitə və kontinentləri birləşdirən bir çox əhəmiyyətli geosiyasi və geostrateji məkanlara sahib olduqları və dünya dövlətlərinin ticarət əlaqələrinə nəzarət etdikləri dövрe (XV əsrin əvvəllərindən başlamış – XVII əsrin sonlarına qədər davam etmişdir) təsadüf edir.

Avropana mərkəzləşmiş dövlətlərin və burjua sinfinin yaranması, milli aristokratiya və kapitalist münasibətlərinin inkişafı XVI əsrin sonları – XVII əsrin əvvəllərindən başlayaraq Osmanlı imperiyasına qarşı yerli xalq və dövlətlərin müqavimətinin güclənməsinə, birləşmiş Avropa gücərinin direnişləri qarşısında onun tədricən zəifləməsinə, geosiyasi mövqelərini bir-birinin ardınca itirməsinə və nəhayət, dünyanın yeni müstəmləkə imperiyalarının təsiri ilə iflasa uğramasına səbəb olur.

Osmanlı imperiyası sonrakı XVIII və XIX əsrlərdə də planetin geosiyası güc və mövqə sahibi olan əsas dövlətlərindən biri olaraq müəyyən dənizlərə, sahil zonalarına və kontinental məkanlara nəzarət edirdi. Lakin buna baxmayaraq, dünyada müstəmləkə hərəkatının getdiyəcək güclənməsi ilə Atlantik məkandan Böyük Britaniyanın

(atlantizm), Kontinental Avropadan Fransanın və Avstriya-Macaristanın (kontinentalizm), Avrasiyadan Rusyanın (avrasiyaçılıq) ardıcıl olarak artan təzyiqi altında Osmanlı dövləti özünü tədricən sixilmiş vəziyyətdə hiss edir və bu durumdan çıxış üçün yollar axtarırdı. Əslində, Osmanlıının XX əsrin başlangıcında, bəhs olunan geosiyası güclər qarşısında təxminən onunla eyni vəziyyətdə olan Almaniya ilə yaxınlaşması və onun tərəfindən Birinci Dünya müharibəsinə qoşulması məcburi addım olub, türklerin mövcud "status kvonu" qurumadından başqa yolu da yox idi.

Məlum olduğu kimi, Almanyanın rəhbərlik etdiyi hərbi blokun müharibədəki möglubiyəti sonrakı dövrde həm bu ölkənin müstəmləkəcilik arzularına və bu yondo höyata keçirmək istədiyi siyasetə, həm də Osmanlı imperiyasının geosiyası varlığına son qoydu və onların hər ikisini dünyanın ikinci döroclu dövlətləri sırasına yuvardı. Ən acınacaqlı vəziyyətə isə Birinci Dünya müharibəsinə qədər tarix sohnəsində mühüm rol oynamış və xüsusi söz sahibi olmuş türkler düber oldular. Həmin dövrdən başlayaraq Avropa və dünyanın İngiltərə, Fransa, Avstriya-Macaristan, Çin, Yaponiya, Almaniya və Rusiya kimi səkkiz osas imperiyasından biri sayılan Osmanlı dövləti dünyanın geosiyası mübarizə meydanimi tərk edir. Tarixdə beş əsrən çox bir müddətdə planeti lərzəyə salan Osmanlı sülalesinin hakimiyyətinə də son qoyulur.

Bir çox tədqiqatçılar Osmanlıların geosiyasi problemlərini əsasən yeni-yeni əraziləri işgal etməsi və tez-tez öz coğrafi bütünlüyünü pozaraq geoməkan, hərbi-strateji-sərhəd ünsürlərini dəyişməye məcbur qalmaları, yeni dövlətlərlə, xalq və cəmiyyətlərlə mübarizə və təməs problemləri, qonşuluq və sərhəd təhlükəsizliyi məsələlərini həll etmək məcburiyyəti ilə üzleşmələri; böyük köçlərdən və yerdəyişməldən irəli gələn çətinliklər; ərəblərdən qəbul edilən müsəlman-xristian-yəhudü qarşılurmazı mirasının davam etdirilməsi və XI-XX əsrlər arasında dünyada İslami qoruma və yayma vəzifələrinin icrasının tömən edilməsi məsələləri; Avropanın dərinliklərinə da-

xil olduqca orada dirənişlərin güclənməsi və müharibə aparmağın getdikcə çətinləşməsi və s. ilə bağlayırlar.¹

Başqa tədqiqatçılar Osmanlı imperiyasının süqutunun əsas səbəblərindən birincisi kimi, imperiyani idarə edənlərin o dövr üçün global geosiyasi və geostrateji dünyagörüşünün zəif olmasını, Osmanlı sultanlarının nəzəri və praktiki cəhətdən ciddi fəaliyyət programına malik olmamasını, hərbi yürüşlərin və işğal olunmuş ərazilərin idarə edilməsinin müəyyən qədər kortobii xarakter daşımmasını, yürüdüllən geosiyasətin mümkün nəticələrinin öncədən proqnozlaşdırılmasına və s. məsələləri göstərir. Bəzi fikirlər görə, bu dövlətin süqutu Osmanlı imperiyasında dövrün qabaqcıl geosiyasi düşüncə sahibləri ilə imperiyani idarə edənlər arasında bağlılığın zəifliyi və ya xud ümumiyyətlə, belə bağlılığın olmamasının nəticəsi idi. Belə ki, Osmanlı sultanları özlərinə, məsələn, fransızların Badeni, Montesköysi, ingilislərin Makinderi, amerikalıların Mehəni, Spaykmoni, almanların Ritteri, Haushoferi, italyalıların Makiavellisi, rusların Danilevskisi, Meçnikovu, Milyutini kimi və başqa imperiya dövlətlərinin geosiyası düşüncə adamları və geostrateqləri soviyyəsində şoxşələr yetişdirərək ortaya çıxara bilməmişlər. Bu nəzəriyyəçilər öz əlkələrinin və xalqlarının tarixini, onomili milli və imperiya maraqlarının dairə və hədəflərini, qonşu dövlətlərlə münasibətlərinin məqsəd və məramını təhlil edərək, dövlətlərinin golocok addımlarını nəzəri cəhətdən əsaslandırmış və dövlət rosmilərinə lazımi geostrateji tövsiyələr vermişlər. Belə geosiyasi düşüncə nümunələrinə Osmanlı imperiyasının bütün fəaliyyəti dövründə rast gəlinmir.²

Osmanlı imperiyasının XVIII əsrin sonlarından başlayaraq, yuxarıda qeyd olunan digər müstəmləkə imperiyalarından fərqli olaraq, müstəmləkə və işgalçılıq siyaseti yürütməkdən bir növ imtina etməsi, əsasən mövcud geosiyası mövqelərini qorumaqla daxili saray çə-

¹ Box: Suat İ. Türklerin jeopolitiği ve avrasiyaçılıq. Ankara, 2005, s.66.

² Box: Davutoğlu A. Stratejik Derinlik. Türkiyənin uluslararası konumu. Ankara, Küre, 2008. (27. baskı), s. 45-51

kişmələri ilə möşgül olmasını, ciddi şəkildə imperiyanın daxili bütövlüyünü və xarici sərhədlərinin geostrateji tohlükəsizliyi qeydinə qalmamasını onun süqutunun ikinci əsas səbəbi kimi təqdim olunur. Tədqiqatçıların fikrincə, Osmanlı imperiyası sərhədləri boyu yalnız müəyyən hərbi müdafiə sədləri yaratmış, dövrün tələblərindən irəli gələn digər strateji tədbirlərdən isə istifadə etməmişdir. Osmanlı türkləri məsələn, rusların geniş şəkildə istifadə etdiyi geosiyasi təsir zonaları yaratmaq, sərhədətrafı əhali ilə lazımı iş aparmaq, məqsədönlü məskunlaşdırma və əhali köçürülməsi və s. kimi tədbirlərdən də əsasen imtina etmişlər. Bu da müvafiq olaraq, geniş ərazilərə yayılmış osmanlı qoşunları və ölkənin əsas sərhədləri və sərhəd boyu ərazilərlə mərkəzi rəhbər strukturları arasında ciddi rabitəsizlik yaratmışdır.¹

Bundan başqa, osmanlılar işgal etdikləri ərazilərdə yerli adət-ənənələri, uzun illər formalasmış ictimai münasibətləri dağıtmakda maraqlı deyildilər və onları bir qayda olaraq, qorumağa çalışırlar. Ümmümiyyətə, Osmanlı imperiyasının geosiyasosunu xarakterizə edən əsas cəhətlərdən biri onun həddən artıq böyük coğrafi əraziləri və sivilizasiyaları əhatə etməsi idi. Imperiyanın əyəndə olduğu ilk illərdə onu idarə edənlər pragmatik hərbi rəhbərlər idi və onların legitimiliyinin əsasını "daha böyük coğrafi ərazilərin fəth olunması"nı təmin edən uğurlu hərbi yürüslər təşkil edirdi. Lakin Osmanlı dövləti ələ keçirdiyi ərazilərdə özü üçün yalnız tam idarəciliyi temin edir və yerli əhalini xərac vergisi verməyə məcbur edirdi. Digər geosiyası, geostrateji fəaliyyət programlarından, məsələn, rusların yürütdüyü etnik-dini məskənlər salma və yerli əhalini dil, din və milli cəhətdən assimiliyasiyaya uğratma, özündən asılı voziyyətə salma, gizli formada uzunmüddəti geosiyası təsir mexanizmləri yaratma və s. formalarından demək olar ki, istifadə etmirdi. Türklerin geosiyası devizi "ya məkan üzərində tam hakim olmaq, ya da ki, ərazini tərk etmək" siyaseti üzərində qurulmuşdur. Bunu da tədqiqatçılar Osmanlı imperi-

yasının sonrakı möglubiyyətlərinin əsas səbəblərindən biri kimi dəyişərləndirirlər.¹

Birinci Dünya müharibəsindəki möglubiyyətdən sonra – 1919-1920-ci illərdən başlayaraq türkələr noinki təkcə digər qitələrdə, imperiyanın keçmişdə hökmranlıq sürdüyü məkanlarda, hətta yaşadıqları Anadolu ərazilərində də çotin və moşquqtı geosiyasi proseslərlə üz-üzə qalmışlar. Bu isə Mustafa Kamal Atatürk və onun silahdaşlarını ayağa qalxmağa, milləti soförbər edərək silaha sarılmağa, türkələrin milli heysiyyatını, dövlətçiliyini və bütövlüyünü qorumağa sövq etmişdir.

6.2. Türkiye Cumhuriyyətinin banisi Atatürkün geosiyası düşüncələri

Tədqiqatçılar İkinci Dünya müharibəsinin sonuna qədərki dövrü (1919-1945) türkələrin keçmiş imperiya ambisiyalarından birdəfəlik məhrum edilməsi, Atatürkün rəhbərliyi ilə türk millətinin yenidən səfərbər olunaraq müasir Türkiyə Cumhuriyyəti quruculuğuna colb edilməsi və Türkiyənin yeni statusla dünyanın və bölgənin geosiyasi həyatında iştirak etməsi dövrü kimi xarakterizə edirlər.

Türkiyənin ictimai-siyasi və dövlət xadimləri içorisində geosiyasət terminindən ilk dəfə istifadə edən və bu istiqamətdə öz fikirlərini açıq səsləndirən şəxs də məhz yeni Türkiyənin banisi Atatürk olmuşdur. O, yaxınlıqda yerləşən ərazilərlə birləşdə Türkiyə dövlətinin geosiyası məkanını "Avrasiya" adlandırır, onun əsas əlaqələrini də məhz bu coğrafiyada yerləşən dövlət və xalqlarla bağlamağa çalışırı.

"Avrasiyaçılıq" termini bir coğrafi məkan olaraq Türkiyə geosiyasında Atatürkə qədər də istifadə olunurdu. İlk dəfə bu ifadəni

¹ Davutoğlu A. Göstərilən əsəri, s.53.

Davutoğlu A. Göstərilən əsəri, s. 51-52

Türkiyənin geosiyası düşüncə müstəvisinə Osmanlıların son dönenində – 1908-ci ildə klassik "turançı" ideoloq Ziya Göyələp gətirmişdir.¹ Sonrakı illərdə bu terminə geosiyasi məkan anlamı verilmiş və onu Türkiyənin resmi xarici siyaset xətti kimi ayrı-ayrı zamanlarda və şəraitlərdə aktuallaşdıraraq müəyyən tarixi dönenlərdə istifadə etmişlər.

Avrasiyadan iki nəhəng dövlətinin – Rusiya və Osmanlı imperiyalarının süqutundan sonra Türkiyədə və Sovet Rusiyasında "avrasıyaçılığı" yeni respublikaların dövlət strategiyası səviyyəsinə qaldıraraq, anqlo-saks atlantizminə və Avropa kontinentalizminə qarşı qoymağa cəhd göstərmişlər. 1919-1922-ci əvvəl ikinci Dünya müharibəsinə qədərki illərdə Sovet Rusiyasında V.I. Lenin, Türkiyə Cümhuriyyətində isə Atatürk və onların silahdaşları avrasıyaçılıq xətti yürüdərək həm bir-biri, həm də digər bölgə ölkələri ilə geosiyasi əlaqələri dəstəkləmişlər. Xüsusunun Atatürk Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verirdi. Hətta iş o yərə çatmışdır ki, Türkiye həmin illərdə ingilis-amerikan blokunun rəhbərliyi tərəfindən Sovet Rusiyasına, sonradan isə SSRİ-yə bəslənən düşmən münasibətə cavab olaraq uzun müddət Millətlər Cəmiyyətinə üzv olmaqdan imtina etmişdir.

Lakin Atatürk Türkiyənin Rusiya ilə o dövrəki bütün geoməkan tərəfdəşliyini, regional münasibətlərini və digər geosiyasi əlaqələrini dəstəkləməklə yanaşı, öz ölkəsinin Rusiyada olduğu kimi sovetləşməsinə qətiyyən razılıq vermədi. Müasirləri onun Leninqə "isti münasibətlərinə" istinad edərək Türkiyənin bəlkə də o zaman yeganə çıxış yolu hesab olunan, "Osmanlı imicisi" ilə vidalaşaraq sosia-

¹ Ziya Göyələpin milletçi "avrasıyaçılıq-turançılıq" ideyası sonrakı illərdə Osmanlı dövlətinin ruslarla Avrasiya uğrunda mübarizələrində türk millətçiliyinin güclənməsinə xidmət etmişdir. Cümhuriyyətin ilk illərində türkərin geosiyası düşüncə sahibləri olan Yusif Akçura, Nihal Atsız və Reha Oğuz Türkən "avrasıyaçılıq" Türkiyənin yeni dövlət strategiyası səviyyəsinə qaldırmaga cəhd göstərmişlər. Atatürk Cümhuriyyətin 1920-1930-cu illərdəki xarici siyasetində bu ideyanı özünməssiz bir yanaşma ilə həyata keçirmiş və ölkəsinin regiondəki geosiyası temaslarının qurulmasında ondan möharetlə istifadə etmişdir.

lizm yolu ilə gedəcəyini və beynəlmiləci bir dövlət yaradacağını düşündüyü halda, Atatürk tamamilə başqa bir yol seçdi. O, Türkiyəni "Türklərin milli varlığını hifz edən və inkişaf etdirən", kapitalizmle sosializm arasında "orta yol tutaraq yaşayan bitəref bir dövlət kimi" inkişaf etdirməyə qərar verdi. Sözsüz ki, Leninin "proletariatın vətəni yoxdur, ümumi maraqları vardır"- şəhəri Atatürkün "hər bir türk üçün vətəndən əziz nemət yoxdur" şəhəri ilə üst-üstə düşə bilməzdidi.

Atatürk üçün o dövrün siyasi-ideoloji baxımdan bir-birinə zidd olan iki sistemi arasında geosiyası manevr etmək və ölkəsinin milli maraqlarına söykənərək "bitəreflik missiyası"ni həyata keçirmək o qədər də asan iş deyildi. Lakin dövrünün on güclü və qırılmaz milli ideyasını və iradəsini ortaya qoyan Atatürk, xüsusi uzaqqorontlı nümayiş etdirərək, tarazlaşdırılmış siyaset yürüdərək, bu işin də öhdəsindən gəlməyi bacardı.

Atatürk Türkiyəni müasir sivilizasiya doyورları ilə yaşayan, Avropana mövcud olan ictimai-siyasi və mədəni sistəmə uyğun idarəcilik rejimində və vətəndaş cəmiyyəti institutlarına malik olan, lakin öz milli və mənəvi dəyərlərini qoruyan və ya şədən, nə sosializm, nə də atlantizm yolunu təkrarlayan üçüncü müstəqil yolla gedən bir ölkə kimi təsəvvür edirdi. O, boşor sivilizasiyası üzərində Avropa və Rusiya geosiyasətçilərinin apardığı müxtəlif bölgüləri qəbul etmir və sivilizasiyanı "vahid boşori döyər" sayılırdı. Atatürk Türkiyənin müasir, dünyəvi dövlət quruluşu ilə bağlı söyləyirdi ki, "ölkələr çoxdur, amma sivilizasiya tökdür. Millətin tərəqqisi onun vahid dünya sivilizasiyasına məxsus olması ilə şortlanır... Osmanlı imperiyasının süqutu o zaman başladı ki, oldı etdiyi qələbələr nəticəsində Qərb üzərində üstünlüyündən düzgün istifadə etmədi və Avropa ilə bütün mədəni əlaqələrini itirdi. Bu səhvi biz təkrar etməyəcəyik. Bizim ənənələr, bizim siyaset, bizim cəhdlerimiz Türkiyənin Avro-

pa ölkəsi olmasına, daha doğrusu, onun Qərbyönlü olmasına yönələcək. Biz öz ölkəmizi müasirləşdirmək istəyirik, bizim əsas söylerimiz müasir, Avropa yönümlü hakimiyyətin əsasını qoymağa yönəlmışdır".

Atatürkün geosiyasəti, həm də öz praktikiyi ilə seçilirdi. Bu da ilk növbədə, onunla bağlı idi ki, o zamankı Türkiyədə Avropa dövlətlərindən fərqli olaraq müstəqil dövlət quruculuğu ideyalarının və yeni idarəetmə münasibətlərinin kökündə "üçüncü təbəqə", yaxud milli burjuaziya deyil, başda Atatürkün özü olmaqla, əsasən hərbi-mülli bürokratiya dayanırdı.

Atatürk Türkiyənin xarici siyasotini ölkədaxili ictimai-siyasi, səsial-iqtisadi vəziviyətlə six bağlayırdı. Onun həyata keçirdiyi köklü islahatlar Türkiyənin müasirləşməsinə, dünyada Qərbyönlü inkişafı seçən dövlət kimi tanınmasına səbəb oldu. Lakin həmin dövrədə bir sıra Qərb dövlətləri, o cümlədən ABŞ Türkiyənin Avropaya integrasiyasında o qədər də maraqlı deyildilər. Həmin ölkələrdə türkləri "öz əzəli vətənləri" olan Asiyaya "qaytarmaq" ideyası hökm sürürdü. Bu mövqedə olanlar Osmanlı dövlətinin Avropa ölkələri ilə bir neçə əsrlik münasibətlər tarixini təftiş etməklə məşğul idilər. Məhz Atatürkə Leninin yaxınlaşmasına ciddi təkan verən məqam da hər iki dövlətə qarşı Qərbdə hökm sürən eyni münasibət idi. Çünkü həm keçmiş Osmanlıya görə Atatürk, həm də keçmiş çarizmə görə Lenin kiminsə qarşısında cavab verməyə qətiyyən hazırlaşmışdı. Onların hər ikisi geosiyası düşüncələrinə uyğun şəkildə öz millətlərinin iradəsinə söykənərək ölkəsinin və xalqının gələcək həyatını qururdu və onu beynəlxalq münasibətlər sisteminə bərabərhüquqlu üzv etmək haqqında düşünürdü.

Atatürk Osmanlı dövlətləndən miras qalan çoxsaylı problemlərin aradan qaldırılmasına, Böyük Britaniya, Fransa, ABŞ və s. kimi böyük dünya ölkələrinin atlantizm siyasətindən asılı vəziviyətə düşmə-

dən onlarla münasibətləri yaxşılaşdırmağa çalışırdı. Bəhs olunan dövrədə Türkiyənin Bosfor boğazındaki mövqelər və Mosulun kimə möxsusluğu ilə bağlı ingilislərlə, Qara, Egey və Aralıq dənizlərin-dəki başqa mövqelərlə bağlı fransızlarla, yunanlarla, avstriya-macarıstanlılarla və b. ilə müxtəlif geosiyası və geostrateji problemləri var idi. Demək olar ki, bütün XX əsrin 20-30-cu illəri ərzində bu məsələlərin dinc yolla, ortaq maraqlar nəzərə alınmaqla həll edilməsi Atatürkün diqqət mərkəzində dayanmışdı.

Bəhs olunan dövrədə Türkiyənin və Atatürkün geosiyası fəaliyyətinin ən zəif həlqəsini Türkiyənin sorhədlərindən konarda qalmış türk-müsəlman xalqları ilə – Yaxın Şərqi, Afrika və Asiyadan, SSRİ-nin müsəlman xalqları ilə münasibətlər təşkil edirdi. Türkiyə Osmanlı imperiyası zamanında bu geosiyasi məkanlardan sıxışdırılıb çıxarılandan sonra, faktiki olaraq İkinci Dünya müharibəsinin sonuna qədər bəzi istisnalarla, demək olar ki, müsəlman xalqları ilə heç bir ciddi geosiyasi ünsiyyət saxlamamış, onların çağırışlarına və milli hərəkatlarına dəstək verməmiş və bu istiqamətdə hər hansı fəal geosiyasət yürütməmişdir. Bu da müvafiq olaraq, həmin dövlət və xalqların başqa geosiyası təsirlər altına düşməsinə səbəb olmuş və dünyada türk-müsəlman birliliyinin zeifləməsinə şərait yaratmışdır. Geosiyasi fəaliyyətində və xarici siyasətində əsas diqqətini Türkiyə Cümhuriyyətinin möhkəmlənməsinə və Sovet İttifaqı, Avropa dövlətləri ilə münasibətlərə yönəldən Atatürk demək olar ki, Türkiyəni Yaxın Şərqi və müsəlman dünyasının problemlərinin həllindən konarda qoymuşdur. Əslində, Atatürk Osmanlı dövlətinin keçmiş əreb və müsəlman dünyasında həyata keçirdiyi işgalçılıq siyasətindən, həmin regionlara bütün iddialarından imtina etməklə yanaşı, həm də Türkiyəni bütövlükdə dünyanın ən əhəmiyyətli geosiyası və geostrateji məkanları hesab olunan – Yaxın və Orta Şərqdən, əreb torpaqlarından töcrid etmişdir. Halbuki, o dövrdə yeni Cümhuriyyət hökü-

mətinin qisaslıq məqsədlərdən uzaq dardığını bəyan etməsi Türkiyə ilə orob dövlətləri arasında dostluq münasibətlərinin qurulmasına hərtərəfli imkan yaradırdı. Lakin 1926-ci ildə İraq-Türkiyə sərhədlərinə və iki dövlət arasındaki mehriban qonşuluq münasibətlərinə dair Böyük Britaniya, İraq və Türkiyə arasında bağlanmış müqavilə, 1929-cu ildə Yəmənlə bağlanmış müqavilə, 1937-ci ildə isə Misirə imzalanan dostluq haqqında saziş istisna olmaqla, Türkiyə sonrakı illərdə ərəb dövlətlərlə heç bir ciddi geosiyasi ünsiyyətə nail olmamışdır. Bu da Türkiyə geosiyasının Yaxın və Orta Şərqi istiqamətinin həddən artıq zəif olmasının göstəricisi idi.

Atatürkün geosiyasi düşüncələrinin müüməh bir hissəsinin həyata keçirilməsi ikinci Dünya müharibəsi ərzində Avropana və dünyada geosiyası və geostrateji güclərin qruplaşması və müharibəyə həzırlaşması dövrünə təsadüf edir. Faşist İtaliyasının Almaniyadan dəstəyi ilə 30-cu illərdə Aralıq dənizi hövzəsinə nəzarəti əla keçirmək istəyi Türkiyənin bu regiondakı geosiyasi maraqlarını yenidən təhlükə qarşısında qoyurdu. 1931-ci ilin mart ayında Mussolini Büyük Faşist Şurasının iclasında Asiya və Afrikada işgəlçiqliq məqsədlərini nəzərdə tutan programını açıqlayır və tezliklə onu həyata keçirmək niyyətində olduğunu bəyan edir. İtaliya bu planının Türkiyəyə qarşı yönəlmədiyini vurğulasa da, Atatürk hökuməti haqlı olaraq narahat olmağa və bəzi önləyici tedbirlər görməyə başlayır. Türkiyə Sovet İttifaqı rəhbərliyinə aralarında "qarşılıqlı kömək haqqında" pakt imzalamağı təklif etsə də, rödd cavabı alır. SSRİ rəhbərliyi həmin dövrə bəzi geosiyasi manevrləri həyata keçirirdi və Stalin "bolşevikləşmədən boyun qaçıran türklər", keçmişdə rusların "Çarqrad" adlandırdıqları İstanbul və bölgələr haqqında geostrateji məqsədlərini həlo ki, gizli saxlayırdı. Moskva, həm də Hitlerin və onun müttəfiqlərinin hara üz tutacağını, kimə ilk növbədə hücum edəcəyini doqquq proqnozlaşdırıbilməmişdi. Odur ki, Stalin mövcud vəziyyətdə belə bir paktın yalnız Türkiyəyə xeyir götirə biləcəyini dü-

şünürdü və ona görə də 1931-1932-ci illərdə qarşılıqlı yardım haqqında pakt məsələsi Türkiyə tərəfindən bir neçə dəfə qaldırılsa da, Sovet İttifaqı buna əhəmiyyət vermədi. SSRİ Türkiyə tərəfdən İtaliyaya qarşı müharibədə iştirakdan birmənalı şəkildə imtina etdi. Bu na cavab olaraq Türkiyə Almaniyaya qarşı müharibədə Sovet İttifaqının tərəfini saxlamadı. Beləliklə, 1932-ci ilin ortalarından başlayaraq Türkiyə ilə Sovet İttifaqının geosiyasi maraqları və yolları bir-dəfəlik ayrıldı. Türkiyə 1932-ci ilin iyul ayında Millətlər Cəmiyyətinə üz tutdu və ona qoşuldu.

1938-ci il noyabrın 10-da Atatürkün vəfatından sonra da Türkiyə Qərblə Şərqi arasında tarazlaşdırılmış siyaset kursunu davam etdirməkdə davam etdirdi. Atatürk tərəfindən əsası qoyulmuş "məxsusi avrasiyaçılıq" geosiyasət xəttinin və ölkənin milli təhlükəsizlik hədəflərinin dəyişdirilməsi və yaxud onun ölümündən sonrakı illərdə də hansısa şəkildə reorientasiyasi istiqamətində heç bir ciddi addimlar müşahidə olunmadı.

Tədqiqatçıların fikrincə, faşist Almaniyasının SSRİ ilə müharibəyə başlayacağı ehtimalının getdiğər artması o dövrə Türkiyədən hər iki tərəflə çox həssas davranış və tarazlaşdırılmış siyaset aparılması teləb edirdi. Türkiyənin rəsmi olaraq "bitərəf ölkə" statusu ilə müharibədən kənardə qalmağa üstünlük verməsini isə onlar bu ölkənin ən uğurlu və o dövr üçün doğru addımı hesab edirlər. Həmin dövrə getdiğə yaxınlaşan hərbi təcavüzün dəf edilməsi bu ölkədən etibarlı müdafiə sistemi yaratmaq və onu beynəlxalq müqavilələr vasitəsilə möhkəmləndirməyi teləb edirdi. Türkiyə bu geosiyasi vəzifənən həyata keçirilməsini müvəffəqiyətə təmin etdi.

Türkiyənin təxminən 1940-ci illərdən atmağa başladığı sonrakı bütün addimları onu getdiğər sosialist SSRİ-sindən uzaqlaşdırıcı və kapitalist Qərbi, xüsusən də atlantizmə (o zaman bu cərəyan daha çox ingilis-amerikan maraqlarının ifadəçisi idi) yaxınlaşdırıldı. Nəticədə müharibədən sonrakı ideoloji qarşıdurma geosiyasəti dövründə

(1945-1991-ci illər) Türkiyə NATO-nun tərkibinə daxil olaraq, Avrasiyada Qorbin əsas anti-sovet mərkəzlərindən birinə çevrildi.

6.3. Türkiyə soyuq müharibə dövründə: geosiyasi hədəfləri və nəzəriyyələri

İkinci Dünya müharibəsindən sonra Türkiyə yenidən ciddi və çətin geosiyasi seçim qarşısında qaldı. Almanianın birdəfəlik sıradan çıxmazı, dünyanın və Avropanın sinfi döyörələr üzrə iki düşərgəyə parçalanması, həmin dövrde Türkiyə kimi mühüm geostrateji məkanda yerleşən ölkənin "bitərəfliyini" demək olar ki, mümkünsüz edirdi. Müharibənin ortalarından başlayaraq Stalinin Türkiyə ilə bağlı ziddiyətli və müəyyən mənəda anti-türk siyasetinin bu ölkənin ərazi bütövlüyünə təhlükə yaratması və s. kimi addımları Ankaranı müharibənin sonunda öz "Avrasiyaçılığından" imtina edərək Avroatlantik blokuna qoşulmasını və ABŞ-la strateji münasibətlər yaratmasını şərtləndirdi.

Bu seçimin bozı siyasi və tarixi səbəbləri də var idi. Əvvəla, müharibənin gedişində Türkiyənin beynəlxalq maraqları ilə ABŞ-in Avropada yürütdüyü geosiyasət arasında bir bağlılıq ortaya çıxmışdı. İkincisi, Türkiyənin daxili siyasetdə anti-kommunizm mövqeyində dayanması və SSRİ ilə müharibənin sonuna yaxın yaranan bozı ərazi problemləri yaşaması ABŞ-ı bu bölgədə məhz Türkiyəyə strateji tərəfdəş kimi yanaşmağa ruhlandırdı.

Türkiyə soyuq müharibə dövrünün bütün ideoloji qarşıdurmasından istər dünyada, istərsə də Yaxın və Orta Şərqdə, Qafqaz və Orta Asiyada gedən geosiyası proseslərə atlantizm mövqeyində yanaşındı. Ölkənin xarici siyasetinin ən mühüm prioritətlərindən biri ABŞ-la hərbi-siyasi əməkdaşlığı qorumaq və genişləndirməkdən ibarət idi. Türkiyədə fealiyyət göstərən siyasi partiyalar xarici siyasetlə bağlı məsələlərə müxtəlif mövqelərdən yanaşsalar da, onların əksəriyyəti ABŞ-la strateji tərəfdəşliğin qorunub saxlanılmasına mərəqəli idi. Hakimiyətə gələn siyasi qüvvələr istisnasız olaraq ABŞ-

VI FƏSİL. Türkərin geosiyası baxışları və nəzəriyyələri

in Yaxın və Orta Şərqlə bağlı geosiyasətini dəstəkləyir, SSRİ-nin bu regiona təsirini zəiflətməyə çalışırdılar.

Türkiyənin NATO ilə əməkdaşlığa üstünlük vermesi və onun üzvlüyünə çalışması o dövr üçün yeganə doğru geosiyasi qərar idi. Cənubi Türkiyə dövlətinin bəhs olunan dövrə geosiyasi təhlükəsizliyinin təmin olunmasına bu təşkilat qədər etibarlı təminat verə biləcək ikinci qurum, yaxud ölkə mövqeud deyildi.

Türkiyə NATO-nun üzvü olduqdan sonra onun həm geosiyasi mövqeləri, həm də iqtisadi-hərbi vəziyyəti xeyli yaxşılaşdı. Əvvəla, türk hökuməti NATO-nun bəzi infrastrukturlarının yerləşdirilməsi, qoşunların təchizatı, hərbi daşımalar və başqa təminat programları çərçivəsində Qərb ölkələrindən xüsusi yardım almağa nail oldu. digər tərəfdən, Türkiyə Yaxın və Orta Şərqdə geosiyasi mövqelərini möhkəmləndirmək üçün ABŞ-in istəyi ilə yaradılması nəzərdə tutulan NATO-nun "Orta Şərq Komandanlığı" adlı hərbi ittifaqında aparıcı yer tuta bildi. Bəhs olunan dövrə Adnan Menderes hökumətinin bu yöndə göstərdiyi fəallıq ABŞ tərəfindən cavabsız qalmadı və Dövlət Departamenti Türkiyənin 1952-ci ildə yeni hərbi paktın yaradılması planına qoşulmasını "azad dünyanın müdafiə sistəmində strateji mövqə" kimi dəyrəkləndirdi. Bəhs olunan planda ABŞ SSRİ-nin cənub sərhədləri boyunca yerləşən bütün dövlətlərin birgə müdafiə sisteminin yaradılmasını nəzərdə tuturdu. Bu sistemin mərkəzi qorargahının Türkiyədə yerləşməsi planlaşdırıldı. Həmin dövrə ABŞ-in hakim daireləri böyük inamla bildirildilər ki, Türkiyə və İsrail Yaxın Şərqdə və Avrasiyada tam şəkildə etibar ediləsi yeganə dövlətlərdir.

6.4. Müasir Türkiyənin geosiyası nəzəriyyələri və cərəyanları

1991-ci ildə SSRİ-nin və dünya sosialist düşərgəsinin ABŞ və Avroatlantik bloku arasındaki məğlubiyəti dünyadan geosiyası vəziyyətində mühüm dəyişikliklər etdi. Tədqiqatçıların fikrincə, Dəniz Si-

vilizasiyası (talassokratiya) olan ABŞ və onun NATO üzrə müttəfiqləri öz geosiyasi rəqibi olan Quru Sivilizasiyası (tellurokrotiya) – bütün dünya sosializm sistemi üzrə ciddi üstünlük əldə etdi və qalib gəldi. Bu hadisədən sonra atlantizm (ABŞ və Avropa Birliyi) dünya siyasetinin əsas və həlledici subyektləri kimi çıxış edərək planetin "yeni dünya nizamı" adlanan geosiyasi strukturunun idarə edilməsinə, dövlətlər və mülkətlərə müsəbatlarının formalşmasına ciddi təsir göstərməyə başladı. Faktiki olaraq, soyuq müharibə dövrünün əsas oyuncuları və onların funksiyaları da deyisdi. Əvvəlkli Qərb termini ilə ifade olunan atlantistlərin tərkibində də müəyyən təbəqələşmə getdi. Şərqi Avropa ölkələrinin alyansa qəbulu ilə onun tərkibində aşkar şəkildə ABŞ, Qərbi və Şərqi Avropa, ayrıca Türkiyə və s. fərqli xətlər və maraq daşıyıcıları özünü bürzə verməyə başladı.¹

Keçmiş SSRİ-nin, Avropa ilə Asiya qitələri arasındaki postsosialist ölkələrinin və Türkiyənin özünü də yerləşdiyi məkan heç bir "ideoloji rəng" daşımadan "Avrasiya" adlanmağa başladı. Özünü SSRİ-nin varisi elan edən Rusiya Federasiyası Avrasiya subregionunda yeni geosiyasi vəzifə və hədəflərindən çıxış edərək (avrasiyaçılıq) bölgənin "aparıcı dövləti" iddialarını ortaya qoydu və özünəməsus geosiyasətini reallaşdırmağa başladı.

Avrasiyanın böyük və qüdrətli dövlətlərindən biri olan Türkiyə də ideoloji qarşidurmanın sona çatması, Rusiya və digər keçmiş sosialist düşərgəsinə daxil olan ölkələrlə əməkdaşlığı qoyulan qadağaların aradan qalxmasından istifadə edərək, yeni şəraitdə özünün geosiyası vəziyyətini bir daha dəyərləndirməye başladı. Türkiyə siyasi silərinin və geosiyasət nümayəndələrinin bir qrupu öz ölkələrinin "yeni dünya nizamı" adlanan birqütbüdü dünya siyasetində yerini, rollunu və statusunu müəyyən etməyə çalışdığı zamanda, digər qrup yaranmış əlverişli şəraitdən istifadə edərək Türkiyənin bir daha anti-sovet fəaliyyəti və ideoloji qarşiduruma dövrünə qədərki geosiyası dənəmə qayıtmaq, öz geosiyasi vəziyyətinə bir daha nəzər salmaq,

¹ Bax: Duqin A. "Türkiyənin Avrasiyaçılıq Stratejisi" // www. evrazia.org.

Qərblə Rusiya arasında tarazlaşdırılmış mövqe tutaraq siyaset yürütmək və fəaliyyətini avrasiyaçılarda atlantizm tərəfdarlarının geosiyasi maraqlarının uzlaşdırılması istiqamətində qurmaq xəttini əsaslanırdırmaga başladılar.

1991-ci ildən keçən müddətdə Türkiyənin həm rəsmi geosiyasi fəaliyyətində, hakimiyyətə gələn qüvvələrin və hakimiyyətə can atan müxaliflərin açıqlamalarında, həm də elmi-ictimai və düşüncə adamlarında ölkənin gələcək geosiyası fəaliyyəti ilə bağlı fərqli ya-naşmalar müşahidə olunmuşdur. Bəziləri qeyd edildiyi kimi, Türkiyənin bundan sonra da yalnız Qərb dünyası ilə əlaqələrini yaxşılaşdırma və Avropaya ineqrasıya xəttini dönmədən davam etdirməli olduğunu təkidlə tələb etdiyi halda, digər qrup Türkiyənin üzünü Avropadan və Qərbənən Avrasiyaya çevirməsini, bölgənin Rusiya, Çin, İran, Hindistan və b. böyük ölkələri ilə birlikdə yeni bir dünya gücü yaratmasını, Avropa Birliyinə alternativ olaraq, məsolon, Şanxay Əməkdaşlıq Təşkilatının inkişaf etdirilməsini təklif edir. Türk cəmiyyətinin millətçi qismını təşkil edən qüvvələr ölkənin "Adriatikdən Çinə qədər türk torpaqlarını, türk müsəlman xalq və dövlətlərini öz ətrafında birləşdirməsini və bu əsasda Türkiyənin XXI əsrin dünya gücünə çevrilməsini" təklif edirlər və s.

Göründüyü kimi, türk cəmiyyətində ölkənin dünyadakı geosiyasi missiyası, mövqeleri və rolü, planetar siyaseti tosiət etmə imkanları və gücü, milli maraqları və onun təmin edilməsi yolları və s. ilə bağlı vahid fikir mövqeud deyildir və geniş diskussiyalar aparılmadıqdır. Türkiyənin geosiyası vəziyyətinin və əsas hədoflarının, dünyadakı roluun artırılması və bu ölkənin digər geosiyasi ölçülərinin dəyərləndirilməsində, regionun Rusiya, Çin, İran və Yaxın Şərqi ölkələri ilə münasibələrinin qiymətləndirilməsində və s. məsələlərdə də müəyyən fərqli baxışlar, yanaşmalar, hətta bozi ziddiyətli mövqelər mövcuddur.

Türkiyənin xarici işlər naziri A. Davudoğlunun fikrincə, XX əsrin 90-ci illərinin sonundan 2000-ci illərin başlangıcında Türkiyənin

koalision hökumətlərinin bir qayda olaraq partiya maraqlarına söykənən xarici siyaset taktikaları və manevrləri vahid və uzunmüddətli strateji xarici siyaset konsepsiyalarına deyil, daha çox ənənəvi, risksiz fəaliyyət praktikasına əsaslanmışdır. Hakimiyyətin fəaliyyətində hər şey, ilk növbədə, Avropa Birliyinə üzvlüyə hesablanmışdır. Əksər siyasi dairələr Türkiyənin gec-tez bu quruma üzv olacağını bildirir, lakin eyni zamanda, "Adriatikdən Çinə qədər Türkiyədir" – kimi iddiəli alternativ termindən da istifadə edirdilər. Tədqiqatçılar həmin hökumətləri, eyni zamanda Orta Asyanın, Yaxın Şərqiñ türk-müsəlman xalqlarını öz oträflarında birləşdire bilməməkdə, islam qardaşlığı və mədəni birliliyi adı altında əslində, "bəzi qonşu müsəlman dövlətləri ilə münasibətləri korlamaqdə, Qərbə integrasiya adı ilə Türkiyəni dünyada üçüncü ölkə vəziyyətinə salmaqdə" və s. günahlandırırlar.¹

A.Davutoğlu, həmçinin, Türkiyənin son illərdəki geosiyası uğursuzluqlarının səbəbini koalision hökumətlərin yürütdüyü xarici siyasetin dərin strateji nəzəriyyə və təhlillərə, möhkəm və davamlı siyasi iradəyə, vahid strateji xəttə, planlama və konsepsiaya söykənməməsi ilə bağlayır. Onun fikrincə, xarici siyasetdə qısa zamana hesablanan nəticə sonda uğursuzluğa və iflasa möhkəmdür. Burada hər şey sabit və uzunmüddətli tarixi dövrlə, coğrafi, mədəni və əhali amillorinə, vahid geosiyasi baxışa, siyasi elita, bürokratik məmər korpusu və əhali içərisində mənənə ortaqlığına, ciddi təbəqələşmənin aradan qaldırılmasına söykənməlidir. Cəmiyyət üzvləri arasında maraq dairələrinin tez-tez bir-birini əvəz etməsi, bir təbəqə üçün həyatı əhəmiyyət kəsb edən dəyərlərin başqaları üçün mənasız bir varlığa çevriləməsi həm daxilde, həm də xarici ələmlə temasda ölkəni zeiflədir və gücsüz edir. Türk geosiyasında müəllifin fikrincə, uzun müddətli sabit idarəciliyin, davamlı ortaq baxışların və ümumi taktikanın olmaması həm xarici siyaset strategiyasının və idarəciliyin, həm də türklərin etnik və harmonik nizamının pozulmasına səbəb olmuşdur.²

¹ Bax: Davutoğlu A. Göstərilən əsəri, s.45-46.

² Yenə orada, s.47.

Son beş ilde Türkiyənin dövlət, o cümlədən xarici siyasetində müəyyən geosiyasi xətt deyişikliyi müşahidə olunmaqdır. Xüsusən, AKP (Adalet və Kalkınma Partiyası) təkbaşına hakimiyətə gələndən sonra Türkiyə dünyada və bölgədə bir qədər fərqli, daha müstəqil geosiyası xətt yürütməyə cəhd göstərir, öz milli maraqlarının təmin olunmasını, xarici ölkələrlə, beynəlxalq geosiyasi aktorlarla münasibətlərini, özünü bu və ya digər siyasi addimlarını əvvəlki illərdə olduğu kimi, "NATO və ABŞ-in nizam-inteqramlı və sözəbaxan tərəfdası" kimi deyil, yeni keyfiyyətdə – "müstəqil dünya dövləti" statusu ilə reallaşdırımağa çalışır. Əsasında "dünya və region ölkələri ilə sıfır problem-maksimum inteqrasiya", "Türkiyənin Avropa Birliyinə ehtiyaçı – onun Türkiyəyə olan ehtiyacından çox deyil", "harda bir türk varsa, orda Türkiyənin milli maraqları mövcuddur", "Türkiyənin NATO və ABŞ-la birgə maraqları olduğu kimi, digər ölkələrə do ortaq maraqları mövcuddur", "Türkiyə dünya müsəlman xalqlarının və dövlətlərinin himayədarı kimi" və s. strateji yanaşmanın dayandığı bu geosiyasət xəttini nəticələrini göstərməkdədir. Fikrimizə, yeni kurs bütün dünya türklərinin milli iradəsinə çevriləcəyi, doğru və ardıcıl reallaşdırılacağı təqdirdə, Türkiyəni dünyanın, ABŞ istisna olmaqla, digər 10 böyük dövlətinin (İngiltərə, Fransa, Almaniya, Yaponiya, Rusiya, Çin və s.) sırasına daxil edə bilər. Bunun üçün Türkiyənin müasir geosiyası düşüncə mərkəzləri və nəzəriyyəçiləri də ciddi işləməli, türk comiyyətində kütləvi geosiyasi iradə və zehniyyəti inkişaf etdirən, hakim təbəqələr, siyasi və ictimai dairələr üçün ciddi geostrateji biliklər aşılıyan yeni-yeni tədqiqat əsərləri təqdim etməlidirlər. Lakin hələ ki, bir-birini tekzib edən və tamamilə eks istiqamətə yönəlik bir neçə kitab istisna olmaqla, türk siyasetşünaslığında bu gün hənsi ciddi və sanballı geosiyasi nəzəri ədəbiyyat mövcud deyildir.

Tədqiqatçılar hesab edir ki, uzun müddət türklərin geosiyası tədqiqat və təbliğat mərkəzinə malik olmamasının, dünyada və ölkə daxilində özlerinin geosiyasi məsələlərini və ölkələrinin vəziyyətini müstəqil şəkildə tədqiq etməməsinin nəticəsində bu xalq həm keçən

iki yüz ildə dünyada tamamilə fərqli bir imicə "tanınmış", həm də müasir Türkiyə dövləti planetar nizamın sürətlə dəyişdiyi XX əsrin 90-ci illərinin yeni geosiyasi tələblərinə vaxtında reaksiya verə bilməmişdir. Bu da müvafiq olaraq, ölkənin Qərb üçün əvvəlki önəmlili geosiyası əhəmiyyət daşıyan amillərdən tədricən məhrum olmasına, bölgədə yaranan çox ciddi və əlverişli yeni şəraitdən lazıminca bəhrlənərək, iqtisadi, siyasi, sosial, milli və dini üstünlüklerini, təsir imkanlarını dəyərləndirdə bilməməsinə və nəticədə əhəmiyyətli geostrateji və geosiyasi hədəfləri əldən verməsinə səbəb olmuşdur. Hətta söyləyirlər ki, Birinci Körfəz mühərribəsi dövründə (İraqın Küveyti işgal etməsi və ABŞ-in körfəzə qoşun çıxmasından səhbət gedir – Ə.H.) Türkiyənin 9-cu Prezidenti Turqut Özalın Atatürk Kültürü, Dil, Tarix Yüksək Qurumundan "Mosul vilayətinin mənsubiyətini müəyyən edən 1918-1922 və 1926-ci illərin hadisələri və sonrakı illərdə bu məsələ ətrafında dünya güclərinin reallaşdırıldığı geosiyasət haqqında" arayışı həm bəhs olunan təşkilat, həm də hər hansı digər rəsmi qurum təqdim edə bilməmişdir.¹ Həmin vaxtdan başlayaraq, Prezident Özalın səyi ilə Türkiyədə Strateji Araşdırımlar İnstitutu, rəsmi və qeyri-rəsmi geosiyasi tədqiqat mərkəzləri yaradılmışa başlanılmışdır. Aparılan təhlillər nəticəsində həm də məlum olmuşdur ki, Türkiyə kimi önemli bir geosiyasi vəziyyəti olan ölkənin Ali Hərbi və Mülki təhsil və tədris mərkəzlərində inдиyə qədər nəinki geosiyasi tədqiqatlar aparılmamış, o cümlədən geosiyasət fonu ni də tədris olunmamışdır. Türkiyənin hətta Milli Təhlükəsizlik Akademiyasında "Türkiyə geosiyasəti" adlı fənn yalnız 1995-ci ildən tədris olunmağa başlamışdır.²

Qeyd edildiyi kimi, əsasın 2000-ci illərdən başlayaraq, Türkiyə Cümhuriyyətində həyata keçirilən rəsmi və qeyri-rəsmi tədbirlər nəticəsində bir çox türk tədqiqatçıları və alimləri bu boşluğu doldurmaq, öz milli kimliklərini, qədim və orta əsr türklərinin geosiyası

¹ Bax: Suat İ. Gösterilən əsəri, s.11.

² Yenə orada.

düşüncə və fəaliyyətini, Osmanlı imperiyasının höqiqi tarixini, türklərin Asiya, Avropa və Afrika qitolarındaki geosiyasi və geostrateji fəaliyyətinin doğru xarakteristikasını və s. məsələləri araşdırmaq, onların obyektiv mənzərəsini yaratmaq, analitik şərhini vermək, dünya ictimaiyyətinə çatdırmaq və s. möqsədilə müəyyən tədqiqat əsərləri çap etdirmişlər.¹

Mövcud boşluğu doldurmaq, türklərin tarixdə reallaşdırıldığı uzunmüddəlli güc geosiyasətini (hərbi gücün dəyərinə verdikləri önəmin təhlili, xalqların birləşdirilməsi, dövlətlərin qurulması və dağlımasındakı rolu və s.), planetin keçmiş mödəniyyət və sivilizasiya geosiyasətindəki yerini və rolunu, XX əsrin sınıflı ideoloji geosiyasətindəki iştirakını, müasir dünyanın qlobal iqtisadi-siyasi və transmili geosiyasət "nizamındakı" maraq dairələrini və hödəflərini geniş tədqiq etmək, dünya və ölkə ictimaiyyətinə çatdırmaq üçün bütün bunlar yetərli deyildir. Bundan başqa, türk comiyyətini lazımi geosiyası biliklərlə təmin etmək, insanların kütləvi geostrateji düşüncəsini formalasdırmaq və yönəldirmək də müasir Türkiyə geosiyasətçilərini gözələyən mühüm vəzifələr hesab oluna bilər.

Digər müəlliflər türk geosiyasında uzun zamandan bəri davam edən Avropa Birliyinə daxilolma istəyini və bu istiqamətdəki rəsmi çalışmaları tənqid edir, AB-yə qəbul ediləcəyi təqdirdə, ölkənin geosiyası fəaliyyət müstəqilliyini itirəcəyini, vahid Avropa siyaseti çərçivəsində daha müstəqil siyaset yürüdə bilməyəcəyini, Avrasiya və Orta Şərqi qonşu ölkələri, türk-müsəlman xalqları və s. ilə

¹ Gürün K. Türkler və Türk devletleri tarixi. İstanbul, 1981; Suat İ. Türkiyənin Jeopolitik Konumu ve Türk Dünyası. Ankara, 1999; yenə onun Türklerin Jeopolitiği və Avrasiyalıq. Ankara, 2005; Güvenc B. Avropa və Türkiye ilişkilerinin tarixi kaynakları. Gelişmesi ve bugünkü sorunları. Ankara, 1999; Türkdoğan O. Türk Tarixinin Sosyołoji. İstanbul, 2003; Yavuz G. "Böyük Ortadoğu". İstanbul, 2004; Mem B. Avrasiya Enerjiavaşları. İstanbul, 2005; Kaynak M. Büyük Ortadoğu projesi və Türkiye üzrənə stratejik analizlər. İstanbul, 2005; Arslan B. Kiresel Hach Seferi. Ankara, 2005; 21 Yüzyılın dünya düzəni və yenətim. İstanbul, 2005; Davutoğlu A. Stratejik Derinlik. Türkiye-nin uluslararası konumu. Ankara, 2008; Büyükdündar yarına Türk dünyasında Stratejik bakış. İstanbul, 2008; Avrasyada Türk geopolitiği. Ankara, 2009; Celalettin Y. Jeopolitik və Strateji // <http://www.turksam.org>; və s.

münasibətlərini məcburi qaydada məhdudlaşdıracağıni qeyd edir, türk siyasetini üzünü Qərbdən Avrasiyaya çevirməyə və "avrasiyaçılıq" geosiyası xətti yürütməyə çağırırlar.¹

Ümumiyyətə, Türkiyə geosiyasında, xüsusən də onun nəzəriyyə mərkəzlərində, ölkənin Qərb meylli geosiyası xəttini dəstekləyənlər yanaşı, yeni- avrasiyaçılıq geosiyası xətt tərəfdarlarının sayı da artmışdır. Sonuncuların özünü də müxtəlif cür təsnif edirlər. Bütövlükdə türk avrasiyaçılarını "Türkiyə mərkəzli avrasiyaçılar" və "türk-slavyan birliliyi" tərəfdarları olmaqla, iki qrupa ayırmış olar.

Son zamanlar, xüsusən Amerika Birleşmiş Ştatlarının 2003-cü ildə İraqa qoşun yeritməsi, Avropa Birliyinin Kipr məsələsində anti-türk mövqə nümayiş etdirməsindən və müxtəlif bəhənlərlə Türkiyəni bu quruma üzv qəbul etməməsindən sonra bu ölkədə avrasiyaçılıq xətti bir qədər də güclənmişdir. Hətta Türkiyənin bəzi millətçi, solcu və b. qüvvələri – Ülküyü Hərəkatı, Xalqçı sol qruplar, İşçi Partiya tərəfdarları və s. bir araya gələrək "Qızıl Alma Birliyi" adlı sol geosiyasi təşkilat yaratmaqla bu ölkənin AB-yə üzvlük məsələsinə son qoymasını, üzünü birdəfəlik Avrasiyaya çevirməsini və s. tələblərini irəli sürmüşlər. Bu təşkilat ölkənin bəzi siyasi partiya, keçmiş polis və ordu zabitlərini, bir çox qeyri-hökumət təşkilatlarını da sıralarına qataraq, dünyadakı qloballaşmaya, Türkiyənin Avropa Birliyinin şərtlərini yerinə yetirməklə, onların fikrincə "parçalanması və öz milli kimliyini itirməsi" tehlükəsinə və s. qarşı çıxaraq, özlərinin alternativ "bölgəçilik" siyasetini irəli sürmüşlər. "Bölgəçilik" geosiyası xətinin əsas mahiyyəti Rusiya, Çin, İran və digər bölgə dövlətləri ilə bir araya gələrək, Avropa Birliyinə alternativ "Avrasiya Birliyi" yaratmaqdan ibarətdir.²

Tədqiqatçıların fikrincə, SSRİ-nin dağılması, Avrasiyanın qonşu ölkələri ilə geosiyasi əlaqələrin üzərindən qadagaların götürülməsi

¹ Bax: Suat I. Güstərilən asarı, s.19; Ali K. Altüst olan Stratejik öngörüler ve Türkiye. Ankara, 2007, s. 3, və b.

² Bax: Fatih A. Rusya və Türkiyedə Avrasiyaçılık. İstanbul, 2009, s. 162-163.

və Türkiyənin qarşısında Avrasiyada yeni imkanların yaranması bu ölkənin həm praktiki, həm də nəzəri geosiyasət nümayəndələrini feallaşdırılmış və hərəkətə keçirmişdir. Lakin bütün ölkələrdə olduğu kimi, Türkiyədə də geosiyasət elmi, o cümlədən avrasiyaçılıqla məşğul olan geosiyasət mərkəzləri siyasi təsirlərdən tam azad olaraq, ölkəsinin bəhs olunan istiqamətdəki osas maraqlarını tohli bilər. Əvəzinə, bu elmdən müxtəlif yönümlü ictimai siyasi dairələr siyasi xətlərinə və dünyagörüşlərinə uyğun şəkildə istifadə etməyə başlayırlar. Bir qrup avrasiyaçılığı Türkiyənin üzünü daha çox Qərbə deyil, Avropa ilə Asiya arasındaki (Avrasiyadakı) dövlət və xalqlara çevirməsi və bölgənin türk-slavyan xalqları və dövlətləri ilə golocok inkişafını əlaqələndirməsi kimi təsəvvür etdiyi haldə, digor qrup keçmişdə irəli sürülmüş "Turan" ideyasını yenidən gündəmənə gətirirək, bölgənin türk-müsəlman xalqlarının Türkiyənin ətrafında birləşdirilmək, XXI əsr "türk əsrinə" çevirmək və s. kimi millətçi, şüarlar soslondirməyə başlayırlar.¹

Tədqiqatçıların fikrincə, türk avrasiyaçılığını forqlondıran osas xarakterik xüsusiyyətlərdən biri geosiyası tohli və nəzəriyyələrin daha çox geniş elmi araşdırılmalara, dərin nəzəri müləhizələrə deyil, sothi, emosional şüar və çağırışlara soyköməsi və ətrafında geniş intellektual, ziyanlı töbəqələrini yox, əsasən yoxsul, emosional xalq kütlələrini və s. birləşdirməsidir.² Belə bir faktı da qeyd etməliyik ki, eyni fikri müasir rus avrasiyaçılarının da böyük əksəriyyətino şamil etmək olar. Məsələn, həm Rusyanın, həm də Türkiyənin "avrasiyaçılıq" adı altında fəaliyyət göstərən bir çox geosiyası mərkəzləri və qrupları bu subregionun ölkə və xalqlarının, etnik-dini və mədəni cəmiyyətlərinin sivilizasiya sərhədlərini, bölgə ölkələri arasında geosiyasi, geoiqtsisi və geostrateji münasibətlərin tarixini, əsas məqsəd və vəzifələrini, hədəflərini, milli maraqlarının fərqli və ümumi tə-

¹ Bu barədə dərhal ətraflı bax: Necati G. Turançılıq Tarixinin kaynakları. İstanbul, 1999; Fatih A. Gösərənilən asarı. İstanbul, 2009 və s..

² Bax: Mehmet E. Küresel güc mücadelesinde Avrasya Jeopolitiği və Avrasiyaçılık// Stratejik analiz, 2005, aprel, № 60, s.79.

rəflərini sona qədər doğru-düzgün araşdırmadıqlarına görə, onların geosiyasi fikir və mülahizələri, çıxardığı nəticələr də ciddi tənqidə dözmür. Türkiyədə tez-tez təkrarlanan "Adriatikdən Çinə qədər türk dövlətləri və xalqları" kimi ifadələrin coğrafi və geosiyasi anlamı, Türkiyə-Çin, Rusiya-Türkiyə münasibətlərinin milli-mədəni və coğrafi-geostrateji sahələrinin təhlili və s. kimi geosiyası tədqiqat sahələri hələ də ciddi araşdırmaçılarını gözləyir.

Türk avrasiyaçılığını Fatih Akgül üç əsas cərəyanaya bölür: bunlar müvafiq olaraq, mühafizəkarlar, milliyətçilər və sol-sosialist baxışlı avrasiyçılardan ibarətdir.¹

Mühafizəkar avrasiyaçılıq xətti müəllifə görə, Türkiyənin hazırkı xarici işlər naziri A. Davudoğlunun rehberliyi ilə həyata keçirilən rəsmi xarici siyaset konsepsiyasında əksini tapmışdır. Bu cərəyan "Yeni Osmanlı" geosiyası konsepsiyası əsasında Türkiyə Cümhuriyyətinə beynəlxalq aləmdə "dünya dövləti" soyiviyəsinə qaldıraraq onun geosiyasi statusunu yüksəltməyə, planetdə baş verən əksər dünya əhəmiyyətli hadisələrdə iştirakını təmin etməyə yönəlmüşdür. Davudoğlunun konsepsiyasına görə, Türkiyə AB ilə tərəfdəşlik və ABŞ-la strateji müttefiqiliq əlaqələrindən bəhrələnərək, Rusyanın bölgədə yürütdüyü slavyan-ortodoks avrasiyaçılığına (Yunanistan, Kipr (Cənubi), Ermənistan və İranla reallaşdırıldığı geosiyasi müttəfiqliyi) qarşı, Türkiyə-Qerb və Türkiyəyə yaxın digər dövlətlərin geosiyası avrasiyaçılığını formalasdırmaq və bölgədə "yeni bir geosiyasi güc" reallaşdırmaq lazımdır. Mühafizəkar avrasiyaçılardan Türkiyənin yeni geosiyasi statusuna onun fəal dünya geosiyasoti reallaşdırmaq, bütün region ölkələri ilə "sifir problem-maksimum integrasiya" siyaseti yürütmək, türk diasporunun, Türkiyənin müasir iqtisadi potensialından istifadə etməklə nail olmağa çalışır və beynəlxalq aləmdə mövcud olan qlobal geosiyasətə "dünyada türk kimliyinin qorunması və gücləndirilməsi" yolu ilə müqavimət göstərməklə, cavab vermək isteyirlər.²

¹ Bax. Fatih A. Göstərilən əsəri, s.164.

² Yenə orada.

Bu qrup Avrasiya coğrafiyasında həm türk-müsəlman cumhuriyyətləri, həm də digər ölkələrlə işbirliyini gücləndirmək, Rusiya ilə bölgədə geosiyasi tarazlıq yaratmaq və Türkiyənin qonşu dövlətlərlə bütün mövcud problemlərini aradan qaldırmak istiqamətində çalışır.

Millətçi baxışlara malik avrasiyaçılardan daha çox "turançı avrasiyaçılıq" ideyasından çıxış edərək milli mənsubiyət əlamətləri üzrə bütün türk soylu xalqları bir araya goturmak, pantürkizm – çağdaş türk birliliyi idəyəsini dırçəltmək istəyirlər. Bir faktı da qeyd etmək lazımdır ki, millətçi qrup heç də bölgədə Rusiya ilə ittifaqdə siyaset yürütməyin əleyhinə deyil. Onlar dünyanın Avroatlantik gücləri qarşısında "rus-slavyan birliliyi" ilə "TÜRK birliliyinin" geosiyası ittifaqını ən güclü və nəhəng planetar geosiyasi varlığı çevirmək əhtimalına heç də fantaziya kimi baxırlar.

Avrasiyaçılardan üçüncü əsas qrupu sol sosialist görüşlü qüvvələr və strateji mərkəzlər, jurnal, qəzet və digər nəşrlərdə təbliğ olunan geosiyasi nəzəriyyə tərəfdarları hesab edilir. Bu qrupun nümayəndələri özlərini ən doğru-düzgün atatürkçülər kimi töqdim edərək, Avrasiya coğrafiyasında "xalq dövləti" ideyasını həyata keçirmək, bölgənin bütün xalq və dövlətlərini ortaq maraqlar ətrafında birləşdirərək "dinc və firavan" Avrasiya Birliyinə nail olmaq məqsədi güdürlər. Türkiyənin "Aydınlıq" jurnalı, "Ulusal" adlı televiziya kanalı və İşçi Partiyasının ətrafında birləşən solcu avrasiyaçılardan Rusiya, Çin, Orta Asiya və digər ölkələrlə "solyonlü xalq birliliyi" və anti-atlantik ideyalarını yaymaqla, Türkiyənin Atlantik müttəfiqliyi əvəzinə Avrasiya müttəfiqliyini reallaşdırmağa və bu yolla bütün bölgənin rifahına qovuşmağa çağırırlar.

Türk geosiyasətində avrasiyaçılardan daha geniş şəkildə təsnif etmək cəhdleri də var. Məsələn, Mehmet Aça Türkiyədəki bütün avrasiyaçılardan altı qrupa bölür və bunların sırasına: Sultan Qalıyevin¹

¹ Sultan Qalıyev tatar türkələrinin lideri olmuş, SSRİ seviyyəsində ali idarəciliy seviyyəsində yüksəlmış inançlı sosial demokrat idi, Orta Asiya, Cənubi Qafqaz və Anadolu türkələrinin vahid sosializm bayraqı altında birləşməsi ideyəsinə həyata keçirməyə çalışmış, Rusiyada türk milletçisi, Türkiyədə isə rus tərəfdarı kimi tanınmışdır

"Sosialist Turan dövləti" nəzəriyyəsinin davamçılarını, geosiyasətçi alim Atilla İlhanın "Kemalçılık avrasiyaçılığı", İşçi Partiyası və Doğu Perinçek tərəfindən müdafiə olunan avrasiyaçılığı, "Ulusal" və "Yeni Avrasiya" jurnalları etrafında toplanan "milliyetçi avrasiyaçılıqları", Türkiyənin strateji araşdırımlar mərkəzi – ASAM tərəfindən istiqamətləndirilən "avrasiyaçılığı" və nəhayət, "Zaman" qəzeti və onun qrupuna daxil olan Gülençilərin Dialoq Avrasiya platforması etrafında birləşən "mühafizəkar avrasiyaçları" aid edir.¹

Digər türk tədqiqatçıları Suat və Atilla İlhan avrasiyaçları iki təməl qrupa ayıraq, bunlardan birincisinə Rusyanın Duqin və Jirinovskisi kimi geosiyasi xadimlərinin ideyalarını dəstəkləyərək "rus-türk geosiyası birliliyi müdafiə edən və reallaşdırmaq istəyen qruplar"ı (bunların sırasına Türkiyənin İşçi Partiyasını, "Aydınlıq" jurnalını, "Ulusal" kanalı və ona yaxın "Ulusalçı İş Adamları Dərnəyini" (USİAD və s. daxildir), ikincisinə isə "Türküstən mərkəzli avrasiyaçılıq xətti yürüdən" geosiyasətçiləri aid edirlər. Bu qrupa örnək olaraq müəlliflər özlərini, Anıl Çeçenli, Yeni Çağ qrupunu, Namik Kamal Zeybeki, ASAM-ı və Avrasiya Televiziyasını aid edirlər.² Hər iki qrupu birləşdirən ortaş xarakterik cəhət müəlliflərə görə, onların Atatürkçü düşüncə nümayiş etdirmələri, Türkiyənin Avropa Birliyi çalışmalarını Avrasiya siyaseti ilə əvəz etmək istəyi, və Qərbə qarşı çıxmalarıdır.³

Türkiyənin müasir avrasiyaçları sırasında "milliyetçi avrasiyaçılığ" yaxın geosiyasi mövqeni Mərmərə Strateji Araşdırımlar Vəqfi və onun söđri Akkan Suver nümayiş etdirir. Onların yanaşmasında Avrasiya coğrafi mənəda iki ayrı-ayrı qitənin birləşməsi hesab olunsa da, geoməkan olaraq hər iki qitənin milli-mənəvi və içtimai dəvranış normalarını, düşüncə və doyırlarını yaradan, formalasdırın və milli sərhədləri aşaraq "qlobal geosiyasi birlilik" mahiyyəti kəsb edən

¹ Bax: Mehmet A., "Avrasiya Yaklaşımının Türkiye Çeşitlənmələri və Türk dünyasının Geleceği. Bağımsızlıklarının Onuncu Yılında Türk Cumhuriyyətləri". İstanbul, 2002, s. 161-162.

² Bax: Suat İ. Türklerin Jeopolitiqi və Avrasiyaçılıq. 2005, s.212-213.

³ Yeno orada.

subregiondur. Akkan Suver və Mərmərə qrupu artıq neçə ildir ki, nəinki iki qitəni təmsil edən müxtəlif xalq və dövlətlərin "Avrasiya Birliyi" ideyalarını təbliğ edir, həm də onların rəsmi və qeyri-rəsmi nümayəndələrinin iştirakı ilə hər il İstanbulda zirvə görüşləri keçirir və Çindən Adriyatik dənizinə qədər böyük bir geosiyasi məkanında Avropa Birliyinə bənzər yeni ortaş "Avrasiya Birliyi" yaratmaq ideyasını təbliğ edir.¹

Türkiyədəki bütün avrasiyaçı cərəyanlar öz geosiyasi baxışlarını Atatürkün ideyaları və görüşləri ilə əsaslandırmaya çalışırlar. Hətta "yeni osmanlılıq" düşüncəsinə söykənən mühafizəkarlardan tutmuş millətçi sağ qüvvələrə qədər her kis öz avrasiyaçılıq ideyalarını Atatürkə bağlayır. İndiki hakimiyət nümayəndələri Atatürkün vaxtilə Leninlə Avrasiya bölgəsində reallaşdırıldığı dostluq və geosiyasi əməkdaşlığı hazırkı AK Parti hökuməti ilə Putin və Medvedev hökuməti arasında yaradılmış geosiyasi əməkdaşlıqla müqayisə edirlər.

Mühafizəkar avrasiyaçı cərəyanlar hazırkı bölgə siyasetlərini də Atatürkə bağlayaraq hesab edirlər ki, Atatürk Türkiye Cümhuriyyətini qurarkən, pantürkülüklük və turançılıqdan müəyyən qədər yarımış, Türkiyə sərhədlərindən kənarda qalan türklərlə əlaqələrdə də ha ehtiyatlı davranışmış və imperialist siyasetindən imtina edərək, Cümhuriyyətin hüdudları çərçivəsində moderni bir ulus dövləti qurmuş, "yurda sülh – cahanda sülh" şəhərindən çıxış edərək, bölgənin bütün xalqları və dövlətləri ilə ortaş maraqlar çərçivəsində münasi-bətlər yaratmış, qatı millətçilik ideyalarından imtina edərək beynəl-miləlçi bölgə siyaseti yürütmüşdür.

Sağ millətçi avrasiyaçılardır isə Atatürkün zamanında reallaşdırıldığı siyasetdə kökündə türk birliyi dayanan turançı avrasiyaçılıqlarına əsas axtarırlar. Onlar hesab edir ki, Atatürkün istiqlal mübarizəsində və sonrakı Avrasiya siyasetində həm pan-türkizm, həm də turançılıq olmuşdur. Onların iddiyasına görə Atatürk nə zamansa SSRİ-nin da-

¹ Bax: 13. Avrasiya Ekonomi Zirvesi. 5-7 mayis 2010. İstanbul, 2010.

ğılacığına, Orta Asiya və Cənubi Qafqazdağı türklerin bir araya gələcəyinə və bütün dünya türklerinin bütövləşəcəyinə inanırdı və Türkiyəni buna hazır olmağa çağırıldı.

Türkiyənin səlyönlü avrasiyaçıları isə geosiyasi fikirlərini əsaslandırmaq üçün Atatürkün "Anadoluda məzəlum millətlərə örnek olan anti-imperialist mübarizəni və siyaseti" başlatmasını, daha sonra dünyəvi bir "ulus" dövləti yaradaraq bütün Avrasiyanın işgal altında inleyən xalqlarına örnek olmasına nümunə gətirirlər.

Göründüyü kimi, Atatürkün geosiyasi görüşləri hazırlı türk geosiyasəçilərinin fəaliyyətində və nəzəriyyələrində bu və ya digər dərəcədə öz dünyagörüşlərinə və fəaliyyət istiqamətlərinə müvafiq olaraq istifadə edilməkdədir.

Lakin Türkiyədə Atatürk avrasiyaçılığının müasir cərəyanlardan, xüsusən millətçi düşüncələrdən ciddi forqləndiyi fikrini söyləyənlər də mövcuddur. Onlar hesab edir ki, Atatürkün geosiyası yanaşmasında indiki türk milliyyətçiliyindən fərqli olaraq "millət" anlayışı heç də "ayırıcı" bir ünsür kimi çıxış etmirdi. Onun təməlində "ortaq yaşayış arzusu, eyni coğrafiyanı bölüşmək, əsrlərlə formalaşmış birgə tarixi və mədəniyyəti qorumaq, şovinist, etnik və ya dini ayri-seçkililikdən və ayırıcı millətçilikdən uzaq olmaq istəyi dayanırdı.¹

Həmzə Eroğlunun fikrincə, Atatürk hətta mənfi anlamda türk millətçiliyinin qarvanılmasının qarşısını almaq üçün ömrünün son anlarında "millətçilik" anlayışı yerinə, "ulusçuluq" məfhumundan istifadə edirdi. Hazırda rus və türk avrasiyaçıları da "vahid bölgəyə mənsubluq" anlamında "avrasiyah" kimi termindən istifadə edirlər. Yaxud Atatürkün vətənsevərlik fikri rusecada "patriot" mənasında istifadə olunur.

Təkrar və məşğələ sualları

1. Osmanlı türklerinin geosiyasi baxışları və fəaliyyəti haqqında danışın.
2. Türkiyə Cumhuriyyətinin banisi Atatürkün geosiyasi baxışlarını təhlil edin. Onun avrasiyacılıq yanaşmasının SSRİ-nin o dövrəki müvafiq nəzəriyyəsindən fərqiనi göstərin.
3. Türkiyənin "soyuq müharibə" dövründəki geosiyasi nəzəriyyələrini və yanaşmasını təhlil edin.
4. Müasir türk geosiyası nəzəriyyələri və cərəyanlarını təhlil edin. Türk avrasiyaçılığının mərkəz, sağ və sol yanaşmalarını izah edin.

¹ Bax: Həmzə E. Türk inqilab tarixi, Ankara, 1990, s.391-392.

**I-VI fəsillər üzrə istifadə olunmuş ədəbiyyat və
informasiya resursları:**

Azərbaycan dilində

Həsənov Ə.M. Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Dörslik. Bakı, Azərbaycan nəşriyyatı, 2005.

Həsənov Ə.M. Heydər Əliyev Azərbaycanın xarici siyaset strategiyasının yaradıcısıdır // Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində. Bakı, Azərbaycan nəşriyyatı, 2007.

Həsənov Ə.M. Heydər Əliyevin xarici siyasetində nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi // Heydər Əliyev ideyaları: XXI əsrə Azərbaycanın inkişaf yolü. Bakı, Azərbaycan nəşriyyatı, 2009.

Məmmədov C.A. Geosiyasət. Qısa mühəzirə kursu. Bakı, Mütercim, 2005.

Türk dilində

Avrasyada Türk jeopolitiği. Ankara, 2009.

Armaoğlu F. 20 Yüzyıl siyasi tarihi (1914 -1980). Ankara, 1989.

Armaoğlu F. 20 Yüzyıl siyasi tarihi (1980 -1990). Ankara, 1991.

Arslan B. Küresel Hach Seferi. Ankara, 2005.

Ali K. Altüst olan Stratejik öngörülür ve Türkiye. Ankara, 2007.

Davutoğlu A. Stratejik Derinlik. Türkiye,nin uluslararası konumu. Ankara,2008.

Baskın O. Türk dış politikası. Kurtuluş savaşından bugüne. Olgular, belgeler, yorumlar. (Cilt I. 1919-1980). İstanbul, 2002.

Bilqə S. Türkiye-Sovietlər Birliyi ilişkileri (1920-1964). Ankara, 1992.

Bilqə S. Milletlerarası politika. Ankara, 1966.

Büyükden yarına Türk dünyasında Stratejik baxış. İstanbul, 2008.

Celalettin Yavuz. Jeopolitik ve Strateji // <http://www.turksam.org>.

Ersanlı B. Bağımsızlığın ilk yılları. Ankara, 1994.

VI FƏSİL. Türklerin geosiyasi baxışları və nəzəriyyələri

Kaynak M. Büyük Ortadoğu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005.

Makovski A., Sayarlı S. Türkiyənin yeni dünyası. Türk dış politikasının deyişen dinamikləri. İstanbul, 2002.

Mehmet A. "Avrasyaçı Yaklaşımım Türkiye Çeşitlenmeleri ve Türk dünyasının Geleceği. Bağımsızlıklarının Onuncu Yılında Türk Çümhuriyyetleri. İstanbul, 2002.

Mehmet E. "Küresel güc mücadeleşinde Avrasya Jeopolitiği ve Avrasyaçılık //Stratejik analiz , 2005. aprel, № 60.

Mert B. Avrasiya Enerjiavaşları. İstanbul, 2005.

Necati G. Turançılıq Tarihinin kaynakları. İstanbul, 1999.

Həmzə E. Türk inkilab tarihi, Ankara, 1990.

Gönlübol M., C. Sar. Atatürk ve Türkiyənin dış politikası (1919-1939). İstanbul, 1963.

Gönlübol M., C. Sar. Olaylara türk dış politikası (1919-1965). Ankara, 1968.

Gürün K. Türkler və Türk devletleri tarihi. İstanbul, 1981.

Güvenc B. Avrupa ve Türkiye ilişkilerinin tarihi kaynakları. Gelişməsi ve bugünkü sorunları. Ankara, 1999.

Saray M. Azerbaycan türkleri tarihi. İstanbul, 1993.

Suat İ. Türkiyənin Jeopolitik Konumu ve Türk Dünyası. Ankara, 1999.

Suat İ. Türklerin jeopolitiği ve avrasiyaçılıq. Ankara, 2005.

Fatih A. Rusya ve Türkiyedə Avrasyaçılık. İstanbul, 2009.

Fukuyama F. Devlet inşası. 21 Yüzyılında dünya düzeni və yönetim. İstanbul, 2005.

Türkdoğan O. Türk Tarihinin Sosyołojisi. İstanbul.2003.

Uçarol R. Siyasi tarix (1789-1999). İzmir, 2000.

Üçök C. Siyasi tarix. Ankara, 1961.

Ümit. Türkiye və Avrupa enteqrasiyonu. Ankara, 1995.

Yavuz G."Büyük Ortadoğu". İstanbul, 2004.

21 Yüzyılında dünya düzeni və yönetim. İstanbul, 2005

Rus dilində

- Античная Греция, т.2. М., 1983.
- Аристотель. Политика. Афинская полития. М.: Мысль, 1997.
- Аристотель. Сочинения. Т.4, М., 1981.
- Архашастра, или наука политики. М., 1993.
- Бабурин С.Н. Российский путь: становление российской geopolitiki накануне XXI в. М., АНКО, 1995.
- Бердяев Н.А. Судьба России. М.: Изд-во МГУ, 1990.
- Бжезинский З. Великая шахматная доска. Господство Америки и ее геостратегические императивы. М.: Международные отношения, 1998.
- Бжезинский З. Выбор: Мировое господство или глобальное лидерство. М., 2004.
- Боннар А. Греческая цивилизация: Пер. с фр. М.: Искусство, 1995.
- Васильев Л.С. Проблемы генезиса китайской мысли (формирование основ мировоззрения менталитета). М.: Наука, 1989.
- Василенко И.А. Геополитика современного мира. М.: Гардарики, 2006.
- Вандам А.Е. Наше положение // Геополитика и геостратегия. М.:2002.
- Вернадский В.И. Размышления натуралиста. Научная мысль как планетарное явление. – М.: Наука, 1977.
- Гаджиев К.С. Введение в геополитику. М.: Логос, 1998.
- Гаджиев К.С. Геополитика Кавказа. М.: Международные отношения, 2003.
- Гасанов А.М. Современные международные отношения и внешняя политика Азербайджана. Учебник. Баку, Шарк, 2007.
- Гегель Г.В. Лекции по философии и истории. СПб., 1993.
- Гегель Г. Наука логики: В 3-х томах. Т.1. М.:Мысль, 1970.
- Геополитика: Антология. М.: Культура, 2006.
- Гегелю. История. Ленинград, 1972.
- Геродот. История. М.:ЭкоПрос, Прогресс, 1992.
- Гумилев Л.Н. От Руси к России. М.: ЭкоПрос; Прогресс, 1992.
- Гумилев Л.Н. Этногенез и биосфера Земли. Л.: Гидрометеоиздат, 1990.

- Гумилев Л.Н. Ритмы Евразии. М., Прогресс, 1993.
- Гражданская политика. Мир политической мысли: Хрестоматия по политологии. Кн. 1. Ч. II. СПб., 1993.
- Данилевский Н.Я. Россия и Европа. М.: 1991.
- Джеймс П., Мартин Д. Все возможные миры: истории географических идей. М., 1988.
- Дергачев В.А. Геоэкономика. Современная geopolitiki. Киев: ВИРА-Р, 2002.
- Дергачев В.А. Геополитика. Киев: ВИРА-Р, 2000.
- Дергачев В.А. Геополитика. М.: ЮНИТИ, 2004.
- Дутин А.Г. Основы геополитики. Геополитическое будущее России. Мыслить Пространством. М.: АРКТОГЕЯ-центр, 2000.
- Дутин А.Г. Консервативная революция. М., 1994.
- Эжиев И.Б. Геополитика Каспийского региона. М.: Айдалус, 2007.
- Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика Каспийского региона. М.: Международные отношения, 2003.
- Желтов В.В., Желтов М.В.. Геополитика: история и теория. М.: 2009.
- Жириновский В.В. Очерки по геополитике. Псков, 1997.
- Зенгер Х. Стратагемы. О китайском искусстве жить и выживать, М., 1995.
- Зенковский В.В. Русские мыслители и Европа. М., 1997.
- Зубов А. Геополитическое будущее Кавказа // Знамя. 2000, №4.
- Зюганов Г.А. География победы. Основы российской geopolitiki. М.,1998.
- Зюганов Г.А. Россия – Родина моя. М., 1998.
- Ильин И.А. Наши задачи. т. 2. Кн.1. М., 1993.
- Иноземцев В. Британская империя и современная геополитика// МЭ и МО. 2003, №8.
- Исаев И.А., Золотухин Н.М. История политических и правовых учений России. XI-XX вв. М.: 1995.
- Каграманов Ю. Ислам, Россия и Запад // Новый мир. 2001, № 7.
- Кейган Р. Сила слабости // Внешняя политика нового века. М., 2002.

- Киссинджер Г. Нужна ли Америке внешняя политика. К дипломатии для XXI века. М., 2002.
- Классика геополитики XX век. М.: АСТ, 2003.
- Крымская (Ялтинская) конференция трех союзных держав – СССР, США и Великобритании. М., 1979.
- Колосов В.А., Мироненко Н.С. Геополитика и политическая география. М.: Аспект-Пресс, 2005.
- Кузьменко И. Геополитика Святой Руси // Третий мир, 1994, №1.
- Маккиндер Х. Географическая ось истории // Геополитика: Антропология. М., 2006.
- Маккиндер Х.Дж. Географическая ось истории // Политическая история, 1995, № 5.
- Медведев Ж., Медведев Р. Неизвестный Сталин. М.: Права человека, 2001.
- Мечников Л.И. Цивилизация и великие исторические реки. СПб., 1898.
- Мечников Л.И. Цивилизация и великие реки. М., 1995.
- Мэхэн Н.Н. Влияние морской силы на историю. 1660-1783. М.: АСТ, 1941; СПб.: Terra Fantastica, 2002.
- Михайлов Т.Н. Эволюция геополитических идей. М., 1999.
- Милютин Д.А. Критические исследования значения военной географии и военной статистики // Русский геополитический сборник, 1997, №2.
- Мудрецы поднебесной. Симферополь, 1998.
- Мухаев Р.Т. Геополитика. М., 2007.
- Монгольские Ш. Избранные произведения. М., 1995.
- Морозов Е.Ф. Последний фельдмаршал//Русский геополитический сборник, 1996, №2.
- Нартов Н.А. Геополитика: Учебник. М.: ЮНИТИ, 2004.
- Нартов Н.А., Нартов В.А. Геополитика. М., 2007.
- Нязов А.В. Евразийский контрглобализм – будущее России//Независимая газета, 3 февраля 2001 года.
- Поздняков Э.А. Геополитика. М.: Прогресс-Культура, 1995.
- Ратцель Ф. Народоведение. СПб., Просвещение, 1900.

- Ратцель Ф. Человечество как жизненное явление на земле. М., Книжное дело, 1901.
- Россия морей. М., Институт ДИДИК, 1997.
- Савицкий П.Н. Географические и geopolитические основы евразийства // Континент Евразия. М., Аграф, 1997.
- Савицкий П.Н. Утверждение евразийцев. М., Аграф, 1997.
- Савицкий П.Н. Степь и оседлость // Континент Евразия. М., Аграф, 1997.
- Савицкий П.Н. Географический обзор России – Евразии // Континент Евразия. М.: Аграф, 1997.
- Савицкий П.Н. Континент – океан. М., 1997.
- Семенов Тянь-Шанский В.П. О могущественном территориальном владении применительно к России. Очерк политической географии. СПб., 1915.
- Семенов Тянь-Шанский В.П. Географические соображения о расселении человечества в Евразии и о прародине славян. СПб., 1916.
- Семенов Тянь-Шанский В.П. Район и страна. М., 1928.
- Сендеров В.А. Евразийство – миф XXI века? // Вопросы философии, 2001, № 4.
- Солоневич И.Л. Народная монархия. -М., 1991.
- Страбон. География. М., 1994.
- Тегеранская конференция руководителей трех союзных держав – СССР, США и Великобритании. М., 1978.
- Тихонравов Ю.В. Геополитика. М., ИНФРА, 2000.
- Трубецкой Е.Н. Старый и новый национальный мессианизм // Очерк русской философии и истории. М., 1994.
- Трубецкой Е.Н. Смысл жизни. М.: Республика, 1994.
- Трубецкой Н.С. Об идео-правительнице идеократического государства // История, культура, язык. М., Прогресс, 1995.
- Тойнби А. Дж. Постижение истории. М.: Прогресс, 1991.
- Туровский Р.Ф. Политическая география. М., 1999.
- Основы евразийства. М.: АРКТОГЕЯ-ЦЕНТР, 2003.
- Фукииди. История. Ленинград, 1981.
- Фукуяма Ф. Конец истории // Геополитика. Антология. М., 2006.

- Хантингтон С. Столкновение цивилизаций: Пер. с англ. М.: ACT, 2005.
- Хореев Б.С.Очерки геоглобалистики и geopolitiki. М.,1997.
- Хаусхофер К. О geopolitike. Работа разных лет. М.: Мысль, 2001.
- Цинбурский В.Л. Остров России. Перспектива российской geopolitiki // Полис, 1993, №5.
- Цинбурский В.Л. Земля за Великим Лимитрофом // Бизнес и политика, 1995 – №9.
- Цицерон. Диалоги. М., 1994.
- Шмитт К. Планетарное напряжение между Западом и Востоком и противостояние Земли и Моря // Элементы, М., 1996,1997, № 8.
- Шмитт К. Новый "homos" земли // Элементы. М., 2000, №3.
- Якунин В.И., Зеленов Е.И., Зеленева И.В. Российская школа geopolitiki. Санкт-Петербург, 2008.

İngilis dilində

- Mackinder H. J. The round-world and winning of peace. London, 1943.
- Mackinder H. Democratic Ideals and Reality. N.Y., 1962.
- Mackinder H. Democratic Ideals and Reality: A Study in the Politics of Reconstruction. Washington, 1996.
- Spykman N. Americas Strategy World Politics. Hamdem, 1942.
- Wallerstein I. The Capitalist World Economy.-Cambridge, 1979.
- Wallerstein I. The Modern World System. Cambridge,1974.
- Wallerstein I. The Politics of the World-Economy. Cambridge, 1984.
- Wallerstein I. Geopolitics and Geoculture: Essays on the Changing World-system. – Cambridge: Cambridge University Press, 1992.

Fransız dilində

- Vidal de la Blache P. La France de l, Est. – Paris, 1917.

VII FƏSİL**GEOSİYASƏT ELMİNİN YARANMASI VƏ İNKİŞAFI**

(anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

7.1. Geosiyasətin anlayışı

Bir əsrənən çoxdur ki, dünya siyasetşünaslığında "Geosiyasət elmi" termini istifadə olunur. Bir elm kimi geosiyasətin mahiyəti və hüdudları, obyekti və predmeti ilə bağlı bütün bu dövr ərzində də diskussiyalar keçirilir və mübahisələr aparılır.

Geosiyasət gənc olduğu qədər də dinamikdir, bəşəriyyətin siyasi düşüncə tarzindəki dəyişikliklərə müvafiq olaraq sürətlə dəyişir və inkişaf edir.

Həm ənənəvi klassik, həm də müasir geosiyasətdə "geosiyasət" anlayışının universal formulu yoxdur. Bu hal əslində inkişaf etməkdə olan və formallaşması davam edən ictimai elmlərin hamısı üçün xarakterikdir.

Geosiyasətin elm kimi formallaşması prosesi dünyada XIX əsrin sonlarından başlanır və siyasi coğrafiyanın predmet sahəsinə müəyyən müdaxilələrlə inkişaf edərək təxminən 1950-ci illərdə əsasən başa çatır.

Məsələ burasındadır ki, əsasını Böyük coğrafi kəşflər təşkil edən "siyasi coğrafiyadan" o illerdə insanlar tamam başqa vəzifələrin həlli-tələb edirdi. Bunların sırasında Böyük coğrafi kəşflər nəticəsində əldə olunan məlumatların ümumileşdirilməsi, yeni coğrafi və siyasi əlaqələrin, hədəflərin sistemləşdirilməsi, köhnə və yeni döyünün coğrafi xəritəsinin yenidən çiziləməsi və s. xüsusiylə aktual idi.

Bütün bunlar coğrafiyaçılardan ciddi səy və zəhmət tələb edirdi. Tədqiqatçıların çoxu məhz bu əsasda hesab edir ki, "siyasi coğrafiya" "geosiyasət"dən daha əvvəl meydana gəlmış və əsasən "qeydiyyat aparmaq" funksiyasını daşımışdır.

Geosiyasət klassikləri ilkən olaraq bu elmə dövlətlərin yeni ərazi'lər və yeni geosiyasi şərait üzərində "*sərəncam...vermək*", "*qərar qəbul etmək*" funksiyasını ifa edən sahə kimi baxırdılar.

Fərzi olunur ki, "siyasi coğrafiyanın" əsasını 1897-ci ildə yazdığı "Siyasi coğrafiya" əsəri ilə alman alimi Fridrix Ratsel (1844-1904) qoymuş, geosiyasət anlayışını isə təxminən iyirmi il sonra elmi ədəbiyyata İsvəç mənşəli almanofil alim Rudolf Çellen (1864-1922) getirmiştir.

Rudolf Çellen özünün "*Dövlət həyatın forması kimi*" adlı əsərində geosiyasəti "*konkret məkanda yerləşən, daim genişlənən və inkişaf edən, coğrafi və bioloji orqanızmin qovuşduğu dövlət haqqında elm kimi*" xarakterizə etmişdir.

F.Ratselə görə, geosiyasət dövlətin öz ətrafına, qonşularına, ilk növbədə yerləşdiyi coğrafi məkana münasibətini öyrənir və coğrafi məkan münasibətlərindən (ətraf aləmdən) irəli gələn, yaranan problemlərin həllini qarşısına məqsəd qoyur.

Ratsel geosiyasəti, həm də coğrafi cəhətdən izah edilmiş siyasət, öz müstəqil tədqiqat sahəsi olmayan bir aralıq elm kimi dəyərləndirir, onu daha çox siyasetə yaxın olan, diqqətini siyasi şəraitlərə, onun coğrafi aspektlərinin təhlilinə və coğrafi şərhinə yönəldən sahə hesab edirdi.

Geosiyasətin keçmiş SSRİ-də və digər sosialist ölkələrində çox maraqlı tarixi keçmiş olmuştur. Baxmayaraq ki, 1917-ci ilə qədər Rusiya geosiyasət məktəbi dünyanın ən aparıcı və qabaqcıl mərkəzlorundan sayılırdı, inqilabi çevriliş nəticəsində hakimiyyyətə gelən bolşeviklər bu elmə qeyri-rəsmi şəkildə qadağa qoydular. Odur ki, Geosiyasət uzun müddət- XX əsrin 80-ci illərinə qədər bəhs olunan məkanda qanundankənar elm, imperialist dünyasının ərazi iddiaları-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

na və xarici işgallarına bərəət qazandırıran saxta burjua nəzəriyyəsi kimi təqdim edilmiş və onun əsas tədqiqat obyektlərinin və predmetinin öyrənilməsini "iqtisadi və siyasi coğrafiyanın" üzərinə qoymuşlar.

XX əsrin 80-ci illərində başlayaraq, elmi fikrin bu istiqaməti bütün sosialist dünaylarında, o cümlədən SSRİ məkanında yenidən qiyamətləndirilməyə başlanıldı. Əvvəlki yanaşmalardan tədrīcən imtina olunaraq, "geosiyasət elmini" mənfi burjua nəzəriyyəsi kimi deyil, ayri-ayrı coğrafi amillərlə məkanın yerləşməsi, müraciyyən təbii ehtiyatların siyasi qiyamətləndirilməsi, iqlimin, şəhəri sıxlığı və onun inkişaf sürəti kimi amillərlə müəyyənləşən məxsusi dövlət siyaseti, xüsusən də strateji xarici siyaset sahəsi - Qərb səvəsi konsepsiyası kimi dəyişərləndirməyə başladılar.

Qeyd etmək lazımdır ki, SSRİ-də 1917-1991-ci illərdə geosiyasi məktəblər adı altında qurulan elmi-tədqiqat mərkəzləri olmasa da, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosun üzvləri üçün xüsusi olaraq məxfi mərزوzolor, xidməti materialıllar ayrıca institutlarda, hərbi akademiyalarda hazırlanırdı və məxfi qriflərlə geniş tədqiqatçılardan gizlədilirdi. Ölkənin xarici siyaseti, bu və ya digər dövlətlərlə strateji münasibətləri əsildə, dövlətin geosiyasi biliklərino, elmi tədqiqatların nəticələrinə səykənərək onun strateji maraqlarını ifadə edirdi. Ölkə ali məktəblərində bilavasitə geosiyasət fənni tədris olunmasa da, siyasi coğrafiya, topografiya, politologiya, hərbi strategiya və başqa fənlərin tərkibində tələbələrə geosiyasi biliklər öyrənilirdi.

SSRİ dağıldan sonra geosiyasi tədqiqatlar həm bütün dünyada, həm də postsosialist ölkələrində dəha da artmış, onun anlayışları, obyektləri genişlənmiş və zənginloşmış, konkret və tətbiqi mözmun kəsb edərək, müasir dünyada baş verən dəyişikliklərə fəal müdaxilə etməyə və təkan verməyə başlamışdır. Əlbəttə, bu vəziyyət ilk növbədə geosiyasətin bir çox sahələrinin elmi bazasının genişlənməsi ilə bağlı olmuşdur.

Tədqiqat obyektini əsasən *dövlətin ərazi və əhalisi, xalqların etnik xüsusiyyətləri, məkan və sivilizasiya xarakteristikası, ölkənin hərbi gücü, təhlükəsizliyi və ərazi ekspansiyası və s.* geosiyası və geostateji məsələlər üzərində quran ənənəvi klassik geosiyasətdən forqlı olaraq, müasir geosiyaset daha çox *beynəlxalq aləmdə dövlətin iqtisadi-siyasi, texnologiya, maliyyə, innovasiya və enerji (o cümlədən hərbi) imkanları və gücü, dünyadakı müsbət imici və beynəlxalq proseslərə təsiri, sivilizasiya ölçüləri (mədəni inkişafı, global informasiya və kommunikasiya texnologiyalarına çıxışı, virtual təsin dairəsi və s.) ilə məşğul olan elmi istiqamətə transformasiya olunmuşdur.*

Bu transformasiya əslində bir elm kimi təkcə geosiyasətin tədqiqat obyekti deyil, həm də dünya nizamının fundamental əsaslarını, strateji və siyasi dəyərləndirmələrin meyarını dəyişmiş, dövlətin müasir gücünən heç də böyük məkan və hərbi potensialla deyil, daha çox yuxarıda qeyd etdiyimiz amillərlə və vasitələrlə ölçüldüyüni sübut etmişdir.

Tədqiqatçılar hesab edir ki, dövlətlərin gücü, dünya siyasetinə təsiri və beynəlxalq imici bu gün heç də XX əsrin əvvəllərində olduğu kimi ölkələrin böyük məkanları, əhalisinin sayı, təbiətinin zənginliyi və hərbi gücü ilə deyil (baxmayaraq ki, bu amillər də xüsusilə əhəmiyyət kəsb edir), geoiqitəsi meyarlar və yuxarıda qeyd olunan digər vasitələrlə ölçülür.

Müasir geosiyasətdə istifadə olunan ideya və nəzəriyyələr daha çox geosiyasətin iqtisadi və sivilizasiya yanaşmasına əsaslanaraq, onun akademik elmə və siyasi praktikaya (tətbiqi geosiyasət, yaxud geostrategiya-Ə.H.) çevriləməsini şərtləndirir.

Akademik geosiyasət müasir dövrədə daha çox dönyanın tarixi geosiyası dövrlərinin öyrənilməsi və yenidən dəyərləndirilməsi yolu ilə, yer kürəsinin nizamının transformasiyasını və strukturunu, dövlətlərin geosiyası kodunu və vektorlarını, böyük dövlətlərin iflası və parçalanmasının səbəbələrini araşdırır və müvafiq elmi qənaətlərə gəlir, elmi proqnozlarla çıxış edir.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Onun tədqiqatlarına ilk növbədə, tarixi və müasir geosiyasi qanunayğunluqların öyrənilməsi və ümumiləşdirilməsi, çoxstandartlı, fərqli siyasi və fundamental milli-dini üstünlüyə əsaslanan yanaşmalarдан, coğrafi iqtisadi determinizmdən imtina edilməsi və s xüsusiyətlər xasdır.

Praktik geosiyasət cərəyanlarını müasir dövrədə tədqiqatçılar pragmatik və idealist olmaqla iki yero ayıırlar:

Pragmatiklər daha çox klassik geosiyası ideya və nəzəriyyələrin təhliline söyklənərək dövlətlərərə, dövlətdaxili münaqışların dəyərləndirilməsi və həlli, beynəlxalq münasibətlərin qurulması, dövlət idarəciliyi sistemləri, onların forqları və bunun dünya siyasetinə təsiri, müasir dünya nizamı və onun xarakteristikası, planetin münaqışlı regionlarında proseslərə təsirətmə, güc tətbiqi variantları (hərbi-iqtisadi təsirlər və s.) məsələləri ilə məşğul olurlar.

Idealist geosiyasətçilər isə daha çox beynəlxalq münasibətlər və beynəlxalq hüquq normalarından çıxış edərək dünyada ədalətli və humanist dövlətlərərə münasibətlər və liberal dünya mühiti ideyasını təbliğ edirlər.

Müasir dünyada parqmatik geosiyasi fikirlər idealist fikirlərdən daha üstündür və dəha çox təbliğ olunur.

Hər iki geosiyasi istiqamətin tədqiqi və reallaşdırılmasında siyasi coğrafiyanın, xüsusən onun tədqiq etdiyi – dövlətşünaslığın, siyasi regionşünaslığın, regional siyasetşünaslığın və elektoral coğrafiyanın rolunu xüsusli vurgulamaq lazımdır.

Bələliklə, XXI əsrin və üçüncü minilliyyin qlobal çağırışları, dövlətlərərə münasibətlərin və dünya nizamının mövcud vəziyyəti elmi biliklər sistemi kimi Geosiyasətin də məzmununa, obyekt və predmetinə, metodoloji prinsiplərinə öz təsirini göstərmüş, onun kəreqoriyalarını genişləndirmiş və transformasiyasını şərtləndirmişdir.

Dünya birliliyinin, bəşəriyyətin gələcək tələbləri geosiyatçılardan qarşısına klassik geosiyasətin baza prinsiplərini, qiymət meyarlarını, geosiyasi bilikləri və postulatları yenidən dəyərləndir-

mək və müasir zamanın tələblərinə uyğunlaşdırmaq vəzifəsi qoymuşdur.

Rusiya tədqiqatçısı E.A.Pozdnyakovun fikrincə, geosiyasət – coğrafi mühitin siyasi amillərin istifadəsi yolu ilə ona təsir imkanlarının üçə çıxarılmasına, öyrənilməsinə, dövlətin iqtisadi, ekoloji, hərbi-strateji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Praktiki geosiyasət dövlətin arazi problemləri, sərhədləri, əhalisi də daxil olmaqla, malik olduğu strateji ehtiyatların yerləşdirilməsi və istifadəsi ilə bağlı har bir şeyi öyrənir. Beləliklə, qısa olaraq Pozdnyakovun fikrincə, geosiyasət – məkan üzərində nəzarət haqqında biliklər sistemi-ni öyrənən elmdir.

Tədqiqatçıların bəziləri hesab edir ki, geosiyasət elmi məkana többi anlamda deyil, daha çox siyasi-strateji baxımdan, dövlətlərin subjektiv nöqtəyi-nəzərindən yanaşır. O, siyasi coğrafiyaya nisbətən da-ha dinamikdir.

Hazırda geosiyasət təkcə dünya nizamının deyisdirilməsində əsas ideya və alət deyil, həm də aparıcı ölkələrin strateji siyasetinin və in-sanlığın gələcək taleyinin proqnozlaşdırılmasında açar rolunu oynayır.

Geosiyasət dövlətə öz məkanını və bu məkanda yaşayan əhalisini (vətəndaşını) yaranara biliəcək hər hansı xarici təhlükələrdən qorumaq haqqında biliklər verir.

Müasir siyasetşünasların geosiyasətin özünəməxsus xarakteristikası kimi təqdim etdikləri cəhətlərdən biri də ondan ibarətdir ki, *dünyanın hazırkı siyasi bölgüsü ilə coğrafi və iqtisadi region bölgüsü arasında uyğunsuzluq müşahidə olunur. Yaxud dövlətlərin siyasi sərhədləri ilə dünyanın mədəni-informasiya bölgüsü qətiyyən üst-üstə düşmür.* Odur ki, geosiyasət klassiklerinin bu elmin əsasları, predmeti, subjekti və obyekti ilə bağlı bəzi düşüncələri elmi-texniki təreqqinin bugünkü nailiyyətləri çörçivesində yeni qiymətləndirmə tələb edir.

Beləliklə, ümumi nəticə çıxarsaq, müasir dövrə geosiyasəti-məqsədli və subjektiv, elmi və ideoloji, nəzəri və praktiki fəaliyyət sahəsi olaraq planetin (qito, region, ölkə, quru, dəniz, hava, hərbi kos-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

mik və s. məkanların) vəziyyətini, bu vəziyyətə təsir göstərən amilləri (coğrafi, tarixi, siyasi, ideoloji, demoqrafik, informasiya, müdafiə, dini-mənəvi, sosial-iqtisadi, kommunikasiya və s.), ölkələrin və ölkə birliliklərinin geostrateji inkişafının hərəkətverici qüvvələrini və fəaliyyətinin əsaslarını öyrənən elm kimi xarakterizə etmək olar.

ABŞ-in "Amerikana" geosiyası ensiklopediyasında Geosiyasəti-coğrafi, tarixi, siyasi və başqa amillərin birgə təsirini araşdırmaqla, dövlətin strateji potensialını və gücünü öyrənən elm kimi qiymətləndirmişlər.

Amerikalı alim G.Qeddisin fikrincə, geosiyasət son nəticədə dövlətlərin geosiyası kodlarının hazırlanmasına xidmət edir.

Geosiyasi kod hər bir ölkənin özü, qonşuları, dostları və rəqibləri haqqında elmi institutlar tərəfindən hazırlanın düşüncələri, xarici siyasetinin vəzifə və hədəflərini, geostrateji və təhlükəsizlik doktri-nalarını müəyyən edən qanunlar və fəaliyyətlər toplusudur.

Geosiyasət dünyada baş verən beynəlxalq, regional dövlətlərara-sı siyasi prosesləri bilavasitə öyrənmir (bunu beynəlxalq münasibətlər fənni öyrənir), yalnız onlara istinad edir və reaksiya verir.

7. 2. Geosiyasətin obyekti və predmeti

Geosiyasətin obyekti və predmeti ilə bağlı siyasetşünaslar arasındakı mübahisələr də bir əsrə yaxındır davam edir. Bu mübahisələr həmişə səmərəli nəticə ilə yekunlaşdırır və bəzən geosiyasəti bir elm sahəsi olaraq özünəməxsus xüsusiyyətlərdən məhrum edir, onun hüdudlarını son dərəcə dalğın, qeyri-dəqiq hala gotırır, geosiyası tədqiqat obyektlərini iqtisadi, siyasi, coğrafiya, hərbi-strateji, təbii ehtiyatlar, ekologiya, beynəlxalq münasibətlər, xarici siyaset və digər elm sahələri ilə qarışdırır. Belə hal, xüsusişlə, uzun illər boyu keçmiş SSRİ-nin, o cümlədən digər sosialist ölkələrinin elmi-tədqiqat mər-kəzlərinin fəaliyyətində müşahidə olunmuşdur.

¹ Колосов В.А., Мироненко Н.С. Göstərilən əsəri, s.26.

Məsələn, yarandıqları zamandan günstümüze qədər "siyasi coğrafiya" və "geosiyasət" in obyekt və predmeti, funksiya və qanunları ətrafında davamlı diskussiya gedir. Demək olar ki, geosiyasətlə məşğul olan hər bir tədqiqatçı bu iki elm sahəsinin oxşar və fərqli cəhətləri, obyekti və predmeti ilə bağlı özünməxsus fikir yürütmüş və mülahizə söylemişdir.

Lakin geosiyasətin əsas məsələsi onun hansısa digər elmlərlə müqayisəsi deyil, məxsusi anlayışının hamı tərəfindən qəbul edilmiş formasının tapılması, obyekti və predmetinin, tədqiqat metodologiyasının dəqiq müəyyən olunması ilə bağlıdır. Yüz ildir ki, siyasetşünaslar belə bir suala cavab axtarır və əksəriyyəti də bir-birinə həm oxşar, həm də zidd olan cavab verirlər: **geosiyasət nədir, nəyi və necə tədqiq edir?**

Bu məsələdə, yuxarıda qeyd etdiyimiz kimi, geosiyasəçilər açıq-əşkar iki qrupa ayrılırlar. Bunlar ənənəvi klassik geosiyasəçilər (onların sırasına 1990-ci illərə qədər fəaliyyət göstərmiş digər geosiyasə məktəplerinin nümayəndələrini də aid etmək olar) və müasir sivilizasiya geosiyasəçilərindən ibarətdirlər.

Klassik müəlliflərin geosiyasətin vəzifələri, obyekti və predmeti ilə bağlı fikirlərini on dolğun şəkildə F.Ratsel və R.Çellen ifadə etmişdir.

F.Ratsel görə, geosiyasət siyasi amillərin məkanla qarşılıqlı münasibətlərinin ölkənin ərazisinə, əhalisinə və subyektlərin mədəni davranışlarına təsirini öyrənir.

R.Çellen isə geosiyasətin tədqiqat obyektlərini və tərkibini üç yərə bölgələrə belə təqdim edirdi:

Monopolitika – konkret dövlətin siyasi əhatəsini, xarici aləmin və siyasi müttəfiqlərin ona göstərdiyi təsir və təzyiqi öyrənir;

Morfopolitika – dövlətin ərazisinin formasını, ölçülərini öyrənir; Fiziopolitika – dövlətin ərazisinin geostrateji mözmun və xarakteristikasını, fiziki-coğrafi keyfiyyətlərini və s. öyrənir.

Çellen dövlət həyatının müxtəlif aspektlərini öyrənən beş elm sahəsinin xüsusi qeyd etmişdir. Bunlar – geopolitika, ekopolitika, demopolitika, sərhədpolitika və əməkchi politika.

politika, sosiopolitika, kratopolitikanın ibarətdir. Müəllif onların içərisində birinciliyi məhz geopolitikaya vermişdir. Çellen geopolitikanın əsas vəzifəsinin də bir orqanızm olaraq dövlətin böyüməyə və genişlənməyə olan ehtiyacını, dünya ərazilərinin bölüşdürülməsi hesabına bu ehtiyacın ödənilməsinin vacibliyini əsaslandırmadan ibarət olduğunu qeyd etmişdir.

Çellen hesab edirdi ki, böyük dövlətlər ohalisinin artan tələbatını ödəmək üçün planlı şəkildə öz "həyati məkanlarının" genişləndirilməsi ilə məşğul olur. Geosiyasət bu məsələdə dövlətin əsas aləti rolunu ifa etmelidir.

Digər alman klassik geosiyasəçisi K.Haushofer geosiyasəti "dövlətin coğrafi təfəkkürü" kimi dəyərləndirirdi. Haushofer hesab edirdi ki, dövlətin geostrateji məkan və orazi xarakteristikasının düzgün dəyərləndirilməsi, doğru siyasi qərarların verilməsi və əsaslı praktiki fəaliyyətin qurulması bütün qələbələrin əsasını təşkil edir. Bu anlaşıda o, geosiyasəti "praktiki siyasi rəhbərlik s.ə.m.əti" kimi qiymətləndirirdi.

Klassik ABŞ geosiyasətinin yaradıcılarından olan N.Spaykmen geosiyasətinin əsas vəzifəsinin "coğrafi yerləşmə xarakteristikasından asılı olaraq dövlətin təhlükəsizliyi ilə bağlı məsələləri öyrənməkdən" ibarət olduğu qənaətində idi.

Bələliklə, klassik geosiyasəçilərin əsərləri üzrə ümumiləşdirmə aparsaq, geosiyasətin obyekti və predmetini:

1) planetar məkan – quru, su (donuzlər və okeanlar), yer kürəsinin əhatə edən hava təbəqəsi, milyon illərdir planetdə cərəyan edən dəniz və qurunun, hava və torpağın, sivilizasiya və insan cəmiyyətlərinin ünsiyyəti, sərhəd, təbii ehtiyat və resurslarla bağlı dövlətlər arasındakı qarşılurma;

2) geosiyasi proseslər və dünyanın geosiyasi strukturunun yaranmasına və yenidən dəyişdirilməsinə səbəb olan hadisələr;

3) praktik geosiyası fəaliyyət prosesinə cəlb edilmiş dövlət və xalqlar, onların keyfiyyət xarakteristikası və qarşılıqlı münasibətləri;

4) konkret tarixi şəraitlərdə idrak (dörkətmə), milli ruh, sosial fəallıq və psixoloji mühit təşkil edir.

Tədqiqatçıların ümumi fikri ondan ibarətdir ki, bu və ya digər amillorun geosiyasi dəyərləndirilməsi tarixən döyişkən olmuşdur. Məsələn, iki yüz il bundan əvvəl geosiyasi vəzifələr sırasında birinci yerdə coğrafi aləm, təbii-coğrafi şərait, iqlim, məkan və hərbi amillor, ərazi işgalları və istehsal qüvvələrinin inkişafı maraqları dururdus, müasir dövrədə ayrı-ayrı dövlətlərin və dövlət birliliklərinin dünyadan strateji xammal, enerji və kommunikasiya məkanları üzərində təsir dairəsinin (güt mərkəzinin) bölgündürülməsi və tekrar bölgündürülməsi qanunauyğunluqlarının öyrənilməsi dayanır.

Onların fikrinecə, klassik (ənənəvi) geosiyasətdən fərqli olaraq müasir geosiyasətin əsasını daha çox **geoiqtişadiyyat** təşkil edir. Əgər klassik geosiyasət nümayəndələri geosiyasətin əsas qanunauyğunluğu kimi *fundamental dualizm* nəzəriyyəsini qəbul edirdilərsə, müasir geosiyasətçilər üstünlüyü sivilizasiya geosiyasəti nəzəriyyəsinə verirlər.

Dünyanın inkişafının XXI yüzillikdə postindustrial modeldən qloballaşma mərhələsinə keçməsi geosiyasi vəziyyəti də müvafiq olaraq dəyişir və yeni-yeni keyfiyyətlərlə zənginləşdirir. 150-200 il əvvəlki dövrələ müqayisədə geosiyasi foaliyyətdə yeni amillər ön plana çıxır.

Geosiyasət coğrafiya, tarix, iqtisadiyyat, demografiya, etnoqrafiya, dinişünaslıq, ekologiya, hərbi təlimlər və strategiya, ideologiya, sosiologiya, politologiya və s. kimi elm sahələrinin nəticələrinə istinad edərək elmi nəticələrini çıxarmağa başlayır.

Geosiyasətin transformasiyası onun tədqiqat obyektiini də ciddi şökildə dəyişmiş və genişləndirmişdir.

Müasir geosiyasət ənənəvi tədqiqat obyektləri ilə yanaşır, ayrı-ayrı dövlət və dövlət birliliklərinin dünyadakı çoxşaxəli transmilli naqliyyat-kommunikasiya vasitələrinə, əlverişli məkanlara, planetin maddi və mənənəvi resurslarına təsir və nəzarət imkanlarını, bütün hayatı sahələr üzərə dövlətin təhlükəsizliyini, milli maraqlarını və s. məsələləri

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

tədqiq etməyə başlayır.

Klasik geosiyasət "sosial darvinizm", "coğrafi determinizm", "hərb-i-nəzəri yanışma", "sivilizasiya fərqi", "quru və dənizin əbədi mübarizəsi", "böyük məkan", "hartlənd", "rimlənd", "dünya hegemonluğu", "dünya nizamı" və s. çoxsaylı geosiyasi nəzəriyyə və ideyalara söykənərək dövlətlərin geosiyası və geostrateji addımlarını planlaşdırmaq, hərbi və müstəmləkə ekspansiyalarını, hərbi-siyasi, iqtisadi və mədəni təsirinin güc vasitəsilə reallaşdırılmasını əsaslandırmaya çalışırırsa, artıq yeni dövrədə bu nəzəriyyələr getdikcə "utopik xarakter" kəsb edərək geosiyasətçilərin tədqiqat obyektiindən kənardə qalır.

Dünyanın kütləvi qırğın silahları ilə yüksəkləşmiş strateji, taktiki, ballastik və s. raketlərinin sayının az qala ikinci Dünya müharibəsinde istifadə edilən hərbi təyyarələrin sayına borabor olduğu indiki dövrə, hərbi-siyasi məkanların hansısa töbii, coğrafi amillor vasitəsilə müdafiəsindən danışmaq sadəcə olaraq öz aktuallığını itirir.

Yaxud quru ilə dənizin qarşılıqlasmasının (klassik geosiyası dualizm nəzəriyyəsi) dünyanın müasir tarixi inkişafının "motoru" olmasının ideyasını elmi içtimaiyyət sadəcə inkar edir. Eyni fikri digər ənənəvi və klassik geosiyasi nəzəriyyə və ideyalara da şamil etmək olar.

Əlbəttə, bütün bunlar klassik-ənənəvi geosiyası ideyaların və nəzəriyyələrin boşarıyyətin həyatındaki rolunu qətiiyyət inkar etmir. Lakin geosiyasət də digər sahələr kimi akademik-elmi, siyasi-realist, konkret-tarixi və praktiki-tətbiqi elmdir. Onun nəyi və niyə öyrəndiyini insanlığın elmi-nəzəri ehtiyacı, praktiki tələbatı müəyyən etməlidir.

XXI əsrde fəal şəkildə ilk sıraya hərbi və maliyyə informasiyaları, informasiya texnologiyaları və innovasiyaları, mədəni-mənənəvi resurslar və s. amillər keçir. Bütün bunlar bütövlükdə dövlətin, onun hərbi sisteminin, iqtisadi idarəetməsinin qlobal kompüter sistemlərində istifadə olunan informasiya və texnologiyalardan asılılığının yüksək mərhələsi deməkdir.

Geosiyasətin predmetinə həm keçmişdə, həm də müasir dövrədə

bir qayda olaraq – dünya və regional problemlərin həllində geosiya si subyektlər arasında qarşılıqlı münasibətləri aid edirlər.

İndiki mərhələdə onun predmetinə həm də müasir dünyanın informasiya mühərribələrini, subyektlərərəsi informativ-psixoloji təsirinə və ictimai fikrin idarə olunması məsələlərini də aid etmək olar.

Geosiyasətin predmeti göründüyü kimi, daim dəyişsə də, onun obyekti müəyyən mənada sabit olaraq qalır.

Dünya siyasetinin qloballaşması, çoxqütbli, çoxölkülü, çoxşaxəli karakter alması ilə əlaqədər bu gün her hansı bir dövlətin "real statusu" təkcə onun böyük məkan və coxşayı əhali xarakteristikası ilə müəyyən olunmur. Bunun müəyyən olunması üçün geosiyasət çoxşaxəli və kompleks tədqiqat aparmalıdır.

Müasir geosiyasət həm də dövlətin uzunmüddətli milli maraqları, məkan xarakteristikası və bu əsasda yürütdüyü siyaset arasındaki qarşılıqlı bağlılığı tədqiq edir.

Dövlətlərin milli maraq anlayışı və yürütdüyü siyaset əsasən subyektiv mahiyyət daşıyır və bir qayda olaraq dövləti idarə edənlərin xarakteri, dünyagörüşü, ətraf aləmə münasibəti, ölkəsinin maraq və imkanlarını necə dəyərləndirmələri, hansı strateji doktrina daşıyıcısı olmaları ilə ölçülür.

XX yüzilliyyin ortalarından elmi-texniki tərəqqi noticəsində geosiyasetin predmetinin bəzi elementlərinə *texniki-iqtisadi proseslər* də daxil edilir. Yüzilliyyin sonunda dünyamın geosiyası ab-havasına getdikcə *elmi-texniki tərəqqi, təbii ehtiyatların əldə olunması və emalı, tullantılardan istifadə və ekoloji problemlər, əməyin ictimai bölgüsü, satış və əmək bazarının, iqtisadi proseslərin real qloballaşması və s.* kimi məsələlər daha çox təsir göstərməyə başlayır.

Qloballaşma beynəlxalq ticarətdə, kapital və investisiyaların dövlətlərərəsi hərəkətlərində, işçi qüvvəsi və valyutaların yerləşdirilməsi, informasiya axımlarının aktivləşməsi və s. kimi proseslərdə də açıq görünməkdədir.

Bu kimi proseslər beynəlxalq həyatın bütün sahələrinə mühüm

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

döyişikliklər götürir. XXI yüzillikdə iqtisadi amillərin getdikcə daha artıq təsirə malik olacağı, iqtisadi münəaqışlərin dövlətlərərəsi və beynəlxalq münəaqışlər sırasında birinci yerə çıxacağı aydın şəkil-də proqnozlaşdırmaq olar. Iqtisadi münəaqışlərin həlli üçün hərbi, horbi-siyasi qüvvələrən istifadə olunacağı istisna deyil. Bunlar da öz növbəsində ölkələrin iqtisadi vəziyyətindən asılı olacaqdır.

Iqtisadi proseslər, elmi-texniki tərəqqi nəinki əsrlərlə formalasmış geosiyası və geostrateji dəyərləri, anlayışları, hədəfləri dəyişir, eyni zamanda ətrafdakı coğrafi mühit, ekoloji şərait, insanın özü-nə, comiyyətə (ictimai vəziyyətdə döyişikliklər), təbii ehtiyatlara, istehsalın yerləşməsinə, işçi qüvvəsinin tətbiqinə, yeni şəhərlərin tikintisinə və s.) dərəcədə güclü təsir göstərir. Odur ki, geosiyası şəraitin iqtisadi amilini getdikcə daha çox növərə almaq lazımlı gələcəkdir.

Beynəlxalq münasibətlərin bütün forma və soviyyətində, dövlətlərərəsi əlaqələrin qurulmasında *iqtisadi maraqlar* geosiyasətin milli təhlükəsizlik kimi əsas və fundamental anlayışlarından daha çox ön plana keçir. Planetdə baş verən qlobal iqtisadi proseslər özünün yüksək dinamikliyi ilə seçilir və müasir geosiyası vəziyyətin qeyri-sabit olacağını qabaqcədan müəyyən edir.

Ölkələrin həyat fəaliyyətlərinin coğrafi və geostrateji şərtləri də müasir geosiyasətdə mühüm yer tutur.

Lakin bütün sadaladığımız bu amillər müasir dünyanın geosiyası vəziyyətini, dövlətlər və xalqlar arasında münasibətlərin dinamikasını seviyyələndirir, ayrıca dövlətin və ya bir qrup ölkənin beynəlxalq münasibətlərdeki və dünya siyasetindəki yerini son olaraq müəyyən edə bilməz.

Müasir dövrün geosiyası şəraitinə güclü təsir edən və onun tədqiqinin predmetinə xidmət edə bilən bir sıra digər ciddi amillər də mövcuddur. Onları tədqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar:

Dünya əhalisinin getdikcə təhsil və mədəni səviyyəsinin yüksəlməsi, yeni texnologiyaların praktikada kütłəvi tətbiqi və onun insanların düşüncəsinə hakim kəsilməsi, qlobal iqtisadiyyatın, elmin, hər-

bi sənayenin və s. transmilişəməsi;

Mədəniyyətlərin soviyyəsinin yüksələməsi və sivilizasiyanın inkişafının dünya dövlətinin vəziyyətlərinə ciddi təsir göstərməsi, sinif və soyuq müharibələrin başa çatması ilə beynəlxalq aləmin geosiyasi tarazlığına dinin təsirinin artması;

Dövlətin siyasi rejiminin fəaliyyət səmərəliliyinin, vətəndaşların təsəkkürü və hakim elitanın səriştəsinin, ölkə əlahisinin, cəmiyyətin qanunları və ictimai davranış normallarına əməl etmə vərdişlərinin geosiyasi vəziyyətə təsirinin artması;

Elmi-texniki tərəqqi nəticəsində keçən əsrlərdə əsas kimi götürülən ayrı-ayrı geostrateji və coğrafi müdafiə elementlərin: geniş ərazilər, sərhədlərin qurunmasında okeanın, dəniz, dağ, çay, meşə və təpələrin rolu məsələsinin müasir dövrdə aktuallığını itirməsi;

Bununla yanaşı, elektron və rəqəmsal rabitə vasitələrinin inkişafı nəticəsində bir çox ənənəvi kommunikasiya növlərinin əhəmiyyətinin ciddi şəkildə aşağı düşməsi, əvvəzdə, enerji ehtiyatlarının daşınmasında boru kəmərlərinin, gəmiçilik və tankerlərin, demir yollarının, hava daşınmasının rolunun xeyli artması;

Beynəlxalq aləmdə artıq böyük ölkələrin deyil, daha çox ciddi elmi, informasiya, innovasiya potensialı, inkişaf etmiş texnologiyaları və geniş maliyyə vesaiti olan ölkələrin rolunun xeyli güclənməsi;

Geosiyasi və möhəlli problemlərin həllində son zamanlar hərbi qüvvələrin tətbiqinin və "lokal müharibə"lərin sayının çoxalması, dünyada getdikcə silahlanmanın güclənməsi, hərbi qüvvələr, onların təliminə və təchizatına, idarə olunmasına töhfəbatın daha da artması;¹

Bəşəriyyət üçün müasir narahatlığın əsas predmetlərindən biri hesab olunan nüvə dövlətlərinin sayının artması;²

¹ Burada söhbət Fələstin-İsrail, ABŞ-Iraq, Yuqoslaviyadakı millətlərə münhaibələr, Çeçenistan-Rusiya, Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi, Rusiya-Gürcüstan, Abxaziya, Cənubi Osetiya və bə ki kimə başqa münaqişələrdən söhbət gedir. Təhlillər göstərir ki, golacekdə münaqişə zonalarında hərbi qüvvələrin tətbiqi daha da artacaqdır. Belə ki, planetin əsas ziddiyyətləri olan dönyanın bölüşdürülməsi və xammal monəbəyi uğrunda rojacət, iqtisadi qarşıdurma, satış bazarları uğrunda mübarizə getdikcə dəha da koskinləşir.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Getdikcə beynəlxalq arbitr rolunu və hüququnu mənimsəyən NƏTO-nun Şərqi doğru genişlənməsi və bunun nəticəsində həyatı mərağında tehdid edilən bəzi ölkələrin (Rusiya, Çin və s.) Avrasiyada yəni tehlükəsizlik tədbirlərinə əl atması;

Asiya qitesinin cənubunda – Cənub-Şərqi Asiya ölkələrində baş verən demoqrafik vəziyyətin dəyişməsi nəticəsində (əhalinin sürətli artımı ilə) bölgədə iqtisadi, sosial, hərbi, ekoloji və s. problemlər kompleksinin meydana çıxmazı və bunun "böyük gülərəin" dünyadakı geosiyasi tarazlığına ciddi təsir göstərməsi və s.¹

7.3. Geosiyasətin kateqoriyaları

Hər bir elm sahəsi kimi, geosiyasətin də məzmunu onun əsas elmi anlayışlarında kateqoriyalarında əksini tapır.

[Geosiyasət siyasi institutlarının, ilk növbədə dövlət və dövlət birliliklərinin məkan üzrində nəzarətinin əsaslarını, imkanlarını, forma və mexanizmlərini öyrənir] Onun kateqoriyaları geosiyasi məkanın xarakteristikasının, strukturunun və inkişaf dinamikasının müxtəlif aspektlərinə əks etdirirək, çətin və mürəkkəb geosiyasi məsələlərin qarvanılmasında tədqiqatçılar üçün açar rolu oynayır.

Klassik geosiyasətdə kateqoriya anlayışı xüsusi tədqiqat obyekti olmamışdır. Onlar coğrafi amillərin cəmiyyətlərin siyasi, sosial vəziyyətinə və tərəqqisinə təsirini öyrənmək, siyasətin məkan və digər coğrafi amillərlə (təbii ehtiyatlar, əhali, istehsal münasibətlərinin yerləşməsi və s.) əlaqəsini açmaq üçün məxsusi geosiyasi kateqoriyalarla yanaşı, başqa elmlərin, məsələn coğrafiyanın (geoməkan və onun xarakteristikası, coğrafi mühit, məsafə və s.), hərbi elmin (güt tarazlığı, təsir dairəsi, bufer zona, tehlükəsizlik zolağı və s.) fəlsəfənin (milli maraq, milli ideya, sivilizasiya və s.) və s. sahələrin kateqoriyalarından da istifadə edirdilər.

¹ Marinchenko A.I. Geopolitika.M., 2009, c.7-8.

Sonrakı dövrdə klassik geosiyasətin bir elm kimi inkişaf etməsi ilə onun məxsusi kateqoriyalar sistemi və anlayışları da genişlənir və məzmunca zənginləşir. Məsələn, bəzi klassik geosiyasətçilər artıq bu elmin hərbi aspektlərini "geostrategiya" kateqoriyası ilə ifadə etməyə başlayıblar. Bundan başqa, geostratejiyanın tərkibinə daxil olan "quru", "dəniz", "hava məkanları" və "qüvvələri" anlayışları meydana çıxır.

Anglo-saks və kontinental Avropa klassik geosiyasət banilərinin yaradılğığa başlaması ilə elmi dövriyyəyə, məsələn H.Makinderlə "dünya siyasətinin ox anlayışı – hartlənd", Spaykmenlə "rimlənd, sahil zonaları", Şmitla "dəniz və kontinental güclər", "tallasokratiya və tellurokratiya", Mehenlə, Danilevski, Milyutin və b. ilə "atlantizm", "avrasiyaçılıq", Haushoferlə "kontinental blok" və s. geosiyası anlayışlar daxil edilir.

Geosiyasətin müasir inkişafı və geosiyasi fikirlərin sonrakı transformasiyası fonunda siyasetşunaslar bu elmin məxsusi anlayış və kateqoriya aparatının genişləndirilməsi və zənginləşdirilməsi qayğısına ayrıca qalmışlar.

Müasir dönyanın geosiyasi strukturunun əsasları və xarakteristikasını, qloballaşan və transmilliləşən dünyada dövlətlərarası geosiyasi münasibətlərin tənzimlənməsini, milli və dövlət maraqlarının tərəzliyini, nizamını və dinamizmini, beynəlxalq və regional integrasiya proseslərinin meyllərini yalnız geosiyasi anlayışların və kateqoriyalara dəqiqliyi, hərtərəfli qavranılması və təsnifatı yolu ilə həyata keçirmək olar.

Tədqiqatçılar hesab edir ki, bütün dövrlərdə geosiyasət elminin əsas kateqoriyası kimi – **geosiyasi məkan** qəbul edilmiş və onun üzərində **nəzarət imkanlarını** aşdırılan müxtəlif konsepsiylər irəli sürülmüşdür.

Geosiyasi məkan: dövlət və ya dövlətlər ittifaqının nəzarətində olan coğrafi, iqtisadi, siyasi, inzibati-hüquqi, mədəni, tohlükəsizlik, informasiya və s. sahələrin kompleks əhatə olunduğu, lakin xarici

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

aləmdən konkret sərhədlərlə ayrılmamış (qeyri-məxsusi) ərazilərdən ibarətdir.

Geosiyasi məkanları statusuna görə müxtəlif qruplara ayıırlar. Bunların sırasına:

1. Dövlətlərin məxsusi təbii-fiziki və cofrafi əraziləri

Bura hər bir dövlətin suveren hakimiyyəti altında olan:

a) quru torpaqları (dünyada on böyük quru ərazisi olan ölkələr Rusiya (17), Kanada (9,9), Çin (9,6), ABŞ (9,4), Braziliya (8,5), Avstraliya (7,7), Hindistan (3,3), Argentina (2,8) və Qazaxistan (2,7 mln. kv.km), on kiçik ərazisi olanlar isə Vatikan (44 hektar) və Monakodur (1,96 kv. km)) aid edirlər. Geosiyasi amil kimi quru məkanının xarakteristikası dövlətin ərazisinin ölçüləri, dənizlə əlaqə imkanları, iqlimi, torpağının məhsuldarlığı, təbii cəhətələrinin zənginliyi, içməli su ehtiyatı, bərpa olunan enerji mənbələri yaratma imkanları və s. ilə ölçülür.

b) su məkanlarını (su məkanlarının özü də: 1) milli sulara – sahilləri yalnız bir dövlətin sərhədindən düşən döñizlər və sahəsi 24 dəniz milindən çox olmayan limanlar, körfəzlər və s; 2) sahil zolağından 12 dəniz mili məsafəsində olan su ərazilərinə ayrıılır) aid edirlər.

Ölkənin ərazi sularının üstü və dibi müvafiq dövlətin suveren ərazisi hesab olunur, aralıq sularda isə hər dövlət öz sahilindən 200 millik məsafədə balıq tutmaq üzrə üstün hüquqa malik olur. Geosiyasi amil kimi su məkanı özünü quru ilə mövcud kommunikasiya əlaqələrinin vəziyyəti, adaları, sahillərinin istifadə vəziyyəti, su ehtiyatları və sualtı maddi zənginlikləri, balıqcılıq və digər yeyinti məhsulları sənayesi, gəmiçilik imkanları, dəniz sənayesi və ticarətinin vəziyyəti və s. ilə ölçülür.

c) hava məkanını (Dövlətin hava məkanı onun quru və su ərazilərinin səməsindən və yerin səməsindən kosmosa qədər olan 110 km hündürlükdən ibarətdir. Əlbəttə, 110 km hündürlük bugünkü texniki şərtlər çərçivəsində şərti xarakter daşıyır. Çünkü on inkişaf etmiş ha-

vadan mühafizə sisteminə malik olan dövlətlər səmalarının yalnız 40-50 km hündürlüyünə nəzarət edə bilirlər. Odur ki, hündürlüyü görə hava sərhədi də nəzarət oluna bilmək məsafədən ibarətdir) aid edirlər.

Geosiyasi və geostrateji anlamda hava məkanının əhəmiyyəti onun hərbi və dinc məqsədlər üçün istifadə edilməsi vəziyyəti ilə ölçülür. Son onilliklərdə dünyanın texnoloji və elmi inkişafı nəticəsində nəinki təkcə hərbi məkanın, o cümlədən kosmosun imkanlarından bəşəriyyətin ehtiyacları üçün istifadə edilməsində əsl inqilabi sıçrayışa nail olunmuşdur. Hazırda geostrateji nəzarət baxımından kosmos bəşəriyyətə indiyə qədər məlum olan ən səmərəli bir mexanizmin yaradılmasına imkan vermişdir.

2. Arktika əraziləri (Şimal Buzlu okean zonaları – Norveç, Danimarka, Kanada, ABŞ, və Rusyanın sərhədlərinə yapmış və onlar arasında beş polyar sektora bölünmüş buz səhraları nəzərdə tutulur.)

3. Beynəlxalq əraziləri (Bu heç bir dövlətin suveren idarəciliyi altına daxil olmayan ərazilərdir. Buraya ənənəvi olaraq açıq dənizlər və onların hava səması, dövlətlərin yurisdiksiyasından kənardə qalan dəniz və okeanların dibi, Antarktida, Ay və digər planetlər daxil olmaqla kosmik fəza aid edilir.)

4. Qarışıq rejimli əraziləri (Bunlara təbii yataqlarını kəşf və istismar etmək hüququ olan sahil dövlətlərinin kontinental shelf və dəniz iqtisadi zonaları daxildir.)

5. Müvəqqəti keçid statuslu əraziləri (Bunlar da beynəlxalq hüquqla status müəyyən edilmiş ərazilərdir. Ona xüsusi mandatlı, qeyri-statuslu və heç kimə məxsus olmayan ərazilər, ikili tabeçilikdə olan kondominiumlar, protektoratlar, müstəmələkələr, dominionlar daxildir.)

6. Dövlətin ərazisi hesab olunan muxtar inzibati məkanları (Bunlara daxili-yerli hüquqi idarəcilik rejimi olan federativ quruluşları, mosolən, Rusiya Federasiyasının subyektlərini, fransız kommunu və departamentlərini aid edirlər).

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

7. Nəzarətsiz məkanları aid edirlər.¹

Əgər birinci dörd növ ərazinin statusu beynəlxalq hüquq normaları ilə tənzimlənirsə, beşinci daha çox ölkənin daxili həyatının inzibati konstitusion quruluşuna aid statusa malikdir. Sonuncu isə adından da göründüyü kimi, heç bir qanuni statusu olmayan nəzarətsiz məkan hesab olunur və ayrı-ayrı qanunsuz rejimlər, etnik-separatçı qruplar, yaxud silahlı dəstələr tərəfindən idarə olunur.

Geosiyasi məkanı **xarakterinə, bəzi digər geosiyasi ölçülərinə və dəyərlərinə görə** də qruplaşdırırlar. Belə ki, geosiyasi məkan:

Ərazi-coğrafi ölçülərinə (ərazinin ölçüsü, doniz, yaxud quru sahəsinin ölçüləri, relyefi, əhalinin ümumi sayı və milli tərkibi, təbii resurslarının xarakteri, iqlim xüsusiyyətləri);

Hava-kosmik xarakteristikasına (hava sərhədləri və ona nəzarət imkanları, hava yollarının mönimşənilməsi və istifadə edilməsi, kosmik fəzadan istifadə etmək bacarığı, hava və kosmik nəqliyyat vəsiyətələtinə malik olma, yer ətrafına və kosmosa nəzarət etmə imkanı və planetlərərəsə hərbi təcavüz imkanları);

Siyasi xarakteristikasına (siyasi və inzibati sərhədlərinə, əhalisinə inzibati nəzarət imkanları);

Iqtisadi xarakteristikasına (dövlətin yaxın qonşulara, regionala və dünyaya iqtisadi təsir imkanları, xarici ölkələrin iqtisadi həyatında iştirak, milli valyutanın konvertasiyası və təsir zonası, xarici kapital qoyuluşu və aksiyallarda payı və s.);

Mədəni-informasiya xarakteristikasına (dövlətin öz vətəndaşlarının və xarici ölkə içtimaiyyətinin təsəvvüründəki real imicisi, milli dilin daxili istifadə və xarici aləmdə yayılma səviyyəsi, ölkənin öz fik-

¹ SSRİ-nin dağılmış və müasir dünya münacişlərinin reallığından notcasında "nəzarətsiz məkan" adlı yeni bir ərazi növü də meydana gəlməmişdir. O nə beynəlxalq hüququn, no də, konkret dövlətin suveren idarəciliyinin təsir dairəsindədir. Məsələn, Dağlıq Qarabağ, Abxaziya, Dnestriyanı separatçı rejimlərinin faaliyyəti ərazilər de-yure Azərbaycan, Gürcüstan və Moldovyanı, de-fakt oso heç kimin, yaxud beynəlxalq hüququn tanınmadığı öz rejimlərinin nəzarəti altındadır. Yaxud Fəlestini dövleti, Şimali Kipr Türk Respublikası, Taliblərin nəzarətində olan Əfqanistan vilayətləri, Kolumbiya, Dudayev dövrünün Çecenistani və s. ərazilərin statusunun müəyyən olunmaması onları nəzarətsiz ərazilər kateqoriyasına aid edir.

rinin xarici aləmə çatdırmaq imkanları, sərhədlərindən kənar informasiya məkanında iştirakı və dünya informasiya məkanına çıxışının vəziyyəti, xarici informasiyanın təsirindən qorunmaq imkanları, dövlət idarəciliğin institutlarının virtual internet məkanında təmsil oluması) və s. görə təsnif edilir.

Tədqiqatçıların fikrincə, hər bir dövlət mövcud *məkanının bütün yuxarıda sadalanan amillər üzrə xarakteristikasını öyrənmədən çətin ki, məkan üzərində tam, səmərəli və suveren idarəciliğin funksiyalarını icra edə bilsin.¹*

Geosiyasi yanaşmaya görə, məkan kateqoriyası dövlətlərərən qarşılıqlı təsir müstəvisi kimi bir çox coğrafi, iqtisadi, hərbi, demografik, siyasi, mədəni-dini, etnik amillərin təsirinə meruz qalır.

Geosiyasi sahə: Geosiyasətin bu kateqoriyası bir dövlətin, yaxud dövlətlər blokunun konkret məkan üzərində nəzarətini eks etdirir. Rus alimi K.V. Plesakov geosiyasi sahənin özünməxsus təsnifatını təklif etmişdir. Bu təsnifata görə, geosiyasi məkan aşağıdakı sahələrə ayrıılır:

Endemik sahə: (yunanca "endemos" – yerli deməkdir) – davamlı müddətdə dövlət tərəfindən nəzarətdə saxlanılan məkandır. Bu ərazinin bəhs olunan dövlətə, yaxud milli icmaya mənsubiyətini eksər qoşulsalar qəbul edir.

Sərhəd sahəsi: bəhs olunan dövlətin nəzarəti altındadır, lakin demografik, etnodemografik, iqtisadi, siyasi cəhətdən kifayət qədər uyğunlaşdırılmamış ərazi xarakteristikasına malikdir. Bu ərazilər daha çox milli azlıqların məskunlaşduğu məkanlardır. Həmsərhəd dövlətlər bu ərazilərin mənsubiyətini tez-tez şübhə altına alsalar da, ona öz əraziləri kimi də baxırlar (Məsələn, Avrasiya Rusiyasının Şimal-Şərqi, Uzaq Şərqi bölgələri, Qafqaz, Kalininqrad, Kareliya, Volqaboyu, müsəlman-türk əraziləri və s. məkanlar).

Carpaz sahə: bir neçə həmsərhəd dövlətlərin iddia etdiyi məkanıdır.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Geosiyasi dayag nöqtəsi: total sahədən kənardə yerləşən, hər hansı bir dövlət tərəfindən nəzarətə alınan əraziidir. Lakin bu ərazi-lərdəki kommunikasiyalara ayrı-ayrı dövlətlər nəzarət edir.

Total sahə: milli icmanın nəzarəti altında olan məkandır.

Meta sahə: eyni zamanda bir neçə ölkə və yaxud dövlət tərəfin-dən mənimşənilən torpaqlardır. Cox zaman bu mənimşəmə geosiyasi tezyiqlər altında həyata keçir.¹

Geosiyasi məkan nəzarəti: Bu kateqoriya bollı ərazilərə dövlət tərəfindən nəzarət olunması, onun idarə edilməsi və uyğunlaşdırılması səviyyəsi ilə, o cümlədən, ərazinin xarici aləmlə əlaqələrinin inkişaf dərəcəsi və s. ilə səciyyələnir.

Geosiyasi məkan üzərində nəzarətin formaları da müxtəlidir. Bunlardan – hərbi, siyasi, iqtisadi, demografik, kommunikasiya, dini və s. nəzarət formaları geosiyasətçilər hələ lap qədim dövrlərdən məlum idi.

XX əsrin sonlarından başlayaraq geosiyasi aləmdə informasiya-ideoloji, texnoloji və mədəni-sivilizasiya nəzarətinin rolundan daha geniş bəhs edirlər.

Tədqiqatçılar üümumiyyətlə, məkan üzərində nəzarətin forma və mexanizmlərinin tədqiqini geosiyasətin əsas vəzifələrindən biri hesab edir və belə düşüncələr ki, *məkan üzərində nəzarətin mexanizm və formaları konkret zamandan asılı olaraq dəyişir*. Bunu onunla izah edirlər ki,

- *əvvəla, məkan üzərində tam nəzarət konsepsiyası keçmiş "müsəmətəkə-koloniya"* sistemlərinə məxsus idi; bu gün isə o, daha çox "geosiyasi xətlərə" – kommunikasiyalara, ticarət və mal dövriyyələrinə, informasiya axınlarına, geosiyasi bazalara və s. nəzarətə əvəz olunmuşdur.

- ikinci, hərbi nəzarət iqtisadi sahənin xeyirinə getdikcə ikinci plana keçir və iqtisadi maraq böyük dövlətlərin dünyadakı təsir

¹ Bax: Түник А.З. Основы геополитики. М., 2004, с.7-16.

¹ Bax: Плещаков К.В. Геополитика в свете глобальных перемен //Международная жизнь, М., 1994, №10, с. 32-34.

dairəsinin, geosiyasi və geostrateji gücünün əsas göstəricisinə çevrilir.

XXI əsrin əvvəllərindən başlayaraq bəzi tədqiqatçılar belə ideya ilə çıxış edir ki, beynəlxalq münasibətlər artıq **geosiyasi paradiqmalarlardan** (qiymətləndirmə, qiymətvermə sxemi) tam şəkildə **geoiqtisadi paradiqmaya** keçmişdir. ABŞ alimi E.Lütvak, İtaliya alimlərindən K.Jak, P.Savona, rus alimi E.Q.Koçetov və başqalarının fikrincə, müasir dünya artıq keçmiş geosiyasi deyil, yeni – geoiqtisadi qanunlarla yaşayır. Bunu onunla izah edirlər ki, dünyadakı müasir dövlətlərə münasibətlərin və münaqışələrin kökündə əsasən məkan, hərbi təhlükəsizlik maraqları deyil, daha çox iqtisadi, biznes, kommersiya maraqları, maddi dəyərlər, yanacaq, energetika və xammal ehtiyatları, texnologiya və innovasiyalar dayanır. Bütün bunlar **geoiqtisadiyyatın** predmetini təşkil edir.

Geosiyasi xətti: Bu kateqoriya geosiyasi məkanın vacib struktur yaratma amili hesab olunur və quru, dəniz, hava xətlərini, vacib mal, xammal daşımaya yollarını və kommunikasiyalarını birləşdirən strateji dəhlizlərə deyilir. Geosiyasi xətlər həmişə böyük dövlətlərin gizli geostrateji mübarizə obyekti olmuş və bu gün də olaraq qalır.

Dünya sistemi: Dövlət və xalqların yer kürəsindəki qlobal təsir imkanlarının, güclərinin və ortaqların uyğunlaşdırıldığı qarşılıqlı fealiyyət müstəvvisinə deyilir və geosiyasının əsas kateqoriyalardan biri hesab olunur.

Dünya sistemi hər biri müstəqil şəkildə daxili idarəciliyinin forma və xarakterini müəyyən edən, suverenliyi üzərində heç bir kənar hakimiyyəti və müdaxiləni tanımayan müstəqil dövlətlərin məcmusundan təşkil olunur. Sistem üzv dövlətlərin iqtisadi, hərbi, siyasi, ideoloji və s. gücünü nəzərə alır, onların ortaqlaşmasında fəaliyyətin göstərir və bütün bu sahələr üzrə dövlətlərə münasibətlərin əsasında siyasi rayonlara bölünür. Onun da sərhədləri ölkələrindən ilə üst-üstə düşür. Onun daxili strukturu mərkəz, mərkəz-region əlaqə xətti və geosiyasi cəhətdən əsaslandırılmış sərhəd göstəricilərdən təşkil olunur.

Müasir dünya sistemində aktorlararası münasibətlərin üç kompleksini forqlondırırlar:

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

dövlətlərərası (dövlət-dövlət münasibətləri),
dövlət-korporasiya (dövlətin digər aktorlarla əlaqəsi) və
korporasiyalararası.

Dünya sisteminin xarakterini bütün dövrlərdə onu təşkil edən aktorların- imperiyaların, milli dövlət və dövlət birliliklərinin, dövlətüstü və dövlətlərərası təşkilatların tipi və gücü müəyyən etmişdir. Bir dövlətin, yaxud dövlət birliliyinin müəyyən vaxt çərçivəsindəki hökmranlılığı, dominantlığı zamana müvafiq olaraq döyişmiş və digərləri ilə əvəz olunmuşdur. Qədim dünyadan yunan şəhər-dövlət hökmranlıq sistemindən başlamış ABŞ-ın hegemonluğunu ehtiva edən "yeni dünya nizamı" adlanan müasir dövrə qədər sistemdaxili güc tarazlığını mərhələ-mərhələ döyişmiş və bir birini ovoz etmişdir.

Müasir dünya sisteminin rəsmi idarəetmə orqanı (müdiriyəti) **Birləşmiş Millətlər Təşkilatı** hesab olunur.

Geostrateji və geosiyasi region: Geostrateji region anlayışı almışda dünya siyasi məkanının xüsusi coğrafi keyfiyyətləri, intensiv ticarət əlaqələri və mədəni-ideoloji ənsiyyəti ilə seçilən- böyük, transmilli xarakterli məkanlar başa düşülür.

Geosiyasi region isə geostrateji regionun bir hissəsini öks etdirərək, özünün məxsusi məkan ölçüləri, həddən artıq six və böyük iqtisadi, siyasi, və ticarət əlaqələri ilə seçilir (məsələn, Avropa, ABŞ, Çin, Rusiya, Cənub-Şərqi Asiya və s.). Geosiyasi region öz növbəsində siyasi rayonlara bölünür. Onun da sərhədləri ölkələrindən ilə üst-üstə düşür. Onun daxili strukturu mərkəz, mərkəz-region əlaqə xətti və geosiyasi cəhətdən əsaslandırılmış sərhəd göstəricilərdən təşkil olunur.

Dövlət: "Dövlət" anlayışını bir çox başqa elmlər kimi geosiyasot də tədqiq edir. Geosiyasət dövləti həm beynəlxalq münasibətlərin əsas subyekti kimi (aktor) tədqiq edir, həm də onun məzmununun (cateqoriya olaraq) bəzi aspektlərini öyrənir. Dövlət haqqında aktor kimi sonraki bölmələrdə söhbət getdiyindən, burada əsas diqqəti

onun kateqoriya anlayışı və məzmunu üzərində cəmələyirik.

Dövlət cəmiyyətin təşkilatı və siyasi quruluşu olmaq etibarilə müvafiq orazidə yaradılmış mərkəzi hakimiyyət institutudur. Cəmiyyətin idarə edilməsi sistemi olaraq, dövlətin daxili quruluşu və funksiyalarını icra edən müvafiq orqanları mövcuddur. Dövlət cəmiyyəti təşkil edir, yönəldir və idarə edir, vətəndaşların, daxili təşkilatların bir-biri ilə münasibətlərinin nizamını yaratır, qanunların, davranış normallarının təmin olunmasına nəzarət edir.

Dövlətin üç əsas funksiyası vardır:

Təskilatı: cəmiyyətin vahidliyinin və daxili idarəciliyinin saxlanması və qorunmasını təmin edir, vətəndaşlar arasında qayda-qanunlara və birgəyəşayış normalarına əməl olunmasına nəzarət edir,

Xüsusi: milli maraqların və dövlət siyasetinin təmin edilməsinə məcbur edir,

Hüquqi: ölkənin vahid hüquqi sisteminin yaradılması və idarə olunmasını, dövlət aparatının yaradılması və hakimiyyət bölgüsünün aparılmasını, hakimiyyət qolları arasında tarazlığın saxlanılmasını təmin edir.

Dövlətin bütün bu funksiyaları:

- daxili (sərhədlər daxilində və cəmiyyət çərçivəsində) və
- xarici (sərhəddən kənarda, dövlətlərarası münasibətlərdə) olmaqla iki yero ayrılır.

Dövlətlərarası blok: dünya, yaxud region ölkələrinin bir qrupunun siyasi, hərbi, iqtisadi, mədəni, dini, milli və s. amillər və maraqlar üzrə yaratdığı, vahid, yaxud razılışdırılmış siyaset yürüdən və mərkəzloşmış fealiyyət göstərən məqsədöñlü təşkilatdır.

Fövqəldövlət: ayrıca götürülmüş her hansı bir böyük dövlət və yaxud dövlətlər birliliyi dünyanın istenilən nöqtəsində baş verən iqtisadi, hərbi, mədəni və s. hadisələrə vahid güclə mərkəzi kimi təsir göstərə və maraqlarını müxtəlif yollarla təmin edə bilirsə, o, geosiyasi odəbiyyatda **fövqəldövlət** hesab olunur.

Əgər eyni hərəkəti yalnız bir və yaxud bir neçə regionda həyata

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

keçirə bilirsə, bunu **regional dövlət** adlandırırılar.

Hazırda fövqəldövlət statusuna dünyada ABŞ, vahid siyaset yürütmək anlamında Avropa Birliyi, Çin və Rusiya iddia etsə də, sonuncu ikisinin geostrateji ölçüləri yalnız regional dövlətin tələbləri-lə üst-üstə düşür.

Geostrategiya: Bu kateqoriya dövlətlərin müəyyən olunmuş geosiyasi vəzifələrinin və milli təhlükəsizlik doktrinalarının yerinə yetirilməsi strategiyasıdır. Geosiyasi dəyərləndirmə yolu ilə dövlətin xarici siyasetinin bir istiqamətinə çevrilən geostrategiya:

- ölçüsünə (qlobal, regional və ölkələrərəsi) və
- məkan amillərinə görə (quru, dəniz, hava, kosmik geostrategiya) təsnif olunur.

Geostrategiya hər bir dövlətin idarəçilərinin və ictimaiyyətinin öz ölkəsinin dünyadakı yerini və rolunu, geosiyasi vəziyyətini, milli maraqları və prioritətlərini, xaricdən gözönüllən təhlükələri necə qıymətləndirməsindən asılı olaraq subyektiv xarakter daşıyır.

Hər bir dövlət geostrategiyasını həm də ayrı-ayrı konkret ölkələrə:

- tarixi və müasir münasibətlərini nəzərə almaqla- strateji müttəfiq, dost, bitərəf və rəqiblik anlamında,
- milli-dini-sinfi təssübəkəşlik və s. əsasında qurur və xarici aktorları özünəməxsus metodologiya ilə qruplaşdırır.

Geoiqtisadiyat: Beynəlxalq iqtisadi münasibətlərin qloballaşması dünyada bütöv iqtisadi sistem yaradaraq dövlət və dövlət birliklərinin milli iqtisadiyyatını, təsərrüfatını getdikcə bir-birindən asılı vəziyyətə salmışdır. Birbaşa transmilli və xarici investisiya bazasında yüksək texnoloji istehsal proseslərinin və əlaqələrinin beynəlmiləlləşməsi, ölçüsünə görə qlobal, iş rejimine görə fasılısız maliyyə və xammal bazarlarının yaranması dünyanın iqtisadi həyatını tam qloballaşdırmışdır. Dünyanın iqtisadi maraqları mübarizəsi, iqtisadi rəqabət, iqtisadi əməkdaşlıq və tərofdaşlıq kimi xarakterizə edilən in diki geoiqtisadi proseslərə ayrı-ayrı dövlətlər və onlara məxsus kor-

porasiyalar, milli və transmilli kommersiya strukturları, formal və qeyri-formal beynəlxalq, regional və yerli iqtisadi təşkilatlar qoşulmuşlar.

Iqtisadi qloballaşma beynəlxalq əmək bölgüsünü dərinləşdirmiş və onun meyllorunu müəyyən etmişdir. İnsanların sərbəst hərəkəti milli sərhədləri və ayırıcı hədləri aşaraq bazar seqmentlərinin meyarlarını dəyişmişdir. Bütün bunlar və dərsliyin digər bölmələrində təhlil olunan **global iqtisadi proseslər** dünyanın yeni geoiqtisadi məkan və münasibətlər anlayışını meydana gətirmişdir. Bunlar da geosiyasətin müasir kateqoriyalarından hesab olunan geoiqtisadiyyata aid edilir.

İtalya alimləri J.Karlo və P.Savona geoiqtisadiyyatın müasir xarakteristikasını və geosiyasətdən əsas fərqi onunla izah edir ki, əsas vəzifəsi dövlətin məkan üzərində təsirini və nəzarətini təsbit edən, onun qorunması və genişləndirilməsi qayğısına qalan geosiyasətdən fərqli olaraq, *geoiqtisadiyyat təkcə dövlətin deyil, xüsusil mülkiyyət sahiblərinin, qarşıq transmilli şirkətlərin, ümumi və lokal aktorların da beynəlxalq iqtisadi maraqlarının təmin olunmasını nəzarət tutur*. Bundan başqa, geosiyasətdə dövlət imkanlarına dəqiq nəzarət etdiyi, güclü və zəif cəhətlərini aydınlaşdırıb bildiyi halda, geoiqtisadiyyatda dövlətin proseslərə nəzarəti, təsiri tam və açıq deyil, qismən və dolayı yolla baş verir. Burada qarar və təsirlər çoxmərkəzi olur və bəzən dövlətin maraqları digər subyektlərindən qat-qat az təmin olunur.

Digər tərəfdən, siyasi-strateji rəqabət əsaslanan geosiyası vəzföldən fərqli olaraq, *geoiqtisadiyyat dövlətdən beynəlxalq aləmdə milli iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə onun inkişafının baza amili rolunu oynayan təhsilin, elmin, infrastrukturların inkişafı istiqamətində xüsusi fəaliyyət göstərməyi tələb edir*.¹

Siyasi məkan və sərhədlər: Geosiyasətin ən mühüm kateqoriyalarından biri kimi çıxış edən:

¹ Bax: Karlo J., Savona M. Geoekonomika. M., 1997, c. 34-35.

- **siyasi məkan:** dövlətin xarici aləmdən sərhədləri ilə ayrılan, suveren idarəciliyinin tam şəkildə höyətə keçirildiyi əraziyə deyilir və onun mövcudluğunun birinci şərti hesab olunur.

- **sərhədlər:** bu sahə əsasən siyasi coğrafiyanın tədqiqat obyekti sayısında, həm də geosiyasi kateqoriya hesab olunur. Geosiyasi kateqoriya kimi sərhəd ölkənin siyasi məkanının ictimai və hərbi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, xarici aləmlə müəyyən olmuş məkan münasibətlərinin hüdudunu müəyyənləşdirən və onun konar müdaxilələrdən qorunması təmin edən əsas vəsitələrdən biri hesab olunur.

Sərhədin əsas **geosiyasi funksiyaları** aşağıdakılardır:

- milli suverenliyin təsir dairəsinin bölünməsi,
- dövlətin müdafiəsinin və təhlükəsizliyinin ön xottinin qorunması,
- həmsərhəd dövlətlərdən və digər xarici ölkələrdən miqrasiyanın qarşısının alınması və arzuolummaz şəxslərin gedış-golişinə mane olunması,
- canilərin və quḍurların tutulub saxlanması,
- idxlə və ixrac edilən malların vergiye colb olunması,
- götərilən mallar üzərində nəzarət,
- valyuta məzənnəsi və uçuşlar üzərində nəzarət, sanitər təhlükəsizlik və s.

Dövlət sərhədi – dövlətin quruluşundan, ölkənin milli-mədəni xüsusiyyətlərindən, gömrük-sərhəd nəzarətindən, xarici ticarət normalarından və b. meyarlardan asılı olaraq ölkənin limitlənmiş siyasi və iqtisadi hüdudu kimi çıxış edir.

Sərhədlər və sərhəd bölgələri dövlətin xarici aləmle təmas nöqtəsi olmaq anlamında, həm də xüsusi hüquqi, geosiyasi statusa malik olur.

Ölkənin əsas geosiyasi problemi həmişə mövcud sərhəd bölgələrinə nəzarət, birləşmə və siyasi məkanı mənimsemə hallarında meydana çıxır. Bu xüsusiyyəti klassik geosiyasətcələrdən F.Ratsel qeyd etmişdir. O, sərhədi dövlətin – canlı orqanizmin əyalət orqanı hesab

edərək, onun inkişafına, qüdrətinə, zəifliyinə və bu orqanizmdə baş verən dəyişikliklərə güzgü saldığını qeyd edirdi.

Sərhəd probleminə alman geosiyasçılardan Albert Haushofer də xüsusü diqqət ayırmışdır. O, xalqların milli təfəkkür və ruhunun formallaşmasında geosiyasi hissələrlə yanşı, dövlət sərhədlərinin göstərdiyi təsiri də öyrənmiş, sərhədlərin "donmuş bir varlıq kimi" deyil, "insan orqanizminin dəri və digər müdafiə orqanları kimi" (genişlənmə və daralma mənasında) xarici aləmin təsiri ilə həmisi dəyişikliyə məruz qalması fikrini irəli sürmüştür.

Sərhəd probleminin ilk geosiyasi araşdırıcılarından biri Britaniya lordu C.N. Kerzon (1859-1925) olmuşdur. İngiltərənin Hindistan müstəmləkəsinin vitse-prezidenti olarkən o bir çox Asiya xalqlarının inkişafında sərhədlərin təsbit edilməsinin əhəmiyyətindən, köçürü höyət tərzi sürən əhalisi üçün sərhəd qanunlarının qəbul edilməsi və tətbiqinin çətinliklərindən, ümumiyyətlə, hüdud qoymanın Asiya təcərbəsindən geniş bəhs etmişdir.

Müəllif hesab edirdi ki, "təsbit olunmuş xətt kimi" sərhəd ilk növbədə və ən çox Avropada yayılmışdır.

Dövlətlər arasında sərhəd mübahisələrini həll etmək üçün Kerzon bufer zona yaratmayı məsləhət görürdü.

Maraqlar: (milli, dövlət, koalisiya və s.) "Geosiyasi maraq" bu elmin əsas kateqoriyalardan biri hesab olunur.

Hər bir dövlət başçısı (yaxud dövlətin ali siyasi institutu) ölkəsinin "milli maraq dairəsini" müəyyən edir və höyətə keçirir. Milli maraq hər bir dövlət üçün ilk növbədə Lifziki mövcudluğunu, sərhədlərin toxunulmazlığını, vətəndaşlarının təhlükəsizliyini və fıravan həyatını, suveren hüquqlarını və müstəqil idarəciliyini qorumaq, yaşatmaq və təmin etməkdən ibarətdir.

Dövlət milli maraqlarının nədən ibarət olduğunu müəyyənləşdirməklə, özünün ümumi daxili və xarici strateji fəaliyyət kursunu müəyyən edir və nəticədə dünyanın müxtəlif məkanlarında (planetar, regional və ölkə sərhədləri çərçivəsində) geosiyasi, geostrateji

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

və geoqtisadi cəhətdən mövqelərini gücləndirməyə, maraqlarını qorumağa və genişləndirməyə çalışır.

Milli maraq ümumbəzəri maraqlar sisteminin tərkib hissəsi olaraq (bu sistemə milli, dini, sosial, sinif və s. maraqlar daxildir) millət-dövlət inzibati vahidinin dərk olunmuş və xarici aləmin mövcud tələblərinə uyğunlaşdırılmış məqsədli fəaliyyət hədəfdir. Milli maraqlarla dövlət maraqları eynidir və bütün parametrlər üzrə üst-üstə düşür. Milli maraqlarsız dövlət, dövlətsizə milli maraq olmur. Bundan çıxış edərək tədqiqatçılar milli maraqları həm də milli-dövlət maraqları kimi təqdim edirlər. Hesab edilir ki, milli maraq ölkə və xalqların həyatını, xarici aləmlə münasibətlərini və fəaliyyətini müəyyənləşdirir və istiqamətləndirir. Bu fəaliyyətlər müdafiə, yaxud hücum, zəbt etmə və ya azad olma xarakteri daşıya bilər.

Müasir dövrde milli maraq dedikidə ilk növbədə, dövlətin iqtisadi, siyasi, elmi-texnoloji, mədəni, hərbi inkişafı yolu ilə onun geosiyasi gücünün və təsirinin artırılmasını, bütün sahalar üzrə milli təhlükəsizliyinin, cəmiyyətin iqtisadi, intellektual və mənəvi tərəqqisinin təmin edilməsini nəzərdə tuturlar.

Milli maraqların təmin olunması hər bir ölkənin:

- həm daxili - təbii-coğrafi mühitin xüsusiyyətlərindən, sosial-iqtisadi və siyasi idarəciliyik sistemindən somorəliliyindən, xalqın milli-mədəni və sivilizasiya dəyərlərinin soviyyəsindən;

- həm də xarici aləmin imkanlarından, dövlətlərarası münasibətlərin vəziyyətindən və yürüdülən xarici siyasetin uğurundan asılıdır.

Milli maraqların məhdudlaşdırılmasının:

- təbii (obyektiv) vasitəsi kimi ehtiyat çatışmazlığını və başqa dövlətlərin maraqlarının qarşılıqlı gözlənilməsini göstərdikləri halda,

- subyektiv səbəbləri sırasına müxtəlif amillərdən asılı olaraq ölkələrin milli maraqlarının uzlaşdırılması disproportsiyasının pozulmasını, ölkənin siyasi idarəciliy rejimini, dövlət rəhbərinin xarakterini, siyasi və milli iradəsini, müxtəlif dini-milli dünyagörüşdən və strateji şörtlərdən irəli gələn güzəştləri və s. qeyd edirlər.

Təcrübə göstərir ki, milli maraqların müəyyənloşdirilməsi və qurunması müəyyən qədər subyektiv xarakter daşıyaraq, ilk növbədə hər bir ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə necə əməl etməsi və onları nəzərə almasından asılıdır. Əslində müasir geosiyasi münasibətlərin əsasında dövlətin gücü və qüvvəsi ilə əldə olunan "pragmatik maraqlar" və onun təmin olunması dayanır. Fərq sadəcə ondadır ki, bir sırə qüdrətli geosiyası dövlətlər və ya dövlətlər qrupu dünyanın maddi və mənəvi zənginliklərinin hamısını birləşdirən və dərhal, digərləri isə hissə-hissə və tədricən istəməkdədirlər. Bir qismi öz dövlət maraqlarını aktiv işğal-ekspansiya, digərləri isə dolayı yollarla reallaşdırmağa çalışırlar.

Milli maraqların tömin edilməsi metodları planetimizdə əsrlərlə yaranmış, ərsəyə golmiş və təkmilləşmişdir. Bir qism dövlətlər həzirdə öz milli geosiyası gücünün artırılması, qüvvələrinin möhkəməlməsi yolu ilə (ABŞ, Çin, Rusiya, Yaponiya və s.), digərləri isə koalisiyaların yaradılması yolu ilə gedərök (NATO, Avropa Birliyi və s.) mövəud məkanlar daxilində, dünyanın açar bölgələrində, məsələn, Balkanlar, Xəzər-Qara dəniz hövəsi, Qafqaz, Yaxın Şərqdə və s. məkanlarda liderlik uğrunda gizli və aşkar mübarizə aparırlar.

Müasir dünyada milli maraqlarla "globallaşma" arasında ciddi mübarizə prosesi gedir. Beynəlxalq həyatın getdiğə qloballaşması milli-məxsusi dəyərlərə söykənmış xalqlar və onların yerli idarəetmə institutlarının müstəqiliyini tədricən məhdudlaşdırır. Bu da onları maraqlarını müdafiə etmək, etnik, dini, sinfi icmalarını qoruyub saxlamaq uğrunda mübarizəyə sövq edir. Odur ki, qloballaşma bir tərəfdən, milli sədləri silərək bəşər cəmiyyətinin müasir sivilizasiya, texnoloji və innovasiya dəyərləri əsasında transmilli ortam yaradır, digər tərəfdən, etnik azlıqların birləşməsini, milli-dini separatizmin feallışmasını, fundamentalizmin artmasını və bu əsasda da münaqişələrin çoxalmasını şərtləndirir.

Bundan başqa, qloballaşma qədim tarixi olan millətləri də bəzən təbəqələşdirərək böyük monoetnik siyasi muxtarıyyət, etnik təmiz-

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

ləmə və s. kimi hərəkətlərə sövq edir. Nəticədə planetdə "püşkürən etnik vulkanlar" meydana gəlir. Məsələn, Cənubi Qafqazda açıq şəkildə qatı millətçilik, etnik temizləmə, qızışdırıcı və təcavüzkar siyasət yeridən Ermənistan kimi dövlətlərin hərəkətləri və siyaseti ciddi regional, ölkələrəsi geosiyasi maraq və qarşılurma problemi yaradır.

Hazırda yer kürəsindəki dövlətlərin yalnız 20%-i etnik cəhətdən homogen və birmillətlidir. Hətta belə dövlətlərdə də "aşağı" və "yüخارı"ların narazılığı, daha doğrusu, sinti qarşılurma, ayrı-ayrı regionalarası və s. daxili maraqların ziddiyəti müşahidə olunur.

Bəzən müxtəlif dövlətlərdə yaşayan cyni millötin nümayəndələrinin də maraqları üst-üstə düşmür. Nümunə kimi, keçmiş iki Almaniya, indiki Cənubi və Şimali Koreyanın və başqa dövlətlərin xalqlarının maraqlarını göstərmək olar.

Milli maraqların ortaq nöqtəsinin müəyyən olunmasında BMT Nizamnaməsi, ATƏT prinsipləri, digər beynəlxalq hüquqi norma və prinsiplərini nəzərdə tutan dövlətlərəsi sazişlər və s. mühüm rol oynayır.

Beynəlxalq hüququn əsas təlobi ilk növbədə, ölkələrin suverenliyinin və siyasi müstəqilliyinin qorunması, onların fiziki mövcudluğuna, dövlətin daxili həyatına hər hansı könar müdaxilənin yolverilməzliyinə və onun tanımış sorhodlının toxunulmazlığına verilən hüquqi töminatdan ibarətdir.

Dövlətin qüdrəti: Tarixən bu kateqoriya ilk növbədə ölkələrin hərbi qüdrəti kimi basa düşülmüş və təqdim olunmuşdur. Coxsaylı tarixi mənbələrdən də görünür ki, yaxşı silahlansmış və ciddi hərbi hazırlıq və təlim görmüş ordusu, səriştəli, intizamlı sərkərdələri, iradəli, qətiyyətli rəhbəri – çarları, kralları olan dövlətlər həmişə qalib gəlirdi.

Hərbi qüdrət, coğrafi parametrləri də daxil olmaqla ölkənin elmi-texniki təroqqisinin, milli ruhunun və hərbi düşüncəsinin vəziyyəti ilə birbaşa bağlıdır. Dövlətin qüdrətlənməsi və yaxud çökməsi də bi-

lavasito, iqtisadi-maliyyə, intellektual potensialı da daxil olmaqla, bəhs olunan amillərin vəziyyətindən asılı olur.

Lakin XX əsrin ikinci yarısından başlayaraq siyasetşünaslar hesab edir ki, dünyanın bölüşdürülməsini təkcə dövlətlərin hərbi gücü və qüdrəti ilə deyil, həmçinin iqtisadi, maliyyə, mədəni-ideoloji, informasiya ekspansiyasının tətbiqi ilə də həyata keçirmək olar.

Bir çox müasir geosiyasəcılər görə, ölkələrin qüdrəti hər hansı konkret vahidlərin mütləq böyüklüyü ilə deyil, dəyərləndirmə sisteminde qarşı-qarşıya duran kompleks göstəricilərlə müəyyən olunaraq, dövlətlərin beynəlxalq münasibətlərdə qazandığı nəticələrin qiymətləndirilməsinin interaktiv prosesində özünü bürüzə verir, müəyyən mənada dövlətin qüdrətini göstəren ayrı-ayrı elementlərin bir-biriనi qarşılıqlı evez etməsi və tamamlaması ilə ölçülür.

Geosiyasi rəqabət: Bu kateqoriya dövlətlər arasında qarşiduruma və maraqların toqquşmasından asılı olaraq yaranan geosiyasi hali göstərir. Geosiyasi rəqabət üfqi, paralel və ayrıca ocaq şəklində özünü göstərə bilər. Paralel rəqabət quru və dəniz sothində, üfqi havaya və kosmik məkandakı silahlanma nəticəsində, ocaq rəqabəti isə böyük güclərin maraqlarının kəsişdiyi məkanlarda (məsələn, 1962-ci il Kuba, 1979-1989-cu illər Əfqanistan, 1960-1970-ci illər Yaxın Şərqi və s.) baş verir.

Geosiyasi münaqişələr çox vaxt dünyanın bölüşdürülməsi və ya yenidən bölüşdürülməsi, mübahisəli ərazilər, nüfuz dairəsinin genişlənməsi uğrunda yaranır.

Qüvvələr tarazlığı: Geosiyasətin əsas kateqoriyalarından biri hesab olunur və planetar məkanda sinfi və yaxud digər zəmindo (milli, dini, iqtisadi, sosial, sivilizasiya fərqi, missionerlik və s.) qarşı-qarşıya duran, dünya siyasetində həlliədici amilə çevrilmiş güclərin (ayrı-ayrı dövlət və dövlətlər birliklərinin) mövcudluğunu ehtiva edir.

Planetin qüvvələr nisbəti tarixən dəyişkən olmuşdur. Buna misal olaraq, qədim dünya və orta əsrlərdə ayrı-ayrı imperiyaların, XX

VII FƏSiL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

əsrədəki sinfi qarşidurma zəminli və bitərəf ölkələr bloklarının (1917-1991-ci illərdə SSRİ-ABŞ və onların müttəfiqlərinin, bitərəf ölkələrin yaratdığı blokların – bipolar qüvvələr sistemi – Ə.H.), müasir dövrde NATO (ABŞ və Avropa Birliyi ölkələri), Kollektiv Təhlükəsizlik Təşkilatı (Rusiya və MİD ölkələrinin bəziləri), ayrıca Çin və s. ölkələrin yaratdığı qüvvələr tarazlığını misal göstərmək olar.

SSRİ-nin dağılmasından və sosializm sisteminin iflasından sonra dünyada qüvvələr nisbəti köklü şəkildə dəyişdi. Dünyanın bipolar (çoxqütbüllü) mövcudluğuna son qoyuldu və "yeni dünya nizamı" adlanan birqütbüllü dünya siyaseti idəyəsi ortaya atıldı.

Ekspansiya: Geosiyasətin mühüm kateqoriyalarından biri də təcavüz, ekspansiya hesab olunur. Bu anlayış altında hər hansı bir ərazinin istilası – olə keçirilməsi, yaxud hərbi-siyasi təsir dairəsinə salınması başa düşülür.

Təcrübə göstərir ki, ekspansiya təkcə ərazilərin hərbi işgali deyil, baxmayaraq ki, maddi sərvətlərin əsas mənbəyi hesab olunan ərazi işgali həmisi aktuallığını saxlayır, həm də iqtisadi (ticarət, maliyyə), mədəni-ideoloji, informasiya və s. şəklində də ola bilər.

XIX-XX əsrlərde ekspansiyanın əsas forması – yeni-yeni "həyatı məkan" əldə etmək məqsədi ilə dünyanın quru və dənizlerinin, xammal mənbələrinin hərbi yolla olə keçirilməsi idi. Müasir ekspansiya daha çox planetin insan, elm, texnoloji, innovasiya, xammal, informasiya, mədəni və s. ehtiyatları uğrunda, başqa sözlə, yer küresinin maddi və mənəvi dəyərləri uğrunda mübarizə xarakteri kəsb edib.

Qərb: Coğrafi anlamda yer adı, məkan – qütb, cəhət, yarımkürə, geosiyasi anlamda isə kateqoriya hesab olunur. Geosiyasi kateqoriya kimisi Qərb anlayışı dəha çox demokratik dəyərlərə, iudey-xristianlıq adətləri və qədim Roma ənənələri ilə yaşıyan, idarə olunan, ən təkmil cəmiyyət; daxili vətəndaş birliyi, ölkələrarası sivil birləşməş sisteminin bərqətar olduğu, geostrateji güc mərkəzi hesab olunan Avropa Birliyi ölkələrini, ABŞ-ı, Kanadani, Yeni Zelandiya və

Avstraliyanı nəzərdə tutur.

Geosiyasi anlamda Qərb termini katolik xristianlarının coğrafi və dini birliyi kimi, ilk dəfə XIII-XV əsrlərdə müsəlmanlara və Bizans pravoslavlarına qarşı mübarizə çağrışından başlayaraq istifadə olunur. O vaxtdan Qərb anlayışı "katolikliyin" və "xristianlığın" mərkəzi "birlik dünyası" kimi anlaşılmaya başlayır.

Şərq: Şərq də eynilə Qərb kimi həm cofrafi, həm də geosiyasi mənə kəsb edir. Qədim dünya tarixində bu ad altında Misir, Məsopotamiya, İran, Çin və Hindistan sivilizasiyalarını nəzərdə tuturdular. Onların hamisini Asiya mənsubiyəti, yaxın istehsal münasibətləri, əhalinin yaratdığı torpaq-su birləşdirilmiş təsərrüfat sistemləri və s. oxşar cəhətlər birləşdirirdi.

Şərq ölkələrinin əksoriyyətinin siyasi idarəciliyi despotizmə əsaslanır, bütün hakimiyət bir şəxsin (şahin, fironun, çarın, imperatorun və s.) əlinde cəmlənirdi və həmin şəxs "müzqəddəs varlıqların" yerdəki nümayəndəsi kimi təqdim olunurdu.

Bu gün dünyada Şərq geosiyası anlayışı altında əsasən Asiya və Afrikənin sosial-iqtisadi və siyasi modernləşdirmə keçmiş, lakin cəmiyyətin təşkili və idarə edilməsində hələ də bir çox keçmiş Asiya xüsusiyyətlərini saxlamış (məsələn, Ərəb dünyası) dövlətləri başa düşür. Bəzən Şərq anlayışı altında yalnız müsəlman dünyasının təqdim edirlər. Bədii və publisistik ədəbiyyatda Şərqi tez-tez yoxsulluqla, daxili münaqişələrlə, terrorizmle, ölkələrarası münaqişələrlə cənabəndirirlər.

Geosiyasətin yuxarıda təhlil olunan və dörsliyin sonundakı lügətdə verilən digər özünəməxsus kateqoriyalardan başqa, geosiyasi tədqiqatlar zamanı bir çox yaxın elmlərin- siyasetşünaslığın, beynəlxalq münasibətlər nəzəriyyəsinin, hərbi nəzəriyyə və s. elmlərin də bəzi kateqoriyalardan istifadə edirlər. Bunların sırasına "təcavüz", "hərbi güc", "güc vasitəsilə müharibədən çəkindirmə", "nüvə tarazlığı və pariteti", "nüvə çəkindirməsi" və s. aid etmək olar ki, bu anlayışlarla dörsliyin sonunda verilmiş lügətdə tanış olmaq olar.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

7.4. Geosiyasətin əsas qanunları

Geosiyasət digər cəmiyyət və təbiət elmləri kimi özünəməxsus qanuna uyğunluqlarla dövlətin sosial, iqtisadi, siyasi, hərbi və digər sistemlərinin geosiyasi aspektlərini tədqiq edir. Bu elmin də özünməxsus qanunları vardır.

Geosiyasətin əsas qanunlarından biri planetin coğrafi quruluşu və sivilizasiyaların tarixi tipoloğyasında özünü bürüzə verən "Fundamental dualizm" qanunundur. Klassik Qərb alimlərinin demək olar ki, hamisi: R.Cellen və A.Mehen, X.Makinder və K.Haushofer, rus tədqiqatçılarından N.Y.Danilevski və V.P.Semyonov Tyan-Şanski, P.N.Savitski, L.N.Qumilyov və b. bu qanuna müraciət etmiş və hər biri onun təzahürlərini arqumentləri ilə əsaslandırmışdır.

"Fundamental dualizm" göre dövlətlər və xalqlar öz coğrafi ərazi xarakteristikasına görə iki qrupa - quru və donizə (tellurokratiya və talassokratiya) bölünür və bəsoriyyətin bütün inkişafı dövründə bu iki qrup arasında qarşiduruma və mübarizə getmişdir. Nəzəriyyə müəlliflərinin fikrincə, quru dövlətlər qrupuna daxil olan qədim Sparta dövləti, Roma imperiyası ilə doniz qrupuna daxil olan qədim Afinə, Karfagen arasında o dövrə başılanan geosiyasi məkan və sərvət uğrunda mübarizə müasir dövrə Avropanın, Qərbin dəniz dövlətləri ilə Avrasiyanın quru ölkələri arasında davam etməkdədir və göləcəkdə də davam edəcəkdir.

Klassik geosiyasətin banilərindən olan A.Mehen və H.Makinde-rin fikirlərinə görə, quru və doniz qüvvələri arasındaki barışmaz ədəvetin ciddi səbəbləri vardır. Onlar bunu möhkəm siyasi və hərbi bünövərə təşkil edən iki elementin – duru-axıcı (dəniz) və bərk-dai-mi (quru) mədəni-tarixi sivilizasiyalarının iki fərqli tipi – demokratiya və ideokratiya arasında barışmaz düşmənciliklə izah edirdilər.

Göründüyü kimi, fundamental dualizm quru güclərini hərbi-aytoritar və ideokratik sivilizasiya daşıyıcısına, dəniz ölkələri birliyini

isə **ticarət sivilizasiyasına və demokratiyaya aid edir**. Belə hesab olunur ki, quru özünün dəqiq hüdudu və məkanı, əhalisinin mühafizəkar düşüncəsi və oturaq həyat tərzi, ciddi ictimai davranış normaları və nizam-intizamlı cəmiyyət həyatı ilə seçilir.

Quru – həmisişə davamlı və möhkəm hesab olunur. Bu möhkəmlilik hom qanunlara əməl etməkdə, adət-ənənələrdə, ictimai təfəkkürdə özünü göstərir və həm də nəsildən-nəslə ötürülür. Quruda yaşayan xalqlar, etnik qruplar oturaq həyat tərzinə malikdir, fərdiyətçilikdən uzaqdır, kollektiv davranış normallarına əməl etməyə meyllidir. Quruda ciddi idarəciliğ və davranış iyerarxiyası mövcuddur.

Dəniz dövlətləri (talassokratiya) geosiyasət klassiklərinin fikrincə, sivilizasiyanın tam əks tipinə aiddirlər. Ticarət sivilizasiyası adlandırılan bu qrup daha çox dinamik və texniki tərəqqiyə meyllidir, fərdi sahibkarlığa üstünlük verir. Bu cəmiyyətdə fərdin və ya qrupun əsas keyfiyyətlərini dəniz müəyyənləşdirir. Təşəbbüskarlıq və qeyri-standart qərarlara qadir fərd böyük dəyər ifadə edir. Belə sivilizasiyada mənəvi və hüquqi normalar, prinsiplər və qanunlar nisbətən tez meydana gəlir. O, quru sivilizasiyasına nisbətən daha aktiv inkişaf edir, mənəvi və mədəni dəyərlərini asanlıqla dəyişir, irəliyə, yeni kəşflərə, macəralara doğru öz cəhdini getdikcə artırır.

Belə hesab olunur ki, planetdə doniz gücünün inkişafı böyük coğrafi kəşflər dövründən başlayır. O öz qüdrətinə XX əsrin sonlarında, anqlo-saks kapitalizminin və sənayeçiliyinin vahid kompleks kimi formalasdığı dövrdə catır. ABŞ XX əsrin ortalarından başlayaraq talassokratiyasının əsas istinad mərkəzinə çevirilir.

XX əsrin ortalarında sosializm və kapitalizm dünyası arasında güclənən qarşıdurma və soyuq müharibə geosiyasi hədəfləri bir qədər də artırır. Geosiyasi dualizm qanununu zirvəyə yüksəldərək SSRİ quru, ABŞ isə dəniz qüvvələrinin başına keçir.

Klassik geosiyasətin ikinci əsas qanunu – bəşər cəmiyyətinin inkişafında ətraf mühitin xüsusi rolunu göstərən – "Məkan amili" qanunu hesab olunur.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

İctimai inkişafda məkan amilinin rolunu geosiyasətin ikinci əsas qanunu kimi ilk dəfə amerikalı alim A.Mehen təqdim etmiş, sonrakı dövrdə isə digər geosiyasətcilər torosindən inkişaf etdirilmişdir.

Mehen özünün "Dəniz qüvvələrinin tarixə təsiri" adlı əsərində sübut etməyə çalışır ki, dövlətlərin və xalqların həyatında, inkişafında məkan amilinin rolu heç də şəxsiyyətin, insanların və xalqların rollundan az deyildir. Onun fikrincə, təbii-coğrafi şəraitli əlverişli olan (məkan amili) dövlətlər və xalqlar hansı xarakterdə olmasından, hansı idarəciliyə malik olmasından asılı olmayaq dənizdən inkişaf edir. O öz fikrini İngiltərənin XIX əsrədəki inkişafı ilə əsaslandırır və belə hesab edir ki, onun inkişafının əsasında "malik olduğu məkanın üstünlükleri" dayanmışdır.

Müasir rus geosiyasətcilərinin boziləri dənizdən inkişafının reallığı – "**quru və dənizin sintezi**" ni bu elmin üçünçü qanunu kimi təqdim edirlər.

Rus alimlərindən A.Duqin, N.A.Nartov və b. hesab edirlər ki, geosiyası məkan kateqoriyaları sırasında quru və dəniz orazilərindən başqa, onların hər ikisinin də əlamətlərinin və üstünlüklerinin özündə birləşdirən "sahil zonası" məkanı da mövcuddur. Onların fikrincə, "sahil zonası" inkişaf üçün əvvəlki təkməklə dövlət orazilərinin hər birindən üstünlük və bu üstünlük "zona" da yerləşən ölkələrin dənizdən inkişafını qanuna uyğun şəkildə şərtləndirir. Bu nəzəriyyəni müəlliflər geosiyasətin "quru və dənizin sintezi" qanunu adlandıırlar. Lakin bəhs olunan ideyanın geosiyası qanun kimi qəbul olunması hələ ki, Rusyanın elmi mərkəzlərindən kənarda müşahidə olunmur.

Klassik geosiyasətde dənizdən inkişafının, dövlətlərinin planetar gücünün və dənizdən inkişafının sahib olmanın əsası kimi təqdim olunan geosiyası qanunlar indiki praktiki geosiyasətə demək olar ki, istifadə olunmur. Bu qanunlar yalnız akademik geosiyasətde və geosiyası tədqiqatlarda dənizdən inkişafının tarixinin, əsas mərhələlərinin və ümumi qanuna uyğunluqlarının öyrənilməsində istifadə olunur.

7.5. Geosiyasətin funksiyaları

Geosiyasət öz tədqiqat obyekti və predmeti olan ayrıca elm sahəsi kimi dünyada baş verən dövlətlər və bloklararası geosiyasi münəsibətləri, geoiqtisadi, geostrateji prosesləri müxtəlif metodlarla öyrənir və özünəməxsus tətbiqi tövsiyələrlə çıxış edir. Nəzəri və praktiki tövsiyələr, vəzifələr yarandığı və xidmət göstərdiyi milli cəmiyyətdə (dövlətin içinde) və bütövlükdə dünyada geosiyasətə müəyyən elmi, praktiki funksiyaları yerinə yetirmək imkanı verir.

İdarəetmə funksiyası: Geosiyasətin əsas funksiyalarından biri onun **tətbiqi və praktik** (idarə edən, sorəncəm verən) elm sahəsi olmasındadır. Bu funksiya ilk növbədə empirik **informasiyanın toplanması və təhlilində**, idarəetmə ilə bağlı konkret qərar və qətnamələrin işləniləb hazırlanmasında özünü bürüzə verir.

İnformasiyasız, elmi geosiyasi təhlilsiz, nəticələri nəzəre almadan siyasi liderlər, hərbi rəhbərlər bir qayda olaraq doğru qərarlar qəbul edə, geosiyasi prosesləri düzgün qiymətləndirir, həyatın konkret içtimai, siyasi, maliyyə-iqtisadi sahəsinə praktik rəhbərlik edə bilirlər. İstənilən fəaliyyət sahəsində, idarəetmə ilə bağlı qərarların hazırlanmasında, problemləşəcək təhlil edilməsində, müxtəlif qüvvələrin, siyasi, coğrafi, iqtisadi, hərbi və s. amillərin düzgün qiymətləndirilməsində, hadisələrin subyektlərinin təsir səviyyəsinin öyrənilməsində mütləq şəkildə siyasi, hərbi, sosial, iqtisadi və s. risklərin səviyyəsinə müəyyən etmək, müxalif eks qüvvələrin konkret tədbirlərini təsəvvür etmək vacibdir.

Beləliklə, idarəetmə funksiyası konkret olaraq geosiyasi hadisələrin idarə edilməsində, siyasi ideya, cərəyan və baxışların formalşmasına və insanlara, təşkilatlara, cəmiyyətə rəhbərlik prosesində praktik qərarların hazırlanması və yenidən işlənməsində özünü göstərir.

Geosiyasətə praktiki göstərişlər onu verənlərin xarakterindən, şəxsiyyətindən, istinad etdiyi məlumatların obyektiv və subyektiv olmasından asılı olaraq iki hissəyə bölündür: **obyektiv və subyektiv**.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Qayramla funksiyası: Geosiyasət tək tətbiqi deyil, həm də subyektiv milli, etnik yanaşmadan konar, **akademik elmdir** – öyrənən, ümumiləşdirən, qiymətləndirən və proqnozlaşdırın vasitədir. Bu elm yarandığı gündən bəşəriyyətə coxsayılı geosiyasi və geostrateji qanunlar, nəzəriyyə və konsəpsiylər boxş etmiş, ciddi ümumiləşdirmə, qiymətləndirmə və səbəb-nəticə üzərində qurulmuş elmi tövsiyələr vermişdir.

Geosiyasət akademik elm kimi dövlətlərin, regionların, dövlət birləlliklərinin siyasetinin strateji tərəflərini, açıq və gizli məqsədlərini, düşüncələrini, geosiyasi planlarını, dövlət və xalqların inkişafının təbiətçərafı, sosial-mədəni və tarixi-geosiyasi aspektlərini, meyllərini öyrənir, qiymətləndirir və dərk edir.

Tədqiqatçılar hesab edir ki, ölkə və xalqların geosiyasi inkişafı, milli xarakterinin və ənənələrinin formalşaması ayrı ayrı hallar, proseslər və hadisələrin dəyişməsi ilə bağlı olmuşdur. Geosiyasi idrak bu halların müqayisəli öyrənilməsi yolu ilə, daha geniş empirik tədqiqatlardan istifadə etməklə geosiyasi həqiqətləri ortaya çıxarıır, proseslər haqqında yeni, empirik cəhətdən əsaslandırılmış bilikləri toplayır və ümumiləşdirir. Bu da dünyanın geosiyasi xoritosunda qlobal və regional proseslərin dərk edilməsi və qəvrənilməsi üçün mühüm zəmin yaradır. Əlbəttə, belə dərketmə üçün geosiyasət digər ümumməntiqi metodlardan da, məsələn, analiz və sintez, induksiya və deduksiya və s. istifadə edir. Çünkü konkret geosiyasi hal, fakt və proses haqqında informasiyalardan geniş həcmi ümumiləşdirmək və yenidən işleyib hazırlamaq gorokdir.

Siyasi hadisələrin iştirakçıları barədə informasiyaların dərk edilməsi və qiymətləndirilməsi üçün onların sosial-mənəvi tərəfləri, irəli sürülən tələblər, maraqlar, dövlət və xalqların mədəniyyət səviyyəsi, motivlər, real və verbal davranış faktları, hətta onların hobbisi haqqında məlumatlar belə tədqiqatçıya lazımdır.

Proqnozlaşdırma funksiyası: Geosiyasət dövlətə onun ərazisinə də və bu ərazi ətrafında baş vermiş hadisələri anlamağa yardım et-

məkələ yanaşı, həm də yarana biləcək təhlükələri (siyasi, sosial, etnik, strateji, horbi və s.) proqnozlaşdırır və praktiki tövsiyələr verir.

Proqnozlaşdırma funksiyası geosiyasətin dərkətmə funksiyasından irəli gəlir və onunla sıx bağlıdır. Geosiyasi proqnozlaşdırma qüvvələrinin, sahələrin inkişafı barədə dolğun və dürüst məlumat vermək, onların qarşılıqlı münasibətlərinin inkişafını müəyyynələşdirmək, ölkə və ya ittifaqların konfiqurasiyasını aydınlaşdırmaq, onların beynəlxalq və yerli (etnik) münasibətlərin inkişafına təsirini öyrənmək, baş verə biləcək lokal münaqişələri yoluna qoyma, qarşısını almaq və yaxud münaqişə ocaqlarını söndürmək üçün tədbirlərin hazırlanması məqsədilə həyata keçirilir.

Geosiyasi proqnozun dəyəri onun nə dərəcədə əsaslanmış və doğru olmasında, insan, ölkə, region və bütün bəşəriyyətin maraqlarına mütərəqqi anlamda xidmət etməsində, geosiyasi dəyişikliklərin həyata keçirilməsinə təkan verməsində özünü göstərir.

Qlobal və regional xarakterli geosiyasi dəyişikliklərlə bağlı qısa və uzunmüddəti proqnozların hazırlanması müxtəlif sorğu və monitorinqlərin keçirilməsini, baş verən hadisələrin uzunmüddəti müşahidəsini və s. tələb edir. Burada da bəzi müqayisəli, analoji və s. metodların tətbiqi arzuolunmaz geosiyasi hadisələr barədə qabaqcadañ xəbər verməye imkan yaradır.

İdeoloji funksiya: Geosiyasət nəzəri və praktiki elm sahəsi olmaqla yanaşı, həm də dövlətlər üçün xarici ideoloji vasitə funksiyasını icra edir. Əvvəlki funksiyalar kimi geosiyasətin ideoloji funksiyası da çoxşaxəlidir.

Tədqiqatçılar hesab edir ki, bir çox onilliklər ərzində ölkələr və bloklararası sinfi və ideoloji qarşılurmaların, beynəlxalq və regional ədavotlərin nüvəsində möhz geosiyasi ideologiya dayanmışdır. Sinfi düşərgələrdən birinin başında dayanan SSRİ-də Qərbin klassik geosiyasi nəzəriyyələrini və təlimlərini "imperializmin işğalçılıq siyaseti", "faşizm ideologiyası" və "inkişaf etmiş ölkələrin dünya hegemonluğununa can atması", "təcavüzkarlıq cəhdləri" və s. kimi qiymətləndirdi.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

rır və geosiyasəti yalançı burjua elm kimi təqdim edirdiklər.

Qərb geosiyasətçiləri də öz növbəsində SSRİ-nin özünü "saxta", "riyakar" və "təbii inkişafə söykənməyən bir quruluş" kimi qələmə verərək, onun bütün nəzəri və praktiki addımlarını şübhə altına alırlılar. Bu baxımdan siyasətçilərdən birinin "Güclünün yanında gücsüz həmişə günahkardır", – məşhur fikri geosiyasi ideologiyaya çox uyğun gelir. Buna görə də, beynəlxalq aləmdə və yerli cəmiyyətlərdə geosiyasət bütün zamanlarda ideoloji silah funksiyasını yerinə yetirərək praktikada dünyanın güclü dövlətlərinin vəkili kimi çıxış etmişdir.

7.6. Geosiyasətin metodoloji paradiqmaları

Geosiyasət müvafiq geosiyasi reallıqların və proseslərin öyrənilməsi üçün müxtəlif elmi, nəzəri yanaşma və şorhlordən, təhlil modelərindən, metod və dərkətmə vasitələrinindən istifadə edir. Buna siyasetşünaslıqda **elmi metodologiya** deyilir.¹ Geosiyasət digər təbiət və sosial-humanitar elmlərin – siyasi coğrafiya, tarix, sosiologiya, politologiya, fəlsəfə və sairənin istifadə etdiyi elmi və dərkətmə vasitələrindən – sistemli yanaşma, müqayisəli təhlil, tarixi dəyərləndirmə, normativ-dəyərlərin ölçülülməsi, funksional yanaşma, say-ölçü və s. metodlardan da istifadə edir.

Bunlarla yanaşı, geosiyasi dəyərləndirmə zamanı ictimai-siyasi prosesləri və dövlətlərərası münasibətləri dərkətmənin digər metod və vasitələrindən, məsələn, struktur-funksional təhlildən, institutsiyal, antropoloji, ümuməməntiqi, empirik tədqiqatlardan və sairdən də istifadə olunur.

Tədqiqatçılar hesab edir ki, başqa elmlərdə olduğu kimi, geosiyasət elminin də inkişafı və xarakteri, onun paradiqmalarının konkret zaman və məkən uyğun olaraq dəyişməsi ilə bağlı olmuşdur.¹

¹ Paradiqma konkret zaman və məkan çərçivəsində cəmiyyət və təbiət hadisələrinin izahı və həllinin konseptual elmi-nəzəri yanaşmasının və qiymətləndirmə cədvəlinin (nümunəsinin, şəminin) baza modelinə deyilir.

Konkret dövrün geosiyasi proseslərinin dinamikasının, mahiyyətinin, xalqlar və dövlətlər arasında baş verən məkan münasibətlərinin, mübarizələrin və münaqışların səbəblərinin, köklərinin dərk edilməsi, sistemli öyrənilməsi və qiymətləndirilməsi geosiyasi "idrak" və "dörకetmə modelinin" düzgün seçilməsindən və elmi paradigmlərindən asılıdır.

Elmi paradigmlərin dəyişməsini, yaxud əvəzlənməsini siyasetşünaslar ayrı-ayrı müəlliflərin dünyagörüşünün, irəli sürdüyü elmi nəzəriyyələrin dəyişməsi ilə bağlamağın əleyhina çıxış edirlər. Onlar hesab edir ki, elmi paradigmlərin dəyişməsi əksinə, tarixi proseslərin transformasiyası və siyasi tarixin inkişafının yeni dövrünün başlanması ilə dəyişir ki, bu da müəlliflərin dünyagörüşünə öz təsirini göstərir.

Hər bir konkret tarixi dövrün siyasi tələbləri geosiyasətin tədqiqat obyektlərinin və metodlarının seçilməsinə, vəzifələrinin, məqsəd və yanaşmalarının müəyyən olunmasına, məsələlərə baxış nöqtəyinənəzərin müəyyənləşməsinə, bəzən hətta tədqiqatın predmetinin özünü belə tam dəyişməsinə səbəb olur. Geosiyasi paradigmlər dövrün praktiki tələbindən asılı olaraq dəyişir, yeniləşir və qiymət meyarlarının sxemini müəyyənləşdirir.

Geosiyasi məkanlarının xarakteristikasının tədqiqi, dövlətlərə məkan münasibətlərinin təhlili və qiymətləndirilməsində bu və ya digər nəzəri yanaşmalara, amillərə istinad etməsinə və hansı geosiyasi dövrə aid olmasına görə tədqiqatçılar geosiyasi paradigmləri:

- milli-dövlət,
- ideoloji-sınıfı,
- sivilizasiya və
- informasiya məzmunlu olmaqla, dörd qrupa ayıırlar.¹

Milli-dövlət, yaxud hüquq paradigma: Geosiyasətin elm kimi inkişaf etməyo başladığı XIX əsin ikinci yarısından başlayaraq bütün klassik geosiyasi nəzəriyyələrin əsas qiymət meyarlarının, nəzəri ya-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlaysı, obyekti və предметi, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

naşmalarının, çoxsaylı tədqiqatlarının osasında məhz milli-dövlət, onun yaranması və inkişafının amilləri (təbii, insan, sivilizasiya və s.), milli dövlətlərin hüquqları məsələsi dayanmışdır. Bunu tədqiqatçılar geosiyasətin ilkin paradigməsi kimi xarakterizə etmişlər.

Milli-dövlət geosiyasi paradigməsinə görə, dünyadan geosiyasi strukturunun, göləcək xalqlar və dövlətlərərəsət beynəlxalq münasibətlərin osasında böyük milli-dövlət institutlarının yaratılmasını və həyatda tətbiq etdikləri hüquq normaları dayanır və dayanmalıdır. Onlar bəşəriyyətin inkişafının qədim dövründən bu günə qədərki ən təkmil və məntiqi forması hesab etdikləri milli-dövlət institutunu bəşəriyyətin məkan və zaman məsələlərinin, göləcək birləşməş normalarının, ictimai həyatın ehtiyaclarının həllində yeganə düzgün amil olduğunu aksiom kimi qəbul edir və bu institutu bütün geosiyasi nəzəriyyələrin əsası hesab edirdilər.

Milli-dövlət institutunun xarakteristikasına göldükə, bəhs olunan paradigmə tərəfdarlarına görə, tarixdə yalnız o milli dövlətlər daimi yaşayacaqdır ki, onun konkret məkanda yaradılmış sabit milli, yaxud çoxmilli insan ehtiyatı, siyasi elitanın köməyi ilə formalılmış və fəaliyyət göstərən-hakimiyyət strukturları, ictimai həyatının davranış normalarını təsbit edən qanunları və cəmiyyətin daxili siyasi büləvəlüyü olsun.

Milli-dövlət yanaşması müəyyən döyişikliklərə bu gün də beynəlxalq geosiyasi münasibətlərin aparıcı paradigmalarından biri olaraq qalmışdır.

İdeoloji paradigma: Bəşəriyyətin inkişafının "ideoloji qarşışdırma mərhələsinin başlangıcı və beynəlxalq sınıf mübarizə dövrü kimi" qiymətləndirilən Rusiyada 1917-ci il Oktyabr çevrilişi geosiyasətin milli-dövlət və hüquq paradigməsində da ciddi keyfiyyət dəyişikliyi yaradı. Özü də beynəlxalq geosiyasi münasibətlərə yanaşmanın "sınıf mübarizə", "sınıf maraq" ölçüsü (ideoloji paradigma) bəhs olunan dövrdə geosiyasətçiləri təkcə nəzəri postulatlar şəklində deyil, SSRİ adlı real bir anti-milli, anti-kapitalist rejiminin yaranması

¹ Bax: Bacılenko N.A. Göstərilən əsəri, s. 37.

ilə praktiki şövklə yaxaladı. Öz qarşısında "dünya kommunist inqilabını etmek", "kapitalist dünyasına qəbir qazmaq", "bütün Yer kürsində fəhlə sinfinin diktaturasını qurmaq", "burjua cəmiyyətini və milli dövlətləri məhv etmək" kimi ağlasırmaz geosiyasi vəzifələr qoyan bu rejim, nəinki geosiyası paradigmaları dəyişdi, həm də klassik geosiyasətçilər arasında əsl şok effekti yaratdı.

İdeoloji qarşıdurma 1917-1991-ci illər ərzində bəşəriyyətin bütün geosiyası nəzəriyyələrinin, elmi tədqiqatların, planetin güc strukturlarını əks etdirən qarşıdurma xətlərinin əsas və həllədici amilinə çevrilmişdi.

Bu dövrün geosiyasi münasibətlərinin mərkəzi məsələsi sinfi məraqq və sinfi mübarizə ideologiyasına söykənərək, "kim-kimi" mübarizəsinən qalib çıxmış idi. Odur ki, dünyada cərəyan edən bütün beynəlxalq, regional və ölkədaxili məsələlərə dərhal hər iki döşərgə sinfi maraq baxımından qiymət verərək, rəqibi beynəlxalq ictimaiyyətin gözündən salmağa çalışırdı.

Sinfi və ideoloji qarşıdurma dövrünün birinci mərhələsində SSRİ-nin ideoloji üstünlüyü açıq şövklə özünü göstərirdi. Marksizm-leniñizm klassiklərinin uzun müddət işləyib hazırladığı çəlbedici sosializm ideyalarını, "insanlara sülh, xalqlara azadlıq" kimi populist mili və sinfi bərabərlik şüflərini, Birinci Dünya müharibəsinin dohşətlərinin yaşmış o dövrün insanları arasında, bəşəriyyətin yoxsul təbəqəsi içerisinde yaymaq, "utopik bərabərlik" ideologiyası ətrafında çoxsaylı tərəfdar toplamaq o qədər de çotin deyildi. Odur ki, sosialist ideoloqları qısa müddət içerisinde Asiya, Afrika və Amerika qitəsində çoxsaylı tərəfdarlar toplaya bildi. Əlbəttə, Qərb də müvafiq olaraq sosialist döşərgəsinin ideoloji çağrılarına özünün üstün dəyərləri hesab olunan "insan hüquqlarının qorunması", "azad dünya sorhədlərinin genişləndirilməsi" "xüsusi mülkiyyətin müdafiəsi" və s. kimi özünəməxsus ideoloji silahlardan istifadə etməkle cavab verməyo çalışırdı. 20-cu illərdən başlayaraq ABŞ başda olmaqla Qərb ölkələri qısa müddətdə səfərber olaraq anti-sovet və anti-SSRİ blo-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

ku yaradırlar. Bu da düşərgələrə rəsədi idəoloji mübarizəni xeyli siddətləndirir.

İkinci Dünya müharibəsinin gedisində və müharibədən sonra hər iki döşərgə dünyasının müxtəlif ölkə və xalqlarından öz ətrafına kifayət qədər tərəfdar toplayaraq, sonrakı 50 il əvvəl müddətdə başəriyyəti təhdid edən idəoloji qarşıdurmanı sürdürməyidir.

Soyuq müharibə adlanan bu dövrə həm bəşəriyyətin geosiyası mənəvialı anlayışı və onun üzərində cərəyan edən dövlətlərə rəsədi münasibətlər, həm də bəşəriyyətin gələcək perspektivləri, getdikcə kəskinləşən idəoloji qarşıdurmanın meylları və s. ilə bağlı geosiyasi baxışlar sistemi idəoloji paradigmalar çörçivəsində təqdim olunur, ölkələrin daxilindəki proseslər beynəlxalq münasibətlər soviyyəsinə qaldırılaraq qarşı tərəfə mübarizə möqsadi ilə istifadə olunurdu.

Sivilizasiya paradigməsi: 1991-ci ildə sosializm kapitalizm qarşıdurmasında SSRİ-nin çökəmisi, ona qədər isə dünya sosialist sisteminin iflası geosiyasəti planetar səviyyədə idəoloji paradigmalar çörçivəsində çıxararaq, yeni-forqlı yanaşmaların əsasını qoymuş.

Yeni dövrün geosiyasi paradigmalarını geosiyasətçilər "sivilizasiya yanaşması" adlandırmışa başladılar. Bu yanaşmanın metodoloji əsasında hələ 1970-1980-ci illərdə Avropada bəzi tədqiqatçılar tərəfindən irəli sürülmüş, beynəlxalq hüquqa əsaslanan dövlətlərə rəsədi münasibətlər, insan amilinə, onun maraqlarına, sərbəst horokotu ideyasına söykənən "sivil dünya nizamı" konsepsiyası, transmilli vahid dünya məkanı və bəşəriyyəti təhdid edən qlobal təbiət və cəmiyyət problemlərindən birgə qurtulmaq ideyası və s. dayanırdı.

Göründüyü kimi, əsası hələ XVIII əsrin idealist mütefəkkirləri tərəfindən qoyulmuş bərabərhüquqlu, ədalətli dövlətlərə rəsədi ünsiyyət məsələləri, hər şeyin əsasına insan maraqlarının, mənəviyyət və maarifçiliyin qoyulması ideyası, iki yüz illik məkan və idəoloji qarşıdurma dövründən sonra sivilizasiya geosiyasəti adlanan cərəyanlar vasitəsilə yenidən insanlıq təklif olunmağa və yeni geosiyasi paradigmaların əsasını təşkil etməyə başlayır.

Yeni dünya nizami adlanan sivil geosiyasi nəzəriyyələrin do əsasında əslində sivilizasiya paradigmaları dayanır. Əgər əvvəlki dövrlərdə, xüsusən klassik geosiyasət zamanında bəşəriyyətin tarixi inkişafının əsasına yalnız bir neçə böyük xalqı və dövləti qoyurdularsa, 1991-ci ildən başlayaraq tədqiqatçıların böyük qrupları sivilizasiya yaradıcıları sırasına çoxsaylı xalqları və dövlətləri aid edərək, dünyanın müasir inkişafının çoxşaxəli sivilizasiyaların inkişafı və bir-birini zənginləşdirməsi ilə xarakterizə olunduğu qənaətinə gəlirlər. Onlar müasir dünyada cərəyan edən beş əsas sivilizasiya daşıyıcısının bəşəriyyət həyatında cərəyan edən bütün içtimai, siyasi, iqtisadi və mədəni proseslərin əsasında dayandığı və bəşəri döyərlərin yönünü müəyyən etdiyi qənaətindədirlər.¹

Doğrudur, indiki dövrde də S.Hantinton kimi tədqiqatçılar sivilizasiyaları bir-birnə qarşı qoyaraq, onlar arasında əbədi və barışmaz mübarizənin mövcud olduğunu və bu gün də davam etdiyini, gələcək geosiyasi münasibətlərin sivilizasiyalararası mübarizə üzərində cərəyan edəcəyini düşünürler (bu haqda dərsliyin müvafiq bölmələrində geniş bəhs olunur). Lakin əsas məsələ ondadır ki, bu dövrə geosiyasətin dəyər ölçüləri və sistemləri dəyişərək sivilizasiya ya-naşması ilə əvəz olunur.

Geoiqtisadi və informasiya paradigmaları: Bəşəriyyətin müasir inkişafının tələbləri və təhlükələri, planetin qlobal çağırışları və onlara cavab axtarışlarının reallıqları, XXI əsrin başlangıcında keçmiş postindustrial milli cəmiyyətlərdən yeni transmilli iqtisadiyyata və informasiya cəmiyyətlərinə keçid və s. inqilabi dəyişikliklər həm dünyanın geosiyası xəritəsini və xarakteristikasını dəyişdi, həm də geosiyasət elminin qarşısına tədqiqat obyektlərinə, geosiyasi kateqoriyaların mözmununa və şərhinə yenidən baxmaq tələbini qoydu. Bu da müvafiq olaraq müasir geosiyasi dövrün yeni geoiqtisadiyyat və

¹ Söhbət Qorbi Avropanın katolik xristianlarından, Şərqi Avropa və rus-pravoslav xristianlarından, İslam dünyası - Afrika, Orta Şərqi, Böyük Çin soddinadək olan geniş ərazilərə səpolənmiş islam sivilizasiyası daşıyıcılarından, tropik subkontinental Hindistan və ınduslardan və nehayət, Asiya-Sakit Okean bölgüsündə buddist-konfiusi sivilizasiyası daşıyıcılarından gedir.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

informasiya paradigmalarının meydana gəlməsinə və bu elmin aparıcı ölçüsüne, qiymət meyarına çevrilmesinə səbəb oldu.

Bəhs olunan paradigmalara görə, hazırkı beynəlxalq geosiyasi münasibətlərin əsasını artıq planetin olverişli hərbi-siyasi əraziləri, coğrafi məkanları və s. təbii maraqları uğrunda böyük dövlətlərin milli mübahizəsi və onlara məxsus geosiyasətçi alimlərin elmi mübahisələri deyil, daha çox transmilli geoiqtisadi və informasiya amilləri (bu amillər haqqında dərsliyin müvafiq bölmələrində geniş danışılır), iqtisadi, biznes və informasiya maraqlarının tömən olunması və qorunması vəzifələri təşkil etməyə başlayır. Dünyanın müasir geosiyasi dinamikasının və inkişaf meyillorının da möhz bu əsasda cərəyan etdiyi reallığı ortaya çıxır.

Müasir dünyada əsas geoiqtisadi və informasiya ehtiyatlarının istehsalı, satışı və hərəkətinə nəzarəti, bütün dünya məkanına nəzərətə eyniləşdirirlər. Getdikcə məkan anlayışı sorğularla əhatə olunmuş qapalı ərazi kimi deyil, daha çox virtual xarakter kəsb etməyə başlayır. Bu da ölkələr üçün geosiyasətin əsas vəzifələrindən sayılan "siyasi məkan" üzərində milli nəzarət və "məkan çörçivəsində suveren idarəciliy" işini xeyli çətinləşdirir. Geniş informasiya, internet, mətbuat və reklam şəbəkəsi olan transmilli güclər (o cümlədən dövlətlər) digər ölkələrin ərazilərində istədiyi informasiya, reklam, içtimai-siyasi nəzəret imkanlarını işə salır.

Dövlətlərin geosiyası güc ölçüləri və onların meyarları doyişir, hərbi-siyasi amilləri iqtisadi-texnoloji, informasiya toşır mexanizmləri əvəzləyir. Geosiyasi tədqiqatlar tədricon geoiqtisadi və geoinformasiya mahiyyəti kəsb etməyə, ononəvi nəzəriyyələr, cərəyanlar, elmi kateqoriyalar, anlayış və baxışlar yeniləri ilə əvəz olunmağa başlayır. Əvvəlki siyasi və hərbi imperiya düşüncələri "iqtisadi-dünya", "iqtisadi hegemoniya", "regional iqtisadiyyat", "regional iqtisadi birliliklər", "regional iqtisadi maraqlar", "dünya internet məkanı və ona nəzarət", "dünya informasiya məkanı və onun idarə olunması" və s. kimi elmi kateqoriyalarla zonginləşir.

İqtisadi inkişafın və informasiya texnologiyalarının təsiri altında dünyada geosiyasi mübarizələrin təkcə formaları deyil, eyni zamanda ənənəvi geosiyasi hökmranlığın, geosiyasi zaman və məkan dinamikasının metodları və anlayışları da dəyişir. Virtual informasiya məkanının dəyərləndirilməsi və informasiya texnologiyalarının köməyi ilə yeni-yeni geostrateji mübarizə formaları ortaya çıxır.

Məsələn, müasir informasiya paradiqmaları dünyadan geosiyasi dinamikasının əsas məqsədlərinin reallaşdırılması istiqamətində bir neçə əsas vəzifəni yerinə yetirir:

- Dünyada baş verən geosiyasi transformasiyaların mövcud vəziyyətini və göləcək perspektivlərini təhlil və təsnif edir, prosesləri idarə etməyə çalışır.
 - Bu transformasiyaların səbələrini izah edir, göləcəyini proqnozlaşdırır və mümkün təsirlərini aydınlaşdırır.
 - Müasir geosiyasi münasibətlərin dinamikasının bütün konseptual nəzəriyyəsini və səbəb-nəticə sistemini təklif və izah edir.
- Dünyanın müasir geosiyasi, geoitqisadi və geostrateji vəziyyəti həddən artıq mürəkkəb, çoxvariantlı və qarşıq olduğuna görə informasiya paradiqması "geosiyasi xaos" adlanan yeni kateqoriya tətbiq edərək, dünyanın mövcud vəziyyətini dəyərləndirməyə çalışır.
- Hər ölkənin daxili və xarici idarəciliyi müasir dövrdə geoitqisadi və informasiya paradiqmalarından nə dərəcədə məhərətlə və səriştə ilə istifadə edilməsindən asılı olaraq dəyişir.

7.7. Geosiyasətin tədqiqat metodları

Geosiyasi tədqiqatlarda da digər sosial-humanitar elmlərin – siyasi coğrafiya, sosiologiya, politologiya, tarix, fəlsəfə və başqalarının ümumi metodlarından istifadə edilir. Bunlardan ən geniş istifadə olunanları aşağıdakılardır:

Sistemli yanaşma metodu: Bu metoda müraciət edərkən geosiyasi tədqiqatçılar sosiologiya və politologiyada geniş tətbiq olunan,

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

vaxtilə marksizm-leninizm klassiklərinin də istifadə etdiyi "obyekte bütöv orqanızım kimi, tam və sistemli yanaşma" principindən çıxış edirlər. Onun mahiyyəti ictimai həyatın istonilən sahəsini, o cümlədən dünyanın geosiyasi aləmini, "onu əhatə edən aləmlə birlikdə fəaliyyətdə və fasiləsiz qarşılıqlı əlaqədə olan, vahid, mürəkkəb və tam şəkildə təşkil olunmuş və özünü idarə edən orqanızım kimi baxılmaqla" tədqiq etməkdən ibarətdir.

Bu metoda görə, istonilən ictimai, o cümlədən geosiyasi sistem özünü saxlamağa, genişlənməyə və inkişaf etməyə çalışır. Bu zaman həmin sistem müəyyən funksiyaları yerinə yetirir. Onların arasında geosiyasi anlamda ən mühüm "planetin maddi, mənəvi dəyərlərinin və təbii ehtiyatlarının bələşdürülməsi, istifadəsi və təyinatı ilə bağlı" vətəndaşlar tərəfindən hansıa qorarların verilməsinin "mütəqəf" forma" kimi qəbul edilməsidir.

Fəaliyyət metodu: Bu metod politologiya, psixologiya və sosiologiyada psixoloji və ya sosial-psixoloji metod kimi dəyərləndirilir. Fəaliyyət metodundan daha böyük, geniş və qlobal cəmiyyətlərə keçid zamanı fərdlərin, millətlərin, siniflərin və kütlələrin ayrılıqda və qruplar şəklində nümayiş etdirdiyi fəaliyyətin psixoloji məqamlarının öyrənilməsində istifadə olunur.

Geosiyasətdə fəaliyyət metodundan geosiyasi proseslərin mənzərəsinin hərəkət dinamikasının öyrənilməsi və təhlili zamanı istifadə olunur.

Fəaliyyət metodu geosiyasi proseslərə fəaliyyətin spesifik növü kimi, ayrı-ayrı mərhələ və dərcələrlə həyata keçən, canlı və silsilə proses kimi yanaşılmasını tələb edir.

Geosiyasi fəaliyyətin məqsədlərinin təyin edilməsi və qorarların qəbul olunması mexanizmləri:

- onların həyata keçirilməsi məqsədilə kütlələrin təşkili və ehtiyatların səfərbər edilməsi;
- qrup və kütlələrin fəaliyyətinin tənzimlənməsi;

- qarşıya qoyulmuş məqsədlərə çatmaq yollarının təhlili və fəaliyyətin nəticələrinə nəzareti;

- yeni məqsəd və qarşıya qoyulan məsələlərin əsaslandırılması və s. fəaliyyət metodunun əsas metodoloji bazasını təşkil edir.

Bir çox alımlar belə hesab edirlər ki, spesifik inkişaf və fəaliyyət metodunun konkretləşdiricisi kimi "tənqidi-dialektik metoddan" istifadə edilir. O da öz növbəsində, tənqidi təhlilə söykənərək geosiyasi cərəyanların, ziddiyətlərin cəmiyyətdəki inkişaf mənbəyini, iqtisadi, sosial-siyasi dəyişikliklərin əsaslarını öyrənir. Bu metoddan aktiv şəkildə marksistlər, neomarksistlər, sol liberallar və sosial-demokratlar istifadə edirdilər.

Müqayisəli metod: Bu metoddan cəmiyyət həyatı ilə məşğul olan bir çox elmlərdə: tarix, sosiologiya, coğrafiya, politologiyada istifadə edirlər. Müqayisəli metoddan antik dünya mütəfəkkirlərindən Platon, Aristotel və b. istifadə etmişlər.

Sosiologiya elminə bu metodu klassik fransız filosofu O.Kont (1798-1857) təqdim etmişdir. Sonrakı illərdə politoloqlar və geosiyasəçilər müqayisəli metoddan geniş bəhrələnmişlər.

Geosiyasi tədqiqatlarda müqayisəli metoddan əsasən hər hansı spesifik, birtipli sabit həyat tərzinin müəyyən olunmasında, onun başqalarından fəqli, yaxud ümumi cəhətlərinin öyrənilməsində, lazımi hallarda optimal qərarların tapılmasında və s. müqayisəli hallarda istifadə edirlər.

Bu metod həmçinin, praktiki həyatda digər dövlət və xalqların geosiyası təcrübəsindən yaradıcı şəkildə, konkret zaman, şərait və məkan çərçivəsində səmərəli istifadə etmək imkanı yaradır.

Müqayisəli tarixi metod qədim zamanlardan bütün ictimai elmlərdə tətbiq olundurdu. Bəşəriyyətin inkişaf tarixində bütün mərhələlərin təcrübəsinin, ardıcıl həyatı halların və təkrarlanan hadisələrin öyrənilməsi, keçmiş, indi və gələcək tarixi proseslər arasında əlaqələrin və bağlılıqların müəyyən olunması fəlsəfə, sosiologiya, tarix, politologiyada olduğu kimi, geosiyasi araşdırma larda da bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etmişdir.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Normativ-dəyər metod: Bu metod geosiyasi qiymətləndirmə yolu ilə bu və ya digər tarixi fakt və halların dövlət, millət və şəxsiyyət üçün əhəmiyyətini aydınlaşdırmağı, onların ölkənin rifahı namənə, fərdi qaydada dəyərləndirilməsini nəzərdə tutur. Geosiyasi qiymətin əsas meyari ədalət və ədalotsızlıq, digər ölkələrin milli hüquqlarına və müstəqilliyinə hörmət, yaxud hörmətsizliklə müəyyənləşir.

Normativ-dəyər metoduna görə, siyasi röhbər, dövlət xadimi fəaliyyətində, qərarların qəbul edilməsində ölkəsinin maraqları ilə yanaşı, həm də beynəlxalq etik dəyərlərə və hüquq normalarına uyğun hərəkət etməlidir.

Bu metodun da, şübhəsiz, başqaları kimi bir çox çatışmazlıqları vardır. Bu, hər şeydən əvvəl, real siyaset və siyasetçi anlayışı ilə humanist və mənəvi normalar arasında bağlılıq axtarmasındadır. Normativ – dəyər metod, bir qayda olaraq, siyaseti və siyasi liderləri ideallaşdırır. Halbuki, siyasetçilər də bəzən düşünülməmiş addımlar ataraq səhv qərarlar qəbul edirlər. Onun da nəticələri dönyanın geosiyasi xəritəsini mənfi anlamda köklü surotda dəyişir.

Funksional metod: Bu metod ictimai həyatın ayrı-ayrı sahələri arasındaki bağlılığı və asılılığını, ölkələr arasındaki iqtisadi, siyasi münasibətləri, hərbi toqquşma və ya qarşıdırma dərəcəsini, əhalinin yerdəyişməsini, sıxlığını, siyasi aktivlik vəziyyətini, mənəvi-psixoloji ruhunun yüksəlişi ilə bağlı məsələləri öyrənməyə kömək edir.

Funksional metod geosiyası qərarların etik normalarından uzaqdır və fəaliyyətini əsasən pozitiv-praqmatik şörtlərlə əsaslandırır. Görkəmli İtalya siyasetçisi və mütəfəkkiri N.Makiavelli bu metoddan on çox istifadə edənlər arasında birinci olmuşdur. O, "Hakimiyət" əsərində real siyasetdə təkcə dini ehkamlardan deyil, həmçinin etik dəyərlərdən də imtina etməyin zəruriliyini xüsusi qeyd etmişdir. O, funksional siyasetin metodoloji quruluşunu və real siyaseti ictimai həyatın bütün ziddiyətləri ilə birlikdə təhlil edirdi.

Bixevoirist metod: Bu, eyni adlı geosiyasi cərəyan və nəzəriyyə tərəfdarlarının geniş tətbiq etdiyi elmi metoddur. Həmin metoddan digər ictimai elmlər və konkret sosioloji tədqiqatlarda istifadə edilir.

Bixevoirist metodun mahiyyəti aydın, dəqiq, birmənalı bilik və təcrübə əsasında yoxlama və qarar vermədən ibarətdir. Bu metodu və onun tələblərini geosiyasət ilk dəfə 1880-ci ildə amerikalı siyasetçi, sonralar ABŞ-in 28-ci prezidenti olmuş Vudro Vilson (1856-1924) götirmiştir.

Vilson həm daxili siyasetdə, həm də geosiyasətdə şəxsiyyət (lider) amilini və meyarını xüsusi dəyərləndirərək, insanların fəaliyyətinin, maraq və mənafelərinin hansı səviyyədə təmsil edilməsini məhz "liderin qabiliyyəti və dünyagörüşü" ilə əlaqələndirirdi. O hesab edirdi ki, insanların (xalqların, dövlətlərin) maraq və mənafelərinin nədən ibarət olmasına konkret şəxsiyyət (lider) formalasdırır, irəli sürür və ifadə edir. Bixevoirist tədqiqatın əsas ideyası da məhz, "insanların real ehtiyaclarının müəyyənləşməsinə" liderin (şəxsiyyətin) mahiyyəti ilə birlikdə yanaşılmasından ibarət idi. Nəzəriyyədə qeyd olunur ki, liderlərin qəbul və ifadə etdiyi qərarlar, heç də real olaraq "onların təmsil etdikləri insanların sosial ehtiyaclarını" əks etdirmir və daha çox subyekтив, spesifik və fərdi mahiyyət kəsb edir.

Göründüyü kimi, bixevoirist metod tədqiqatçılara dövlətlərin geosiyasi fəaliyyətinin və dünyada ölkələrə münasibətlərin öyrənilməsində insanların (xalq və dövlətlərin) sosial ehtiyaclarının öyrənilməsi ilə yanaşı, onlara rəhbərlik edən liderlərin (şəxsiyyətlərin) xarakterinin, fəaliyyətinin, davranışının və psixoloji vəziyyətinin təsirinin də nəzəre alınmasını tövsiyə edir.

Struktur-funksional təhlil metodu: Bu metod cərcivəsində tədqiqatçılar geosiyasətin aktorları olan cəmiyyət, dövlət, dövlət birləşmələri və sairəyə mürökəkbə strukturlu sistem kimi yanaşırlar. Sistemin hər bir elementi təşkilatın strukturu tərəfindən müəyyən edilmiş proqrama uyğun fəaliyyət göstərir və sistemin özünəməxsus funksiyalarını, müəyyən tələblərini və gözlənilərini yerinə yetirir. Akto-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

run (cəmiyyətin, dövlətin, ittifaqın və s.) əsas məsələsi – elementlərin köməyi ilə sistemin tarazlığını qoruyub saxlamaqdan və funksiyalarını həyata keçirməkdən ibarətdir.

Institusional metod: Bu metod da geosiyasətin aktorlarına daxil olan müxtəlif institutların fəaliyyəti öyrənilərkən tətbiq olunur. Onun köməyi ilə geosiyasi aktorların- dövlət institutlarının, partiyaların, digər təşkilat və birləşmələrin geosiyasi fəaliyyəti və funksiyaları öyrənilir. Bu metod XX əsrin əvvəllerinədək politologiyada, sosiologiya və geosiyasətdə geniş tətbiq olunmuşdur.

Antropoloji metod: Bu metodun özünəməxsusluğu ondan ibarətdir ki, geosiyasi dəyərləndirmələrin əsasına sosial, sinfi, milli amilləri deyil, insanın (fordin) təbii tələbatını, xüsusun də onun maddi tələbatını (hava, su, geyim, ev, təhlükəsizlik və s.) qoyur. Bəhs olunan metodun tərəfdarları bütün insanları irqi, coğrafi, sosial və digər fərqlərdən asılı olmayaraq, vahid, bərabərhüquqlu varlıq kimi qəbul edir, onun qeyri-bərabər bioloji, sosioloji, mənəvi, psixoloji vəziyyətini subyektiv amillərlə əlaqələndiririlər.

Metoda görə, mühüm geosiyasi qərarların qəbulu zamanı insanların (xüsusən, liderlərin) fəaliyyətini təkcə təbii-coğrafi, maddi, sosial, sinfi, milli-irqi motivlər müəyyən etmir, həmçinin onun fordı psixi vəziyyəti, instinkтив hissələri, intellekti və davranışla bağlı digər keyfiyyətləri də mühüm rol oynayır. Odur ki, bəhs olunan metod insanın (liderin) xarakteri və təbiətinə bağlı instiktiv, irrasional motivlərin fərqliliyini tədqiq etməklə, geosiyasi mənzərənin və qəbul olılmış bu və ya digər qərarların xarakterini üzə çıxarmaqdə tədqiqatçıya kömək edir.

Ümumməntiqi metodlar: Bu metodlardan digər humanitar-sosial elmlər kimi, geosiyasi tədqiqatlarda da istifadə olunur; mahiyyəti ümumməntiqi idrak vasitələrinin- analiz və sintez, induksiya və deduksiya, tarixi və məntiqi təhlillərin uyğunlaşdırılması, mücərrədələşdirmə və konkretləşdirmə, eksperiment, modelləşdirmə, kibernetik, riazi, proqnozlaşdırma və digər metodların imkanlarından istifadə

etməklə, geosiyasi hərəkətlərin və münasibətlərin əsaslarını, səbəb və nəticələrini öyrənməkdən ibarətdir.

Empirik metod: Bu metod geosiyasətə sosiologiya, statistika, kibernetika və digər elmlərdən gəlmışdır. Empirik metoda, bir qayda olaraq, sənədlərin öyrənilməsi və təhlili, sorguların keçirilməsi, eksperimentlər aparılması, oyun nəzəriyyələri və sairəni aid edirlər.

Konkret məkan metodu: Bu metod bir qədər gəncdir və geosiyasətə siyasi coğrafiyadan keçmişdir. Müasir geosiyasətdə ən çox tətbiq olunan bu metoddan geosiyasi, geostrateji və geoiqtsadi münasibətlərin, planetar, regional və ölkələrarası hadisələrin məkan xarakteristikasının öyrənilməsində istifadə edilir, vəziyyətin izahında, dövlətlərin konkret marağı və onun təmin edilməsinin qlobal, regional, subregional nəticələrinin öyrənilməsində tətbiq edirlər.

7.8. Geosiyasətin aktorları

Siyasi sosiologiyanın aktor anlayışından geosiyasət elmi də tədqiqat sahəsində istifadə edir.¹ Geosiyasi aktor deyəndə – konkret ərazi və məkan haqqında özünəməxsus təsəvvürləri çərçivəsində məqsədlərin müəyyənləşdirən, onu müxtəlif formada, o cümlədən tələb formasında ifadə edən, insan, təşkilat və ərazilərin qarşılıqlı fəaliyyət şəbəkələrini yaradaraq bu və ya digər məkana məqsədli təsir göstərən fərdlərin, yaxud strukturların məcmusu başa düşülür.

Dünya həyatının qloballaşması, liberallaşması, demokratiyanın inkişafı və geosiyasi transformasiyanın müasir tələbləri və təsiri altındakı planetimizdə geosiyasi aktorların sırası günü-gündən yeni subyektlər hesabına genişlənir.

Dünya siyasetünaslığında planetar geosiyasi sahədə indiyə qədər mövcud olmuş və fəaliyyət göstərmüş bütün *geosiyasi aktorları* aşağıdakı kimi təsnif etmək olar:

¹ Aktor bu və ya digər konkret məqsəd gəldən, onu müəyyənləşdirən, ifadə edən və bu məqsədə fəaliyyət göstərən, öz horoktılıyi ilə seçilən obyekto- konkret fərdlər və yaxud da strukturlara deyilir.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

1. Klassik və ya ənənəvi geosiyasi aktorlar – bunlara dövlət və dövlət birləşklərini, ordunu, dini və milli təsisatları aid edirlər.

2. Yeni geosiyasi aktorların sırasına siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, zor tətbiq etmək tərəfdarı olan davakar milli və sosial qrupları, müxtəlif geoiqtsadi aktorları (əsasən transmilli korporasiyaları), kütłəvi informasiya və kommunikasiya vəsitiələrini aid edirlər.

3. Millətçilik siyasəti yürüdən və bu əsasda xüsusi geosiyasi laiyələr irəli sürən təşkilat və qrupları da geosiyasi aktorlara aid edirlər. Bunların sırasında millətçi siyasi partiyaları, milli-mədəni assosiasiyaları və digər millətçi-davakar, separatçı təşkilatları xüsusi fərqləndirirlər.

Geosiyasi aktorlar problemi "məkan təsəvvürü" (representations of space) və "məkan praktikası" (spacial practices) anlayışları ilə əlaqəli şəkildə tədqiq olunur və öyrənilir.

a) Klassik (ənənəvi) geosiyasi aktorlar:

Klassik aktorlar dedikdə, ilk növbədə, ənənəvi olaraq beynəlxalq münasibətlərin subyekti hesab olunan və suveren hüquqları beynəlxalq normalarla qorunan ~~dövlət, xalq (əhalı), ordु və dini təsisatlar~~ nəzərdə tutulur.

Dövlət

Geosiyasətin mərkəzi kateqoriyası və aktoru dövlətdir. Onun vəcib xarakteristikaları haqqında dərsliyin başqa bölmələrində geniş bəhs olunduğu üçün, burada yalnız dövlətin mövcudluğunun üç əsas zəruru şərtini qeyd edirik. Bunlar: legitim hakimiyət strukturlarının mövcudluğu, cəmiyyətin və əsas əhalinin tam idarə edilməsi və formalılmış, nəzarət olunan, coğrafi cəhətdən bütöv və suveren əraziyin olmasıdır.

Struktur kimi dövlət – bütün idarəetmə institutlarının məcmusudur. Dövlət cəmiyyətin idarəciliyini və ona rəhbərliyi təmin etmək üçün hökumətə, müvafiq dövlət qulluqçularına (işçilərə) və ölkənin gəlirlərinin planlı bölünməsini təmin edən büdcəyə malik olur.

Dövlət bir struktur kimi ərazisində nüfuzu (avtoritetə), əhalisi üzərində legitim idarəetmə səlahiyyətlərinə, o cümlədən şəriksiz olaraq fiziki zor tətbiq etmək hüququna malik olur.

Dövlətin paytaxtı onun nüfuzunun (avtoritetinin) reallaşlığı yer, bu nüfuzu təcəssüm etdirən atribut və dövlətin ali hakimiyət orqanlarının yerləşdiyi əsas məkan hesab olunur.

Geosiyasi yanaşma çərcivəsində "nüfuz" anlayışı başqa bir vacib anlayışla - nüfuzun (avtoritetin) ali ifadəsi olan "suverenlik" ilə sıx bağlıdır. Dövlətin suveren idarəciliyinin dönmədən təmin olunması və ərazisi çərcivəsində hamının ona tabe olması ölkənin nüfuzunun əsas göstəricilərindən birincisi hesab olunur.

Əhali (xalq) və dövlət

Görkəmli sosioloq alim M.Veber yazırı ki, dövlət-əhali üzərində "institutional xarakterli siyasi hökmranlıq qrupudur". "Hökmranlıq qrupu" anlayışı sosiologiyada ümumi mahiyyət kəsb etə də, geosiyasətdə müxtəlif və fərqli reallıqları eks etdirir. Məsələn, dövlət anlayışı altında bəzən ərazidə yaşayan bütün əhalinin cəmi nəzərdə tutulur, yaxud "dövlət" kateqoriyasına dövlətin bütün ərazisinin və vətəndaşlarının məcmusu daxil edilir.

Lakin istənilən dövlətdə insanların müəyyən qrupu dövlətə, əsas əhaliyə (hakim xalqa və hakim qrupa) münasibətdə marginal vəziyyətdə olur. Bu qrupa müxtəlif dini, milli və sosial azlıqlar, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər aid edilir. Bəzi ölkələrdə hakimiyətlə onu təmsil edən əsas əhali (xalq), vətəndaşlar arasında bağlılıq və əlaqələr çox zəif olur. Belə hal hakimiyətin müəyyən möhdud qrupun, məsələn, bir etnosun, siyasi partiyamın, re-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

gional klanın, kilsənin və ya başqa strukturun əlində comlonon zaman baş verir. Bu tipli idarəcilik rejimi olan dövlətin hakimiyət orqanlarının legitimliyi, bir qayda olaraq, mübahisə doğurur və onun xarakteri demokratik, yaxud avtoritar olmaqla təsnif olunur.

Dövlət, hökumət və ya idarəetmə: Cox vaxt geosiyasi ədəbiyyatda, yaxud təsvəvrürlərdə idarəetmə orqanları və ya hökumətlə dövləti eyniləşdirirlər. Lakin bir-biri ilə sıx bağlı olan bu anlayışlar arasında kifayət qədər fərqlər mövcuddur. "Dövlət" anlayışı siyasi hakimiyətin fasılısızlığını nəzərdə tutur, ölkənin ali və digər qanunları ilə təsbit olunur və qorunur. Hökumət isə demokratik sistemlərdə müəyyən dövr üçün seçkilər, təyinatlar və yaxud dövlət əvvəlləri tətbiq olunur. Təyinatlar və yaxud dövlət əvvəlləri tətbiq olunur. Hökumət dövlətin məsuliyyətini daşısa da, dövlət hakimiyətini icra etsə də, heç zaman onu əvəz etmir. Çünkü demokratik cəmiyyətin siyasi quruluşu hakimiyətlərin icraedici, qanunvericilik və məhkəmə qollarına bölünməsini nəzərdə tutur.

Nəzəri cəhətdən hökumət dövlətin əhalisinin təmsil edən, faktiki olaraq seçkilər vasitəsilə əhalinin yaratdığı bir idarəetmə institutudur. Hər bir seçki demokratik qaydalara tam uyğun keçirildikdə çoxluğun müdafiə etdiyi şəxs, yaxud siyasi qüvvə hakimiyətə gəlir. Deməli, hökumət dövlətdən fərqli olaraq hamının yox, cəmiyyətin müəyyən hissəsinin, konkret seçkiləri udmuş çoxluğun təmsilcisidir. Hökumətin əsas vəzifəsi, sözsüz ki, ilk növbədə bu çoxluğun maraqlarını səmərəli müdafiə etməkdən ibarətdir.

Suverenlik və "qarışmamaq": Dövlət öz ərazisində tam suveren hüquqa malik yeganə aktordur. O, sərhədləri çərcivəsində başqa heç bir digər hakimiyətə tabe deyildir. Lakin müasir qlobal və transmili dünyada dövlətin suverenliyi xeyli dərəcədə məhdudlaşdırılmışdır.

Təsadüfi deyil ki, siyaset elmində artıq məhdud suverenlik erası haqqında danışılır.¹

Əslində dövlətin suverenliyi hər şeydən əvvəl, beynəlxalq hüquq və birlik tərəfindən tanınmış ali prinsipdir. BMT Nizamnaməsinin 2-ci maddesi bütün üzv dövlətlərin bərabər suverenliyi və daxili işlərinə qarışmamaq prinsipine tam təminat verir. Beynəlxalq aləmdə dövlətlərin milli suveren hüquqlarına bu cür yanaşma ilk dəfə 1648-ci il Vestfal sülh müqaviləsi əsasında yaranmış və sonrakı dövrde Millətlər Cəmiyyəti və BMT çərçivəsində inkişaf etdirilmişdir.

Lakin suverenlik daxili idarəciliklə bağlı hüquqi anlayış olmaqdan əlavə, müəyyən dərəcədə dövlətin dünyada malik olduğu geosiyasi imkanlarının göstəricisi kimi da xarakterizə olunur. Bəzi ölkələr beynəlxalq əlaqələr müstəvisində başqaları ilə müqayisədə daha çox təsir gücünə və manevr imkanlarına malikdir. ABŞ başda olmaqla, aparıcı dünya dövlətləri birbaşa və ya dolayısı ilə dünyadan əksər ölkələrinin siyasətinə, daxili işlərinə müdaxilə edərək təsir göstərə bilirlər. Dövlətlərin böyük bir qismi isə suverenliyini yalnız öz ərazisində təmin etməyə çalışır. Belə ölkələrin beynəlxalq səviyyədə real müstəqil siyaset aparmaq imkanları yoxdur. Bir çox politoloqlar beynəlxalq həyatın aktorlarını "birincilər" və "ikincilər" bölgürlər. Birincilərə real suverenliyi olanlar, ikincilərə isə olmayanlar daxil edilir².

Suverenlik beynəlxalq hüququn "daxili işlərə qarışmamaq" anlayışı ilə müəyyən edilən konsepsiyanın ifadəsini tapmışdır. Bu konsepsiya gərə, heç bir dövlət başqasının daxili işlərinə qarışmaq hüququna malik deyildir. Lakin müasir şəraitdə bu prinsipin mütləq şəkildə gözlənilməsi müşahidə olunmur. Güclü dövlətlər və başqa geosiyasi aktorlar (dini təsisatlar, beynəlxalq təşkilatlar, KİV, transmilli korporasiyalar, hökumətlərarası və qeyri-hökumət təşkilatları, sər-

¹ Жеглов В.В., Жеглов М.В. Глобализация. Кемерово, 2007, с.61-66.

² Jackson R. Quasi states. Sovereignty, International Relations and the Third World. N. Y., 1990, p. 436.

hədsiz ekoloji, səhiyyə və s. qurumları) dövlətlərin daxili siyasetinə təsir, hətta əks-təsir edirlər. Bu da onu göstərir ki, dövlət və hökumət əsas geosiyasi aktorlar olsalar da, beynəlxalq siyaset səhnəsinə onların inhisarçı suverenliyi qismən möhdulaşdırılmışdır. Bu fakt müasir geosiyasətin reallıqlarından və yazılmamış praktiki tələblərinə biridir.

Hakimiyətin məkanı: Nəzəri cəhətdən dövlətlərin suverenliyi coğrafi ərazi ilə, yəni onun yerləşdiyi sorhədlər daxilində həyata keçirilir. Ona görə də sorhədlər və onun vasitəsilə ayrılan hakimiyət məkanı dünya hüquq sisteminin vacib elementlərindən biri hesab olunur. Lakin bu, heç də o demək deyildir ki, dövlətlər oraziləri daxilində bütün təsir, yaxud ərazilərdən konarda heç bir təsirə malik deyillər. Dövlət bir çox hallarda tam qanuni əsaslarla sorhədləri xaricində fəaliyyət göstərə və hansısa funksiyani icra edə bilər. Bu, dövlətlərərəsə və hökumətlərərə müqavilələr, sazişlər sayesində mümkündür. Məsələn, Rusiya müvafiq müqavilə əsasında təhlükəsizlik məsələləri ilə bağlı bəzi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində hərbi qoşun birləşməsi saxlayır, bəzi ölkələrin xarici sərhədlərini qoruyur. Yaxud ABŞ, Böyük Britaniya və Fransa nüvə dövlətləri kimi NATO blokuna daxil olan digər müttəfiq dövlətlərin müdafiəsini təmin edir.

BMT vasitəsilə həyata keçirildikdə, dövlətin xarici suverenliyi və təsiri ümumdünya xarakteri kəsb edə bilər. Şübhəsiz, BMT Təhlükəsizlik Şurasının üzvləri, xüsusilə daimi üzvləri dünya siyasetinə butipli təsir göstərirler.

Bu və ya digər dövlətin, yaxud dövlətlər qrupunun başqa dövlətlərin ərazisində suveren fəaliyyət göstərməsi və müstəqil təsirə malik olması iri beynəlxalq iqtisadi və maliyyə institutları, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı vasitəsilə də mümkündür.

Bir dövlətin digərlərinə təsir gücü onun sabit siyasi sistemindən, iqtisadi və hərbi qüdrətindən asılıdır. Bu baxımdan, geosiyasətdə

güclü və zəif, sabit və qeyri-sabit, dünya və ya regional təsir imkanlarına malik dövlət anlayışlarından geniş istifadə olunur.

Ordu

Nəzəri cəhətdən ordu müstəqil geosiyasi aktor hesab olunmasa da, praktiki olaraq geosiyasının əsas klassik aktorlarından biri kimi tanınır. Məlum olduğu kimi, ordu məxsus olduğu ölkənin siyasi hakimiyətinə tabedir. O, bir güc strukturu kimi lazımlı gəldiyi vaxtda dövlətin "legitim fiziki zorakılığ"ını həyata keçirə bilir. Bu qayda beynəlxalq hüquq tərəfindən tanınır.

Demokratik ölkələrdə ordu dövlətin təhlükəsizliyinə xidmət edir və ali hakimiyətə tabedir. Lakin bəzi istisnalar da mümkündür. Məsələn, müasir Türkiyədə ordu siyasetə qarışır, amma dövlətin dünyüvi xarakteri ve demokratik əsasları təhlükə ilə rastlaşıdır, ordu siyasetə müdaxilə edərək sözünü deyir.

Ümumilikdə isə ölkələrin siyasi həyatında ordudan necə gəldi – istifada edilməsi halları yalnız qeyri-demokratik ölkələr üçün səciyyəvidir. Belə ölkələrdə ordu mülki institutlarla rəqabətə girərək avtomom fəaliyyət göstərməyə çalışır. Bəzi ölkələrdə ordu siyasi hakimiyətin nəzarətindən tamamilə çıxaraq feal, bözən dominant geosiyasi aktora çevirilir. Bu cür hallar daha çox Asiya, Afrika və Latin Amerikası ölkələrində müşahidə edilir. İnkişaf etməkdə olan bəzi ölkələrdə dövlət başçılarının orduanın çıxmış şöxslərdən seçilməsi və hökumətin də belə şöxslərdən təşkil edilməsi siyasi proseslərdə ordunun rolunun artmasına səbəb olur. Siyaset elmində bu idarəciliğin forması xunta adlandırılır.¹

Hərbçilərin dövlətin siyasi həyatında hakim rol oynadığı ölkələrda, bir qayda olaraq, demokratik idarəciliğin, vətəndaş cəmiyyəti və xalqın hakimiyətə etimadı çox zəif olur.

¹ Xunta (ispanca junta – yığıncaq, birləşik) deməkdir: 1) İspanilli ölkələrdə hərbçilərdən ibarət icra hakimiyəti orqanı; 2) Sui-qəsdiçlər qrupu

Dini təsisatlar (qurumlar)

Dini qurumlar fundamental sosial və mənəvi qurumlar olmaqla yanaşı, dünyada və konkret dövlətlərin ictimai həyatında çox mühüm rol oynayan geosiyasi aktor hesab olunurlar. Onların geosiyasi aktor kimi çıxış etməsini şərtləndirən əsas amillərdən biri bu qurumların əsas dindar əhalisi və din adından çıxış edərək, cəmiyyətin bir çox təleyfli məsələləri ilə bağlı hakim qərarların qəbul edilməsinə təsir göstərmək imkanına malik olmalıdır. Digər tərəfdən, dini təsisatlar dövlət qurumları və siyasi partiyalar tərəfindən əhalinin dindar hissəsinin dəstəyini qazanmaq məqsədilə cəmiyyət həyatına fəal şəkildə cəlb edilirlər. Bu da nəticədə onların ictimai proseslərin geosiyasi dinamikasının mərkəzində dayanmasına şərait yaradır.

Dini qurumlar hər hansı bir ölkədə ictimai-siyasi sabitliyin pozulmasına və yaxud qorunub saxlanmasına ciddi təsir göstərə bilirlər. Onlar bözən cəmiyyətlərin razı, yaxud narazı qüvvələrinin bu və ya digər fəaliyyətinə dəstək verməyə, hətta lazımı anda belə hərəkatlara rəhbərlik etməyə də qadir olan qüvvə kimi çıxış edə bilirlər. Həzirdə dünyada dini azadlıqların fəaliyyətinin və miqrasiya proseslərinin dinamikasının genişlənməsi demokratik ölkələrin bir çoxunda ikili dini vətəndaşlıq fenomeninin yaranmasına səbəb olmuşdur. Yəni eyni dövlətin vətəndaşları dini etiqad baxımından digər dini konfessiyalara və cərəyanlara məxsus olur, müxtəlif dini qurumlarda birləşirler. Başqa sözlə, fərd eyni vaxtda həm vətəndaş kimi dövlətə, həm də dini etiqadına görə başqa konfessiyaya təbe olur. Bu da cəmiyyətdə səsli məsələnin müxtəlifliyin güclənməsinə, bəzi hallarda dini-vətəndaş qarşısundan artmasına, yaxud sabitliyin pozulmasına getirib çıxarır.

Dini qurumun geosiyasi fəaliyyəti və rolü əhatə dairəsinə görə beynəlxalq, regional və ölkədaxili məkanda reallaşdırılmaqla, təmsil etdiyi dövlətlə razılışdırılmış şəkildə və ya onun ziddinə olaraq realaşdırıla bilər.

Dini qurumlar toşkilatı müxtəlifliyi ilə fərqlənsələr də, demək olar ki, onların hamisi ierarxiyalı struktura malik olur. Yəni onların özünmoxsus idarəciliklə məşğul olan rəhbərliyi, inzibati funksiyalarını daşıyan din məmurları (ruhanilər, məttalar, kəsişlər və s.) və sıx rətiqad edənləri olur. Bəzi dini qurumlar vahid rəhbərliyə malik olduğu halda, digərləri kollektiv şəkildə idarə olunur. Məsələn, katolik və pravoslav kilsələri bir şəxsin avtoritetinə tabe olan ierarxiyalı və mərkəzləşdirilmiş strukturlara malikdir. Katoliklərə papa, pravoslavlara isə patriarx rəhbərlik edir. Buddhist və indus dini qurumları da ierarxik quruluşa malikdir. İslam dinində isə əksinə, vahid dini rəhbərlik praktikası yoxdur. Bütün müsləmanların tarixən formal olaraq tabe olduğu Məkkədə, daha sonra Ərəb Xilafətinin süqutundan sonra Osmanlı zamanında İstanbulda yerləşən Xilafət institutu Osmanlı imperiyasının süqutundan sonra Türkiyə Böyük Millət Məclisinin qorarı ilə 1924-cü il martın 3-də leğv edilmişdir. Lakin bir çox ölkələrdə müsləman məzhib və təriqətlərinə məxsus müxtəlif dini mərkəzələr məzhibə və ya dini qurumlar fəal geosiyasi aktor kimi fəaliyyət göstərirlər.

Ruhanilik institutu və ruhanilər cəmiyyətin yerde qalan hissəsindən xeyli fərqlənlər. Ayrıca bir zümrə kimi formallaşan ruhanılık cəmiyyətdə vacib sosial, mədəni və siyasi rol oynayır. Bununla bərabər, ruhanılık əhəmiyyətli dərəcədə soñərəbəredici imkanlara malik olduğundan, nəinki dindarların, hətta digər vətəndaşların da siyasi mövqeyinə təsir edə bilir. Bu o deməkdir ki, ruhanılık hakimiyətlər tərəfindən həyata keçirilən geosiyasi məqsədlərin reallaşdırılmasına ciddi təsir göstərə bilən bir aktordur.

Bu və ya digər dino etiqad edənlər dini qurumların və yaxud icmaların dini qaydalarına, adət və mərasimlərinə ciddi əməl edir və din xadimlərinin nüfuzuna tabe olurlar. Dini qaydalara və mərasimlərə cəmiyyətdə nə qədər çox əməl olunursa, həmin cəmiyyətdə dinin içtimai soñərəbərlik gücü də adekvat olur. Belə cəmiyyətlərdə dinin təsir gücü digər qüvvələri, o cümlədən hakimiyəti, siyasi partiyaları özü ilə hesablaşmağa məcbur edir.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Din və dövlət arasında hüquqi və konstitusion əlaqələr: Orta əsr-lərdə demək olar ki, dünyanın hər yerində dövlət və din sıx surətdə bağlı olmuşdur. Bu, öz ifadəsini ilahiyyat hüququnun dövlət idarəci-liyinin əsasını təşkil etməsi əsasında qurulan monarxiya üsul-idarəciliyində və yaxud klerikal rejimlərdə (hər hansı bir din dövlət dini, yaxud rəsmi din elan edilir) tapmışdır.

Klerikal rejimlərdə hakimiyət və ya dövlət dininə konstitusiya təminatı verilir və bu halda dövlət başçısı və məmurların məhz həmin dini etiqad etməsi tələb olunur. Bu sobobdon dini qurumlar hakimiyət və xalq arasında vəsitəçi rolu oynayırlar. Yaxud dinlərdən biri "rəsmi din" elan olunur. "Rəsmi" anlayışı onu bildirir ki, dövlət bu dini rəsmən tanıır və azad fəaliyyətinə töminat verir. İkinci hal rəsmi dini təsisatın hakimiyət tərəfindən tanındığı və qanuni əsasda fəaliyyət göstərdiyi bir çox dünyəvi dövlətlərdə də mövcuddur.

Dünyada klerikal dövlətlərin sayı kifayət qədər çoxdur. Onları üç qrupa ayırmak olar:

- Birinci qrupa dünyadakı xristian klerikal dövlətləri aid edirlər. Onlar katolik (Vatikan, Argentina, Belçika, Boliviya, Cili, Kolumbiya, Kosta-Rika, İrlandiya, Ekvador, İspaniya, Qvatemala, İtaliya, Nikaraqua, Panama, Peru, San-Salvador və Venesuela), pravoslav (Yunanistan), lüteran (Danimarka, Finlandiya, İslандiya və Norveç), anqlikan və presviterian (Böyük Britaniya) etiqadlı dövlətlərə bölünür.
- İkinci qrupa müsləman klerikal dövlətlər daxildir. Bu dövlətlərə əhalinin əksəriyyətini müsləmanlar təşkil edir və islam dövlət dini sayılır. Bəzi müsləman dövlətləri rəsmi olaraq özünü "islam dövlətləri" kimi təqdim edirlər. Onlara Əfqanistan, İran, Pakistan, Sudan və Səudiyyə Ərəbistanı aiddir.
- Üçüncü qrupa İsrail (iudaizm), Nepal (induizm), Myanma, Butan və Tailand (buddizm) aid edilir.

Dünyayıllıq: Dünya ölkələrinin böyük əksəriyyəti dünyəvi dövlətlərdən ibarətdir. Bu ölkələrdə din dövlətdən ayrı olur, rəsmi idarəciliyə və siyasetə qarışmır. Vətəndaşların inancı və dini etiqadı onların şəxsi həyatına aid məsələlər hesab olunur. Dini icmaların, təşkilatların və qurumların dindarlar arasında ictimai fəaliyyəti isə qanunlarla tənzimlənir.

Bəzi ölkələrdə dövlətin dünyəvi xarakter daşması Konstitusiyada əks olunmuşdur. Bunlara misal olaraq Azərbaycanı, Fransanı, Avstriyanı, Hindistanı və digər dövlətləri göstərmək olar.

Aqıografiya¹: İnsanların dini təsəvvürleri bəzən ərazi adları ilə sıx bağlı olur. Müqəddəs dini kitablarda, mifik dini rəvayət və yazınlarda müəyyən konkret ərazilərin, su hövzələrinin, şəhərlərin adları çəkilir. Onların da bir qismi sonradan din xadimləri tərəfindən müqaddəs yer kimi təbliğ olunur. Bu yerlər geosiyasi və dini əhəmiyyətinə görə dindarlar və onların yaşadıqları dövlətlər üçün böyük əhəmiyyət kəsb edir. Belə müqəddəs ərazilər və yerlər sosiomədəni əhəmiyyət kəsb etməklə yanaşı, vacib geosiyasi mənbə hesab edilir. Həmin məkanlarda təsvir olunmuş bu və ya digər təsvirlər, din yaradıcılarının və xadimlərinin təsviri elmdə aqıografiya adlanır. Bunu nəsasında hər hansı konkret əraziyə və ya müqəddəs yere ənslarda müəyyən münasibət yaranır. Azərbaycanda mövcud olan Əhsabi-kəhf və digər coxsayılı pir və ibadətgahlar buna misal göstərilə bilər.

Hərbi və klerikal dairələr: Dini qurumların bütün geosiyası fəaliyyəti və layihələri onların müqəddəs kitabları və digər dini yazılarının tələbləri çərçivəsində olmamış və bəzi hallarda siyasi təsirlər altında baş vermişdir. Məlum olduğu kimi, tarixdə uzun dövr ərzində din və dövlət idarəciliyi bir-biri ilə sıx şəkildə bağlı və əlaqəli olmuş, Avropa müstəmləkəciliyi, xaç yürüşləri, müsəlman təcavüzkarlığı kimi bir çox beynəlxalq geosiyasi hadisələr zamanı dövlətlər

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

və din arasında müəyyən razılışdırılmış fəaliyyət təzahürləri baş vermişdir. Klerikal xarakterli belə dövlətlərin bir çoxunda dini qurumlar zaman-zaman müqəddəs missiyalarını pozaraq təmsil etdikləri ölkələrin işgalçılıq mühərbiyətinə dəstək vermiş və ölkə sərhədlərinin genişləndirilməsini müqəddəs dini vəzifə kimi qarşıya qoymuşlar. Bəzən onlar millətçilik mövqeyində dayanaraq, öz dövlətlərinin işgalçı imperialist layihələrinə belə dəstək vermişlər. Yaxud müxtəlif dini cərəyanlar və konfessiyalar arasında baş verən dini münaqişələr zamanı dirlər geosiyası amilə çevrilərək başqa xalq və dövlətlərin əhalisinin üzöründə yürüşü və digər qeyri-insani hərəkətləri dəstəkləmişlər. Lakin bununla belə, dini təsisatların özlərinin heç zaman məqsədi birləşdə hərəkət etdikləri dövlətlər kimi, bilavasitə yeni-yeni məkanlar əldə etmək deyil, başqa ölkələrin əhalisinə mənəvi (dini) təsir göstərməkdən və onu dini təsiri altına salmaqdan ibarət olmuşdur.

b) Yeni geosiyasi aktorlar

Yeni geosiyasi aktorlara müasir sosiologiyada siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, geoiqitsadi transmilli korporasiyaları, beynəlxalq maliyyə institutlarını, kütləvi informasiya vasitələrini, dövlət nəzarətindən kənardə qalan müxtəlif silahlı qrupları və s. strukturları aid edirlər. Yeni aktorlarmış bir çoxu transmilli xarakter daşıyır və heç bir dövlətə birbaşa tabe deyildir. 1990-cı illərdən başlayaraq dünyadakı aparıcı transmilli strukturlar nəinki beynəlxalq müstəvidə, hətta dövlətlərin ərazilərində onlara fəal rəqabətə girməyə başlamışlar. Bu da “dövlət suverenliyi” geosiyasi anlayışının müasir məzmununu xeyli dəyişir.

Siyasi partiyalar

Siyasi partiyalar cəmiyyət həyatında iştirak edən başqa geosiyasi aktorlardan qarışmasına qoymuş vəzifələri, siyasi institut məhiyyəti daşımı, bütün səviyyələrdə hakimiyyyət uğrunda mübarizə aparması,

¹ Aqıografiya (yunanca hagios-müqəddəs, grafo-yazırma) -müqəddəsələrin heyatından bəhs edən ədəbiyyat; şiridilmiş, haqqından uzaq həyat təsviri

alternativ hakimiyyot (idarəcilik), o cümlədən geosiyasi layihələrlə çıxış etməsi, ölkə vətəndaşlarından ibarət şoxsayılı üzvlər və tərəfdarlarla malik olması və s. ilə fərqlənlərlə.

Siyasi partiyaları başqa təşkilatlardan fərqləndirən digər meyarlar isə təşkilatın uzunmüddətli fəaliyyət göstərməsi (partiyanın qurucusu təşkilatdan uzaqlaşdırıldıqdan sonra belə, onun fəaliyyət göstərməsi), bütün ölkə üzrə yerli təşkilatlara malik olması və milli səviyyədə fəaliyyət göstərməsi, seçkilərdə əhalinin səsi uğrunda mübarizə aparmasıdır.

Siyasi partiyaların mahiyyətini müəyyənləşdirmək üçün dünyada əsasən üç yanaşmadan- onun siyasi və ideoloji əsaslar üzrində quşulması, vahid bir təşkilat olması və konkret sənfi-sosial maraqların təmsilçisi kimi çıxış etməsindən istifadə olunur.

Siyasi partiya vahid siyasi görüşlərə malik şəxslərin (qrupların) ideal cəmiyyət modeli uğrunda mübarizə aparmaq, idarəcilikdə və ya maddi ehtiyatların bölgüsündə (şəxsi maraqlar) iştirak etmək məqsədilə birgə fəaliyyəti kimi de başa düşülür.¹

Siyasi partiyani liderlərini hakimiyyət başına getirmək yolu ilə cəmiyyət üzrində nəzarət etmək, ölkənin gəlirlərinin bələdçi rülməsinə rəhbərlik etmək, üzvləri və tərəfdarları üçün daha çox maddi və mənəvi nemətlər, üstünlükler qazanmaq və s. məqsədlər güdən qrup da hesab edirlər. Bəzi Qərb politoloqları siyasi partiyani dövlət hakimiyəti üzrində nəzarət etməkdə maraqlı olan, xalqın dəstəyini qazanmaq üçün başqa xalqlara malik siyasi qruplara qarşı mübarizə aparan, cəmiyyətin siyasi cəhətdən fəal üzvlərinin təşkilatı kimi dəvərləndirirlər.²

Ölkələrin və xalqların siyasi inkişafının tarixi və sosiomədəni şəraitinin rongarəngiliyi, bir-birindən quruluşuna, funksiyalarına, ideya məqsədlərinə, fəaliyyətinin xüsusiyyətlərinə və s. görə fərqlənməsi dünyada partiyaların da vahid meyarlar üzrə yaranaraq, müxtəlif cür

¹ Сапистебан Л.С. Основы политической науки. М., 1992, с. 70.

² Шарон П. Современная политология. Ч.1-2. М., 1992, с. 203-204.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

olmasına səbəb olmuşdur. Ona görə də elmi ədəbiyyatda siyasi partiyaları təsnif etmək üçün fərqli metodoloji yanaşmalardan istifadə olunur.

Siyasi partiyani fərqləndirən əsas meyarlardan biri onun *ideologiyasıdır*. Bu baxımdan partiyaları sağ, sol (kommunist, sosial-demokrat), liberal, dini və millətçi təşkilatlara bölürələr.

Siyasi partiyaları *doktrinasının* (fəaliyyət programı) xarakterinə görə də təsnif edirlər və onları inqilabi, reformist, mühafizəkar və irticəçi təşkilatlar kimi qiymətləndirirlər.

Partiyaları fərqləndirən əsas meyarlardan və geniş yayılmış metodoloji üsullardan biri də təşkilatın mövcud hakimiyyətdə təmsil olunması, yaxud ona münasibətdə tutduğu mövqedir. Bu mənada hakim və müxalif, legal və qeyri-legal, lider və autsayder, təkbaşına və ya koalisiya tərkibində hakimiyyətdə olan partiyalar mövcuddur.

Partiyaların əksəriyyəti programlarında və boyanatlarında xarici aləmlə əlaqələrə və geosiyasi münasibətlərə aid fərqli konsepsiyalara, yaxud fikirlərə yer ayıırlar. Bu, daha çox onların geosiyasi təsəvvürlərindən irəli gələn – ölkənin sərhədləri və qonşuları, yaxud hərbi-inzibati idarəciliyi, geosiyasi vəzifələri və s. ilə bağlı məsələlər olur. Yaxud etnik separatçı partiyaların programlarındakı fərqli cəhətlər sərhəd məsələləri və onun həlli yolları, suverenlik və separatçılıq meylləri və ona uyğun tədbirlər planı, ölkə orazisinin bir hissəsinin ayrılması, onun statusu, əhalinin müstəqillik meyllərinin qəbəldələşdirilməsi və s. geosiyasi vəzifələrlə bağlı olur. Məsələn, İspaniada baskların Batasuna, Fransada Korsika Milli Müstəqillik, Kanada-da Kvebek, Türkiyədə terrorçuluq fəaliyyətinə yuvarlanmış PKK partiyaları bu cür tələblərlə çıxış edirlər.

Ümumiyyətlə, məzmununa görə, siyasi partiyaların geosiyasi tələblərinin xarakteristikası daha çox onların *etnik, millətçi, regional və federal* partiyalar olmasından asılı olaraq döyişir.

Etnik partiyalar müəyyən sosiomədəni qruplara arxalanırlar. Onlar yaşadıqları dövlətin tərkibində özlərinə və təmsil etdikləri etnik

qruplara müəyyən inzibati və ərazi mexxariyyəti, vergi güzəştləri və yerli idarəcilik səlahiyyətləri, daha çox bütçə və s. tələb edirlər. Bəzən etnik partiyalar ölkələrin konstitusiya tələblərini pozaraq yaşadıqları dövlətin ərazi bütövlüyünün pozulması, sərhədlərinin dəyişdirilməsi, təmsil etdikləri etnik qruplara müstəqillik, suveren dövlət hüququ, başqa dövlətə birləşmək və s. kimi qəbul edilməz programlar və planlar irəli sürürler.

Millətçi partiyalar əsasən ölkənin əsas və böyük millətinin adından çıxış edərək onun iradesinin ifadəcisi olduqlarını iddia edirlər. Belə partiyalar daha çox dövlət hakimiyətinin mərkəzləşdirilməsini və mərkəzdənqazma meyllərinin aradan qaldırılmasını növrdə tutan tələblər irəli sürürler.

Ərazi nöqtəyi-nəzərindən bir sıra qatı millətçi partiyalar inqilabi şúrlar irəli sürür: Unitar Rusiya, Milli Azlıqlarsız Gürcüstan, Böyük Serbiya, Böyük Ermənistan, Böyük Albaniya və s. kimi şúrlarla çıxış edən millətçi partiyaları bunlara aid etmək olar. Onların irəli sürdüyü təcavüzkar və qeyri-real geosiyasi layihələr çox zaman mövcud reallıqlara uyğun gəlmədiyi üçün ciddi ziddiyyətlər, qarşıdurmalar yaradır və sonda uğursuzluğa düşər olur.

Regional partiyalar ölkənin müəyyən hissəsinin qarışq milli tərkibli əhalisinin fikrini ifadə etməyə çalışırlar. Bu əhali milli tərkibinə görə dövlətin əsas milletinə də, müxtəlif milli azlıqlara da aid olabilər. Regional partiyaları etnik partiyalardan fərqləndirən əsas cəhət də məhz budur.

Bir çox dövlətlərdə etnik və regional partiyaların yaradılması və fəaliyyət göstərməsi qanunla qadağan edilmişdir. Çünkü belə partiyaların fəaliyyəti ölkənin sosial-milli sabitliyi və ərazi bütövlüyü üçün təhlükə törədir.

Federal partiyalar milli və sosiomədəni sərhədlərin və məncələrin aradan qaldırılması məqsədilə birləşdirici geosiyasi layihələr irəli sürən partiyalardır. Onlar, bir qayda olaraq, dövlətlərin regional və daha geniş miqyasda integrasiya olunmasına çalışırlar.

Qeyri-hökumət təşkilatları

Qeyri-hökumət təşkilatlarının (QHT) meydana gəlməsi və inkişafı ikinci Dünya müharibəsindən sonraqı beynəlxalq münasibətlər sisteminin və dünyanın müasir geosiyasi strukturunun vacib əlamətlərindən biri hesab olunur. Bəzi məlumatlara görə, hazırda dünyada 100 minlərlə QHT fəaliyyət göstərir. Lakin osas məsələ onların sayında deyil, dünyada gedən ictimai-siyasi proseslərə getdikcə artan təsirindədir. Bəzi mütəxəssislər, hətta QHT-ları "dünyanın yeni həkimləri" adlandırırlar.¹ Bəlkə də QHT-lorun roluna verilən bu qiymət bir qədər şübhədir, lakin müasir dövrə onların dünyada mühüm geosiyasi aktor olması heç bir şübhə doğurmur.

BMT-nin İqtisadi və Sosial Şurasının 27 fevral 1950-ci il tarixli 288 B sayılı qətnaməsində QHT-lorin bu təşkilatın fəaliyyətində "hökumətlərarası müqavilələrdən kənar təşkilat" kimi iştirak etdiyi göstərilmişdir. QHT-lorin müstəqil olması heç də onların dövlət, yaxud hansısa rəsmi qurum tərəfindən maliyyələşdirilməsini qadağan etmir. Belə təcrübə dünyada geniş yayılmışdır və son illərdə QHT-lorin doñorları sırasında dövlət qurumlarının da adına tez-tez rast gelir.

QHT-lər digər təşkilatlardan köklü şəkildə fərqlənlərlər. Bu fərqlərdən ən əsası QHT-nin bilişasılı aktiv siyasetlə deyil, daha çox vətəndaş təşəbbüsleri kimi digər ictimai, sosial, mənəvi, ekoloji və s. geniş profilli müxtəlif fəaliyyət növürlə ilə məşğul olmasıdır. İkinci əsas fərq isə ondan ibarətdir ki, QHT-nin fəaliyyəti qeyri-komersiya xarakterli olub, gəlir götürmək məqsədi daşımir, əldə etdiyi vəsaiti yalnız nizamnamə məqsədləri üçün yönəldə bilir.

Qeyri-hökumət təşkilatları yerli (milli) və transmilli (beynəlxalq) səviyyədə fəaliyyət göstərə bilir.

Qeyri-hökumət təşkilatlarının tipləri: QHT-lor təbiətinə görə rəngarəng olduğu üçün onları bir-iki meyar əsasında təsnif etmək çətin-

¹ Spiro P. New Global Communities: Nongovernmental Organizations in International Decision-Making Institutions Quarterly. Hiver, 1995. p. 45-56.

dir. Sosiooloq alim Deni Şartye QHT-ləri yaradıldığı yerə, ilkin və həzırkı fəaliyyət meydanına, hüquqi təbiətinə, maliyyələşmə mənəbələrinə, təşkilati və idarəetmə formasına, ölçülərinə görə qruplaşdırılmış teklif edir.¹

Bir çox ölkələrdə QHT-lər müxtəlif təşkilati formalarda yaradılır. Bunlar ictimai birlik, fond, assosiasiya, qeyri-kommersiya korporasiyası, xeyriyyə cəmiyyəti və s. formada ola bilər. Azərbaycanda QHT-lərin iki təşkilati forması daha geniş yayılmışdır: ictimai birlik və fond.

Qeyd etmək lazımdır ki, QHT-ni xarakterizə edən əsas göstərici onun fəaliyyət sahəsi ilə bağlıdır. Fəaliyyət sahəsindən asılı olaraq QHT-ləri humanitar, sosial, iqtisadi, ekoloji, hüquq müdafiə və s. təşkilatları kimi qruplaşdırmaq olar.

Geosiyasi anlamda QHT-nin yeri onun cəmiyyətdə və dünyada gedən proseslərə, habelə digər geosiyasi aktorlara təsir imkanları ilə müyyəyən edilir. QHT-lər bu və ya digər ölkədə ictimai inkişafa, yerli və ali hakimiyət orqanlarına, dövlət siyasetinin bu və ya digər sahələrinə fəal təsir göstərə bilərlər.

Təsir imkanları baxımından QHT-ləri iki qrupa bölmək olar: bir ölkə daxilində fəaliyyət göstərən və ya bir ölkəyə təsiri olanlar; beynəlxalq aləmdə fəaliyyət göstərərək digər dövlətlərin daxilində gedən proseslərə və transmilli məsələlərə müdaxilə edənlər.

Beynəlxalq səviyyədə fəaliyyət göstərən QHT-lər daha çox humanitar, insan hüquqları və ekologiya sahələri üzrə fəaliyyət göstərirler. Məsələn, Sərhədsiz Həkimlər, Sərhədsiz Reportorlar, Amnesty International, Freedom House, Transparency International, Greenpeace və s.

Böyük dövlətlər QHT-lərdən həm de fəal geosiyasi təsir aleti kimi istifadə edirlər. Bir sıra beynəlxalq QHT-lər başqa ölkələrdə fəaliyyət göstərmək üçün böyük dövlətlərdən maliyyə və siyasi yardım-

¹ Желтов В.В., Желтов М.В. Геополитика: история и теория. М., 2009, с. 365.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

lar alırlar. Məsələn, ABŞ-in Beynəlxalq İnkışaf Agentliyi, Beynəlxalq Respublikaçılar İstututu, Milli Demokratiya İstututu, Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES) və digər təşkilatlar ABŞ Konqresi və Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Təxminən buna oxşar QHT-ləri Avropanın böyük dövlətləri, Rusiya, Çin və başqa ölkələr də geniş şəkildə maliyyələşdirir və istifadə edir.

Müasir şəraitdə dövlətlərin başqa dövlətlərin daxili işlərinə müdaxilə etməsi beynəlxalq münasibətlərin osas principlərinin pozulmasına götərib çıxarır. Odur ki, belə müdaxilələr daha çox insan hüquq və azadlıqlarının qorunması, siyasi plüralizm və humanitar görüntülər adı ilə pərdələnir. Əslində, hökumətin razılığı olmadan dövlətin daxili işlərinə qarışmaq praktikasının xüsusi bir vasitəsinə çevrilən QHT-lər beynəlxalq münasibətlərdə yeni prinsipin – "daxili işlərə qarışmaq hüququnun" faktiki olaraq həyata keçirilməsini təmin edir. Məsələn, BMT tərəfindən 1991-ci ildə İraqa və 1992-ci ildə Somaliyə hərbi müdaxiləyə imkan verən qətnamələrin qəbul edilməsindən üzv ölkələrin deyil, daha çox QHT-lərin məlumatlarının əsas götürülməsi bu fikri bilavasitə təsdiq edir.

Transmilli geoiqtisadi aktorlar

Globallaşma dövründə yeni geosiyasi aktorlar sırasına haqlı olaraq iri transmilli korporasiyaları (TMK) da aid edirlər. Dünyada fəaliyyət göstərən TMK-ların böyük əksəriyyəti ABŞ, Avropa və Yaponiya mənşəlidir. Məsələn, dünyada bu gün ABŞ-in payına 162, Avropa İttifaqı ölkələrinin payına 155, Yaponianın payına 126, İsviçrənin və Cənubi Koreyanın hər birinin payına 13, Kanadanın payına 6, Braziliya və Avstraliyanın hər birinin payına 5 TMK düşür. Yerdə qalan bütün ölkələrə cəmi 11 TMK düşür.¹

¹ Немова Л.А. Глобализация: некоторые аспекты воздействия на экономику Канады // США - Канада: Экономика, политика, культура., М., 2000, №5, с.18.

İri TMK-ların əksəriyyəti çoxdan milli biznes sərhədlərini aşaraq bütün dünyada fəaliyyət göstərir. Bu gün dünyanın 75 ölkəsində 500 təbe şirkəti olan "Unilever"i, gəlirlərinin 75 %-ni xarici ölkələrində qazanan "Ekson"u yalnız şərti olaraq ABŞ şirkətləri adlandırmış olar.

İqtisadi gücünə görə TMK-lar dövlətlərin çoxundan varlı və güclüdür. Məsələn, istehsal etdiyi ümumi məhsulun həcmində görə Yaponiya korporasiyası hesab olunan "Mitsubishi" dünyanın cəmi 21 ölkəsindən geri qalır. Araşdırılmalara görə, dünyanın 100 ən iri iqtisadi subyektdən (bunlara dövlətlər və TMK-lar aididir) 51-i TMK-dir. 200 ən iri TMK dünya ticarətinin 25%-nə nəzarət edir.¹

TMK-lar arasında son zamanlar müşahidə olunan müxtəlif sahələr üzrə birləşmə və əməkdaşlığı qurulması onların dünya iqtisadiyyatında çəkisini daha da artırır, tədricən və kifayət qədər intensiv surətdə bu müəssisələrin dünya bazarı yaranır. Bütün bunlar TMK-ları qlobal geosiyasi və geostrateji oyunculara, bəzi hallarda isə dövlətlərin ciddi rəqibinə çevirir.

TMK-ların həyata keçirdiyi siyaset onların rəhbərlərinin qəbul etdiyi qərarlardan asılıdır. Həmin rəhbərlər, bir qayda olaraq, TMK-nin baş ofisinin yerləşdiyi ölkənin vətəndaşlarından ibarət olur. Bu hal müəyyən mənada onu deməyə imkan verir ki, əslində TMK-nin fəaliyyəti həm də həmin dövlətin geosiyasının davamıdır. Ona görə də tez-tez TMK-larla milli dövlətlər arasında milli və transmilli maraqların qorunması və təmin olunması ilə bağlı ziddiyyətlər ortaya çıxır ki, belə vəziyyətdə hər tərəf daha çox öz mənafelərini qabardır. İstənilən halda, TMK-ların ölkəyə geoiqtisadi təsiri lazımi məqamlarda ister-istəməz siyasi təsirlə tamamlanır.

Beynəlxalq maliyyə institutları

İkinci Dünya müharibəsindən sonra beynəlxalq iqtisadi və maliyyə əməkdaşlığının inkişafı 1944-cü ildə ABŞ və bir qrup Avropa

¹ Перегудов С.П., Семененко И.С. Корпоративное гражданство как новая форма отношений бизнеса, общества и власти. М., 2006, с.59.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyalar, qanunları, funksiyaları, metodologiyası və metodları)

dövlətləri arasında imzalanan Bretton-Wuds razılaşması əsasında formalan valyuta və maliyyə institutlarının yaradılması ilə neticələndi. O zaman iki mühüm beynəlxalq valyuta-maliyyə təşkilatının - Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq İnkışaf və Bənpa Bankının (BİBB) yaradılması qərara alındı. 1971-ci ildə ABŞ dollarin sərbəst şəkilde qızılı dəyişdirilməsini dayandırıldıqdan sonra Bretton-Wuds razılaşması mövcudluğuna son qoymuş. Lakin BVF və BİBB fəaliyyətlərini davam etdirərək və genişləndirərək qlobal iqtisadi-maliyyə təşkilatı əvvərildilər. BİBB-nin filialları kimi 1956-ci ildə Beynəlxalq Maliyyə Korporasiyası (BMK), 1960-ci ildə Beynəlxalq İnkışaf Assosiasiyyası (BIA) və 1988-ci ildə İnvestisiyaların Təminati üzrə Coxtərəflı Agentlik (İTCƏ) yaradıldı. Müasir dövrə həmin qurumlar birləşərək birlikdə Dünya Bankını yaratmışlar (DB). Bu beş təşkilatın siyaseti və transmilli fəaliyyəti six şəkildə bir-birinə bağlıdır və demək olar ki, vahid mərkəzdən idarə olunur. BBIB-nin üzvləri yalnız BVF-in üzvlərindən, hər üç filialın üzvləri isə yalnız BİBB təşkilatının üzvlərindən seçilir. Bu təşkilatlar formal cəhətdən BMT-nin xüsusi təsisatları hesab olunsalar da, əsasən ABŞ-in müəyyən institutlarının nəzarəti altında "tamamilə müstəqil" fəaliyyət göstərirler.¹ Onlar həm də beynəlxalq səviyyəli iqtisadi, sosial, siyasi və mədəni sahələri əhatə edən müxtəlif transmilli layihələr həyata keçirmək səlahiyyətinə malikdirlər.

Hazırda Dünya Bankı və BVF-in siyasetinə ən çox bu qurumların iri səhm paketlərinə malik olan ABŞ, Yaponiya, Almaniya, Fransa və İngiltərə təsir göstərə bilir.

Beynəlxalq maliyyə institutları globallaşmanın vüset aldığı hazırkı dövrədə dünyada iqtisadi liberallaşma, bazar iqtisadiyyatı normalarının standartlaşdırılması və azad ticarət ideyalarının həyata keçirilməsi prosesində fəal iştirak edirlər. Geosiyasi və dövlətdaxili proseslərin idarə edilməsi cəhdidə onların fəaliyyətində mühüm yer tutur.

¹ Международные отношения: теории, конфликты, движения, организации. М., 2004, с.126.

Qeyd etmək lazımdır ki, DB və BVF maliyyə yardımalarını əsasən milli dövlətlərə ayıırlar. Lakin onlar dövlətlərə maliyyə yardımını göstərərkən müəyyən şərtlər irəli sürürlər ki, bu da həmin dövlətlərin daxili və xarici siyasetinin, geosiyasi vəzifələrinin formallaşması və həyata keçirilməsinə təsir edir, bəzi hallarda, hətta bu kursu müəyyən edir. Bir sözə, beynəlxalq maliyyə təşkilatları dünyada cərəyan edən siyasi və geostrateji proseslerin birbaşa iştirakçıları olmasalar da, öz fealiyyətləri ile dünya səviyyəli bütün transmilli hadisələrin, ayrı-ayrı ölkələrin və bütün regionların ictimai-siyasi həyatında yaşanan hadisələrin mərkəzində dayanırlar.

Kütləvi İnformasiya vasitələri (KİV) və geosiyasət

Planetin geosiyasi həyatında kütləvi informasiya vasitələrinin müüm geosiyası aktora çevrilmesi prosesi nisbətən gec-soyuq müharıbə dövründə başlanmışdır. Etiraf etmək lazımdır ki, KİV bir informasiya və kommersiya strukturu olaraq dünyyanın heç bir ölkəsində geosiyasi proseslerin müstəqil aktoru kimi çıxış etmir. Onlar əsasən təmsil etdiyi ölkənin və yaxud transmilli təşkilatın maraqlarının ifadəçisi rolunda çıxış edirlər. Cox vaxt isə KİV daha güclü iqtisadi və siyasi aktorların geosiyası və geostrateji sıfarişlərini yerinə yetirir, onların təsiri və nezarəti altında fealiyyət göstərir.

KİV-in fealiyyətində geosiyasi element ondan ibarətdir ki, onların vasitəsilə dünyada və ayrı-ayrı ölkələrin daxilində ictimai rəy formallaşdırılır, bu və ya digər ideyalar insanların şüuruna yeridilir, onların milli, sosial və qrup əhval-ruhiyyəsinə təsir göstərilir, cəmiyyətdə ictimai səfərbərlik yaradılır və yaxud belə səfərbərliklərin pozuşması təşkil edilir və s. Əlbəttə, göründüyü kimi, KİV çox vaxt əsas geosiyasi aktorların əlində ciddi alətə çevrilir və məqsədyönlü şəkildə istifadə olunur.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

KİV bəhs olunan aktorlar tərəfindən bu və ya digər cari və perspektiv məqsədlər üçün də istifadə edilir. Cari planda onlar ölkələrdə aparılan siyasetin təbliği, bu və ya digər siyasi addımın izahı və zəruriliyinin əsaslandırılması, siyasi rəqiblərlə mübarizə və s. işlərdə istifadə olunur. Bu halda KİV həm də siyasi prosesin iştirakçıları ilə əhali arasında vəsítəçi qismində çıxış edir. Perspektiv planda isə KİV insanların geosiyasi təsəvvürlerinin formallaşdırılmasında və məkan praktikasının işlənib hazırlanmasında iştirak edir.

Əsas geosiyasi aktorların qarşıya qoymuş olduğu vəzifələrə uyğun olaraq, KİV ölkədə siyasi şəraitin sabitləşdirilməsinə və ya əksinə, kəskinləşdirilməsinə də kömək edə bilər.

Beynəlxalq və transmilli təsirinə görə dünyyanın əsas KİV-ləri arasında gedən rəqabət təmsil etdikləri aparıcı dövlətlərin geosiyasi maraqlarını əsas götürərək dünya ictimaiyyətinə təsir göstərmənin mühüm vektorlarından biri hesab olunur. Bu rəqabətin mərkəzində ilk növbədə televiziya dayanır. Məsələn, Yaxın Şərqdə baş verən prosesləri işıqlandırmaq və əhalini daha doğru və operativ məlumatlarla təmin etmək baxımından CNN və Əl-Cəzirə televiziyaları arasında gedən rəqabət buna misaldır. Təəccübüldür deyildir ki, hətta Fransa kimi bir ölkədə bu rəqabətə cavab olaraq son zamanlar daha obyektiv informasiya almaq üçün CNN-in fransız versiyasının yaradılması teklifləri səslənir.

Güman etmek olar ki, qloballaşan dünyada KİV-in, xüsusən də elektron informasiya vasitələrinin texniki imkanlarının artması və təmərküzləşməsi nəticəsində bu rəqabət daha da güclənəcək və KİV beynəlxalq geosiyasi münasibətlərin tənzimlənməsi və idarə olunmasında ən mühüm mexanizmlərdən birinə çevriləcəkdir. Şübhə yoxdur ki, bu rəqabətin gedisində planetdəki əsas millətlərin, siniflərin, sosial qrupların və bütünlikdə dünya ictimaiyyətinin geosiyasi təsəvvürlerinin və siyasi dünyagörüşünün formallaşdırılması və idarə edilməsi əsas vəzifəyə çevriləcəkdir.

Silahlı qruplar

Müasir dönyanın feal geosiyasi aktorlarından biri də müxtəlif – milli-dini, sosial, sinfi-ideoloji və s. zəmində yaradılmış və dövlətlərin nəzarətindən çıxmış, onlara tabe olmayan silahlı qruplardır.

Silahlı qrupların meydana gəlməsinin əsas səbəblərindən biri bu və ya digər ölkələrdə bəzi etnik əhalisi qruplarının ölkənin mövcud siyasi, iqtisadi, sosial və yaxud milli-dini vəziyyətindən narazı olmaları və bu vəziyyətə qarşı silahlı mübarizəyə qalxmalarıdır. Belə silahlı qruplar, bir qayda olaraq, siyasi partiyalar və digər müvafiq təşkilatların təşəbbüsü ilə yaradılmışlar. Bunlara misal olaraq Böyük Britaniyada irlandların, Fransada korsikalıların, İspaniyada baskların, Türkiyədə kürdlərin silahlı hərəkatını göstərmək olar.

Başqa bir qrup ölkələrdə silahlı qruplar kənar qüvvələrin təsiri ilə yaradılaq həmin ölkələrin ərazi bütövlüyünün pozulması, etnik separatizmin qızışdırılması, siyasi rejimin dəyişdirilməsi və s. məqsədlər üçün istifadə olunur. Bunların nümunəsi yənə də Türkiyədəki kurd hərəkatı, yaxud postsovət məkanındaki etnik-separatçı rejimlərin (Dağlıq Qarabağ, Abxaziya, Dnestrəyani və s.) silahlı qrupları hesab oluna bilər.

Bəzi hallarda silahlı qruplar xarici işğaldan azad olmaq, pozulmuş milli haqları bərpa etmək üçün əhalinin kütləvi müqaviməti ki mi təşkil edilir. Məsələn, 1920-1923-cü illərdə Atatürkün rəhbərliyi ilə yaradılan milli müqavimət hərəkatı, yaxud İkinci Dünya müharibəsi dövründə alman faşizminə qarşı SSRİ-də və bütün dünyada həyata keçirilən silahlı partizan hərəkatları buna nümunə göstərilə bilər.

Silahlı qruplar daxili siyasi məqsədlər – mövcud hakimiyyətin, daxili idarəciliyik rejiminin zorla dəyişdirilməsi və s. üçün də yaradıla bilər. Təcrübə göstərir ki, belə qruplar həm qeyri-demokratik, həm də demokratik ölkələrdə yaradıla bilir və yerindən asılı olaraq, fərqli idarəciliyik rejimlərinin qurulmasını tələb edirlər.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Dünya siyasetşünasları belə hesab edirlər ki, iqtisadi nöqtəyi-nəzərdən yaradılan silahlı birləşmələr və yaxud terror fealiyyəti, bir qayda olaraq, yoxsulluğun nəticəsidir. Bu cür fikir yürütəmək üçün müəyyən əsaslar olsa da, unutmaq olmaz ki, bəzən silahlı birləşmələrin başında cəmiyyətin yuxarı təbəqəsindən olan və kifayət qədər imkanlı şəxslər dayanır.

Müasir dönyada on çox silahlı qruplar militarist hərəkatlar hesab olunur. Belə qruplar çox vaxt sinfi-ideoloji, milli-dini layihələr və görüşlər (məsələn, Hizbullah, Əl-Qaide, Peru və Uqandada xristian dini hərəkatları və b.) əsasında yaranır. Göründüyü kimi, tədqiqatçılar islamçılardan da silahlı birləşmələrini bu sıraya aid edirlər. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, Fələstində, İraqda, Livanda və s. ölkələrdə fealiyyət göstəren silahlı qrupların çoxu dini ideologiyadan din naminə deyil, müstəqillik, azadlıq, ərazi bütövlüyünün təmin olunması və milli haqların qorunması məqsədi ilə istifadə edirlər.

Bir sıra silahlı birləşmələr, məsələn, Kolumbiyada olduğu kimi, marksist ritorikaya əsaslanaraq mübarizə aparırlar. Anqolada Unita və Nikaraquada Kontras eyni şəkildə, lakin eks ideoloji əsaslarla mübarizə aparırdılar.

Dünyada "xalq dəstələri" və ya "özünü müdafiə qüvvəsi" (milis) adlanan silahlı qruplar da mövcuddur ki, onlar, bir qayda olaraq, cəmiyyətin aşağı strukturları tərəfindən yaradılır və nizami orduunu möhkəmləndirmək məqsədi güdürlər. Belə dəstələr dövlət tərəfindən deyil, siyasi partiyalar (məsələn, Livanda), etnik, dini və digər sosial qruplar tərəfindən yaradılır.

Planetin geosiyasi həyatında "xüsusi silahlı birləşmələr" adlanan aktorlara da rast gəlmək mümkündür. Onlar dövləti, xalqı, siyasi partiyaları deyil, ayrı-ayrı fərdləri, klanları, nəsil və tayfaları, iqtisadi və mafioz qrupları təmsil edirlər.

Dünyada bəzi dövlətlər öz silahlı qüvvələrini yaratmaq əvəzinə "muzdlu silahlı qrupların" xidmətlərindən istifadə etməyə üstünlük verirlər. "Muzdlu dəstələr" ixtisaslaşdırılmış xüsusi cəmiyyətlər tə-

rəfindən formalasdırılır. Onların içərisində ən məşhurları "Executive Outcomes" və "Sandline International" cəmiyyətləridir. Muzdlu ordular keçmiş hərbçilərdən və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunur. Onlar yalnız maddi maraqlardan çıxış edərək bu dəstələrə daxil olurlar.

Afrika qitəsindəki bəzi ölkələrdə (Liberiya, Syerra Leone) ideoloji əsaslarə söykənməyən silahlı birləşmələr də mövcuddur. Onları da əsas məqsədi siyasi müdaxilə yolu ilə hakimiyətə sahib olmaqdan ibarətdir.

Nəzərdən keçirdiyimiz bütün silahlı dəstələr və qruplar siyasi, ideoloji, milli, dini və s. geosiyası, geostrateji layihə və məqsədlər güdərək dünyada, regionlarda və milli dövlətlərin ərazi lərindəki mövcud proseslərə təsir göstərməyə çalışdıqları üçün geosiyasi aktor kimi dəyərləndirilirlər.

İnsanlar geosiyasi aktor kimi

Geosiyasi ideyaların həyata keçirilməsi həmişə müəyyən meyarlar və amillər üzrə ayrı-ayrı qruplarda birləşdirilmiş (birləşmiş) insanların iştirakı ilə bağlı olmuşdur. Geosiyaset nöqtəyi-nəzərindən insan qrupları içərisində ən esas rol etnolara, irqlərə və millətlərə məxsusdur. Əlbette, müəyyən şəraitlərdə geosiyasi aktor kimi çıxış edən digər insan qruplarının rolu heç də milli-ətnik əsaslarla birləşənlərindən az olmur. Məsələn, sinfi zəmində birləşən insan birliklərinin 1917-ci ildə Rusiyada törətdikləri "proletar inqilabı" bütün XX əsr boyu bəşəriyyətin geosiyasi düşüncəsini öz üzərində cəmləmiş və insanlığı tehdid etmişdir. Son illərdə geosiyasetdə tez-tez hansısa tayfa, klan və bandaların dünyada törətdikləri qlobal seviyeli hadisələrdən danışılır. Yaxud qlobal dünyada getdikcə müxtəlif əlamətlər üzrə birləşmiş insan qruplarının, azählərin, o cümlədən mühacir icmalarının fəaliyyətdində narahatlıq keçirirlər.

Qərb geosiyasetində ən mühüm sosial mahiyyəti insan qrupunu (aktoru) "xalq" termini ilə ifadə edirlər. Bu terminin anlayışını 1990-

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

ci ilin fevralında YUNESKO konfransı vermişdir. Konfrans iştirakçılarının qəbul etdiyi Ümumi Beyannamədə *xalq* – ümumi tarixi ənənələri, irqi və ya etnik eyniliyi, mədəni birliliyi, linqvistik vahidliyi, ümumi iqtisadi həyatı olan insan birliliyi kimi xarakterizə olunur. Tədqiqatçılar hesab edir ki, hər hansı sosial qrupun özünü "vahid xalq" kimi tanıtmaq istəyində olması da vacibdir. Onların fikrincə, əgər bu istək olmasa, başqa əlamətlərinin üst-üstə düşməsinə baxmayaraq, vahid xalq haqqında danışmaq mümkün deyildir. Sosiooloqlar bəzən "*xalq*" termininin xarakteristikasını verərən başqa əlamətlər də göstərirler. Bunların sırasında: davamlı iqtisadi birliyin olması, beynəlxalq tanınma, xalqın iradəsinə tabe olan vahid hakimiyət və insan hüquqlarına hörmətlə yanaşan cəmiyyəti göstərirler.

Bəzən da sosioloji tədqiqatlarda etnosu fərqləndirmək üçün tətbiq edilən meyarlar, xalqı müəyyən etmək üçün tətbiq edilənlərə təxminən eyni olur. Bu halda səhəbə eyni dilə, dinə malik olan, özüñü müəyyən ərazi və ya ölkə ilə tarixen bağlı hesab edən insan qrupundan gedir. Geosiyasetdə isə etnos anlayışı daha çox "etnik azählə" anlayışının başqa forması kimi işlədir.

O ki qaldı insanların *irqi fərqinə* görə geosiyasi tədqiqinə, İkinci Dünya müharibəsi dövründə nasist ideoloqlarının irqlər barədə yürüdüyü siyaset, telqin etdiyi nəzəriyyə və bundan siyasi məqsədlər üçün istifadə olunması nəinki "irq" anlayışını elmi ictimaiyyətin gözdündən salmış, həm də bu anlayışın elmi məqsədlərlə istifadəsini belə mümkünsüz etmişdir.

Geosiyasi insan qrupları içərisində *tayfanı* da xüsusi fərqləndirilər. Tayfa qədim dövrlərdə başlayaraq ümumi mədəniyyəti (dil, din) və vahid tarixi yaşayış ərazisi olan fördlərin böyük olmayan birliyine deyilir. Bu qədim və arxaik sosial struktur inдиye qədər də bəzəi kənd icmalarının və köçəri heyvandırıqla məşğul olan sakinlərin cəmiyyətlərində qalmaqdadır. Etnoslardan fərqli olaraq, tayfalar özlərini bu tayfanın əsasını qoymuş şəxsin (çox vaxt mifik şəxsin) da-

¹ Xəritov B.B., Xəritov M.B. Göstərilən əsəri, s. 379.

vəmçiləri hesab edirlər. Tayfa siyasi baxımdan avtonom struktur olسا da, bəzi hallarda daha geniş birliliklərə daxili ola bilər. Belə tayfalarla Mərakeşdə və Səudiyyə Ərəbistanında təsadüf olunur.

Nəsil tayfadan daha kiçik ölçüye malik insan qrupuna deyilir. *Nesle* genişlənmiş ailə kimi də baxmaq olar. Çox vaxt nəsil tayfanın bir hissəsi kimi də başa düşülür. Ərəb dünyasında bu cür sosial birliliklərə çox rast gəlinir.

Kastalar və ya zümrələr fərdlərin cəmiyyət daxilində yaranmış birliyinə deyilir. Kastalara müəyyən mənada sosial siniflərin (təbəqələrin) və ya qrupların sinonimi kimi də baxmaq olar. Kasta üzvlərinin cəmiyyətə baxışları eyni olur və onlar həmroyluk ruhu nümayiş etdirməleri ilə seçilirlər. Hazırda kastalar Hindistanda və Yaponiyada cəmiyyətin sosial təşkilində mühüm rol oynayırlar.

Bandalar iri şəhərlərde meydana gelir. Onlara tayfa və ya kastanın müasir forması kimi də baxmaq olar. Bu sosial birləşmələr üçün güclü daxili həmroyluk hissi xarakterikdir. Bandalar iri şəhərləri nəzərə çarpmayan tərzdə müəyyən sektorlara bölgərək, içtimai proseslərə pərdəearxası təsir göstərirler.

Millət

Millət anlayışının geosiyasi aktorlar sırasında kifayət qədər uzun tarixi vardır. Bu anlayışın müasir mənası orta əsrlərdəki, yeni və ən yeni dövrlərdəki mənasından xeyli derəcədə fərqlənir. Siyasetşünaslıq və sosiologiya elmində millətlə bağlı bir-birinə zidd olan iki konsepsiya (alman və fransız) mövcuddur.

Alman konsepsiyası alman mütəfəkkirləri Herder (XVIII əsr) və Fixtenin (XIX əsr) adı ilə bağlıdır. Herderin fikrincə, hər bir millətin xarakterini təbii şərait, iqlim və fiziki coğrafiya amilləri müəyyən edir. Bu amillər millətin yaşayış tərzini, əmək vərdişlərini, həyat dəyərlərini və yaradıcılıq meyllərini formalasdırır. Herder dil bir-

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodolojiyası və metodları)

liyini hər şeyden üstün tutaraq millətin əsas əlaməti hesab edirdi. Onun fikrincə, dil həm də millətin mədəniyyətinin ifadəsi hesab olunur. Bundan əlavə, onlar millətin mövcudluğu üçün qan və irq eyniliyini də əsas götürürdülər. Onların fikrincə, millət eyni qrupa daxil olan insanların obyektiv birliyidir. Yəni insanların doğulduğu andan milli mənsubiyəti məlum olur. Ona görə də milli mənsubiyəti itirmek, dəyişmək və ya inkar etmək mümkün deyildir. Məsələn, elzashilar Fransada yaşasalar da, milliyyətçə alman olaraq qalacaqlar. Bu konsepsiya elmdə millət anlayışının bioloji və ya mədəniyyət konsepsiyası adlandırılır.

Ernest Renanın adı ilə bağlı olan fransız konsepsiyasına görə isə millət tarixi inkişafın məhsuludur. Odur ki, millət anlayışında irq əsas götürüle bilməz. Çünkü heç bir millət etnik cəhətdən homogen deyil, müxtəlif etnosların qarşılığından ibarətdir. Məsələn, fransızlar millət kimi qalların, roman və alman tayfalarının qarşılığından formalasmışlar. Dil eyniliyi də əsas götürüle bilməz. Çünkü dil birliyə çəqırsa da, onu məcbur etmir. Məsələn, Böyük Britaniya və ABŞ ey ni dilə malik olsalar da, müxtəlif millətləri təmsil edirlər. Bunu is-pandilli millətlərə də aid etmək olar. İsveçrəlilər dörd əsas dildə danışırlar, lakin özlərini vahid İsveçrə milleti kimi töqdim edirlər. Renana görə, vahid coğrafiya da (ərazi birliyi) millətin formalaması üçün həllədici amil sayıla bilməz, çünkü sərhədlər siyasi fenomendir, onlar tarixən müxtəlif mərkəzlərin siyasi mübarizəsinin nəticəsi kimi yaranmışdır. Onun konsepsiyasına görə, millət insanların tarixi inkişaf prosesinde yaranan mənəvi birliyidir, onların könüllü seçimidir. Renanın konsepsiyası elmdə tarixi seçimə əsaslanan (elektiv) konsepsiya adlandırılır.

Müasir geosiyasında millət öz geosiyasi təsəvvürleri, anlayışları, maraqları ilə seçilən, inkişaf layihəsini formalasdırıran, dövlətçiliyi olan və ya bunu arzulayan "xalq" kimi başa düşülür.

Millət-dövlət

Hər bir millətin milli iradəyə söykənərək ali məqsəd uğrunda tarixi mübarizəsi, bir qayda olaraq, müstəqil dövlətin yaradılması ilə başa çatır.

Məlum olduğu kimi, milli dövlətlərin formallaşması (millət-dövlət formulu əsasında) müasir dünyanın simasını, onun siyasi xəritəsini və planetin yeni geosiyasi münasibətlərinin xarakterini müəyyən etmişdir. Belə ki, Avropanın milli dövlətlərə uyğun siyasi xəritəsi XVII – XIX əsrlərde bu qitədə baş verən milli hərəkatlar və dövlətlərarası rəqabət nöticəsində formalşmışdır. Afrika qitəsində isə milli dövlətlərin əksəriyyəti müstəmlekə asılılığı zamanı imperiyaların öz işgal zonalarında süni və təsadüfi şəkildə birləşdirilmiş xalq və tayfaların məskunlaşduğu ərazilərdə meydana gəlmışdır.

Dövlət -millət anlayışının geosiyasetdə ilk praqmatik izahını İv Lakost vermişdir. Onun fikrincə, "dövlət-millət" dedikdə, əhalisinin əksəriyyətinin eyni milləte aid olduğu dövlətlər başa düşür. Lakin dünyada belə dövlətlərin sayı çox deyildir. Onların böyük əksəriyyəti Avropada yerləşir. Dünyanın yerdə qalan hissəsinin xalqları üçün isə bu, amaldır, nail olmağa can atılan, arzulanan idealdır.

Milli hüquqlar və xalqların öz müqəddərətini müəyyənetmə (təyinətmə) prinsipi

Öz müqəddərətini müəyyənetmə (yaxud təyinətmə) beynəlxalq hüququn fundamental prinsiplərindən biri olaraq, hər hansı xalqın (millətin) öz həyatını sərbəst qurmaq haqqını və arzusunu təsbit edir. Bu prinsip tarixən insan qrupları arasında etnik fərqlərin mövcud olması və bu əsasda da onların milli dövlət yaratması istəyi ilə bila vasitə bağlı olmuşdur.

Xalqların öz müqəddərətini təyinətmə prinsipinin tarixi kökləri Böyük Fransa inqilabına gedib çıxır. Fransa inqilabçıları o zaman "Avropada xalqların istədikləri siyasi birlilikləri yaratmaq və öz mü-

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlaysı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

qəddəratını müəyyən etmək" hüququnu tanıyan müddəalar işləyib hazırlanmışdır. Bu hüquqın görə, xalqlar öz taleləri üçün siyasi qərarlar qəbul etmək və onun məsuliyyətini daşımaq üçün milli iradə nümayiş etdirərək on ali geosiyasi aktorlara çevrilirdilər.

Bunun ardınca 1896-ci ildə II İnternasional millətlərin öz müqəddərətini təyinətmə hüququnu tanıdı. Sonralar bu müddəədan istifadə edən V.I. Lenin 1916-ci ildə yazdığı "Sosialist inqilabı və millətlərin öz müqəddərətini təyinətmə hüququ" əsərində özünəməxsus fəlsəfə və məntiq ilə millətlərin öz müqəddərətini təyin etməsi prinsiplərini izah etmişdir. Onun yanaşmasında hər bir xalq, millət, etnik və ya milli qrup siyasi taleyini, idarəetmə tipini müəyyən etməkdə, bu və ya digər dövlətin tərkibinə daxil olmaq seçimində azad elan edilirdi. Lakin Lenin bəyan edirdi ki, bu hüquq əlkələrin proletariatına vermək lazımdır. Onun fikrince, belə olan halda əlkələrin əhalisi bu hüquqdan istifadə edərək geləcəkdə ayrı-ayrı milli düşərgələre ayrılmayacaq, əksinə "azad xalqlar" və onların on aparıcı, şüurlu hissəsi olan fəhlə sinfi "istismarçılara qarşı mübarizədə birləşəcək, vahid dünya dövləti yaradacaq və bütün dünyanın proletarılarını birləşdirəcəkdir".

Xalqların öz müqəddərətini təyinətmə hüququnu ABŞ prezidenti V. Vilson da 1916-ci ildə şərh etmişdir. O da hər bir xalqın kiminle, kimin tərkibində, yaxud suveren yaşamaq hüququnu özünün müəyyənləşdirməsini təklif edirdi. Lakin Vilson bu hüququn, Lenindən fərqli olaraq, tekçə proletariata deyil, daha çox fundamental siyasi hüquqların (demokratiya və seçim hüququndan səhəbə gedirdi) tanınması prinsipi kimi bütün əhalije şamil edilməsini təklif edirdi. Vilsonun həmin təklifi Paris sülh konfransının 1919-cu ildə qəbul olunmuş əsas bəyannaməsinə də salınmışdı.

İkinci Dünya müharibəsi ərəfəsində öz müqəddərətini müəyyənetmə prinsipi "xalqların hüquqları və dünyanın yenidən bölgəşdürülməsi kontekstində" dünya geosiyasının gündəliyinə çıxarılır və dəha çox etnik (milli) maraq məzmunu kəsb etməyə başlayır. Bu dövr-

də bəhs olunan hüquqlardan əlavə, irredentist layihələrin reallaşdırılması hüququndan da (bir dövlətin tərkibindən çıxıb başqa dövlətin tərkibinə daxil olmaq, yaxud bu və ya digər dövlətdən ayrırlaraq müstəqillik qazanmaq) danişılmağa başlandı.

İkinci Dünya müharibəsi dövründə millətlərin öz müqəddəratını müəyyənetməsi prinsipi daha çox millətlərin özünüqoruma və faşizmə qarşı səfərbərolma vəzifəsinə çevrilmişdi.

Müharibədən sonrakı ideoloji qarşışdırma illərində yenə də xalqların öz hüququnu müəyyənetmə prinsipi əsas geosiyasi mübarizə şüərlərindən birinə çevrilir. Xüsusən də müharibədən sonrakı soyuq müharibə və dünyada milli azadlıq hərəkatlarının vüsət aldığı 50-60-ci illərdə həm ABŞ və NATO ölkələri, həm də SSRİ və onun sosialist bloku bu hüquqdan üçüncü dünya dövlətləri və xalqlarını öz tərəflərinə çəkmək məqsədiələr geniş istifadə etməyə başlayırlar.

Öz müqəddəratını müəyyənetmə prinsipindən 1919-1920-ci illərdə Avropada Almanya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının dağılması və milli dövlətlərin yaranması, II Dünya müharibəsindən sonra Asiya və Afrikada müstəmlekə sisteminin süqutu və xalqların azad edilməsi və nəhayət, 1991-ci ildə SSRİ və sosialist blokuna daxil olan bəzi dövlətlərin dağılması prosesində geniş istifadə olunmuşdur.

Öz müqəddəratını təyinətme hüququnun reallaşdırılması prosesinin dünya tarixində son iki əsrə üç varianti qeydə alınmışdır. Birincisi, xalq ərazisi çərçivəsində vaxtilə idarəciliyi altına düşdüyü dövlətdən müstəqilliyyini müxtəlif vasitələrle geri alır, yaxud onun tərkibindən çıxaraq müstəqillik qazanır. İkincisi, bir dövlətin tərkibindən çıxaraq başqa dövlətin tərkibinə daxil olur. Üçüncüsü, geniş avtonomiya hüququ əldə edərək (özünüdürədər) dövlətin tərkibində qalır.

BMT hazırda dünyada öz müqəddəratını təyinətme hüququna malik 12 qeyri-muxtar ərazi qeydə almışdır. BMT-nin yanaşmasına görə, bu hüquqdan yalnız ölkənin əsas əhalisindən milli cəhətdən fərqlənən və tarixi səbəblərdən öz müqəddəratını müəyyən edə bilmə-

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

yən xalqlar (milli azlıqlar deyil – Ə.H.) istifadə edə bilərlər.

Bəzən hər hansı bir dövlətin ərazisində yaşayan hansısa milli azlıq (qrup) kompakt məskunlaşdığı regionda, yaxud rayonda dövlətin əsas əhalisindən sayca çox olduğuna görə, siyasi iddia nümayiş etdirərək təşkilatlanır və separatçı geosiyasi tələblərlə, özünümüəyyənetmə hüququ ilə çıxış etməyə başlayır (məsələn, Dağlıq Qarabağda ermənilər, Dnestryanıda ruslar və s.).

BMT-nin yaranmasından və öz müqəddəratını təyinətməni beynəlxalq hüququn əsas prinsiplərindən biri elan etməsindən başlayaraq praktikada bu hüquq beynəlxalq hüququn daha mühüm elementi olan (beynəlxalq hüququn subyekti və yaradıcıları millətlər deyil, dövlətlər olduğu üçün – Ə.H.) dövlətlərin ərazi bütövlüyü prinsipi ilə ziddiyət təşkil etmişdir. Çünkü dünyada mövcud olan 2 minə yaxın siyasi mədəni birlik (millət, xalq, etnos) təqribən 205 dövlətin tərkibində birləşir. Əgər onlardan hər biri və ya müəyyən qədəri öz müqəddəratını təyinətme hüququnu reallaşdırırsa qalxa, müasir dünya nizamı tamamilə alt-üst ola bilər. Hələ nezəre alınsa ki, Dağlıq Qarabağda yaşayan ermənilərə benzər müəyyən milli azlıqlar da bu hüquqa iddia edirlər, onda müasir dünyadakı geosiyasi münasibətlərin durumu nu təsəvvür etmək o qədər də çətin olmaz.

Millətcilik: Millətin geosiyasi anlamda özündərki millətciliklə six bağlıdır. Millətcilik milli hissən oyanışının feal ifadəsi olub, dövlətin daxilində və ondan kənardə bir millətin üstünlüyə malik olmaşı prinsipini və cəhdinə əsaslanan siyasi doktrinadır. Millətcilik, bir qayda olaraq, ərazi və məkan problemlərinin ortaya çıxdığı geosiyasi proseslərde özünü daha çox bürüze verir və hadisələrin gedisinə təsir göstərir.

Qeyd etmək lazımdır ki, millətcilik heç də həmişə mənfi duyguya, fealiyyət kimi dəyərləndirilmir və dünyada yalnız dağıdıcı amil rolunu oynamır. Bəzən onun köməyi ilə həyatı anlaşıb olan sosial, milli və bəşəri əhəmiyyətli geosiyasi məsələlərin həllinə, bütün ölkə əhalisinin həmrəyliyinə və birliyinə nail olmaq mümkün olur.

Azlıqlar

"Azlıq" anlayışı dövlətlərin əsas əhalisi içərisində müxtəlif sosial, milli və dini qrupları əks etdirir. Bu termin müasir siyasi ədəbiyyatda XX əsrin əvvəllerində daxil edilmiş və sonralar daha çox "etnik azlıq" termini kimi işlədilməyə başlanılmışdır.

Beynəlxalq hüquqda azlıq dedikdə, əhalinin əsas hissəsindən etnik, linquistik və dini əlamətləri ilə fərqlənən və bu fərqliliyi davamlı olaraq qorumağa çalışan əhali qrupu başa düşür.¹

Qeyd etmək lazımdır ki, istər BMT Nizamnaməsində, istərsə de onun 1949-cu il İnsan hüquqlarına dair ümumi bəyannaməsində ayrıca olaraq azlıqlarla bağlı müddəələr nəzərdə tutulmamışdır. BMT hüququna görə, "yalnız dövlətlər və vətəndaşlar" siyasi həyatın beynəlxalq birlik tərəfindən tanınan aktorlardır. Bununla belə, BMT-nin əsas prinsiplərindən olan "ayrı-seçkiliyə yol verilməməsi" prinsipi bilavasitə azlıqlara şamil edilir və dolayısı ilə azlıqları real aktor kimi tanır. İnsan hüquqlarına dair ümumi bəyannamənin 2-ci maddəsində irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, sosial və milli mənşeyindən, maddi vəziyyətindən asılı olmayaraq dünyada bütün fördlərin hüquq və azlıqlarının eyni olması prinsipi təsbit olunur.

Azlıqlarla bağlı daha feal mövqedə dayanan beynəlxalq təşkilat Avropa Şurasıdır. 1991-ci il martın 4-də Avropa Şurası çərçivəsində "Azlıqların müdafiəsinə dair Avropa konvensiyası", 1992-ci ildə isə "Regional diller və azlıqların dillərinə dair Avropa xartiyası" qəbul edilmişdir. Bu sənədlər Avropada milli və sosial azlıqların müdafiəsi və inkişafı üçün hüquqi əsas yaratmışdır.

Azlıqların geosiyasi tipləri: Geosiyasi ədəbiyyatda azlığın meyarını və təsnifatını aşağıdakı əlamətlər üzrə müəyyən etməyə çalışırlar:

- azlığın ölkənin bütün əhalisine və ya onun ərazisinin müəyyən hissəsindəki əhalinin sayına nisbəti;

¹ Желтов В.В., Желтов М.Б. Гостерilen əsəri, s. 389.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

- azlığın yaşadığı ölkəni öz vətəni hesab edib – etməməsi;
- azlığın bir, yaxud bir neçə dövlətin ərazisində yaşaması.

Bu əlamətlər əsasında sosioloqlar milli azlıqların dörd qrupunu fərqləndirirlər:

- Müəyyən bir dövlətin ərazisində yaşayan və öz müstəqil dövləti olmayan azlıqlar (Misirdə koptları, Almaniyada huiçləri, Fransada bretonları, Gürcüstanda abxazları və s. onlara aid edirlər);
- Bir neçə dövlətin ərazisində yaşayan və dövləti olmayan azlıqlar (bunlara misal olaraq kürdər, 30-a yaxın ölkədə yaşayan qaraçaları, İspaniya və Fransada baskları və katalonları, Qərbi Afrikada peulları, Latin Amerikasındaki hinduları göstərmək olar);
- Başqa milli dövlətin ərazisində yaşayan, lakin eyni zamanda milli dövləti olan azlıqlar (məsələn, Finlandiyada yaşayan isveçlilər, Əfqanistandakı taciklər, İndoneziyadakı papuaslar və s.);
- Bir neçə dövlətin ərazisində yaşayan və dövləti olan azlıqlar. (bu qrupa dünyanın əksər ölkələrində yaşayan çinliləri, yunanları, yəhudiləri, macarları, rusları, türkləri, erməniləri, azərbaycanlıları və s. aid etmək olar).

Azlıqlar çox vaxt yaşadıqları dövlətlərin içərisində (hüdudları da xilində) müxtariyyət elde etmək, bəzən ölkədən ayrılaraq müstəqil dövlət qurmaq və ya başqa dövlətə birləşmək təhləbləri ilə çıxış edirlər. Bu da beynəlxalq hüquqda əksini tapmayan və geosiyasi anlamda dünyada ən çox münaqişə yaradan hal hesab olunur.

Yerli əhali konsepsiyası

Beynəlxalq hüququn ilk dəfə təsbit olunduğu 1648-ci il Vestfal mütəxviləsindən başlayaraq bu güne qədər dünya geosiyasının həllini gözləyən məsələlərindən biri də "yerli əhali hüquqları" konsepsiyasıdır. Bu hüquq da öz müqəddəratını təyin etmə prinsipini ilə six

bağlıdır və Yer kürsinin müəyyən məkanlarında yaşayan yerli əhalinin gəlmələr qarşısındaki hüquqlarının qorunmasına əsaslanır. Avropana mərkəzləşmiş dövlətlərin yaranması və müstəmləkə hərəkatının, özgə torpaqlarını əle keçirək milli-geosiyasi məkanını genişləndirmənin ümumdünya hərəkatına çevrildiyi vaxtdan planetdə yerli əhali problemi aktuallaşmağa başlayır. Bu problem Amerikanın keşfi və məskunlaşdırılması zamanı avropalularla hindular, Avstraliyanın məskunlaşdırılması zamanı gəlmələrlə aborigenlər, Sibir və digər Avrasiya xalqlarının torpaqlarının ruslar tərəfindən işğalı zamanı yerli xalqlarla işgalçı ruslar arasında qarşıdurmalar və s. tarixi hadisələrlə bağlı olaraq ortaya çıxmışdır.

Yerli xalqlar problemi müasir dövrde BMT tərəfindən dünya birliliyinin nəzər -diqqətində saxlanılır və onların hüquqlarının qorunması tələb olunur. Bu zaman əsas diqqət mümkün etnosid və medəni genosid faktlarının aradan qaldırılmasına, yerli əhalinin heyat tərzini davam etdirmək və adət-ənənələrini yaşatmaq hüququna hörmətlə yanaşılmasına və s. tələblərə emel edilməsinə yönəldilir. Yerli əhalinin müdafiəsi məqsədile "milletlərin öz müqəddəratını təyin etmə hüququnun, avtonom idarəetmə yaratmaq imkanlarının və kompakt ərazi çərçivəsində yaşamaq haqqının" onlara da şamil edilməsi tələb olunur.

Dünyanın siyasi praktikasında "yerli əhali hüquqları" kimi beynəlxalq prinsiplərdən həm dövlətlərarası, həm də dövlətdaxili siyasetdə geniş şəkilde, hətta bəzən süni formada istifadə edirlər. Belə halda müəyyən ərazilərin və yerli əhalinin "öz müqəddəratını təyin etmə" hüququndan əslində tarixən yerli olmayan, sonradan bu ərazilər köçən, lakin saxta tarixi iddialarla çıxış edən bəzi xalqlar, milli azlıqlar çıxış edirlər. Məsələn, Kosovo albanları Serbiyada serblərdən əvvəl yaşadıqlarını iddia edirlər. Xaxud, Transilvaniya rumınları macarlarla mübahisələrdə qədim dak tayfasına istinad edərək bu əraziyə iddialarını əsaslandırmışa çalışırlar. Yəhudilər Qüdsə olan iddialarını qədim İsrail padşahlığının mövcudluğunu ilə əsaslandırırlar.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Ermənilər Türkiyə və Azərbaycanın bəzi ərazilərinin guya qədim Ermənistən bir hissəsi olduğunu və qədim dövrlərdə ermənilərlə məskunlaşdırıldılığını sübut etməyə uğursuz cəhd göstərirler.

Göründüyü kimi, "yerli xalq hesab olunmaq" hüququna iddia etmək bir sıra hallarda siyasi və etnik iddialar çərçivəsində, bu və ya digər problemlərin həllində geosiyasi dəlil kimi istifadə edilir. Yəni əsassız olaraq öz müqəddəratını təyin etmə və ya daha geniş hüquqlar əldə etmək tələbi irəli sürültür. Praktika göstərir ki, ərazi mübahisələrində və ya siyasi iddialar zamanı keçmiş tarixə istinad etmək irqçi-millətçi xarakter daşıyan ekstremist hərəkətlərə rəvac verir. Bu da, bir qayda olaraq, etnik təmizləmələrə getirib çıxarır. Bunu bariz nümunəsi kimi Balkanlarda yaşanan qanlı hadisələri, Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların zorla çıxarılmasını, Azərbaycan ərazilərinin Ermənistən tərəfindən işğalını göstərmək olar.

Diasporlar

Diasporlar bir millətin müxtəlif ölkələrdə yaşayan və doğma yurdı ilə əlaqələrini kəsmeyən qruplardır. Onlar, bir qayda olaraq əhalinin bu və ya digər səbəblər üzündə ölkəsində müraciyyəsi nəticəsində yaranır. Diasporlar transmili geosiyasi fenomen hesab olunur. Adətən, iqtisadi diaspor yoxsulluqdan, siyasi diaspor isə yerli idarəcilik rejimlərinin təqiblərindən doğur. Lakin hər iki diaspor növü beynəlxalq münasibətlərə təsir göstərən amildir və dünyada geniş yayılmışdır.

Diasporlar təmsil etdiyi ölkələrin xarici siyasetinin əlavə ehtiyatı kimi çıxış edir və dünya siyasetində əhəmiyyətli geosiyasi amil hesab olunur. Məsələn, dünyadakı yəhudi, yunan, erməni və ərəb ölkələrindəki Fələstin diasporunun gücü və imkanları onların öz ölkələrininkindən bir neçə dəfə artıqdır. Əlbəttə, dünyadakı bütün milli azlıqları və mühacirləri diaspor və geosiyasi amil kimi qəbul etmək

mümkün deyildir. Diaspora çevrilmək və geosiyasi amil kimi çıxış etmək üçün məqsədönlü şəkildə təşkilatlanmaq və vahid amal ətrafında birləşmək lazımdır. Məsələn, öz ölkəsindən kənarda yaşayan çinlilərin sayı dünyada 50 milyondan çoxdur. Asiya və Okeaniya ölkələrinin iqtisadi həyatında çinlilərin rolü bəzi hallarda yerli əhalidən qat-qat çoxdur. Tailandda ordu, idarəcilik və siyasetə taylılar nəzarət etsə də, ölkə iqtisadiyyatı bütövlükde çinlilərin əlindədir. ASEAN və Cənub-Şərqi Asiya ölkələrində çinlilər iqtisadi inkişafın mühüm amili hesab olunur. Lakin çinlilər dünyada təşkilatlanma cəhətdən ən zəif qruplardan biri hesab olunur və hələ ki, diaspor kimi formallaşmayıb. Onların dünyadakı geosiyası fealiyyəti Cindən əlaqələndirilmir. Deməli, Çin mühacirləri hələ ki, öz qarşısına geosiyası layihələr və məqsədlər qoymur, bu istiqamətdə fealiyyət göstərmir və buna görə də diaspor olaraq geosiyasi amil kimi çıxış etmirlər.

Ərəb ölkələrində fealiyyət göstərən Fələstin diasporu Yaxın Şərqi, Ərebistan yarımadasının, xüsusile İordaniya və Livanın siyasi həyatında mühüm rola malikdir. İsrail-Fələstin münaqişəsi zəminində yaranmış bu diaspor müstəqil Fələstinin yaranmasına nail olmaq kimi geosiyası layihənin reallaşdırılmasına çalışır və buna nail olmaqdadır. Ona görə də bu diaspor geosiyasi amil hesab oluna bilər.

Bəzən diasporun geosiyası aktor və amil hesab edilməsi üçün onun qarşısına qoymuş məqsədin geosiyasi xarakter daşımış kifayət etmir. Bunun üçün həm də real təsirə və güce malik olmaq tələb olunur. Diaspor həm yaşadığı, həm də təmsil etdiyi dövlətlərin daxili həyatına, hakim və müxalif qüvvələrinin yürütdüyü siyasetə təsir etmək imkanına malik olmalıdır. Yalnız bu halda diaspor təkcə ictimai-siyasi və sosial-iqtisadi amil kimi deyil, həm də geosiyasi amil kimi qəbul olunur və onunla hesablaşırlar. Məsələn, dünyadakı yəhudili diasporu və onun İsrail dövləti ilə münasibətləri, erməni diasporu və onun Ermənistandan əlaqələri bu diasporları beynəlxalq

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kategoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

geosiyasi amil kimi qəbul etməye imkan verir.

Azərbaycan diasporu dövlətin yürütdüyü məqsədəyönlü siyaset nəticəsində son illerde dünya miqyasında təşkilatlanma dövrünü yaşıyır. Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq desteyin gücləndirilməsi, habelə dövlətin iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi zərurəti Azərbaycan diasporu qarşısında yeni vezifələr qoymuşdur.

Onu da qeyd etmək lazımdır ki, bu və ya digər diasporun rolü müəyyən dövrdə tarixi sərafdən və zərurətdən asılı olaraq artıb-azala və məqsədləri dəyişə bilər. Məsələn, ABŞ-da yaşayan slovak və çex diasporları I Dünya müharibəsindən sonra Avstriya-Macarıstan-dan ayrılaraq müstəqil Çexoslovakiya dövlətinin qurulmasına nail oludan sonra geosiyası amil kimi gündəmdən çıxmış və sonrakı illərdə ciddi şəkildə nəzərə çarpmamışdır.

Getto

Dünya təcrübəsi göstərir ki, bu və ya digər diasporun üzvləri müəyyən ərazilərdə, məsələn, şəhərlərin ucqar məhəllələrində qrup şəklində yaşayırlar. Bu yerlər də geosiyası ədəbiyyatda getto (ilk dəfə bu termin Venesiya'daki yəhudili məhəllələri ilə bağlı işlədilmiş, sonralar isə ABŞ-da etnik azlıqların, zəncilərin yaşadıqları yerlər də belə adlandırılmağa başlanmışdır) adlandırılır. Gettolar əksər hallarda müəyyən bir etnosun yaşadığı məhəllə olmaqdan əlavə, həm də yoxsulluq və cinayətkarlığın tüwyən etdiyi yer kimi də başa düşülür və geosiyasi anlamda dövlətlərin arzu etmədiyi bir reallıq hesab olunur.

Mühacirlər

Müsasir dövrdə diqqəti çökən, ister dövlətlərarası, isterse də dövlətdaxili münasibətlərə təsir göstərən proseslərdən biri də mühacir axınlarıdır. Mühacir axınları, bir qayda olaraq, kasib ölkələrdən zəngin ölkələrə yönəlir. Hazırda inkişaf etmiş ölkələrdə yaşayan əhalisi

nin 10 %-ni mühacirlər təşkil edir. İsveçrə və Lüksemburqda bu göstərici 30 %-ə, Küveytdə isə 65 %-ə çatıb.¹

Mühacirlərə münasibet dünyanın bütün ölkələrində eyni deyildir. İfrat sağ təməyüllü siyasi partiyalar bəzi ölkələrdə qətiyyətə mühaciretin əleyhine çıxış edirlər. Bu əhval-ruhiyyə iqtisadi böhranlar və çətinliklər zamanı daha da güclənir. Mühacirlərə qarşı dünyada qanunvericiliyin tələbləri getdikcə sərtləşdirilsə də, bu prosesin qarşısını almaq mümkün olmur və mühacirlərin ikinci nəslə artıq həmin ölkələrin tamhüquqlu vətəndaşlarına çevrilirlər.

7.9. Geosiyasətdə məkan təsəvvürü və məkan praktikası

a) Məkan təsəvvürü

Məkan təsəvvürü geosiyasi aktorların ideya-nəzəri və praktiki fəaliyyətdə istinad etdikləri və onların siyasi davranışını müəyyən edən ən vacib elementdir. Məkan təsəvvürü anlayışını elmi dövriyyəyə ilk dəfə fransız filosofu Anri Lefebvre daxil etmişdir. Sonralar bu terminin məzmunu ilə bağlı digər görkəmli fransız alimi İv Lakost geniş tədqiqat aparmış və bu anlayışdan geniş istifadə etmişdir.²

Məkan təsəvvürü çox vaxt aktorların fəaliyyətinin principi kimi çıxış edir, onların dünyagörüşünə çevirilir və geosiyasi davranışlarının əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, məkan təsəvvürü aktorların siyasi, iqtisadi, sosial-mənəvi davranışına, milli iradesinə təsir göstərərək, onunla daim qarşılıqlı əlaqədə olur.

Tədqiqatçılar məkan təsəvvürünü bir neçə tipe ayıırlar. Onlardan bir çoxunu - dövlət aparıcı, regional elita, siyasi partiyalar, fördlər və s. üzərində quraraq siyasetşünaslığın subyektləri ilə bağlayırlar.

Məkan təsəvvürünün ən sadə anlayışı *ərazidir*. Bu anlayış geosiyasi ədəbiyyatda müxtəlif cür təsnif olunur və fərqli təyinatla bağlı izah edilir. Məsələn, nəzarətsiz ərazi, arzu olunan, yaxud olunmayan

¹ Xəltoş B.B., Xəltoş M.B. Gösterilən əsəri, s. 394.

² Yene orada, s. 342.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodolojiyası və metodları)

ərazi, müdafiə edilməli, yaxud boşaldılmalı ərazi, sabit, qeyri-sabit ərazi, hərbi müdaxiləyə məruz qalan və s. ərazi anlayışını nümunə göstərmək olar.

Bəzən hər hansı geosiyasi aktor, o cümlədən dövlət ərazisini genişləndirmək üçün planlar qurur və ya belə arzu ifadə edir. Elə hal-lar da olur ki, aktor öz ərazisinin kiçildilməsini təklif edir və bunu əhalisinin milli tərkibinin "təmizliyinin" təmin edilməsi ehtiyacı ilə əsaslandırır.

Məkan təsəvvürü "*sərhəd*" anlayışı ilə də sıx bağlıdır və onun ətrafında yaradıla bilər. Məsələn, 1870-1918-ci illərdə Almaniya ilə Fransanı ayıran və uzun müddət onlar arasında müharibəyə səbəb olan "Vogezin mavi xətti" anlayışı müəyyən mənada qisas arzusunu ifadə edirdi və buna görə də geosiyasi məkan təsəvvürü anlamında ciddi layihə hesab olunurdu. Bu cür məsələlər sırasına "təbii sərhədlər" anlayışını da aid etmək olar. Məsələn, XIX əsrin birinci rübündə Rusiya imperiyasının Qafqazdakı hərbi komandanlığı Qacarlar səltənəti ilə Rusiya imperiyası sərhədinin (Cənubi və Şimali Azərbaycanın sərhədlərini - Ə.H.) Araz çayı olduğunu iddia edərək Naxçıvan və İrəvan xanlıqlarının da Rusiyaya qatılmasını təklif edirdi.

Məkan təsəvvürleri bir çox hallarda "*paytaxt*" anlayışı ilə də bağlıdır. Paytaxt seçimi təhlükəsizlik, tarixi legitimlik, regionlarla əlaqələr və s. səbəblərlə izah olunsa da, həm də geosiyasi məna kəsb edir. Məsələn, 1848-ci il macar inqilabçıları bayan edirdilər ki, Macarıstanın paytaxtı Pressburq (indiki Bratislava) deyil, mehz Budapeşt şəhəri olmalıdır. 1918-ci ildə Rusiyada paytaxtin Petroqraddan Moskvaya köçürülməsi, 1923-cü ildə Ankaranın Türkiyənin, yaxud 90-ci illərdə Astananın Qazaxıstanın paytaxtı kimi rəsmiyyətdən sonra təsəvvürün və ondan çıxış edərək aktorların gəldiyi qənaətlərə uyğun fəaliyyətin nəticəsi idi.

Məkan təsəvvürü ərazilərin təşkili qaydası və ya "*ərazilərin stat-tusu*" ilə də birbaşa əlaqəlidir. Bu və ya digər geosiyasi aktor dövlət idarəciliyinin daha da mərkəzlədirilməsi və ya əksine, regionlara da-ha çox hakimiyyət səlahiyyətləri və sərbəstlik verilməsi tələbləri ilə çıxış edə bilər. Bəzən hər hansı əhalilər qrupu dini və ya milli əlamətlərinə görə toplu halında, kompakt yaşadığı ərazilərdə muxtar inzibati idarəciliy teləb edir. Bu cür tələblər artıraq və siyasi tələblər səviyyəsinə yüksələrək müstəqillik əldə etmek və yaxud ölkənin tərkibindən çıxməq uğrunda mübarizəyə çevrilidikcə keşkin siyasi qarşılama xarakteri alır. Bəzən ölkənin ayrı-ayrı ərazilərinin, bəzənsə hətta bütün ərazisinin başqa dövlətlə birləşməsini teləb edən siyasi qüvvələrə də rast gelinir. Buna misal kimi Moldovanın Ruminiyaya birləşməsi uğrunda siyasi-ictimai hərəkatı göstərmek olar.

Geosiyasi aktorların məkan təsəvvürləri ilə mövcud reallıqlar, bir qayda olaraq, üst-üstə düşmür. Cənubi məkan təsəvvürü hər bir aktorun özünəməxsus arzu və istəklərinin subyektiv təsiri çərçivəsindən xilas olmaqdə çətinlik çəkir. Bu da gerçəkliliklə onun dərk edilməsi arasında fərq yaradır. Odur ki, hər bir aktorun "dünyaya baxmaq və onu qiymətləndirmək" fəaliyyəti subyektiv mahiyyət daşıyır. Geosiyasi aktorun konkret məkan və mənəvi dəyər daşıyıcısı anlamında ölkəsi ilə bağlı bir, qalan bütün dünya ilə isə, fərqli və subyektiv baxışı olur. Bu zaman hər iki baxış bir-biri ilə sıx əlaqəli olur. Məsələn, "qərb", "azad dünya", "üçüncü dünya", "Türk, yaxud müsəlman dünyası" və s. anlayışlar bir qrup aktor üçün dəqiq sərhədləri müəyyən olmuş əraziləri ehtiva edir və dünyaya ərazi nöqtəyi-nəzərində baxış hesab olunursa, digərləri üçün müsbət, yaxud mənfi monada ferqli mədəni-sivilizasiya daşıyıcısı, hansısa keyfiyyət ölçüsü assosiasiyası yaradır.

Gösterilən bütün məkan təsəvvürləri və anlayışlar qlobal anlamda siyasi alət xarakteri daşımaqla bərabər, həm də ilk növbədə geosiyasetin geniş ictimaiyyətə, xalq kütlələrinə ünvanlanmış praktik ifadəsidir.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlaysı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Məkan təsəvvürlərindən biri de "*coğrafi xəritələr*" hesab olunur. Məhz kartografik siluetinə görə hər bir dövlətin xəritələrdə əks olunmuş ərazisi haqqında insanlarda müəyyən təsəvvürler yaranır. Ona görə də geosiyasi aktorlar həmişə mənafelerinə uyğun xəritələr yaradır, onun üzərində dövlətin, yaxud hansısa digər məkanın rəngini, sərhəd xətlərini məqsədə müvafiq olaraq dəyişirler. Məsələn, dünya ictimaiyyətini çəsdirdirmək, Dağlıq Qarabağın statusu haqqında onlarda səhv təsəvvür yaratmaq üçün ermənilər tez-tez Azərbaycan Respublikasının həmin bölgəsini xəritələrde gah müstəqil dövlət kimini, gah da Ermənistən sərhədləri daxilində əks etdirirlər.

Geosiyasi təsəvvürlər kateqoriyasına "*ərazilərin adını*" da aid edirlər. Ona görə ki, ərazi adları həm də dünyaya baxışı ifadə edir. İnzibati quruluşun yeniləşməsi tez-tez ərazi adlarının da dəyişdirilməsi ilə müşayiət olunur. Ərazi adı bu və ya digər geosiyasi aktorun təsirinə məruz qalaraq dəyişdirilə və ya müəyyən əraziyə hansısa adın verilməsi qadağan oluna bilər. Məsələn, Danimarkanın cənub hissəsi Slesviq (almanca Schleswig) Almaniyanı daha çox xatırlatdıığı üçün bir çox danimarkalıların tələbi ilə dəyişdirilərək Yutland adlandırılmışdır. Yaxud yunanlar Makedoniya dövlətinin adının onlara məxsus olması iddiası ilə, Avropa institutlarından bu ölkənin Makedoniya adı ilə tanımamasını teləb edirlər.

Vacib geosiyasi təsəvvür və fəaliyyət sırasına "*dövlət adları*"nın dəyişdirilməsi də daxildir. Bir qayda olaraq, bu hadisə müəyyən geosiyasi dövrün və ya geosiyasi məkanın deyişdiyini göstərir. Məlumdur ki, bir çox dövlətlər müstəmləkə asılılığından azad olduqdan sonra ölkələrinin adlarını dəyişdirmişlər. Məsələn Afrika qitəsində keçmiş müstəmləkələr olan Yuxarı Volta-Burkina-Faso, Daqomeya-Benin, Rodeziya-Zimbabwe adlandırılmışdır. Seylon adası 1948-ci ilde müstəqillik qazanmış, 1972-ci ilde isə Sri-Lanka adlandırılmışdır. Oxşar hallara dünyadan başqa regionlarında da rast gəlmək mümkündür.

b) Məkan praktikası

Geosiyasi aktorlar bir-birindən təkcə məkan təsəvvürlərinə görə deyil, həm də məkəndaxili münasibətlərin xarakterinə – məkan praktikasına görə fərqlənirlər.

Hər bir geosiyasi aktor (dövlət, xalq, qrup, təşkilat, fərd və s.) tərixən özünün məkan praktikasını işləyib hazırlayır. Bu da məkanda yaşayan əsas əhalı qrupu üzərində idarəciliyik, nəzarət, cəmiyyətin təşkil edən ictimai qrupların düzgün istiqamətləndirilməsi, cəmiyyətin sabitliyinin, milli, dini, sosial həmrəyliyinin möhkəmləndirilməsinin əsas aləti rolunu oynayır. Belə ki, dünyanın bəzi ölkələrində hələ də əhalinin bir hissəsinin (etnik, sosial, dini əlamətlər üzrə seçilən qruplar) cəmiyyətin qalan hissəsindən xüsusi seçilmesi praktikası mövcuddur. Bu da həmin qrupun geosiyasi idarəciliyinin əsas əhalı kütlesinə nisbətən çətinləşməsinə, bəzən qeyri-mümkünlüyüne gətirib çıxarır. Məsələn, postsovət respublikaları ərazilərindəki etnik-separatçı rejimlərin yaratdığı məkan idarəciliyi problemini (Dağlıq Qarabağ, Abxaziya, Dnestrəyani və s.) buna misal göstərmək olar. Yaxud son illər bəzi Qərb dövlətlərində digər ölkələrdən çıxmış keçmiş mühacirlərin və başqa qrup insanların kompakt yaşadığı və sosial-iqtisadi problemlərin daha çox müşahidə olunduğu şəhərtrafi yerlər problemi də geosiyasi məkan praktikasını şərtləndirir. 2006-ci ildə Parisin ətraf rayonlarında, əsasən müsəlmanların məskunlaşduğu ərazilərdə baş vermiş qarşılıq və yanğınların törədilməsi ilə bağlı həyecanlı hadisələr, yaxud İstanbul ətrafindakı "gecəqondularda" məskunlaşan kürdlərin şəhərdaxili iğtişəflər yaratmaq cəhdələri buna bariz nümunədir.

Təkcə milli-dini deyil, sosial siniflər və qruplar da bəzən bir ölkənin ərazisi çərçivəsində bir-birindən kəskin fərqlənirlər. Şəhərlər, kəndlər və məhəllələr bu yerlərdə yaşayan sosial, milli qrupların təsirinə müvafiq olaraq qurulur və onların həyat tərzinə uyğun olur.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafi (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

Lakin son onillikdə qloballaşmanın təsiri altında iri şəhərlərdə artıq eyni qrupdan olan insanların belli məkanlarda kompakt formada məskunlaşması getdikcə çətinləşir və qarşılıqlı fəaliyyəti xeyli məhdudlaşır, yaşayış yerlerinin müəyyən demokratikləşməsi və univerallaşması praktikası baş verir.

Təkrar və məşğələ sualları

1. Geosiyasət elminin əsas anlayışları haqqında nə bilirsiniz?
2. Geosiyasətin əsas tədqiqat obyekti və predmetini təhlil edin.
3. Geosiyasətin əsas kateqoriyalarını sadalayın və onların məzmununu izah edin.
4. Klassik geosiyasətin əsas qanunları hansılardır?
5. Geosiyasətin funksiyalarını necə anlayırsınız və dərk edirsiniz?
6. Geosiyasətin əsas paradigmalarını şərh edin.
7. Geosiyasi tədqiqatlarda hansı metodlardan istifadə edirlər?
8. Əsas geosiyasi aktorları təsnif edin, klassik aktorları sadalayın və onların dünyadakı geosiyasi rolunu şərh edin.
9. Goosiyasi proseslərdə ölkənin siyasi iradəsinin və onun rəhbərinin geostrateji təsəvvürlərinin rolunu izah edin, dövlətin digər geosiyasi ehtiyatlardan istifadəsinin əhəmiyyətini şərh edin.
10. Hansı geosiyasi vəziyyətlərdə ordu və dinin geosiyasi rolu artrı və onlardan necə istifadə edirlər?
11. Siyasi partiyaların geosiyasi aktorlara çevriləməsi dünyada hansı dövrdən başlayır və bu proses nə ilə bağlıdır?
12. Müasir dünya geosiyasətində QHT-lərin və TMK-ların artan rolunu şərh və izah edin.
13. Qloballaşan dünyada KİV-in geosiyasi proseslərə təsirinin artmasını və oynadığı rolu necə izah etmək olar?

14. Müasir dünyada milli-etnik separatizm, millətçilik meyllərinin və onların yaratdığı silahlı birleşmələrin geosiyasi təhlükəsi və ölçüləri haqqında nə deyə bilərsiniz?
15. "Azlıqlar" anlayışımı və onların cəmiyyət həyatındaki rolunu təhlil edin.
16. "Milletlərin öz müqəddaratını təyin etməsi hüququnu" və müasir geosiyasi münasibətlərdə onun tətbiq edilməsinin mümkünliyünü araşdırın.
17. Məkan təsəvvürü və məkan praktikasının geosiyasi fəaliyyət lə bağlılığını izah və şərh edin.

VII FƏSİL. Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

**VII fəsil üzrə istifadə olunmuş ədəbiyyat
və informasiya resursları**

Azərbaycan dilində

Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Dörslik. Bakı, Azərbaycan neşriyyatı, 2005.
Məmmədov C.A. Geosiyasət. Qısa mühazirə kursu. Bakı, Mütərcim, 2005.

Rus dilində

Ашенкампф Н.Н., Погорельская С.В. Современная geopolitika. M., 2005.

Василенко И.А. Геополитика современного мира. M., Гардарики, 2006.

Вандам Е.А. Геополитика и геостратегия. M., 2002.

Гаджиев К.С. Введение в геополитику. M., Логос, 1998.

Гасанов А.М. Современные международные отношения и внешняя политика Азербайджана. Учебник. Bakı, Шарк, 2007.

Гомеров И.Н. Государство и государственная власть: предпосылки, особенности, структура. M., 2002.

Геополитика. Антология. M., Культура, 2006.

Дергачев В.А. Геополитика. Киев: ВИРА-Р, 2000.

Дергачев В.А. Геополитика. M., ЮНИТИ, 2004.

Дугин А. Основы геополитики. Геополитическое будущее России. Мыслить Пространством. M., АРКТОГЕЯ-центр, 2000.

Желтов В.В., Желтов М.В. Геополитика: история и теория. M., 2009.

Желтов В.В., Желтов М.В. Политическая социология. Кемерово, 2006.

- Желтов В.В., Желтов М.В. Глобализация. Кемерово, 2007.
- Карло Ж., Савона М. Геоэкономика. М., 1997.
- Колосов В.А., Мироненко Н.С. Геополитика и политическая география. М., Аспект-Пресс, 2005.
- Кувалдин В.Б. Национальное государство в эпоху глобализации // Свободная мысль – XXI. 2000, № 1.
- Лебедева М.М. Мировая политика. М., 2001.
- Маринченко А.И. Геополитика. М., 2009.
- Международные отношения и борьба идей. М., 1981.
- Международные отношения: теории, конфликты, организации. М., 2004.
- Мельвиль А.Ю. Демократические транзиты. Теоретико-методологические и прикладные аспекты. М., 1999.
- Мельвиль А.Ю. Становление транснациональной политической среды и "волны" демократизации // Современные международные отношения и мировая политика. М., 2004.
- Мехтиев Р.Э. Азербайджан: вызовы глобализации. Баку, 2004.
- Мехтиев Р.Э. Межнациональные отношения на исходе XX столетия. Баку, 1995.
- Мировая политика и международные отношения на пороге третьего тысячелетия. Под ред. М.М. Лебедевой. М., 2002.
- Моравецкий В. Функции международной организации. М., 1976.
- Мухаев Р.Т. Геополитика. М., 2007.
- Нартов Н.А. Геополитика. Учебник. М., ЮНИТИ, 2007.
- Немова Л.А. Глобализация: некоторые аспекты воздействия на экономику Канады // США – Канада: Экономика, политика, культура. М., 2000, №5.
- Нешатаева Т.Н. Международные организации и право. М., 1998.
- Перегудов С.П., Семененко И.С. Корпоративное гражданство как новая форма отношений бизнеса, общества и власти. М., 2006.
- Поздняков Э.А. Геополитика. М., Прогресс-Культура, 1995.

VII FƏSİL. Geosiyaset elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)

- Плещаков К.В. Геополитика в свете глобальных перемен // Международная жизнь. М., 1994.
- Санистебан Л.С. Основы политической науки. М., 1992.
- Тихонравов Ю.В. Геополитика. М., ИНФРА-М, 2000.
- Тойнби А. Дж. Постижение истории. М., Прогресс, 1991.
- Тузиков А.З. Основы геополитики. М., 2004.
- Хореев Б.С. Очерки геоглобалистики и геополитики. М., 1997.
- Хаусхофер К. О геополитике. Работа разных лет. М., Мысль, 2001.
- Шаран П. Сравнительная политология. Ч.1-2, М., 1992.
- Шреплер Х.А. Международные организации. Справочник. М., 1995.
- Шреплер Х.А. Международные экономические организации. Справочник. М., 1997.
- Цыганкова П.А. Международные отношения: теории, конфликты, движения, организации . М., 2007.

İngilis dilində

- Jackson R. Quasi-states, Sovereignty, International Relations and the Third World. N.Y., 1990.
- Wallerstein I. Geopolitics and Geoculture: Essays on the Changing World-system. Cambridge: Cambridge University Press, 1992.
- Spiro P. New Global Communities Nongovernmental organizations in International Decision-Making Institutions Quarterly. Hiver, 1995.

Fransız dilində

- Balencie J. -M., de La Grange A. Mondes rebelles, acteurs < conflits et violences politiques. Paris, 2001, T.1.
- Chretien J. – Paris, Prunier G. Les ethines ont une histoire. Paris, 1999.

- Chautard S. Geopolitique du XX siecle. Paris, 2007.
- Renan E. Quest-ce qu'une nation? Paris, 1997.
- Rosiere S. Geographie politique et Geopolitique: Une grammaire de l'espace politique. Paris, 2007.
- Soulier G. Minorites, Etats et societes // Fenet A., Soulier G. (dir) Les minorites et leurs droits depuis 1789. Paris, 1989.

VIII FƏSİL

DÜNYANIN GEOSİYASI STRUKTURUNUN FORMALAŞMASI: GEOSİYASI DÖVRLƏR VƏ MODELLƏR

8.1. Dünyanın geosiyasi strukturunun formalaşması xüsusiyyətləri və dünya sisteminin təsnifatı

Dünyanın bugünkü geosiyasi strukturu formalaşana qədər bəşəriyyət min illərlə davam edən çətin və keşməkeşli tarix yaşamasıdır. İnsan cəmiyyətləri və birlikleri sosial-siyasi xarakterindən, insanların maddi və mənəvi tələbatından, ehtiyaclarının ödənilməsi zərurətindən asılı olaraq aralarında müxtəlif xarakterli münasibətlər yaradmış, müharibələr etmiş, qanlı döyuşlər yaşamış, iri dövlətlər, imperiyalar qurmuş, sonra da iflasa uğratmışlar. Bütün bunlarla yanaşı, Yer kürəsində yaşayış davam etmiş, insanlar en çətin vəziyyətlərə uyğunlaşmayıçı, müxtəlif çıxış yolları tapmayıçı, irəliyə doğru inkişaf etməyi bacarmış, yeni-yeni yaşayış məskənləri – kəndlər, şəhərlər, ölkələr salmışlar. Əlbəttə, insanlıq uzun müddət tezrid vəziyyətində, bir-biri ilə əlaqəsiz yaşaya bilməzdi. Odur ki, yaşayış məskənləri öz aralarında müxtəlif əlaqələrə girir, ticaret edir, müharibələr aparır, barışır, müəyyən şərtlər kəsir və gelecek münasibətlərlə bağlı zəmanətlər alırlıdalar. Bütün bunlar bu gün beynəlxalq münasibətlər sistemi kimi xarakterizə edilən gerçəklilikin rüşeymləri idi.

Geosiyaset elminin meydana gəlməsi ilə tədqiqatçılar onun əsas obyekt və predmet sahəsini təşkil edən və demək olar ki, o dövr üçün hər gün dəyişən **dünyanın məkan konfiqurasiyasını** (geosiyasi strukturunu) və onun üzərində dövlətlərin reallaşdırıldığı geosi-

yasəti təhlil və müzakire etməyə, müxtəlif mühakimə və nəzəriyyələr irəli sürməyə başladılar. Dünyanın geosiyasi strukturunun, yaxud siyasi nizamının müxtəlif mərhələləri, planetar "həyatı məkanlar" üzərində nəzəretin forma və modelləri və s. məsələlər bəşər cəmiyyətinə məşğul etməyə başlayır.

Bizim eranın birinci minilliyyindən başlamış bu günə qədər davam edən iki min ildən artıq bir dövrdə Yer kürəsinin ərazi və əhali xarakteristikasına nəzər salsaq, bəşəriyyətin geosiyasi strukturundakı dəyişiklikləri və dinamikani açıq müşahidə etmək olar.

Planetin insan məskunlaşan ərazilərinin ölçüləri (bütün şəhər, qəsəbə, kənd və digər yaşayış məskənlərinin əraziləri) onun bütün quru məkanının cəmi iki faizini təşkil edir. Buna baxmayaraq, XXI əsrin başlangıcındən insanlar (dövlətlər, dövlət birlikləri və s.) planetin bütün əhəmiyyətli quru, su, hava və hətta kosmik məkanları üzərində geosiyasi və geostrateji nəzarət forpostlarını yarada bilmışlər.

Yer kürəsi əhalisinin yerləşmə xarakteristikası göstərir ki, təxminən 6 milyard nəfər planet sakininin böyük hissəsi Asiya, Avropa, ABŞ-in şimal və cənub sahillərində məskunlaşmışdır. Yerin quru hissəsinin cəmi 15%-də hər kvadrat km əraziyə 10 nəfərdən artıq sakın düşür. Təxminən Yer kürəsinin 50% quru ərazisində hər kvadrat km-də orta hesabla bir, 25%-də bir nəfərdən az sakın yaşayır, 10%-də isə ümumiyyətə, məskunlaşma mövcud deyildir. Yerin məkan ölçüləri iki min illik dövrdə, demək olar ki, dəyişmədiyi halda, əhalinin sayı 230 milyondan 6 milyarda çatmışdır.¹

Dünyanın geosiyasi strukturunun formalaması və dinamikasına təsirənən əsas cahanşüməl, epoxal hadisələr sırasına:

- xalqların IV- VI əsrlərdəki Avrasiyada böyük köçünü,
- XV-XVII əsrlərin Böyük coğrafi keşflərini,
- Dünya sənaye inqilabı və kapitalist münasibətlərinin inkişafını,
- Dünya ərazilərinin müstəmləkələrə çevrilməsini və məskunlaş-

dirilməsinə,

- Şimali Amerikanın, Sibirin fəthi və məskunlaşdırılmasını və s. planetar prosesləri aid etmək olar.

Yer kürəsinin geosiyasi konfiqurasiyasının dəyişməsinə həllədici təsir göstərən amillərdən biri də ayri-ayrı dövlətlərin əhəmiyyətli məkanlar üzərində nəzəret mexanizmi və vasitələrinin dəyişməsi və yeniləşməsi olmuşdur. XV əsrden başlayaraq insanların iyələndiyi və tətbiqinə başladığı texnika, nəqliyyat, müdafiə və hücum vasitələri, yeni texnologiyalar onların müxtəlif məkanlardakı fəaliyyətinə də müvafiq yeniliklər gətirmişdir. Bu da bəhs olunan geosiyasi dinamikaya təsirsiz ötüşməmişdir.

Dünyanın geosiyasi strukturlaşmasına ilkin təsir göstərən amillərdən biri insanların çaylardan və onun axarlarından geosiyasi məqsədləri üçün istifadə etməsi olmuşdur. Bunun ardınca onların dəniz gəmiçiliyinin sırlarına yiyeñənməsi və dəniz nəqliyyatının imkanlarından bəhərelənməsi planetdə növbəti geosiyasi sıçrayış yaradaraq, insanların daha geniş məkanlara çıxmasını şərtləndirmişdir. Dənizin və su nəqliyyatının geosiyasi strukturlaşmadakı rolunu göstərən əsas dəlillərdən biri qədim dünyanın Mesopotamiya, Misir, Roma və Bizans imperiyaları, Karfagen, Hindistan, Çin kimi, orta əsrlərin Ərəb xilafeti kimi dövlətlərinin su hövzələri və dəniz sahillərində yerləşməsi idi.

Dəniz gəmiçiliyi və dəniz kommunikasiyalarının inkişafı dənizlər vasitəsilə dünyanın yeni məkanlarının mənimşənilməsinə, məkanlararası birləşmə yollarının aşkarlanması və bu yollar vasitəsilə ölkələr arasındakı əlaqələrin qurulması və intensivləşdirilməsinə şərait yaratdı.

Dənizlərə çıxış, digər tərəfdən planetin vahid məkanını (ərazi sistemini) yaradaraq ona nəzarət etmək, xüsusən Avropadan Hindistana, Sərqi Asiyaya və b. məkanlara ticaret yolları keşf etmək, yeni-yeni ticaret partnerləri tapmaq və onlarla əlaqə qurmaq üçün dəniz dövlətlərinə elavə üstünlükər qazandırırdı. Təsadifi deyildir ki,

¹ Bax: Muxaev P.T. Geopolitika. M., 2007, c.23.

Avropa dövlətlərinin Atlantik istiqamətində məkan və ticarət yolu axtarışları məhz türklerin Kiçik Asiya və Suriyanı ələ keçirərək Sərq yollarını Avropanın üzünə tam bağlamasından sonra başlamışdır.

Geosiyasi strukturlaşmaya inqilabi təsir göstərən növbəti cahansümül, epoxal hadisə Böyük coğrafi keşflər olmuşdur. Yeni-yeni ərazi, xalq, dövlət və ticarət yollarının aşkarlanması insanlar arasında ticarət və geosiyasi əlaqələri genişləndirərək dünya miqyasına çıxardı. Atlantik okeanına çıxış Avropanın Aralıq dənizi vasitəsilə reallaşdırıldığı ənənəvi geosiyasi xətləri, ticarət yollarını dəyişdi və bunun nəticəsində İtaliya, Prussiya kimi dövlətlərin üstün mövqeləri İngiltərə və Hollandiya kimi ölkələrə keçdi.

Böyük coğrafi keşflərin ən əsas geosiyasi nəticəsi isə Qərb ölkələrinin yeni-yeni dünya məkanlarını ələ keçirməsi və müstəmləkəsiనə çevirməsi, xalqları və insanları müxtəlif ərazilərə köçürərək məskunlaşdırması, yeni milletlər və dövlətlər formalasdıraraq Avropa müstəmləkə imperiyalarının təsiri altına salması ilə bağlı olmuşdur.

Bunun ardınca XVIII-XIX əsrlərin sənaye inqilabı, kapitalist iştsəsal münasibətlərinin, nəqliyyat-kommunikasiya vasitələrinin geniş inkişafı və bunun əsasında xalq və dövlətlərin okeanlara çıxışının təmin olunması, quru ölkələri arasında dəmir yolları ilə əlaqələrin yaradılması və s. dönyanın müasir geosiyasi strukturunun əsasını qoymuşdur. Məhz nəqliyyat-kommunikasiya inqilabi (xüsusən dəmir yollarının çəkilməsi) nəticəsində XX əsrin əvvəllərindən başlayaraq dünyada böyük kontinental məkanların mönimsoñiləsi ABŞ və Almaniya kimi ölkələrin inkişaf edərək dönyanın əsas imperiya dövlətləri ilə rəqabətə girməsini, Rusyanın böyük ərazilərə nəzarəti artırmasını şərtləndirmiş, planetin geosiyası və geostrateji vəzifələrini, hədəflərini və bütövlükde bəşəriyyətin məkan təsəvvürlərini dəyişmişdir.

Kontinental məkanların məskunlaşdırılması və Yer kürəsinin "qapalı dairəsinin" yaradılması yolunda ən mühüm geostrateji addım Süveyş və Panama kanallarının çəkilməsi, Hind okeanı və Aralıq dəni-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaması: geosiyasi dövrələr və modeller

zinin, Atlantik və Sakit okeanların birləşdirilməsi olmuşdur.

Dünyanın geosiyasi strukturunun formalaması və bəşəriyyətin geosiyasi təsəvvürlərinin dəyişməsinə ciddi təsir göstərən növbəti vasitə avasiya nəqliyyatının yaradılması, insanların keçilməz dağ, meşə, dəniz, okean, bataqlıq və s. təbii sədləri aşaraq Yer kürəsinə səmadan baxmaq imkanlarının yaranması olmuşdur. Bütün bunlar dövrün böyük dövlətlərindən və onlara məxsus geostrateji mərkəzlərdən geosiyasi təhlükəsizlik məsələlərinə yeni yanaşma nümayiş etdirməyi və müvafiq addımlar atmağı tələb etmişdir.

İkinci Dünya müharibəsindən sonra geosiyasi məkanların məskunlaşdırılması və onlar üzərində nəzarətin yeni, daha qabaqcıl texnologiyalarından istifadə olunması, Yer kürəsinin istenilən erazisinə nüvə-raket zərbəsi endirmək imkanının reallaşması, bəşəriyyətin atom-nüvə, strateji, taktiki və ballistik rakət texnologiyasına yiylənməsi və s. texnoloji hadisələr planetdəki mövcud geosiyasi münasibətləri tam dəyişdi. Bu hadisələr o vaxta qədər amerikalıların təsəvvürünə hakim kəsilmiş "keçilməz geostrateji okean təhlükəsizliyi" anlayışını alt-üst etdi və dünya təhlükəsizliyi sistemini bir qədər də mürikkebəldirdi. Dünyanın yeni geostrateji reallıqları planetar səviyyədə fəlakətli nəticələri ola biləcək dövlətlərərəsi və bloklararası geosiyasi qarşıdurmanın yaranmasına rəvac verdi.

1950-ci illərdən başlayaraq iki ideoloji və hərbi blok arasındaki geosiyasi, geostrateji və ideoloji qarşıdurmanın başa çatmasına qədər (1991) bəşəriyyət fəlakət qarşısında dayanaraq, bu mübarizənin mümkün nəticələrini təhlil etmək, araşdırmaq və önlemək yolu ilə geosiyasi təfəkkürünü inkişaf etdirmiş, düşərgə ölkələrini fəlakətlə qarşıdurmadan imtina etməyə çağırmışdır. Əlbəttə, bütün bu ölümsəçan, bəşəri fəlakət vəd edən hərbi-strateji texnologiyaların fonunda və dünya sisteminin yeni tələbləri qarşısında, bir vaxtlar böyük geosiyasi keşflər hesab olunan "Hartlənd", "Rimlənd", "Həyati məkan" və s. kimi nəzəriyyə və konsepsiylər sadəcə gülüş doğurmaga başlayır.

Nehayət, SSRİ-nin dağıılması, dünya sosializm sisteminin ifası ilə planetar bloklararası hərbi-siyasi, ideoloji qarşışdırma dövrü başa çatdı. Bu, dünyanın geosiyasi həyatında və strukturunda, məkanlara nəzarət sistemində və s. məsələlərdə də ciddi dəyişikliklərə səbəb oldu.

Dünya sistemi və planetin geosiyasi strukturu bu gün vahid bir məkana çevrilərkən texniki və texnoloji inkişaf, planetar təhlükələr qarşısında təxminən eyni vəziyyətdədir. Bəşəriyyət bütün geostrateji məkanlara – Kontinental Avropa, Atlantik Amerika, Avrasiya, Səkit Okean və başqalarına eyni statuslu ərazilər kimi yanaşır, onları mərkəz, yaxud əyalət hesab etmir.

Göründüyü kimi, dünyanın geosiyasi strukturunun formallaşması və dinamikası bütün dövrlərdə beynəlxalq proseslərin və məkanlara nəzarət üzrə ölkələrarası münasibətlərin dəyişməsi, onun formaları, vasitələri və mexanizmlərinin dəyişilməsi ilə müşaiyət olunmuşdur. Əgər ilkin dövrdə məkan nəzarəti birbaşa hərbi müdaxilə və ərazi-lərin ucdantutma istilası yolu ilə reallaşdırısa, sonrakı dövrdə geostrateji əhəmiyyətli nöqtələr, xətlər, maddi və mənəvi ehtiyatlar, nəqliyyat-informasiya kommunikasiyaları və s. üzərində təsir vasitələrinən əle keçirmekle təmin edilir. Müstəmləkə imperiyalarının ifası ilə geosiyasi nəzarətin əvvəlki illerdən fərqli olan tamam başqa fəlsəfəsi, metodologiyası və praktikası meydana gəldiyi kimi, müasir inkişafın, qloballaşma və elektron-informasiya texnologiyalarının tələb və şərtləri də geosiyasi nəzarətə eynilər inqilabi təsir göstərmişdir.

Dünyanın geosiyasi strukturunun konfiqurasiyası hər bir dövrdə dövlət və dövlət birliliklərinin, ayrı-ayrı beynəlxalq, regional, yerli təşkilatların və digər geosiyasi aktorların qlobal təsiri nəticəsində dəyişərək bir-birini əvəz etmişdir. Qlobal təsirin xarakterini, forma və istiqamətlərini dövlət və dövlət birliliklərinin malik olduğu strateji potensialın göstəricisi hesab olunan bir çox geosiyasi, coğrafi, tarixi, siyasi, hərbi, iqtisadi, mədəni, humanitar və s. amillər müəyyən

etmişdir.

Dünya sistemi və onun geosiyasi strukturu dövlətlərin və onların yaratdığı blokların strateji potensialı və geostrateji gücünə müvafiq olaraq formalılmış, bu sistemde hər dövletin statusu (planetar, regional və yerli iyerarxiyalı), dünya siyasetindəki yeri, planetin maddi və mənəvi sərvətlərinin bölüşdürülməsindəki rolу yazılmamış qanun və praktika əsasında müəyyənlenmişdir.

Dünya sisteminin təsnifatı

Tədqiqatçılar dünya sisteminin və onun geosiyasi strukturunun müxtəlif yönlü təsnifatını aparırlar.

Sivilizasiya yanaşması: Bu yanaşma insan cəmiyyətlərinin sosiomədəni sistemlərinin təşkili və birliyinin sivilizasiya əsasını və formasını nəzərdə tutur.¹

"Sivilizasiya"ni *coğrafi məkan tərkibində* – yerli, regional və qlobal olmaqla, üç tipə ayıırlar (məsələn, şərq, qərb sivilizasiyası, yaxud quru, dəniz sivilizasiyası və s.).

"Sivilizasiya"ni *iqtisadi quruluş və mədəniyyət fərqi* nə görə de təsnif edirlər. Məsələn, davranış normalarına və adət-ənənəyə görə sivilizasiya fərqi müəyyən edirlər. Yaxud insanların həyatın mənasını nədə görməsini, necə dərk etməsini, əməyə, istirahətə, taleyin qismətinə, ədalət və yaxud ədalətsizliyə münasibətini onun sivilizasiya səviyyəsi ilə bağlayırlar.

Son vaxtlar, xüsusən 1996-ci ildə ABŞ alimi S. Hantingtonun "Sivilizasiyaların toqquşması" və dünya nizamının yenidən qurulması" adlı kitabı nəşr olunandan sonra, dünya sistemində və onun geosiyasi strukturuna "sivilizasiya yanaşması" adlanan xüsusi nəzəri konsepsiya meydana çıxmışdır.²

¹ Sivilizasiya termini və onun mahiyyətini ayrı-ayrı elmlərdə fərqli anlayışlar ehtiva edir. Geosiyasi anlamda "sivilizasiya" anlayışı insanların xüsusi bir tarixi inkişaf dövrü olaraq, "barbarlıq" dövründən sonra da sivil səsliyənə münasibətlərə malik, xüsusi inkişaf mərhəlesi hesab olunur.

² Bax: Самюэль Хантингтон. Столкновение Цивилизаций. М., 2005.

Hantingtonun fikrincə, XIX əsrde bəşəriyyət məkanlara, XX əsrde ideologiya fərqlərinə görə üz-üzə dayanaraq toqquşurdusa, XXI əsrde sivilizasiya fərqi görə toqquşacaqdır. O, müasir dünyanın 6 fərqli sivilizasiya tipini – hind, islam, yapon, pravoslav, çin və qərb (əlavə olaraq Afrika və Latin Amerikası) fərqləndirərək, yeni minillikdə geosiyasi toqquşmaların məhz bu sivilizasiyalar arasında baş verəcəyini iddia edir. Müəllifin fikrincə, insanların sivilizasiya fərqi onların milli fərqlərindən daha möhkəm və dayanıqlı əsslərə söykənir. Onları aradan qaldırmaq milli fərqləri aradan qaldırmaqdan çox-çox çətindir.

İnkişaf yanaşması: Dünya sisteminin və geosiyasi strukturlaşmanın başqa bir təsnifatı ölkələrin 1, 2, 3 və 4-cü dünya adı altında müxtəlif qruplara aid etməkə, onların *inkişaf əlamətlərinə*, əhalinin həyat seviyyesine görə qruplaşdırılması metodologiyasına söykənir.

- 1-ci dünyaya – ABŞ-ı, inkişaf etmiş Avropa ölkələrini, Kanada, Yaponiya və Asyanın digər bir necə dövlətini aid edirlər. Bu təsnifatda ölkələri iqtisadi və texnoloji inkişafına, əhalinin həyat seviyyəsi və adamباسına düşən Ümumi Daxili Məhsulun (ÜDM) və milli gəlirin miqdarına görə qiymətləndirirlər.
- 2-ci dünyaya- keçmişdə sosialist düsərgəsinə aid olan Avropa ölkələrini, Rusiyani, postsovət respublikalarını, Çin, Şimali Koreya, Türkiyə və başqa inkişaf edən ölkələri aid edirlər.
- 3-cü dünyaya – 50-ci illərdən sonra dünya müstəmləkə rejiminin dağılması nəticəsində müstəqillik əldə etmiş Asiya, Afrika və Latin Amerikası ölkələrini və başqalarını aid edirlər. Bu ölkələrin iqtisadi və sosial həyatını bir çox ümumi cəhətlərinə – geridə qalmış iqtisadiyyat, zəif inkişaf etmiş sosial-sınıf quruluş, kəndlilərin əhali nisbətində üstünlük təşkil etməsi, milli sahibkarlığın zəifliyi və s. görə qruplaşdırırlar. Belə ölkələrin dövlət idarəciliyi bir qayda olaraq ənənəvi patriarxal, tayfa-qəbile və s. elementlərini davam etdirir.
- 4-cü dünyaya – Afrika və Asyanın ən kasib ölkələrini – Hai-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaması: geosiyasi dövrlər və modeller

ti, Somali, Həbəştan, Sudan, Banqladeş və s. kiimi dövlətləri aid edirlər. Belə ölkələrin sayı dünyada 80-ci illərdə 47 idi, həzirdə 30-dur. Bu ölkələrin adamباسına düşən ÜDM həcmi 500 ABŞ dollarından aşağıdır.

Global yanaşma: Dünya sisteminin və geosiyasi strukturlaşmanın digər təsnifati "*global yanaşma*" adlanır. 1976-cı ildə məşhur ABŞ siyasetşünası və sosioloqu U. Vallerstain geosiyasi strukturlaşmanın iki formasını – Dünya imperiyası (vahid siyasi dövlət şəklində birləşmiş fərqli aktorlar və coxsayılı ərazilər) və Dünya iqtisadi sistemini (siyasi cəhətdən müstəqil, lakin iqtisadi inteqrasiya ilə bir-birinə bağlanmış sistem) irəli sürmüştür.

Müəllif "Dünya imperiyası"na hərbi və yaxud siyasi hakimiyyət nəticəsində birləşdirilən böyük əraziləri aid edirdi. Məsələn, qədim dünyada Makedoniyalı İsgəndərin, Birinci Daranın, sonrakı dövrlərdə Napoleonun idarəciliyi altında olan xalqların, yaxud SSRİ-nin əhatə etdiyi məkandakı siyasi cəhətdən vahid, lakin digər bütün xarakteristikasına görə fərqli xalqların, mədəniyyətlərin, dinlərin, iqtisadi quruluşlarının bir məkanda birləşməsi.

Dünya iqtisadi sistemine isə müəllif XIV əsrde monqol-tatarların yaratdığı sistemi, yaxud XX əsrde Varşava müqaviləsi ölkələrini, indiki Avropa İttifaqını və s. aid edir.

Mərkəz-əyalət yanaşması: Dünya sisteminin mərkəz-əyalət yanaşmasını da ABŞ siyasetşünası Vallerstain irəli sürmüştür. O dünya sistemini ölkələrlə birlikdə: *nüvə, yarıməyalət və əyalət olmaqla* 3 əsas qrupa böldürüdə:

- Nüvə qrupuna müəllif dünyanın ən böyük və lider ölkələrini – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Skandinaviya ölkələrini və s. aid edirdi. Bu ölkələr kapitalizmə dünyanın digər dövlətlərindən tez daxil olmuş və sənaye inqilabını keçərək dünya kapitalist sisteminin ən yüksək nöqtəsinə çatmışlar. Məhz bu ölkələr yüksək texnologiya məhsullarını yarı-məyalət və əyalət ölkələrinə ixrac edirlər.

- Yarıməyalət ölkələrinə nüvə və əyalət ölkələri arasında dayanan kifayət qədər inkişaf etmiş digər sənaye ölkələrini aid edirdi.
- Əyalət ölkələrinə isə Vallerstain Afrika, Asiya və Latın Amerikasının kapitalist inkişaf yolu seçmiş və zəif inikşf etmiş ölkələrini aid edirdi.

Müəllifin fikrinə, dünya sistemi və onun geosiyasi strukturunu bəhs olunan üç sistemin tərkibində baş verən komiyet və keyfiyyət dəyişkiliyində asılı olaraq deyilir. Əsas ölkələrin inkişaf və yaxud əksinə, zəifləmə neticəsində bir qrupdan digərinə keçməsi dünya sistemi və onun geosiyasi strukturunda bilavasitə əksini tapır. İkinci Dünya müharibəsindən sonra Avropanın İtaliya, İspaniya, Asyanın Yaponiya kimi ölkələrinin "nüvəyə" keçməsinə, yaxud 1960-ci illərdən sonra Cənub-Şərqi Asyanın və Latın Amerikasının bəzi ölkələrinin bu sistemə yaxınlaşmasını və sairəni müəllif nəzəriyyəsinə dəlil kimi göstərir.

Planetin yeni "geosiyasi quruluşu" yanaşması: Bu yanaşma dünya sistemiminin və geosiyasi strukturlaşmanın həm milli, həm sivilizasiya, həm də sosial yanaşmasından fərqli bir yanaşmadır. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, planetin globallaşması və dünyada xüsusi təsir gücü ilə seçilən geosiyasi aktorların sayıının artması bəşəriyyətin geosiyasi təsir mərkəzləri və güclərini daha çox geoiqtisadi və transmilli amillərdən asılı vəziyyətə salmışdır.

Dünyanın yeni geosiyasi məkanı kimi təqdim olunan bu yanaşmaya görə, *postindustrial Şərqi və yüksək inikşaf etmiş Qərbi transmilli şirkətləri* bir ölkə çərçivəsində çıxaraq bütün dünyada özlərinin təsir imkamlarını yaradır. *Bu da* dünyanın geosiyasi strukturlaşmasına tamam "yeni bir yanaşma" tələb edir.

Bu yanaşma əsasında dünya dörd yeni geosiyasi məkana ayrılır: *Bunlar postindustrial Şimal, yüksək industrial Qərb, intensiv inkişaflı Şərq, qeyri-industrial inkişafə malik, xammal bazası hesab olunan Cənubdan* ibarətdir.

Yanaşma müxtəlifliyinə görə dünyanın müasir geosiyasi sistemi-

nin iki əsas təsir dairəsi mövcuddur:

- dünyanın böyük "yeddiilik" adlanan (Rusyanın qoşulması ilə "səkkizlik" hesab olunur) böyük dövlətlərinin başçıları sammitinin strateji qərarları;
- mərkəzləmiş geostrateji regionların parçalanaraq ayrı-ayrı kiçik suveren dövlətlərə çevriləməsi və onların dünyada geosiyasi roluun artması (SSRİ və Yuqoslaviyanın parçalanması, Fələstin dövlətinin yaranması və s.).

8.2. Dünyanın geosiyasi strukturunun dövrləri və xarakterik xüsusiyyətləri

Geosiyasi dövrleşmə və dünyanın geosiyasi strukturunun formaşması prosesi geosiyasət elminin yaranmasından bir neçə əsr əvvəl başlanmışdır.

Dünya ölkələrinin planetdəki geosiyasi məkanlarının müəyyən olunması praktikası ilk dəfə toxminen **beş əsr** bundan əvvəl – 1494-cü ildə Tordesilyasda və 1529-cu ildə Saraqosda İspaniya və Portugaliya arasında "dünyanın bölündürülməsi haqqında" iki dövlətlərə rəsəd mütqavilə ilə başlanmışdır. Bu proses 1991-ci ildə SSRİ-nin buraxılması haqqında Rusiya, Ukrayna və Belarus dövlət rəhbərlerinin imzaladığı Belovejsk sazişinə qədər davam etmişdir.

Göründüyü kimi, ölkələrin dünyanın müasir geosiyasi xəritəsində yerinin müəyyənleşməsi üçün bəşəriyyətə toxminen **beş yüz** ilə qədər vaxt lazımlı olmuşdur.

Dünyanın geosiyasi strukturlaşma dövrü də Avropada baş vermiş dövlətlərərəsə münasibətlə bağlı olmuşdur. Uzun müddət bütün Avropanı təsiri altında saxlamış Qərbi Roma və Bizans (buna Şərqi Roma da deyirdilər) dini imperiyalarının getdikən zəifləməsi və müstəqil hökmranlığa can atan kral hakimiyyətlərinin güclənməsi tezliklə planetin bu hissəsində milli maraqların və milletlərin ilkin toqquşmalarına səbəb oldu.

Avropanın kral hakimiyətləri artıq xristianlıq zəminində qurulmuş Roma papalarının və tam zəifləmiş Bizans hökmədarlarının hakimiyəti altında yaşamaq istəmirdilər. XV-XVII əsrlərdə özünə kifayət qədər güc və ordu toplamış krallar həmin imperiyalara tabesizlik nümayiş etdirərək İspaniya və Portuqaliyanın ardınca müstəmləkə torpaqlarının əle keçirilməsi və öz "milli ərazilərinin" (məkanlarının) genişləndirilməsi işinə rəvac verirlər. Onların bu addimları tezliklə demək olar ki, bütün Avropa xalqlarının qatıldığı çoxillik milletlərə rəsasi müharibələrin başlanmasına səbəb oldu. Bu da Vestfal sülh müqaviləsinin bağlanmasına və Avropada dövlətlərərəsi münasibətlərin müəyyən sisteminin yaradılmasına qədər davam etdi.

Bu müharibələr həm Avropa torpaqları, onun əlverişli geosiyası əraziləri, həm də başqa qitələrin işğalı, yeni-yeni müstəmləkələrin əle keçirilməsi uğrunda aparılırdı.

1917-ci ildə Rusiyada sosialist inqilabının baş verməsi, az sonra SSRİ-nin yaranması və dünyanın sınıf zəmində, mülkiyyət münasibətləri və idarəcilik formalarına görə qarşı-qarşıya duran əks düşərgələrə parçalanması yeni geosiyasi reallığıları ortaya qoydu.

Yaranmış yeni şərait dünya miqyasında əsas geosiyasi aktorların (dövlətlər və dövlət birlilikleri) mübarizə metodlarının təkmilləşməsi-nə istiqamətlənmüş nəzəri və praktiki tədqiqatların aparılmasına ehtiyac yaratdı. Baş verən hadisələrin gedisiində XX əsrin birinci yarısından başlayaraq beynəlxalq münasibətlərdə və dövlətlərərəsi əlaqələrdə tədricən siyasi, coğrafi və geostrateji amillər geniş tətbiq olunmağa başlayır.

Avropada mərkəzləşmiş dövlət quruculuğu ilə üst-üstə düşən və kapitalizmin vüset almasına rəvac verən müstəmləkəcilik hərəkatı tezliklə bütün dünyaya yayıldı və planetin geosiyasi strukturunun formlaşmasına ciddi təkan verdi. Bu proses 1 Dünya müharibəsinin sonuna qədər davam etmiş, 1919-cu ildə Versalda dünyanın yenidən bölməsini tələb edən Almanianın möglubiyətinin rəsmiləşdirilmesi ilə başa çatmışdır.

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formlaşması: geosiyasi dövrlər və modellər

Versalda qalib ölkələr Almaniyani "əvvəlki qayda-qanuna" tabe etdirir və öz "ənənəvi sərhədləri" çərçivəsinə qaytarır, Osmanlı imperiyasını ləğv edir və ona məxsus müstəmləkələri paylaşır, Rusiya imperiyasının varisini çevrilmiş sovet hakimiyəti ilə uzunmüddətli mübarizəyə başlayırlar.

Dünyanın geosiyasi strukturunun formlaşması tarixi

Dünyanın geosiyasi strukturunun formlaşması tarixinin çərçivələri ilə geosiyasi və beynəlxalq münasibətlərin dövrleşmə tarixi üstüste düşür. Qərb tədqiqatçıları bəşəriyyətin geosiyasi strukturunun (dünya sisteminin) formlaşması, yaxud "dünya birliyinin" yaranması və onun üzərində geosiyasi nəzarətin üç dövrünü xüsusi fərqləndirirler.¹

Birinci dövr: Avropada milli dövlətlərin yaranması və dünya müstəmləkəcilik hərəkatının başlanması, Yer kürəsi üzərində imperiya nəzarət sisteminin bərqrər olması (bu geosiyasi dövrələşmənin Vestfal (1648) və Versal (1919) mərhələlərini- 1648-1945-ci illəri əhatə edir);

İkinci dövr: İkiqütbülu planetar gücə əsaslanan dünya sisteminin və geosiyasi nəzarətin (bipolar sistemin) tətbiqi dövrü – geosiyasi dövrələşmənin Podstam (1945-1991) mərhələsini əhatə edərək SSRİ-nin dağılmasına və "yeni dünya nizamı" adlanan geosiyasi dövrə qədər davam etmişdir;

Üçüncü dövr: Güc tarazlığı və qarşılıqlı nəzarətə əsaslanan sistemin yaranması (yeni dünya nizamı adlandırılan dövr). Bu, Belojevk (1991) geosiyasi dövrü ilə üst-üstə düşür.

Tədqiqatçılar hesab edir ki, dünyanın geosiyasi strukturunun formlaşması və onun hər üç modeli bir çox obyektiv qanunauyğunluqlar və təbii amillərlə şərtlənmişdir:

¹ Gilpin R. War and Change in the Word Politics. Cambridge, 1983.

- dövlət ve dövlət birlilikləri geosiyasi maraqlarını təmin etmək məqsədilə beynəlxalq aləmin digər aktorları üzərində hərtərəfli nəzarətə can atmış və bu məqsədlə bütün vasitələrdən (hərbi, siyasi, sosial-iqtisadi və s.) istifadə etmişdir;
- dövlətlər və dövlət birlilikləri, böyük güclər məqsədlərini həyata keçirmək üçün planetar səviyyədə müstəmləkəciliyin, istilanın və digər aktorları təsir altında saxlanmanın xüsusi və müəyyən mənada razılışdırılmış sistemini yaratmış, dünyanın güc tarazlığını saxlamış və müstəmləkə xalqlarının idarə edilməsinin elmi-praktiki sistemini yaradaraq planet üzərində nəzarəti həyata keçirmişlər;
- beynəlxalq geosiyasi strukturun formalaşması, fəaliyyəti və onun üzərində nəzarət modelləri güc mərkəzləri və əsas aktörler arasında razılışdırılmış daxili güc və ehtiyatların bölgüsü sistemine müvafiq həyata keçirilmiş, daxili iqtisadi, siyasi və s. təsir vasitələrinin fəaliyyətinin əsas məqamları, norma və funksiyaları birgə idarə olunmuşdur.

Məsələn, I Napoleonun apardığı müharibələrin qarşısının alınması, Fransanın Vestfal "qayda-qanununa" tabe etdirilməsi və Avropana formalaşmış geosiyasi strukturun, güc tarazlığının və qarşılıqlı nəzarətin qorunub saxlanması ilə bağlı Vyana konqresinin (1814-1815-ci illər) fəaliyyəti yuxarıda qeyd olunanlara əyani sübut ola bilər.

Vestfal dövrü:

Dünyanın geosiyasi strukturunun mərkəzi milli-dövlət modelinin yaranması (1648-1914)

"Papalar" dövrünün bitməsi ilə Avropada tədricən əsasında millət, mərkəzleşmiş milli dövlət və məxsusi ərazi prinsipinin dayandığı ölkələrə münasibətlərin formalaşmasına şərait yarandı. Milli dövlətlərin dünyanın geosiyasi strukturunun əsas aktorlarına çevril-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrələr və modeller

məsi, dövlətlərəsəsi planetar ərazi mübarizələrinin başlanması, kapitalist münasibətlərinin inkişafı və s. hadisələr məhz geosiyasi dövrəleşmənin **Vestfal** sistemi çərçivəsində baş vermişdir. Müasir dünya siyasetinin, beynəlxalq münasibətlərin prinsiplərinin əsası da Avropana 1648-ci il Vestfal sülhü ilə qoyulmuşdur.

Qərbi Avropa "Yeni dövr" hesab olunan XVI-XVII əsrlərdə tədricən 1300-1450-ci illərin tarixi sarsıntılarından – üzləşdiyi iqtisadi, demoqrafik və ekoloji felakətlərin təsirindən xilas olmağa başlayır. Ayrı-ayrı şəhərlər, regionlar öz aralarında geniş əmtəə-pul, ticarət və istehsal münasibətlərinə görək təcrid vəziyyətindən çıxır və gələcək dünya kapitalist münasibətlərinin teməlini qoyur. Qitənin Venediya, Flandriya, Hanza kimi iri şəhərləri əsl ticarət, sənaye, istehsal, əmtəə-pul mübadiləsi mərkəzlerinə əvvilərək ətraf ərazilərə müsbət təsir göstərməye başlamışdı.

Yeni iqtisadi, mədəni və ticarət mərkəzləri statusu alan bu şəhərlər tədricən qite hüdudlarını aşaraq ətraf əraziləri də ticarət, sənətkarlıq və s. əlaqələrə cəlb edirdi. Artıq bu mərkəzləri nə Roma papalarının çürük, müti, orta əsr idarəəilik sistemi, nə də ki, milli-dini buxovlar qane edirdi.

O dövr üçün dünya iqtisadiyyatının lideri hesab olunan İspaniya, Portuqaliya, İngiltərə və Hollandiya öz çıyinləri arxasında Fransa, Almaniya, Polşa, İtaliya şəhərlərinin rəqib nəfəsini tədricən dəha açıq hiss edirdilər.

XVI əsrin əvvəllərindən Avropada tayfa, xalq, knyaz, dini əyalətlər arasında ziddiyyətlər ele bir həddə çatır ki, artıq bunun qarşısını nə Roma papaları, nə də ki, yerli knyazlar ala bilir. Milli suverenlik və milli dövlət ideyasının getdikcə insanların düşüncəsinə hakim kəsilməsi və dünyəvi dövlət ideyasının dini hakimiyət ideyasını üstələməsi bəhs olunan dövrə yeni geosiyasi strukturun formalaşması yolunda **ilkin addım** oldu.

Həmin dövrə xristianlığın parçalanması, protestantlığın, provaslavlığın yeni mərkəzlərinin meydana çıxmazı və Roma papaları ilə

rəqabətə girmələri dünyəvi milli hakimiyət tərəfdarlarının işinə ciddi şəkildə yaradı. Artıq milli şurun formalşmasının təkcə praktiki deyil, həm de ideoloji istinad yeri var idi. Milli dövlət tərəfdarları insanları özünəməxsus dövlət və milli əlamətlərlə yanaşı, həm də dini etiqad fərqi ilə səfərbər etməyə başlayır. Bu, yeni geosiyasi strukturun və milli-dövlətlərarası münasibətlər modelinin yaranması yolunda **ikinci mühüm addım** oldu.

XV-XVIII əsrlərdə Avropada milli-dövlət quruculuğu və yeni geosiyasi strukturun yaranmasına təsir edən **əsas amillərdən biri** də formalşan dövlət idarəciliğin formaları arasındaki fərqli modellər hesab oluna bilər. Eyni imperiya çərçivəsində ayrılmalarına baxmayaraq, milli xarakterləri, adət-ənənələri və tarixi xüsusiyyətlərinə uyğun olaraq Avropa ölkələri "mütəqə monarxiya" (Fransa, Prussiya, Avstriya, İspaniya, Rusiya) və "konstitusiyalı monarxiya" tipli (Böyük Britaniya, Hollandiya və b.) dövlət idarəciliğin rejimləri yaratdır. Hər iki hakimiyət formasının daxili idarəciliyində bəzi fərqlərinə baxmayaraq, xarici əlaqələrdə sərt milli maraq prinzipi yürüdən mərkəzləşmiş milli dövlətlər kimi fəaliyyət göstərməsi yeni geosiyasi strukturun formalşması yolunda **üçüncü addım** hesab oluna bilərdi.

Yeni dövrün geosiyasi strukturunun və dövlətlərarası münasibətlər sisteminin yaranmasına əsas təsir göstərən hadisə isə bu sistemin fəaliyyət prinsiplərini təsbit edən **Vestfal sülhü** və onun yaratdığı beynəlxalq hüquq normaları oldu.

1618-ci ildə başlanan və müxtəlif dini, milli, ərazi, tayfa-sülalə maraqları və s. səbəblərdən demək olar ki, bütün Avropanın cəlb olunduğu otuzillik müharibənin başa çatması və 1648-ci ildə Vestfal müqaviləsinin imzalanması ilə dünya tarixində yeni bir dövr başlandı. Bu dövr tarixi ədəbiyyatda **əsasında milli-dövlət aktorlarının qarşılıqlı maraqlarının dayandığı yeni beynəlxalq münasibətlərin formalşması dövrü** kimi qiymətləndirilir.

Avropada əsasi qoyulan, bir millətə və dilə mənsub əhalinin vahid milli ərazi dövlət qurmaq ideyası, başqa milli dövlətlərin ey-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalşması: geosiyasi dövrlər və modellər

ni hüquqlarına hörmət və onların qarşılıqlı maraqlarının tarazlığının qorunması prinsipləri Vestfaldan başlayaraq bütün dünyaya yayılır.

Vestfal sülhü Avropada yaranan yeni dövlətlər və digər hüquqi subyektlər arasında ilk beynəlxalq hüquq və istinad sistemi formalşdırıldı. Bu sənədə görə:

- hər bir hüquqi subyektin (dövlətin) başqa dövlətlər tərəfindən tanınan məxsusi ərazisi, öz ərazisi çərçivəsində tam suveren hakimiyəti, tehlükəsizliyinin teminatı olan milli ordusunun mövcudluğunu qəbul olunurdu.
- hər bir dövlət daxili və xarici siyasetini müstəqil müəyyənləşdirirdi və digər dövlətlərin də eyni hüququnu tanıydı.
- milli dövlətlər iqtisadi, sosial və mədəni strategiyasını müəyyən etməkde, başqa dövlətlərlə qarşılıqlı əlaqələr, o cümlədən diplomatik institutlar yaratmaqdə sərbəst idi və başqa dövlətlərin də eyni hüquqlarına hörmətlə yanaşmağa, onun daxili işlərinə qarışmamaga borclu idi.

Vestfal sülhünə görə, geosiyasətin əsas kateqoriyalardan hesab olunan **milli dövlət** (hüquqi subyekt) anlayışının mahiyyətini dörd əsas təşkil edirdi. Bunlar: 1. Ərazi; 2. Ərazide kompakt yaşayış əhalisi; 3. Əhalinin suveren idarə edilməsi- legitim və əhali tərəfindən qəbul edilən hakimiyət və 4. Başqa dövlətlər tərəfindən tanınma prinsiplərindən ibarət idi.

Bələliklə, Vestfal müqaviləsinə qoşulan Avropa dövlətləri aralarında qitənin geosiyasi sistemini və onun üzərində nəzarətin milli-dövlət modelini təsbit edərək, Avropada dövlətlərarası münasibətlərin yeni iqtisadi, siyasi, mədəni çərçivəsini yaratdırılar. Bu da öz növbəsində, bəhs olunan dövr üçün beynəlxalq münasibətlər sisteminin və Avropanın geosiyasi strukturunun formalşması və sonrakı inkişafının əsasını yaratdı.

Vestfal sistemi və onun yaratdığı geosiyasi model ilkin mərhələdə, göründüyü kimi, əsasən Avropa dövlətlərinin ortaqları maraqlarının qorunmasını, onlar arasında əlaqələrin tənzimlənməsini, yarana bile-

cək ərazi, milli və digər problemlərin aradan qaldırılmasını təmin edirdi.

Bundan başqa, Vestfal sistemi müvafiq ərazi çərvizində güclətib etmək və milli dövlət institutları üçün suverenlik hüququnu birmənəli şəkildə ali hüquq kimi tanımaqla, o dövrdə qədər Roma papalıq sisteminin Avropada yaratdığı iyerarxiyalı dini, milli, sosial və s. aktorları faktiki olaraq hakimiyyət solahiyətlərindən məhrum etdi və bununla da qitənin geosiyası konfiqurasiyasını dəyişdi. Bu sistem həm də tekçə dövlətdaxili aktorları deyil, "öz ərazilərini genişləndirmək qayğısına qalma" dövründə çoxsaylı milli dövlətləri, özü-nəməxsus yerli, lokal idarəcilik formasına malik olan neçə-neçə kiçik siyasi quruluşları, xalq və etnik cəmiyyətləri istila hədəfinə çevrərək, suveren idarəcilik solahiyətlərindən məhrum etdi.

Müstəmləkəcilik siyaseti vüset aldiqca Vestfal geosiyasi sistemi tədricən Avropa həddini aşaraq bütün dünyaya yayılır və müstəmləkə imperiyaları arasındaki münasibətlərə şamil edilməye başlayır, onların bir-biri ilə toqquşan və kesişən geosiyası maraqlarının tənzimlənməsinə tətbiq edildi. Hətta XIX əsrin sonlarından başlayaraq imperiyalararası geosiyası münasibətlərə elə tarazlaşdırılmışdı ki, yer kürəsində onların iradəsindən kənar, hər hansı bir yerli xalq, aborigen millət və sosial qrupun heç bir hüququ nəzərə alınmır. Vəziyyət o həddə çatmışdı ki, dünyada imperiyalararası "kim tez tutdu, kim tez sahibləndi hüququ" planetar "geosiyasi və beynəlxalq hüququn" əsas normasına çevrilmişdi.

XVII-XIX əsrlərde dövlət quruculuğunun "milli-ərazi" modeli, tədricən müxtəlif forma və xüsusiyyətlərə yer kürəsinin başqa ərazilərində də tətbiq edilməye başlayır. İşgal edilən yeni ərazilərdə monarxlar tekçə maddi ehtiyatların talan edilmesi, məkanların mənimşənilməsi ilə kifayətlenməyərək, yerli əhali arasında öz dilləri, dinlərini, mədəniyyət və adətlərini zorla yayırlar. Bu proses hər qitədə, regionda fərqli formada təzahür edirdi. Birinin əsasında daha çox güclə tətbiq edilən yolu ilə hər hansı dövlətin başqa əraziləri

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaması: geosiyası dövrlər və modeller

zorla işgal etməsi və "mərkəzləşdirməsi" dayanırdısa, digər məkanlarda insanların tarixi inkişaf xüsusiyyətləri, kapitalist münasibətlərin teleblərini, milli şürurun vəziyyəti nəzərə alınaraq, istila yerli milli dövlətlərin müəyyən idarəcilik elementlərini saxlamaq yolu ilə həyata keçirildi. Hətta müəyyən ərazilərdə əhalinin milli-etnik xüsusiyyətlərindən irəli gələn yerli idarəcilik və milli dövlət formalarının bəzi atributları – knyazlıqlar, xanlıqlar, şahılıqlar və s. saxlanılaraq, yarımaslı vəziyyətli istila tətbiq edildi. Lakin Vestfal sülhünün, onun müəyyən etdiyi milli dövlət hüquqlarına söykənən principlərin bu proseslərə təsiri tekzibildilməz idi.

Bəhs olunan dövrde Vestfal müqaviləsi dünyada tədricən beynəlxalq hüquq kimi tətbiq edilir və tekçə Avropa dövlətlərinin aralarındaki münasibətlərin tənzimləməsində deyil, həm də onların təsiri altında olan digər ərazilərin və müstəmləkə ölkələrinin idarə edilməsində istifadə olunurdu. Məsələn, 1713-cü ilde Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya ilə Fransa-İspaniya ittifaqı arasında baş vermiş müharibənin dayandırılması və onlar arasında bağlanmış Utrecht sülhündə rəhbər tutulan, istinad edilən hüquq məhz Vestfal müqaviləsi olmuşdur.

Yaxud Fransa imperatoru Napoleon Bonapartın XIX əsrin əvvələrində Avropada, Rusiyada həyata keçirdiyi işgalçılıq siyasetinin qarşısının alınmasında və ümumavropa sülhünün bağlanmasında əsas istinad sənədi məhz Vestfal müqaviləsi olmuşdur.

Dünyanın Vestfal beynəlxalq sistemi və bu əsasda formalasən geosiyasi strukturu Avropada təxminən 150 il – Böyük Fransa inqilabınadək davam etmişdir.

Bu dövrde Avropa və dünyanın geosiyasi strukturuna ciddi təsir göstərən üç böyük müharibə baş vermişdir. Bunlardan biri 1701-1714-cü illərdə baş vermiş "İspan mülkləri" adlanan ərazilərin bölüşdürülməsi uğrunda müharibə, ikinci 1700-1721-ci illərdəki Şimal müharibəsi, üçüncüüsü isə "Avstriya mülkləri" uğrunda başlanan və bütün Avropanı əhatə etmiş müharibə idi. Bu müharibələrin yekun-

ları Avropanın geosiyasi strukturunda və siyasi sistemində ciddi dəyişikliklər yaradı.

XVII əsrin sonu – XVIII əsrin əvvəllərində böyük və qüdrətli dövlət statuslu İspaniya, Portuqaliya, Hollandiya, İsvəç, Danimarkanın, XVIII əsrin sonlarından isə Polşanın qüdrəti sarsıldı, Fransa və İngiltərənin mövqeləri möhkəmləndi, Avstriya və Prussiya qüvvə topladı. XIX əsrin əvvəllerinə yaxın Rusiya qitədə mühüm geosiyasi amile və dünya dövlətinə əvvələrənən tədricən Osmanlı imperiyasını sixışdırmağa başladı.

Bu dövrün xarakterik cəhətlərindən biri də yeni dövlətlər arasındakı dəniz və okean ətrafi müstəmləkələri, onların su hövzələrini və kommunikasiyalarını, Yer kürəsinin digər qıtələrini - ABŞ, Afrika, Asiya və Uzaq Şərqi ələ keçirilmək uğrunda mübarizənin getdikcə şiddetlənməsi idi.

Bəhs olunan dövrün mühüm geosiyasi tutumlu hadisələrindən biri de XIV əsrdən bütün Avropanı gərginlik və qorxu altında saxlayan Osmanlı imperiyası qoşunlarının ilk dəfə birleşmiş Avropa qüvvələrinə Vyana ətrafında (1682-1683) möglub olaraq geri çəkilməsi və sonrakı illerde daxili böhrana düşər olaraq zeifləməsi olmuşdur. Məhz bu hadisə Avropa dövlətlərinin, İngilterə və Rusyanın sonrakı geosiyası işgalçılıq planlarının istiqamətlərinin dəyişməsinə, Osmanlı imperiyasının geniş ərazilərinə - Balkanlara, Orta Asiya və Qafqaza, Xəzər, Qara və Aralıq dənizləri ətrafına, bölgələrə, nəhayət türk-müsəlman dövlət və xalqlarının məskunlaşdıığı məkanlara, Misirə və Ərəb dünyasına hücum və başqalarının başlanması üçün işaret olmuşdur.

Vyana mərhələsi: geosiyasi strukturun gücləndirilməsi sistemi

XVIII əsrənən başlayaraq Avropada ab-havanı yeni sosial qüvvə - burjuaziya müəyyənləşdirməyə başlayır. Geniş imkanlara malik olan

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrələr və modellər

burjuaziya təbəqəsi getdikcə hakimiyyətə can atırdı. Fabrik və zavodlarda istehsal olunan mallara qoyulan aşağı qiymətlərə görə burjuaziya kral saraylarının, feodal qoşrlarının divarlarını dəlib keçdi, Bastiliyanı yuxdu, həmçinin 10 min katolik monastırını və kilsəsini dağıdı, bütün Fransa üzrə gilyotinlərlə birləşdə yüzlərlə edam kürsüsünü qurdı. Burjuaziyanın pulları dünya hegemonluğununa can atan I Napoleonu hakimiyyətə gətirdi.

Fransanı o dövrün "ocean hegemonluğu" geosiyasi blokunun nüvəsinə çevirmək, Avropada formalaşmış Vestfal qayda-qanununa - "ortaq milli-dövlət maraqları sistemine" əsaslanan geosiyasi struktur xeyrinə yenidən dəyişmək missiyası I Napoleonə qismət olmadı.

İmperatorun İngilterəni blokada vasitəsilə, hərbi, iqtisadi, siyasi və digər yollarla böğməq, Avropa və dünyada dənizlər üzərində geosiyasi və geostrateji üstünlüyü ələ keçirmək cəhdini baş tutmadı. Bu azmiş kimi, beynəlxalq geosiyasi səhnəyə yeni bir ciddi rəqib - Rusiya daxil oldu. Napoleon əleyhinə fəaliyyətində Prussiya və Avstriya Rusiyaya kömək etdi və nəticədə Napoleon meğlubiyyətə uğradı.

1815-ci ildə Avropa dövlətləri və Rusyanın birgə səyi ilə meğlub edilmiş Fransa imperatoru Vyana konqresində Vestfal müqaviləsinə əsasən işğal etdiyi bütün torpaqlardan əl çəkməyə məcbur edildi, milli dövlətlərin (o zaman üçün artıq çoxmillətli imperiyaların) pozulmuş "suveren hüquqları" və "ərazi bütövlüyü" təmin edildi.

Vestfal müqaviləsinin şərtlərini yenidən təsdiq edən və onun prinsiplərinə əsaslanan Vyana sülhü sonradan beynəlxalq geosiyasi münasibətlərin "Vyana sistemi" adı ilə tarixə daxil olmuş və **böyük imperiyaların geosiyası maraq tarazlığının yaradılması dövrü** kimini qiymətləndirilmişdir.

Vyana konqresində dünyadaki geosiyasi reallıqların əsasını təşkil edən *mərkəzləşmiş milli-imperiya dövlətlərinin hüquqları, onların malik olduğu və yaxud təsirləri altına aldığı məkanlar, imperiyalararası münasibətlər və onların prinsipləri, müstəmləkə siyaseti və*

onun əsasları, işgal altında olan xalqlar, dövlətlər və s. aktorlara yanaşma normaları və s. reallıqları təsdiqləndi, siyasi ədəbiyyatda sonrakı dövrdə "Avropa konserti" adlandırılın beynəlxalq münasibətlər sistemi modelinin yaradılmasına cəhd göstərildi.

Vyana sazişi *Avropada nəinki ayrı-ayrı xalqları və dövlətləri zorla başqa bir dövlətin bayrağı altında birləşdirmək*, onların suveren hüquqlarını pozmaq, ərazilərini işgal etmək və zəif millətləri istismar etmək praktikasına son qoymadı, əksinə bu reallıqları bir qədər də "qanuniləşdirərk", dünyyanın mövcud geosiyasi reallıqlarının, qüdrətli imperiya hökmranlığının və onlar arasındakı beynəlxalq güc tərəflığının "pozulmazlığını" bir daha təsdiq etdi.

XIX əsrin sonlarında getdikcə güclənən bəzi Avropa dövlətləri yenidən I Napoléonun yolunu davam etdirmək, yeni-yeni müstəmləkələr və geosiyasi hödəflərə çatmaq üçün hərəkətə keçdilər. Qısa zamanda faktiki olaraq bütün dünya Avropanın müstəmləkəsinə çevrildi və bir neçə Avropa dövləti arasında bölündü. Elə həmin vaxtdan da *Avropa tarixi dünya tarixinə çevrilməyə başladı*.

Tədqiqatçılar hesab edir ki, əslində Vyana sisteminin əsasını da *coğrafi məkan üzərində nəzarətin Vestfal'daki milli-mərkəzi imperiya prinsipi təşkil edirdi*. Dünyanın əsas təsir dairələri o dövrde ən böyük geosiyasi aktorlar – Rusiya, Avstriya-Macaristan, Britaniya, Prussiya (Almaniya) müstəmləkə imperiyaları və XIX əsrin ortalarından formal olaraq respublika hesab olunan Fransa arasında bölünmüdü.

1877-ci ildə türk sultanı da imperator titulunu qəbul edərək, o dövr üçün artıq ciddi şəkildə zəifləmiş Osmanlı imperiyasını yenidən dünyyanın həllədici aktoruna – Yaxın Şərqi və Cənub-Şərqi Avropanın mühüm geosiyası oyuncusuna çevirməyə cəhd göstərirdi.

Vyana sazişi bağlanandan sonra, 1815-ci ildə Rusiya monarxi, katolik Avstriya imperatoru və protestant Prussiya kralı üçtərəfli "*Müqəddəs Xristian İttifaqının*" yaradılması haqqında razılığa gelərək Avropada birgə humanitar və insani fəaliyyət haqqında saziş imza-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

layırlar. Bu əslində XIX əsrin ortalarında Avropada hegemonluq edən Ingiltərə, Fransa və Osmanlıya qarşı mübarizədə Rusyanın əl-qolunu bir qədər de açır və onu Avrasiyanın əsas hakim ölkəsinə çevirir. Rusiya qısa zaman kəsiyində Baltik, Qara və Xəzər dənizləri ətrafında, Mərkəzi Asiya, Balkanlar və Qafqazda yeni-yeni müstəmləkələr əle keçirməyə və Böyük Britaniyanın dünya hegemonluğununa bilavasitə tehlükə töretməyə başlayır. Odur ki, Rusiya və Türkiyə arasında başlanan 1853-1856-cı illər Krim müharibəsində Böyük Britaniya Rusiyaya qarşı demək olar ki, bütün Avropanın koalisyonunu yaradır və onun biabırçı məğlubiyyətini təşkil edir.

Rusyanın qısa müddədə güclənməsinə və Avrasiyanın ən aparıci ölkəsinə çevrilməsinə, sözsüz ki, o dövrə Avropa və dünyada eyni statusu daşıyan ingilislerin münasibəti birmənalı mənfi idi. Onlar müxtəlif diplomatik və qeyri-diplomatik yollarla, hərbi manevr və s. vasitələrlə – "parçala hökm sür", "ingilislərin daimi dostu yoxdur, daimi maraqları var" kimi qeyri-insani siyasetləri ilə dünyani yönəlmək missiyasını heç kiminlə bölməməyə hazırlaşmadıqlarını nümayiş etdirirdilər.

Tədqiqatçılar hesab edir ki, əslində ingilisler rusların geosiyası nöqtəyi-nəzərindən Qara və Baltik dənizlərinə tamamilə nəzarət etməsinə, onları "daxili rus göllərinə" çevirməsinə, Balkanlarda və Aralıq dənizi ətrafında, Qafqaz və Mərkəzi Asiyada meydən sulamasına imkan verə də bilmezdlər. Çünkü bu, Rusiyaya açar rolu oynayan iki geosiyasi region – Atlantik okeanı və Aralıq dənizi üzərində manəsiz çıxış və nəzarət imkanı qazandıra bilərdi. Belə nəzarət isə ona dünyada Ingiltərin mövqeyinə və qüdrətinə bərabər, güclü və qüdrətli imperiya yaratmaq imkanı verirdi.

Rusyanın Krim müharibəsindəki məğlubiyyətindən sonra Vyana sistemi bəzi dəyişikliklərə məruz qaldı. Avropa monarxlarının 1815-ci ildə yaratdıqları Müqəddəs İttifaq dağıldı, Vestfal sisteminin ciddi böhrəni başladı. Avropada Prussiya güclənərək 1870-1871-ci illərdə Fransanı məğlub etdi, Elzas və Lotaringiyani öz tərkibinə qatdı.

Həmin ildə Prussiyanın bazasında birləşmiş Almaniya imperiyası yaradıldı və bu imperiya getdikcə qitənin geosiyasi hadisələrinə daha ciddi müdaxilə etməyə başladı.

Həmin dövrde Avropada olduğu kimi, dünyada da müstəmləkə hərəkatı getdikcə genişlənir. Bu da geosiyasi münasibətləri açıq şəkildə keşkinləşdirməyə başlayır.

Dünya müstəmləkə hərəkatının dövrləri, xarakteristikası, ziddiyatları və Westfal sisteminin böhrəni

Tarixi ədəbiyyatda dünya müstəmləkəçilik hərəkatının tarixi dövrləşməsi və xarakteristikası aşağıdakı kimi təsnif edilir.

- **Birinci dövr** 1494-1600-cü illəri əhatə edir. Bu dövrde hərəkatın əsas xarakteristikası "reqabətsiz müstəmləkəçilik"lə müeyyən olunurdu. Başında İspaniya və Portuqaliyanın dayandığı, bir müddət sonra Hollandiyanın və Böyük Britaniyanın da qoşulduğu həmin dövrün müstəmləkəçilik hərəkatının əsas hədəfi Avropa və Latin Amerikası ölkələri və xalqları idi.

Bu dövrde müstəmləkəçilər əvvəl Avropanın digər ərazilərində, sonra isə elə keçirdikləri başqa qitələrdəki müstəmləkə torpaqlarında "kapitalizm quruculuğu" işinə rəhbərlik edirdilər. Yeni istehsal və sosial-iqtisadi münasibətlər, kapitalist qayda-qanunları məhz bu ölkələrdə yaranır və xaricə ixrac olunurdu. Hər bir müstəmləkə dövleti işgal etdiyi ərazilərə öz həyat tərzini, dilini, sosial-iqtisadi və əmək münasibətlərini zorla qəbul etdirir və yerli əhalini öz ənənəvi yaşayış terzindən imtina etməyə məcbur edirdi.

- **İkinci dövr** 1600-1800-cü illəri əhatə edir. Bu dövrde müstəmləkə işinə bəhs olunan dövlətlərlə yanaşı, Fransa, Danimarka, İsveç və Prussiya da qoşulur. Müstəmləkə zonaları sırasına Karib və Şimali Amerika, Afrika, Hindistan əraziləri və limanları daxil edilir. 1783-cü ildə Versal şəhərində ABŞ (bu ölkə müstəqilliyini 1776-ci

ildə qazanmışdır), Böyük Britaniya, Fransa, İspaniya, Hollandiya arasında bağlanan müqavilə ilə Latin Amerikası və Karib ətrafı ərazilərin müstəmləkəçilik hərəkatının nəticələri və şərtləri müəyyən olunur, bununla da müstəmləkə mübarizəsinin ikinci mərhələsi əsasən başa çatır.

- Müstəmləkə hərəkatının **üçüncü dövründə** (1800-1900) əsasən Cənub-Şərqi və Cənubi Asiyada, Hind-Çinə, Yeni Zelanda və Avstraliyada, Avropa-Asiya dəniz yolu üzərindəki ada və yarımadalarda və s. məkanlarda İngiltərə-Fransa, Amerikada və Karib ətrafında ABŞ və köhnə müstəmləkəçilər, Avrasiyada Rusiya, Osmanlı, Avstriya-Macaristan, Polşa, Prussiya və s. imperiyalar arasında həmin bölgələrdə aqalıq etmək uğrunda mübarizə getmişdir.
- Müstəmləkəçiliyin **dördüncü dövrü** (1900-1945) bir neçə böyük müstəmləkə imperiyalarının (İngiltərə, Fransa, ABŞ, Rusiya, Yaponiya, İtaliya, Osmanlı və s.) öz aralarında və onların dövr üçün dünyadan en güclü iqtisadi və herbi dövleti olan Almaniya ilə ziddiyyətləri üzərində qurulmuşdu.

Müstəmləkə dövlətləri bəzi herbi və geosiyasi amilləri nəzərə alaraq müstəmləkə xalqlarının müqavimətini qırmaq, ərazilərindəki təbii servətləri elə keçirmək və başqa müstəmləkə dövlətləri ilə münasibətləri tənzimləmək məqsədilə işgal etdikləri ərazilərin xalqlarına müeyyən hüquqi status da verir və müstəmləkələrin müvafiq idarəetmə rejimini yaradırlar.

Məsolən, İndoneziyada, Malayziya və Cənubi Ərbistanda sultanlıq, Hind-Çinə protektoratlıq, Hindistanda knyazlıq, Birmada, Nigəriyada yarımmüstəqil dövlət idarəçilik rejimləri yaratmışdır. Bu dövlət qurumlarının rəhbərləri əsasən yerli əhəmiyyətli idarəçilik məsələlərinə nozaret edirdilər. Qalan digər məsələlər, xüsusən müstəmləkələrə məxsus avadanlıq və xammalın qorunması, istismarı və idarə edilməsi, xarici daşmalar və s. kimi geostrateji məsələlər müstəmləkə hakimiyyətini həyata keçirən qurumların əlində saxlanılırdı.

XVI – XIX əsrlərdə dünyada müstəmləkəçilik siyasetinin vüsət aldığı bir zamanda daxili müstəqilliyini qoruyub saxlamış dövlətlər də mövcud idi. Bu da əsasən müstəmləkə imperiyaları arasındaki çəkişmə və ziddiyətlərin nəticəsi idi ki, həmin ölkələri tam işğal etməyə heç kimin müstəqil surətdə gücü yetmirdi. Daha doğrusu, bir neçə müstəmləkə imperiyasının eyni zamanda maraq çərçivəsinə daxil olan belə dövlətlər ağıllı manevrələr vasitəsilə öz nisbi müstəqilliklərini qoruya bilmisdilər. Əslində bu müstəqillik tam formal xarakter daşıyırırdı və yalnız daxili məsələlərdə özünü göstərirdi. Çünkü bu dövlətlərinin də əraziləri, təbii sərvətləri və əhali ehtiyatları onlara zorla qəbul etdirilmiş birtərəfli müqavilə və sazişlər vasitəsilə müstəmləkə dövlətlərinin üzüne açıq idi. Onların əraziləri və burada həyata keçirilən siyaset təsir dairəsinə daxil olduqları müstəmləkə dövlətlərinin idarəciliyində idi.

Bütün bunlar göstərir ki, dünya geosiyasətinin və beynəlxalq münasibətlərin yalnız Vestfal dövründə böyük, güclü və müstəqil Avropana dövlətlərinin bir-biri ilə olan münasibətlərində müəyyən qayda-qanun yaradılmışdı. O ki qaldı bu dövlətlərin xarici aləmle, dünyanın başqa qitələrindəki ölkələrlə münasibətlərinə – bu sahədə tam bir anarxiya hökm sürdürdü və heç bir beynəlxalq qayda, hüquq norması mövcud deyildi.

Müstəmləkə imperiyaları iqtisadi, hərbi gücünə və imkanına müvafiq olaraq geosiyasi maraqlarını temin etmək, kapitalist münasibətlərini inkişaf etdirmək, iri sənaye müəssisələrinin əmək ehtiyatlarına, xammallar və təbii ehtiyatlara günü-gündən artan tələbatını ödəmək məqsədilə Afrikaya, Asiyaya, Latin Amerikasına və başqa ərazilərə yürüşlər edir, əsəret altına aldıqları xalqların torpaqlarını işğal edir, istədikləri idarəcilik rejimini yaradır, yaxud müqavilə və sazişləri bu ölkələrə zorla qəbul etdirildilər.

Beləliklə, imperializmin inkişafı və onun yeni-yeni ərazi, xammal, işçi qüvvəsi, satış bazarı ələ keçirmək və s. tələbələri dünyadan bir neçə müstəmləkə imperiyası arasında bölünməsini şərtləndirmişdi. 1914-cü ildə bütün dünya əraziləri təxminən belə bölünmüdü:

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

İngiltərə: Ərazisinə görə dünyanın ən böyük müstəmləkəçi dövləti Ingiltərə idi. Bu ölkədə mərkezəmiş dövlətin yaradılması və XV əsrde kapitalist münasibətlərinin meydana gəlməsi 1642-1649-cu illerde baş verən burjuazinqılıabından sonra kapitalizmin inkişafı onu dövrün ən güclü və qüdrətli dövlətine çevirmişdi. Dünya dənizlərində tam hökmranlıq əldə edən Ingiltərə ən çox müstəmləkə ələ keçirə bilmişdi. Hindistan, Avstraliya, Kanada, Yeni Zelandiya, İrlandiya və b. müstəmləkələrə sahib olan Ingiltərə özünün 37 milyon əhalisi ilə dünyanın 500 milyondan çox müstəmləkə əhalisi olan 70% ərazisini işğal etmişdi.

Afrikanın ən geniş əraziləri: Şərqdə – Misir, Sudan, Keniya, Uqanda, Somali, Cənubda – Cənubi Afrika İttifaqı əraziləri (CAİ ingilis-bur mühəribəsinin nəticəsinə görə 1910-cu ildə yaradılmış və Ingiltərenin vassal asılılığını qəbul etmişdi), Qerbədə-Nigeriya, Qızıl Sahil əraziləri, Seyera-Leon, Namibiya, Cənubi Asiyada Belucustan, Əfqanistan, Çinin Tibet əraziləri, İndoneziya, Fici və Solomon adaları və s. əhəmiyyətli geosiyasi məkanları da Ingiltərə müstəmləkəçilərinin hökmranlığı altında idi.

Fransa: Avropada Ingiltərədən sonra ən güclü dövlət Fransa idi. XX əsrin əvvəllerində bu ölkənin müstəmləkə ərazilərinə Qabon, Konqo, Madaqaskar, Seneqal, Çad, Əlcəzair, Fransa Polineziyası daxil idi. Afrika ərazilərinin təxminən 30%-i onun əlinde idi. Bundan başqa, fransızlar Hind-Cində ingilislərlə mübarizədə bir çox müstəmləkələr əldə edə bilmisdilər. Okeaniyada Taiti, Yeni Kaledoniya və b. əraziləri də (cəmi 9 mln.km²) Fransa imperiyasının müstəmləkəsi idi.

Almaniya: Milli birliyin və mərkezəmiş milli dövlət maraqlarının formalaşması baxımından Almaniya və İtaliya bir qədər geridə qalsalar da, XIX əsrin sonu – XX əsrin əvvəllerində bu ölkələr də "günəş altında yer" axtarmaq iddialarını açıq-əşkar nümayiş etdirməyə başlamışdır. Bu da onların Ingiltərə və Fransa ilə gələcək toqquşmalarını şərtləndirirdi.

Almaniya müstəmləkə mübarizəsinə bir qədər gec başladığı üçün başqa imperiyaların "nüfuz sahələrinə" tez-tez müdaxilə etmək və deməli, onlarla toqquşmaq məcburiyyətində qalırdı. Lakin nə qədər gec başlasa da, Almaniya qısa zaman ərzində 12 milyon əhalinin yaşadığı 3 mln.km² ərazi ələ keçirərək, Afrikada – cənub müstəmləkələrini, Tanzaniya, Kamerun və Toqonu, Okeaniyada İngiltərə və Hollandiyaya məxsus bütün müstəmləkələri, Yeni Qvineya adalarını, İspaniya-ABŞ müharibəsindən sonra isə Marian, Karolin adalarını ələ keçirmişdi.

Türkiyə: Osmanlı Türkiyəsi XV-XVIII əsrlərde Avrasiyanın ən böyük dövlətinə çevrilmişdi. Vestfal sisteminin formalaşması ərefəsində Bizans provaslav imperiyasının əhatə etdiyi bütün Qara-Aralıq dənizləri ətrafdakı məkanlar, Balkanların böyük hissəsi, Şərqi Avropanın bir hissəsi, Afrikada Misir, Livan, Yaxın və Orta Şərqdə ərəb – müsəlmən xalqlarının yaşadığı torpaqlar, Qafqaz, Orta Asiya-nın bir hissəsi, Şərqi Frakiya və Egey ətrafi ərazilər Türkiye sultanlarının idarəciliyi altında idi. Osmanlı imperiyasının zəifləməyə başladığı XVIII əsrin ortalarında ələ, dünyanın ən əlverişli geosiyası xətəleri – Asiya, Avropa və Afrika keçid məntəqələrinin əsas hissəsi, boğazlar və s. üzərində nəzarət də onun əlində idi. Türkiyə bəhs olunan dövrde Qərbi Avropanın əsas ölkələrinin ciddi başağrısı və problemi hesab olunurdu.

Belçika: Bu ölkə digərləri ilə müqayisədə Avropada malik olduğunu geniş ərazilərə Afrika Konqosunu əlavə etmişdi.

İtaliya: Bu ölkə də bəhs olunan dövrde xeyli zəiflədiyindən Afrikanın Məqrəb əraziləri, Somali və Liviyanın bir parçası, Yunanistan və Kiçik Asiyadan bir çox adaları ilə kifayətlənməli olmuşdu.

ABŞ: XX əsrin əvvəllərindən başlayaraq Avropa və dünya miqyasında gedən proseslərə getdikcə daha tez-tez müdaxilə edən yeni bir güclü dövlət də meydana çıxır. Bu da ABŞ idi. ABŞ sürətlə dünya siyasetinin güclü və nəhəng amilinə çevrilməyə başlayır və tədricən xüsusi maraqlarını ortaya qoyur. Müstəmləkəcilik hərəkatına

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

ABŞ 1789- cı ildə Havay adalarını ələ keçirməklə başlamışdır. Bunnun ardınca İspaniya ilə 1898-ci il müharibəsindən sonra Kubanı, Sakit okeandakı Quam adasını, Karibde Puerto-Rikonu, Panama kanalı ətrafindakı torpaqları, az sonra Mərkəzi Amerikanın, Karib hövzəsinin, Latin Amerikasının böyük hissəsini və nəhayət, 1917-ci ildə Virciniyanı zorla, yaxud pulla İngiltərə, Portugaliya və İspaniyadan alaraq təsiri altına salmışdı.

Yaponiya: Cənub-Şərqi Asiyada ən böyük müstəmləkəni məhz bu dövlət yaratmışdı. Yaponiya bəhs olunan dövrde Rusiya ilə çoxillik mübarizə nəticəsində Kuril adalarını geri almış, 1894-1895-ci illərdə Çinlə müharibənin nəticələrinə uyğun olaraq Tayvanı və bəzi Çin adalarını, ruslarla 1904-1905-ci il müharibəsinin nəticəsinə görə Saxalinin cənubunu, Port-Artur və Kvantun ərazilərini (bunlar əslində Çinin ərazisi idi), 1910-cu ildə isə bütün Koreyanı müstəmləkəsinə çevirmişdi.

Rusiya: Ərazisinə görə dünyada ikinci böyük imperiya Rusiya idi. Yer küresinin quru ərazisinin altıda bir hissəsi bu imperiyanın tərkibində olsa da, əhalisi yer kürosi əhalisinin cəmi 8%-ni təşkil edirdi. Rusiya imperiyasının tərkibine Avropa Rusiyası, Polşa çarlığı, Finlandiya knyazlığı, Sibir daxil idi.

Bundan başqa, Rusiya Çinin möglubiyyətindən sonra Şimali Mancuriyanı, Mongolustanı, Tuvanı ələ keçirmiş, ingilislerle mübarizədə Şimali və Mərkəzi Asiya torpaqlarını (1907-ci il ingilis-rus sazişinə görə), İran və Türkiyə ilə mübarizədə Qara dəniz ətrafindakı bəzi limanları, Cənubi Qafqazı, o cumlədən Şimali Azərbaycanı (1813-cü il Gülüstan, 1828-ci il Türkmençay və 1829-cu il Ədirnə müqavilələri əsasında), Kareliya və Baltikyanı ərazilərin bir hissəsini ələ keçirmişdi.

XX əsrin başlangıcında bəşəriyyəti təhdid edən əsas geosiyasi qarşıdurma və ziddiyət ocağı yene de Avropada meydana gelmişdi. Vestfal strukturunun imperiyalararası güc tarazlığına söykənən və uzun müddət dünya sisteminin sabit inkişafını təmin edən qaydaları

Avropanın bir-birine qarşı ciddi mübarizəyə köklənmiş alman-fransız qarşışdırması fonda getdikcə gücsüzlüyünü göstərirdi. Artıq bütün Avropa ölkələri və dönyanın müstəmləkə əraziləri, maddi və insan ehtiyatları bir-birinə qarşı dayanan iri Avropa dövlətlərinin əlinde cəmləşdiyi üçün müəyyən mənada bütün dünya müharibəyə həzırlaşırırdı. Belə şəraitdə öz hərbi-iqtisadi gücünü günü-gündən artırıraq "gözünü qan örtmüs" Almaniyannın təhdidləri qarşısında o vaxta qədər bütün dünyani idarə edən və dolandıran "ingilis barmağı" da artıq aciz idi və ingilislər imperialist Almaniyasına qarşı heç bir ciddi tesirli tədbirlər görə bilmirdilər.

Göründüyü kimi, XX əsr beynəlxalq geosiyasi münasibətlərin qloballaşması, xalqlar və dövlətlər arasındaki əlaqələrin, qarşılıqlı əsiliğin artırması ilə də xarakterizə olunur. Böyük dövlətlər artıq öz geosiyası maraqlarını təmin edərkən mütləq qonşu və etraf dövlətlərin mövqeyini nəzərə almaqla, dönyanın istenilən bölgəsində, o cümlədən öz müstəmləkələri hesab olunan ərazilərdəki fealiyyətlərini razılaşdırmağa məcbur idilər.

Dünya müstəmləkəcilik hərəkatının güclənməsi Avropada imperiyalararası güc tarazlığı modelini ciddi sınaq qarşısında qoymuşdu. Dünyanın geosiyası aləmi XIX əsrin sonlarında o zamana qədərki dövrə müqayisədə özünün daha geniş miqyasda gərgin müstəmləkə mübarizəsi mərhələsinə qədəm qoyur. Müstəmləkələr uğrunda mübarizə Avropanın aparıcı dövlətləri olan Böyük Britaniya, Fransa, Almaniya, İtaliya arasındakı ziddiyyyətləri son həddə çatdırır. Bu mübarizə dolayısı ilə digər böyük dünya dövlətlərini – ABŞ, Rusiya, Yaponiya, Avstriya-Macaristan, Osmanlı imperiyası və başqalarını da ehətə etmişdi.

Dövrün geosiyasi münasibətlər sistemi ciddi şəkildə mürəkkəbləşmiş, dövlətlər arasında siyasi, iqtisadi, dini və mədəni əlaqələr qarşışdırma həddinə çatmışdı. Dünya siyasetini müəyyən edən böyük dövlətlərin etno-demografik tərkibi müstəmləkə xalqlarının hesabına mürekkeb olmuş, əhalisinin milli, dini və sosial quruluşu tamam də-

yışmışdı.

Statistik məlumatlara görə, 1900-cü ildə dünyə əhalisinin sayı artraraq 1 milyard 630 milyon nəfərə çatmışdı. Əgər bütün dünyə əhalisinin sayı I – XV əsrlərdə (on beş əsr ərzində) cəmi 2,5 dəfə artmışsa, XVII-XIX əsrlərdə (üç əsr ərzində) bu artım 9,6 dəfə olmuşdu.

1900-cü ildə dünyada yaşayan əhalinin 290 milyonu (Rusiyasız) Avropada, 948 milyonu Asiyada, 180 milyonu Afrikada, 145 milyonu Şimali və Cənubi Amerikada, 6,8 milyonu isə Avstraliya-Okeaniyada yaşayırırdı. Ölkələr üzrə əhali aşağıdakı kimi bölündürdü: Çin – 475 milyon, Cənubi Asiya ölkələri – 290 milyon, Rusiya – 130 milyon, ABŞ – 76 milyon, Yaponiya – 45 milyon, Almaniya – 43 milyon, Fransa – 41 milyon, İndoneziya – 38 milyon, İngiltərə – 37 milyon əhaliyə malik idi.

Kapitalizmin inkişafı və onun yüksək mərhəlesi olan imperializmə kecidlə əlaqədar dövlətlər arasında məkan uğrunda mübarizə bir qədər də kəskinləşərək açıq xarakter almış, hərbi güc tətbiq etmə, işgal, qeyri-iqtisadi məcburetmə, müstəmləkələrin ələ keçirilməsi, qorunması və yerli əhalinin sixıdırlması imperiyaların dünya siyasetinin əsas səciyyəvi xüsusiyyətinə və kültəvi hala çevrilmişdi.

İmperiyalların sərhədləri tədricən Avropanı aşaraq başqa qitələrə keçir, ələ keçirilmiş müstəmləkələrin hesabına genişlənir, işgal olunmuş ərazilər və orada yaşayan əhali zorla "yeni sivilizasiyaların" əhatə dairəsinə cəlb edilirdi. "Geride qalmış xalqların" heyat tərzi, məişəti, sosial-iqtisadi quruluşu kapitalist sistemine müvafiq olaraq zorla dəyişdirilir və məcburi qaydada "mədəni xalqların və dövlətlərin" sisteminə uyğunlaşdırılırırdı.

XX əsrin əvvəllərində dönyanın sənaye, iqtisadi, mədəni, elmi-texniki inkişafının əsas mərkəzləri və hərəkətverici qüvvələri İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya, Yaponiya və ABŞ kimi böyük dövlətlər idi. Məhz ələ bu dövrdə dünyada dövlətlərərəsə təbəqələşmə – varlı və yoxsul dövlətlərə ayrılmış prosesi sürətlənir. Ən

güclü dövlətlər artıq dünyanın geniş ərazilərini işgal edərək özünün müstəmləkəsinə çevirmiş, yer kürəsinin təbii sərvətlərinə və əmək ehtiyatlarına sahib çıxmışdır.

Əslində dövlətlərin iqtisadi gücü və milli gəliri də bilavasitə məlik olduğu ərazilərlə bağlı idi. Odur ki, istənilən dövlətin yeni ərazi iddiası dərhal başqa dövlətlə münaqişəyə səbəb olurdu və müvafiq olaraq hərbi toqquşma təhlükəsi yaradırdı.

XX əsrin əvvəllərində dövlətlərin iqtisadi gücü ilk növbədə, nə qədər qızıl, gümüş, kömür, metal və neft əldə etmələri ilə ölçülürdü. Bu baxımdan, təbii ehtiyatlarla zəngin ərazilərə sahiblik uğrunda dövlətlerarası mübarizə getdikcə keşkinləşirdi. XIX əsrin sonunda dövlətlerarası mübarizə ABŞ arasında Karib hövzəsi (1898) ilə belə toqquşmalar İspaniya-ABŞ arasında Cənubi Afrikanın qızıl yataqları uğrunda baş vermişdir.

Artıq imperiya iddiaları və yeni-yeni müstəmləkələr ələ keçirmək istəyi elə bir həddə çatmışdı ki, *Vestfal müqaviləsi* və onun yaratdığı *beynəlxalq münasibətlər sistemi* dövlətlerarası münasibətləri tənzimləmək gücündə deyildi. İmparrializmin iqtisadi maraqları bütün sədləri aşaraq siyasi və diplomatik amilləri kölgədə qoymuşdu.

Bu dövrde:

- Ingiltərə və Rusiya arasında Orta Asiya, Qafqaz, İran körfəzi, Balkanlar, Uzaq Şərq və Qara dəniz hövzəsi,
- Almaniya, Fransa və Ingiltərə arasında Baltık dənizi ətrafi, Şərqi və Mərkəzi Avropa, Aralıq dənizi,
- ABŞ, Rusiya və Ingiltərə arasında Uzaq Şərq, Sakit okean və Asiya,
- ABŞ-İspaniya arasında Karib hövzəsi, Filippin,
- Rusiya və Yaponiya arasında Uzaq Şərq, digər ərazilər və s. maraq dairələri uğrunda ciddi mübarizə gedirdi.

Bu dövlətlərin hər biri digər dövlətlərlə gizli danışçılar aparır və gizli müqavilələr bağlayır, rəqiblərini zoiflətmək və sıxışdırmaq üçün manevrlər edirdilər.

XIX əsrin sonları – XX əsrin əvvəllərində Avropanın aparıcı dövlətləri hərbi bloklar yaratmağa və artıq açıq-əşkar bir-birinə qarşı müharibəyə hazırlaşmağa başlayırlar. Ortaq maraqlara söykənerək Rusiya, Fransa və Ingiltərə bir tərəfdə, Almaniya, Avstriya-Macarıstan və İtaliya digər tərəfdə hərbi və iqtisadi güclərini birləşdirməyə can atırdılar.

ABŞ və Yaponiya da yaranmış bloklarla Asiya, Sakit okean hövzəsi və Uzaq Şərq məsələləri ilə bağlı maraqları çərcivesində bu və ya digər danışqlara müdaxilə edirdi. Avropada, Asiyada və Sakit okean hövzəsində zəifləyən dövlətlərin müstəmləkələrini məhz bu dövlətlər tədricən öz təsir dairələrinə qatırlar. Məsələn, o dövrdə zəifləyən və öz müstəmləkələrini idarə edə bilməyen İspaniyanın nəzarətində olan Filippini, Karib hövzəsini, Kaqayan, Zulu və Sibutunu ABŞ; Karolin, Marian və Palau adalarını Almaniya ələ keçirir. 1905-ci ildə Rusiyani Sakit okean və Uzaq Şərqdə məğlub edən Yaponiya Koreyanı onun təsir dairəsində çıxarıır, Port-Arturu, Lyaodun yarımadasını, Cənubi Saxalini əline keçirir.

XIX əsrin sonunda Cənubi Afrikada zəngin qızıl və almaz ehtiyatlarına nəzarət uğrunda o zaman bu ölkəyə rehbərlik edən Buf hökuməti ilə Ingiltərə arasında müharibə başlayır. 250 minlik ingilis ordusu 1902-cu ildə burları məğlub edir və Cənubi Afrikani öz təsir dairəsinə daxil edir. Bir müddət sonra Almaniya, Fransa və Rusiyanın təzyiqlərinə tab getirməyən Ingiltərə ABŞ-ı da bu işə qatmağa məcbur olur və göstərdiyi köməyə görə Panama kanalının tikintisi və kanal çəkiləndən sonra ona nəzarət hüququnu ABŞ-a verir (1903-cü ildə bu kanalın inşası başlanır və 1914-cü ildə başa çatır.)

1898-ci ildə başlamış Çin üsyəninin yatırılması o dövrün aparıcı dövlətləri olan ABŞ, Rusiya, Ingiltərə, Fransa, Almaniya və Yaponiya arasında diplomatik qarşışdurma səbəb olur. Çünkü Çinə bu dövlətlərin hər birinin marağı var idi. Bu ölkə əhalisinin sayına, ucuç işçi qüvvəsinə və əlverişli ticarət bazarına görə inkişaf etmiş kapitalist ölkələri üçün çox əhəmiyyətli idi. Bütün ölkələr Çin əhalisinə

cəzalandırmaq, yerində oturtmaq, xaricilərin marağını müdafiə etmək məsələsində yekdil idilər. Amma bu işi kimin görəcəyi, hansı ölkənin hərbi qüvvələrinin Çinə göndərilecəyi məsələsində geosiyasi maraqlar toqquşurdu. Geosiyasi, coğrafi və ərazi yaxınlığı baxımdan Çin üsyanının yatırılmasında istifadə oluna biləcek ən əlvərişli dövlət Rusiya və Yaponiya ola bilərdi. Lakin nə Rusyanın (onun müttəfiqi Almaniya idi), nə də Yaponianın (onu əsasən Ingiltərə destəkləyirdi) bu işi həyata keçirməsi digər dövlətlər tərefindən qəbul edildi. Çünkü bu bölgədə onların möhkəmlənmək və təsir dairəsini artırmaq töhlükəsi var idi. Odur ki, 1899-cu ildə ABŞ aparıcı Avropa dövlətlərinə nota göndərərək, Çinin bütün dövlətlər üçün "açıq elan edilməsi"ni ve bu ölkədə qayda-qanun yaratmağa hamının qoşulmasını tələb etdi. Bunun nəticəsində alman feldmarşalı Valderzenin rəhbərliyi ilə Çinə beynəlxalq hərbi korpus göndərilir ki, onun tərkibində də bütün böyük dövlətlərin hərbçiləri iştirak edirdilər.

Çinde və digər ölkələrdə bas vermiş bu tipli hadisələr nəticəsində XX əsrin əvvəllərində dövlətlər arasında getdikcə kəskinləşən geosiyasi maraqlar mübarizəsi elə həddə çatdı ki, artıq yeni bir kollektiv qarşıdurmanın, bloklararası müharibənin başlanması qəçiləməz idi.

Birinci Dünya müharibəsinin başlanması beynəlxalq münasibətlərin 1815-ci ildə Vyana sazişi ilə bəzi dəyişikliklərə məruz qalsa da, 260 ildən artıq mövcud olmuş Vestfal sisteminə son qoydu.

Versal dövrü: Avropa və dönyanın yeni geosiyasi reallıqları və ziddiyətləri (1919-1939)

Göründüyü kimi, Birinci Dünya müharibəsi ərefəsində Avropada dövlətərəsə münasibətlər həddən artıq gərginləşmişdi. Türkiyə və Yunanistan arasında başlanan müharibə, Türkiyənin əyalətlərində Avropa dövlətləri tərefindən qızışdırılan milli-separatçı üşyanlar, Türkiyə ilə İtaliya və Balkan dövlətləri (Bolqarstan, Serbiya, Çer-

VIII FƏSİL. Dünyanın geosiyası strukturunun formalaşması: geosiyası dövrlər və modeller

nogoriya və Ruminiya) arasında 1912-1913-cü illərdə baş vermiş hərbi eməliyyatlar və on başlıcası, bütün bu proseslərdə əsas Avropa dövlətlərinin nümayiş etdirdikləri antitürk və qızışdırıcı mövqə dünya müharibəsini qaćılmazdı.

Birinci Dünya müharibəsinin əsas hərəketverici qüvvəsini "Vestfal sülhünün bağlanmasından XX əsrin əvvəllerine qədərki dövrdə "milli haqlarının" digər Avropa nəhəngləri tərefində tapdanmasını və müstəmlekə bölgüsündə ədalətsiz olaraq az pay almasını" iddia edən Almaniya təşkil edirdi. Onun əsas müttəfiqləri Avstriya-Macaristan, Balkan müharibələrindən narazı qalan və demək olar ki, dağılmaqdə olan Türkiyə və Balkan müharibəsində bəzi ərazilərini itirən Bolqaristan idi.

Almaniyanın əsas müttəfiqi İtaliya müharibənin əvvəlində bitərəf mövqə tutsa da, 1915-ci ildən Ingiltərə, Fransa və Rusyanın daxil olduğu Antanta tərefindən müharibəye qoşuldu.

Birinci Dünya müharibəsi başlayan kimi, Yaponiya Almaniyanın Uzaq Şərqi müstəmlekələrini elə keçirmək üçün Almaniya və Avstriya-Macaristan blokuna qarşı müharibəyə qoşulur. Avropada iki blok arasında başlanan qarşışdırma tezliklə dünya müharibəsinə çevirilir. Bu və ya digər tərəfə fərqli münasibəti ilə seçilən ABŞ, Belçika, Kanada, Misir, Portuqaliya, Ruminiya, Yunanistan və Çin də bu müharibəyə cəlb edilirlər.

Birinci Dünya müharibəsinə planetin 1,5 milyard nəfər əhaliyə malik 36 dövləti cəlb edilmişdi. 70 milyon əsgər və zabitin iştirak etdiyi bu müharibə bəşəriyyətə böyük insan itkisi hesabına başa gəldi. Mühəribədə 10 milyon nəfər öldürülmüş və 20 milyon insan yaralanmış və ya şikət olmuşdu. Müharibə o dövredə qədər bəşəriyyətin gördüyü ən qanlı və dəhşətli faciə idi.

1917-ci ildə Rusiyada dönyanı lərzəyə salan burjua-demokratik (fevral), sonra isə proletar çevrilişi (oktyabr) baş verdi. Nəticədə Rusiya imperiyası dağıldı və yer kürəsi ideoloji-sinfi münasibətlər zəminində iki qarşıdurmuş düşərgəyə parçalandı.

Rusyanın inqilabi yolla müharibədən çıxmazı, onun müttəfiqləri olan Fransa ve İngiltərəni çətin vəziyyətə saldı. Məhz onların təhrifikasi ilə 1917-ci ildə o vaxta qədər qeyri-rəsmi şəkildə Antantaya maliyyə dəstəyi verən ABŞ Almaniyaya müharibə elan edir və müharibəyə qoşulur.

Bələliklə, Birinci Dünya müharibəsinin taleyi həll olunur, 270 il Avropada və dünyada mövcud olmuş beynəlxalq münasibətlərin Vestfal-Vyana sistemindən son qoyulur.

Üçər İtifaqının Birinci Dünya müharibəsindəki möglubiyətdən sonra **dünyanın geosiyasi strukturunun və dünya sisteminin yeni konfiqurasiyası yarandı**. Bu dövrde qüvvələrin geosiyası yerləşməsi əsaslı şəkildə deyildi. Müharibəyə qədər nəhəng siyasi mərkəzlər hesab olunan Almaniya, Avstriya-Macaristan, Rusiya, Osmanskı imperiyaları dağıldı və onların idarəciliyi altında olan xalqlar və millətlər, ayrı-ayrı ərazilər yeni status aldı.

Birinci Dünya müharibəsinin iqtisadi, hərbi, maliyyə və digər nəticələrinə toxunmadan, onun dünya geosiyasəti və beynəlxalq münasibətlər baxımından əsas yekunlarına diqqət yetirmək lazımdır. Çünkü 1918-ci ildən 1939-cu ildə ikinci Dünya müharibəsinin başlanmasına qədər olan dövrde əsas geosiyasi proseslər və dünya siyaseti həmin yekunlar əsasında cərəyan etmişdir.

1. Birinci Dünya müharibəsinin mühüm yekunlarından biri 1917-ci ildən etibarən dünyada milli-dövlət qarşısızlaşmasının və mübarizəsinin ideoloji-sinfi qarşısızlaşma ilə əvəz olunması və bəşəriyyətin antikonformist ziddiyyətlər zəminində iki düşərgəyə parçalanması hesab olunmalıdır. Bu müharibənin felakətləri və doğurduğu narahatlıq o dövrde təkcə Rusiyada deyil, bütün Avropada və müstəmləkələrdə sinfi zəmində inqilabi şərait yaratmışdır.

1917-ci ilin oktyabr ayında Rusiyada baş verən əvvəlşəhər və sosialist inqilabının qələbəsi müharibə getdiyindən digər dövlətlərin diqqətini o qədər də cəlb etmədi. Odur ki, 1918-ci ilin mart ayında Sovet Rusiyası ilə Almaniya, Avstriya-Macaristan, Türkiyə və Bolqarıstan arasında bağlanan Brest sülhü də müəyyən qədər diqqətdən kə-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

narda qaldı. Bu sülh Rusiya üçün nə qədər əlverişsiz olsa da, onun bir sovet dövləti kimi bir neçə ölkə tərəfindən tanınması və müharibədən çıxaraq, proletariat diktaturası qurmaq üçün əlverişli vaxt qazanması baxımından çox mühüm əhəmiyyət kəsb edirdi.

Müharibədən çıxan Avropa və dünya dövlətləri yeni yaranmış və "kapitalizmi özünü əsas düşməni", özünü isə "kapitalizmin qəbirqazanı" hesab edən sovet hakimiyətinin gelecek geosiyası təhlükələri haqqında həyecanlı şəxslər qəbul etdilər. Artıq hamiya məlum idi ki, müharibənin ən mənfi nəticəsi məhz Rusiyada bolşevik inqilabının qələbəsi olmuşdur.

Almanların müharibədə əvvəl bəyən etdikləri "Almaniyadan rəhbər olacaq geniş və qüdrətli Mərkəzi Avropa, bütün dünya müstəmləkələrinə nəzarət edəcək güclü almanın dövləti" geosiyası layihəsi artıq nə Avropada, ne də dünyada heç bir strateji təhlükə yaradırdı. İndi hamiya məlum idi ki, bundan sonra bəşəriyyətin birləşməsi qaydaları və beynəlxalq münasibətlərin əsas meylləri bir-birinə eks olan iki sistem – kapitalizm və sosializm arasındaki geostrateji mübarizə ilə müəyyən ediləcəkdir.

Ögər 1917-ci ilə qədər böyük dövlətlər xarici siyasetlərinde və dünyani fəth etmək uğrunda apardıqları müstəmləkə müharibələrində, planetin maddi nemətlerinin, təbii sərvət və əmək ehtiyatlarının eله keçirilmesi məqsədile başladıqları qanlı mücadilələrdə əsasən geosiyası və milli maraqlarından çıxış edirdilər, yeni şəraitde buna sinfi təhlükə də əlavə olunur. Dünya tarixində Roma papaları tərəfindən vaxtilə insanları bir dinin çətiri altında birləşdirilməsi işini sovet Rusiyası (SSRİ) analoji olaraq sinfi mənsubiyyətinə (istismar edənlər və istismar olunanlar) görə həyata keçirməyə başlayır. Bütün dünyanın proletarlarının (kapitalist müəssisələrində işleyən fəhlələrin) istismardan azad edilərək birləşdirilməsi və dövlətlərin milli mənsubiyyəti nəzərə alınmadan, sinfi əsasda yenidən qurulması ideyası planetin geosiyası sisteminin və konfiqurasiyasının tamamilə dəyişdirilməsini hədəfə alaraq, bütün kapitalist dünyasını dəhşətə getirmiştir.

"Bütün dünyanın proletarıları, birləşin!" – şuarını xarici siyasetinin və geosiyasi prinsiplerinin əsası kimi qəbul edən SSRİ yaradığı gündən "proletar inqilabı"nın Avropaya və dünyaya yaymaq üçün hətərəfli fəaliyyətə başlayır. Bu da müvafiq olaraq Avropa dövlətləri və ABŞ-ı bu dövlətə qarşı təcridetmə siyaseti yürütmək və ona qarşı ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoyur.

Sovet Rusiyasının təcrid edilməsi Versal sisteminin əsas vəzifələrindən biri kimi elan edildi. Rusiya nəinki Versala, Vaşinqtona və sülh danışqlarının keçirildiyi digər proseslərə dəvət olunmur, əksinə, 1918-1922-ci illərdə ona qarşı həm daxildə, həm də xaricdə ümum-milli mübarizə elan olunur. Bütün dünyanın sosial-demokratları Rusiyaya qarşı qaldırılır, beynəlxalq fəhlə təşkilatları buraxılır və qadağan edilir. Rusiyá nəinki xarici dövlətlərdən, eyni zamanda keçmiş sıfıri müttəfiqləri olan fəhlə və sosial-demokrat təşkilatlarından da təcrid olunur.

2. Birinci Dünya müharibəsinin əsas yekunlarından və Versal sisteminin fərqləndirici cəhətlərindən biri də dünyada və Avropada ənənəvi güc tarzlığının deyişməsi, əsasında "böyük imperiyaların məraqlarının tənzimlənməsi" dayanan beynəlxalq münasibətlər sistemi-nə yeni-yeni müstəqil dövlətlərin qatılması və onlar arasında "bərabərhüquqlu münasibətlər" prinsipinin bəyan edilməsi idi. Bağlanmış sülh müqavilələrinə uyğun olaraq keçmiş Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı imperiyalarının tərkibində olan ölkələr müstəqil dövlət statusu ilə Versal sistemində daxil edildi. Avstriya, Macarıstan, Polşa, Yuqoslaviya, Çexoslovakiya, Bolqarıstan, Ruminiya, Yunanistan, Estoniya, Latviya, Litva və b. dövlətlər keçmiş imperiyalardan ayrılaraq müstəqil dövlət oldular. Bütövlükde Versal sisteme dünyamın 44 dövləti daxil oldu. Bundan başqa, Versal sistemində daxil edilməyən Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan da öz müstəqilliklərini elan etdilər və beynəlxalq aləmdə rəsmən tanınmaq üçün diplomatik fəaliyyətə başladılar.

3. Birinci Dünya müharibəsinin ən əsas yekunu isə dövlətlərarası

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrler və modellər

və bütövlükde beynəlxalq münasibətlərdə bundan sonra istifadə olunan yeni bir sistemin – **Versal sisteminin** yaranması hesab olunur. Bu sistemin əsas prinsipləri və şərtləri 28 iyun 1919-cu ildə Versal səryində təsdiq olunmuşdur.¹

Versal sisteminin əsas xarakterik xüsusiyyətlərindən biri Avropa-da və dünyada bolşeviklərin təsirinin **zəiflədilməsini** və kommunist ideyalarını yayan SSRİ ilə mübarizəni bütün üzv dövlətlərin qarşısında (Milletlər Cəmiyyətinin üzvü olan dövlətlər nəzərdə tutulur) əsas vəzifə kimi qoymasında idi.

Versal sistemi iştirakçılarının 1921-1922-ci illərdə Vaşinqtonda toplaşaraq 44 dövlətin razılığı ilə **Milletlər Cəmiyyətinin** Əsasnaməsinə bəzi deyişikliklər edərək ona Versal sisteminin şərtlərinə nəzarət edən bir hökumətlərərəsə qurum statusu verən beynəlxalq geosiyasi münasibətlər sisteminde əsl yenilik idi. O zaman **Milletlər Cəmiyyətinin** Nizamnaməsi qəbul edilməkə yanaşı, onun Baş Məclisi de yaradılır, Baş Katibi və Katibliyi seçilir. Bundan başqa, Millətlər Cəmiyyəti Şurasına ABŞ, İngiltəre, Fransa, İtaliya və Yaponiyanın ibarət beş daimi üzv seçilir.

Milletlər Cəmiyyətinin üzvü olan dövlətlər ilk dəfə Vaşinqton konfransında dünyada **sülhün və təhlükəsizliyin qorunması**, **dövlətlərin ərazilərinə kənar müdaxilələrin yolverilməzliyi**, **özgə arazisini işğal etmək istəyən dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsi**, **mühəbisəli**

¹ 440 maddəlik sülh müqaviləsi və bir protokoldan ibarət olan bu fundamental sənəd Avropada və dünyada olan real vəziyyəti, geosiyasi güc nisbetini təsdiq etməklə yanaşı, dövlətlərin və xalqların müharibədən sonrakı ərazilərini, serhədlərini, herbi qidrötünü və silahlı qüvvələrini, onlar üzərində nozərət mexanizmlərini, aparıcı dövlətlərin bu məsələlərdə geosiyasi rolunu münyəyyən etdi. Versal sülhünün hazırlanması və qəbul edilməsi prosesine, dünyanın geosiyasi gücü və nüfuzuna görə dörd qrupa bölünməkle, 44 dövləti colb olunmuşdu: 1) aparıcı qalib dövlətlər - ABŞ, İngiltəre, Fransa, İtaliya və Yaponiya; 2) Versalda hüquqi baxımdan temsil olunan dövlətlər - Belçika, Braziliya, Hindistan, Yunanistan, Çin, Polsa, Portuqaliya, Ruminiya, Çexoslovakiya; 3) müharibənin gedidişində Almaniya ilə diplomatik əlaqları kosmik dövlətlər - Ekvador, Peru, Boliviya, Urugvay; 4) bitəref dövlətlər.

Versal sülh müqaviləsinin münddeları 1919-1922-ci illərdə Almanıyanın keçmiş müttəfiqləri ilə Sən-Jermen, Trianon, Neyi, Sevr, Lozanna və Vaşinqtonda imzalanan digər müqavilə və sazişlərlə tamamlanaraq dünyanın yeni siyasi, iqtisadi və dövlətlərərəsə əlaqlarının digər sahələrini tənzimləyen vahid Versal sistemini təşkil etmişdir.

məsələrin dənişqalar yolu ilə aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlığın yaradılması və s. kimi müasir dövr üçün də səciyyəvi olan beynəlxalq hüquq normalarını yaratmışlar.

Versal sisteminin özlüyündə çoxsaylı ziddiyətlərinə, dövlətlər arasında qeyri-bərabərlik və subyektivlik prinsiplərinə söykənməsi nə baxmayaraq, bu sənəd o dövrə qədər mövcud olan dünya sisteminin və geosiyasi strukturun ən təkmil formasını yaradırdı. Doğrudur, mühəribədə məğlub olan Almaniyani və bolşeviklər hakimiyətə geləndən sonra beynəlxalq aləmdən təcrid edilən Rusiyani bu sistemə qatılmamışdır, lakin ümumən bəşəriyyətin sivil birgəyəşayış normalarının yaradılması və dünya sisteminin geosiyasi strukturunun müəyyənlaşması istiqamətində Versal sistemi ciddi bir mərhələ idi.

4. Versal sistemi Avropada geosiyasi güc tarazlığını Fransa və Ingilterənin xeyrine tam dəyişsə də, ABŞ-in bu qitədəki hadisələrə, o cümlədən bütün dünyadakı müstəmləkə ərazilərinə müdaxiləsini getdikcə gücləndirirdi. ABŞ-in qüdrətli dövlət kimi dünya hadisələrinin mərkəzine çıxması və beynəlxalq münasibətlərde güc tarazlığının dəyişməsində həllədici amile çevriləməsi Birinci Dünya mühəribəsinin əsas nəticələrindən biri idi. Versaldan başlayaraq Avropada və dünyada yeni dövlətlərə münasibətlərin və geosiyasi strukturun formalşmasında önemli rolu 1918-ci il üçün tam zeifləmiş Rusiya, mühəribədə çoxlu herbi və iqtisadi itkilərə məruz qalmış Ingiltərə və Fransa, mühəribəni uduzmuş Almaniya, Avstriya-Macarıstan, Türkiyə və başqa dövlətlər deyil, məhz ABŞ oynayırdı və o getdikcə öz geosiyasi mövqelerini gücləndirirdi.

ABŞ XX əsrin əvvellərindən etibarən dünya dövlətinə çevrilməyə və beynəlxalq münasibətlər sisteminde özünəməxsus yer tutmağa başlayır. Xüsusən, həmin dövrde dünyada müstəmləkə imperiyalarının ciddi böhran və problemlərlə üzleşməsi, müstəmləkə və metropolialar arasındaki münasibətlərin keşkinleşməsi bu dövlət üçün geosiyasi maraqlarını təmin etmək, müxtəlif manevrələrə hadisələrə təsir göstərmək imkanı yaratdı. Doğrudur, Birinci Dünya mühəribəsi ərefəsində

ABŞ hełə dünya hökmranlığı uğrunda başqa nəhəng dövlətlərə üzüze gəlmək gücündə olmasa da, bu dövlət tədricən Rusiyani Uzaq Şərqi və Sakit okeandan, İspaniyani Karib hövzəsindən, Almaniya və Fransanı Afrikadan sixışdırmaq üçün tədbirlər heyata keçirirdi.

Birinci Dünya mühəribəsi başlayarkən ABŞ Avropa dövlətlərinə 3 milyard dollar pul borcu idi. Mühəribənin gedişində o, nəinki bu məbləği qaytarır, eyni zamanda Antantanın mühəribədəki xərclərinin böyük bir hissəsini ödəyərək, bu bloğun üzvlərini özündən 14 milyard dollar borcu edir. Bundan başqa, mühəribənin gedişində Birleşmiş Ştatlar dünyanın ən aparıcı ticarət və iqtisadiyyat mərkəzini çevrilərək dörd ilde 27,3 milyard dollar gelir götürür.

ABŞ iqtisadi qüdrətini artırdıqca, həm də Avropa və dünyanın siyasi proseslərinə öz müdaxilələrini gücləndirməyə başladı. 1917-ci ilin aprelində Antanta tərəfindən Birinci Dünya mühəribəsinə qoşulmadan əvvəl bu ölkə öz bankları vasitəsilə hər iki bloku maliyyələşdirir və onlara kreditlər verirdi. Əslində, Antanta tərəfindən mühəribəyə qoşulmaqla ABŞ heç də digər tərəfə əlaqələrini dayandırmadı. Mühəribənin sonunda isə bu dövlət Ingiltərə və Fransadan fərqli olaraq, Almaniya və onun müttəfiqlərini birdəfəlik sıradan çıxarmaq, onlara məxsus ərazi və maddi ehtiyatlardan daha çox pay əldə etmək uğrunda mübarizəyə girişmədi. Əksinə, Birleşmiş Ştatlar uduzan tərəfi axıra qədər məhv olmaq, Avropa və dünyanın siyasi palitrasından çıxməq təhlükəsindən xilas etdi və beləliklə, özüne sülhsever, himayəçi, xeyirxah arbitr imici qazanaraq sonrakı illərə hesablanan geosiyasi gedişlər etdi. Vaşinqton yaxşı bilirdi ki, Birinci Dünya mühəribəsi Avropa və dünyada ziddiyətləri aradan qaldırmadı, əksinə, bir qədər də dərinləşdirdi. Bunun üzərinə yaxınlaşan sosialist təhlükəsi də əlavə olunsa, sonrakı illərdə dünyani gözləyən qarşılurma tam öncəgörülən idi. Odur ki, ABŞ-a heç kimi özündən incitməmek, "bitərəf, ədaletli və güclü arbitr" imici qazanmaqla, gələcək fəaliyyətində bundan yararlanmaq lazım idi.

ABŞ Avropanın və dünyanın digər dövlətlərinin müstəmləkələr

tutmaq və hegemonluq etmek uğrunda mübarizəsinə və dövlətlərarası separat əlaqələrə bir qədər gec qoşulduğu üçün bəzi problemlərlə üzülməşirdi. XX əsrin başlanğıcından dönyanın əsas dövlətləri olan İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya, Yaponiya və başqları geostrateji maraqlarını və hədəflərini, xarici siyaset vezifələrini, müstəmləkələr əldə etmək məqsədlərini həm açıq şəkilde, həm də bir-biri ilə gizli, separat danışıqlar, möxfi müqavilələr vasitəsilə təmin edirdilər. Dövlətlər bəzən müttəfiqləri hesab olunan ölkələrin əleyhinə əks düşərgənin bu və ya digər dövləti ilə gizli danışıqlar aparı, separat müqavilələri imzalayırdılar. Xarici siyasetdə riyakarlıq, satqınlıq və məxfi anlaşma az qala aparıcı geosiyasi davranışının normasına çevrilmişdi. Sovet hakimiyyəti qurulandan sonra bolşevik hökuməti rus imperatorunun xarici dövlətlərlə bağlılığı məxfi və separat müqavilələri açıqladı və onların məzmunu 1918-ci ilde bütün dünyani şoka saldı.

1918-ci ilde Birinci Dünya müharibəsinin taleyinin həll olunduğu artıq hamiya məlum olan zaman ABŞ keçmiş məxfi və separat sazişlərin yenidən təkrar olunacağından qorxaraq təşəbbüsü əlinə almanın üçün ciddi səy göstərirdi. ABŞ prezidenti Vilsonun 1918-ci ilde Birinci Dünya müharibəsinin yekunlarına dair çıxışı və irəli sürdüyü tekliflər də məhz Vaşinqtonun belə manevrindən sonra bidentalılar. Bu təkliflər 14 bəndən ibarət idi və ABŞ-a tərəflər arasında manevr etmək imkanı yaradırdı. Məsələn, bəndlərdən birində göstərilirdi ki, bundan sonra dövlətlər arasındaki danışıqlar açıq keçirilməli və heç bir gizli beynəlxalq saziş imzalanmamalıdır. Yaxud istənilən vaziyətdə ticarət gəmiçiliyinə və beynəlxalq ticarətə maneqiliyin aradan qaldırılması və Rusiya, Belçika, Fransa, İtaliyaya məxsus keçmiş ərazilərin onlara geri qaytarılması tələblərini belə uzaqgörən manevrlər sırasına aid etmək olardı.

ABŞ prezidentinin bu liberal teklifləri istənilən halda o zamankı dünya siyasetində və geosiyasi mərkəzlərdə məhz ABŞ-in mövqelərinin möhkəmləndirilməsinə, ayrı-ayrı ölkələrin onun tərəfinə keçməsinə, həmin vaxt üçün dünya ticarətində aparıcı mövqeyə malik

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formallaşması: geosiyasi dövrlər və modeller

olan ABŞ tacirlərinə azad şərait yaradılmasına və nəhayət, separat, gizli danışıqlara imkan verilməməsinə xidmət edirdi.

ABŞ İngiltərə və Fransa ilə bəzi məsələləri bu dövlətlərin mərağını təmin etmək baxımından razılışdırmaqla, müharibədən sonrakı Avropa və dünya geosiyasının strategiyasını diqtə edirdi. Bu strategiyanın əsas mahiyyəti Vaşinqtonun təkliflərindən də göründüyü kimi, **dünyada mühabibələrin və inqilabların qarşısını almaq, gizli bloklaşmaları və qarşıdurmaları dayandırmaq, azad ticarət və azad iqtisadi rəqabətin yolundan bütün maneoləri aradan qaldırmaq, Avropada və dünyada aparıcı dövlətlərin geostrateji güc tarazlığını tənzimləməkdən ibarət idi.**

ABŞ nə qalib gəlmış İngiltərə və Fransanın tam güclənməsini, nə də məğlub olmuş Almaniyənin tam zəifləməsini istəmirdi. Vaşinqton Avropa dövlətlərinin gücünü Sovet Rusiyası təhlükəsinə yöneltmək və bolşevik inqilabını onların vasitəsilə əzmək isteyirdi. Özü isə getdikcə İngiltərəni və Yunanistanı donuz və okeanlardan, Fransa, Almaniya və İtaliyanı dönyanın zəngin təbii ehtiyat qaynaqlarından, qalan dövlətləri isə əsas ticarət və müstəmləkə ərazilərindən sıxışdırmaq yolunu tutmuşdu. Eyni zamanda ABŞ Almaniyani tam dağılmaqdan qorumaqla, ondan gelecekdə İngiltərə və Fransaya qarşı bir silah kimi istifadə etmək isteyirdi.

1918-1922-ci illerde (Versaldan-Vaşinqtona qədər) aparılan danışıqlar və bağlanan sazişlərde ABŞ özünün "14 maddə" tələblərini demək olar ki, tam reallaşdırıldı və üstəlik Vaşinqtonun hegemonluğununu təmin etməli olan **Millətlər Cəmiyyəti** adlanan hökumətlərəsi beynəlxalq təşkilat yaratdı.¹ Beləliklə, Birinci Dünya müharibə-

¹ O zaman ABŞ prezidenti V. Wilson faktiki olaraq kollektiv təhlükəsizlik ideyasını irəli sürək 1648-ci ildən (Vestfal) Avropada hakim olmuş güc tarazlığını sisteminin doğyüşdirilməsinin ideoloquuna çevirmişdi. Wilson Paris sülh konfransında Millətlər Cəmiyyəti horokatının başında duraraq bu qurumun bütün əsas təşkilat məsələlərini həll etmişdi. Liqanın yaranması dünyada beynəlxalq münasibətler sisteminin həm formasını, həm də məzmununu ciddi şəkildə doğyüşdürüdü. Dərhal 1920-ci ilde ABŞ Senati öküzsinin Millətlər Cəmiyyətinə qoşulmasına səs vermediydi və 1922-ci ilde Vaşinqton konfransında Cəmiyyətin "Nizamnaməsinin bəzi müdafiələrini doğyüşkiliklər edilənə qədər bu təşkilatın dünyadakı fealiyyətini demək olar ki, dərhalı.

sinin nəticəsi olaraq beynəlxalq və geosiyasi münasibətlərin "Versal-Vaşinqton" sistemi yaradıldı. Bunun da əsas strategiyasını ABŞ müəyyən edirdi.

Milletlər Cəmiyyətinin köməyi ilə qalib dövlətlər Almaniya və sovet Rusiyası arasında Fransa və İngiltərə meyli dövlətlərdən ibarət "sanitar dəhlizi" yaratdılar. Beləliklə, iki nəhəng qitə dövləti bir-başa six əlaqələrdən məhrum olunaraq bir-birindən təcrid vəziyyəti-nə salındılar.

Yaranmış yeni dünya sistemi və geosiyasi normalar sovet Rusiyasına, Çinə və Almaniyaya qarşı yönəlmışdı. Lakin elə o dövrün özündə də proseslərdə əsas söz sahibi olan dairələr bu dövlətlərin geosiyasi maraqlarını nəzərə almadan tertib olunan istenilən geosiyasi planın iflasa məhkum olacağını proqnozlaşdırırlılar. SSRİ, Çin və Almaniyani nəzərə almayan dünya siyasi sistemi və geosiyasi nizamı sadəcə uzun müddət mövcud ola bilməzdi. Əslində elə də oldu. Versal sisteminin yaratdığı beynəlxalq münasibətlər sistemi, sülh və təhlükəsizlik rejimi elə ilk gündən bəzi ziddiyətli məqamları ilə özünü bürüze verməyə başladı.

Versal-Vaşinqton sisteminin daxili ziddiyətlərinin bir qrupu onunla bağlı idi ki, sülh müqaviləsinə imza atan dövlətlər razılışdırılmış şərtləri yerinə yetirməkdən imtina edirdilər. Bu həm məğlub olan və alçalmış dərəcəsinə qədər teqib olunan Almaniya və Avstriya-Macarıstanı, həm qalib gələn Fransa, İngiltərə, İtaliya, ABŞ-a, həm də Versal prosesində haqqı tapdanan Türkiyə, Yaponiya, Ruminiya, Bolqarıstan və başqalarına aid idi. Vəziyyət elə bir həddə çatır ki, ABŞ və İngiltərə Fransanı sixışdırmaq üçün Almaniyani gizli dəstekləyir və hətta onu sülhün şərtlərini pozmağa təhrik edirdilər.

Fransa və onun tərəfdəşləri başqa qonşu dövlətlərlə separat danışqlara başlayırlar. Fransa, İngiltərə və ABŞ-la dil tapa bilmeyən, lakin mühərbiyənin nəticələrindən narazı qalan dövlətlər – Macarıstan, Türkiyə, Ruminiya və başqaları sovet Rusiyası ilə danışqlara başlayır və problemlərini onun dəstəyi ilə birlikdə həll etməyə can atırlar.

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

lar. Beləliklə, Versal sistemi içerisinde tədricən bloklaşma, qarşıdurma və separat danışqlar başlayır. Bu da tezliklə sülh müqavilələrinin şərtlərinin kütłəvi şəkildə pozulmasına getirib çıxarırdı.

Versal sülhündə meğlub olmuş Almaniyadan taleyi, onun ərazi və sərhədlerinin, gələcək quru və dəniz qüvvələrinin miqdərinin müəyyən edilmesi ilə bağlı böyük dövlətlər arasındaki ziddiyətlər də bu sistemin səmərəli işləməsine və tələblərinə emel edilməsinə mənfi təsirini göstərirdi. Almaniyadan özü isə bu fikir ayrılığından məharətə istifadə edərək, mühərbi bəzə dövlətlərlə öz münasibətlərini xəlvəti olaraq qaydaya saldı və onların köməyi ilə Versalın şərtlərini yerinə yetirilməkdən boyun qaçırmağa başladı. Bu da 1922-ci ildən etibarən ölkənin yenidən dirçəlməsinə, hərbi və iqtisadi potensialını qoruyub saxlamaşına imkan yaradı.

Ticaret və iqtisadi maraqlarını təmin etməyə çalışan ABŞ, İngiltərə və Fransanın ayrı-ayrı iş adamları da daxil olmaqla bütün Avropanı dövlətləri bu dövrde tədricən Almaniya ilə ticarət, maliyyə və iqtisadi əlaqələr qurmağa başlayırlar. Bu da almanlara iqtisadi gücünü bərpa etməyə, hərbi gücünü qoruyub saxlamağa və daha da inkişaf etdirməyə şərait yaradır. Əlverişli vəziyyətdən istifadə edən almanlar mühərbi bəzə dağıdılmış hərbi dəniz və hava qüvvələrini tamamilə yenidən qurur, iqtisadiyyatı tədricən hərbi-sənaye istiqamətində modernləşdirməyə başlayırlar. Bundan başqa, Almaniya bu illərdə Antanta bloku üzvlərindən və onların ədalətsiz münasibətindən nəzəri qalan Avstriya, Macarıstan, Türkiyə, İtaliya və Yaponiya kimi ölkələrde münasibətlərini yenidən müttəfiqlik istiqamətində qurmağa nail olur.

Versal sisteminin dünyada yaratdığı ən böyük ziddiyət isə ideoloji və sinfi qarşıdurma idi. Versal-Vaşinqton danışqlarının və müzakirələrinin əsas məsələlərindən biri sosializm quruculuğu yoluna düşmən Rusiyani və ona tərefdar olanları dünyadan təcrid etmək və bolşevik inqilabını beişyində böğmək idi. Odur ki, 44 dövlətin qoşuldugu Milletlər Cəmiyyəti digər beynəlxalq məsələlərlə yanaşı, bu

problemi də daim diqqətdə saxlayırırdı. Beleliklə, SSRİ tanınana və faşizm təhlükəsi qarşısında 1934-cü ildə Millətlər Cəmiyyətinə qəbul edilənə qədərki dövrədə dünyada hökm süren kapitalizm və sosializm qarşıdurmasının əsası məhz Versal sülhü tərəfindən qoyulmuşdu. Bu da iki antoqonist sistemi bir-birinə qarşı daim açıq və gizli müharibə aparmağa sövq edirdi. Bir tərəfdə SSRİ başda olmaqla sosializmin yüksüsü, dünya inqilabı çağrışları artır, digər tərəfdə isə sosializmin, proletar inqilablarının qarşısını almaq üçün vahid anti-sosialist geostrateji mübarizə cəbhəsi yaradılmışdı.

Versal-Vaşinqton sisteminin ziddiyetlərinən biri de onun şərtlərinin ümumi xarakteri daşımıası, konkret şəraitdə və konkret dövlətlərə tətbiqi mexanizmlərinin olmaması idi. Xüsusən onun kollektiv təhlükəsizlik məsələləri ilə bağlı müəyyən etdiyi prinsiplərin həyata keçirilməsinə nəzarət etməli olan Millətlər Cəmiyyətinin yaritmaz fəaliyyəti bu sistemin işləməsinə imkan vermirdi.

Liqə tərkibində olan dövlətlər kollektiv və fərdi təhlükəsizliklərini tomin etmək üçün birgə deyil, ayrı-ayrılıqda, bəzən də bir neçə dövlətlə fərdi qaydada öz problemlərinin həllinə üstünlük verirdilər. Məsələn, Versal sülhünün heç beş ili tamam olmamış (1922-ci ildə) RSFSR və Almaniya danişqlara başlayır, Versalin şərtlərinə zidd olaraq aralarında qarşılıqlı razılıq haqqında müqavilə imzalayıv və dövlətlərarası münasibətlərini bərpa edirlər.

Yaxud Versal sazişinin mürekkebəi qurumamış – bir il sonra Türkiyə, Bolqarıstan, Macarıstan, Rumınıya, Çin və başqa dövlətlər Sovet Rusiyası ilə münasibətlərinə yenidən baxırlar. Bunun ardınca 1921-1922-ci illərdə ABŞ, İngiltərə, Fransa və Yaponiya Sakit okean adalarının bölüşdürülməsi və milli-dövlət hüquqlarının qarşılıqlı qorunması haqqında saziş imzalayırlar. Bir az sonra Çinin tanınması haqqında doqquz böyük dövlətin, Sakit okeanda hərbi güc tərzəlhə haqqında beş dövlətin bağladığı sazişlər və s. ortaya çıxır. Beleliklə, göründüyü kimi, həm müharibəni udanlar və möglublar, həm də müharibədə iştirak etməyən, lakin Versalda milli maraqları pozu-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formallaşması: geosiyasi dövrlər və modeller

lan dövlətlər bu sistemin prinsiplərini ayrı-ayrılıqda pozaraq özlərinə sərf edən şəkildə həyata keçirməyə cəhdler göstərirdilər.

1922-1939-cu illərdə dünyada cərəyan edən geosiyasi münasibətlərin və dövlətlərərəsi əlaqələrin geniş tərəflərinə toxunmadan bir neçə **əsas meylim** nəzərdən keçirmək zəruridir.

Bu dövrün geosiyasi münasibətlərini xarakterizə edən *əsas realliglərdən* biri anti-kommunist bloku ölkələrinin bütün cəhdlərinə baxmayaraq, Sovet Rusiyasının çətinlikləri dəf etməsi, keçmiş Rusiya imperiyası ərazilərində sosialist idarəcilik rejimləri yaratması, proletariat diktaturası sərhədlərinin getdikcə genişlənməsi və SSRİNIN yaradılması oldu. O illərdə sovet rejiminə qarşı mübarizədə bütün böyük dövlətlər – ABŞ, İngiltərə, Fransa, Yaponiya, İtaliya, Polşa və başqaları iştirak edirdilər. Onlar Rusyanın və sosialist rejimli digər dövlətlərin içərisində əksinqlabçı qüvvələri hərəkətə gətirmişdilər. Lakin bu cəhdlər heç bir səmərə vermedi, rus inqilabı və sosializm nəinki yaşadı, əksinə, sovet Rusiyası (1922-ci ildən SSRİ) 1939-cu ilə qədər öz sərhədlərini Avrasiyada – Ukrayna, Belorusiya, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmenistan, və başqalarının hesabına xeyli genişləndirdi, beynəlxalq təcrid vəziyyətindən çıxdı və o zaman üçün dünyani real təhlükə ile üz-üzə qoyan faşist Almaniyasına qarşı mübarizə merkezlərindən birinə çevrildi.

Bundan başqa, SSRİ-nin yaşaması, sosialist hərəkatının tədricən bir ölkə çörçivəsini aşması və bütün dünyaya yayılması beynəlxalq aləmi məcbur etdi ki, Versal sülhünün şərtlərinə yenidən baxın, sovet rejimli ölkələri tanının, onlarla dinc yanaşı yaşamağın yollarını taparaq, şərtlərini və prinsiplərini müəyyənəşdirsin. Odur ki, 1934-cü ildə SSRİ bir dövlət kimi beynəlxalq aləm tərəfindən tanındı və Millətlər Cəmiyyətinə qəbul edildi.

1922-1939-cu illərdə dünyanın geosiyasətini və beynəlxalq münasibətlərin meyllərini müəyyən edən *cəhətlərdən* biri də Versal-Vaşinqton sisteminin bütün qadağalarına baxmayaraq, Almaniyanın Av-

ropada yenidən güclənməsi, beynəlxalq normalara və Versalin tələblərinə tabeziqlik nümayiş etdirməsi və dünyanın yenidən bölgüsürüməsi uğrunda mübarizəyə başlaması idi. Birinci Dünya müharibəsində məglub olmasından heç on il keçməmiş Almaniya yenidən Avropana güclənməyə və Versal-Vaşinqton sisteminin yaratdığı kollektiv təhlükəsizlik sistemine meydan oxumağa başlayır.

Almanyanın hegemonluq iddiası ile Avropanın əsas dövlətlərinin təhlükəsizlik cəhdleri arasında getdikcə güclənen qarşılurma o dövrün beynəlxalq münasibətlərinin bütün sahələrinə təsirini göstərməye başlayır. Dünyanı yenidən bölgüsürümək, kontinental Avropaya və bütün Avrasiyaya sahib olmaq uğrunda Almanyanın başladığı mübarizə tezliklə başqa qitələrə də keçmiş və İkinci Dünya müharibəsinə ciddi hazırlıq başlanmışdı. Qısa vaxt ərzində Almaniyada, İtaliya və Avstriyada faşist rejimi qurulur, İspaniya və Fransada hakimiyət dəyişikliyinə cəhd göstərilir. 1931-ci ildə Yaponiya Versal sülhünü pozaraq Çinə hücum edir, Mancuriyanı tutur və 1933-cü ildə Millətlər Cəmiyyətindən çıxır. Bunun ardınca 1933-35-ci illərdə Hitler Almaniyani Millətlər Cəmiyyətindən çıxarıv və İtaliyanın İspaniyaya müdaxiləsini dəstekləyir. 1936-37-ci illərdə Almaniya, Yaponiya və İtaliya **birgə Pakt** imzalayır və o zaman İspaniyada faşist rejiminin yaranmasına mane olmaq istəyən "Komintern" qüvvələrinə qarşı birlikdə hərəkətə başlayırlar. Hitler alman qoşunlarını Reyn vilayətinə və Avstriyaya yeridir və bu eraziləri zəbt edir.

1922-39-cu illərin beynəlxalq münasibətlərinin *əsas xüsusiyətlərindən biri* də yene də dövlətlərə rəqəmərlər, kollektiv təhlükəsizlik və ümumi sülhə yanaşmada prinsipiallığın və səmimiliyin itirilməsi, hər bir dövlətin əsasen maraqları çərçivəsində hərəkət etməsi, gizli geosiyasi və diplomatik gedişlərin ölkələrə rəqəmərlərə diplomatik davranışın əsas normalardan birinə çevrilmesi və s. idi. Əlbəttə, dünyanın **44 dövləti**, xüsusen ABŞ, İngiltərə, Fransa, SSRİ və Yaponiya kimi böyük dövlətlər bir-biri və Almaniya ilə münasibətde sona qədər səmimi və prinsipial olsayırlar, İkinci Dünya müharibəsinin qarşısını al-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

maq olardı. Bu dövlətlərin hər biri ayrı-ayrılıqlıda Almaniya və onun naziş rəhbəri A.Hitlerə öz maraqları çərçivəsində sövdələşir, ondan rəqiblərinin əleyhinə istifadə etməyə çalışırdılar. Əslində, ABŞ, İngiltərə və Fransa Almaniyani SSRİ-yə qarşı, SSRİ isə öz növbəsində onların əleyhinə yönəltməyə çalışırdı. Həmin ölkə başçılarının o dövrde ciddi qəbul etmədiyi Hitler isə hər iki tərəfdən möqsədləri üçün istifadə edərək, gizli, yaxud açıq razılaşmalar yolu ilə onları maraqları çərçivəsində məharətə yönəldirirdi.

Bəhs olunan dövrə Almaniya ilə münasibətlərdə daha fəal taktiki addımlar atan, Versalin şərtlərini pozmaqdə ona yardım edən əsas ölkə ABŞ idi. Bu ölkəni öz rəqibi olan Fransa və İngiltərəyə qarşı istifadə etməkdə ABŞ-in öz geosiyasi planları var idi. Bu barədə sonrakı fəsillərdə danışılacaqdır.

Beləliklə, 30-cu illərdə Almaniya dünyadakı dövlətlərə rəqəmərlərə məharətə bəhrələnərək etrafında ayrı-ayrı ölkələrlə blok yaradır və keçmiş rəqiblərinə qarşı açıq-əşkar çıxış etməyə başlayır. Dünyanın o zamankı geosiyasi güclərinin Almanianın bu hərəkətlərinə göz yumması və Hitlerlə gizli danışqlara başlaması onu bir qədər də ruhlandıır və tezliklə alman qoşunlarını Reynə, İspaniya və Avstriyaya daxil olmağa şirnikləndirir. Bunun ardınca Hitler Fransa və İngiltərəni ya müharibə, ya da Çexoslovakıyanın almanlar yaşayan Sudet əyalətinin Almaniyaya birləşdirilməsi dilemməsi qarşısında qoyaraq **Münhen sövdələşməsinə** (1938) imza atmağa məcbur edir. O zaman SSRİ Çexoslovakıyanın parçalanmasına mane olmaq istəsə də, ABŞ bu sövdələşməyə etiraz etmir və beləliklə, alman qoşunları Çexoslovakıyanın yarısını işğal edir. Münhenin ardınca Almaniyaya qarşı mübarizə apara bilecek dörd əsas dövlətdən (İngiltərə, Fransa, ABŞ və SSRİ) biri olan **İngiltərə 1938-ci il sentyabrın 30-da Hitlerlə ingilissayağı "dostluq və hücum etməmək haqqında"** gizli saziş bağlayır. Bununla, İngiltərə maraqlarını qorumaq və təhlükəli Almaniyani rəqiblərinə qarşı yönəltmək məqsədi güdüsə də, Almanyanın Avropada işgal planlarına yaşıł işiq yan-

dırı. İngilislərin bu hərəkəti Fransanı da **1938-ci il dekabrın 6-da Almaniya ilə eyni məzmunlu** saziş bağlamağa və təhlükəni özündən uzaqlaşdırmağa sövq edir. Bu, Hitlerin əl-qolunu daha da açır.

Fransa və İngiltərə hesab edirdi ki, bu separat sazişlərlə onlar Hitlerin Şərqə hücumuna və Almaniya ilə Rusiya arasında müharibənin başnamasına şərait yaradacaqlar. Hər iki ölkə bu müharibədən öz xeyrinə yararlana biləcəyinə ümidi edirdi. Onlar düşünürdülər ki, müharibədə rəqiblər (Almaniya və Rusiya) zəifləyəcək və bu da Avropadakı yeni geosiyasi təhlükələri aradan qaldıracaqdır.

İngiltərə və Fransanın Almaniyani Şərqə doğru (SSRİ-ye) yönəltmək niyyətlərindən Hitler məharetə istifadə etdi. O, gizli şəkildə SSRİ ilə də danışıqlara başlayır və **1939-cu il avqustun 23-də Ribbentrop-Molotov paktı** (Qerbədə bu pakt nasist-sovet paktı da adlandırılır – Ə.H.) deyilən gizli saziş bağlayaraq Qara dənizdən tutmuş Baltık dənizinə qədər olan ərazilərin 1914-cü il sərhədləri (Rusiya imperiyasının sərhədləri) çərçivəsində bölünməsi və 10 il müddətinə hücum etməmək haqqında razılığla gelir. Gizli pacta əsasən Almaniya ilə SSRİ arasında qonşu dövlətlərin və xalqların ərazilərdən ibarət bufer zona yaradıldırdı. Almaniya Polşa və Litva, SSRİ isə Finlandiya, Estoniya, Latviya, Qərbi Ukrayna və Qərbi Belorusiya üzərində hökmranlıq hüququnu əldə edirdi. Almaniyanın Polşanı tam işğal etməsindən sonra 28 sentyabr 1939-cu ildə Latviyanın da əraziləri – bir qismi pulla, digər qismi başqa vədlər altında SSRİ-nin əline keçir. Beləliklə, İngiltərə, Fransa və ABŞ-in Almaniyani SSRİ-yə yönəltmək cəhdleri boşça çıxır. Artıq Qərbi Avropada nə Fransa və İngiltərə, nə də ABŞ və Versal sülhüne qoşulmuş 44 dövlət əsas hadisələrə müdaxilə etmek, Almaniya və onun müttəfiqlərinin geosiyasi maraqlarını təmin etmek uğrunda K.Haushoferin "həyatı məkan" konsepsiyasını Avropada reallaşdırmaq istiqamətindəki hərəkətlərinə mane olmaq, Versal-Vaşinqton sisteminin prinsip və şərtlərinə nezaret etmək iqtidarındırı idi.

SSRİ ilə on il müddətində hücum etməmək haqqında saziş imzalayan və bir növ Sərq cəbhəsini müvəqqəti olaraq təhlükəsizləşdirən

A.Hitler 1939-cu ildə Fransa və İngilterənin təsiri altında olan əraziləri zəbt etməyə başlayır. Elə həmin ildə alman-italyan hərbi birləşmələri İspaniyada İngiltərə, Fransa və SSRİ qüvvələrini möglüb edərək general Franko rejimini yaradırlar. Beləliklə, Birinci Dünya müharibəsinin başa çatmasından iyiirmi il sonra beşəriyyət öz tarixinin ən qanlı və felakətli müharibəsinə doğru irəliləyir.

1939-cu il sentyabrın 1-de **Almaniya Polşaya, SSRİ isə Polşanın tərkibində olan Qərbi Ukrayna və Qərbi Belorusiyaya**, daha sonra isə Finlandiya və Baltikyanı ölkələrə hücum edir. ABŞ, İngiltərə və Fransa dərhal SSRİ-nin bu hərəkətinə reaksiya verir və onu Milletlər Cəmiyyətindən qovur, Almaniyaya isə müharibə elan edirlər. **Beləliklə, beynəlxalq münasibətlərin Versal-Vaşinqton sistemindən qovulur.**

İkinci Dünya müharibəsinin başlanması ilə kollektiv təhlükəsizlik sistemi, Milletlər Cəmiyyəti və onun beynəlxalq hüquq normaları çörçivəsində əldə olunmuş razılışmalar və müqavilələr artıq qüvvədən düşür, diplomatik vasitələrə qorunması mümkün olmadığı üçün dayandırılır. Müharibə başlayar-başlamaz Almaniyanın müttəfiqi hesab olunan Yaponiya Çinin böyük hissəsini işğal edir və SSRİ-ye qarşı Uzaq Şərqdə müharibəyə başlayır.

Beləliklə, 1922-1939-cu illərdə aparıcı dövlətərin qeyri-səmimi siyaseti və maraqlarına görə kollektiv təhlükəsizlik tələblərinə, Versal-Vaşinqton sistemi çərçivəsində razılışdırılmış beynəlxalq hüquq normalarına və sivil birgayaşış qaydalarına ikili yanaşması Avropada və dünyada yeni qanlı və fəlakətli qarşıdurmaya şərait yaratdı. 1939-cu ildə bir vaxtlar Millətlər Cəmiyyəti tərkibində birgə fəaliyyət göstərən 44 dövlət yenidən müharibəyə cəlb olundu və onların yaratdığı beynəlxalq münasibətlər sistemi və geosiyasi təsir dairası pozuldu, yerini İkinci Dünya müharibəsinə verdi. Millətlər Cəmiyyəti formal olaraq dünya müharibəsinin sonuna qədər mövcud olsa da, faktiki olaraq 1939-cu ildə fəaliyyətinə son qoydu.

Potsdam dövrü: İkiqütblü dünya sistemi modelinə və geosiyasi qarşılurma dövrünün keçid (1945-1991)

İkinci Dünya müharibesinin başlanmasından keçen 20 ay ərzində alman qoşunları bütün Şimal-Qərbi Avropanın kiçik dövlətlərini işğal edərək Balkanları, Polşanı, Çexoslovakıyanı, Belçikanı, Hollandalıyanı, Danimarkanı, Norveçi, Bolqarıstanı, Albaniyanı, Yuqoslavyanı ələ keçirmiş, Macaristan, Ruminiya və Finlandiyani təsir dairəsi altına almış, Fransanı təslim olmağa məcbur etmişdi. Bütün bu ölkələrin iqtisadi, ərazi, insan və s. ehtiyatları alman hərb maşınının əlinə keçmişdi.

1941-ci ilde artıq SSRİ və İngiltərə də almanların hücumlarını gözleyirdilər. ABŞ-ı alman təhlükəsindən okeanlar və bir qədər uzaqda olması sığortalasa da, o hər halda Hitlerin qısa müddətdə qazandığı müvəffəqiyyətdən ciddi təşviş keçirməkdə idi. 1941-ci ilin iyun ayında alman qoşunlarının SSRİ-yə hücumu ingilis-amerikan siyasi dairələrinə bir qədər azad nəfəs almağa imkan versə də, ümumiilikdə onların rahat olması üçün heç bir əsas yox idi.

Bütün tərəqqipərvər bəşəriyyət, dünyanın hitlerizm təhlükəsi ilə üz-üzə gələn xalqları birleşərək, XX əsrin bəlasından xilas olmaq üçün ayağa qalxmışdı. Faşizmə qarşı mübarizə əzmi tezliklə bütün geosiyasi, sinfi və ideoloji sədləri aşaraq anti-Hitler koalisyonunun yanmasına və alman-italyan-yapon işgalına qarşı birgə mübarizənin təşkil olunmasına götürüb çıxardı. 1941-42-ci illərdə Hitler və onun müttəfiqləri əleyhinə SSRİ, İngiltərə və ABŞ-in yaratdığı hərbi-siyasi ittifaq mühərabənin gedişində 50-yə yaxın kiçik və böyük dövlət qosıldı.

Müharibenin gedişinde əsas məqsəd Avropanı və dünyani almanın işgalçlarından və onların müttəfiqlərindən azad etmək olsa da, müharibədən sonrakı geosiyasi strukturlaşma və dövlətlərarası münasibətə təsir edən faktorlarla bağlıdır.

betler sistemi, dünyanın birgayaşış normallarının yeniden barpa olunması ve kollektif təhlükəsizlik məsələləri beynəlxalq ictimaayı- yetin əsas müzakirə mövzusu oldu. Əlbəttə, hər şey Almaniyaya qarşı mübarizənin önündə gedən SSRİ, İngiltərə və ABŞ-in mövqeyindən, onlar arasındaki münasibətlərdən asılı idi. Dünyanın və beynəlxalq münasibətlərin müharibədən sonrakı taleyi ilə bağlı üç böyük dövlətin ilk məsləhətəməsi 1943-cü ilin oktyabrında xarici işlər nazırlarının Moskva konfransında aparılmış, həmin ilin 28 noyabr – 1 dekabrında isə dövlət başçılarının Tehran konfransında geniş müzakirə olunmuşdu. Bu konfranslarda müharibəde qələbənin qazanılması, müharibədən sonrakı Avropanın və dünyanın geosiyasi məsələləri, dövlətlərarası münasibətlərin bütün tərefsləri ətrafında geniş fikir mübadiləsi aparılmışdı.

Konfranslarda ABŞ və İngiltərə tərəfi Almaniya meğlub ediləndən sonra Versal-Vaşinqton sistemine qayıtmağı, dövlətlərin müharibədən əvvəlki sərhəd və ərazilərinin bərpasını, onlar üzərində iri dövlətlərin kollektiv nəzarətinin yaradılmasını, dövlətlərəsəsi əlaqələrin yeni principlerinin qəbulunu, SSRİ isə Avropa xalqlarına dövlətlərinin bərpasını ve onların daxili idarəciliik sistemlərinin müstəqil müyyəyen edilməsi üçün lazımi şəraitin yaradılmasını təklif edirdi.

1942-44-cü illerde hər üç dövlət Avropada ve dünyada gelecek geosiyasi ve dövlətlərarası əlaqələrlə bağlı mənafelərinə, xüsusən ideoloji-sinfi maraqlara cavab veren mövqə nümayiş etdirirdi. Müharibənin əsas merkezində dayanan SSRİ çalışırkı ki, alman faşizminin işgalindən azad etdiyi ölkələrdə proletar diktaturası, sosialist yönlü hakimiyət formalasdırsın və onları SSRİ-nin birbaşa təsiri altına salınsın. Əslində bu müharibə SSRİ-yə dünya inqilabı ideyasını reallaşdırmaq, sosializmi yaymaq və özünü təcridolmadan xilas etmək üçün əlverişli şərait yaratmışdı.

Mührabənin sonu yaxınlaşdıqca dünyada gələcək rolların ve təsir dairəlerinin bölünməsi uğrunda SSRİ-ABŞ mübarizəsi güclənirdi. Hər iki dövlət daha çox ölkəni öz tərefinə çəkməklə, orada istədiyi

hakimiyyəti formalaşdırmaq və onların gələcək siyasetlərinə təsir göstərmək üçün bütün mümkün vasitələri səfərbər etmişdi.

SSRİ Şərqi Avropanı demək olar ki, tam təsiri altına almışdı, bu ərazidə baş verən milli-azadlıq hərəkatlarına, qurulmuş yeni rejimlərə nəzəret edirdi.

ABŞ isə Qərbi Avropanı təsiri altında saxlayaraq SSRİ-ni bu ərazilərə buraxmamaq üçün tədbirlər görürdü.

Lakin bütün bunlara baxmayaraq, İkinci Dünya müharibəsinin başa çatması və gələcək dönyanın təleyini müəyyən etmək zəruriyi ABŞ, SSRİ və İngiltərənin dövlət rəhbərlərini 1945-ci ilin fevralında **Yaltada**, iyul-avqust aylarında isə **Potsdamda** bir araya gəlməyə məcbur etdi.

İkinci Dünya müharibəsinin başa çatması artıq təkcə Avropa və Amerika qitəsində deyil, bütün dünyada yeni geosiyasi, təhlükəsizlik və beynəlxalq münasibətlər sisteminin yaradılmasını zəruri edirdi.

Beləliklə, hələ Yaponiya ilə müharibə başa çatmamış müharibədən sonraki dünya və dövlətlərərəsi geosiyası münasibətlər sisteminin yeni düzənnin yaradılması ilə bağlı SSRİ, İngiltərə və ABŞ arasında müzakirələr başlandı.

Yeni beynəlxalq münasibətlər sistemi Vestfal və Versal-Vaşinqton modelinin bəzi prinsiplərini əsasən qoruyub saxlasa da, dünya siyasetinə ikiqütiblül (SSRİ və ABŞ-in digər dövlətlərdən hərbi-siyasi üstünlüyünə əsaslanan və dünyada onların fəvqəldövlət hüququ statusunu təsdiq edən) sistem getirdi.

Bu sistemin yaranması İkinci Dünya müharibəsinə cəlb olunmuş dövlətləri də tədricən iki düşərgə ətrafında bölməməyə sövq etdi. Bir qrup dövlət artıq müharibənin gedişində sosialist inkişaf yolunu seçərək SSRİ-nin ətrafında, digər qrup isə SSRİ və sosialist inqilabçı qorxusu qarşısında kapitalist inkişafi modelinin əsas hərəkətverici qüvvəsi hesab olunan ABŞ-in ətrafında birləşməyə başladı.

Hər iki düşərgənin favoritləri olan SSRİ və ABŞ hələ İkinci Dünya müharibəsinin gedisi zamanı dünyadan gələcək geosiyasi xə-

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formallaşması: geosiyasi dövrələr və modellər

ritəsinin müəyyənələşdirilməsi, özünün və müttəfiqlərinin geostrateji təhlükəsizliyinin temin edilməsi, gələcək hərbi-siyasi blokların yaradılması və onun coğrafiyasının genişləndirilməsi qayğısına qalmışdır. Odur ki, bloklaşmanın rəsmiləşdirmək, gələcək qarşidurmanın və soyuq müharibənin cizgilerini, ideoloji, hərbi-siyasi mübarizonin əhatə dairesini və istiqamətlərini bəyan etmək o qədər də özünü gözlətmədi.

Müharibə başa çatıldıqdan sonra Avropada meydana gəlmiş yeni güc mərkəzləri dönyanın geosiyası qüvvələr nisbetini tam dəyişdi və hündüdлarını müəyyənələşdirdi.

SSRİ əvvəlki dövredən müharibədən hərbi-strateji və geosiyasi imkanlarına görə daha da möhkəmlənmiş vəziyyətdə çıxdı. Tarixində ilk dəfə olaraq, Avrasiyada Rusiya ətrafında nəhəng geosiyasi müttəfiq bloku yaradıldı.

Mahiyyətinə görə Potsdam konfransında dönyanın əvvəlki imperiyalararası çoxqütiblül güclərinə tarazlığına söykənən geosiyasi strukturunu fəvqəlgüclərin ikiqütiblül qarşidurmasına əsaslanan sistemlə əvvəz olundu.

Bu qütbleşmənin əsas səciyyəvi cəhəti iki nəhəng dövlətin ətrafında bloklaşmış ölkələrin sinfi-ideoloji və hərbi qarşidurmasında, onların həm Avropaya hakim olmağa, həm də fəaliyyətini Avropadan kənarə çıxarmağa, Asiya, Afrika, Amerika qitələrində tərəfdar tapmağa can atmasına idi.

Düşərgələşmə müharibənin gedişində başlasa da, onun tam strukturlaşması, teşkilatlanması müharibənin bitməsindən sonra on ilə qədər vaxt apardı.

Avropada müharibənin sona çatmasına bir neçə gün qalmış dönyanın 50 ölkəsinin təmsil edən xarici işlər nazirleri ABŞ-in San-Francisko şəhərinə toplaşaraq müharibədən sonra dövlət və xalqların kollektiv təhlükəsizlik məsələlərinin, dövlətlərərəsi ziddiyətlərin və əməkdaşlığın, müharibədən sonrakı sərhədlərin, sosial-iqtisadi problemlərin kompleks müzakirəsinə başladılar. Çox gərgin müzakirə və

diskussiyalardan sonra konfrans iştirakçıları 1945-ci il iyun ayının 26-da **Birləşmiş Millətlər Təşkilatı** adlanan beynəlxalq qurumun yaranmasını bəyan etdilər və onun nizamnaməsini imzaladılar.

BMT Nizamnaməsinin imzalanması beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafı tarixində yeni mərhələnin başlanğıcı oldu. Beynəlxalq münasibətlər tarixində ilk dəfə məhz BMT Nizamnaməsində xalqların bərabərliyi, müqəddərətini təyin etməsi, dövlətlərin daxili işləmə müraciətinə yolverilməzliyi, münaqişeli məsələlərin dinc yolla həlli və s. kimi fundamental qaydalar və prinsiplər öz əksini tapmışdır. Nizamnamədə BMT-nin məqsədi, bu təşkilatın hüquqları, qarışında duran vəzifələr və onların icra mexanizmi əks olunmuşdu.

Bələdliklə, dünyanın geosiyasi strukturunun və beynəlxalq münasibətlər sisteminin 1648-ci il Vestfal sazişindən başlanan formalaşma tarixi İkinci Dünya müharibəsinin sonlarında Yalta-Potsdam sülh sazişlərinin bağlanması və BMT-nin yaranması, dünya dövlətlərinin qısa müddətdə bu təşkilata qoşulması ilə başa çatdı.

Beynəlxalq münasibətlərin 1945-ci ildən başlanan və 1991-ci ildə SSRİ-nin süqutu, sosialist döşərgəsinin dağılmasına qədər olan dövrünün ən mühüm problemi də SSRİ və ABŞ arasında dünyada hegemonluq uğrunda gedən ideoloji mübarizə və bir-birine qarşı sürürtlü silahlanma hesab olunur. Bu işə demək olar ki, dünyannın dövlət və xalqlarının üçdə iki hissəsindən çoxu cəlb olunmuşdu. Hər iki tərəf müharibənin gedisiində və sonunda öz üzərinə götürdüyü öhdəlikləri, dinc yanaşı yaşamaq, kollektiv sülhə və təhlükəsizliyə nail olmaq haqqındaki saziş və razılışmaları tezliklə unutmağa və pozmağa başladı.

İkinci Dünya müharibəsi bu müharibəyə cəlb olunmuş dövlətlərin və xalqların hamısına böyük maddi, mənəvi və insan tələfati ilə nəticelənen ağır zərbə vurmışdı. Müharibənin dehşətləri dağidlılmış və xarabazarlıqla çevrilmiş şəhər və kəndlərdə, yerlə yekسان olmuş maddi-mədəniyyət obyektlərində, on milyonlara insan həyatının itilfiməsində izlərini buraxmışdı. İnsanlıq artıq bundan sonra baş verə

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaması: geosiyası dövrlər və modellər

biləcək müharibələrin, müasir silahların işe salınmasının getdikcə daha təhlükəli və faciəli sonluqla nəticələnəcəyini aydın görürdü. Lakin bütün bunlar SSRİ və ABŞ-in ideoloji iddialarını, dünya hegemonluğununa can atma siyasetini dayandırıa bilmedi.

Bundan başqa, müharibənin gedisiində istehsalı genişlənmiş və on dəfələrlə artmış ağır hərbi texnika, yığılıb qalmış tank və təyyarələr, hərbi sursatlar və s. neinki məhv edilmişdi və ya istehsalı azaldımadı, əksinə, yeni-yeni avadanlıqlar keşf etmek, daha təhlükəli kütləvi qırğınlıq silahları yaratmaq sahəsində əsl yarış başlandı.

Bir az əvvəl bir döşərgəde – anti-Hitler koalisiyasında müttəfiq kimi çıxış edən SSRİ və ABŞ müharibədən sonra bir-birinə getdikcə daha çox etimadsızlıq nümayiş etdirərək barışmaz düşmənləre çevrildilər. Ən təhlükəlisi isə bu qarşidurmaya her iki tərəfdən Avropanın və dünyanın digər ölkələri və xalqlarının da cəlb edilməsi idi.

SSRİ-nin və sosializm döşərgəsinin müharibədən sonra dünyada artan nüfuzu və təsiri ABŞ-ı dərhal bu döşərgəyə qarşı seferber olmağa və təcili tədbirlər görməyə sövg edirdi. Otuz il beynəlxalq aləmdən təcrid olunmuş SSRİ-nin müharibənin sonunda dünyada belə yüksək nüfuz qazanması və demək olar ki, "dünya sosializm inqilablarına" rəhbərlik etməsi müvafiq olaraq ABŞ-ı ciddi seçim qarşısında qoyurdu və ona gələcək dünyada gərgin rəqabət perspektivi vəd edirdi. SSRİ müharibədən iqtisadi cəhətdən zəif halda çıxşa da, onun iqtisadiyyatı tam hərbi rəlse keçirilmişdi. ABŞ da öz növbəsində müharibənin sonunda dünyanın ən güclü hərbi, iqtisadi və maliyyə imkanı olan dövlətinə çevrilmişdi. 1945-ci ildə atom bombasını elde etməklə ABŞ geosiyasi parametrlərinə görə demək olar ki, dünyanın hegemon ölkəsi olmuşdu.

Göründüyü kimi, dünya seçim qarşısında qalmışdı: ya insanların bərabərliyini, əmin-amanlıq və sülh şəraitində yaşamaq arzularını, dövlətlərin bir-biri ilə sülh və əməkdaşlıq mühitində fəaliyyət göstərmək imkanlarını bəyan edən SSRİ-nin sosializm yolunu seçməli, ya da xalqlara və dövlətlərə real iqtisadi və maliyyə yardımını, azad seçim

imkanları və edən və reallaşdırmağa hazır olan ABŞ-in dəstək və himayesindən yararlanmalı idi. Nəzərə alınsa ki, ABŞ özünün məşhur **Marshall planı** çərçivəsində "Avropa ölkələrinin dağlımlı iqtisadiyyatının bərpası" məqsədilə artıq Qərbi Avropa dövlətlərinə külli miqdarda qrant yardımı ayırmaq fikrini reallaşdırmağa başlamışdı, onda Avropanın seçiminin nə qədər məsuliyyətli olması özünü göstərir.

SSRİ-ABŞ qarşidurmasını və soyuq müharibəni şərtləndirən cəhətlərdən biri də İkinci Dünya müharibəsinin gedişində Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya kimi ölkələrin aparıcı dövlət statusunu itirməsi, bu iki dövlətin isə əksinə, lider mövqeyinə yüksəlməsi idi. ABŞ üçün o zamana qədər dünyada əsas söz sahibi olan bu ölkələrin beynəlxalq münasibətlər sistemine əvvəlki təsir imkanlarını itirməsi məqbul olsa da, SSRİ-nin yeni mövqeyi onu qane etmirdi. Odur ki, ABŞ SSRİ-yə müharibədə qalib və ya məğlub olmasından asılı olmayaraq İngiltərə, Fransa, Almaniya, Yaponiya, Çin və başqa dövlətlərlə eyni vəziyyətdə olan bir ölkə kimi yanaşır, onun ikinci qütbün başında durmasını və beynəlxalq münasibətlərde fərqli mövqə nümayiş etdirməsini, ABŞ-in mövqeleri ilə razılaşmamasını və s. kimi lider dövlətlərə məxsus hərəkətlərini sadəcə hezəm edə bilmirdi. Çünkü ideya cəlbediciliyi və müharibədən sonra Avropanın almanın işgalçlarından azad edilməsində qazandığı müsbət imic istisna olmaqla, SSRİ-nin dünyada lider dövlət kimi çıxış etməsi üçün heç bir ciddi əsası yox idi. ABŞ isə əksinə, hərbi, iqtisadi, maliyyə və əmək ehtiyatlarına görə 1945-ci il üçün dünyannın ən güclü, qüdrətli fəvqəldövləti idi. Bu ölkənin geosiyasəciliyi *məhz ABŞ-in dünya siyasetini və beynəlxalq münasibətlərin mahiyyətini, bəşəriyyətin inkişafını, dövlətlərarası əlaqələri özünün məqbul saylığı şəkildə tənzimləyə və müəyyən edə biləcəyi* ideyasını bəşəriyyətə telqin etməye çalışırlılar. Onun bu statusuna və isteyinə mane ola biləcək, himayə etdiyi kapitalist dünyasına və azad rəqabətli dünya iqtisadiyyatına qarşı dura biləcək yeganə ölkə o zaman SSRİ idi. Ona görə də ABŞ özünün və müttəfiqlərinin bütün maddi, mənəvi və ideolo-

ji ehtiyatlarını səfərbər edərək, Sovet İttifaqına qarşı mübarizə və "soyuq müharibə"yə başlayır. Müvafiq olaraq özünün və digər sosialist ölkələrinin siyasi, iqtisadi və ideoloji ehtiyatlarını səfərbər edən SSRİ də öz növbəsində 1945-ci ildən başlayaraq dünyada kapitalist ölkələrinin və ABŞ-in əleyhinə fealiyyətini gücləndirir.

SSRİ-ABŞ qarşidurmasının kəskinleşməsinin şərtləndirən amillərdən biri də müharibənin gedişində ABŞ-da atom silahının yaradılması, sonra isə Yaponiyada tətbiq edilmesi və dünya hegemonluğun iddiasının reallaşdırılmasında bu silahın üstünlüyündən ideoloji vasitə kimi istifadə olunması idi. ABŞ hökuməti elmin bu böyük keşfindən öz xalqının və bütövlükde bəşəriyyətin tərəqqisi üçün, yaxud dünyada sivil birgəyəşayış normalarını pozan, kollektiv təhlükəsizliyə, sülhə maneçilik tərədən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi yolu ilə deyil, özünün dünyaya hegemonluğu iddiasını reallaşdırmaq, SSRİ-nin isə dünyada təsirini azaltmaq istiqamətində istifadə edirdi. Bu da SSRİ-ni adekvat addım atmağa sövq edirdi ki, onun da nəticəsi bəşəriyyət üçün yeni-yeni təhlükələr vəd edirdi.

1946-ci ildən başlayaraq ABŞ-SSRİ qarşidurması güclənir və hər iki tərəf müharibədən sonrakı dövr üçün razılaşdırılmış normalardan, kollektiv təhlükəsizliyin princip və şərtlərindən birtərəfli qaydada maraqları çərçivəsində istifadə etməye başlayır. ABŞ malik olduğu atom silahı, iqtisadi, maliyyə üstünlüklerindən istifadə edərək Qərbi Avropa dövlətlərini ətrafına toplayır və dünyani sosializm və SSRİ təhlükəsindən xilas etmək missiyasını üzərinə götürür. SSRİ isə öz növbəsində yenice sosialist inkişafı yoluna qədəm qoymuş ölkələrin "müqavimət hərəkatına" rəhbərliyi, kapitalizmə qarşı mübarizə və dünya proletar inqilabının həyata keçirilməsi missiyasını üzərinə götürür. Beləliklə, 1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə müttəfiq olmuş SSRİ, ABŞ, Böyük Britaniya, Fransa və b. dövlətlər bundan sonra artıq rəqib dövlətlərə əvvərilirlər. Həm Avropa qitəsinin daxilində, həm də o vaxta qədər Böyük Britaniya, Fransa, ABŞ, Almaniya, Yaponiya və SSRİ-nin təsiri altında olan Asiya, Afrika və

Latin Amerikası əraziyində mövcud olan dövlət və xalqların cəlb olunduğu transmilli ideoloji qarşılurma və soyuq müharibə başlıyır.

1945-ci ildə ABŞ prezidenti vəzifəsində Ruzvelti Trumen əvəz edir və onun yeni geostrareji doktrinasi çərçivəsində SSRİ-yə və onun Avropada təsirinə qarşı mübarizə bir qədər də gücləndirilir. 1947-ci ildən ABŞ öz təsir dairəsinə daxil olan Qərbi Avropa ölkələrinə Marşall planı çərçivəsində göstərdiyi yardımları xeyli artırır və SSRİ-ni ciddi seçim qarşısında qoyur. SSRİ ya ABŞ-in maliyyə-iqtisadi üstünlüyünü qəbul etməli, deməli, onun dünyadakı hegemon rolu ilə barişmalı, ya da müvafiq qarşılurma yolu tutaraq dünyanyanın digər ölkələrini səfərber etməklə ona qarşı mübarizə bloku yaratma-hı idi. O zaman SSRİ məhz ikinci yolu seçir və beləlikle, bloklararası ideoloji qarşılurma güclənir. Sovet hökuməti Marşall planı çərçivəsində ABŞ-in təklif etdiyi iqtisadi-maliyyə yardımından həm özü imtina edir, həm də sosialist yolunu seçmiş Şərqi Avropanın Polşa, Rumuniya, Çexoslovakiya, Yuqoslaviya və Macaristan kimi ölkələri-ni bu yardımından imtinaya məcbur edir. Beləliklə, 1947-ci ildən Avropada iki sistem arasında açıq şəkildə soyuq müharibə başlanır.

Müharibədə məğlub edilmiş Almaniya üzərində nəzarət üçün yaradılmış müttəfiqlərin (SSRİ, ABŞ, Böyük Britaniya, Fransa) dörd-tərəflə nəzarət komissiyası 1948-ci ilin mart ayında buraxılır. Buna qədər ABŞ, İngiltəre və Fransa Almaniya əraziyindəki işgal zonalarını birləşdirmişdilər. 1949-cu ildə isə Almaniya Federativ Respublikasını təşkil etdilər. Həmin il AFR Konstitusiyası qəbul olunur. SSRİ də öz işgal zonasında müvafiq olaraq Almaniya Demokratik Respublikası adlı dövlət yaradır və onun idarəcilik sistemini təsis edir. Almaniya və Berlin şəhəri, ardınca isə bütün Avropa iki qarşılurma zonasına bölünür.

Bunun ardınca SSRİ atom silahını yaratdığını və onun ilk sınayı-nı (1949) bütün dünyaya nümayiş etdirir. SSRİ-nin 1949-cu ildə atom silahını sınadıqdan çıxarması dünya ictimaiyyətini yeniden gələ-cək təhlükə, kütłəvi qırğıın silahına malik olan iki eks ideoloji qütb

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalşması: geosiyasi dövrlər və modeller

arasında başlana biləcək müharibənin nəticələri haqqında düşünmə-yə vadar etdi.

Hələ 1945-ci ildə BMT yanında atom enerjisine nəzarət üzrə xüsusi komissiyanın yaradılmasına və Təhlükəsizlik Şurasının bütün üzv-lərinin komissiyada təmsil olunmasına baxmayaraq, SSRİ atomun sırr-lərini öyrənənə qədər bu qurum demək olar ki, heç bir əməli iş görə bilməmişdi. Elə ki, dünyada atom üzrə ABŞ-in inhisarına son qoyuldu, SSRİ-nin o zamana qədər müxtəlif bəhanələrlə mütəmadi olaraq baxılması təxirə salınan "atomdan yalnız dinc məqsədlər üçün istifadə edilməsi tələbləri" yada düşdü. Lakin tərəflər BMT-nin sessiyalarını və iclaslarını bir qayda olaraq, qarşılıqlı ittihadlara yönəldir, silahlan-manın, xüsusən kütłəvi qırğıın silahlarının qarşısının alınması və qarşılıqlı etimadsızlığın aradan qaldırılması üçün əsaslı bir iş görmək istəmirdilər. Əvvəzdə isə bu illerde ABŞ Şimali Atlantik Təşkilatını (NATO), SSRİ isə sosialist ölkələrinin hərbi blokunu – Varşava Mü-qaviləsi Təşkilatını (VMT) yaratmaq üçün məxfi iş aparırdı.

Lakin BMT tədricən olsa da, dinc yanaşı yaşamaq, beynəlxalq hüquq normalarına əməl etmək, beynəlxalq sülhün, kollektiv təhlükəsizliyin birgə qorunması sahəsində tərəflərin qarşılıqlı narahatlığını nizama salır və onun açıq münaqışəyə çevrilməsinə imkan vermirdi. Təkcə 1945-1954-cü illərdə bu təşkilat onlarla sessiyasında, iclaslarında beynəlxalq təhlükəsizlik və qütbler üzrə qarşı-qarşıya dayanmış ölkələrin beynəlxalq hüquqa hörmətlə yanaşması, ona əməl etməsi məsə-ləsini qoymuş və mühüm nəticələr eldə etmişdi. Bu da öz növbəsin-də ikinci Dünya müharibəsindən sonra yaranmış gərginliyin aradan qalxmasına yardımçı olmuş, kütłəvi qırğıın silahlarının istehsalının və ümumiyyətlə, silahlanmanın qarşısını xeyli almışdı.

Bu illerdə beynəlxalq münasibətlər sisteminin varlığını sübut edən və BMT-nin bu sistemdəki əhəmiyyətini nümayiş etdirən mü-hüm hadisə 1954-cü ildə baş verdi. BMT Baş Məclisinin IX sessiyasında iki mühüm sənəd imzalandı:

- 1) Bütün silahların və silahlı qüvvələrin qarşılıqlı azaldılması, tot-

biqinin məhdudlaşdırılması və nizamlanması haqqında qətnamə;

2) Silahların azaldılması, kütləvi qırğın silahlarının atom, neytron və başqa növlərinin istifadə edilməsinin qadağan olunması haqqında beynəlxalq konvensiya.

Baş Məclis ilk dəfə olaraq müharibədən sonra bütün BMT üzvü olan dövlətlərin adından dünyada silahlanmanın dayandırılması, silahlı qüvvələrin və silahların ixtisarı, kütləvi qırğın silahlarının qadağan olunması, bütün bu prosesler üzərində ciddi nəzəret yaradılması və hamlıqla bu tələblərə əməl olunması nəzərdə tutan qətnamə qəbul etdi. Qətnamədə gələcəkdə bu məsələlər üzrə xüsusi beynəlxalq konvensiyamız hazırlanması və səmərəli beynəlxalq nəzarət mexanizminin yaradılmasının vacibliyi qeyd olundur.

Lakin BMT-nin bu addımı da ABŞ və SSRİ arasında getdikcə gərginləşən və beynəlxalq münasibətlərin aparıcı istiqamətinə çevrilən mübarizəni dayandırıa bilmədi. Çünkü bu dövlətləri narahat edən məsələ heç de kollektiv, yaxud fərdi təhlükəsizlik deyildi. Məsələ kim-kimi möglüb edəcəyi, dünyaya kimin – sosialist ideyaları ilə silahlanmış SSRİ-nin, yoxsa kapitalist yolu ilə gedən ABŞ-in hakim olacağını hell etmek idi. ABŞ SSRİ-ni müharibəyə qədərki sərhədləri çərçivəsində sixşdirmaq, Şərqi Avropada sosialist yönümlü hökumətləri, hərəkatları boğmaq, sosializm Avropaya və dünyaya yayılmasının qarşısını almaq istəyirdi. SSRİ isə öz növbəsində, ABŞ-in və bütün kapitalist sistemini zəifləməsinə, sosialist yönümlü dövlətlərin sayının artırılmasına, onlar üzərində öz təsirinin güclənməsinə və getdikcə bu dövlətlərin coğrafiyasının genişlənməsinə çalışırdı.

Hər iki dövlət Avropada müxtəlif hərbi, siyasi və iqtisadi bloklar yaratmaq, daha çox dövlətləri bu bloklara qoşmaq uğrunda hərəkata başladı. ABŞ müxtəlif planlar – Trumen doktrinası¹, Marsall plani² və s. cizaraq, getdikcə SSRİ-nin dəstəyi ilə Avropada vüsət alan müstə-

¹ Bu plan hərbi yolla Avropa dövlətlərini, o cümləden Türkiye və Yunanistanı SSRİ-nin təsiri altına keçməkdən xilas etmək məqsədi daşıyırırdı.

² Marsall planı maliyyə yardımını göstərərək Avropa dövlətlərinin müharibədə dağıdılmış təsərrüfatlarını bərpə etmək və iqtisadi yolla ABŞ-in təsiri altına salmaq məqsədi güdürdü.

qillik və milli-azadlıq hərəkatlarını boğmağa, keçmişdə Böyük Britaniyanın təsiri altında olan dövlətlərin SSRİ-yə üz tutmasını engelleməyə çalışırdı. SSRİ isə öz növbəsində, Avropada xalqları və dövlətləri keçmişdə tabe olduqları ölkələrin təsirində çıxarmağa, öz inkişaf yolunu müəyyənləşdirməyə və onları sosialist yolu "seçməyə" sövq edərək, bu işdə bütün lazımi dəsteyini esirgəmirdi.

1947-ci ildə Qərbi Avropanın bir neçə aparıcı dövləti ABŞ-in Marsall planına, 1948-ci ildə isə Böyük Britaniyanın təklifi etdiyi "Qərb İttifaqı" adlı hərbi-siyasi bloka qoşuldu. 17 mart 1948-ci ildə Brüsseldə Fransa, Belçika, Hollandiya, Böyük Britaniya və Lüksemburq 50 il müddətində Şimali Atlantik Paktı adlı saziş imzalayaraq kollektiv müdafiə sistemi yaradılar. Bunun ardınca Qərbi Avropa dövlətləri ABŞ-in təşəbbüsü ilə 1949-cu il aprelin 4-də Vaşinqtonda toplaşaraq Şimali Atlantik Təşkilatı (NATO) yaradılması haqqında ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Hollandiya, Portuqaliya, Danimarka, Norveç, İslandiya və Lüksemburqdan ibarət 12 dövlət arasında müqavilə imzaladılar. 1952-ci ildə bu bloka Türkiye və Yunanistan, 1955-ci ildə AFR, daha sonra isə digər Qərbi Avropa dövlətləri qoşuldular. Doğrudurr, ABŞ və onun NATO-nu tomsil edən yeni müttəfiqləri bu blokun yaradılmasının beynəlxalq hüquq normalarına uyğun olduğunu, BMT nizamnamesində nəzərdə tutulmuş kollektiv sülh və təhlükəsizliyə xidmət etdiyini bəyan etsələr də, SSRİ və onun tərəfdarları bu addımı ciddi etirazla qarşılıdlar və onların müvafiq cavab tədbiri özünü çox da gözləmədi.

SSRİ və onun sosialist bloku 1947-ci ildə ABŞ-in Marsall planının imtina edərək özlerinin adekvat planını – Qarşılıqlı İqtisadi Yاردım Şurası (QİYS) adlı təşkilatlarını yaradır və onun çərçivəsində sosialist dövlətlərinin iqtisadi gücünü birləşdirmək, sosializm yolunu seçən yeni xalqlara və dövlətlərə birgə yardım göstərmək məqsədi ni ortaya qoyurlar. 1949-cu il yanvarın 25-de Moskvada QİYS-in yaranması elan olundu. SSRİ, Bolqaristan, Macarıstan, Polşa, Rumini-

ya, Çexoslovakiya, Almaniya Demokratik Respublikası bu birligi təsis etdilər. Qərb dövlətləri buna cavab olaraq SSRİ-ye qarşı yürütüdükləri iqtisadi və siyasi blokada siyasetini bütün Şərqi Avropanın sosialist bloku ölkələrinə qarşı da tətbiq etdilər. Bir müddət sonra bu təşkilata Monqolustan, Vyetnam və Kuba da üzv oldu. Beləliklə, bütün Şərqi Avropa ölkələri Qərbdən təcrid edilərek yalnız öz aralarında və SSRİ ilə ticarət-iqtisadi əlaqələr çərçivəsinə salındı. Bu, bir tərəfdən, sosialist düşərgəsi arasında integrasiyanı gücləndirse də, digər tərəfdən Qərb ölkələrini 1949-cu il mayın 5-də Avropa Şurası adı altında qurum yaratmağa və onun çərçivəsində daxili əlaqələri möhkəmləndirməyə vadar etdi. İlk olaraq bu quruma Böyük Britaniya, Belçika, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Hollanda, Norveç, Fransa və İsvəçdən ibarət on dövlət, bir qədər keçmiş Yunanistan, Türkiye, Avstriya, İslandiya, AFR, İspaniya, Portuqaliya və İsvəçəre daxil oldu. ABŞ-ın və Qərb ölkələrinin yaratdığı NATO dərhal SSRİ başda olmaqla sosialist ölkələrini adekvat addım atmağa – Varşava Müqaviləsi blokunu (1955) yaratmağa sövq etdi. Bu bloka SSRİ, Polşa, Bolqarıstan, Macarıstan, ADR, Rumınıya və Çexoslovakiya daxil oldu.

NATO ABŞ qoşunlarının Qərbi Avropada, Varşava Müqaviləsi Təşkilatı isə SSRİ ordusunun Şərqi Avropa ölkələrində saxlanması ni qanuniləşdirirdi. Bu da iki ölkənin Avropada hərbi qarşidurmasını getdikcə gücləndirirdi.

Soyuq mühəribə dövründə geosiyasi münasibətlər

İkinci Dünya müharibəsindən sonra BMT-nin yaranması beynəlxalq münasibətlər sisteminin nizama salınmasında, dövlətlər və xalqlar arasında sivil birləşməş normalarının bərqrar olmasına ciddi amilə çevriləs də, SSRİ və ABŞ-ın başçılıq etdiyi iki sistemin – sosializm və kapitalizmin siyasi ədəbiyyatda soyuq mühəribə kimi xarakterizə edilən "kim-kimi" mübarizəsini dayandırıa bilmədi. Buna

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modellər

baxmayaraq 1950-1990-cı illerdə beynəlxalq münasibətlər nə qədər keşməkeşli olsa da, lokal silahlı toqquşmalar istisna olmaqla, yeni genişmiqyaslı müharibələr baş verməmişdir. Bunun da əsas səbəbi BMT və onun Təhlükəsizlik Şurasının fealiyyət göstərməsi, mübahisəli məsələlərin danışıqlar yolu ilə, əvvək müdaxilələrlə həll edilməsi idi.

Beynəlxalq münasibətlər sisteminin əsas amili kimi BMT-ni ilk sinəq qarşısında qoyan hadisə 1950-1953-cü illerdə Şimali və Cənubi Koreya arasında baş vermiş müharibə və müvafiq olaraq ABŞ, Çin və SSRİ arasında münasibətlərin kəskinləşməsi oldu. Lakin BMT-nin ciddi səyi və müdaxiləsi ilə bu münaqışa qısa müddətdə yoluna qoyuldu.

Bundan əlavə, BMT-nin fealiyyətə başlaması və beynəlxalq münasibətlər sistemini tənzimləyən hüquq normalarının qəbul edilməsi müharibədən sonra ayrı-ayrı xalqlar və ölkələrin müstəmləkə rejimində xilas olması və müstəqillik yolu tutması üçün də münbit şərait yaradırdı. Doğrudur, müstəmləkədən azad olmuş xalq və ölkələr dərhal bu və ya digər ideoloji düşərgənin təsiri altına düşür, beynəlxalq münasibətlərde ya SSRİ-nin, ya da ABŞ-ın himayəsinə sıgnırlılar. Lakin bütün qüsurlarına baxmayaraq beynəlxalq sistem işləyir və dövlətlərarası münasibətlərin açıq qarşılurmala çevrilmesini mane olurdu.

Soyuq müharibə dövrünün əsas səciyyəvi cəhətlərindən biri dünyada iqtisadi, siyasi, hərbi bloklaşmanın getdikcə güclənməsi və geosiyasi mübarizənin bu bloklar vasitəsilə "kapitalizmin", yaxud "sosializmin" xeyrinə həll edilməsi siyasetinin yürüdüləməsi idi. Qarşiduran bloklarının ən aparıcıları, əlbəttə, NATO və Varşava Müqaviləsi Təşkilatı idi. Hər iki təref bu qurumların tərkibində bir-birinə qarşı açıq silahlı toqquşmadan çəkinsə də, çox kəskin iqtisadi, ideoloji və soyuq müharibə aparırdı.

Dövrün digər səciyyəvi cəhəti BMT-nin, SSRİ və ABŞ-ın müxtəlif yönü dəstəyi neticəsində Asiya, Afrika və Latin Amerikası

xalqları üzərindəki *dünya müstəmləkə rejimlərinin ifası və yeni mili dövlətlərin yaranması dövrünün başlanması idi*. O vaxta qədər Avropanın, Yaponianın, Çinin və ABŞ-ın keçmiş müstəmləkələri hesab olunan bu xalqlar müstəqilliyine qovuşdular. Belə dövlətlərin sırasına İndoneziya, Bırma, Hindistan, Pakistan, Banqladeş, Filippin, Nepal, Vietnam, Laos, Kamboca, Tailand, Suriya, Livan, Misir, İraq, Yəmən, İordaniya, Liviya, Sudan, Tunis, Mərakeş, Qana, Qvineya, Togo, Kamerun, Mali, Madaqaskar, Çad, Mərkəzi Afrika Respublikası, Konqo, Qabon, Keniya, Uqanda, Efiopiya, Somali, Kuba və b. ölkələri aid etmək olar.

Ümumiyyətlə, müstəmləkə rejimlərindən qurtulmanın (dekolonizasiya) tarixini tedqiqatçılar dörd əsas mərhələyə böölürələr:

- Birinci mərhələdə (XVIII əsrin sonu – XX əsrin əvvəlləri) bu prosesin əsas hadisələri Şimali Amerikanın Böyük Britaniyanın və Latin Amerikası ölkələrinin isə İspaniya və Portugaliyanın müstəmləkə əsarətindən azad olmaq uğrunda apardığı mübarizənin gedişində cərəyan etmişdir. 1880-cü ildə müstəqillik əldə edən 18 suveren Amerika dövləti bu mərhələnin ilkin göstəriciləri hesab olunurdu.
- İkinci mərhələdə (1914-1918) Kanada, Avstraliya, Yeni Zelanda, Cənubi Afrika İttifaqı ölkələri Böyük Britaniyanı onların suverenliyini tanımağa məcbur etmişdir. Bu dövrün ən mühüm hadisəsi isə Hindistanın öz suverenliyinə qismən nail olması və bu hüququn Böyük Britaniya tərəfindən qəbul edilməsi olmuşdur. Bütövlükdə bu mərhələdə dünyadan 30 yeni dövləti müstəmləkə boyunduruğundan qurtarmağa nail olmuşdur.
- Üçüncü mərhələdə (1939-1945) Avropa və Asiyada daha 25 dövlət ayrı-ayrı imperiyaların dağılmasından behrələnərək müstəqilliklərinə qovuşmuşlər.
- Dördüncü mərhələdə (1960-1980) dünya müstəmləkəçilik rejiminin ifası neticəsində planetin müstəqil dövlətlərinin sayı daha 90 yeni dövlətinin hesabına artaraq 176-ya çatmışdır.

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formallaşması: geosiyasi dövrlər və modellər

● Beşinci və hələ ki, sonuncu olan müstəmləkəçilikdən azadolma mərhələsində (1990-cı ildən sonrakı illər) SSRİ-nin və digər sosialist dövlətlərinin dağıılması neticəsində dünyadan beynəlxalq münasibətləri sistemi ən yeni 28 müstəqil ölkə statuslu geosiyasi aktorla zənginleşmiş və dövlətlərin sayı 204-ə çatmışdır.¹

Müstəqillik qazanan bütün bu dövlətlər beynəlxalq münasibətlərin müstəqil subyektləri kimi BMT-ye daxil olmuşlar. Əlbette, bu dövlətlərin BMT-ye üzv qəbul edilməsi həm beynəlxalq münasibətlər sisteminin hüdudlarının və fəaliyyət dairəsinin genişlənməsinə, həm də beynəlxalq hüququn inkişafına, sivil birgəyəşayış normalarının getdikcə təkmilləşməsinə təkan vermişdir.

Diger tərəfdən, BMT-nin özünün mövcudluğu imperiyaların dağılıması və dövlətlərin müstəqillik qazanması prosesinin daha agrısız, müqavimətsiz və qansız ötüşməsinə səbəb olmuşdur. BMT-nin beynəlxalq hüquq sistemi, Tehlükəsizlik Şurasının mövcudluğu və burada təmsil olunan dövlətlərin fərqli mövqə nümayiş etdirməsi, beynəlxalq siyasetin çoxqütbülüyü müharibədən sonra Fransa, Böyük Britaniya, Hollandiya, İspaniya, Portugaliya kimi Avropa dövlətlərini ciddi müqavimət göstərmədən malik olduqları müstəmləkələrdən el çəkməyə məcbur etmişdir. O vaxta qədər Asiya, Afrika və Latin Amerikasının demək olar ki, 34 hissəsi bu ölkələrin müstəmləkəsi altında idı.

SSRİ, Çin kimi dövlətlərin BMT Tehlükəsizlik Şurasında ABŞ və onun Avropa müttəfiqləri ilə birge təmsilçiliyi və veto hüququna malik olmaları Asiya, Afrika və Latin Amerikası ölkələrinin müstəmləkə əsarətindən daha qansız yolla azad edilmələrinə mühüm kömək göstərmişdir.

Sözsüz ki, SSRİ və ABŞ dünyada nüfuzunu artırmaq, müstəqilliklərini əldə etmiş yeni dövlətləri öz tərəflərinə çekmək və tesirleri altına salmaq, beynəlxalq münasibətlərdə onların desteyini qazan-

¹ Bax: Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azerbaycanın xarici siyasəti. Bakı, 2005, s.106-121.

maq istiqamətində ciddi çalışırdılar. Lakin istenilən halda tərəflər arasında dünya siyasetinə və yeni dövlətlərə təsir imkanlarına görə müyyən tarazlıq mövcud idi. Bu isə heç kimə imkan vermirdi ki, beynəlxalq münasibətlərde tam hegemon mövqə qazansın və öz iradəsini beynəlxalq aləmə zorla qəbul etdirsin. Bu vəziyyət, bir tərəfdən, müstəqillik yoluna qədəm qoymuş yeni dövlətlərə müsbət təsir göstərir, onların gələcək seçim imkanlarını artırır, digər tərəfdən isə ister-istəməz kollektiv sülhə, təhlükəsizliyə xidmət edir və münaqişələrin açıq qarşıdurmaya keçməsinə mane olurdu.

Beynəlxalq münasibətlərin müharibədən sonrakı ilk iyirmi ili göründüyü kimi, hərbi-siyasi bloklaşma ilə yanaşı, həm də müstəmləkələrin dağılması, beynəlxalq münasibətlərin subyektlərinin sayının artması və yeni dövlətlərin bəzilərinin dünya siyasetində tam fərqli yol tutması ilə xarakterizə olunmuşdur. Bu illərdə beynəlxalq münasibətlər sistemi üçün böyük əhəmiyyət kəsb edən əsas hadisələrdən biri müharibədən sonrakı illərdə keşkinləşən qarşıdurma və qütbleşməyə alternativ hesab oluna biləcək bitərəf dövlətlər blokunun yaranması və üçüncü qütbün meydana çıxması oldu.

1950-1960-ci illərdə beynəlxalq həyata yeni bir qütb şəklində bitərəf dövlətlər bloku qoşulur. Bu da ABŞ ilə SSRİ ararasında keşkinləşən qarşıdurma fonunda tamamilə yeni bir fenomen idi. Bu institutun meydana gəlməsi öz müstəqilliyini yenice qazanmış dövlətlərə alternativ inkişaf yolu seçmək, soyuq müharibə aparan tərəflərə qoşulmamaq, dünyada keşkinləşən qarşıdurmalardan konarda qalmaq və beynəlxalq münasibətlər sistemini dinc əməkdaşlıq mərcəsına yönəltmək imkanı yaradırdı.

"Nə Qərb, nə Şərq" – bitərəf siyaset hərəkatını ilk dəfə öz lideri C.Nehrunun rəhbərliyi ilə ingilis müstəmləkəciliyindən xilas olmuş Hindistan başlamış, sonralar bu sıraya Misir, Yuqoslaviya, İndoneziya, Birma, Seylon və digər 20 dünya dövləti qoşulmuşdur. Bu dövlətlər 1955-ci ildə özlərinin Asiya və Afrika ölkələri konfransını çağırıv və bitərəf ölkələrin birgə Bəyannamesini qəbul edirlər.

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modellər

Beləliklə, bu ölkələr 50-ci illərdən vahid blok şəklində BMT tərkibində bitərəf qütblerini yaradır və beynəlxalq münasibətlərde söz sahibinə çevirilirlər. Bitərəflər qrupunun mövcudluğu 50-70-ci illərdə müstəqilliklərini yeni qazanmış dövlətlərə üçüncü seçim imkanı yaradır, onların SSRİ-ABŞ qarşıdurmasından konarda əfəaliyyət göstərməsini asanlaşdırır, bloklara qoşulmadan beynəlxalq münasibətlər sistemində iştirakına yol açırıdı.

1945-ci ildə İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Misir və Yemen Ərəb Dövlətləri Liqasını yaradır, SSRİ-nin dəstəyi ilə müstəqil dövlət quruculuğuna başlayırlar. 60-70-ci illərdə Liqaya o dövrde müstəqillik qazanmış, lakin müvafiq olaraq ABŞ, Fransa və Böyük Britaniyanın köməyi ilə dövlət quruculuğuna başlayan Əlcəzair, Bəhreyn, Qətər, Küveyt, Mavritaniya, Mərakes, Tunis, Somali, Sudan, Ərəb Əmirlilikləri və s. dövlətlər də daxil olurlar.

Həmin dövrde Fələstini birləşdirmek və müstəqil dövlətə çevirmek mümkün olmur. SSRİ və ABŞ-in mövqeləri bu ərazidə ciddi şəkilde toqquşur. 1947-ci ildə BMT işe qarışır və Fələstin iki yere – ərəb və yəhudü hissələrinə bölünür. Beləliklə, Yaxın Şərqi probleminin – İsrail və Fələstin münaqişəsinin əsası qoyulur. 1967-ci ildə İsrail Fələstin torpaqlarının digər hissəsini işgal edir və Misir, Suriya, İordaniya ilə müharibəyə başlayır. Əlbettə, bütün bu qarşıdurmaların arxasında Qərb və Şərqi toqquşan maraqları dayanırdı. Ərəblər və yəhdilərlər isə bu münaqişədə bir vasitə kimi istifadə edilirdi.

Ərəb dünyası həm SSRİ, həm də ABŞ üçün çox böyük iqtisadi, siyasi və geosiyasi əhəmiyyət kəsb edirdi. Yaxın Şərqi isə İsləm infrastrukturunun və sivilizasiyasının mərkəzi kimi regional və qlobal siyasetdə mühüm amil kimi çıxış edirdi. Bu ölkələrlə yaxınlaş, onların üzərində həllədici təsirə malik olmaq və dəstəyini qazanmaq bloklararası mübarizədə böyük əhəmiyyət kəsb edirdi. Bundan başqa, regionun zəngin neft yataqları, okeanlara və dənizlərə çıxışı, əhəmiyyətli geosiyasi mövqeyi və mühüm insan ehtiyatlarına malik olması da həm Qəribi, həm də, Şərqi biganə qoya bilməzdı.

SSRİ bu bölgədə ümumən müstəmləkə rejimlərindən xilas olmuş Yaxın və Orta Şərqdə sosialist yönülü hökumətlər yaratmaq və bu yolla onları təsirinə salmağa çalışırdı, ABŞ bu ölkələrdə monarxiya və nüfuzlu tayfa-nəsil hakimiyətlərini dəstekləyirdi. ABŞ siyasetini bu bölgədə əsasən İsrail, Səudiyyə Ərəbistanı, Misir, Kuvayt və İran vasitəsilə reallaşdırırıdı. SSRİ-nin əsas müttəfiqləri isə İraq, Suriya, İordaniya, Livan və利维也 idı.¹

Bu illərdə Şərqi-Qərb qarşıdurmasının və dünya geosiyasi sisteminin mühüm amillərindən biri bloklararası silahlanna yarışı, kütləvi qırğınlarda silahlarının yeni-yeni növlərinin istehsalı, raket və atom texnologiyalarının hərbi sahəyə tətbiqi hesab oluna bilər. Bu amil XX əsrin 60-80-ci illərində bəşəriyyəti daha çox narahat edirdi. Odur ki, BMT sessiyalarında "beynəlxalq münasibətlərin əsas problemi kimi mütləq olaraq ayrı-ayrı regional münaqışlər, hansısa kiçik dövlətlərin bir-biri ilə apardığı mühəharibələr deyil, məhz bu məsələ gündəlikdə durur, müzakirə edilir və kollektiv təhlükəsizliyin yolları aranırı.

Beynəlxalq münasibətlər sisteminin formallaşması və inkişafı tərixində mühüm əhəmiyyət kəsb eden hadisə 1973-cü ilde ABŞ qoşunlarının Vyetnamdan çıxarılmasından və Hind-Çin yarımadasında sülhün bərpa olunmasından sonra SSRİ ilə ABŞ arasında təhlükəsizlik və əməkdaşlıq üzrə ümumavropa müşavirəsinə hazırlıq və müşavirənin keçirilməsi oldu.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) keçirilməsi, ümumavropa səviyyəsində sülhün, təhlükəsizliyin, dövlətlərarası əməkdaşlıq məsələlərinin müzakiresi teklifini hələ 1966-ci ilde sosialist ölkələrini təmsil edən Varşava Müqaviləsi Teşkilatı vermişdi. Həmin vaxtdan 1975-ci ilə - Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki yekun aktının imzalanmasına qədər keçən 9 ilde müxtəlif səviyyələrde SSRİ daxil olmaqla 33 Avropa dövləti ilə yanaşı, ABŞ və Kanada rehbərləri də bu mövzuda keçirilən müzakirələrde iştirak etmişdilər.

¹ Hesenov Ə. Gösterilen əsəri, s. 114.

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formallaşması: geosiyasi dövrlər və modeller

Ümumavropa müşavirəsini çağırmaqla SSRİ və onun müttəfiqləri İkinci Dünya mühəribəsindən sonra Avropada yaranmış geosiyasi mühiti, soyuq mühəribə şəraitində Qərbi Avropa ölkələri və ABŞ-la münasibətləri araşdırmaq, iki eksqütbülli siyasi düşərgə üzərində kökləmiş ideoloji mübarizəni öz xeyrinə hell etmek, bütün Avropada sosializmin təsirini artırmaq məqsədi güdürdü. ABŞ və Qərbi Avropa dövlətləri isə belə bir müşavirəye razılıq vermək, bu toplantıda SSRİ və Şərqi Avropada insan və vətəndəş hüquqlarının pozulmasını, totalitar rejim və sərt ideoloji idarəciliyin menfi təzahürlerini xüsusi şəkildə qabartmağı, Avropanın ictimai fikrini xeyirlərinə dəyişməyi planlaşdırırdılar. 1973-cü il iyulun 3-də Helsinkidə 35 dövlətin xariçi işlər nazirlərinin iştirakı ilə ATƏM-in ilk iclası işinə başlayır və beş gün davam edir. Bu iclasda SSRİ-nin təklifi etdiyi "Avropada təhlükəsizlik və dövlətlərarası münasibətlərin prinsipləri" adlı layihə müzakirə olunur, lakin qərar qəbul edilmir. Həmin il sentyabrın 18-də Cenevrədə başlanan ikinci iclas müəyyən fasilelərlə 1975-ci il iyulun 21-ə qədər davam edir və dövlət başçılarının müzakirəsinə çıxarılaçq müxtəlif məsələlər işçisi qruplarında işlənib hazırlanır.

ATƏM-in sonuncu iclası 30 iyul - 1 avqust 1975-ci ilde Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirildi və geniş müzakirələr dən sonra Helsinki yekun aktı adlanan və beynəlxalq münasibətlər sisteminin inkişafına mühüm töhfə hesab olunan fundamental bir dövlətlərarası sənəd imzalandı. Helsinki yekun aktına Avropanın 33 ölkəsinin, ABŞ və Kanadanın rehbərləri imza ataraq soyuq mühəribə dövründə, BMT-nin yaranmasından keçən 30 ilde ilk dəfə Avropada və dünyada baş verən yenilikləri, dövlətlərarası münasibətlər də yaranmış real vəziyyəti nəzərə almaqla, mövcud durumu qoruyub saxlamaq, İkinci Dünya mühəribəsinin neticələrini eks etdirən Yalta-Potsdam sistemində əməl etmək şərtiələ o dövrün kollektiv təhlükəsizlik və əməkdaşlıq məsələlərinin prinsiplərini bəyan etmişlər.

Helsinki yekun aktı BMT Nizamnaməsindən sonra beynəlxalq münasibətlər sistemini inkişaf etdirən ən mühüm beynəlxalq hüquqi

sənəd hesab olunur. Yekun aktında dövlətlərərəsi münasibətlərin hamı tərəfindən qəbul olunan 10 əsas prinsipi bəyan olunurdu. Bunlar: *suveren bərabərlik, güc tətbiq etmənin və hədələmənin yolverilməzliyi, suveren dövlət hüquqlarında hörmət, müstəqil dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövülüyünün qorunması, mübahisələrin sülh və danışqlar yolu ilə həlli, əsas insan hüquq və azadlıqlarına hörmət, xalqların bərabərliyi və öz müqəddərətinə təyin etməsi, dövlətlərərəsi əməkdaşlıq, beynəlxalq hüquqa vicdanla əməl etmək və s. fundamental prinsiplərdən ibarət idi.*

Helsinki yekun aktı soyuq müharibənin, SSRİ və ABŞ arasında təsir dairesi uğrunda qarşıdurmanın vüset aldığı illərdə, 1945-ci il-dən – BMT-nin yaramasından sonra imzalanan ən mühüm beynəlxalq hüquqi sənəd olmaqla bərabər, iki düşərgəni təmsil edən ölkələr arasında sülh, təhlükəsizlik və əməkdaşlığın mühüm prinsipləri ni də ilk dəfə idि müyyəyen edirdi.

Sonrakı dövrde ATƏM-in zirve görüşləri 1977-1978-ci illərdə Belqradda, 1980-1983-cü illərdə Madriddə, 1984-cü ildə Stokholmda keçirilmiş, Avropada və dünyada hərbi qarşıdurmani yumşaltmaq, silahlanma və kollektiv təhlükəsizlik məsələlərini həll etmək üçün ciddi müzakirələr aparılmışdır. Lakin 1990-ci illərin əvvəllerinə – SSRİ və onun sosialist düşərgəsi dağlına qədər ideoloji mübarizəni, düşərgələrərəsi qarşıdurmani və sürətli silahlanmani dayandırmaq, beynəlxalq gərginliyi azaltmaq mümkün olmamışdır. ATƏM-in yaranması və fəaliyyəti Avropada, bütün dünyada totalitar rejimlərin dağılması, demokratik dövlət və cəmiyyətlərin formallaşması, insan hüquq və azadlıqlarının qorunması və beynəlxalq hüquq səviyyəsinə qaldırılması, dövlətlərərəsi, regional və beynəlxalq münasibətlərin sivil birgəyəşayış normallarına uyğunlaşdırılması, beynəlxalq qlobal məsələlərin birgə həlli, dövlətlərin ictimai, siyasi və mədəni əməkdaşlığının real məzmun kəsb etməsi yolunda mühüm bir vasitə olmuşdur.

Beynəlxalq münasibətlər sistemində və beynəlxalq hüquqa ATƏM-in verdiyi növbəti mühüm sənəd onun 1990-ci il sentyabrın

VIII FƏSİL. Dünyanın geosiyası strukturunun formallaşması: geosiyasi dövrlər və modeller

1-de Paris sammitində imzalanmış Paris xartiyasıdır. Bu sənəd Helsinki aktından sonra təşkilatın fəaliyyətinə real məzmun getirdi və Avropada sivil münasibətlər sistemi adlanan qeyri-müəyyən anlayışı sinif və ideoloji yanaşmalardan xilas edərək real, dövlətlərərəsi, dövlətdaxili, dövlət və insan, dövlət və cəmiyyət kimi dolğun məzmun kəsb edən hüquqi anlayış və terminlərlə təmin etdi.¹

Belovejsk dövrü: planetin geosiyası strukturunun “yeni dünya nizamı” modelinin yaranması

1990-ci illərin əvvəllerində beynəlxalq münasibətlər sistemində çox ciddi dəyişikliklər müşahidə olunmağa başlandı. O vaxta qədər sistemin daxili strukturunda və xarakterində mühüm təsir gücünə malik olan ABŞ və onun Qərb müttəfiqlərinin güclənməsi fonunda SSRİ və onun sosialist bloku çox gərgin böhranla üzləşdi. 1945-ci ildən başlayaraq həyata keçirilən bloklararası iqtisadi, siyasi, sosial rəqabət həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını tükməmiş və Qərb ölkələri ilə yarışmada onları tam məğlub vəziyyətə salmışdı. Sosialist dövlət idarəciliyi sistemi, kommunistlərin daxili siyaseti, proletariat diktaturasına söykənen dövlət-vətəndəş münasibətləri sürətlə iflasa uğrayırdı. SSRİ və sosialist düşərgəsinin digər ölkələrinin vətəndaşları, milli, dini, ictimai və siyasi təşkilatları mövcud rejime qarşı kütləvi hərəkatlara başlamışdır. Bundan da Qərb ölkəleri özlərinin anti-sovet fəaliyyətində məhərətlə istifadə edirdilər.

1986-1989-cu illərdə ABŞ güclü diplomatik və siyasi təzyiqlərlə sovet qoşunlarının Əfqanistandan çıxarılmasına, bu ölkədə yaradılmış sosialist yönülli dövlət quruluşunun leğv edilməsinə nail olur və beləliklə də, bütün İslam dünyasında SSRİ-nin nüfuzuna çox ciddi zərər vurur.

¹ Həsənov Ə. Göstərilən əsəri, s. 126-130.

ABŞ və onun Qərb müttəfiqləri SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən onun geosiyasi təsir dairəsində olan ölkələr və bölgələrə müdaxilə etməyə başlayırlar. 1990-91-ci illərdə ABŞ sosialist döşərgəsinin Yaxın Şərqi və Ərəb dünyasında əsas müttəfiqlərindən biri olan İraqı darmadağın edir, ardınca Suriya, Əlcəzair, Misir, Tunis və Liviyanın SSRİ-ni tədricən sixişdir.

Elə həmin dövrdə ABŞ və Qərb dövlətləri SSRİ-nin ənənəvi təsir dairəsi hesab olunan Baltikyanı respublikalarla, Balkanlara, Xəzər-Qara dəniz regionuna və Orta Asiyaya daxil olmağa, geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edən bu bölgələrin əsas geostrateji nöqtələrini və zəngin karbohidrogen ehtiyatlarını tədqiq etməyə başlayırlar.

Baltikyanı ölkələrdə, Şərqi Avropa və Balkanlarda SSRİ-yə, sosializm quruluşuna qarşı kültəvi çıxışlar başlanır və müvafiq olaraq Qərbin dəstəyini qazanır. Qısa zaman çərçivəsində SSRİ-nin Şərqi Avropada əsas müttəfiqləri hesab olunan Polşa, Macarıstan, Çexoslovakiya, ADR, Rumınıya və başqa sosialist dövlətləri azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı və demokratik dövlət quruculuğuna istiqamət götürürərlər. Bunun aradınca, ADR və AFR-in tarixi birləşməsi baş verir və sovet qoşunlarının Avropadan çıxarılması prosesi başlanır. Bütün bu proseslərə ABŞ və onun NATO üzrə müttəfiqləri dəstək verir və rəhbərlik edirdi.

90-ci illərin əvvəlində qarşidurmanın kəskinləşdiyi və "kim-kimi" məsələsinin həll olunduğu bir zamanda, üçüncü qütb ölkələri (soyuq müharibə dövründə nə SSRİ-yə, nə də ABŞ-a və onların başçılıq etdiyi bloklara qoşulan dövlətlər) də beynəlxalq münasibətlər sisteminde varlığını nümayiş etdirməyə başlayırlar.

Bəzi tədqiqatçılar və siyasi mərkəzlər bitərəflər blokunu SSRİ-ABŞ qarşidurmasının məhsulu hesab edərək, 90-ci illərdə yeni tək-qütbü dönya siyasetinin formalşaması ilə bu qütbün də aradan çıxacağına proqnozlaşdırırlardılar. Lakin bitərəflər yaşadı və sübut etdi ki, soyuq müharibənin məhsulu olaraq yaransalar da, onlar dünya siy-

VIII FƏSİL. Dünyanın geosiyası strukturunun formalşması: geosiyası dövrler ve modeller

sətində və beynəlxalq münasibətlər sistemində möhkəm yer tutmuşlar, mövqelərini heç kime təhvıl vermək fikrində deyillər.

Bitərəflər bloku bütün fealiyyəti dövründə hər iki qarşiduran blokdan müəyyən qədər məsafə saxladığı kimi, 90-ci illərdə ABŞ-in tam tək-qütbü dönya siyaseti formalşdırmaq cəhdinə de layıqli mütqavimət göstərməyi bacardı. SSRİ-nin süqutundan sonra məhz bu blok beynəlxalq münasibətlər sistemində, sivil birgəyəşayış normalarının bərəqərər olmasına, yeni dünya nizamının və müasir dövlətlərə əlaqələrin formalşmasına özünəməxsus təsirə malik olan amil rolunda çıxış etməyə başlayır.

80-90-ci illərdə getdikcə zəifləyən sosialist bloku ilə qarşidurmadə sərt mövqə nümayiş etdirən ABŞ və onun NATO üzrə müttəfiqləri ilk müqaviməti də məhz bitərəflərdən gördü. Məlum oldu ki, getdikcə qloballaşan dünyada "kim-kimi" məsələsinin güc, zor yolu ilə həllinin, qarşidurmanın, bəşəriyyəti fəlakətə sürükləyə biləcək yeni müharibələrin qarşısında bundan sonra əsas maneə məhz bitərəf dövlətlər və dünya içtimaiyyətidir.

Avropa və dünya bitərəflərin 1986-ci ildə "N+N" adlı yeni hərəkatının SSRİ və ABŞ qarşidurması şəraitində nə qədər həyatı və bəşəriyyət üçün əhəmiyyətli olduğunu cəmi bir neçə il keçəndən sonra dərk etdi. Həmin il İsvəçin toşəbbüsü ilə bitərəf ölkələr bloku Stokholmda etimad, tehlükəsizlik və tərksilah məsələləri üzrə konfrans çağırır və qarşiduran blokları bu tədbire dəvət edir. Konfransdan sonra, noyabr ayında SSRİ və ABŞ rəhbərleri – M.Qorbaçov və R.Reyqan görüşür və onlar arasında danışıqlar başlanır.

Məhz bu konfrans və bitərəflərin səyi SSRİ-nin XX əsrin 80-90-ci illərində Avropada, öz ərazisində və dünyada baş verən proseslərə hərbi müdaxiləsinin qarşısını alır və "ümmətəvropa evi"nin formalşmasında iştirakını tömən edir. Əgər 50-60-ci illərdə SSRİ-nin rehbərliyi sosializmə qarşı azaciq müxalifətə (1956-ci ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, 1980-ci ildə Polşada və s.) dərhal reaksiya verib hərbi yolla yatırırdısa, 80-90-ci illərdə bütün sosializ-

min ləğvinə, Almanıyanın birləşməsinə və nəhayət, SSRİ-nin dağlımasına tam anlaşma ilə yanaşır.

Bitərəflər bloku 80-ci illərin sonu – 90-ci illərin əvvəlində dünyada sinfi və ideoloji qarşıdurmanın aradan qalxmasında oynadığı rol 90-ci illərin ikinci yarısında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində de nümayiş etdirmiş, hazırda isə qloballaşmanın həyata keçirilməsində ən feal amil kimi çıxış edir.

Bələliklə, 90-ci illərin sonunda beynəlxalq sistem və geosiyasi münasibətlər həm tərkibinə və formasına, həm də xarakterinə görə fərqli bir mərhələyə qədəm qoyur.

Avropada və bütün yer üzündə yeni dünya nizamının formalaşması, beynəlxalq münasibətlərinin princip və normalarının dəyişməsi, aktorlarının yeniləşməsi ATƏT-in Paris sammitində (1990) tam çılpaqlığı ilə özünü göstərdi. Sammit ərefəsində artıq sosializm düşərgəsi mövcud deyildi. Keçmişdə bu bloka daxil olan ölkələr SSRİ ilə əlaqələri kəsərək Qərbi Avropa və ABŞ-la birgə yeni dövlət quruluşu yaratmaqla məşğul idilər.

SSRİ-nin tərkibində olan üç Baltikyanı respublika – Litva, Latviya və Estoniya demək olar ki, müstəqil dövlətlərə çevrilmişdir. Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan dövlətləri müstəqillik qazanmaq, Ermenistan ise yeni dövlət quruluşu məsələlərini və Azərbaycan torpaqlarının işgalini həyata keçirməklə məşğul idi. Digər sovet respublikaları da daxili işləri ilə məşğul idilər və nəhəng SSRİ imperiyasının son günlerini sayırdılar. Odur ki, zirvə görüşündə qəbul edilən qərarlar, hüquq normaları və prinsiplər keçmiş sozialist ölkələri və SSRİ üçün tam gözlenilən idi.

Əvvəller bu düşərgə ölkələri üçün az qala müqəddəs sayılan, kənardan müdaxilə edilməsi qəti mümkün olmayan və suveren hüquq hesab olunan dövlətdaxili məsələlər – insan hüquq və azadlıqlarının qorunması, demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu, milli, vətəndaş və siyasi fəaliyyət azadlığı və s. məsələlər beynəlxalq norma statusuna qaldırılaraq Paris xartiyasına daxil edildi.

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modeller

Bir müddət sonra, 1991-ci ildə (**Belovejsk sazişi ilə**) Avropada sosializmin ən əsas və son dayağı hesab olunan SSRİ özünü buraxır, nəticədə siyasi və sinfi qarşıdurma üzərində qurulmuş beynəlxalq münasibətlər sisteminə son qoyulur.

Bələliklə, beynəlxalq münasibətlər sisteminin və geosiyasi dövrələşmənin 1945-ci ildən – İkinci Dünya mühərribəsinin başa çatması və BMT-nin yaranmasından başlanan üçüncü – **YALTA-POTSDAM** dövrü soyuq mühərribədən ABŞ və onun Qərb müttəfiqlərinin tam qalib çıxması ilə başa çatır. Yeni geosiyası mərhələ olan **BELOVEJSK** dövrü başlanır. Bununla da dünya siyasetində və beynəlxalq geosiyasi münasibətlər sistimdə sinfi qarşıdurmadan yeni geosiyasetə keçid başlayır.

Geosiyasi münasibətlərin Belovejsk dövrü SSRİ-nin və sosialist düşərgəsinin dağılması, dünyada yeni-yeni müstəqil dövlətlərin yaranması və beynəlxalq hüququn subyektinə çevrilməsi, ABŞ-in planetin yeganə fəvqəldövlətinə çevrilmesi və onun dünya hegemonluğu üzərində qurulmuş “yeni dünya nizamı” adlanan beynəlxalq münasibətlər sisteminin yaradılması ilə səciyyələnir.

Təkrar və məşğələ sualları

1. Dünyanın geosiyasi strukturunun formalaşması xüsusiyyətləri və ona təsir göstərən cahanşumul, epoxal hadisə və amillər haqqında nə bilirsiniz?
2. Dünyanın geosiyasi strukturunun formalaşmasının səbəblərini, əsas dövrlərinə sadalayın və xarakterize edin, obyektiv və subyekтив qanuna uyğunluqlarını şərh edin.
3. Dünya sisteminin təsnifatını verin və "sivilizasiya", "inkişaf", "qlobal", "mərkəz-əyalət", "yeni geosiyasi quruluş" yanaşması və s. geosiyasi konsepsiyaları şərh edin.
4. Dünyanın geosiyasi strukturunun Vestfal dövrünün (mərkəzi milli-dövlət modelinin yaranması) xarakteristikasını, xüsusiyyətlərini və əsaslılığını nümunələrlə təsdiq edin.

- yətlərini, milli dövlət haqqında "Vestfal hüququnun" şərtlərini sadalayın və onun dünya hüququna çevriləsi prosesini şərh edin.
5. İmperiya güclərinin geosiyasi tarazlığının yaranması (Vyana mərhəlesi) və müstəmləkəçilik hərəkatı dövründə iflası haqqında nə bilirsiniz?
 6. Dünya müstəmləkəçiliyinin xarakteristikası, əsas dövrləri və mərkəzləri haqqında nə bilirsiniz?
 7. Dünyada bloklararası geosiyasi maraq mübarizəsinin kəskinleşməsi mərhələsini və Birinci Dünya müharibəsinin başlanğıcını prosesini şərh edin.
 8. Birinci Dünya müharibəsinin əsas geostrateji nticələrini, planetin yeni geosiyasi konfiqurasiyasının əlamətlərini şərh edin: Versal dövrünün xarakteristikasını verin və 1919-1939-cu illərdə Avropa və dünyanın geosiyasi ziddiyətlərini izah edin.
 9. Geosiyasətin Versal-Vaşington sisteminin xarakteristikası, ABŞ-in dünya dövlətinə çevriləsi və yeni statusu haqqında nə bilirsiniz?
 10. İkinci Dünya müharibəsi ərefəsində Avropa imperiyalarının geosiyasi manevrlərini və müharibədə iştirak edən blokların əsas hədəf və məqsədlərini şərh edin.
 11. Potsdam dövrünün (1945-1991), İkinci Dünya müharibəsinin başa çatmasından sonraki planetar vəziyyətin, ikiqütbüdünya siyasetinə keçidin səbəblərini və xarakteristikasını verin və geosiyasi qarşıdurma dövrünün əsas hərbi bloklarının (NATO və Varşava Müqaviləsi Təşkilatı) yaranması və fealiyyəti haqqında danışın.
 12. BMT-nin və beynəlxalq hüququn bərqərar olması, soyuq müharibə dövründə milli müstəqillik hərəkatı və dünyanın geosiyasi vəziyyəti haqqında nə bilirsiniz?

VIII FƏSİL. Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrler və modeller

13. ATƏT-in yaranması, fealiyyəti və 70-80-ci illərin dünya geosiyasətinə təsiri, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin yeni reallıqları və meylləri haqqında nə bilirsiniz?
14. Dünyanın Belovejsk geosiyası modelinin yaranması və yeni dünya nizamı adlanan planetar geosiyasətin əsas xüsusiyyətləri haqqında danışın.

**VIII fəsil üzrə istifadə olunmuş ədəbiyyat
və informasiya resursları**

Azərbaycan dilində

Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Bakı, 2005.

Məmmədov C.A. Geosiyasət. Qısa mühazirə kursu. Bakı, Mütərcim, 2005.

Rus dilində

Василенко И.А. Геополитика современного мира. М.: Гардарики, 2006.

Геополитика. Антология. М., Культура, 2006.

Маринченко А.И. Геополитика. М., 2009.

Международные отношения: теории, конфликты, организации. М., 2004.

Мехтиев Р.Э. Межнациональные отношения на исходе XX столетия. Баку, 1995.

Мировая политика и международные отношения на пороге третьего тысячелетия. Под ред. М.М. Лебедевой. М., 2002.

Моравецкий В. Функции международной организации. М., 1976.

Мухаев Р.Т. Геополитика. М., 2007.

Нартов Н.А. Геополитика: Учебник. М., ЮНИТИ, 2007.

Самоель Хантингтон. Столкновение Цивилизаций. М., 2005.

Шреплер Х.А. Международные организации. Справочник. М., 1995.

Шреплер Х.А. Международные экономические организации. Справочник. М., 1997.

İngilis dilində

Gilpin R. War and Change in the World Politics. Cambridge, 1983.

Wallerstein I. Geopolitics and Geoculture: Essays on the Changing World-system. Cambridge: Cambridge University Press, 1992.

IX FƏSİL

**MÜASİR DÜNYA SİSTEMİ VƏ ONUN GEOSİYASI
REALLIQLARI**

**9.1. Müasir dünya sisteminin xarakteristikası
və yeni geosiyasi meylləri**

SSRİ-nin dağıılması və sosialist blokunun iflasından sonrakı reallıqlar, köhnə və yeni dövlətlər, ayrı-ayrı geosiyasi aktorlar və onların arasındaki münasibətlər planetimizin müasir geosiyasi strukturunun əsasını təşkil edir.

Müasir dünyada tekçə soyuq müharibə dövrünün ideoloji qarşıluması aradan qalxmamış, eyni zamanda planetin geosiyasi sisteminin reallıqları və vəzifələri, aktorları, tərkib hissəsi, gündəliyi, dövlətlərarası əlaqələrin xarakteri də dəyişmişdir. Əvvəllər əsasən milli dövlətlər arasında əlaqə və onların maraqları üzərində qurulmuş dünya sistemi bu prosesə digər aktorların əlavə olunması, daxili və xarici siyaset məsələlərinin, dövlət suverenliyi və milli maraq kimi geosiyasi anlayışların dəyişilməsi, sərhədlərin getdikcə şəffaflaşması, geostrateji və geoiqfisadi təhlükəsizliyin yeni tələbləri və s. nəticəsində həm formaca, həm də məzmunca dəyişmiş və yeni mahiyət kəsb etmişdir.

Əgər əvvəlki sistemdə beynəlxalq hüququn əsas məsəlesi suveren dövlətlərin milli hüquq və haqlarının qorunması, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi, dövlətlərarası münasibətlərin tənzimlənməsi idise, yeni sistemdə insan hüquq və azadlıqlarının qorunması, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, qlobal ekoloji və sosial telatümlərin qarşısının alınması, dövlətlərin idarə-

çiliyində qanunçuluğun, şəffaflığın və azad siyasi rəqabətin təmin edilməsi vəzifeləri getdikcə suveren dövlət hüquqlarını, ayrıca götürülmüş dövlətlərin milli maraqlarını kölgədə qoyur.

Müasir beynəlxalq və geosiyasi münasibətlər mürəkkəb bir sistemə çevrilmişdir. Bu sistemdə iştirak edən aktorların sayı getdikcə artır və əhatə dairəsi genişlənir. Əger Vestfal sistemində XXI əsrin başlangıcına qədər beynəlxalq əlaqələrin iştirakçısı kimi əsasen milli dövlətlər və onların koalisiyası çıxış edirdi, müasir dövrə qeyri-hökumət strukturlarının hesabına bu say bir neçə dəfə artmışdır. Hazırda dünya siyasetində beynəlxalq transmilli qurumlar, hökumətlərarası və qeyri-hökumət təşkilatları və dövlətdaxili ayrı-ayrı regionlar milli dövlətlərlə çiyin-çiyinə çalışır və xüsusilə fərqlənlərlər. Bəhs olunan aktorlar XX əsrin sonu – XXI əsrin əvvəllərində beynəlxalq həyatda ənənəvi geosiyasi subyektləri getdikcə sıxışdıraraq strateji təsir və idarəetmə mexanizmlərini əline alır, həm müsbət, həm də mənfi (beynəlxalq terror, narkobiznes, dini fanatizm və s.) rol oynayaraq milli dövlətlərlə birlikdə beynəlxalq münasibətlər, beynəlxalq hüquq və transmilli qloballaşmanın əsas amilinə çevrilirlər.

Üçüncü minilliyyin astanasında planetdə baş verən hadisələr, təzahür edən proseslər, dövlətlərarası əlaqələrin səciyyəvi xüsusiyyətləri, dünyada hayata keçirilən qarşılıqlı temaslara cəlb olmuş aktorların coxsayılılığı və s. məsələlər tarixin indiyədə tanış olduğu bütün keçmiş sistemlərdən köklü suretdə fərqlənir. İstər qədim dünya və orta əsrlərin dövlətlərarası münasibətləri, istər kapitalizm və müstəmlekə imperiyalarının çıxəkləndiyi XVII əsrin sonu – XX əsrin əvvəllərində dünyada cərəyan edən geosiyasi proseslər, istərsə de bəşər tarixinin 1917-1990-cı illərdə yaşadığı ideoloji qarşılurma dövruñun geosiyasəti bugünkü qədər mürəkkəb və ziddiyətli olmayışdır.

Dünyanın yeni geosiyasi arxitekturasında baş vermiş dəyişiklikləri və mürəkkəb prosesləri artıq bəşəriyyətin ənənəvi geosiyası tə-

səvvürləri, klassik siyasetşünasların deyərləndirmə və konsepsiyaları ilə izah etmək mümkün deyildir. "Deniz və quru qüvvələrinin daimi qarşıluması və mübarizəsi" nəzəriyyesi, "daimi rəqib və müttəfiq" kateqoriyaları və s. ilə kiçik münaqişə və böyük cahanşüməl çalxalanmaların proqnozlaşdırılmasını və idare edilməsini dəqiq müəyyən etməye alışan klassik geosiyaset məktəbləri yeni şəraitdə çox miskin bir vəziyyətə düşmüşdür. Müasir qlobal geosiyasi prosesləri artıq nə ənənəvi geosiyasi nəzəriyyə və təsəvvürlərlə izah etmək, nə də proqnozlaşdırmaq mümkünür. Geosiyasətin əvvəlki Vestfal, Versal və Potsdam dövrünə xas olan yanaşmalar, hədəflər və koordinatlar yeni dövrə özünü tamam fərqli çalarlarda, bölgülərdə və tarazlıqlarda göstərir. Bu da siyasetşünaslardan müvafiq yanaşma və dəyərləndirmə tələb edir.

Üçüncü minilliyyin yeni şəraitində geosiyasi hədəflər nə ilə müəyyən olunacaq, dünyadan yeni geosiyasi münasibətləri və nizamı necə olacaq, keçmiş ideoloji qütbələşməni nə və necə əvəz edəcək, ölkələrin milli maraq və milli təhlükəsizlik ölçüləri nə yolla və hansı ölçü meyarları ilə tarazlaşdırılacaq, bu işdə arbitr rolunu kim oynayaçaq və s. kimi cahanşüməl suallara klassik geosiyasətde cavab tapmaq faktiki olaraq mümkün deyildir. Bir sözlə, yeni şərait klassik geosiyasətin dəqiq anlayış və kateqoriyaları ilə izah olunan geosiyasi koordinantların əvvəlki stasionar sistemindən tam fərqli bir geosiyasi təhlil və yanaşma tələb edir. Göründüyü kimi, ənənəvi geosiyasətin ölçüləri, sxemləri və stereotipləri müasir dünyanın inkişaf meyllərinə cavab verə bilmir, planetin sivil geosiyası məkanı ilə getdikcə genişlənən "vəhşi dünya" arasında ziddiyətli proseslər getdikcə güclənir.

XX əsrin əvvəllərində geosiyasətə getirilmiş iyerarxiyalı dövlət təsnifikasi: "əsas dünya" (Qərb ölkələri), "ikinci dünya" (keçmiş sovet ölkələri), "üçüncü dünya" (inkişaf etməkdə olan keçmiş müstəmlekə ölkələri) və nəhayət, "dördüncü dünya" (geosiyasətin qeyri-hökumət və dövlətlərarası təşkilatlardan ibarət yeni aktorları) dünyanın geosi-

yasi strukturunun müasir vəziyyəti haqqında müəyyən təsəvvür yaratsa da, onun mahiyyətini tam açmır.

Müasir planetar siyasetdə geosiyasi strukturlaşmanı ənənəvi geosiyasətdə olduğu kimi milli dövlətlərə münasibətlər kimi deyil (onların dünyadakı sayı bu gün 204-dür), xalqlararası münasibətlər sistemi kimi (onların sayı hazırda 2000-dən artıqdır) təqdim etməyə cəhd göstəren yanaşmalar da mövcuddur. Bu yanaşma, əlbəttə, mövcud dünya reallığından çox uzaqdır və yalnız ayrı-ayrı maraqlı mərkəzlərin arzusu olaraq qalmaqdadır.

Ənənəvi ve klassik geosiyasət dövründən bu günə qədər dünyamın məkan xarakteristikasında da çox ciddi dəyişikliklər baş vermişdir. Elmi-texniki tərəqqinin və bəşiriyyətin istehsalat tələblərinin bugünkü ehtiyacları çərçivəsindən yanaşdıqda, əvvəlki strateji və qeyri-strateji ərazilərin statusunda ciddi dəyişiklik baş verdiyini müşahide etmek olar.

Məsələn, klassik geosiyasətdə az qala geosiyasi strukturlaşmanın qanunauyğunluğu və meylləri səviyyəsinə qaldırılmış Quru və Dəniz anlayışları, onlar arasındaki daimi mübarizə, dünya ticarəti və geostrateji təhlükəsizlik anlayışlarının məzmunu müasir dövrə təmam başqa mahiyyət kəsb edir.

Lakin müəyyən hədəflər, xüsusiyyətlər (postulatlar) var ki, o zaman da, müasir dövrde də **dünya sisteminin və onun geosiyası strukturunun həllədici və əhəmiyyətli məsələsi** olaraq qalmaqdır. Bunlar:

Birincisi, Yer kürəsinin əhəmiyyətli quru məkanlarına, xüsusən onun xammal mənbələrinə, müasir dövrdə yanaçaq-energetika ehtiyatlarına, geosiyasi strateji xətlərə (dəniz-çay keçidləri, qitələri və materikləri birləşdirən keçidlər, nəqliyyat-kommunikasiya dəhlizləri, ticarət yolları və s.), xarici aləmle birbaşa əlaqə yaratmaq imkanları verən sərhədlərə (xaricə çıxış) nezaret məsəlesidir. Bu gün də geosiyasətin bu kateqoriyaları dünya güclərinin maraq və mübarizə hədəfini təşkil edir. Məsələn, Böyük Britaniya və Rusiya kimi döv-

lətlər dünya geosiyasi məkanında üstün dəniz və kontinental strateji vasitələrə və xətlərə malik olduqlarına görə inkişaf etmiş və dünya siyasetində həllədici mövqə qazanmışlar. Birincinin dənizdə hökmranlığı, Rusyanın isə Avrasiya kontinental məkanına və qitələrəsə quru-dəniz dəməryolu əlaqələndirmə sisteminə malik olması onları həmişə geosiyasi anlamda fərqləndirmişdir.

Müasir dünyanın dəniz və ticarət kommunikasiyaları dinc dövrə əsasən bütün dövlətlər tərəfindən istifadə olunur. Lakin strateji dəşimsə və keçid məntəqələri yenə də əvvəlki kimi ABŞ, Böyük Britaniya, Rusiya, qismən Türkiye və digər böyük ölkələrin elindədir. Halbuki bunlar bir zamanlar Böyük Britaniya, Hollandiya, Portuqaliya və İspaniya, qismən Osmanlı Türkiyesi və Rusiyaya məxsus idi.

Müasir dünyanın quru məkanının üçdə ikisini **Avrasiya və Afrika** qitələri təşkil edir. Bu ərazilərde Yer kürəsi əhalisinin təxminən beş milyard nəfəri yaşayır. Odur ki, bu bölgələrin geosiyasi əhəmiyyəti klassik geosiyasəcərlərin bir vaxtlar "dünya adası" – deyə xarakterizə etdikləri məkan əhəmiyyətini itirməmişdir.

Doğrudur, dünyanın quru məkanlarına nəzarət bu gün klassik geosiyasətdə olduğu qədər ciddi geosiyasi əhəmiyyət kəsb etmir. Lakin bu məkanlardakı təbii ehtiyatların mənimşənilməsi, əmək ehtiyatlarına sahiblik və s. geoiqtsası dəyərləndirmələrdən istifadə edilməsi dövlətlərin dünyadakı iqtisadi və siyasi roluna müvafiq şəkildə müəyyən olunur.

Bugünkü dünya məkanına nəzarətin mühüm bir hissəsi dövlətlərin malik olduğu ərazi və sərhədlər çərçivəsində onların əhalisinə, sosial strukturuna, xalqların mədəni davranışını və dünyagörüşünə virtual təsirətme imkanları ilə müəyyənənədir. Geosiyasi məkanlara nəzarət müasir şəraitdə daha çox informasiya məkanlarına nəzarət ilə əvəz olunmuşdur.

Dünya məkanının dəniz hissəsində danışarkən qeyd etmək lazımdır ki, bu gün dəniz dünya yükdaşımalarının, transmilli qitələra-

rasi ticarətin, yanacaq daşımalarının və digər dövlətlərarası iqtisadi əlaqələrin böyük hissəsinin həyata keçirildiyi məkan və nəqliyyat yolu hesab olunur. Dünya ticaretinin böyük hissəsi Qərbi Avropada, Asiyada (Yaponiyanın hesabına), Şimali Amerikada və qismən də Latin Amerikası ölkələrində həyata keçirilir. Xüsusən nəzərə alınsa ki, hazırda xammal, yanacaq-energetika məhsulları daha çox inkişaf etmiş sənaye dövlətlərinə daşınır, o zaman dünya dəniz və okeanlarının geosiyasi rolü tamamilə aydınlaşır.

İkinciisi, dünyanyın milli və beynəlxalq hava məkanlarına və hava limanlarına nəzarətdir. Bu amil planetin müasir geosiyasi strukturlaşmasında əhəmiyyətli vasitə hesab olunur. Milli hava məkanının təhlükəsizliyi dövlətin həm də hərbi-kosmik, iqtisadi və mədəni-informasiya məkanlarının təhlükəsizliyi ilə bilavasitə əlaqəlidir.

Müasir dünyada səmada sərnişin və yüksəkşəma əməliyyatlarını həyata keçirən texminən 5 min beynəlxalq və yerli hava limanı mövcuddur. Bütün hava məkanının, o cümlədən hava limanlarının, sərhədleri birləşdirən elektron-informasiya, siqnal və müdafiə sisteminin, havadan təhlükəsizliyin təmin olunması dövlətin suveren hüquqlarının əsas elementlərindən biri və onun qüdrətinin rəmzi hesab olunur.

Dünya hava məkanına və ölkəsinin hava təhlükəsizliyinə nəzarəti həyata keçirən ən mühüm dövlətlər sırasına ilk növbədə ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Fransa, Kanada, Çin və Almaniyanı aid edirlər. Baxmayaraq ki, dünyada müasir sərnişin, yük və hərbi təyyareleri yalnız ABŞ, Avropa Birliyi, Rusiya, vertolyotları isə ABŞ, Fransa, Kanada və Rusiya istehsal edir. Hava məkanlarının müdafiəsi hərbi dəniz qüvvələri ilə birgə və əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Üçüncüüsü, dünyanyın kosmik fəzاسının və yerətrafi orbitin fəth olunması və ona nəzarət məsələsidir. Bu postulat elektron və raket texnologiyasının geniş tətbiq olunduğu son iyirmi ildə dünyanyın geosiyasi strukturlaşmasının əsas meyarlarından birinə çevrilərək kos-

mik fəzanın mənimsənilməsi və ondan istifadənin vəziyyətini müəyyən etməyə başlamışdır. Bu sahədə dünyada ən öncül dövlətlər ABŞ, Rusiya və Çindir. Son zamanlar Fransa, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqının digər ölkəleri də kosmik fəzazın fəth edilməsi və ondan ayrı-ayrı məqsədlər üçün istifadə sahəsində çoxsaylı strateji proqramlar reallaşdırmaq gücündə olduqlarını nümayiş etdirirlər.

Yerətrafi orbitin və atmosferin mənimsənilməsi və kosmik fəzaya strateji nəzarət proqramlarını dünyada bu gün əsasən ABŞ və onun NATO üzrə müttəfiqləri həyata keçirir. Bu proqramlar ABŞ-in kosmosda hərbi-strateji nəzarət funksiyalarını reallaşdırmaq və NATO ölkələrinə qarşı tuşlanmış rəqib rakətlərindən müdafiə sistemini yaratmaq məqsədi daşıyır. Baxmayaraq ki, hazırda beynəlxalq hüquq kosmosun hərbiləşdirilməsinə imkan vermir, lakin ABŞ, Rusiya və Çin ayrı-ayrılıqla kosmosun hərbi məqsədlər üçün istifadə edilməsi istiqamətində ciddi iş aparırlar. Tədqiqatçılar hesab edir ki, kosmosun hərbi və strateji məqsədlər üçün istifadə edilməsi yönündə aparılan işlər getdikcə sürətlənəcək və yaxın 50 ildə ən mühüm bir vəsitəyə çevriləcəkdir.

Dünya kosmik məkanına nəzarət anlamında yer kürəsində mövcud olan kosmodromların, kosmik-raket buraxılış infrastrukturlarının və planetlərarası ballistik raket sistemlərinin xüsusi geosiyasi rolü vardır. Bəzi mənbələrin verdiyi məlumatə görə, hazırda dünyada 21 kosmodrom mövcuddur. Bunlardan 4-ü Rusiyada (onlardan biri Qazaxıstan ərazisində yerləşir və Rusiyaya icarəyə verilmişdir), 4-ü Amerika Birleşmiş Ştatlarında, 3-ü Çində, hərəsində biri olmaqla, Fransa, Yaponiya, Hindistan, İsrail, Braziliya və digər ekvatorial ərazilərdə fəaliyyət göstərir. Bu kosmodromların əsas geosrateji əhəmiyyəti yerətrafinə və kosmosa hələ ki, yeganə nəqliyyat vasitəsi hesab olunan rakətlərin çıxarılmasıdır. Kosmodromların əhəmiyyəti və iqtisadi səmərəliliyi yerləşmə məkanına görə ölçülür. Onlar ekvatora nə qədər yaxındırsa, daşıdığı obyektləri Yerətrafi orbitə çi-

xarmaq o qədər asan və iqtisadi cəhətdən sərfəli olur.

Dördüncüsü, bütün dövlətlərin və xalqların hansı iyerarxiyalı pilədə dayanmasından, hansı milli, dini və sosial qrupa mənşəbiyyətindən asılı olmayaraq, getdikcə təbətin və cəmiyyətin global problemləri önündə bərabər vəziyyətdə qalmasını, planetin taleyi üçün bərabər məsuliyyət daşımاسını və deməli, bəşəriyyətin global ümumiyyəti dərk etməsidir. Müasir dünya sistemini xarakterizə edən bu amil getdikcə dünya geosiyasətinin dərk olunmuş reallığına cevirləmkədər.

Müasir dünya sisteminin geosiyası xarakteristikasını müəyyən edən **beşinci** xüsusiyyət isə onun kapitalist istehsal münasibətləri və ideologiyası üzərində bərqərar olmasınadır. İkinci Dünya müharibəsindən sonra meydana çıxmış kapitalizm-sosializm global qarşılurmadasından Qərbin imperialist dünyasının qalib çıxmazı, əsasən bazar münasibətlərində təcəssüm olunan kapitalizmin özünü "dünya nizamının" alternativsiz iqtisadi əsası elan etməsinə səbəb oldu. Bu da müvafiq olaraq müstəqillik qazanmış yeni dövlətlərə inkişafın yeganə şərti və demokratikləşmənin maddi əsası kimi alternativsiz olaraq yalnız kapitalist sistemini "seçmək" üçün əsas verdi.

Müasir dünya sisteminin və onun geosiyası strukturunun ideoloji əsasları da Qərb həyat tərzinin, Qərbin mənəvi dəyərlərinin colbediciliyi, qabaqcılığı, humanistliyi və liberallığı ilə əsaslandırılır və bu dəyərlərdən qloballaşma, universallaşma və ictimai-siyasi integrasiya vasitələrilə bütün dünyada insanların tərbiyə edilmesi, mənəvi cəhətdən qidalandırılması istiqamətində istifadə olunur.

Dünya sisteminin yeni geosiyası nizamının xarakterik xüsusiyyətlərindən **altıncı** getdikcə beynəlxalq birliklər, təşkilatlar tərəfindən beynəlxalq münasibətlər sisteminin əsası kimi, sosial-siyasi temayülərin liberallaşdırılması hesab oluna bilər. Vaxtilə dünyada özüne tərəfdarlar tapmış və müəyyən dövlətlərin əsas ideoloji prinsipinə çevrilmiş faşizm, sosializm kimi dəyərlər yerini tədricən liberalizmə verməkdədir. Doğrudur, bu gün dünyada milletçilik və dini ideyal-

rin geniş yayılması da bəşəriyyəti müəyyən qədər düşündür. Lakin Qərbin iqtisadi, siyasi və mənəvi həyatında tam bərqərar olmuş, dünyada isə ideya kimi çox populyar şəkildə təbliğ olunan liberalizm ideologiyası artıq yeni dünya nizamının qarşısızlaşmaz dəyəri kimi qiymətləndirilir.

Müasir dünya sisteminin **yedinci postulati** və ən mübahisəli məsləsi isə beynəlxalq münasibətlərin və dövlətlərərə qaydaların kim tərəfindən – beynəlxalq təşkilatlar, yoxsa getdikcə hegemonluğa can atan ABŞ tərəfindən nizamlanması məsələsidir. ABŞ politoloqları müasir dünyamın "maarifçi rəhbərliyə ehtiyacı olduğu" və belə bir rolu məhz ABŞ-in oynaya biləcəyi qənaətindədirler. Onlar hesab edirlər ki, ABŞ-in müasir dünya iqtisadiyyatında və siyasetindəki yeri və rolü ona imkan verir ki, dünyanın liderliyini üzerine götürsün, planetdə sülhü, təhlükəsizliyi və əmin-amanlılığı təmin etsin. Onların fikrincə, buna ABŞ-in həm hərbi, həm də iqtisadi, siyasi, sosial və mədəni potensialı tam cavab verir.

Başqa cür düşünənlər də vardır. **Bunlara misal olaraq** Çini, Rusiyani, ABŞ-in Qərbə Avropa müttefiqləri hesab olunan Fransanı, Almaniyani və b. göstərmək olar. **Bu ölkələr** hesab edirlər ki, yeni dünya nizamı və onun əsasında dayanan geosiyası münasibətlər kollektiv məsuliyyət, kollektiv müdaxilə tələb edir. Odur ki, beynəlxalq münasibətlər BMT çərçivəsində, onun Təhlükəsizlik Şurasında həllini tapmalı və bütün məsələlər birgə razılıqla həll olunmalıdır.

Dünya sisteminin müasir geosiyası nizamının **səkkizinci** xüsusiyyəti isə hərbi tarazlıq və kollektiv təhlükəsizlik məsələləri ilə bağlı 1950-ci ildən başlayaraq BMT çərçivəsində formalılmış sistemin pozulması hesab oluna bilər. Vaxtilə dünyada hökm sürən milli dövlət və imperiyaların hərbi qüvvələr tarazlığı, qarşı-qarşıya duran hərbi bloklar (NATO və Varşava Müqaviləsi Təşkilatı) artıq yerini ABŞ və onun NATO üzrə müttefiqlərinə vermişdir. Hazırda bu düşərgəni təmsil edən dövlətlər dünyamın bütün ərazilərinə hərbi müdaxilə edə bilir və hərbi təsir imkanlarına malikdirlər.

Dünyanın müasir geosiyasi realığının mahiyyətini şərtləndirən **döq-quzuncu** və en əsas əlamət isə dövlətlərin milli maraqlarının təmin olunduğu beynəlxalq münasibətlər sisteminin geosiyasi strukturunun konfiqurasiyasının dəyişməsi - "çoxqütbülüyün" pozulması və merkez-də ABŞ-in dayandığı "tekqütbülüyün" yaranmasından ibarətdir.

Əgər 1945-1990-ci illərdə beynəlxalq münasibətlər sistemində SSRİ və ABŞ-in müvafiq olaraq rəhbərlik etdiyi sosialist və kapitalist blokları ölkələrin, xalqların, insan birləşkərinin ictimai davranışını, dövlət quruluşlarının əsaslarını, məqsəd və vəzifelerini tarazlı şəkildə müəyyən edirdi, yeniy nizamda bu tarazlıq pozulmuşdur. Dünyanın inkişafına, dövlətlərarası münasibətlərə, mövcud və arzu olunan reallıqlara, fəaliyyətin məqsəd və vəzifelerinə, insan-cəmiyyət-dövlət münasibətlərinə ABŞ-in timsalında artıq təkqütbüli yanaşma nümayiş etdirilir.

Beləliklə, XX əsrde dünyanın geosiyasi inkişafında və beynəlxalq siyasetdə "çoxqütbüli" təsir üzərində qurulmuş münasibətlər sistemi müasir dövrde yeni dünya nizamı ilə əvəz olunur.

1991-ci ildən ABŞ və onun NATO üzrə müttəfiqləri dünyanın yeni geosiyasi şəraitində, planetin əhəmiyyətli geostrateji məkanları və digər əhəmiyyətli ehtiyatları üzərində nəzarətin daha fərqli forma və vəsitiələrini reallaşdırmağa başlayırlar. Dünyanın *globallaşması*, *transmilliləşməsi* və *ictimai davranış normalarının universallaşması*; *kapitalist ideyalarının, ictimai və vətəndaş cəmiyyətlərinin, demokratiya və insan hüququnun anlayışlarının başəri dəyər kimi beynəlxalq aləmdə getdikcə daha geniş təlqin olunması*; *11 sentyabr 2001-ci ildən başlanan terrorizmə qarşı ümumdünya mübarizəsi və NATO-nun getdikcə genişlənməsi nəticəsində beynəlxalq təhlükəsizliyin yeni arxitekturasının qurulması* və s. təşəbbüsərlər Qərb ölkələrinin yürütüdü yeni planetar geosiyasının əsasını təşkil edir.

Əslində, ABŞ və onun müttəfiqləri "yeni dünya nizamı" adı ilə Versal sisteminin təsbit etdiyi qaydaları yenidən gündəmə gətirərək, Avropa geosiyasət klassiklərinin bir əsr əvvəl təklif etdiyi ideyaları

(panideyaları) və qayda-qanunları (kontinental Avrasiyaya sahiblik, dünyanın enerji mənbələrinə, nəqliyyat-tranzit xətlərinə, əhəmiyyətli geostrateji ərazilərinə və regionlarına, satış bazaları və istehsal ehtiyatlarına nəzarət və s.) tətbiq etməye çalışırlar. Bu da müvafiq olaraq beynəlxalq münasibətlər sisteminin əsas subyekti olan milli dövlətlər arasındaki münasibətlərin nəinki xarakterini, eyni zamanda onların gələcək inkişaf yolunu, ictimai formasiyasını dəyişir və ümumdünya tarixinin gedisi ciddi təsir göstərir. Özlərinin geosiyasi, geostrateji və geoqıqtisadi maraqlarını tam və təhlükəsiz təmin etmək, dünyanın əhəmiyyətli maddi və mənəvi ehtiyatlarına, geostrateji məkanlara və s. sahib olmaq və onları nəzarətdə saxlamaq məqsədile bir tərəfdə ABŞ-Avropa Birliyi ölkələri, o biri tərəfdə Çin, Yaponiya, Rusiya, Hindistan və geostrateji cəhətdən digər fəal ölkələr yeni-yeni geostrateji layihələr tərtib edir, planlar cızır və ittifaqlar yaradaraq mübarizə aparırlar.

Geosiyasi koordinantların yeni sistemini tədqiqatçılar **Belovejsk sistemi** adlandırır və "yeni dünya nizamı" kimi təqdim edirlər.

"Yeni dünya nizamı" geosiyasi sistemi və onun strukturunun müasir iyerarxiyalı xarakteristikası

Dünyanın hazırkı geosiyasi xəritəsi və strukturu ilə bağlı klassik geosiyasının tətbiq etdiyi paradigmaları (ölçү və qiymət sxemi) müasir tədqiqatçılar qəbul etmirlər. Hazırda siyasetçülər dünyada geosiyasi strukturlaşmanı aşağıdakı kimi təqdim edirlər:

1. Kanada və Meksika ilə birlikdə ABŞ və onun müttəfiqi olan Avropa Birliyi ölkəleri;
2. Çin, Yaponiya, Hindistan və Cənub-Şərqi Asiyadan digər inkişaf etmiş ölkələri;
3. Rusiya, onun təsir dairəsinə daxil olan postsovət məkanı ölkələri və pravoslav slavyan dünyası;
4. İsləm dünyası və onun Türkiye, İran, Səudiyyə Ərəbistanı, Pakistan və s. kimi regional lider ölkələri;

- 5. Afrika qitəsi ölkələri və onların birliyi;
- 6. Latin Amerikası ölkələri

Əslində, bu mərkezlərin heç biri yekcins geosiyasi birlik deyildir və hər bir ölkənin təqdim olunan struktur daxilində özünəməxsus fərqli maraqları, geosiyası kodu və koordinatları, hərbi və siyasi hədəfləri, etraf aləmle münasibət meyarları mövcuddur.

Məsələn, Çin, Hindistan, Yaponiya və digər Cənub-Şərqi Asiya ölkələri bir geosiyasi mərkəzə aid edilsələr də, onların hər biri bu bölgədə hegemon mövqə uğrunda mübarizə aparır. Yaxud İslam dünyası adı ilə qruplaşdırılan ölkələr tamamile fərqli mövqeyə və geosiyasi hədəflərə malikdirlər. Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan kimi ölkələrin hər biri dünyada və regionda öz oyununu oynayan geosiyası rəqiblədir. Əslində, ABŞ-la Avropa Birliyi dövlətlərinin də geosiyasi birliyi göründüyü qədər problemsiz deyildir.

Hazırkı dünyada geosiyasi, geoiqtisadi və geostrateji xarakteristikasına görə ən üstün mövqelərə və aparıcı dövlət statusuna can atan, strateji ölcülərinə görə bir-biri və digər dünya ölkələri ilə rəqabət aparmaq qabiliyyəti olan ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya, Hindistan, Yaponiya və b. ölkələr arasındaki geosiyasi münasibətlər bütün dünya sistemi üzvlərinin mənafələrinin tömin olunmasına, ayri-ayrılıqla və birgə milli maraqların qorunmasına birbaşa, yaxud dolayıdı ilə təsir göstərir. Lakin yuxarıda qeyd olunduğu kimi, yalnız ABŞ real olaraq Yer kürəsinin bütün əhəmiyyətli geosiyasi hadisələrinə, transmilli beynəlxalq, regional və yerli geostrateji layihələrə, münaqışlərə, dövlətlərarası və regional proseslərə müdaxilə etmək imkanına malikdir. Odur ki, hazırda ABŞ dünya hegemonluğununa can atan, buna ən çox imkani və haqqı olan, qlobal anlamda bütün planetar məkana nəzarət mexanizminə malik tek ölkə hesab olunur.

Müasir dövrədə dünya dövlətləri beynəlxalq geosiyası proseslərə təsir gücünə və dünya siyasetindəki roluna görə bir neçə qrupa bölgünürələr:

- **Fövqəldövlətlər:** "fövqəldövlət" anlayışı -milli maraqlarını bütün Yer kürəsində tömin etməyi lazımı hərbi, iqtisadi, mənəvi potensialı olan, özünü və müttəfiqlərinin mənafələrini nəzərə almağı digər dünya dövlətlərindən tələb edən və buna nail olan fövqəlgülü dövlətlərə tətbiq olunur. Bu rolu tarixdə bir vaxtlar Böyük Roma, Bizans və Britaniya imperiyaları, SSRİ və ABŞ oynamış, hazırda isə yalnız ABŞ oynayır.
- **Böyük dövlətlər:** bu sıraya milli maraqlarını ölkəsində, regionunda və dünyadan digər əhəmiyyətli bölgələrdə tömin etməyə qadir olan (bütün dünyada deyil), başqa ölkələri onunla hesablaşmağa məcbur edə bilən ölkələri daxil edirlər (məsələn, hazırda "Böyük səkkizlik" adlanan quruma daxil olan Böyük Britaniya, Yaponiya, Fransa, Almaniya və s. ölkələr bu sıraya aid edilir). Rusiya hazırda bu cərgədə möhkəmlənmək uğrunda mübarizə aparır.
- **Regional dövlətlər:** bu sıraya ölkəsində və regionunda, sərhədlərinə yaxın ərazilərdə məxsusi maraqlarını tömin edən və qorumağa qadir olan ölkələr daxildir. Belə ölkələr uzaq xaricdə geosiyasi proseslərə ciddi müqavimət göstərə bilməsə də, regionunda buna qadirdilər (məsələn, Çin, İran, Rusiya, Türkiyə, Pakistan, Misir və s. kimi ölkələr regional dövlətlər hesab olunurlar).
- **Adi dövlətlər:** bu ölkələrin hər biri milli maraqlarını daxildə, regionda və dünyada bacardıqları kimi tömin edirlər. Belələrinin milli marağının etibarlı töminatı, bir qayda olaraq, birinci üç qrupun geosiyasi marağına uyğunlaşdırıldığda artır.

Geosiyasi sistem mövcud olduğu tarix ərzində (1648-2010) dünyada güclər mərkəzləri çoxqütüblü (bir neçə mərkəz), ikiqütüblü (iki mərkəz) və təkqütüblü (bir mərkəz) güclərə tərəfləşmə formasında dəyişərək, indiki "yeni dünya nizamı" adlanan sistemə gəlib çatmışdır.

Dünya sisteminin müasir geosiyasi strukturunun konfiqurasiyasındaki əsas dəyişikliklər 11 sentyabr 2001-ci il ABŞ-dakı hadisələr:

dən sonra baş vermişdir. Geosiyasi münasibətlərde klassik geosiyasi ölçülər və dəyərlər artıq keçmişdə qalmışdır. Hazırda siyasetşünaslıqda "yeni dünya nizamı" geosiyası modelindən, onun yeni konturlarından və dünya sisteminin yeni geosiyasi xətlərindən bəhs edirlər.

Dünyada təkqütbülgə geosiyasi təsirin yaranması artıq reallıqdır. Çünkü dünyyanın mövcud dövlətlərinin heç birinin və yaxud da onların ittifaqının ABŞ başda olmaqla, Qərb geosiyasi mərkəzinin gücü və təsiri ilə müqayisə ediləcək geosiyasi gücү yoxdur. Əlbəttə, bu heç də o demək deyildir ki, bəşəriyyətin bundan sonrakı geosiyası inkişafı daimi olaraq indiki təkqütbülgə model üzərində davam edəcəkdir. Çünkü tədqiqatlar göstərir ki, Panamerika ideyası üzərində formalasılmış təkqütbülgə dünya sistemi nəinki bütün bəşəriyyəti, eyni zamanda bu sistemin tərkibində olan Avropa ölkələrinin özünü belə bir çox cəhətdən qane etmir. ABŞ hazırda dünyyanın geosiyası müstəvisində yeganə fövqəldövlet adına iddia etse də, planetin müasir geosiyasi vəziyyəti dəyişkən, qeyri-sabit və mürekkeb olaraq qalır. Getdikcə güclənən və dünya siyasetində təsirini artırın regional lider dövlətlər və onlara məxsus nəhəng transmilli şirkətlər ABŞ-in hegemon və beynəlxalq arbitr roluna ciddi rəqabət yaradır.

Bundan başqa, getdikcə artan məhəlli münaqişələrə, regional qarşıdurmalara, dini və milli toqquşmalarla əsaslı təsir göstərə və "dünyanın ədalətli hakimi" statusunu doğrulda bilməməsi ABŞ-1 getdikcə beynəlxalq ictimai reydən sixişdir. Onun dünya hegemonluğu iddiası Çin, Yaponiya, Rusiya və b. ölkələrin ciddi müqaviməti ilə üzləşir. Bu ölkələrin her biri ayrılıqda və bir-biri ilə gizli müttəfiqlik münasibətlərində iqtisadi, siyasi və hərbi gücünü artırmaq, beynəlxalq və regional hadisələrdə təmsil olunmaq və mövqə qazanmaq, əsas və qeyri-əsas proseslərde öz maraqlarından çıxış etmək uğrunda mübarizə apararaq ABŞ-a müqavimət göstərirler.

Rus tədqiqatçılarının proqnozlarına görə, ABŞ (Meksika və Kanada ilə birlilikdə) 2015-ci ildə dünyyanın Ümumi Daxili Məhsul (ÜDM) istehsalında cəmi 19% (hazırda 25%-dir), Avropa Birliyi

16%, Çin 10%, Yaponiya 7%, Cənubi Koreya və Tayvan 5%, Rusiya 2%, qalan bütün dünya isə 40%-lik paya malik olacaqdır.¹

Yaxud ABŞ alimlərinin hesablamalarına görə, 2015-ci ildə Hindistan, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və digər Asiya ölkələri dünyada ÜDM istehsalında 55-60%, Qərb ölkələri isə cəmi 20-30% paya malik olacaqdır. Məsələn, müasir dünyada cərəyan edən proseslərə təsiretmə gücünə və iqtisadi-hərbi potensialına görə, Çin yaxın on-on beş ildə təkqütbülgə dünya siyasetinə meydan oxumaq gücünə malik olacaqdır. Yaxud 2015-ci ildə onun hərbi potensialı ABŞ-inki ilə demək olar ki, eyni səviyyədə olacaq və bəzi cəhətlər üzrə hətta onu üstəleyəcəkdir. Hazırda Çinin qitələrarası ballistik rakətlərinin sayı 25 olsa da, yaxın 3-4 ildə ekspertlər onların sayının 100-ə qədər artırılacağı və nüvə başlıqları ilə təmin olunacağına proqnozlaşdırırlar. Çinin iqtisadi gücü və inkişaf sürəti imkan verir ki, o, yaxın 10 ildə dunya ÜDM-in texminən ABŞ və Avropa Birliyi ölkələrinin birlikdə istehsal etdiyi qədər məhsul istehsal etsin. Bunun qarşısında ABŞ Kanada və Meksika ilə birlilikdə dünya ÜDM-nin cəmi 19 faizini, Avropa Birliyi 16 faizini, Yaponiya 7 faizini, Cənubi Koreya və Tayvan 5 faizini, Rusiya isə 2 faizini istehsal edəcəkdir.

Son illər digər bir regional lider hesab olunan Hindistan dünyanın geosiyasi strukturunda yerini getdikcə daha çox möhkəmlətməkdədir. Harvard Universitetinin dəyərləndirməsinə görə, 2001-ci ildən ÜDM istehsalında dünya liderləri sırasına çıxan Hindistan hazırda Böyük Britaniya, İtaliya və Fransanın birlilikdə istehsal etdiyi qədər məhsul istehsal edir. Proqnozlara görə, 10 ildən sonra Hindistan ÜDM istehsalına görə Yaponiyani ötəcəkdir.²

ABŞ, Rusiya və Avropa ölkələrinin müasir dövrdeki çoxstandartlı davranışları və beynəlxalq məqyasda subyektiv siyaseti həm İslam

¹ Арабатов А.Г. Национальная безопасность России в многополярном мире // Вестник РАН, 2000, т.70, №11, с.984.

² Bax: Геополитика современного мира. M., 2000, с.192.

dünyası, Afrika və Latin Amerikası ölkələrini, həm də Cənub-Şərqi Asyanın regional liderlərini öz təhlükəsizliyi haqqında adekvat addımlar atmağa sövq edir. Məsələn, Pakistan, İran, Tayvan, Braziliya, Hindistan, Şimali Koreya və s. kimi ölkələr getdikcə öz təhlükəsizlikləri haqqında alternativ yollara baş vururlar.

Bununla yanaşı, həm BMT-nin, həm də digər hökumətlərarası təşkilatların beynəlxalq hüququn qorunmasına təminatçı kimi çıxış edə bilməməsi artan dövlətlərarası qarşıdurmalar fonunda ayrı-ayrı ölkələri geosiyasi təhlükəsizliklərini təmin etmək üçün silahlanmasıya sövq edir. Belə şəraitdə isə boşər cəmiyyəti planetin geosiyası vəziyyəti baxımından tam rahatlana, dövlətlər ise dünyanın yeni təhlükəsizlik sistemi axtarışlarını dayandırıa bilməzərlər. Nəzərə alınsa ki, indiki silahlanma raket-nüvə texnologiyasının yayılması və tətbiqini getdikcə yaxınlaşdırır, o zaman "yeni dünya nizamı"nın geosiyası postulatlarının və mexanizmlərinin səbatsızlığına şübhə yeri qalmır.

Bundan başqa, müasir dünyanın qloballaşma meyilləri və ölkələrin, regionların inkişafında qeyri-bərabərliyin aradan qaldırılması istiqamətində ciddi addımların atılmaması, bir tərəfdən, inkişaf etmiş ölkələrdə əhalii sıxlığına, nizamsız əmək müraciətinə yol açırsa, digər tərəfdən, bu proses 50-dən artıq ölkənin mövcud olduğu Afrika kimi böyük bir qitənin "dünyanın qara lekəsi", "boz zonası" kimi qalmasına, bu məkanda sivilizasiyanın yayılmasının çətinləşməsinə, regional qarşıdurmalara, etnik-tayfa didişmələrinin güclənməsinə şərait yaratır. Belə mənasız qarşıdurma və toqquşmalarda minlərlə, bəzən milyonlarla insan həyatı qurban verilir, insan hüquqları kütəvi şəkildə pozulur və s.

Beleliklə, müasir dünya sisteminin və "yeni dünya nizamı" geosiyası strukturunun qısa təhlili göstərir ki, hazırda beynəlxalq münəsibətlərin hamını qane edə bilecək və ədalətli modeli mövcud deyildir və ölkələrin çoxu bu günkü birləşməli təsir modelindən imtina etməyə hazırlıdır. Əslində, "yeni dünya nizamının" əsas memarları olan

ABŞ və onun Qərb müttəfiqləri de planetin bugünkü və gələcək geosiyasi nizamı ilə bağlı ciddi narahatlıq nümayiş etdirirlər. Hal-hazırda təkqütüblü dünya siyasetinə alternativ baxış nümayiş etdirən digər ölkələrin, siyasi mərkəzlərin fəaliyyəti və rolü da getdikcə güclənir.

Tədqiqatçılar hesab edirlər ki, gələcək geosiyasi strukturlaşmaya və dünya sisteminin konfiqurasiyasına ciddi təsir göstərən geosiyasi realıqlardan biri qarşı-qarşıya duran dəniz (ABŞ və onun NATO üzrə müttəfiqləri) və quru (Çin, Rusiya, Hindistan) sivilizasiyalarının getdikcə güclənen mübarizəsi olacaqdır. Onların fikrincə, Çin, Rusiya və Hindistan öz aralarında ideoloji və institusional birləşmə bazisi yarada bilmediyi üçün bu gün dəniz sivilizasiyası bütün dünyada, o cümlədən Avrasiya regionunda, Cənub-Şərqi Asiyada hökmranlıq edir. Lakin quru mərkəzi günü-gündən güclənir və ətrafına yeni-ye ni ölkələri toplayaraq Qərbin əsas geosiyası təsir dairələrini təhdid edir. Bu işdə əsas rolu ayrı-ayrılıqlıda behs olunan regional lider dövlətlər və onların yaratmaqdə olduqları birlilikler (məsələn, Şanxay Əməkdaşlıq Təşkilati) oynayır.

Bundan başqa, Yer küresinin ayrı-ayrı milli, dini və sivilizasiya daşıyıcısı olan böyük dövlətləri (məsələn, İslam dünyasının, Latin Amerikasının, Cənub-Şərqi Asyanın regional liderləri) getdikcə iqtisadi və hərbi cəhətdən güclənərək, BMT-nin hazırkı Daimi Təhlükəsizlik Şurasına və onun formalasdırılması sistemine etiraz edəcək və ona üzv olmaq uğrunda mübarizəyə qoşulacaqlar. Bu da müvafiq olaraq, dünyada qarşıdurma və silahlanmanın güclənməsinə, orta və regional ilder dövlətlərin atom silahı ilə silahlanaraq, dünyanın nüvə daşıyıcısı ölkələrinin sırasını genişləndirməsinə səbəb olacaqdır.

Hazırda Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan və Pakistanın malik olduğu nüvə silahları və strateji ballistik raket arşenallına yaxın zamanlarda İranın, Şimali Koreyanın, Tayvanın, Yaponianın və başqa ölkələrin də malik olmayacağına heç bir ciddi təminat yoxdur.

"Yeni dünya nizami", müasir geosiyasi münaqişələr və dünya sisteminin geosiyasi meylləri

Dünya siyasetşünaslarının proqnozlarına görə, müasir təkqütbüllü dünya sistemine en böyük zərər vuran və onun nizamına mənfi təsir göstərən amillərdən biri planetdə getdikcə güclənen konfessiyalararası etno-milli-dini münaqişələr, separatçılıq meylləri və məhəlli toqquşmalar, sivilizasiyalararası qarşıdurma və onların qarşısının, vaxtında alınmamasıdır.

Bəzi tedqiqatçılar sosializm və kapitalizm sistemlərini təmsil edən bloklararası geosstrateji mübarizənin bitməsinin dünyada münaqişələrin də azalmasına əhəmiyyətli təsir göstərəcəyini iddia etsə də, bu proqnoz özünü doğrultmadı. "Münaqişəsiz dünya" arzusu ilə yaşayış iri dövlətlər, əsasən ABŞ və Avropa Birlüyü ölkələri qloballaşma prosesini rahat heyata keçirmek məqsədilə münaqişələri dinc yolla həll etmək üçün müəyyən səylər göstərirler. Lakin bu münaqişələrin əsas səbəbləri, onu doğuran subyektiv amillər, beynəlxalq hüquq normalarının tətbiqindəki ikili yanaşmalar və s. həmin münaqişələrin qarşısını almağa və onları aradan qaldırmağa mane olur.

Hazırda zorakılıqla müşayit olunan münaqişələrin sayı 1993-cü ildə 34-dən 2008-ci ildə 15-ə düşsə də, ümumən baş verən münaqişələr hələ də dünya siyasi proseslərinin aparıcı meyllərində birini təskil edir.

Hansı səbəbdən baş verməsindən asılı olmayaraq, müasir münaqişələr bəşəriyyət üçün böyük təhlükə yaradır, daha geniş əraziləri əhatə edir, ekoloji, humanitar və sosial felakətlərə getirib çıxarır. Səbəblər isə müxtəlifdir. Bunların sırasında ayrı-ayrı dövlətlərin ərazi iddiaları, etnik separatizm, sənaye dövlətləri ilə xammal ölkələri arasındaki ziddiyyətlər, nəzarətsiz silahlanma, mühacirət, qloballaşma, qloballaşmaya müqavimət üzərində yaranmış milletçilik və dini müqavimət daha tez-tez rast gəlinən səbəblərdəndir.

Beynəlxalq münaqişələr ideoloji və blok qarşıdurması dövründə əsasən nəzarətdə saxlanılır, məqsədli şəkildə istifadə edilir və onun

IX FƏSİL. Müasir dünya sistemi və onun geosiyasi reallıqları

qloballaşmasının qarşısı alınırdısa, müasir dövrde bu münaqişələrin qarşısını alan mexanizmlər zeifləmişdir.

Bundan başqa, dünyanın geosiyasi sistemində baş verən dəyişikliklər, İkinci Dünya müharibəsindən sonra formalaşmış milli-dövlət sərhədlerinin pozulması da münaqişələrin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsini çətinləşdirmişdir.

Dünya politoloqları müasir münaqişələrin səbəb və xarakteristikasına müxtəlif baxışlardan yanaşır və fərqli proqnozlar verirlər. Bəziləri hesab edir ki, müasir münaqişələrin kökündə ideoloji və iqtisadi səbəblər deyil, mədəniyyətlərərəsə fərqlər, "sivilizasiyaların toqquşması" durur (ABŞ alimi C.Hantingtonun nəzəriyyəsindən söhbət gedir). Onların fikrincə, gələcək münaqişələr krallar, milli dövlətlər və ideologiyalar arasında deyil, məhz sivilizasiyalar arasında baş verəcəkdir. Nəzəriyyə müəlliflərinin fikrincə, münaqişələrin potensial məkanı sivilizasiyalar arasından keçən zərif xətlərdir. Sivilizasiyalararası münaqişə iki forma alaraq: 1) lokal səviyyədə zərif xətlər üzrə yaranan münaqişələr müxtəlif sivilizasiyalara mənsub olan qonşu dövlətlər arasında və bir dövlətin tərkibində yaşayan müxtəlif xalqlar, qruplar arasında baş verir; 2) qlobal səviyyədə münaqişələr müxtəlif sivilizasiyalara mənsub özək dövlətlər (əsas dövlətlər) arasında baş verir.

Qloballaşmanın vüsət aldığı XXI əsrde dünya vahid bir meydana əvvərilir, insanlar arasında mövsümi və daimi temaslar intensivləşir və müvafiq olaraq mədəniyyətlər üz-üzə gelir. Bu proses bir tərəfdən obyektiv olaraq mədəniyyətləri bir-birinin hesabına zənginləşdirir, daha mütərəqqi mədəni dəyerləri digərlərini sıxışdırır, onların inkişaf meydانını daraldır. Bu da mədəni inkişaf meydani kiçilən xalqları daha radikal əhval-ruhiyyəli herəketlərə sövq edir.

Müxtəlif mədəniyyətə malik olan insanlar arasında temaslar intensivləşdikcə onlar arasında məxsusi sivilizasiya şüuru da artır. Bu da müvafiq olaraq mədəni-mənəvi mənsubiyətinə görə fərqlənən insanlar arasında həm dünya miqyasında, həm də bilavasitə temas ərazilərində ayrılmaları və toqquşmaları dərinleşdirir.

Bununla yanaşı, dünyada gedən iqtisadi, sosial integrasiya prosesləri xalqları bir-biri ilə six təmaslara cəlb edərək, milli şürurun əsas qaynağı olan milli dövlətləri tədricən ümumdünya və qlobal proseslərdən sixşdırır və zoiflədir. Milli dövlətlərin dünya proseslərində boşalan yerini son illərdə dini cəmiyyətlər tutmağa səy göstərirər. Bu qurumlar insanların dini müsbət meylindən istifadə edərək, ideyalarını onlara təbliğ edir və dini mənsubiyət hısslarını gücləndirirler. Bu da təməs nöqtələrində insanların dini toqquşmasına müəyyən qədər rəvac verir.

Bütün bunlar göstərir ki, müasir münaqişələrdə milli-mədəni və dini fərqlərin oynadığı rolu inkar etmək olmaz. Lakin müasir qloballaşma prosesindəki iqtisadi və sosial amillər elə həddə çatmışdır ki, beynəlxalq aləmdə dövlətlər və insanlar arasındaki münasibətlərin əsas katalizatoru rolunda din, dil, mədəniyyət deyil, məhz iqtisadi maraqlar çıxış edir.

Hazırkı münaqişələrin əsas determinantı bütün XX əsrda baş vermiş dövlətlərərəsi toqquşmalarda olduğu kimi, yenə də ayrı-ayrı ölkələrin dərk olunmuş milli maraqları hesab olunur. İstenilən halda, beynəlxalq münaqişələr o zaman baş verir ki, bir dövlət, yaxud dövlətlər qrupu mənafelərini zorla digərlərinə qəbul etdirməyə çalışır.

Bəzi dövlətlərin geosiyası davranışı ilə beynəlxalq münasibətlər sisteminin qaydaları arasında yaranan uyğunsuzluqlar müasir dövrdə elə bir həddə çatıb ki, bunu tədqiqatçılar **yeni dünya reallığı** adlandırırlar.

Müasir dünya sisteminin geosiyası meylları sırasına *ilk növbədə* hazırkı elmi-texniki və elektron inkişaf neticəsində planetin geosiyasi xəritəsinin həddən artıq "kiçilməsi" və virtuallaşmasını aid etmək olar. Dünyanın globallaşması, texniki inkişafın və elektron texnologiyaların bütün sahələri əhatə etməsi, hərbi, informasiya, geostrateji sahələrə müdaxiləsi ənənəvi geosiyasi məkan konfiqurasiyasını köklü suretdə dəyişmiş və dünyadan istenilən nöqtəsinə geostrateji müdaxiləleri asanlaşdırmışdır.

Dünya sisteminin *ikinci* əsas meyli dünya xəritəsində Qərb-Şərqi

və Şimal-Cənub geosiyasi qarşidurmasının əvvəlki qlobal məkandan lokal və eyalet əraziləre keçməsi hesab oluna biler. Əvvəller bəhs olunan qarşidurmalardan yalnız qlobal səviyyədə danışmaq mümkün idisə, hazırda məsələn, Qərbədə Avropa Birliyinə daxil olan və olmayan, böyük, aparıcı və kiçik, ABŞ-ı dəstəkləyən və dəstəkləməyən ölkələrin qarşidurması müşahidə olunmaqdadır. Yaxud elə həmin sistemin tərkibində ABŞ-la AB üzvü olan ölkələrin fikir ayrılıqları getdikcə qarşidurma səviyyəsinə yüksəlməkdədir. Yaxud Şərqdə Çin-Yaponiya qarşidurması, Avrasiyada Rusiya-Çin və yaxud Cənubi Qafqaz və Mərkəzi Asiyada ABŞ-Rusiya, NATO-Rusiya, Rusiya-Avropa-Türkiyə və s. qarşidurmalar getdikcə geosiyasi strukturlaşmanın yeni reallıqlarını təşkil etməkdədir.

Dünya sisteminin müasir geosiyası inkişafının üçüncü əsas meyli Cənub-Şərqi Asiyanın konfutsi-buddist, müsəlman dünyasının isə islam sivilizasiyasına əsaslanan dinamik inkişaf modellərinin Qərb sivilizasiyasına getdikcə daha açıq meydan oxumasıdır. Tədqiqatçılar hesab edir ki, yaxın on il ərzində islam amili və Cənub-Şərqi Asiyanın Çin, Yaponiya, Tayvan kimi ölkələrinin dünya informasiya məkanına, geosiyasi xətlərə və bəşəriyyətə təsir mexanizmlərinə müdaxiləsi heç də ABŞ və onun Qərb müttefiqlərininkindən zəif olmayıacaqdır. Bu ölkələrdə milli və dini şürurun getdikcə güclənməsi, əhalinin içərisində anti-Amerika və anti-Qərb əhval-ruhiyyəsinin artması, müvafiq olaraq dünyada təblig olunan panamerika və panavropa ideyaları ilə tez-tez üz-üzə gəlir.

Müasir geosiyasi münasibətlərin əsas meyllərindən *dördüncüsü* beynəlxalq təhlükəsizlik tələblərinin, qlobal və lokal terrorizmə qarşı mübarizənin ümumdünya siyaseti səviyyəsinə qaldırılmasıdır. Bu prosesin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, dünyada ABŞ başda olmaqla, vahid anti-terror koalisiyasının yaradılması prosesi həyata keçirilir və keçmişdə hansı hərbi və siyasi blokda iştirak etməsindən asılı olmayıaraq, dövlətlər iki meyar əsasında qruplaşdırılır. Bir qrup ABŞ-in rəhbərliyi və təsiri ilə terrorizmə qarşı mübarizə cəbhəsində yer tutursa, digərləri "terroru dəstəkləyən ölkələr" si-

rasına aid edilir və ümumdünya mübərizəsinin hədəfinə alınırlar.

Müasir dünya sisteminin və geosiyasi strukturun əsas meyllerindən *beşinci* qloballaşmanın geniş vüset alması, getdikcə dünya həyatının bütün sahələrinə müdaxilə etməsi hesab olunur. Tədqiqatçılar dünyadakı müasir geosiyasi dəyişiklikləri üç əsas amillə izah edirlər. Bunlar:

1. Qloballaşmanın XXI əsrin başlangıcından dünyanın bütün həyatını əhatə etməsi və bəşəriyyətin "millət-dövlət-vətəndaş" quruluşuna tədricən meydan oxuması;

2. Dövlətlərərəsi integrasiyanın bəşəriyyətin sosial sıfarişi və tələbi kimi dünyadan gündəliyin çıxarılması, milli sədləri aşması, iqtisadi, ictimai, siyasi, mədəni həyatın bütün sahələrini əhatə etməsi və bu prosesin dönməz xarakter almazı;

3. Dünya siyasetinin transmilliləşməsi, demokratiya, vətəndaş cəmiyyəti prinsiplərinin, insan hüquq və azadlıqlarının beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq davranışın əsasını təşkil etməsi və bu normaların hökumətlərarası, qeyri-hökumət təşkilatları vasitəsilə milli dövlət qurumlarının inhisarından çıxarılması, dövlətin suveren hüquqlarının yeni aktorlar hesabına möhdudlaşdırılması kimi faktorlardır.

Hər üç amil nisbətən müstəqil şəkildə cərəyan etsə də, müasir dünya siyasetinin və beynəlxalq münasibətlərin vahid meyli çərçivəsində bir-birini tamamlayır.

9.2. Dünyanın iqtisadi həyatının qloballaşması və dövlətlərin geoİqtisadi maraqlar sistemi

Tədqiqatçılar belə hesab edirlər ki, qloballaşma nə müstəmlekə imperiyalarının hökm sürdüyü və əmtəə-pul münasibətlərinin imperiyalar çərçivəsində dövr etdiyi XVII-XIX əsrlərdə, nə də dünyanın bloklararası sinfi-ideoloji qarşıdurmasının mövcud olduğu 1945-1991-ci illərdə mümkün idi. Bunun üçün hökmen, formal olsa da,

bərabərhüquqlu dövlətlərdən təşkil olunmuş indiki polisentrist (cox-mərkəzli) dünya nizamı, bütün dünya miqyasında "ümmüti maraqlar" adı altında vahid döyərlər sistemini təbliğ və təşviq edən "inkişaf etmiş mərkəzin" (mərkəzi dövlətin) mövcudluğu vacib idi.

Müasir dünyada qloballaşma bütün milli-ətnik sədləri aşaraq planətar həyatın əksər sahələrinə – iqtisadi, siyasi, sosyal, mədəni, informasiya və s. müdaxilə etmiş və özünə "vahid dünya fəaliyyət məkanı" yaratmışdır.

Planətin iqtisadi həyatının qloballaşmasını (müasir geosiyasi ədəbiyyatda bunu geoİqtisadiyyat kimi təqdim edirlər – Ə.H.) xarakterizə edən əsas xüsusiyyətlər:

- SSRI-nin və sosializm sisteminin iflasından sonra dünyanın liberal bazar iqtisadiyyatı və açıq dövlətlərərəsi əlaqələrə əsaslanan təsərrüfat sisteminə yeni-yeni dövlətlərin qoşulması;
- planetin iqtisadi, təsərrüfat, gömrük, milli statistik və maliyyə-hesabat sisteminin standartlaşdırılması;
- beynəlxalq təşkilatlar tərəfindən geoİqtisadi əlaqələrin vahid dünya strukturunun, ölçü və qiymətləndirmə meyarlarının hazırlanması və tətbiqi;
- dünya siyasetinin transmilliləşməsi və sairədən ibarətdir.

Həzirki geoİqtisadi vəziyyət ondan ibarətdir ki, transmilli korporasiyalar harada xammal və ucuz işçi qüvvəsi mövcuddursa, orada istehsal təşkil edir, harada əlverişli bazar mövcuddursa, orada ticarət qurur (əmək ehtiyatlarının qloballaşması).

Elə transmilli korporasiya vardır ki, onun istehsal etdiyi ümumi məhsulun cəmi 5 faizi yarandığı və hüquqi şəxs olaraq qeydiyyata alındığı ölkənin payına düşür. Belə müəssisələr daim ucuz xammal, işçi qüvvəsi, planetar istehsal və satış bazarı axtarışındadır. Onlar bazarın, istehsalın və istehlakın strukturuna uyğun olaraq fəaliyyət göstərdikləri ölkələrin vətəndaşlarını işə cəlb etməklə bütün dünyada fəaliyyət göstərirler.

Məsələn, məşhur "Samsunq" korporasiyası (Cənubi Koreya) özü-

nün illik 200 milyard dollarlıq dövriyyəsi ilə dünyanın 66 ölkəsində 340 bölmə yaradaraq bütün dünyada istehsal olunan rəngli monitor və kineskopların 17 faizini, videomaqnitafonların 11 faizini, mikro-dalğalı sobaların 18 faizini istehsal edir. Hazırkı göstəriciləri ilə bu korporasiyanı Cənubi Koreya müəssisəsi kimi təsəvvür etmək və bu ölkənin hüduduna siğışdırmaq qeyri-mümkündür. Çünkü onun səhmlərinin böyük qismi Cənubi Koreya dövləti ilə heç bir əlaqəsi olmayan şəxslərə məxsusdur.

İqtisadi informasiya və kommunikasiya texnologiyalarının indiki imkanları və vəziyyəti bütün dünyanın geoiqtisadi əlaqələrini- istehsalat və ticarəti, tərəfletin fikir və düşüncələrini birləşdirmiş, virtuallaşdırmış və standartlaşdırmışdır. Planetimizdə elektronikanın yaratdığı imkanlar – internet vasitəsilə ticarət, pul köçürməlor, beynəlxalq müqavilələr bağlanması və s. insanların qarşılıqlı geoiqtisadi ünsiyyətində eśil inqilabi cəvriliş etmiş və bütün milli sədləri daşıtmışdır.

Müasir geoiqtisadi qloballaşmadada iki əsas meyl müşahidə olunur. Bir tərəfdən, ABŞ dünya geoiqtisadiyyatı və dünya geosiyasi sisteminde hegemon dövlət rolunu saxlayır və getdikcə bu rolu gücləndirməyə çalışır. Digər tərəfdən, qlobal dünya aktorları getdikcə onu bəhs olunan sahələrdən sıxışdıraraq ciddi müqavimət və rəqabətlə üz-üzə qoyurlar. Məsələn, ABŞ-in müttəfiqi olan Avropa Birliyi ölkələri də onun rəqibi kimi çıxış edən Cənub-Şərqi Asyanın Yaponiya, Çin, Cənubi Koreya, Tayvan kimi dövlətləri və inkişaf etmiş digər dünya ölkələri kimi iqtisadi çoxmərkəzçilik (polisentrizm) şəraidiñ müstəqil tərəf olaraq çıxış etməyə meyl gösterir və qloballaşma prosesində ABŞ-a ciddi rəqabət yaratmağa çalışırlar.

Geoiqtisadi qloballaşmanın xarakteristikası və meylləri

Müasir geoiqtisadi qloballaşmanın xarakteristikası və meyllərinə diqqət yetirsek görərik ki, bu proses dövlətlər və xalqlar arasında müəyyən amillərdən asılı olaraq vahid dünya iqtisadi, informasiya və

IX FƏSİL. Müasir dünya sistemi və onun geosiyası reallıqları

əmək standartlarının yaranması, transmilli insan və maddi ehtiyatların, maliyyə və texnoloji imkanların bölünməsi nəticəsində planetin obyekтив inkişafından doğaraq meydana çıxmışdır.

Geoqtisadi qloballaşma kimin ona neçə münasibət bəsləməsindən asılı olmayaraq obyekтив və qarşısızlaşmaz prosesdir, bəşəriyyətin müasir inkişaf meyillərinin nəticəsidir. Dünyada yaranan hazırkı vahid maliyyə, təsərrüfat, nəqliyyat, rabitə, texnologiya, investisiya, informasiya məkanının və sisteminin qarşısını kimsə ala bilməz.

Yaxud dünya təsərrüfat sisteminin liberallaşması, investisiyaların qarşılıqlı qorunması, gömrük, vergi sistemlərinin universallaşdırılması və standartlaşdırılması elə həddə çatmışdır ki, milli və etnik sorhədlər rəmzi xarakter daşımağa başlamışdır. Məsələn, planetimizdə mövcud olan nəhəng beynəlxalq korporasiyalar hazırda bütün dünyadan özəl sektorunun aktivlərinin üçdə birində çoxunu əlində cəmləmişdir. Və yaxud Yer küresinin istehsal, istehlak və əmək ehtiyatlarının bölgüsü elə vəziyyətə çatmışdır ki, bütün dünya bir neçə bəlli ölkənin nəqliyyat vasitələrindən, başqa birinin yanacaq ehtiyatlarından, üçüncü ölkənin gündəlik tələbat mallarından və s. istifadə edir.

Bir sözlə, yaxşı və yaxud pis olmasından asılı olmayaraq, qloballaşma insanların həyatına sənayeləşmə, kosmik fəzanın fəth edilməsi, elektron texnologiyaların kəşfi və s. cahanşüməl, epoxal hadisələrdən biri kimi daxil olmuşdur.

Dünyada geoiqtisadi qloballaşmanın əsas xüsusiyyətlərindən biri də innovasiya proseslərinin beynəlmiləlləşməsi və texnoloji rəqabətin keşkinləşməsidir. Hazırda geniş informasiyaya malik olmaq, onu təhlil etmek, bazarı, istehsalı, daşıma və istehlak proseslərini dəqiq öyrənmək, dünya kapitalının hərəkətini, tətbiqini və yerləşdirilməsinə düzgün müəyyən etmək hər bir dövlət üçün transmilli geoiqtisadi münasibətlərdə milli marağını qorumanın və təmin etmənin əsasını təşkil edir.

Beləliklə, müasir dünyanın geoiqtisadi sistemini xarakterizə edən əsas meyllərdən **biri** qloballaşmanın vüsət alması və qarşısızlaşmaz

prosesə çevrilməsidirsə, **digəri** bu prosesi daha təhlükəsiz etmək, qloballaşmaya cəlb edilmiş kapitalı və avadanlıqları qorumaq, onun tətbiqini daha da asanlaşdırmaq üçün əlverişli beynəlxalq şəraitin yaradılması uğrunda mübarizonin güclənməsidir.

Nəzərə alınsa ki, qloballaşmada iştirak edən transmilli korporasiyaların, kapitalın və texnologiyanın əsas sahibləri böyük və inkişaf etmiş dövlətlərdir, onda bu işin başında kimlərin dayandığı da heç kəsə sırrı olmaz.

Geoiqitsadi qloballaşma dünya sisteminin əsaslarına ciddi təsir göstərərək:

- planetdə yeni geoiqitsadi mühitin,
- yeni geoiqitsadi modellerin yaranmasına və
- dünyanın iqtisadi həyatının idarə edilməsinin tekmilləşdirilməsini

tələb edir. Bunların her üçü ilə bağlı müvafiq beynəlxalq qurumlar, geosiyasi aktorlar üçüncü minilliyyin başlangıcından həyata keçirdikləri siyaseti bir qədər gücləndirmiş və fəallaşdırmışlar. Bu da planətar geoiqitsadi münasibətlərə ciddi təsir göstərmişdir.

Yeni geoiqitsadi mühitin yaranması müasir dünyada dövlət və xalqların ictimai-siyasi və mədəni inkişafının tamamile fərqli modellərinin yaranması ilə müşayiət olunur. Üçüncü minilliyyin qovşağında inkişaf etmiş Qərbin dəniz sivilizasiyası planetdə hökmranlığını tam təmin etdiyi üçün onun bəşəriyyətə təlqin etdiyi geoiqitsadiyyat modeli - "**liberal iqtisadi model**" qloballaşmanın vahid, unifikasiya edilmiş forması kimi çoxluq tərəfindən qəbul edilir.

Qərb analitikləri geoiqitsadi qloballaşmanın əsasında liberal iqtisadi modelin dayanmasını onunla izah edirlər ki, məhz liberal iqtisadi sistem XX əsr boyu bütün sınaqlardan uğurla çıxmış, kiçik modifikasiyalar nəzərə alınmaqla, bütün alternativ modellərə qalib gəlmışdır.

Hazırda liberal iqtisadiyyat dönyanın siyasi və iqtisadi cəhətdən əhəmiyyət az-çox kəsb edən bütün bölgələrində ya tam bərqrər ol-

muş, ya da ki, olmaqdadır. Bu sistem dövlətin iqtisadi sahəye müdaxiləsini, iqtisadi tənzimlənməni, demək olar ki, tam istisna edir və özünü idarə edən istehsal və bazar münasibətlərini təcəssüm etdirir.

Dünyanın iqtisadi həyatının qloballaşması və yeni geoiqitsadi siyasetin həyata keçirilməsində tətbiq olunan mühüm modellərdən biri isə hazırda siyasi ədəbiyyatda "**dayanıqlı inkişaf modeli**" adlanan beynəlxalq konsepsiyadan ibarətdir.

"Dayanıqlı inkişaf modeli" ümumən planetin maddi, təbiət və insan ehtiyatlarının səmərəli istifadəsində, ətraf mühit və ekoloji məsələlərin nəzərə alınmasında vahid standartların tətbiqinə xidmet edir. Lakin əslində "dayanıqlı inkişaf modeli" dünya geoiqitsadiyyatının qlobal idarə edilməsi məqsədile dəniz sivilizasiyasının yaratdığı və istifadə etdiyi növbəti bir idarəcilik konsepsiyası və programdır. Əlbəttə, bu modelin üçüncü ölkələr üçün də müəyyən əhəmiyyəti vardır. Xüsusən, nəzərə alınsa ki, planetdə təxminən 3 milyard əhalı ən elementar yaşayış şəraitinə malik deyildir və bu program bütün dünya əhalisinin həyatı üçün lazım olan ən vacib tələbatların ödənilməsini nəzərdə tutur, o zaman onun əhəmiyyəti məlum olur. Program planetdə yaşayan eksər insanların daha yaxşı yaşaması üçün göstərdiyi cəhdlərə və sərgilədiyi fəaliyyətə şərait yaradılmasını ehtiva edir.

Dayanıqlı iqtisadi inkişaf modelinin əsas prinsipleri bəşəriyyətin inkişafında davamlılığın temin edilməsi, indiki nəsillərlə gələcək nəsillər arasında təbiətdən və Yer kürəsinin iqtisadi ehtiyatlarından istifadənin tarazlığının yaradılması, biosferin və təbii ehtiyatların mühafizəsi, bütün insanların elementar tələbatının ödənilməsi və onlara daha əlverişli həyat şəraitinin yaradılmasından, əhalinin artım surəti ilə yerin ekosisteminin imkanlarının tarazlaşdırılmasından və s. ibarətdir.

Bu modelin əsas mənfi tərəfi ondan ibarətdir ki, qlobal geoiqitsadiyyata rəhbərlik edən transmilli korporasiyalar, böyük maddi və maliyyə imkanlarına malik olan mərkəzlər işlərini planetin imkanla-

rına uyğunlaşdırmaq, qlobal tələblə ətraf mühitin elementləri arasında sağlam tarazlıq yaratmaq əvəzində, təbiətin istismarından gələn gəlirləri mənimsəyir, problemlərə lazımi qədər diqqət yetirmirlər.

Qloballaşmanın əsas hərəkətverici qüvvəsi dünyyanın inkişaf etmiş, mühüm maliyyə və texnologiya imkanlarına malik olan dövlətləri və onlara məxsus nəhəng transmilli şirkətlərdir. Bu sırada ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, Çin, Cənubi Koreya və b. dövlətlər xüsusilə fərqlənlərlər.

Tədqiqatçılar dünyyanın geoiqitsadi xəritəsində qloballaşmanın hərəkətini üç əsas iqtisadi məkanın çörçivəsində qruplaşdırırlar:

- Şimali Atlantika, Sakit okean hövzəsi və Cənub makroiqitsadi məkanı;
- Yüksək statuslu azad zonalar (bu məkanlarda daha çox dövlət tənzimləməsindən kənar maliyyə-bank və digər transmilli korporasiyalar fəaliyyət göstərir);
- Daha çox kriminal iqtisadiyyata malik transmilli bölgələr (bu məkanda illik dövriyyəsi təxminən 400-500 milyard ABŞ dolları olan nəhəng narkotik istehsalçıları və baronları öz coğrafi "ücbucaqlarını" yaratmışlar).

Qloballaşmada iştirak edən dövlət və birliliklərin başında ABŞ və Yaponiya durur. Ümumiyyətlə, bu prosesdə "Böyük yeddilər" adlanan ölkələr – ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanada, "Cənubun böyük yeddiləri" hesab olunan Çin, Hindistan, Braziliya, İndoneziya, Meksika, Cənubi Koreya və Taiwan xüsusilə seçilir.

XX əsrin son on ilində ümumi məhsul istehsalının həcmində Şimali Atlantikanın inkişaf etmiş ölkələrinin payı 53%-dən 46%-ə enmişsə, Asiya-Sakit okean hövzəsi ölkələri öz paylarını 19%-dən 28%-ə çatdırmış, inkişaf etməkdə olan ölkələrin payı isə 35%-dən 48%-ə yüksəlmüşdür. Çin ümumi məhsul istehsalındaki payını 8%-dən 15%-ə yüksəltmişdir. Bu bir daha sübut edir ki, qloballaşma öz daxili inkişaf qaydalarına uyğun olaraq istehsalın və sərmayənin ün-

vanını daha əlverişli ölkə və regionlara yönəltmişdir. İndi dünyyanın qlobal fəaliyyət mərkəzləri ənənəvi Nyu-York, Tokio və London kimi şəhərlərdən Honkonq, Sinqapur, İstanbul və Moskva kimi şəhərlərə keçir.

Geoiqitsadi qloballaşma və milli dövlət maraqları

Dünyanın geoiqitsadi həyatının qloballaşmasından həm qazanclar, həm itirənlər, həm razılar, həm də narazılar olur. Bir vaxtlar dünya sənaye inqilabı dövründə yeni texnologiya əsasında qurulmuş nəhəng zavod və fabriklər inkişaf etmiş dövlətlərə kapital, yeni iş yerləri, əhaliyə firavan güzəran vəd edirdi, sonradan məlum oldu ki, bu həm də özünəməxsus ekoloji, xammal təminatı, demoqrafik və s. problemlər yaratmışdır. Xüsusən, təbii insan artımı zəif olan Avropa ölkələrinin nəhəng müəssisələrinde işləmək üçün üçüncü dövlətlərdən mühacirət etmiş əhali zaman keçidikcə həmin ölkələrdə özünəməxsus ciddi sosial və milli-mənəvi problemlər yaratmağa başlamışdır.

Geoiqitsadi qloballaşma dövründə iri transmilli müəssisələr artıq inkişaf etmiş dövlətlərdə deyil, işçi qüvvəsi, xammalı, istehsalat xərcləri ucuz olan üçüncü ölkələrdə qurulur. Bu ölkələrin yerli xammalı, ucuz işçi qüvvəsi ele yerində istehsala cəlb olunur, ziyanolu ekoloji təsir, istehsalat tullantıları və s. artıq transmilli korporasiyaları daha az narahat edir. Nəzerə alınsa ki, həmin müəssisələrin mülikiyət hüquqları beynəlxalq hüquq normaları ilə qorunur, məhsul bütün dünyada satılır və qazancı sahibkarə çatır, deməli, bu prosesdən daha çox transmilli müəssisələr qazanır.

Geoiqitsadi qloballaşma dövründə mövcud beynəlxalq əmək bölgüsü də bütövlükdə deyişir. Əvvəlki sənaye mərkəzləri intellektual texnologiya və innovasiya mərkəzlərinə, xammal və ucuz işçi qüvvəsinə malik ölkələr isə sənaye mərkəzlərinə çevrilirlər. Inkişaf etmiş dövlətlər dəha çox program, texnologiya, maliyyə və turizm

mərkəzləri kimi üçüncü ölkələrdə qurulan transmilli şirkətlərin idarə edilməsi rolunu ifa edirlər.

Geoiqtisadi qloballaşma dünyada nəqliyyat-kommunikasiya vəstələrinin buraxılış gücünün və operativliyinin artırılmasını, milli dövlətlərdə gömrük, vergi, viza, ekoloji və s. məhdudiyyətlərin minimuma endirilməsini tələb edir. Odur ki, dövlətlərin milli maraqları, daşınmalarla maneçilik törədən sərhəd və keçidlər, digər maneələr qloballaşma mərkəzlərinin bütün gücü ilə aradan qaldırılır, mal və xidmətin, ticarətin beynəlmiləl xətlərinin, dəhlizlərin maneəsiz hərəkəti təşkil olunur. O ki qaldı nəhəng müəssisələrin qurulduğu üçüncü ölkələrə, onların da bu prosesdən həm qazancı, həm də ziyanı olur. Onlar bu müəssisələr vasitəsilə özlərinin işsizlik problemini qismən həll edir, müəyyən vergilər toplayır və ölkəsinin sosial-iqtisadi əvziyyətini yaxşılaşdırırlar. Əvəzində isə əhalisinin ənənəvi yaşayışı pozulur, ziyanlı ekoloji, ideoloji, informasiya və s. təsirlərə məruz qalırlar.

Geoiqtisadi qloballaşmanın müasir dünya sisteminə gətirdiyi xarakterik xüsusiyyətlərdən biri də transmilli korporasiyalarla (onların sahibi olan inkişaf etmiş dövlətlərlə) qloballaşmaya cəlb olmuş üçüncü dövlətlər arasında mənfiət, məxsusi maraqlar uğrunda açıq və ya gizli mübarizənin güclənməsidir. Birinci tərəf beynəlxalq hüququn bütün imkanlarından istifadə edərək daha əlverişli status qazanmağa, ikincilər isə milli maraqlarından çıxış edərək daha əlverişli şərtlərə malik olmağa, xammalını, torpağını, işçi qüvvəsini, ekoloji itkisini, milli-etnik və ənənəvi həyat şəraitini ilə bağlı maraqlarını daha yüksək qiymətləndirməyə can atırlar.

Geoiqtisadi qloballaşmanın ümumdünya meyllərindən biri də ondadır ki, lider dövlətlər bu prosesin rahatlığını tömin etmək məqsədilə məhəlli və yerli münaqişələrin qarşısını almaq, planetdə nəqliyyatın sərbəst hərəkətini, geostrateji xətlərin və dəhlizlərin tehlükəsizliyini qorumaq, enerji daşıyıcılarının qiymətlərini sabit saxlamaq, beynəlxalq terrorizm, qaçaqmalçılıq, narkotiklərin dövriyyəsinə təsir

edən kasibliq və s. hallarla mübarizəni təşkil etmək və maliyyələşdirmək qayğısına qalırlar.

Bundan başqa, iqtisadi qloballaşma dairəsinə daxil edilmiş region və dövlətlərdə qarşılıqlı əməkdaşlıq yaratmaq, münaqişələri dinc yollarla aradan qaldırmaq, qabaqcıl texnikanın və fundamental elmin yeniliklərini, tibbin, mədəniyyətin ən qabaqcıl nümunələrini yaymaq üçün səylər göstərilir.

Geoiqtisadi qloballaşmanın reallaşmasını şərtləndirən və müsbət amil hesab olunan təzahürlərdən biri də qlobal problemlərin həllinə, fundamental elmin inkişafına qabaqcıl dövlətlər tərəfindən böyük vəsait qoyulması və əldə edilmiş texniki və elmi yeniliklərin bütün dünyadan inkişafına yönəldilməsidir. Son on ildə elmi-texniki tərəqqinin indiyədək görünməmiş səviyyəyə yüksəlməsi dünyadan simasını və insanların həyatını kökündən dəyişmişdir.

Bundan başqa, informasiya sahəsində əldə edilən uğurlar, texnologiya yeniliklər insanlar arasındaki əlaqələri intensivləşdirmiş və yaxşılaşdırılmış, istehsalın, əmeyin təşkilini, ticarəti, bank-maliyyə və investisiya fəaliyyətini asanlaşdırılmışdır. Nəzəre almaq lazımdır ki, bütün bu işlərin maliyyələşdirilməsi və təşkili inkişaf etmiş dövlətlərin, qloballaşmaya rəhbərlik edən mərkəzlərin üzərine düşür.

Iqtisadi qloballaşma şəraitində dünyada ucuz işçi qüvvəsi, ucuz xammal, istehsal xərclərinin azaldılması və satış bazarlarının əle keçirilməsi uğrunda kəskin geoiqtisadi rəqabət mübarizəsi başlanır. İnvestisiya, bir qayda olaraq, ölkələrə yönəldilir və istehsal o ölkələrdə təşkil olunur ki, orada əmək haqları az, xammal ucuz, vergilər, sosial ayırmalar, ekoloji və istehsal xərcləri aşağıdır. Hazırda Asiya-Sakit okean ölkəleri bu baxımdan qloballaşmanın əsas mərkəzlərindən birinə çevriliblər.

Qloballaşma özünün həm müsbət, həm də mənfi təzahürlerini bir neçə əsas sahə üzrə daha qabarıq göstərir. Iqtisadi sahədə həyatın keçirilən qloballaşma ictimai və siyasi həyatın liberallaşmasına, milli-etnik özünəməxsusluğın aradan qalxmasına, bu müəssisələrdə iş

celb olunmuş insanların kosmopolit texniki heyətə çevrilmesinə şərait yaradır.

Bundan başqa, dünyada milli dövlətlərin inkişafında və onların əhalisinin həyat şəraitiinin temin olunmasında həllədici rol oynayan maliyyə və vəsaitlərinin, gəlirlərin və planetin maddi ehtiyatlarının bölgüsündə iri dövlətlərlə kiçiklər arasında ciddi qeyri-berabərlik hökm sürür.

Hazırda bəşəriyyət geoiqtisadi xarakteristikasına görə iki hissəyə - varlı Şimal və kasib Cənubə bölünmüşdür. Şimal ölkələri daha az məsreflə daha çox gəlir əldə etdiyi halda, Cənub daha çox məsreflə daha az gəlir götürür. Müasir sivilizasiyanın daha çox məsref tələb edən sahələrinə - ekologiyaya, sosial təlatümlərə, siyasi və mədəni proseslərə yönələn məsreflər əsasən əyalətlərin hesabına ödənilir.

Inkişaf etmiş dövlətlərin adambaşına düşən gəlirləri inkişaf etməkdə olan ölkələrdən çox ciddi fərqlənir. Bu da əhalinin varlı və kasib təbəqələri arasındaki fərgi dərinləşdirir.

BMT-nin hesablamalarına görə, son 50 ildə bütün dünyada istehsal olunmuş 30 trilyon dollarlıq ümumi məhsulun bölgüsündə planet əhalisinin təxminən 15%-i adambaşına 30 min dollar, qalan 85%-i isə adambaşına 3 min dollardan az pay almışdır. Dünyada 3 milyarddan çox insan lazımi qədər qidalanmaq imkanından məhrum olduğu halda, Qərbdə 1,2 milyard nəfər əhali çox qidalanmaqdan əziyyət çəkir. ABŞ-da hər il 100 milyard dollar pul çox qidalanmanın nəticələri ilə mübarizə aparmağa sərf olunur.

Üçüncü dünya ölkəlerinin tebii ehtiyatları və işçi qüvvəsini istismar edən Qərb ölkələri mövcud bərabərsizliyi aradan qaldırmaq əvəzinə, kasib ölkələrə yalnız müəyyən humanitar yardımalar göstərir. Bu yardımların ümumi həcmi inkişaf etmiş dövlətlərin ümumi daxili məhsulunun cəmi 0,22%-ni təşkil edir. Halbuki BMT-nin bu ölkələrə müəyyənləşdiridiyi humanitar yardımının miqdarı inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunun 0,7%-i qədər müəyyən edilmişdir.

Qloballaşma prosesində BMT-nin və beynəlxalq maliyyə qurumlarının inkişaf etmiş dövlətlərin maliyyə ehtiyatlarını kasib ölkələrə yönəltmək cəhdleri də ciddi nəticə vermir. Hesablamalara görə, XX əsrin son on ilində inkişaf etmiş ölkələrin xaricə yönəldikləri sərmayələrin 95%-i (təqribən 80 milyard dollar) yalnız 30 ölkəyə qoyulmuşdur. Bu ölkələr də əsasən Qərbin geosiyasi maraq dairəsinə daxil olan, inkişaf etməkdə olan dövlətlərdir. Bütün bunlar onu göstərir ki, geoiqtisadi qloballaşmadan dünyada hegemon rol oynamamaq çalışan ABŞ və onun Qərb müttəfiqləri heç də "bütün dünyani inkişaf etdirmək, universallaşdırmaq, ümumiləşdirmək və bərabərleşdirmək" məqsədi ilə deyil, yalnız geoiqtisadi maraqlarını və hegemonluqlarını təmin etmək üçün istifadə edirlər.

Qloballaşma keçid dövrünü yaşıyan, xammalı, işçi qüvvəsi ucuz olan, daxili istehsalı və bazarı zəif qorunan ölkələrə dərha çox ziyan vurur. Bir qayda olaraq, belə ölkələrin daxili istehsalı rəqabətə dözməyərək iflasa uğrayır. Bu da nəinki həmin ölkələrin sosial-iqtisadi vəziyyətinə, eyni zamanda milli-mənəvi dəyərlərinə, milli özünəməxsusluğuna və həyat tərzinə mənfi təsir göstərir və onun keyfiyətini dəyişir.

Beləliklə, müasir dünyanın iqtisadi həyatının qloballaşması şəraitində geoiqtisadi münasibətlərin qısa təhlili göstərir ki, iqtisadi qloballaşma bəşər cəmiyyətinin, təbietin və dünyada yaşayan hər bir insanın həyatında və fəaliyyətində idarə olunması çətin olan səmərəsiz elementlərin ortadan qaldırılmasına yönəlmış və son dərəcə dүşünlümüş bir siyasetin nəticəsidir. Bu planın əsas məqsədi dünyada baş veren bütün iqtisadi proseslərə nezəret etmək, onu istəyinə müvafiq yönəltmək, inkişaf etdirmək və idarə etməkdən ibarətdir.

Əslində, bu sistemin ideoloqları qloballaşan dünyada milli dövlətlərin getdikcə azalan roluна dərha zəiflətmək, prosesləri transmilli korporasiyaların təsiri altına almaq məqsədi güdürlər. Nəzərə alınsa ki, transmilli korporasiyalar maliyyə və iqtisadi cəhətdən güclü olan dövlətləri təmsil edir, onda bu prosesin zəif inkişaf etmiş döv-

lətlərə mənfi təsirini bilavasite müşahide etmək olar.

Qlobal dünyanın əsas amillərindən biri kimi çıxış edən transmilli korporasiyalar milli iqtisadiyyatların fragmentləşməsi yolu ilə bütün dünya təsərrüfat sistemini, istehsal ve satış bazarlarını, xammal və işçi potensialını, texnologiya və maliyyə ehtiyatlarını öz əllərinə keçirirlər.

Transmilli korporasiyalar hazırda Afrika, Asiya, Latin Amerikası, Qərbi, Şərqi və Mərkəzi Avropanın əsas istehsal, satış və xammal ehtiyatlarının, texnologiya və maliyyə vasitələrinin yaridən çoxuna nəzarət edirlər.

Təxminən oxşar fealiyyət transmilli maliyyə qurumlarının – Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkısap Bankının və b. maliyyə oligaçlıqlarının da işində müşahide olunur. Bu banklar tek maliyyə və investisiya siyasəti yürütməklə kifayətlənməyib, dünya ölkələrinin milli iqtisadiyyatını istədikleri kimi yönləndirir, enerji daşıyıcılarının qiymətini müəyyənəşdirir və nizamlayır, vergi, sosial ödənişlər, əmək haqqı və s. məsələləri tənzimleyirlər.

Göründüyü kimi, globallaşma, mahiyyətcə təbii və obyektiv proses olsa da, onun dairesinə daxil olmuş her bir dövlətin milli maraqları və geosiyasi təhlükəsizliyi çərçivəsində tənzimlənen və idare olunandır. O dövlətlər ki, milli təhlükəsizlik kodlarını, çərçivələrini və vəzifələrini aydın dərk edir, onların qorunması və təmin edilməsi qayğısına qalır, həmin ölkələrə globallaşma yalnız tərəqqi və firavaniq gətirir. O dövlətlər ki, globallaşmadan yalnız gündəlik siyasi, iqtisadi və həkimiyət problemlərini həll etmek və müvəqqəti səmərə qazanmaq məqsədi ilə istifadə edir, onlar müvafiq olaraq globallaşmanın qurbanına çevirirlər. Bele olan halda, müvafiq ölkənin nəinki milli iqtisadiyyatı, təbii servətləri, iqtisadi potensialı transmilli korporasiyaların elinə keçir, həmçinin milli instinktlər, milli iradə, məxsusi milli kimlik, etnik varlıq, mədəniyyət, dövləti və milleti xarakterizə edən bütün milli dəyərlər tədricən itir, əhalisi kosmopolit ünsürə, transmilli şir-

IX FƏSİL. Müasir dünya sistemi və onun geosiyasi reallıqları

kötələr üçün asan idarə olunan toppluma və ucuz işçi qüvvəsirə çevrilir.

Hər bir dövlət özünün milli varlığı ilə bilavasita bağlı olan maddi, mənəvi və insan ehtiyatlarını yaşatmalı və inkişaf etdirmeli, ölkəsinin müdafiə, ərzaq, enerji, ekoloji, mənəvi, informasiya, ictimai və s. təhlükəsizliyini qorunmalı və idare etmeli, ölkə erazisinə gələn hər bir transmilli subyektdən də bu dəyərlərə hörmətlə yanaşmayı tələb etməlidir. Bunun üçün dövlətin milli iradəsi və bu iradəyə söykənən siyaseti olmalıdır.

Hər bir transmilli şirkətin (yaxud bu rolu icra edən dövlətlərin) başqa ölkələrdə fealiyyətinin əsas məqsədi gelir əldə etməkdən ibarətdir. Transmilli şirkətlər, bir qayda olaraq, o sahəni seçib ora kapital qoyurlar ki, daha az sərmayə ilə, daha tez və çox gelir qazansınlar. Milli dövlətin vəzifəsi isə qloballaşmadan maksimum yaranmaqla, öz ölkəsinin iqtisadi, siyasi, ictimai və mənəvi inkişafına nail olmaqdan, özünün çətin iqtisadi və sosial problemlərini xarici kapital və texnologiya əsasında həll etməkdən ibarətdir. Milli dövlətlər həm də milli maraqlarının, iqtisadi, siyasi, hərbi və ekoloji təhlükəsizliyinin pozulmasına yol verməməli və özünəməxsus milli dəyərlərinin yad təsirlərdən qorunmasının qayğısına qalmalıdır. Belə olan halda, qloballaşmadan hər iki tərəf bəhrələnər və qarşılıqlı faydalı nəticələr əldə olunur.

Globallaşmadan ən çox ziyan görən milli mədəniyyət və digər milli dəyərlərdir. Çünkü bu proses vahid dünya təsərrüfatı və iqtisadi sistemin yaradılmasından başqa, həm də mənəvi, mədəni, siyasi və ictimai həyatın bütün sahələrini əhatə edir. Transmilli korporasiyalar və Qərb ölkələri özlərinin daha güclü təsir mexanizmlərini, elektron və digər kültəvi yayım vasitələrinin imkanlarını işə salaraq sözün həqiqi mənasında "yad" (milli) tarixi-mədəni irsə, dəyərə qarşı səlib yürüşü edirlər. Onlar aşılıqları kosmopolit və universal "dəyərləri" ən müükəmməl, mütərəqqi bir sivilizasiya kimi, özü de cəlbedici şəkildə təbliğ edirlər. Milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sixiş-

dirilməsi və milli şurun kosmopolitləşdirilməsi nəticədə milli dövlət-institutlarının beynəlmileşdirilməsinə getirib çıxarır. Bu da dövlətlərin və xalqların özünü qoruma instinktlərini zəiflədir.

Globallaşmanın mənfi tərəflərindən biri de prosesi idarə edən lider dövlətlərin öz maraqlarından çıxış edərək bu prosesdə subyektiv yanaşma və iki standart nümayiş etdirməsidir. Qloballaşmanın əsas şərtlərdən olan əmək, maddi və insan ehtiyatlarının sərbəst hərəketi, tətbiqi və şəffaf idarə edilməsi üçün bütün ölkələrin sərhəd-kəçid, vergi, viza və digər qanunvericiliyi standartlaşdırılır və liberallaşdırılır. Lakin bu standartlar eksər lider və böyük dövlətlər tərəfindən pozulur, həmin dövlətlərin firma və vətəndaşlarının bütün dünyada sərbəst hərəkət etməsi üçün yaradılmış şərait və tanınan hüquq kiçik dövlətlərin vətəndaş və firmaları üçün təmin edilmir. Bu da müvafiq olaraq azad rəqabəti, əmək və insan ehtiyatlarının sərbəst hərəkətini pozur.

Globallaşmaya subyektiv yanaşma müəssisələrin ödədikləri vergilərin, ekoloji və sosial ayırmaların, əmək haqlarının, yerli programlarda iştirak etmek üçün ayrılmış maliyyənin miqdardında da özünü büruzə verir. Məsələn, Fransa və yaxud ABŞ ərazisində işləyən xarici müəssisənin yerli büdcəyə ödədiyi vergilər, ekoloji, sosial, mədəni və digər məqsədlər üçün ayırdığı vəsaitlər, yerli işçilərə verdiyi maaşlar Azərbaycanda işləyən xarici şirkətlərin analoji məqsədlər üçün sərf etdiyi vəsaitdən qat-qat çıxdur. Yaxud elə həmin tipli müəssisələrdə xarici və yerli işçilərə yaradılan şərait və ödənilən müavinətlərin həcmi də ciddi şəkildə fərqlənir.

9.3. Dünya siyasi məkanının globallaşması və suveren dövlət hüquqları: mondializm və təkmərkəzçilik

Müasir dünya sisteminin geosiyasi strukturuna və xarakteristika-sına təsir göstərən meyllərdən biri də, dünyadan iqtisadi, mədəni və informasiya həyatındaki integrasiya proseslərinin planetin siyasi hə-

yatunda da baş verməsidir.

Dünyada siyasi qloballaşmanın əsasını:

- milli-dövlət institutlarının daxili səlahiyyət və beynəlxalq hüquqlarına, bu hüquq və səlahiyyətlərin reallaşması mexanizmlərinə yeni yanaşmanın tətbiq olunması;
- bununla bilavasitə bağlı olan beynəlxalq siyasetin planlaşdırılması və həyata keçirilməsinə dövlətlərlə yanaşı, qeyri-hökumət aktorlarının cəlb edilməsi;
- planetin siyasi integrasiyasının güclənməsi təşkil edir.

Dünyada siyasi qloballaşma ilk növbədə beynəlxalq hökumətlərəs (BHAT) və qeyri-hökumət (QHT) təşkilatlarının yaradılması və əvvəller yalmız milli-dövlət institutlarının suveren hüququ hesab olunan bəzi ictimai, siyasi, mənəvi və informasiya idarəciliyi məsələlərinin onlara həvalə edilməsi, demokratik idarəciliğin standartlarının bu təşkilatlar vasitəsilə ölkələrin daxili həyatında yayılması və s. ilə səciyyələnir.

Keçən əsrin 70-80-ci illərindən başlayaraq bütün dünyada ABŞ və Qərb dövlətlərinin himayəsi ilə minlərlə BHAT və QHT yaradılmış və dünyadan ictimai-siyasi həyatında onların fəaliyyəti təmin olunmuşdur. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı (Birliyi), NATO, Ümumdünya Ticaret Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, OPEK və s. kimi beynəlxalq, İslam Konfransı Təşkilatı, QİƏT, MDB, Şəxsay Əməkdaşlıq Təşkilatı, ASİƏT, ASEAN, Şimali Amerika Dövlətləri Birliyi və s. kimi regional BHAT-larla yanaşı, onların himayəsi altında olan çoxsaylı beynəlxalq, regional və milli QHT-lər sistemi müasir beynəlxalq siyaset və dünya ölkələrinin daxili həyatına müdaxilə edərək planetar həyatın qurulması və idarə edilməsində iştirak edirlər.

Dünya dövlətlərinin her biri fəaliyyətdə olan əsas BHAT və QHT-lərin üzvlüyünə və fəaliyyəti çərçivəsinə daxil edilərək onların daxili və xarici siyasetinin universallaşdırılmasına cəhd göstərilir.

Dünyanın siyasi integrasiyası ayrı-ayrı regionlar daxilində – Avropana, Şimali və Cənubi Amerikada, Asiyada, Avrasiyada və s.-də intensiv şəkildə həyata keçirilir. Avropa Birliyi, Şimali Amerika Dövlətləri Birliyi kimi təşkilatlar üzv dövlətlər arasında siyasi integrasiyanın en yüksək formalarını tətbiq etməkdəirlər.

Bundan başqa, dünyanın en böyük səkkiz dövlətinin rəhbərlərinin illik toplantıları, beynəlxalq siyasi təşkilatların zirvə görüşləri, ayrı-ayrı ölkələri təmsil edən siyasi partiya və ictimai qurumların əlaqələr saxlaması və s. kimi transmilli tədbirlər də dünyanın siyasi həyatının qloballaşmasına ciddi təsir göstərir.

Siyasi qloballaşma şəraitində Qərbin siyasi idarəciliğin normalarının və standartlarının, ictimai-siyasi dəyərlərinin universallaşdırılaraq bütün dünyaya yayılması, dövlətlər, millətlər və mədəniyyətlər əra-sında milli sədlərin silinməsi, dünyanın vahidleşməsi və vahid mərkəzdən idarə edilməsi meyilləri müşahidə olunur.

Elmi ədəbiyyatda "mondializm" adlandırılan bu prosesi təd-qiqatçılar ümumən obyektiv hesab etsələr də, onlar ABŞ və Qərb ölkəleri tərəfindən planlaşdırılan, tənzimlənən və idarə olunan "mondializm" prosesini, başqa sözlə, Qərb dəyərlərinin bütün dünyaya qəbul etdirilməsini, vahid dünyanın siyasi həyatının ABŞ-in böyümüş proyeksiyası kimi təşəkkül tapmasını və dəniz sivilizasiyasının dünyanın bütün digər xalq və dövlətlərinə "düşünülmüş ssenari" əsasının zorla təlqin olunmasını subyektiv proses kimi dəyərləndirirlər.

Geosiyasi integrasiya dərinleşdikcə, bəzi Qərb dairələrində, xüsusən ABŞ politoloqları içərisində dünyani vahid bir mərkəzdən idarə edən "Ümumdünya hökumətinin" yaradılmasına da ehtiyac olmasının haqqında fikirlər səsləndirilməkdədir. Onların fikrincə, qloballaşmanın getdikcə bütün dünyada genişlənməsi, iqtisadi, siyasi, səsial-mədəni integrasiyasının dərinleşməsi, liberal-demokratik sistemlərin universallaşması guya planetde yeni bir millət və dövlətüstü mərkəzi hökumətin yaranmasına və insanlar arasında baş verən bütün məsələlərin onun tərəfindən tənzimlənməsinə ehtiyac yaradır.

"Ümumdünya hökuməti" adlandırılın bu mərkəz bütün fundamental hüquqları suveren milli dövlətlərdən alaraq əlində cəmləşdirəcək, bəşəriyyətin "ədalətli idarəciliyini" həyata keçirəcək, dünyada sülh və firavan həyat yaradacaqdır.

Dünyanın siyasi həyatının qloballaşmasına ən mühüm təsir göstərən amillərdən biri de **beynəlxalq siyasi integrasiya** hesab olunur. Beynəlxalq siyasi integrasiyanın əsasını dünyada demokratikləşmənin transmilli siyaset səviyyəsinə qaldırılması, yeni-yeni ölkələrin bu prosesə qədəm qoyması, yaxud celb edilməsi və bu əsasda Qərb dünyası ilə geniş siyasi əlaqələrə girməsi təşkil edir.

Siyasi integrasiyanın əsas mahiyyəti və **vezifələri** dünyada və beynəlxalq münasibetlər sisteminde demokratik dövlətlərin sayının və rolunun artırılması, demokratiya və insan hüquqları ilə məşğul olan beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının yaradılması, himaye edilməsi, fəaliyyətinin istiqamətləndirilməsi və qeyri-demokratik hesab olunan dövlətlərin daxili həyatının liberallaşdırılmasında onlardan istifadə olunmasından ibarətdir.

Hazırda dünyada bütün dövlətlərin siyasi sistemini və idarəciliğ xüsusiyyətlərini öyrənən, təsnifatını aparan xüsusi institutlar və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onların əsas vəzifəsi ölkələrin siyasi və sosial inkişaf səviyyəsini ayrı-ayrı sahələr üzrə öyrənməkdən, demokratiya dərcəsində görə onların daxili idarəciliyinin xarakterini və dünya dövlətləri sırasında yerini müəyyən etməkdən ibarətdir. Bu fəaliyyət elə-bele kortebii yaranan və ya kimlərinə sadəcə hobbisi kimi həyata keçirilən bir proses deyil, müasir dünya siyasetində hegemon rol oynayan ABŞ və onun NATO üzrə müttəfiqləri olan Qərb dövlətlərinin qlobal dünya siyasetidir.

ABŞ-in "Azad Ev" adlanan ("Freedom House") təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası və onun strukturuna daxil olan qurumlar, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları dünyada və ayrı-ayrı ölkələrde demokratikləşmənin vəziyyətini öyrənir, proseslərə müdaxilə edir, bu sahədə ümum-

dünya siyasetinin formallaşması və həyata keçirilməsində bilavasitə iştirak edirlər.

Bir vaxtlar milli dövlətlərin demokratik, yaxud qeyri-demokratik idarəcilik forması, hakimiyətin siyasi xarakteri beynəlxalq münasibətlərin deyil, yalnız hər bir ölkənin suveren hüququ və daxili işi hesab olunur və bu suveren hüquq beynəlxalq normalarla qorunurdusa, indi demokratiya, insan hüquq və azadlıqları artıq dünya siyasetinin və beynəlxalq ünsiyyətin əsas şərti və tələbinə çevrilməyə başlamışdır.

Hazırda beynəlxalq aləmdə vüsət alan siyasi qloballaşma, iqtisadi, siyasi integrasiya və transmilli dünya siyasetinin yürüdülməsi planımızdəki dövlətlərin daxili və xarici siyaseti arasındaki bağlılığı və asılılığını gücləndirmişdir. Dövlətlərin beynəlxalq münasibətlər sistemine qatılması, geostrateji maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyəşayış normaları ilə tənzimlənən dünya siyasetində iştirakı onların daxili siyasetindən, demokratiya və insan hüquqlarına əməl etməsindən asılı vəziyyətə salınır.

Geoiqtisi integrasiya dövlətlər arasından milli sədləri, investisiya, texnologiya və əmək ehtiyatlarının tətbiqi sahəsindəki məhdudiyyətləri, qapalı ölkə-dövlət dairəsini aradan qaldırdığı kimi, siyasi integrasiya demokratikləşmə və siyasi plüralizm normalarına uyğun olaraq dövlətlərin daxili siyasetinin, hakimiyət-vətəndaş münasibətlərinin formallaşdırılmasını, hakimiyəti dəyişmə və əvəzləmə qaydalarının (demokratik seçimlər), idarəcilik sistemlərinin vahid normalar və dəyərlər əsasında universallaşdırılmasını, bu sahəde "Qərb standartları" kimi təqdim edilən prinsiplərə uyğunlaşdırılmasını və ona əməl olunmasına beynəlxalq nəzarətin tətbiq edilməsini nəzərdə tutur.

ABŞ-in "Azad Ev" təşkilatının hesablamalarına görə, 1972-ci ilde dünyada olan 192 dövlətdən 42-si demokratik və "azad" ölkə sayılırdısa, 2008-ci ildə dünyadan 203 ölkəsindən artıq 96-sı bu kateqoriyaya daxildir.

Bələliklə, bütün dünyada transmilli demokratikləşmə dalğası başlamışdır. Dünyanın demokratik inkişaf tarixində üçüncü hesab olunan bu mərhələnin (dalğanın) əsas xarakterik xüsusiyyətlərindən biri onun qlobal miqyaslı olmasındadır. Hazırda dünyanın bir neçə ölkəsi (bəzi müsləman dövlətləri, Şimali Koreya və Kuba kimi komunist anklavları) istisna olmaqla, öksər dövlətlərdə bu və ya digər formada demokratikləşmə prosesləri gedir. Doğrudur, müasir dünyada demokratikləşmənin müəyyən standart tələbləri və ölçüləri mövcud olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, səsial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-berabər başlangıç imkanları və s. özəllikləri nəzərə alınarsa, onların demokratik inkişafını və onun sürətini vahid bir standart üzrə qiymətləndirmək düzgün olmazdı. Belə ölkələrdə demokratik dəyişikliklər mexsus sxem və daxili qanuna uyğunluqlara müvafiq olaraq daha çox qlobal demokratikləşmə kimi deyil, milli çərçivədə həyata keçirilir.

Əslində, bu gün dünyada demokratikləşmənin əsas himayədarı hesab olunan ABŞ və Avropa da ölkələrin eyni vaxtda, eyni şəraitdə və vahid standartlara uyğun olaraq demokratikləşməsi fikrindən uzaqdırlar. Odur ki, onların Şərqi Avropaya, keçmiş SSRİ respublikalarına, Cənub-Şərqi Asiya, Latin Amerikası və Afrika ölkələrinə, islam və ərəb dünyasına yönəlmüş demokratik dəyişikliklər proqramları bir-birindən tamamilə fərqlənir. Lakin buna baxmayaraq, bütün bu proqramları vahid bir sistem, prinsip və standart birləşdirir – dövlət idarəciliyinin demokratikləşməsi, insan və vətəndaş hüquqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti və siyasi plüralizmin bərqərar olması. Bu prinsiplərin reallaşmasının, bəzi tədqiqatçıların düşündüyü kimi, nə vaxtsa dünya dövlətlərini universal və vahid bir demokratiya modelinə gətirəcəyi fikri hələlik xülyadan başqa bir şey deyildir.

Məlum olduğu kimi, dünyada mövcud olan idarəcilik sistemlərinin, rejimlərinin yüz illərlə davam edən tarixi, əhalii arasında normaya çevrilmiş özünəməxsus dəyərləri, hər bir xalqın adət-ənənəsinə

söykənən xüsusiyyətləri mövcuddur. Demokratik inkişaf da həmin ölkələrin her birində birbaşa "transmilli xüsusiyyət" və standartlarla deyil, özünəməxsus **daxili ehtiyaclar** şəklində meydana çıxır, ictimai tələbata çevrilir və müxtəlif formada həyata keçirilir. Bəzi ölkələrdə yuxarının təşəbbüsü ilə diktatura rejimlərinin liberallaşması (məsələn, mətbuat və informasiya üzərində senzurənin nisbətən yumşaldılması, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarına, bəzi demokratik ziyanlı təşəbbüslerinə meydan verilməsi, siyasi məhbus və siyasi mühacirlərin bağışlanması, milli gəlirlərin bölüşdürülməsi prosesinin şəffaflaşdırılması, siyasi müxalifətin fəaliyyətinə dözüm nümayiş etdirilmesi və s. formasında) prosesi həyata keçirilir. Digerlərində isə bu proses demokratik institutlaşmanın yaradılması və onun standartlarına əməl edilməsi şəklində (hakimiyyətə gəlmək isteyən opponentlərə siyasi mübarizə üçün şəraitin yaradılması, hakimiyyət bölgüsünün, qanunların alılıyinin, azad seçeneklərin təmin edilməsi və s.) reallaşır.

Transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əhatə edir ki, onlarda artıq neçə illərdir liberallaşma prosesi həyata keçirilmişdir və ictimai fikir, ölkə əhalisinin çoxu demokratik institutlaşma işinə hazırlıdır. Yəni legal, legitim hakimiyyət və müxalifət münasibətləri, seçeneklərə qalib gələnin və məğlub olanın haqlarının qorunması və s. məsələlər ictimaiyyətin əsas tələbinə çevrilmişdir.

Dünya politoloqları hazırda yer üzündə gedən demokratikləşmə prosesinin obyektiv, qanuna uyğun və qlobal xarakter kəsb etməsi, müasir dünya siyasetinin, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı meylinə çevriləməsi fikrində yekdildirlər.

Demokratikləşmə dalğasının müasir dünyada vüsət almamasına və ictimai rəğbət qazanmasına təsir edən daxili tələblərlə yanaşı, bəzi **xarici amillər** də mövcuddur. Bu amillər aşağıdakılardan ibarətdir:

- dünayadakı mövcud demokratik ölkələrin və onların idarəcilik sistemlərinin insanların istək və arzularına daha çox cavab verməsi, onların sivil birləşməsi təmin etməsi, vətəndaş-döv-

- let münasibətlərini tənzimleyən ən optimal normaya çevriləsi haqqında geniş beynəlxalq təbliğat aparılması;
- son illər demokratik dəyər daşıyıcısı olan dövlətlərin digər quruluşlu və rejimli dövlətlərə nisbətən iqtisadi, siyasi, humanitar, sosial və mədəni inkişaf sahəsində daha çox müvəffəqiyyət qazanması və bu faktın dünya ictimaiyyəti arasında geniş təbliğ olunması;
- demokratiya daşıyıcısı olan institutların, hökumətlərərasi və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin demokratik inkişafı stimullaşdırmaq sahəsində geniş fəaliyyəti və onların vahid mərkəzdən (ABŞ və Avropa ölkələri tərəfindən) idarə olunması;
- avtoritar və qeyri-demokratik rejimlərin özünü doğrultmaması və onların əleyhino bütün dünyada aparılan geniş transmilli təbliğat və s.;
- bundan başqa, dünyadan ən inkişaf etmiş dövlətlərinin siyasi, iqtisadi, sosial və mənəvi inkişaf modellərinin bir çox geridə qalmış ölkələrin daxili inkişaf problemlərinin aradan qaldırılması sahəsində "özünü doğrultmuş model" kimi tətbiq olunması dünyada insanların seçiminə və fəaliyyətinə müsbət təsir göstərmişdir. Bu da müvafiq olaraq daxili problemlərini həll edə bilməyən ölkələrin ictimaiyyətinin və elitasının öz hökumətlərinə demokratik modernləşmə aparılması tələbini artırılmış və stimullaşdırılmışdır.
- ən əsası isə, müasir geosiyasi münasibətlərin və ayrı-ayrı ölkələrin dünya sistemindəki yerinin müəyyən edilməsi bilavasitə onların daxili idarəcilik prinsipləri, demokratikləşməye münasibəti ilə müəyyən olunduğundan, xarici amillərin bu prosesə təsiri xüsusi əhəmiyyətə malikdir. Yeni dünya nizamının formalasdığı müasir beynəlxalq münasibətlər sisteminin əsas xarakterik xüsusiyyətlərindən birini möhz bu amil təşkil edir. Qloballaşma prosesi dövlətlər arasından iqtisadi, siyasi, sosial,

maliyyə, informasiya sədlərinin silinməsini, universal qanunvericilik və dövlətlərərəsi münasibətlər sisteminin yaradılmasını stimullaşdırıcı kimi, əlbəttə, demokratiya və demokratikləşmə sahəsində də universal dəyərlərin formallaşması və tətbiqini sürətləndirir. Son on ildə dünyada demokratik dövlətlərin sayının sürətlə artması və bəy-nəlxalq münasibətlər sistemində onların dairəsinin və nüfuzunun genişlənməsi artıq bir meyl kimi müşahidə olunur.

9.4. Dünya informasiya məkanının qloballaşması və panideya mübarizəsi

Elmi-texniki inqilabın və elektron texnologiyaların sürətlə infor-masiya və kommunikasiya sahələrini əhatatə etməsi üçüncü minilli-yin başlanğıcında planetin geosiyasi məkanını "vahid məkan-zaman çərçivəsinə" salaraq bütövləşdirmiş və virtuallaşdırmışdır. Hazırkı peyk və optik-kabel əlaqə sistemləri, kompüter və rəqəmsal faks im-kanları planetin informasiya xətlərini və teminatını elə vəziyyətə gə-tirmişdir ki, bu vasitələrdən istifadə edən hər bir insan eyni zaman-da, qısa bir vaxt çərçivəsində dünyanın istənilən nöqtəsində istənilən hadisənin şahidi və iştirakçısı olmaq imkanına malikdir. Planetin ənənəvi zaman və məkan ölçüləri, geosiyasətin əsasını təşkil edən anlayışlar, kateqoriyalar və vəzifələr müasir insan üçün artıq keçmiş-də qalmışdır və bütün bunlar indi virtual vəziyyətə gəlmüşdür.

Dünyanın transmilli kütłəvi informasiya vasitələri ölkələrin milli hüdudlarını aşaraq vahid, virtual informasiya və töbliğat məkməni yaratmışdır. İnsanlar hansı məkanda, ölkədə, qito və materikdə yaşa-masından, hansı milli, dini və dil daşıyıcısı olmasından asılı olmaya-raq, dünyanın istənilən nöqtəsində baş verən hadisələrin mahiyyəti-ni və nəticələrini dərhəl öyrənmək imkanına malikdirlər. Məsələn, ingilis dilinin dünya aviasiya diline çevriləməsi dünyanın 200-dən artıq milli dövlətini və onların aviasiya şirkətlərini məcbur edir ki, məhz bu dili öyrənsinlər və hava məkanında danışqları bu dildə hə-

yata keçirsinlər. Yaxud elektron tərcümə vasitələrinin yaranması və kütłəvi ünsiyyət prosesinə daxil olması nəticəsində insanlar bir dildə olan informasiyani anı olaraq başqa dilə çevirir, oxuyur və ona reaksiya verə bilir.

Qloballaşma dünyada transmilli mətbuat, informasiya və töbliğat vasitələrinin yaranmasını stimullaşdırılmışdır. Məsələn, Böyük Brita-niyanın BBC, ABŞ-in "AOL-Time Vörner" media imperiyaları tərkibinə daxil olan onlarla televiziya kanalı, qəzet, jurnal, internet media şəbəkələri və s. vasitəsilə dönyanın istənilən nöqtəsinə bir dəqiqliq ərzində yüzlərlə, minlərlə informasiya yaymaq və ictimai fikri for-malaşdırmaq imkanına malikdir. Bu nəhəng transmilli media imperi-yalarının hər birinin illik büdcəsi az qala Rusiya, Türkiye, İran kimi dövlətlərin illik büdcəsinə (təxminən 60-80 mlrd. dollar) bərabərdir.

Hazırda dünyada mövcud olan ingilisdilli KİV-lər dünya geosiyasi məkanının 98%-ni əhatə edərək, planetdə ictimai reyi formalaşdırılması funksiyasını inhisara almışdır. Onlar nəinki tekce öz ölkə-lərinin informasiya və ideologiyasını yaymaq funksiyasını yerinə yetirir, eyni zamanda, dünya ölkələrinin daxili həyatına, planetin istənilən nöqtəsində baş verən ictimai-siyasi proseslərə, milli-sosial, di-ni məsələlərə, dövlət-vətəndaş münasibətlərinə müdaxilə edir, bəy-nəlxalq ictimai reyi formalaşdırır və idarə etməyə çalışır, Qərbin transmilli "dəyərlər"ini beşəriyyətə təqiqin edirler.

Təxminən eyni vəziyyət planetin transmilli kino, kitab, video ba-zarında da hökm sürür. Dünyada istehsal olunan video və kino məh-sullarının təxminən 80-90%-i ABŞ və onun Avropa müttefiqlərinə məxsusdur. Yer küresinin bütün kiçik dövlətlərinin daxili həyatını, vətəndaşlarının davranış normalarını, həyat terzinə, dünyaya baxışını məhz həmin vaistələrlə formalasdırın və yönləndirən Qərb ölkələri, müvafiq olaraq, dünya sisteminin və dünya geosiyasi strukturunun idarə edilməsini həyata keçirirlər və onun mexanizmlərini öz əllə-rində saxlayırlar. Milli dövlətlər belə şəraitdə nəinki özlərinin geo-siyası, geoqıtsadi və geostrateji maraqlarını və bu sahələrin təhlükə-

sizliyini təmin etməkdə çətinlik çəkir, eyni zamanda, vətəndaşlarının davranışları, dünyagörüşü və milli mentaliteti ilə bağlı dəyərləri belə kənar təsirlərdən çox çətinliklə qoruya bilirlər.

Qloballaşma, artıq yuxarıda qeyd olunduğu kimi, ümumən bəşəriyyətin inkişafı tələblerindən doğan obyektiv proses olsa da, dünya siyasetinin transmilliləşdirilməsi və XXI əsrin başlangıcından dünya geosiyasi məkanının virtuallaşdırılaraq vahid, sərhədsiz informasiya müstəvisine çevriləməsi heç də öz-özlüyündə və kortəbbi Baş vermir. Dünya sistemi və onun geosiyasi strukturunun yeni təşkilatı konfiqurasiyasının arxasında ABŞ və Qərb dünyasının xüsusi geosiyası mərkəzləri dayanaraq, "planetin gələcək həyat forması" getdikcə "mondializm" kimi təqdim və təbliğ edən panideyalara, ilk növbədə panamerika və panqərb istiqamətinə yönəldirlər.

Müasir dünyada panideyalar (hər hansı sivilizasiya daşıyıcısı olan millətlərin, dövlətlərin və cəmiyyətlərin milli, dini, iqtisadi, siyasi, sosial, mədəni və s. dəyərlərinin ümmükləşmiş normaları) qlobal geosiyasi model formasında – insanhığın "ali və seçilmiş maraqlarının təzahürü forması"nda çıxış edir və beynəlxalq geosiyasi mübarizənin virtual güc xəttinə çevrilərək müxtəlif informasiya vasitələri, transmilli təbliğat kanalları ilə dünya siyasi məkanına çıxarılır.

Hələ bir əsr bundan əvvəl görkəmli alman geosiyasətçisi K. Haushoferin "Geosiyasətdə panideyalar" əsərində irəli sürdüyü və öncə gördüyü panideya meyli XXI əsrin əvvəllərində özünü tamamilə doğrultdu.¹

Haushofer o zaman yazırkı ki, geosiyasi güclərin dünya məkanlarını bölüşdurməsi və onlar üzərində tam nəzarət tətbiq etməsi gələcəkdə panideyalar, konsepsiyanalar vasitəsilə bütün dünyani əhatə edəcək, ən güclü ideyaları olan millətlər, yaxud dövlətlər dəyərlərini, məqsədlərini Yer kürsəsinin "gələcək həyatı forması kimi" başqa məkanlara yayacaqlar.

¹ Xayusxofər K. Panidey in geopolitike // Xayusxofər K. O geopolitike. M., 2001, c.253.

Hazırda tədqiqatçıların fikrincə, Haushoferin fikirləri XXI əsrde "dunya sivilizasiyalarının panideya imperativləri" şəklində qlobal informasiya xətlərini məşğul edərək bütün dünyaya yayılır. Belə panideyalar sırasında panamerika, panavropa, . panavrasiya, panislamizm, pançın və başqaları XXI əsrde bütün regionların, böyük məkanların və xalqların geosiyasi fealiyyətinin əsasını təşkil edərək, sivilizasiyaların inkişafının və hərəkətinin generatoruna çevriləmkədər.

Müasir panideyaların əksəriyyəti (panamerika istisna olmaqla) bir vaxtlar dünyada dinlər və sivilizasiyalararası mübarizə şəraitində "birlik rəmzi" kimi formalşlaşmışa başlamışdı və ciddi tarixi köklərə malikdir. Onların dayanıqlığı və həyatı gücü o qədər möhkəm olmuşdur ki, keçən əsrlərin açıq təcavüz və işgalçılıq dövrünün yüzillilik təsirində salamat çıxaraq, yenidən dünyadan "qlobal mənəvi missiya" elementinə və ideolojiya daşıyıcısına çevrile bilmışdır.

Panamerika ideyası "yeni dünya nizamı"nın əsası kimi

Son illər amerikalı politoloqlar panamerika ideyasından çıxış edərək, qloballaşmanın əsas təşəbbüskarı kimi ona rəhbərlik etmək hüququnun məhz ABŞ-a məxsus olduğunu əsaslandırmaya çalışırlar. Onlar bunu "hazırda ABŞ-in yegane fövqəldövlət" statusuna malik olması, dünyada sülhün, sabitliyin, mülkiyyətin, insan və vətəndaş haqlarının, demokratik dəyərlərin, bazar iqtisadiyyatının qorunmasının əsas təminatçısı rolunu ifa etməsi ilə əlaqələndirirlər. ABŞ politoloqlarının fikrincə, məhz ABŞ qloballaşmanın vahid standartlarının yaranmasını, ona hamılıqla əməl olunmasını, prosesdə hamının qayda-qanunlara tabe etdirilməsini təmin edə biləcək mexanizmlərə malikdir.

Panamerikaçı ideoloqlar qloballaşmanın geosiyasi modelini "hamının amerikalılar kimi düşünməsi, yaşaması və hərəkət etməsi ki-

¹ Vasilenko I.A. Gösterilən əsəri, s.198-199.

mi" təqdim edirlər. Bundan başqa, onlar "yeni dünya nizamı" sisteminde ABŞ-ı "dünyada qayda-qanunun yaradılması və onun idarə edilməsinin əsas figuru" kimi təqdim edərək, onun hegemon rolunu oynamasını iddia edirlər. ABŞ hakim daireləri bu məqsədləri həyatə keçirmək və "dünya hakimi" rolunu oynamamaq zəruretini əsaslandırmaq məqsədile Yer kürösinin bütün dövlətlərini müxtəlif qruplara ayıraqla, hər biri ilə müvafiq əlaqələr qurur və dövlətlərərəsi mane texnologiyaları ilə dünyani idarə etməyə çalışırlar.

2001-ci ildən sonra amerikalılar bütün dünya ölkələrini və onların yerləşdiyi geosiyasi məkanları iki zonaya: "sivilizasiya" və "barbarlıq", "vəhşilik" zonalarına bölmüşlər. Onlar başda ABŞ və Qərb dünyası olmaqla dövlətləri:

1. "mədəni dünyanın qurucuları"na,
2. "onlara yardım göstərənlər"ə,
3. "mane olmayanlar" a,

4. və nəhayət, "dünyadakı bütün pisliklərin qaynağı sayılan, mədəni dünyanın əleyhdarları, radikal, fanatik kamikadzeləri və terrorçuları yönəldirən və s. eybəcərlikləri doğuran xalqlar, dövlətlər və rejimlər" kimi dörd qrupa bölürlər.

ABŞ-in iradesine təbe olan və yaxud da onun müyyəyen etdiyi istiqamətdə hərəkət edən dövlətləri, amerikalılar müvafiq olaraq, birinci, ikinci qrupa aid edir və dəstekləyirlər. ABŞ-in qloballaşma çətiri altına hevəsle daxil olmaq istəməyən və milli-dini dəyərlərini qoruyub saxlamaq istəyən digər ölkə və xalqlardan isə düşmən obrazı yaradılaraq, onları "yeni dünya nizamını pozan" və yaxud ona mane olan ünsür kimi mübarizə hədəfinə çevirir, onlara qarşı güclü informasiya və təbliğat müharibəsi aparılır.

Məsələn, İran, İraq, Şimali Koreya, Kuba, bir az əvvəl Əfqanistan, Yuqoslaviya kimi ölkələri və onların idarəciliq rejimlərini panamerikaçılar "dünyanın şər oxu" kimi təqdim edərək bütün dünya ictimaiyyətini onlara qarşı mübarizəyə səsleyirdi. Hətta keçmişdə öz-

lərinin yaratdığı və SSRİ-yə qarşı sinfi mübarizədə istifadə etdiyi ayrı-ayrı təşkilat və hərəkatları belə (məsələn, Əfqanistandakı Taliban hərəkatı və s.) mübarizə hədəfinə çevirirdi. ABŞ-in KİV-ləri bütün dünyada "dünya nizamını pozan bu tipli" ölkələrə qarşı güc tətbiq etilməsinin zəruriliyini, onların cezalandırılmasının vacibliyini və "beynəlxalq nizam-intizama" təbe etdirilməsinin "ümumdünya" işi olması ideyasını geniş təbliğ edirdi.

Bununla bərabər, həmin KİV-lərdə belə bir ideya da təbliğ olunurdu ki, artıq milli dövlətlərin, fərqli sivilizasiya normalarının dövrü keçmişdir. Guya dünyanın və bəşəriyyətin indiki ortaq maraqları yalnız qloballaşma çərçivəsində həll oluna bilər və transmilli korporasiya və şirkətlər, Dünya Bankı kimi qlobal qurumlar milli hökumətlərin həll edə bilmədiyi ümum possibilità problemləri – dünyada ölkələrdəki kasıbılıq, məşğulluq, sağlamlıq, ekoloji və s. məsələləri həll edəcək, ümumdünya proqramları vasitəsilə, dünya hökuməti və sairə qlobal idarəciliq mexanizmlərinə keçməkle, dünyada insanlar və dövlətlər arasındaki münəqışlər, qeyri-bərabər inkişaf aradan qalxacaq və s.

Panislamizm

Son illərdə islam dininə mənsub bəzi insanların dini, milli varlığı və sosial dəyərləri uğrunda cəsaretlə ölümə getməsi, dünyadakı ədalətsizliklərə qarşı həyatı bahasına mübarizə aparmaq gücü və iradəsi qarşısında Qərbin bütün informasiya vasitələri, iqtisadi və hərbi qüdreti aciz qalmışdır. Bütün ideologiyası "insanın maddi və mənəvi tələbatının ödənilməsi" hesab olunan Qərbdən cəmiyyətində nəyinse uğrunda insanların könülü olaraq həyatını qurban vermesi, sözün həqiqi mənasında "barbarlıq" hesab olunur. Odur ki, bəhs olunan iradəni yaşıdan panislamizm dünya geosiyasi ədəbiyyatında, xüsusən panamerikan ideoloqlarının əsərlərində son zamanlar on geniş tədqiq olunan hərəkatlardan biri hesab olunur.

Əlbətə, panamerikaçı ideoloqların sözde "azad, bərabər və ədəletli dünya" vedlərinə inanmayaraq özünəməxsus sivilizasiya dəyərlərini yaşıdan, son zamanlar özünün dinamik planetar inkişafı ilə yaşı, həm də dinini, adət-ənənələrini ciddi şəkildə mühafizə edən, genişləndirən və hətta lazımlı gələn, "onun uğrunda ölməyə belə hazırlı olan", Qərb ölkələrinin həyatında getdikcə ciddi amilə çevrilən islam dininin daşıyıcıları ile açıq mübarizə aparmaq o qədər də asan iş deyildir. Planetin ümumi əhalisinin üçdə birini təşkil edən və getdikcə artan, möhkəm əsası, həyatı dini və sivilizasiya dəyərlərinə malik olan müsəlman xalqları və ölkələri üzərində herbi yolla nəzarət yaratmaq, yaxud onları açıq-əşkar terroru kimi təqdim edərək dünyani onlara qarşı qaldırmaq da mümkün deyildir. Odur ki, ABŞ və Qərbin təsiri altında olan transmilli KİV-lər, ideoloji və təbliğat vasitələri onların "barbar obrazını" formalasdırmaqla, dünya sivilizasiyasının və "nizamlı dünya sisteminin" düşmənləri, "vehşi", "fanatik dincilər" və s. kimi mənfi keyfiyyətdə təsvir etməklə, onları dünya ictimaiyyətinin gözündə salmağa səy göstərirler. Onlar bütün müsəlman xalqlarını və dövlətlərini "tehlükəli islam terrorçusu", "terrorçu-kamikadze" və "bəşəriyyətin ümumi düşməni" adlandırmışdır, islam dininə ibadət edən cəmiyyətləri, sivilizasiya daşıyıcılarını "terrorçu" elan etməkdən belə çəkinmirlər.

Son zamanlar Taliban, Əl-Qaide, Hizbullah, Fələstin Azadlıq Hərəkatı və s. ətrafında aparılan birtərəfli təbliğatlar da məhz "ümmüdü dünya nizamına qatılmaq istəməyən" və məxsusi həyat normalarını yaşatmaqdə davam edən bəzi islam dövlətlərini və xalqlarını cəzalandırmaq məqsədi güdür.

Panavrasiya

Panavrasiya ideyası da müasir dünyada geniş təbliğ olunan sivilizasiya modellərindən və ideoloji istiqamətlərdən biri hesab olunur. Avrasiyaçılığın əsasları, müxtəlif milli və geosiyasi mekteblərin bu

IX FƏSİL. Müasir dünya sistemi və onun geosiyasi realıqları

məsəleyə münasibəti, məkan olaraq Avrasiya subregionuna sahiblik və s. haqqında dərsliyin nəzəriyyələr bölməsində geniş bəhs olmuşdur.

Panavrasiya ideyası eslinde yarandığı andan günümüze qədər dəniz güclərinə müqavimət fəlsəfəsinə ehtiva edərək materikin bütövülüyü, yaşaması və artan Atlantik təhlükələrdən qorunması zərurəti üzərində bərqərar olmuş və panamerika ideyasına alternativ kimi çıxış etmişdir.

Müasir dövrde Avrasiyanın bəzi böyük dövlətləri və onlara məxsus ideoloji mərkəzlər bu ideyadan dünya sisteminin və geosiyasi münasibətlərin amerikasayağı təşkilinə və qloballaşdırılmasına alternativ kimi istifadə edərək, Avrasiya dövlətlərinin birliyi təklifi ilə çıxış edirlər.

Vaxtilə bəzi Avropa geosiyasətçilərinin (K.Haushofer, Schmidt və s.) irəli sürdüyü "quru sivilizasiyası", yaxud Berlin-Moskva-Tokio kontinental birləşmə ideyasını (Avrasiyanı) bəzi geosiyasətçilər müasir dövrde Paris və Nyu-Dehlini də əlavə etməklə, "xüsusi geosiyasi ox" məkanı kimi təqdim və təsvir etməyə çalışırlar. Bəzi müasir rus geosiyasətçiləri avrasiyaçılığı dünyada ABŞ atlantizmینə qarşı alternativ kimi, quru ölkələrinin müasir dünyadakı Amerika "nizamına" cavab tədbiri kimi dəyərləndirməyə çalışırlar. Müasir rus avrasiyaçılıqlarından A.Duqin hesab edir ki, Rusiya öz ətrafında Çin, İran, Hindistan və digər Avrasiya dövlətlərini birləşdirməklə, ABŞ-ın dünyadakı hegemonluğuna layiqli müqavimət göstərə bilər.¹

Təkrar və məşğələ sualları

1. 1991-ci ildən sonrakı dünya sisteminin fərqli cəhətlərini, planetin müasir geosiyasi vəziyyətini, hədəflərini, xüsusiyyətlərini (postulatlarını) və meyllərini şərh edin.

¹ Дутин А.Г. Основы геополитики. Геополитическое будущее России. М., 1997.

2. Dünya dövlətlərinin müasir geosiyasi təsnifatını, planetin geosiyasi strukturunun konfiqurasiyasındaki dəyişiklikləri izah edin və "yeni dünya nizamının" xüsusiyyətlərini şərh edin.
3. Müasir dünyanın geoiqtisadi qloballaşmasının xüsusiyyətlərini, modellərini, mərkəzlərinin fealiyyətini şərh edin, qlobal iqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi cəhdlərini təhlil edin.
4. Geoiqtisadi qloballaşma ilə dövlətlərin milli maraqları arasındakı məsbət və mənfi halları təhlil edin.
5. Dünya siyasi məkanının qloballaşmasının obyektiv və subyekтив səbəblərini, xüsusiyyətlərini və suveren dövlət hüquqlarının dəyişilməsinin əsaslarını izah edin. "Ümumdünya hökuməti" ideyasının əsas məqsəd və mahiyyətini araşdırın.
6. Müasir beynəlxalq siyasi integrasiyanın xarakteristikasını və əsas məqsədlərini izah edin, demokratikləşmə meyli və milli dövlət hüquqları arasındaki bağlılığı şərh edin, prosesin dövlətdaxili və dövlətlərarası münasibətlərə təsirini araşdırın.
7. Dünyanın informasiya məkanının qloballaşması ilə dövlətlərin geosiyasi, geostrateji və geoiqtisadi təhlükəsizliyi arasındakı əlaqələri təhlil edin.
8. Müasir geosiyasi münasibətlər, dünyanın gələcək həyat forması və panideyalar mührəzəsi haqqında nə deyə bilərsiniz? Panamerikan ideyası, "yeni dünya nizamı" və planetar geosiyasi "düşmən" axtarışları haqqında nə düşünürsünüz?

IX fəsil üzrə istifadə olunmuş ədəbiyyat və informasiya resursları

Azərbaycan dilində

Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xari-ci siyaseti. Bakı, 2005.

Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr. II hissə. 1945-2000-ci illər). Bakı, 2000.

Rus dilində

Арбатов А.Г. Национальная безопасность России в многополярном мире // Вестник РАН. 2000, т.70, №11.

Василенко И.А. Геополитика современного мира. М., Гардарики, 2006.

Геополитика современного мира. М., 2000.

Геополитика. Антология. М., Культура, 2006.

Глобализация: человеческое измерение. М., 2002.

Дутин А.Г. Основы геополитики. Геополитическое будущее России. М., 1997.

Маринченко А.И. Геополитика. М., 2009.

Международные отношения: теории, конфликты, организации. М., 2004.

Мехтиев Р.Э. Межнациональные отношения на исходе XX столетия. Баку, 1995.

Мировая политика и международные отношения на пороге третьего тысячелетия. Под ред. М.М. Лебедевой. М., 2002.

Моравецкий В. Функции международной организации. М., 1976.

Мухаев Р.Т. Геополитика. М., 2007.

Нартов Н.А. Геополитика: Учебник. М., ЮНИТИ, 2007.

Самюель Хантингтон. Столкновение Цивилизаций. М., 2005.

Хаусхофер К. Панидеи в geopolitike // Хаусхофер К. О Геополитике. М.,2001.

İngilis dilində

Gilpin R. War and Change in the World Poolitics. Cambridge, 1983.
 Wallerstein I. Geopolitics and Geoculture: Essays on the Changing World-system.- Cambridge: Cambridge University Press, 1992.

QISA GEOSİYASI LÜCƏT

ABŞ-in geosiyasi doktrinaları – İkinci Dünya müharibəsindən sonra bu ölkənin xarici siyasetində düşmənin (SSRİ-nin) qarşısının alınması doktrinası təstünlük təşkil edirdi. ABŞ dəyərlərinin və kapitalının digər qitelərə ixracını nəzərdə tutan geosiyasətə xüsusi diqqət yetirilirdi (məsələn, Marşall planı). "Dəmir pərdənin" yaxınlığında yerləşmiş dövlətlərə (Almaniya Federativ Respublikası, Yaponiya, Cənubi Koreya və Tayvan) hərtərəfli kömək göstərilirdi. Neticədə bu ölkələr və bütövlükde Qərbi Avropa ABŞ-in "nüvə çətiri" altına siyindı. Onlar külli miqdarda hərbi xərclərdən yaxa qurtarmaq və ehtiyatlarını ilk növbədə iqtisadi inkişafa yönəltmək imkanı qazandılar.

Açıq dəniz – Beynəlxalq hüquqda ərazi sularının hüdüdlərindən kənardakı dəniz məkanı. Bütün dövlətlərin ümumi istifadəsində olan məkan

Aerokratiya (yunanca: aer-hava, kratos-hakimiyət; hava vasitəsilə hökmranlıq) – Hava məkanından geosiyasi təcavüz məqsədilə istifadə edilməsi. Strategiyanın bu güc komponenti aviasiyanın yaranması ilə bərabər meydana gəlmişdir. Lakin dənizçilikdən fərqli olaraq geosiyasətdə müstəqil rol oynaya bilmir.

Akademik geosiyasət – Ümumi geosiyasi qanuna uyğunluqları aşkarla çıxarır, siyasi fundamentalizmə (təməlçiliyə), coğrafi və iqtisadi determinizmə xas olan ifratçılığı aradan qaldırır. Dünyanın geosiyası dövlərlərini, dünya nizamının (dünyanın geosiyasi strukturunun) transformasiyasını (çevrilməsini), dövlətlərin kod və vektorlarını, böyük dövlətlərin yükseliş və süqutunuñ sebəblərini öyrənir.

Aqressiya (təcavüz) – Dövlətin xarici siyasetinin həyata keçirilməsi formalarından biri. Təcavüz bir dövlət tərəfindən digər dövlətin müstəqilliyinə və ərazi bütövlüyinə qarşı birbaşa və ya dolayısı ilə hərbi güc tətbiq edilməsidir. Müdafiə olunan dövlətin hərəkətləri, o cümlədən hücum əməliyyatları təcavüz sayılır və beynəlxalq hüququn normalarına uyğundur.

Alman geosiyasəti – XX əsrin əvvəllərində və xüsusən dünya mü-

haribələri arasındaki dövrədə inkişaf etmişdi. İkinci reyx Prussiyanın sənaye və hərbi qüdrəti, habelə "dəmir kansler" Otto fon Bismarkın parlaq diplomatiyası sayəsində yaranmışdı. Ratsel və Çellenin geosiyası ideyaları dünya ağılığına can atan ölkədə böyük səhərət qazanmışdı. Almaniya dünyanın bölünməsində böyük dövlətlərdən geridə qalmışdı, lakin onun qlobal coğrafi təfəkkürünün tayı-bərabəri yox idi. Siyaset və təfəkkürə birləşdirmək yolu ilə bu ziddiyyəti aradan qaldırmaq lazımdı. Belə şəraitdə "həyatı məkan" və müstəmləkələrin yenidən bölünməsi uğrunda mübəarizəni ehtiva edən dünya siyaseti ideyasi geniş yayılmağa başlayır. Admiral Alfred fon Tirpits qüdrətli hərbi-dəniz donanmasının yaradılmasında təkid edərək, əsas diqqəti Birinci Dünya müharibəsi illərində Atlantik okeanında səməreli fəaliyyət göstərən sualtı qayıqların istehsalına yönəldir. Alman ideoloji miflərinin dövlətin qüdrəti ilə sintezi "Orta Avropa" geosiyası konsepsiyasının formallaşmasına kömək edirdi. K.Haushoferin "kontinental blok" nəzəriyyəsi Üçüncü reyxin resmi doktrinasına çevrildi. "Həyatı məkan" məfhumu açıq-əşkar təcavüz cəhdlərinə, istənilən anneksiya (ilhaq) və özbaşınalığı ideoloji haqq qazandırmağa xidmət edirdi. İlkin olaraq milli birliyə və irqi təmizliyə nail olmağa istiqamətlənmüş bu nəzəriyyə idrakla terrorun təhlükeli yaxınlaşmasına gətirib çıxardı. Nasistlərin "Bu gün Almaniya bize məxsusdur, sabah isə – bütün dünya" – şüarı sözün fəlakətli nəticələrə getirib çıxarmaq gücündə olduğunu göstərdi.

Amerika Birləşmiş Ştatlari. Geosiyasi kod – Sovet İttifaqının süqtundan sonra ABŞ dünya hegemonuna çevrilək dənən yeganə fövqəldövlətdir. Amerika hərbi-siyasi və iqtisadi imperiyası öz bildiyi kimi dünyanı qloballaşdırır, dünya nizamını dağıdaraq suveren dövlətlərin daxili işlərinə qarışır.

ABŞ dünyanın en böyük iqtisadiyyatına malikdir. O, dünyanın bütün sərvətinin 35 faizinə malikdir, dünya bazarlarına təsir göstərir və işgülər feallığının yarısına nəzarət edir. İnformasiya texnologiyaları, reklam və marketinq sahələrində, fond birjalarında mütləq üstünlüyü malikdir. Lakin dünya ÜDM-də ABŞ-in xüsusi çöküsü son 50 ildə 6 % azalaraq 21 %-ə düşmüş və təxminən Avropa İttifaqı (Aİ) ilə bərabərləş-

mişdir (20 %). ABŞ mal və xidmətlərin ixracının həcmində (14 %) görə Aİ-dən (36 %) geri qalır.

Amerika geosiyasəti – Monroe doktrinasını rəhbər tutan Amerika Birləşmiş Ştatlari XX əsrin əvvellərində dənizlərdə şəriksiz hökmranlıq edən Britaniya imperiyası ilə mübarizəyə başladı. Sakit və Atlantik okeanlarında ABŞ hərbi-dəniz qüvvələrinin hökmranlığını təmin etməyə yönəlmış doktrina işlənin hazırlanı. Panama kanalı əkildikdən sonra doktrinanın həyata keçirilməsi üçün daha əlverişli şərait yarandı. XX əsrin əvvellərinəndək "Yeni Dünya"da nisbi təcrid şəraitində olan Birləşmiş Ştatlari Birinci Dünya müharibəsi illərində böyük geosiyası "oyunu" kimi dünya səhnəsinə çıxdı. ABŞ-in qüdrətinin təcəssümü olan ekspedisiya korpusu Avropa ölkələrinin ərazilərində hərbi əməliyyatlara başladı.

ABŞ-in milli təhlükəsizlik doktrinası "kontinental ada"nın təcrid olunması və dünyada en qüdrətli hərbi-dəniz donanmasının yaradılmasının zəruriliyi prinsipleri üzərində formalılmışdır.

Birinci Dünya müharibəsinin dağıcı xarakteri Avropanın dünya miqyasında öz siyasi, iqtisadi və mədəni üstünlüyünü itirməsi prosesinin başlanğıcını qoydu. İkinci Dünya müharibəsi isə Sovet İttifaqının (Avrasiya Hartləndinin) və Birləşmiş Ştatlari (Kontinental adanın) qələbəsi, Almaniymanın darmadağın edilməsi, Böyük Britaniya və Yaponiyanın hərbi-dəniz qüdrətinin itirilmesi ilə nəticələndi. Dünyanın müharibədən sonrakı nizamı iki fövgəldövlətin dünya ağılığı uğrunda mübəarizə apardığı bipolar (ikiqütbü) model üzərində əmələ gəldi. Beləliklə, Dəniz və Qurunun, yəni Atlantik və Sakit okeanlarında hökmranlıq edən qüdrətli hərbi – dəniz dövlətinin və Hartləndə nəzarət edən en böyük Avrasiya dövlətinin qarşılıqlı nəzərdə tutan klassik geosiyasi konsepsiya praktik təcəssümünü tapmış oldu. Birləşmiş Ştatlari SSRİ arasında dünya ağılığı uğrunda soyuq müharibə başlandı. Yalnız bu iki dövlətin nüvə silahına malik olması onlar arasında silahlı münaqişənin qarşısını alırdı.

Sovet İttifaqının dağılmasından sonra ABŞ-in xarici siyasetində Avrasiya geosiyasəti başlıca istiqamətə çevrildi. Lakin ABŞ-in Rimlənd-

dən qitənin dərinliklərinə doğru irəliləməsi beynəlxalq təhlükəsizliyi ciddi şəkildə tehdid edən bir sıra Amerika- Avrasiya müharibələrinin (Balkanlarda, Əfqanistanda və İraqda) başlanmasına səbəb oldu.

Amerikanın böyük sarsıntıları – Yaponların Havay adalarındaki Perl-Harbor hərbi-dəniz bazasına hücumu (1941) və sovet süni peykiñin kosmosa buraxılması (1957) Amerikanın həm okean tərəfdən, həm də kosmosdan əlcətan olduğunu göstərdi. Böyük okeanlarla Avrasiyadan tacrid olunmuş geosiyasi "adannı" sakınları bu hadisələrdən güclü psixoloji sarsıntı keçirdilər. ABŞ öz qüdrətinin zirvəsinə çatdıqı bir dövrə baş vermiş 2001-ci il 11 sentyabr terror aktı isə on böyük fəlakət oldu. Nəticədə dünya iqtisadiyyatına 100 milyardlarla dollar məbləğində ziyan dəydi, 20 mindən çox şirkət dünyanın valyuta-maliyyə mərkəzi olan Manhetteni tərə etdi.

Anklav – Bir dövlətin və ya xalqın hər tərəfdən digər dövlətin torpaqları ilə əhatə olunmuş ərazisi və ya həmin ərazinin bir hissəsi. Bir tərəfdən dənizlə əhatə olunmuş anklavi bəzən yarımklav da adlandırırlar.

Anneksiya (ilhaq) – Bir dövlətin güc tətbiq etməklə, digər dövlətin bütün ərazisini və ya torpaqlarının bir hissəsini özünə birləşdirməsi

Antiqlobalizm – Transmilli sosial etiraz hərəkatı. Antiqlobalizm ideyasının banisi maliyyə möhtəkirlərindən rəmzi vergi tutmağı və toplaşmış vəsaiti sosial ehtiyaclarla yönəltməyi təklif edən ABŞ iqtisadçısı, Nobel mükafatı laureati D.Tobin sayılır.

1990-ci illərin sonlarında Fransada ATTAK ("Vətəndaşların xeyrinə Tobin vergisi uğrunda" şəhərinin baş herfləri) adlı milli təşkilat yaradıldı. Sonralar beynəlxalq quruma çevrilən bu təşkilata həmkarlar ittifaqları, qadın, ekoloji, radikal anarxist və digər yönümlü etiraz hərəkatları da qoşuldular. Antiqlobalistlər qlobalşmanın üstünlüklerindən yalnız transmilli korporasiyaların maraqları namənə istifadə edilməsinə qarşı çıxış edirlər.

Antipod dövlətlər – XX əsrədə antipod dövlətlərin: Şərqi və Qərbi Almanıyanın, Şimali və Cənubi Koreyanın, Çin və Tayvanın mənsub olduqları iki ictimai-siyasi sistemin hüdudlarında dünya ictimai-siyasi

eksperimenti həyata keçirilmişdir. Bu dövlətlər kapitalizm və sosializmin "reklam vitrinləri" rolunu oynayırdılar. Qerb öz "vitrinini" həyat səviyyəsinə görə daha cazibədar etmək üçün külli miqdarda maddi vəsait sərf etmişdi. Geosiyasi səddin – Berlin divarının 1989-cu ildə sökülməsi dünya sosialist sisteminin süqutunun başlangıcı oldu.

Asimmetrik münasibətlər – Real və işgüzar tərəfdəşligin olmadığı bir şəraitdə siyasi liderlərin şəxsi dostluğunun hesabına formalasılmış dövlətlərəsində münasibətlər.

Atlantizm (mənəcə yaxın terminlər: dəniz, talassokratiya) – Qerb sivilizasiyاسının liberal demokratik dəyərlərə əsaslanan geosiyasi nəzəriyyəsi. Hərbi-siyasi mənəda ABŞ-in və Qərbi Avropa dövlətlərinin daxil olduğu NATO-ya tüzv ölkələr. Atlantizm tərəfdarlarının fikrincə, dünyada əsas rolu dəniz sivilizasiyaları oynayır. Qitənin derinliklərinə mədəni impulslar məhz həmin sivilizasiyalar tərəfindən ötürülür.

Atom silahı – Nehong dağıdıcı güce malik olan nüvə silahı. Nüvə amili dövlətin geosiyası həkimiyətinin möhkəmlənməsi, qlobal və regional məqyasda məqsədlərinə nail olması üçün müstəsna rol oynayır. İkiinci Dünya müharibəsindən sonra "atom diplomatiyası" beynəlxalq siyasetin vacib tərkib hissəsinə çevrilmişdir. ABŞ atom bombasının ilk sinəgini 1945-ci il iyulun 16-da – Potsdam konfransının başlanmasına cəmi bir gün qalmış keçirmişdi. Həmin ildin avqustunda Xirosimə və Naqasakiyə atılan ilk atom bombaları məhz Yaponiyaya psixoloji təzyiq göstərmək məqsədi gündürü.

Attali Jak – Fransız alimi, geosiyasətdə geoiqitəsi yanaşmanın tərəfdarlarından biri. 1990-ci ildə çapdan çıxmış "Üfűqün xətləri" adlı kitabında yalnız maliyyə kapitalına deyil, həm də informasiya texnologiyalarına əsaslanan "pul erası"nın, liberal-demokratik dəyərlər və bazar münasibətləri dövrünün başlandığını qeyd edir. Attalinin fikrincə, yeni dünya düzəni geoiqitəsi prinsiplər üzərində bərqrər olmaqdadır.

AVRAMAR (Sivilizasiyaların Avrasiya marginal zonası) – Böyük çoxöülü məkanlar nəzəriyyəsinin əsas anlayışlarından biri. Mədəniyyətlər dialoğunun temas zonası, bəşəriyyətin mənəvi inkişafının müüm hərəkətvericisi qüvvəsi və eyni zamanda qarşılıqlı anlaşılmazlıq və

şübhənin odlu cəbhəsi. Ekssentrik sosiomədəni sistemlərin əsası, açıq cəmiyyətin "dəniz stixiyasına" və vesternleşməyə (qərbləşməyə) qarşı sədd

Avrasiya doktrinasi – "Talassokratiya" (dəniz qüdrəti) ideologiyasına əsaslanan atlantizm geosiyasi konsepsiyasından fərqli olaraq, Avrasiya doktrinası "tellurokratiya" (qitənin qüdrəti) prinsiplərinə əsaslanır. Bu doktrinanın formallaşmasına Rusyanın yüksək tarixi missiyaya malik olduğunu iddia edən slavyanperəstlərin ideyaları güclü təsir göstərmişdir.

Avrasiya. Geosiyasi kod – Avrasiya kontinenti klassik geosiyasi konsepsiyalarda mərkəzi yer tutur. Geosiyasətde Avrasiya dedikdə, geniş mənada Şərqi, dar mənada isə Rusiya nəzərdə tutulur. Keçmiş imperiyaların Avrasiyadakı başlıca geosiyasi möqsədi geniş ərazilər və əri kommunikasiya qoşlaşqları üzərində nəzarəti ələ keçirmək idi. Bəşər tarixinde təfəkkür və kapitalın birləşməsi ilk dəfə olaraq Avrasiya qitəsində baş tutdu. Nəticədə Avropada kapitalizm meydana gəldi. İqtisadi və texnoloji inkişafın 3 dünya mərkəzindən ikisi – Qərbi Avropa və Asiya-Sakit okean hövzəsi regionu müasir Avrasiyada yerləşmişdir. Yer kürəsi əhalisinin 75%-i, dünyadakı məcmu milli məhsulun 60%-dən çoxu və enerji ehtiyatlarının 80%-i Avrasiyanın payına düşür. Klassik geosiyasi nəzəriyyə və konsepsiyaların əksəriyyətində Avrasiya üzərində nəzarət ən mühüm problem kimi söciyyələndirilir. Enerji ehtiyatlarının neqli üzərində nəzarət Avrasiya geosiyasətinin mühüm amilinə çevrilməkdədir.

Avrasiyaçılıq – S.Averintsevə görə, "fəlsəfə ilə siyasetin təhlükəli sərhəndində xəyalı hərəkat". Ağqvardiyalar arasında formalılmış avrasiyaçılıq doktrinası yeni rus dünayagörüsü əsasında 1917-ci ilin oktyabr çevrilişini təhlil etmək cəhdidir. "Ümumxristian pravoslavlığı" ideyasına əsaslanan bu coğrafi materializmi beziləri anti-Avropa yönülü totalitar təlim, digərləri isə Rusiya üçün gələcəyin layihəsi sayırlar.

Avropa dünya nizamı – Əsasən Avropa İttifaqı və ABŞ-in, Avropa İttifaqı və Rusyanın geostrateji tərəfdəşlığı ilə müəyyən olunur. Qarşılıqlı əlaqədə olan bu geosiyasi qütbələr öz asimmetrikliliyi ilə səcayı-

yələnir. Rusiya dünyanın ikinci nüvə dövləti olaraq qaldığı halda, Avropa İttifaqı ABŞ-in nüvə çətiri altındadır.

Avropa İttifaqı (Aİ) – İqtisadi və texnoloji inkişafın 3 əsas qütbündən biri (ABŞ və Asiya-Sakit okean hövzəsi ilə birlilikdə). Birleşmiş Avropanın gəmərük, ticarət, iqtisadi və valyuta ittifaqını yaratmış bəy-nəlxalq təşkilat. Avropa İttifaqı xarici siyaset, ədliyyə, daxili işlər və təhlükəsizlik sahəsində əməkdaşlığı təmin edən bir qurumdur. Avropa iqtisadi integrasiya prosesi dörd azadlıq üzərində bərqrər olmuşdur (malların, xidmətlərin, kapitalın və işçi gücüşinin sərbəst hərəkət azadlığı). Avropa ümumi bazar vasitəsilə siyasi birliliye doğru irəliləyir.

Avropa Şurası (AŞ) – 1949-cu ildə 10 Qərbi Avropa ölkəsi tərəfindən təsis edilmiş hökumətlərərəsi təşkilat. Əsas məqsədləri sırasına insan hüquqlarının və plüralist demokratiyanın qorunması və möhkəmləndirilməsi; milli azlıqlar, ksenofobiya, ətraf mühitin qorunması və digər problemlərin həllinin tapılması; Avropa mədəniyyətinin özünəməxsusluğuna yardım göstərilməsi kimi məsələlər daxildir. Bütün Aİ ölkələri və qitənin digər dövlətlərinin əksəriyyəti Avropa Şurasının üzvləridir. Təşkilatın büdcəsi üzvlük haqları hesabına formalaşır.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) – 1995-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin yekənidən qurulması nəticəsində yaradılmışdır. 1975-ci il avqustun 1-də 33 Avropa dövlətinin, habelə ABŞ və Kanadanın rəhbərləri Helsinki şəhərində keçirilmiş müşavirənin Yekun aktını imzalamışdır. Həmin aktda qitə dövlətlərinin davranışının davranış prinsipləri müəyyən olunmuşdur.

Avropaya integrasiya – Birləşmiş (Qərbi) Avropaya aparan yolda siyasi və iqtisadi integrasiya prosesi

Avrosentrizm – Qərbi Avropa mədəniyyətinin dünyada mərkəzi yer tutduğunu əsaslandıran geosiyasi konsepsiya. Böyük coğrafi kəşflər dövründə başlayaraq, Qərbi Avropa sivilizasiyasının dünyada birləşdirici rola iddiası. Lakin Avropa mədəniyyətinin "mənəvi üstünlüyü" Asiya və Afrika xalqları tərəfindən reddedilir. Burada avrosentrizmə qarşı hərəkat geniş vüsət almaqdadır. Bu hərəkat tərəfdarlarının fikrincə, iki ən qanlı dünya müharibəsinin törədilməsinə məsul olan Avropanın

başqa xalqları öyrətməyə mənəvi haqqı yoxdur.

Avtokratiya – Bir şəxsin qeyri-məhdud və nəzarətsiz hakimiyyəti-nə əsaslanan idarəcilik forması (qədim despotik dövlətlər və imperiya-lar, mütləq monarxiyalar, faşizm, kommunizm və s. ölkələrdəki hak-i-miyet forması)

Avtoritarizm – Bir şəxsin və ya korporativ qrupun siyasi hakimiy-yət rejimi. Belə rejimlər üçün insan hüquq və azadlıqlarının, siyasi partiya və ictimai təşkilatların fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması, müxalifətin basqı altında saxlanması, siyasi repressiyaların tətbiqi səciyyəvi haldır.

Azad iqtisadi zona – Güzəştli gömrük, ticarət və istehsalat rejimi tətbiq edilən ərazi. Maliyyə kapitalının rolunun artması ilə əlaqədar olaraq bank zonaları və ofşor mərkəzləri də meydana gəlmişdir. Bu ərazilərdə əsas yeri istehsal deyil, kommersiya, maliyyə, idarəetmə, si-ğorta fəaliyyəti tutur. Elmi-texniki tərəqqi dövründə azad iqtisadi zo-naların yeni nəslə meydana gəldi. Bunlar yüksək texnologiyalar istehsa-hımı və elmi birləşdirən elmi-texniki zonalar və ya texnopolişlərdir (tex-noparklar, texnoloji kəndlər, innovasiya mərkəzləri). İlk texnopolis San-Fransisko yaxınlığında yaradılmışdır (Silikon vadisi). Azad iqtisadi zonalarda, bir qayda olaraq, liberal iqtisadiyyata xas olan bütün əsas funksional tiplər yer alır.

"Açıq cəmiyyət" – Avtoritar, "qapalı cəmiyyətdən" fərqli olan li-beral-demokratik xarakterli cəmiyyət. Anlayış filosof Karl Popper tərə-finən iżli sürülmüşdür.

"Açıq qapılar" doktrinası – ABŞ-in Uzaq Şərqdə həyata keçirdiyi geo-iqtisadi strategiya. Doktrina ABŞ biznesinin Çindəki maraqlarını qo-rumağa yönəlmışdı. 1899-cu ilde ABŞ böyük Avropa dövlətlərinə onun Çindəki nüfuz dairələrini tanımaq və həmin dairələrdə iqtisadi imtiyaz-ları müəyyənleşdirmek barədə təkliflə müraciət etmişdi. Doktrina bö-yük dövlətlərin 1921-1922-ci illərdə Vaşinqtonda keçirilmiş konfransında rəsmən qəbul edilmişdi. ABŞ sonralar dönyanın digər regionlarında da "açıq qapılar" siyasetində istifadə edirdi.

"Ağlasığızmaz" – Böyük Britaniyanın 1945-ci ilin mayında SSRİ-yə qarşı gizli müharibə planı. Bu ad altında təcili əməliyyatın hazırlanma-sına dair tapşırıq baş nazir U.Çörgill tərəfindən verilmişdi. O, "İkinci Dünya müharibəsi" adlı xatirə kitablarında bu addımı sovet Rusiyasının azad dünya üçün böyük təhlükə yaratması ilə izah edirdi. Üzərində "Tam məxfidir" qrifı olan müharibə planının son variansi 1945-ci il ma-yın 22-də hazır olmuşdu. Nəzərdə tutulan hərbi əməliyyatın əsas siya-si məqsədi rusları ABŞ-in və Böyük Britaniyanın iradəsinə tabe etdir-mək idi. Bu məqsədə nail olmaq üçün Rusiya torpaqlarının işgali da planlaşdırılmışdı. Hərbi-strateji məqsəd Cənub-Şərqi Avropa, Qara dəniz boğazları və İran körfezinin neftlə zəngin regionları (Yaxın Şərqi, İran və İraq) üzərində Sovet İttifaqının nəzarətinə yol verməmək idi.

"Anakonda" strategiyası – Avrasiya üzərində geosiyası nəzarəti təmin etmək məqsədile Rımləndin (sahil zonasının) qoparılmasına yönəlmış atlantizm geosiyası strategiyası. "Anakonda" strategiyası ABŞ-da Vətəndaş müharibəsi dövründə general Mak-Klellan tərəfindən iżli sü-rülmüşdü. Düşmən ərazilərinin denizdən mühəsireye alınması ("ana-konda" ilanının öz ovunu ağışuna alaraq sixma yolu ilə nəfəsini kəsme-si kimi") rəqibin ehtiyatlarının tükənməsine və iqtisadiyyatının tənəz-zülünə getirib çıxarırdı. Admiral Mehen "Anakonda" prinsipini dünya geostrategiyası səviyyesinə qaldırdı. Soyuq müharibə dövründə ABŞ Avrasiya geosiyasetində sosialist düşərgəsinə qarşı yönəlmış "Anakonda" strategiyasından ardıcıl şəkildə istifadə edirdi. İkinci Dünya müha-ribəsindən sonra bu strategiyani reallaşdırmaq məqsədilə Avrasiyanın sahil zonasında (Hindistan istisna olmaqla) başda ABŞ olmaqla NATO, SEATO, SENTO (Bağdad Paktı) kimi hərbi bloklar və çoxlu sayıda hər-bi-dəniz bazaları yaradılmışdır.

"Atom klubu" – Nüvə silahına malik olan dövlətlər qrupunun şer-ti adı. Bu klub atom bombasının sınaqdan keçirildiyi tarixə uyğun ola-raq ABŞ (1945), SSRİ-Rusiya (1949), Böyük Britaniya (1952), Fransa (1960), Çin (1964), Hindistan (1974) və Pakistan (1980) daxildir. Ad-ları sadalanan ilk beş dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzv-ləridir.

"Avropa Birleşmiş Ştatları" – ABŞ-in iqtisadi gücü ile müqayisə edile bilecek "Ümumavropa evinin" yaradılmasını nəzərdə tutan Qərbi Avropa ideyası. Bu ideyanın əsasında başlangıcıını vətəndaş cəmiyyətini dövlətin himayəsindən azad etmək uğrunda mübarizə aparan Amerika inqilabından götürmüş Atlantik model dayanır. İkinci Dünya müharibəsi qurtardıqdan sonra U.Çörçill 1946-ci il sentyabrın 19-da Sürixidə çıxışı zamanı Avropanı integrasiya etməyə çağırmışdır. "Atlantik" federalizm ideyası sonralar Qərbi Avropa strategiyasına çevrildi. Bu strategiya ABŞ-dan fərqli olaraq, dövlətlərin birləşdirilməsi yoluna deyil, vətəndaş cəmiyyətlərinin ümumi vəziyyətə götirilməsi, Avropa iqtisadi, gömrük və valyuta ittifaqının tədricən qitə regionlarının ittifaqına çevriləməsi yoluna üstünlük verir.

"Barbarossa" – Almanmanın Sovet İttifaqı üzərinə strateji hücum planı. 1940-ci dekabrın 18-də Hitler tərəfindən imzalanmış 21 sayılı direktivə əsasən, alman silahlı qüvvələri qısa müddət ərzində Sovet İttifaqını darmadağın etməli idi. Hücum planının son məqsədi Avropa Rusiyasını işğal etmək, Avropa ile Rusyanın Asiya hissəsi arasında Volqa-Arxangelsk xətti boyunca etibarlı sədd yaratmaq idi.

Balkanlar. Geosiyası kod – Qərbi -xristian (katolik), pravoslav və müsəlman ələminin üçqat sivilizasiyalararası (konfessional) sərhədi, dünya sivilizasiyalarının hüdudlarında ən böyük geosiyasi kəsişmə nöqtələrinəndən biri. Yuqoslaviya da daxil olmaqla, "sosialist düşərgəsi" dağıldıqdan sonra keçmiş Avstriya-Macarıstan və Osmanlı imperiyalarının hüdudlarında serb-xorvat, Bosniya, yunan-alban, serb-alban, macar-rumın və digər tarixi "tikiş yerləri" sökülməyə başladı.

XX əsrin evvəllərində və sonunda Balkanlar qarşışdırmanın mərkəzine çevrildi. 1912-1913-cü illərin Balkan müharibələri Birinci Dünya müharibəsinin müjdəçiləri olmuşdu. 1918-ci ildə Yuqoslaviya müxtəlif sivilizasiyalara mənsub olan Avstriya-Macarıstan və Osmanlı imperiyalarının bəzi ərazilərinin və mədəniyyətinin varisi oldu. İkinci Dünya müharibəsindən sonra Balkanlar Sovet İttifaqının geosiyasi təsir zonasına daxil oldu. SSRİ dağıldıqdan sonra Yuqoslaviyanın parçalanmasına gülendi, Bosniyada pravoslav serblər və müsəlmanlar, Kosovo-

voda serblər ve albanlar arasında münaqişələr yenidən qızışdı.

Baltik ölkələri. Geosiyası kod – Müstəqil Baltik ölkələri -Litva, Latviya və Estoniya Qərbi Avropaya sürətlə integrasiya olunmaqdadır. Hər üç ölkə 2004-cü ilin mayından Avropa Birliyinin üzvüdür. Əhalisi əsasən katoliklərdən və protestantlardan ibarət olan bu keçmiş sovet respublikaları yenidən qərbi-xristian konfessional məkanına qayıdlar. NATO və Avropa Birliyinin yaranmaqdə olan geosiyası Baltik-Adriyatik forpostu yaxın gələcəkdə Qərbi və Şərqi Avropa arasında yeni "dəmir pərdə"yə çevrilə bilər.

Bazar fundamentalizmi – Mənəvi məhdudiyyətlərin olmadığı biznes fəaliyyəti. Postsovət ölkələrində geniş yayılmışdır və milli təhlükəsizliyə real qorxu törədir.

Berlin divarı – Qərbi və Şərqi Berlin əhalisinin sərbəst yerdeyişməsinin qarşısını almaq üçün inşa edilmiş sədd (1961-ci il avqustun 13-də tikilmişdir). Berlin divarı soyuq müharibə dövründə kapitalist Qərbi ilə sosialist Şərqi arasında "dəmir pərdənin" geosiyası rəmzincə çevrilmişdi.

Beynəlxalq iqtisadi əlaqələrin (BİƏ) transformasiyası – Əvvəller BİƏ-nin əsasını ticaret və istehsal təşkil edirdi. İndi isə valyuta-maliyyə münasibətləri liderlik edir. Kapitalın istehsaldan axımı, bankların BİƏ-nin mərkəzinə çevriləməsi prosesi müşahidə olunur.

Beynəlxalq iqtisadi münasibətlər – Müasir beynəlxalq iqtisadi münasibətlər sisteminin əsasını dünya ehtiyatlarının Qərbin maraqları çərçivəsində yenidən bölüşdürülməsinə həyata keçirməli olan üç beynəlxalq təsisat təşkil edir. Bu üçlüyə transmilli korporasiyalar (TMK), transmilli maliyyə institutları (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) və Ümumdünya Ticaret Təşkilatı (ÜTT) daxildir. Beynəlxalq maliyyə və ticaret institutlarının müasir sistemi əsasən Qərb ölkələri tərəfindən yaradılmışdır. Bu təsisatlar fəaliyyətlərində ilk növbədə həmin ölkələrin mənafələrini nézəre alır. Buna görə də dünya təsərrüfat sisteminə integrasiya olunmaq üçün digər dövlətlər formallaşmış sistemdən istifadə etməyə məcburdur.

Beynəlxalq münasibətlər – Dövlətlər və dünya siyasetinin digər iş-

tirakçıları arasında hərbi-siyasi, siyasi, iqtisadi və s. münasibətlər sistemi. Beynəlxalq münasibətlərdə əsas rolu dövlətlərarası münasibətlər oynayır. Dövlətlərarası münasibətlərdə (siyasetdə) "xalqlar dostluğu", "beynəlmile borc" və "qardaşlıq köməyi" kimi anlayışlar yoxdur, dövlətlərin mənafələri vardır. Beynəlxalq münasibətlər milli və beynəlxalq təhlükəsizliyin təmin olunması üçün vacib sahədir.

Beynəlxalq münasibətlər üzrə Şura (CFR) – ABŞ-in siyasi elitarının formallaşmasına təsir göstərən qeyri-hökumət təşkilatı. Milli sərhədlərin aradan qaldırılması, qlobal siyasi və iqtisadi prosesləri idarə etməyə qabil olan Dünya hökumətinin yaradılmasını təklif edir. Təşkilat Rokfellerlər ailəsinə mensub olan bankırlar qrupu tərəfindən yaradılmışdır. 1917-1950-ci illərdə kuruma liberal beynəlmiləcilik geosiyasının nəzəri əsaslarını yaranan İ. Boumen rəhbərlik etmişdir. 1973-cü ilde Şura tərəfindən Qərbin strateji planlaşdırma qərargahı kimi tanınan "Üçtərəfli komissiya" yaradılmışdır. Şura 1922-ci ildən beynəlxalq münasibətlər sahəsində ən mötəbər nəşrlərdən biri olan "Foreign Affairs" jurnalının buraxır.

Beynəlxalq terrorçuluq – Beynəlxalq aləmdə günahsız insanların məhv edilməsi ilə müsayiət olunan, dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər kommunikasiyaları pozan ictimai təhlükəli hərəkətlərin məcmusu. Terrorçuluq beynəlxalq siyasetin subyektinə çevrilmiş və beynəlxalq münasibətləre real təsir göstərməyə başlamışdır. 2001-ci ilin 11 sentyabr terror aktları müasir beynəlxalq münasibətlər sistemini və beynəlxalq təhlükəsizliyə ciddi zərbə vurdu. Dünya terror şəbəkəsinin ümumi "büdcəsi" 7 – 30 milyard dollar arasında qiymətləndirilir.

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) – Hər iki qurum 1944-cü ilin iyulunda ABŞ-in Nyu-Hempşir ştatındaki Bretton-Vuds adlı şəhərcikdə keçirilmiş valyuta-maliyyə konfransında 44 ölkənin nümayəndəleri tərəfindən təsis edilmişdir. Bu tipli beynəlxalq maliyyə təsisatlarının yaradılması ideyası ilk dəfə məşhur ingilis iqtisadçısı C.Keyns (1883-1946) tərəfindən irəli sürülmüşdür. Bretton-Vuds təsisatları adlanan BVF və DB Vaşinqtonda yerləşir. BVF-nin əsas vəzifəsi üzv ölkələrdə həyata keçirilən pul-kredit və valyuta kursunun

müəyyənləşdirilməsi siyasetini müşahidə etməkdir. DB-nin əsas vəzifəsi iqtisadi inkişafi maliyyələşdirmək, başlıca məqsədi isə inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi tərəqqiyə yardım göstərməkdir.

Bilderberq klubu – Beynəlxalq qeyri-hökumət təşkilatı. 1954-cü ilin mayında Holländiyanın Osterbeyk şəhərindəki "Bilderberq" mehmanxanasında yaradılmışdır. Vəzifəsi siyaset, iqtisadiyyat və kültəvi informasiya vasitələri sahəsində yeni dünya "nizamı" bərqaşar etmək məqsədilə müxtəlif ölkələrdəki oliqarx qrupların fealiyyətini əlaqələndirməkdir. Klubun mexfi iclaslarında "Dünya hökuməti" layihəsinin həyata keçirilməsinə çalışan yüksək vəzifəli dövlət xadimləri və siyasetçilər iştirak edirlər. Klubun prezidenti Böyük Britaniyanın sabiq baş naziri Ceyms Kalleqandır.

Bipolar (ikiqütbülli) dünya – Beynəlxalq münasibətlərdə iki fövqəldövlətin və ya ictimai-siyasi sistemin hökmranlıq etdiyi dünya nizamı

Birləşmiş Millətlər Təşkilatı (BMT) – Sülh və təhlükəsizliyin qorunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış ən böyük beynəlxalq dövlətlərarası təşkilat. Təşkilatın fealiyyətinin əsasları antithitler koalisyonının üzvü olan aparıcı dövlətlər tərəfindən işlənilər hazırlanmışdır. Dünyanın mühabibədən sonrakı kuruluşunu müəyyənləşdirmiş Krım konfransından sonra, 1945-ci il iyunun 26-da San-Fransiskodakı təsis konfransında 50 dövlətin nümayəndəleri BMT Nizamnaməsini imzalamışdır. Dünyanın 204 dövlətindən 190-i BMT-nin üzvüdür. Təşkilatın əsas orqanları aşağıdakılardır: BMT Baş Məclisi, BMT Tehlikəsizlik Şurası və BMT Katibliyi. BMT-nin əsas vəzifəsi beynəlxalq təhlükəsizlik sisteminin yaradılmasından ibarətdir. Təşkilatın büdcəsinin başda biri eksər beynəlxalq maliyyə institutlarındakı səhmlərin nəzarət paketinə sahib olan ABŞ -in payına düşür.

Bjezinski Zbiqnev (1928) – ABŞ politoloqu. ABŞ-in Avrasiya geosiyasının memarlarından biri. 1973-cü ildə onun rəhbərliyi altında yaradılmış "Üçtərəfli komissiya" ABŞ başda olmaqla, yeni dünya düzənliyinə keçidin bir neçə variantını hazırlamışdı. Mümkün ssenarilərdən biri konvergensiya (yaxınlaşma, birləşmə, çülgalaşma) ideyalarına əsaslanır.

di.

Z.Bjezinski 1977-1981-ci illərdə ABŞ prezyidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmuşdur. "Böyük şahmat taxtası. Amerikanın hökmranlığı və geosiyasi imperativləri" adlı kitabında (1997) Avrasiya geosiyasının prinsiplərini, müxtəlif ölkələrin və onların yaratdığı ittifaqların gələcək davranışlarının mümkün variantlarını şərh etmiş, yeganə fəvqaldövlətin qorunub saxlanması üçün öz təvsiyələrini vermişdir.

BMT Baş Məclisi – Hər biri bir səsə malik olan bütün üzv dövlətlərin nümayəndələrindən ibarət əsas məşvərətçi orqan. Baş Məclisin sessiyaları her il çağırılır. Zərurət yarandıqda növbədən kənar sessiyalar da çağırıla bilər.

BMT silahlı qüvvələri – Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və bərpa olunması məqsədilə BMT Təhlükəsizlik Şurası tərəfindən yaradılmış hərbi birleşmələr. BMT-nin hərbi qüvvələri Təhlükəsizlik Şurasının xahişinə əsasən üzv ölkələrin hərbi qulluqçuları hesabına komplektləşdirilir. Bu qüvvələrdən 1964-cü ildə Kiprde, 1978-ci ildə Livanda və 1992-ci ildə Yuqoslaviyada istifadə olunmuşdur.

BMT Təhlükəsizlik Şurası – BMT-nin daimi fəaliyyət göstərən orqanlarından biri. BMT nizamnaməsinə görə, dünyada sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət ona həvalə edilmişdir. BMT Təhlükəsizlik Şurası sülhə qarşı hər hansı təhlükənin və təcavüz aktının olmasını müəyyən edir, sülhün və təhlükəsizliyin qorunması üçün tədbirlər görür. 15 üzvdən, o cümlədən 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya) ibarətdir. Baş Məclis tərəfindən 2 illiyə daha 10 üzv seçilir. Təhlükəsizlik Şurasının prosedurdan kənar məsələlərlə bağlı qərarları daimi üzvlərin yekdilliyi prinsipi əsasında qəbul edilir ve BMT-nin bütün üzvləri üçün məcburidir.

Boumen İsaya (1878-1950) – 1905-ci ildə Harvard Universitetini bitirmiş ABŞ coğrafiyasını. 1915-1935-ci illərdə Amerika Coğrafiya Cəmiyyətinə rəhbərlik etmiş, 1935-ci ildən 1948-ci ilədək Con Hopkins Universitetinin prezidenti olmuşdur. O, 1921-ci ildə çap olunmuş

"Yeni dünya" əsərində liberal beynəlmiləcliliyi real siyasetlə birləşdirərək ənənəvi geosiyasəti təftiş etməyə cəhd göstərmişdir. ABŞ Dövlət Departamenti bu əsəri ölkənin xaricdəki diplomatik nümayəndeliklərinə göndərmişdi.

Boumen nəzəriyyəni praktik fəaliyyətlə uzlaşdırı bilən məşhur ABŞ geosiyasətçilərindən biri idi. Prezident Vudro Wilson Boumeni 1918-ci il Paris sülh konfransının hazırlanması prosesinə cəlb etmişdi. Alim uzun müddət (1917-1950) Qərbin ən nüfuzlu politoloji mərkəzlerindən biri olan Xarici Əlaqələr Şurasına rəhbərlik etmişdi. Boumen beynəlxalq məsələlərdə ABŞ təcridçiliyi siyasetindən imtina etməyi teklif edirdi. Onun fikrincə, ABŞ-in nadir coğrafi mövqeyi və Avropa hərbi əməliyyatlar meydanından uzaqda yerləşməsi ölkənin milli təhlükəsizliyinin temin olunması üçün yeterli deyildir.

Böyük Avrasiya düzü – Geosiyasətdə Hartlend daha çox Şərqlə Qərb arasında nehəng təbii kommunikasiya dəhlizi rolunu oynayan Böyük Avrasiya düzü ilə assosiasiya olunur. Dəhlizin ucqarlarındakı toqquşmalar nəticəsində mədəniyyətlərin qarşılıqlı təsiri və zənginləşməsi baş verir, yeni etnoslar, imperiya və sivilizasiyalar yaranır. Böyük Avrasiya düzü üçüncü minilliyyin əvvəllərində də Qərble Şərqi arasında maddi, mədəni və informasiya mübadiləsinin intensiv aparıldığı başlıca kommunikasiya məkanı olaraq qalmaqdadır. Sivilizasiyalararası azad ticarətin və mədəniyyətlərin dialoquğun tarixi kommunikasiya qovşaqları Avrasiya düzünün hüdudlarında yerləşmişdir. Avrasiya düzünə sahib olan ölkə iqtisadi tranzitin və sivilizasiyalararası dialoqun ötürücsü funksiyalarını yerine yetirir.

Böyük Britaniyanın geosiyası doktrinası – Yeganə fəvqaldövlət olan ABŞ-la "xüsusi münasibətlərin" qurulmasını nəzərdə tutan konsepsiya. Bu doktrinanın yaranmasını şərtləndirən əsas amiller anqlo-sakson dönyasının oxşar ənənələri və "Ümumavropa evi" ideyasına təqnididir. Böyük Britaniya avro zonasına daxil olmaqdan da imtina etmişdir.

Böyük Çin – Kontinental Çindən başqa Honkonq, Tayvanı, Singapur və çoxsaylı Çin diasporunu ehtiva edən özünəməxsus transmilli

korporasiya. Böyük Çinin ümumi daxili məhsulu (ÜDM) ABŞ-in ÜDM-i ilə müqayisə oluna bilər. Kontinental Çin diaspor nümayəndələrini enənəvi olaraq öz ölkəsinin vətəndaşları hesab edir.

Böyük çoxölçülü məkanlar nəzəriyyəsi – Geofelsəfənin bazasında işlənilən hazırlanmış sivilizasiya geosiyasəti təlimi. Əsas müddeələri V.Derqaçovun "Geosiyasət" və "Geointiqsadiyyat" əsərlərində şərh olunmuşdur.

Böyük dövlətlər – Öz qüdrəti və nüfuzu sayəsində dünya siyasəti nə və iqtisadiyyatına mühüm təsir göstəre bilən beynəlxalq münasibət subyektləri. Napoleon üzərində qələbə qazanmış dövlətlərin 1815-ci il Vyana konqresində Rusiya, Böyük Britaniya, Avstriya və Prussiyanın daxil olduğu "Böyük dövlətlər konserti" yaradılmışdır. Hazırda "böyük dövlətlər" dedikdə, ilk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvüleri olan "atom klubu" ölkələri – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin nəzərdə tutulur.

Böyük Xəzər – Sovet İttifaqı dağlıqlıdan sonra Avrasiyada yaranmış geosiyasi region. Bu regiona göl-dənizə birbaşa çıxışı olan 5 ölkə – Rusiya, Qazaxıstan, Türkmenistan, İran və Azərbaycan aiddir. Daha geniş anlamda Cənubi Qafqazi və Mərkəzi Asiyani ehtiva edir. Etno-milli və konfessiyalararası münaqişələrlə, bioloji və enerji ehtiyatları ilə zəngindir. Regionda Böyük Xəzər nefti və geosiyasi təsir uğrunda mübarizə paralel layihələrin (məsələn, MDB-GUAM, neftin nəqli marşrutları və s.) mövcudluğu ilə müşayiət olunur. Xəzər dənizinin beynəlxalq statusunun müəyyən edilməməsi region dövlətləri arasında mübahisələrə səbəb olur.

Böyük Xəzər nefti – Regionda geosiyasi təsirini artırmaq isteyən dövlətlər Xəzərin nəhəng enerji ehtiyatları uğrunda mübarizə aparırlar. Bu ehtiyatlar dünyada istehsal olunan neftin 4-6, qazın 7-10 faizini təşkil edir.

Böyük Limitrof – Şimal Buzlu okeanından Sakit okeanadək uzanan sivilizasiyalararası geosiyasi qurşaq. Bu məfhüm Rusiya alımı S.Xatunsev tərəfindən təklif edilmiş və V.Simburskinin əsərlərində daha geniş şərh olunmuşdur.

Böyük məkanlar avtarkiyası – Alman iqtisadçısı Fridrix Listin geoiqtsası nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, dünya iqtisadiyyatına səmərəli integrasiya üçün dövlət yerli istehsal və gömrük ittifaqı ilə bağlı proteksionizm siyaseti yeritməkle yanaşı, sərbəst iqtisadiyyata tədrici keçid üçün də ardıcıl tədbirlər görməlidir. Milli iqtisadiyyatın bazarına integrasiyası aralıq mərhələ, yəni gömrük ittifaqı vasitəsilə həyata keçirildikdə də səmərəli olur. Dövlət islahatları prosesine nəzarət edir və proteksionizm tədbirlərinin köməyi ilə ölkə iqtisadiyyatının inkişafını stimullaşdırır.

Böyük məkanlar nəzəriyyəsi – Karl Şmittin geosiyası nəzəriyyəsi, bir neçə böyük dövlətin vahid strateji blokda birləşməsi. Şmitt imperiya integrasiyası principini sintezo yonelmiş möntiqi cəhd hesab edirdi. Böyük məkan idəya və qüvvəyə malik olan dövlətin hökmranlığı altında olur. Şmitt Böyük məkanə misal olaraq Monroe doktrinasına əsasən birləşmiş Şimali və Cənubi Amerikanı göstərirdi. Nasist Almaniyanın məqsədi ümumdünya imperiyasının – Üçüncü reyxin yaradılması idi. Müasir beynəlxalq münasibətlərdə Böyük məkanlar nəzəriyyəsi liberal-demokratik döyərlərin üstün olduğu dövlət-sivilizasiyaların yaradılmasında özünü göstərir (Amerika sivilizasiyası, Birleşmiş Avropa).

Böyük Pyotr (1672-1725) – "Avropa üstəgəl Rusiya" geosiyası laiyəsini həyata keçirmiş Rusiya imperatoru. O, Qərbi Avropada böyük ölkə kimi tanınan qüdrətli mütləqiyətçi dövlətin yaradıcısıdır. Rusiya sonayesinin, ticaretinin və mədəniyyətinin inkişafında Qərbi Avropa təcrübəsindən istifadə etmişdir. Merkantilizm siyasetini həyata keçirmiştir. I Pyotr o dövrün üçüncü ölkələrinin liderləri içərisində ilk olaraq vesternleşmənin (qərbleşmənin) zorurılıyını dərk etmiş və tarixi inkişafda Qərb prioritetini bərəqərər etmişdir. Neticədə Rusiya böyük Avrasiya dövlətinə çevrilmişdi. Sonralar Yaponiya, Çin, Türkiyə və başqa ölkələr de bu yolla getdilər.

Böyük Turan – XX əsrin əvvəllərində Türkiyədə formalasılmış türk xalqlarının birliliyi ideyasına deyilir. SSRİ-nin dağılmasından sonra yenidən canlanmış türk dövlətlərinin birliliyi ideyasının başında Türkiyə döv-

leti dayanır. Avropa İttifaqına assosiativ üzv olan Türkiye XX əsrin sonlarında regionun mühüm dövləti rolunu oynamaya başladı. NATO-nun üzvü olan Türkiye 630 min əsgər və zabitdən ibarət böyük orduya və regionda ən qüdrətli hərbi-dəniz donanmasına malikdir. Türkiye Mərkəzi Asiyadan, habelə Gürcüstən və Azerbaycanın bazarlarında Çinlə uğurlu rəqabət aparrı. Ölük hələlik Avropa Birliyinə daxil ola bilməsə də, son yüzillilik orzində ilk dəfə olaraq Cənub-Şərqi Avropada iqtisadi ekspansiyasının həyata keçirməyə müvəffəq olmuşdur.

"Böyük Rusiya" – Rus siyasi xadimi, iqtisadçı və filosofu P. Struvenin (1870-1944) geosiyası konsepsiyası. Bu konsepsiaya görə, imperiyanın daxili inkişafı onun xarici qüdrətindən asılıdır. Konsepsiya kədət partiyasının sağ qanadı və iri sahibkarlar arasında böyük reğbət qazanmışdı.

"Böyük yeddilik" – "Böyük dövlətləri" birləşdirən beynəlxalq siyasi təsisat. "Yeddiyiə" ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanada daxildir. Həmin ölkələrin rəhbərləri qlobal strateji problemləri müzakirə etmək üçün müntəzəm görüşlər keçirirlər. Makroiqtisadi göstəriciləri "Böyük yeddiliyin" tələblərinə uyğun gəlməyən Rusiya da 1990-cı illərin sonlarından etibarən onun iclaslarında iştirak edir.

"Bretton-Vuds institutları" – Beynəlxalq valyuta-maliyyə sisteminin əsasını təşkil edən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı. Her iki qurum 1944-cü ilin iyulunda ABŞ-in Nyu-Hempşir ştatındaki Bretton-Vuds adlı şəhərcikdə keçirilmiş valyuta-maliyyə konfransında 44 ölkənin nümayəndəleri tərəfindən təsis edilmişdir. Bu tipli beynəlxalq maliyyə təsisatlarının yaradılması ideyası ilk dəfə məşhur ingilis iqtisadçısı Con Keynes (1883-1946) tərəfindən irolu sürülmüşdür.

Bufer dövlət – Geosiyasi güc mərkəzlərinin arasında yerləşən və onları bir-birindən ayıran bir və ya bir neçə ölkə. Keçmişdə Əfqanistan Rusiya və Britaniya imperiyaları arasında bufer dövlət rolunu oynayırırdı.

Cənub – Zəngin Şimala eks olaraq kasib Cənub ölkələrini bildirən geosiyası anlayış. Coğrafi baxımdan kasib ölkələrin hamısı olmasa da,

cəxu Cənub yarımkürəsində yerləşir. Ənənəvi coğrafiyadan fərqli olaraq, dünya geosiyasi məkanında bütün kasib ölkələri Cənub adlandırılır.

Cənub və Şimalın toqquşması – Varlı Şimalla ("qızıl milyard") kəsib Cənubun ("milyard işsiz") qarşıdurmasının geosiyası konsepsiyası. İki hadisə Cənubu barıt çəlləyinə döndərməsdir: informasiya inqilabı və SSRİ-nin dağılması. Milyonlarla insan zəngin ölkələre qeyri-leqlə mühacirət edir. Dini fanatizm və cinayət yolu ilə qazanılan kapital Qərbe qarşı silahlı terror yolu tutanların da meydana gəlməsinə şərait yaratmışdır. Sovet İttifaqının dağılması isə Şərqi və Qərbi arasındaki geosiyasi tarazlığı pozmuş və xristian sivilizasiyاسının hərbi-siyasi gücünü artırmışdır.

Cihad (qəzavat) – Müsəlmanların etiqad uğrunda "kafirlərə" qarşı müqəddəs müharibəsi

Coğrafi amil – Ənənəvi geosiyasının əsaslarından biri. Müasir dövrün hərbi-siyasi məkanında coğrafi amilin rolu xeyli azalmışdır. Bu amil artıq nüvə zərbəsindən və ya transmilli terrorçuluqdan qorunmaq üçün yeterli deyildir.

Coğrafi determinizm – Sosial darvinizmle yanaşı, ənənəvi geosiyasının əsaslarından biri. Bu nəzəriyyə, bir qayda olaraq, beynəlxalq münasibələrde təbii-coğrafi amillərin rolunu şķırdır.

Çellen Rudolf (1864-1922) – İsveç siyasi xadimi, dövlətşünası və coğrafiyaçı. 1914-cü ildə "Böyük dövlətlər" əsərini çap etdirmişdir. Siyasetdə coğrafi amilin rolunu bildirən "geosiyasət" terminini təklif etmişdir.

Çəkindirmə siyasəti – 1. Bir dövlətin və ya dövlətlər qrupunun dijər dövlətə və ya dövlətlərə qarşı birbaşa təcavüzünün və ya ekspansiyasının qarşısını almağa yönəlmış tədbirlər sistemidir. Bu halda təcavüz aktimin təcavüzkar dövlət üçün necə ağır nəticelərə götirə biləcəyinin nümayiş etdirilməsi çəkindirmə siyasətinin əsas komponenti kimi çıxış edir. 2. Başlanğıç təcavüzün və ya ekspansiyanın nəticələrinin minimuma endirilməsi məqsədilə onların miqyasını məhdudlaşdırmağa yönəlmış tədbirlər sistemi

Çin triadaları – Dünyada ən mütəşəkkil mafiya, dünya etnik biznesinin ən iri qruplaşması. Triadalar bütün dünyada Çin biznesini yerli rekətdən (o cümlədən dövlət rekətindən) müdafiə edir və bu biznesə nəzarət edir. Mütəşəkkilliyyinə görə nə italyan, nə də rus mafiyası Çin mafiyası ilə rəqabət aparmağa qabildir.

Çin. Geosiyası kod – Büyük Çin nizamı fəlsəfəsinin əsasında Böyük sivilizasiya geosiyasını yaratmış yeganə dövlət. Çin yüzilliklər boyu dövlətin və sivilizasiyanın vahid sərhədlərinin toxunulmazlığını təmin etməyə, qapılarını xarici aləmə müraciyyən qədər açmaqla yanaşı, Çin mentalitet və ənənələrini yad təsirlərdən qorumağa da səy göstərmişdir.

Çin Xalq Respublikası 1949-cu il oktyabrın 1-də elan olunmuşdur. Sovet İttifaqı kommunizm quruculuğu prosesində bu ölkəyə əhəmiyyətli yardım göstərmişdir. Lakin Çin rəhbərliyi bir müddət sonra sovet təc-rübəsinə kor-korana tətbiq etməkdən imtina etdi. "Mədəni inqilab" dövründə SSRİ-Çin münasibətləri gərginleşməyə başladı, 1969-cu ildə isə Ussuri çayı üzərindəki Damansk adasında silahlı toqquşma baş verdi.

Çin yeddi aparıcı dünya dövlətinin "klubunda" üzvlükdən imtina et-sə də, fövqaldövlət olmağa real namizoddır. Hərbi xərclərin miqyasına görə, dünyada ABŞ, Rusiya və Yaponiyadan sonra 4-cü yerə çıxmışdır.

Çinin böyük sivilizasiya geosiyasəti – Divar və Yol geosiyasatində maddiləşmişdir. Büyük İpek Yolu ölkənin xarici aləmə açıq olmasına, Büyük Çin Səddi isə Çin mentalitetinin və adət-ənənələrinin xarici təsirlərdən qorunmasının rəmzinə çevrilmişdir. Açıqlıq və qapalılığın sin-tezi nəticəsində Büyük Çin düzəni formalasmışdır.

Çinin geosiyası doktrinası – Doktrinanın möğzini "bir ölkə-iki sistem" prinsipi əsasında dövlətin bütün hissələrinin vahid sərhədlər daxilində birləşdirilməsi təşkil edir. Honkonq və Makaonun kontinental Çinə birləşdirilməsindən sonra həll edilməmiş qalan əsas problem Tayvan məsəlesidir. Qüdrətini artırmaqdə olan Çin "seçilmişlərin klubuna" – "Böyük yeddiliyə" qoşulmaqdan imtina etmişdir.

Çoxölçülü kommunikasiya məkanı – Büyük çoxölçülü məkanlar nəzeriyəsinin əsas anlayışlarından biri. Təbiet və cəmiyyətdəki müx-

təlif miqyashi proseslərin stratifikasiyasının (təmasının) nəticəsi. Müxtəlif miqyashi proseslərin dinamik təması çoxölçülü kommunikasiya məkanında çoxlu sayıda zonaların yaranmasına gotirib çıxarır.

"Çağırış və Cavab" – A.Toynbının dünyada məşhur olan sivilizasiya nəzeriyəsi. Ətraf aləmdən gələn təsirlərə və zamanın çağırışlarına sivilizasiyanın cavab reaksiyasından söhbət gedir. Nəzeriyəyə görə, sivilizasiyanın həyat qabiliyyəti ətraf mühitin ardıcıl mənimsənilməsi imkanları və insan fəaliyyətinin bütün növlərində mənəvi başlangıçın (yaradıcı enerjinin) inkişafı ilə müəyyən olunur. Son 500 il ərzində Qərbi Avropa sivilizasiyası Yer kürəsinin digər regionlarına mədəni və siyasi nüfuzetmə sahəsində üstünlüyü əldə etmiş, bu isə avrosentrizm geosiyasatində eksini tapmışdır. 1683-cü ildə Vyananın Osmanlı qoşunları tərəfindən mühasirəsinin uğursuzluqla nəticələnməsi Şərqi Qərb sivilizasiyası üzərindəki həlliəci təsirinə son qoydu. Yalnız İkinci Dünya mührəribəsindən sonra Sovet İttifaqı və digər Şərqi dövlətləri (Çin, Yaponiya) Qərb dünyası çərçivəsində olmasa da, dünya siyaseti meydanda yenidən mühüm rol oynamaya başladılar. Beynəlxalq aləmdəki yeni qüvvələr nisbəti sivilizasiyalararası təmas problemini ortaya çıxardı. A.Toynbı tərəfindən tarixi inkişafın bu cür şəhər olunması SSRİNin dağılmasından sonra xüsusü aktuallıq kəsb etdi. Yeni polisentrizm (çoxmərkəzçilik) şəraitində sivilizasiyalar arasında təmas problemi önə çıxmaya başlamışdır.

Daxili aypara (qıtə ayparası və ya Rimlənd) – Avrasiyanın sahil zonasını bildirən termin. Rimləndə Almaniya, Türkiyə, Hindistan, Çin və açıq dənizə çıxışı olan digər ölkələr aiddir.

Davos Ümumdünya Forumu – iqtisadi qloballaşmanın tərəfdarı olan işgüzar dairələrin nümayəndələrinin hər il keçirilən ümumdünya toplantısı. Qlobalistləri çox vaxt "Davos adamları" adlandırırlar. Son illər Davos forumları qloballaşmanın əleyhinə etiraz aksiyaları ilə müşayiət olunur.

Dayanıqlı inkişaf konsepsiyası – Cəmiyyətin və iqtisadiyyatın humanistləşdirilməsi, bəşəriyyətin maraqlarını naminə Yerin təbii ehtiyatlarından səmərəli istifadə, mülki hüquqların gözlənilməsi, gəlirlərin və

kapitalın bərabər bölünməsi əsasında əhalinin sosial müdafiəsi principinə söykənən üçüncü sosial-iqtisadi inkişaf yolu

Dekolonizasiya – Avropanın dövlətlərinə-metropolitalara məxsus müstəmləkələr tərəfindən müstəqilliyin qazanılması prosesi. Dekolonizasiyanın ilk yüksəliş merhələsi ABŞ-in Böyük Britaniya, bir qədər sonra isə Latin Amerikası ölkələrinin İspaniya və Portuqaliya aqalığından azad olduğu dövrə təsadüf edir. İkinci Dünya müharibəsindən sonra dekolonizasiya, müstəmləkəçiliyikdən xilas prosesi daha da intensivləşdi. Həmin dövrdə Afrika və Asiyadakı müstəmləkələrin əksəriyyəti müstəqillik qazandı.

Demokratianın sultan modeli – Postsovət məkanındaki bir çox yeni dövlətlərin və Rusiyadakı muxtar qurumların dəyişilməsinin nəticəsi. Demokratik yolla hakimiyətə gələn prezident (müsəvir monadə) və ya sultan və xanlar (orta əsrlər monasında) xəzinənin kasib olmasına baxmayaraq, dövlət imtiyazlarını paylayır və ya yerli korporativ qruplara hakimiyətə loyal olmaları və seçkilərdə maddi yardım göstərmələri müqabilində qanunsuz yolla varlanmağa imkan yaradır.

Delimitasiya (lat. delimitatio – müəyyənələşdirmə) – Dövlətlər arasında sərhəd (dövlət sərhədləri) xəttinin ümumi istiqamətinin dənisiqlər yolu ilə müəyyənələşdirilməsi. Delimitasiya barədə qərarlar, adətən, dövlət sərhədinin müəyyənələşdirilməsinə və ya dəyişdirilməsinə dair sülh dənisiqlərinin, yaxud xüsusi razılışmaların tərkib hissəsi olur. Delimitasiya gedişində razılışan tərəflər sərhəd xəttinin keçmə təsvirini (bir qayda olaraq, xəritədə) tərtib edirlər və bu hal müqavilənin özündə, yaxud ona əlavədə ayrıca maddə kimi verile bilər. Bu xüsusda materiallar sərhədin sonrakı müəyyənələşdirilmə mərhələsi – nəzərdə tutulan yerde çökülməsi üçün əsas ola bilər (Demarkasiya).

Demarkasiya (lat. demarcatio – ayırma) – Dövlət sərhədinin nəzərdə tutulan yerde xüsusi nişan və əlamətlərlə çökülməsi. Demarkasiya delimitasiya sənədləri (müqavilə, beynəlxalq müqavilə, xərite, sərhədin təsviri) əsasında və paritet əsaslarla yaradılan birgə komissiyalar tərəfindən həyata keçirilir. Bu vaxt nəzərdə tutulan yerin topoqrafik çəkilişi, yaxud aerofoto çəkilişi aparılır və onun əsasında sərhəd zolağı-

nin iri müqayashi topoqrafik xəritəsi tərtib edilir, sərhəd nişanları qoyulur və onların koordinatları müəyyənələşdirilir.

Dəniz – ABŞ admiralı və tarixçisi Alfred Mehenin işlətdiyi, talassokratiyani bildirən geosiyasi termin

Dəniz qüdrəti nəzəriyyəsi – Təlim dəniz dövlətinin qito dövləti üzərində üstünlüğünü irolı sürmüş ABŞ admiralı və tarixçisi Alfred Mehenin əsərlərində şərh olunmuşdur. Dəniz qüdrəti ölkə və xalqların tərxi təleyinə əhəmiyyətli təsir göstərir. XIX əsrin sonlarında Böyük Britaniyanın dünyadakı üstünlüyü bu amillə izah olunur. Ölkənin coğrafi vəziyyəti, təbii ehtiyatları və iqlimi, sahil xəttinin uzunluğu, əhalisinin sayı, milli xarakteri və dövlət quruluşu dəniz qüdrətinin başlıca şərtləridir. Bu amillər birləşdikdə dəniz qüdrətinin formulu yaranır (herbi donanma+ticaret donanması+herbi dəniz bazaları). Admiral Roma imperiyasının timsalında göstərmişdir ki, dənizə sahib olmaq qoşəboni təmin edir. Kitabda ABŞ-in yerləşdiyi məkəna xüsusi diqqət yetirilir: burada inkişaf etmiş kommunikasiya şəbəkəsinin köməyi ilə daxili rayonlar arasında etibarlı əlaqə yaradılmış, "ən zeif sərhəd" olan Sakit okean isə ölkəni mümkün düşmənlərin en tehlükələrindən təcrid etmişdir. Mehen ABŞ-in qüdrəti dəniz dövlətinə əvvələşdirilməsinin zəruriyyəti haqqında fikri əsaslandırmışdır.

Dəniz-Qıtə – Ənənəvi geosiyasətin əsas obyektlərindən biri. Dünən yənə bir-birinə qarşı duran dəniz və qıtə dövlətlərinə bölünməsini eks etdirir. F.Ratsel "dəniz quldurları" tərəfindən əsası qoyulmuş dəniz sivilizasiyasına Qərb və ya Atlantik dünyasını aid edirdi. Çevik və səmərəli dəniz kommunikasiyalarına, hərbi və ticarət donanmalarına malik olan dəniz dövlətləri yeni torpaqlar ələ keçirmək üçün dünya okeanının sahil zonasından plasdarm kimi istifadə edirdilər. Dəniz dövlətləri, bir qayda olaraq, gəmilerin sərbəst hərəkəti üçün şərait yaradılmasını, boğazların, dənizlərin, limanların və dəniz sahilindəki orazilərin gəmiçilik üçün açıq olmasını, ticarət azadlığının təmin edilməsini tələb edirlər. "Dəniz məntiqi" "açıq cəmiyyətin" əsas prinsiplərindən birinə çevrilmişdir. Kontinental sivilizasiya isə daha çox mühafizəkarlığı ilə seçilir. Qıtə "qapalı cəmiyyətin" qapalı həyatı ilə yaşayır. "Dəniz stixiyası"

Qitənin orta torpağı (qəlb) olan Hartləndi nəzarət altına götürməyə səy göstərir.

Dərin Cənub – Sosial-iqtisadi münasibətlərin kriminallaşması və demodernizasiyası (yeniləşməsi) prosesləri ilə səciyyələnən geo-iqtisadi makroregion, dərin dünya əyaləti. Bu makroregiona əsasən tropik və subtropik zonalarda (Mərkəzi Afrika, Hind okeanı qövsü) yerləşən ölkələr aiddir. Bəzi postsovət ölkələri də Dərin Cənuba yaxınlaşmışdır (məsələn, Tacikistan). Bu ölkələrin əksəriyyətinin iqtisadiyyatı əsasən xammal ehtiyatlarının hasilatı üzərində qurulmuşdur. İqtisadi qloballaşmanın təsiri altında həmin dövlətlərdə korrupsiya uğramış hakimiyyətin və ona yaxın olan korporativ qruplaşmaların simasızlaşması prosesi sürətlənir.

Diaspor (yunanca: səpələnmə) – Xalqın bir hissəsinin mənsub olduğu ölkənin hüdudlarından kənardə yaşaması

Dini fundamentalizm – Ənənəvi dini dəyerlərə qayğıdır. Xristian sivilizasiyasında protestant (yevangelist) və pravoslav (staroobryad) fundamentalizmləri seçilir. İslam fundamentalizmi doğru dini yola qayğı kimi izah edilir. Avropa Reformasiya (islahatçılıq) hərəkatının Şərqi nümunəsi hesab edilir və siyasi ideologiya kimi anti-Qərb mahiyyəti kəsb edir.

Dövlət – İnsanların birgə fəaliyyəti nəticəsində daim bərpa olunan hakimiyyət strukturu. Aristotel xüsusi mülkiyyətin və orta sinfin üstünlük təşkil etdiyi qədim yunan liman şəhərini (polisi) nümunəvi dövlət hesab edirdi: "Çoxlu sayıda insanın mülkiyyətində olan əmlaka daha az qayğı göstərilir. İnsanlar şəxşən özlərinə məxsus olan şeylərə daha çox qayğı ilə yanaşırlar, ümumi mülkiyyətə isə az qayğı göstərirler...Orta təbəqədən ibarət olan dövlət en yaxşı dövlət quruluşuna malik olacaq... Lakin orta vəziyyətli vətəndaşların olmaması səbəbindən kasıblar üstünlük təşkil etdikdə, dövlət ugursuzluğa düşər olur və məhvə doğru gedir. Dövlət yalnız yaşamaq naminə deyil, ilk növbədə xoşbəxt yaşamaq naminə yaradılır."

Dövlət xadimi – Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasetçidən fərqi ondadır ki, siyasetçi əsas diqqətini növbəti seçkilərə, dövlət xadimi isə növbəti nəslə yönəldir."

Dövlət lideri – Demokratik yolla seçilmiş prezident (baş nazir). 1990-cı illərdə Qərb postsovet məkanında təfriqələri dərinləşdirmək məqsədilə "demokratianın sonuncu dayaqları" adlandırdığı yeni milli liderlərdən istifadə edirdi.

Dövlət paternalizmi – Hakimiyyət (rəhbər) məhdud azadlıq malik cəmiyyətlərdə "xalqların atası" qismində çıxış edir. Paternalizmin klassik nümunəsi kimi İosif Stalin göstərmək olar.

Dövlət reketi – Korupsiyaya uğramış demokratiya ölkələrində hakimiyyətin mövcudluq forması. Yerli hakimiyyət və ya maliyyə orqanları əsasən orta və xırda biznesi "himaye edən" quldurlara çevirilir. Cinnatkar dəstədən fərqli olaraq, dövlət reketi daha qoddar olur. Belə ki, adı reket nəyisə tələb etməzdən əvvəl qazanmaq imkanı verir. Dövlət reketi isə "qanuni oğrudan" fərqli olaraq, hər şeyi dərhal ələ keçirməyə can atır.

Dövlət terrorçuluğu – Bir dövlətin digərinə güc vasitəsilə "dərs vermək" hüququnu mənimseməsi

Dövlətin geo-iqtisadi vəziyyəti – Kapitalın, istehsalın, əmtəə və xidmətlərin hərəkətinin əsas kommunikativ istiqamətlərinə münasibət

Dövlətin hərbi qüdrəti – Dövlətin həm beynəlxalq aləmdə, həm də daxilində qarşıya qoyulan hərbi-siyasi məqsədlərə çatmaq üçün istifadə etdiyi maddi və mənəvi imkanların məcmusu. Hərbi qüdrət vəziyyətində görə real və potensial ola bilər. Potensial hərbi qüdrət dövlətin maksimal imkanlarıdır. Bu imkanlar cəmiyyətin bütün qüvvələrinin və hərbi strukturlarının tam səfərber olunduğu təqdirdə müharibənin həlliçi amilinə çevrilə bilər.

Dövlətin sistemli böhrəni – N.Moiseyevə görə, cəmiyyətdə siyasi, iqtisadi və sosial böhrənin məcmusu. Siyasi elitanın dövlət maraqlarını şəxsi və korporativ maraqlardan üstün tutmalı olan dövlət xadimləri səviyyəsinə qalxa bilməməsi. Millətin böyük hissəsinin lümpen psixologiyasına üstünlük verərək şəxsi ləyqət hissini itirməsi

Dövlət-sivilizasiya – Müasir dünyada qlobal çağrış və təhlükələrə qarşı dayanmağın daha səmərəli forması. İqtisadi və texnoloji inkişafın ən iri qütb'ləri analoji təsisatlarla - Birleşmiş Avropa, Birleşmiş Ştatlar və Çinlə təmsil olunmuşlar. Siyasi, sosiomədəni və konfessional sərhədlərin üst-üstə düşdüyü Çin dövlət-sivilizasiyanın klassik nümunəsi sayılır. Birleşmiş Avropa Qərbi Avropa sivilizasiyasının tarixi nüvəsi ilə assosiasiya olunur. Tarixin müəyyən inkişaf mərhələsində milli dövlətlərə parçalanmış Sovet İttifaqı da dövlət-sivilizasiya sayılırdı.

Dünya adası – Makinderin işlədiyi termin. Bu termin Avrasiya məterikini ifadə edir.

Dünya Bankı (DB) – Beynəlxalq Valyuta Fondu ilə birlikdə beynəlxalq valyuta-maliyyə münasibətlərinin əsasını qoymuş aparıcı Bretton-Vuds institutlarından biri. DB-nin əsas vəzifəsi iqtisadi inkişafı maliyyələşdirmək, başlıca məqsədi isə inkişaf etməkdə olan ölkələrdə səsiyal-iqtisadi təreqqiyə dəstək verməkdir.

Dünya borc böhrəni – XXI əsrin başlanğıcında inkişaf etməkdə olan ölkələrin xarici borclarının məbləği 2 trilyon dolları ötüb keçdi. BVF ən kasib ölkələrin borclarının 90%-nin silinməsi haqqında qərar qəbul etdi. Bu rəqəm inkişaf etməkdə olan dövlətlərin ümumi borcunun cəmi 2%-ni təşkil edir.

Möhtəkir bazarlarda kapitalın virtual axını tez-tez milli valyutaların kursunun kəskin şəkildə emməsinə və milli sərvətin dəyərdən düşməsinə səbəb olur. Milli iqtisadiyyatların zəruri müdafiə tədbirləri görülmədən xarici kapitalın üzünə tez açılması ötən əsrin 90-ci illərinin sonunda Asiyadakı maliyyə böhrəninin əsas səbəbi olmuşdu.

Dünya diasporları – Əhalisinin sayına görə Çin (200 milyon), rus (25 milyon), yəhudî (12 milyon), habelə Ukrayna və İrland diasporları daha çox seçilir. Ən iri diasporlar öz aktiv fəaliyyəti ilə fərqlənir. Yəhudî icmaları Avropada seləmçi və bank kapitalının yaranmasında müüm rol oynamışdır. Qloballaşma şəraitində yəhudî və Çin diasporları beynəlxalq iqtisadi münasibətlərin iri oyuncularına çevriləkdəirlər.

Dünya dövlətlərinin liderliyinin dövrələri – Qərb sosioloqu Valerstayn hegemonluğun 3 dövrəsini müəyyən etmişdir. Her dövr 3 fa-

zadan ibarətdir: dünya müharibəsi, böyük dövlətin hegemonluğu və onun süqutu. Hegemonluğun Niderland dövrəsi 1618-1672-ci illəri, Britaniya dövrəsi 1792-1896-ci illəri əhatə etmişdir. Amerika dövrəsi isə 1914-cü ildən başlamışdır.

Dünya nizamının müasir dini doktrinaları – Qlobal dünyagörüşünün yaradılması haqqında təlim (məsələn, bəhaililik). Çində özlərini Falunun (Buddha qanununun) ardıcılları kimi təqdim edən kütlevi, qorxulu mistik sekta yetişməkdədir.

Dünya hegemonluğu – Bir dövlətin herbi-siyasi və iqtisadi sahələr də daxil olmaqla, beynəlxalq münasibətlərdə geosiyasi hökmranlığı. P.Teylor yeni tarixdə hegemonluğun 3 geoİqtisadi dövrəsini fərqləndirir: Hollandiyanın (XVII əsrin ortaları), Britaniyanın (XIX əsrin ortaları) və ABŞ-in (XX əsrin ortaları) hegemonluğu dövrələri. Hegemonluğun əsasında böyük dövlətin iqtisadi üstünlüyü nail olması dayanır.

Dünya iqtisadi nizamı – Transmilli kapitalın və ona tabe olan təsisatların üstünlük təşkil etdiyi dünya düzəni. XX əsrde Qərbdə bütün dövlət və xalqların Dünya hökumətinin rəhbərliyi altında vahid bir qurumda birləşməsini nəzərdə tutan mondializm geosiyasi ideologiyası formalaşmışdır. Bu ideologiya dünya ağalığına can atan ABŞ-də dərəgeni yayılmışdır. Mondialist təşkilatlar arasında "Beynəlxalq Münasibətlər Şurası", "Bilderberq klubu" və "Üçterəfli komissiya" daha çox tanınır. Beynəlxalq iqtisadi münasibətlərdə transmilli korporasiyalarla yanaşı, Bretton-Vuds institutları və Ümumdünya Ticarət Təşkilatı da müüm rol oynayır.

Dünya qızılı – 1944-cü ildə Bretton-Vuds sistemi yaradıldıqdan sonra ümumi ekvivalent qismində çıxış edən qızıl Beynəlxalq Valyuta Fondu ilə birlikdə beynəlxalq valyuta-maliyyə bazarının nizamlanmasını təmin edirdi. 1971-ci ildə ABŞ valyutaların adı omtoye çevrilmiş qızılı bağlılığını lağv etdi. Klassik standartdan imtinanın əsas səbəblərindən biri mal dövriyyəsinin höcmənin deyər baxımından qızıl kütləsini əhəmiyyətli şəkildə üstləməsi idi. Hal-hazırda üçqütbülü valyuta sistemi formalaşmışdır. Ölkələrin əksəriyyəti maliyyə ehtiyatlarını dollar, avro

və ya ienada saxlayır. Bütün tarix ərzində təxminən 135 min ton qızıl çıxarılmışdır. Onlardan 56 min tonu dünya bank sistemində, 63 min tonu isə zərgərlik məməlatları şəklində saxlanılır. Hal-hazırda bu kütłə valyutaların qızılla təminatı üçün kifayətdir. Lakin ABŞ-in milli valyutası (dollar) qızılla cəmi 4% təmin olunmuşdur. Ekspert hesablamalarına görə isə, bütün dünya üzrə dövrüyədə qızılla cəmi 1% təmin olunmuş 8 trilyon ABŞ dolları vardır. Beynəlxalq valyuta-maliyyə sisteminin dayaniqlığının əsas təminatçısı Qərbin hərbi-siyasi, iqtisadi və elmi-texnoloji qüdrətidir. Buna görə də Qərbin maliyyə qüdrətinin romzalarından biri olan ABŞ-dakı Ümumdünya Ticaret Mərkəzi terrorçular tərəfindən dağdırıldıqdan sonra bir çox ölkələr milli valyutaları dollara bağlı olduğuna görə, narahatlıq keçirməyə başladılar və qızıl standart qayıtmagın tərəfdarları çoxaldı.

Dünya mühəribələri – Tarixdə Birinci (1914-1918) və ikinci (1939-1945) Dünya mühəribələri olmuşdur. Bir sira alımlar 1618-1648-ci illerin Otuzlillik mühəribəsini, 1756-1763-cü illerin Yeddiillik mühəribəsini və I Napoleonun apardığı mühəribələri də miqyasına görə dünya mühəribələri hesab edirlər. Dünya sosialist sisteminin dağılması ilə başa çatmış 1946-1991-ci illerin soyuq mühəribəsini Üçüncü Dünya mühəribəsi sayanlar da vardır. Fələstin, Əfqanistan, Küveyt, Balkanlar, Şimal-Şərqi Afrika və Qafqazdakı çoxsaylı münaqışları bəzi politoloqlar Dördüncü Dünya mühəribəsinin başlangıcı kimi dəyərləndirirlər. Bəziləri soyuq mühəribəni nəzərə almadan, sonuncu münaqışları Üçüncü Dünya mühəribəsi adlandırırlar.

Dünya nizamı – Dünyanın (beynəlxalq münasibətlərin) formalasılmış qüvvələr tarazlığını əks etdirən geosiyasi strukturudur. Struktur 3 klassik modelə – ikiqütbü, çoxqütbü və təkqütbü modellərə əsaslanır. İkinci Dünya mühəribəsindən sonrakı dünya nizamını fövqəldövlətlərin iki-qütbülüyü müəyyən edirdi. Bəzi radikal konsepsiyalar yeni əsrin ABŞ ictimai modelinin və transmilli korporasiyaların tətənəsi dövrü olacağını iddia edirlər. XXI yüzilliyi Çin əsri adlandıranlar da vardır.

Dünya okeanının rayonlaşdırılması – İki geosiyasi problemdir. Okean sərhədlerinin müəyyənşədirilməsi, qlobal geoİqtisadi və geoe-

koloji problemlərin həlli üçün konvensional (şərti) üsüldən təbii-coğrafi üsula keçid zəruri şərtlərdir. Mövcud konvensional sərhədlər əsas suala (Dünya okeanında neçə okean var?) cavab verə bilmir.

Dünya proletar inqilabı – Karl Marks və Fridrix Engelsin təliminə uyğun olaraq, bolşeviklər 1917-ci ilin Oktyabr çevrilişinə ümumdünya inqilabının başlanğıcı kimi baxırdılar. Lenin, onun ölümündən sonra isə Trotski və Zinov'yev inqilabın ixrac edilməsinə səy göstərildilər. 1924-cü il Konstitusiyasında Sovet Sosialist Respublikaları İttifaqının yaradılmasından bəhs olunurdu.

Dünya regionalizmi – Qloballaşmanın mərhələlərindən biri və ya onun əksi olan meyl. Hərbi-siyasi, iqtisadi və mədəni formaları vardır.

Dünya sistemləri nəzəriyyəsi – ABŞ alimi İ.Vallerstayn "dünya-sistem" yanaması əsasında sosial tarixi özünomexsus şəkildə şərh etmişdir. O, tarixi sistemlərin 3 tipini fərqləndirmişdir. İbtidai icma cəmiyyəti üçün səciyyəvi olan mini-sistem qəbilə və ya tayfanın analogudur. Sonra isə iki tipli "dünya-sistem" dövrü başlanır. Dünya imperiyaları üçün inkişaf etmiş hərbi-bürokratik sinfin dominanlığı, istehsalın yenidən böülüsdürmə üsulu və kənd təsərrüfatının üstünlüyü səciyyəvidir. Nəhayət, "dünya-iqtisadiyyat" kapitalist istehsal üsulu ilə başqlarından fərqlənir. İ.Vallerstayn dünya kapitalist hegemonluğunun 3 dövrəsini müəyyən etmişdir. Bu dövrələrin hər biri 3 fazadan – dünya mühəribəsi, böyük dövlətlərdən birinin hegemonluğu və həmin hegemonluğun tonəzzülü fazalarından ibarətdir.

Dünya siyasetinin dövrələri – Dünya siyasetinin uzun dövrələri, yaxud ABŞ politoloqları C.Modelskinin və V.Tompsonun "liderlik dövrələri". Belə dövrələrin əvvəzlənməsi dünyanın geosiyasi strukturunu dəyişir, yeni böyük dövlətlərin və təsir dairələrinin yaranmasına səbəb olur. Dünya siyasetinin hər uzun dövri təxminən 100 il çəkir.

Dünya şəhərləri – Global iqtisadiyyatın daşıyıcıları kimi çıxış edən və dövlət daxilindəki əyalətlərdən get-geda daha çox fərqlənən beynəlxalq mərkəzler-interpolislər (Nyu-York, Honkonq, Singapur, İstanbul, Moskva və başqları). Ən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə nəticəsində kapital və nou-xular əsasən belə

şəhərlərde cəmlüşür.

Dünya-iqtisadiyyat – F.Brodelə görə, müəyyən iqtisadi birliklə səciyyələnən hər hansı bütöv ərazi qurumu (məsələn, Aralıq dənizi hövzəsi)

Səmərəli ərazi – Dövlətin insanların həyatı üçün elverişli şərait olan ərazisi. Orta illik temperaturun -2 dərəcədən aşağı olduğu və dəniz səviyyəsindən 2000 m yüksəklilikdə yerləşən iqlim zonaları yaşayış üçün yararsız hesab edilir. Səmərəli ərazi göstəricilərinə görə, Braziliya, ABŞ, Avstraliya və Çin liderdir. Ərazisinin yalnız üçdə biri (5,5 mln. kv. km) səmərəli ərazi meyarlarına uyğun gələn Rusiya 5-ci yerdədir. Avropada ən böyük sahəyə malik olan Ukraynanın ərazisinin çox hissəsi səmərəli ərazi tələblərinə uyğundur.

"Dəmir-pordə" – Sosialist düshərgosinin təcrid edilməsi siyaseti. İdeya 1946-cı il martın 5-də ABŞ-in Fulton şəhərində kommunist ekspansiyası tehlükəsi barədə xəbərdarlıqla çıxış edən U.Çörçillə məxsusdur.

"Domino nəzəriyyəsi" – Sovet İttifaqının mövcud olduğu illərdə geniş yayılmışdı. Bu nəzəriyyəyə görə, kapitalist sistemindən bir ölkənin çıxması hökmen ABŞ-in milli maraqlarına zərər verəcəkdir.

"Dünya-sistem" geosiyasi məktəbi – Başlanğıcını İ.Vallerstain və F.Brodelin əsərlərindən götürmüşdür. Ənənəvi güc geosiyasının məhdudluğuna reaksiya kimi inkişaf etməye başlamış və əsas diqqəti geoiqtisadi yanaşmaya yönəltmişdir. "Dünya-sistem" yanaşmasının tərəfdarları vahid "dünya-iqtisadiyyat"ı dövlətlərin siyasi davranışını müəyyən edən beynəlxalq münasibətlərin xüsusi subyekti kimi nəzərdən keçirirlər.

Ekspansiya – Güc mərkəzlərindən əyalətə doğru hərbi-siyasi, iqtisadi, mədəni, dini irəliləmə. Avropa dövlətlərinin okeanın o tayindakı imperialist təcavüzkarlığı. Müasir ekspansiyanın növlərindən biri "humanitar ekspansiya" (NATO-nun Kosovodakı əməliyyatı) adlandırılır.

Ekstremizm – Siyasetdə və ideologiyada ifrat baxışların və hərəkətlərin tərəfdarı olmaq

Elita – Cəmiyyətin imtiyazlı təbəqəsinin sosial qrupudur. Bu qrup

bu və ya digər ehtiyatları əlində cəmləşdirir, idarəetmə funksiyalarını, mədəniyyətin və elmin inkişafını həyata keçirir.

Etnik integrasiya nəzəriyyəsi – Etnik integrasiya cəhdləri panslavizm, pantürkizm, panərbəizm, panislamizm nəzəriyyələrində özünü göstərməsidir. Lev Qumilyovun fikrincə, coğrafi şəraitin rəngarəngliyi şəraitində Avrasiya xalqları üçün birləşmək həmisi ayrılmadan faydalı olmuşdur. Dezinteqrasiya gücün ve müqavimətin zəifləməsinə səbəb olur. Ənənəvi Qərb-Şərq bölgüsü, kökündə katolik kilsəsi tərəfindən ideoloji cəhətdən birləşdirilmiş roman-alman dünyasının dayandığı avrotrizmin nöticəsidir.

Etnik globalizm – Vahid məkanın formallaşmasına iri diasporların və etnik sahibkarların təsiri. Bu mənada yəhudi və Çin diasporları xüsusilə forqlənir. Yəhudi diasporu əsasen "açıq cəmiyyət" liberal dəyərlərinin daşıyıcısı qismində çıxış edir. "Müqəddəs torpağı" Amerika ilə assosiasiya edən yəhudilərdən forqlı olaraq, Çin diasporu böyük Çin nizamı ənənələrinin daşıyıcısıdır.

Etnik lobbi – Yaşadıqları ölkənin inkişafına və onun beynəlxalq siyasetinə təsir göstərən ictimai qruplaşma. İrland, yəhudi, zənci və Latin Amerikalı lobbilərin olduğu ABŞ cəmiyyəti üçün xarakterikdir. ABŞ-da yunan, erməni, İran və Çin lobbiləri də müəyyən təsir gücünə malikdirlər. Lakin bu ölkədə ən iri lobbiçi yəhudi icmasıdır. Onlar dünya səviyyəli media nəhenglərinə (NBC və CBS telekanalları, "New York Times" və "Washington Post" qəzetləri) malikdirlər. Yəhudi icması hakimiyyətin və Demokratlar Partiyasının yuxarı dairələrində geniş təmsil olunur.

Etnogenezin passionar nəzəriyyəsi – Lev Qumilyovun etnogenet haqqında təlimi. Bu təlimə görə, etnik sistemin izafə enerjisində omelə gələn gərginlik feal quruculuq fealiyyətinə getirib çıxarır. Təbii-coğrafi amillər nəzərə alınır. Passionarlıq 1200-1500 il ərzində sənən partlayış kimi meydana gelir və etnosun həyatında dərin izlər buraxır. Memarlıq, ədəbiyyat və ideyalarda qalan bu izlər kristallaşmış passionarlıq deyilir.

Etnosentrizm – Dünyanın inkişafında bu və ya digər sivilizasiyanın

(məsələn, Çin sentrizmi və avrosentrizm) əsas yer tutduğunu əsaslaşdırın konsepsiya. Etnosentrizm və millətçilik sivilizasiyanı, superetnik əlaqələri zəiflədir və qeyri-qərb ölkələrinin qərbləşməsinə şərait yaratır.

Eynilik nəzəriyyəsi – Klassik informasiya nəzəriyyələrindən fərqli olaraq dəyər amillərini qabardan konsepsiya. Eynilik səviyyəsi sosial enerjinin səviyyəsi ilə şərtlənir.

Exoterik (gizli) globalizm – Elitaların beynəlmiləlləşməsi, əsasən "qızıl milyard" ölkələrindən olan "seçilmişlərin" dünya klubunun formalaşması. Bu yolla Qərb, öz ölkələrini satmaq hesabına özəlləşdirikləri mülkiyyətin qorunub saxlanmasına təminat almış postkomunist elitaları öz tərəfinə cəlb edə bildi. Funksiyalarını yerinə yetirdikdən sonra demokratik vətəndaş cəmiyyəti ideyalarına tehlükə törədən həmin elitalar Qərbe lazımlı olmadı.

Əfqan müharibəsi (1979-1989) – Sovet İttifaqının cənub istiqamətində növbəti uğursuz həmələsi. 1978-ci ildə sosialist təmayülli Əfqanistan Xalq Demokratik Partiyası tərəfindən həyata keçirilmiş dövlət çevrilişindən sonra ölkədə vətəndaş müharibəsi başlandı. Həkimiyətə gəlmış rejimi müdafiə etmək üçün 1979-cu ildə ölkəyə sovet qoşunları yeridildi. 1989-cu ildə sovet qoşunları çıxarıldıqdan sonra "demokratik" həkimiyyyət çökdü, 1992-ci ildə isə mücahidlər Əfqanistan İslam dövlətinin yaradıldığını elan etdilər. Müxtəlif yerli qruplaşmalar arasında daxili ədavət daha da şiddetləndi.

Ərazi qüdrəti konsepsiyası – V. Semyonov Tyan-Şanskinin "Rusiyaya münasib olan qüdrəti ərazi sahibliyi haqqında" (1915) əsərində şəhər edilən təlim. ABŞ və Rusiya üçün xarakterik olan "dənizdən dənizə" kontinental geosiyasi sisteminin daha səməreli olduğunu bildirmişdir.

Faşizm (italyanca: fascismo – əlaqə, birləşmə) – Totalitar tipli sosial-siyasi hərəkat, ideologiya və dövlət rejimi. Kütləvi siyasi partiyaya və rəhbərin nüfuzuna əsaslanan sərt rejim demokratik dəyərlərə və təsisatlara qarşı qoyulur. Başqa milletlərə və sosial qruplara qarşı kütləvi terror faşizm üçün xarakterikdir.

Formasiya nəzəriyyəsi – İctimai inkişafın fazalarının aşağıdan ali pilləye qədər deyişməsinin qanuna uyğunluğu haqqında təlim

Fövqəldövlətlər – Gücünə görə başqalarından üstün olan dünya dövlətləri. Qədim dünyada Roma və Çin imperiyaları belə dövlətlər idi. Onların qüdrəti və təsiri əsasən subregional səviyyə ilə məhdudlaşdırıldı. Fövqəldövlət funksiyaları dünya nizamının bipolyar (ikiqütbüllü) sistemi üçün səciyyəvidir. XX əsrin fövqəldövlətləri olan ABŞ və SSRİ bir-birinə eks olan iki qruplaşmanın həm herbi, həm də ideoloji və iqtisadi liderləri idilər. SSRİ dağıldıqdan sonra ABŞ sadəcə böyük dövlətə çevrilmişdir.

Fundamentalizm (latınca: fundament -bünövrə) – Varlığın "həqiqi" əsasları haqqında təlim. İdeyaların, prinsiplerin, müəyyən təlimlərin, doktrinaların ilkin deyərlərinin və möğzinin təhrif olunmasına, deyişdirilməsinə qarşı çıxan, onların təmizliyinin qorunmasına çalışdığını iddia edən ictimai, ideoloji və dini hərəkatlar. Dini, siyasi və bazar fundamentalizm vardır. Dini fundamentalizm qərb xristianlığında yaranmışdır (Reformizm), indi isə islam üçün səciyyəvidir. Siyasi və bazar fundamentalizmi Şərqi Avropana xasdır.

Geoiqtisadi strategiya – Geoiqtisadi texnologiyaların köməyi ilə dünya bazarında iqtisadi məqsədlərə nail olmaq və mümkün münəaqişlərin qarşısını almaq məhareti; dünya məcmu məhsulunun yaradılması və bölgüsündə beynəlxalq iqtisadi münasibət subyektlərinin iştirakını təmin etmək məqsədile enerji ehtiyatları və digər maddi ehtiyatlar üzərində nəzarət metodları

Geoiqtisadi təfəkkür – Çoxölçülü kommunikasiya məkanında geoiqtisadi texnologiyaları işləyib hazırlamaq qabiliyyəti

Geoiqtisadiyyat – Dövlətin və ya blokun iqtisadi qüdrətinə əsaslanaraq həyata keçirdiyi geosiyaset. Xarici siyaset sahəsindəki məqsədlər, dünya miqyasında və ya regional üstünlüyə əsasən iqtisadi yolla nail olunması. Geoiqtisadiyyat beynəlxalq iqtisadi münasibətlərin deyişməsi, dünya iqtisadi integrasiyası və qloballaşma amillərinin təsiri altında təsərrüfatlıq üçün rəqabətə davamlı şəraitin yaradılması kimi məsələləri tədqiq edir.

Geomarlar – Geostratlar arasındaki distansiyani dəf etməyə imkan verən, enerji ilə zengin sərhəd kommunikasiya sahələri; məsələn, real coğrafi məkanda sivilizasiyaların Avrasiya marginal zonası (AVROMAR) və ya "quru-deniz" temas zonası (MOREMAR)

Geosiyasət – Çoxölçülü kommunikasiya məkanında müxtəlif dövlətlərə və dövlətlərarası qurumlara məxsus nüfuz dairələrinin bölünməsinin və yenidən bölünməsinin qanuna uyğunluqlarını öyrənən elm. sinin və digər kütłəvi qırğın silahlara malik olması və onların miqdarı ilə ölçülür. İkincisi, dövlətin iqtisadi gücü – ümumi milli məhsulun istehsalı, insan inkişafının indeksleri, əhalinin sayı, onun alıcılıq və istehlak qabiliyyəti və s. ilə ölçülür. Eyni zamanda, dövlətin gücü sırasına onun böyük ərazisi, hərbi təhlükəsizlik məsələlərinin həlli, yanacaq-energetika təhlükəsizliyi, strateji tranzit imkanlarına və dünyaya çıxış dəhlizlərinə malik olması daxildir və dövlətin siyasi iradəsi ilə ölçülür. Dövlətin gücünün təsnifatında onun dəniz qüdrəti də mühüm əhəmiyyət kəsb edir. Dəniz qüdrətinə ölkənin təbii-coğrafi xarakteristikası, hərbi-dəniz və ticarət gəmilerinin sayı və gücü, sahil infrastrukturlarının vəziyyəti və s. daxildir. Bundan başqa, hərbi texnologiyaların müasir vəziyyəti tələb edir ki, dövlətin dəniz gücü onun quru və strateji hərbi-hava gücü ilə əlaqədə inkişaf etsin. Bugünkü raket, sualtı qayıq texnologiyaları və onların dünyadan istənilən hərbi, siyasi, iqtisadi nöqtəsinə çatmaq imkanları geosiyasi düşüncələri və istiqamətləri kökündən deyisişir. Dövlətin digər bir geosiyasi güc ölçüsü onun innovasiya yolu ilə inkişafə və informasiya ehtiyatlarına sahib olmasıdır.

Geosiyasətdə iqtisadi determinizm – Beynəlxalq əlaqələrin dövlətin iqtisadi gücü baxımından əsaslandırılması

Geosiyasi "adalar" – Nisbətən qısa zaman əsasında müxtəlif geosiyasi məkanlara (platformalara) daxil olan ərazilər. Geostratın növlərindən biri; dağlımış siyasi məkanın kommunikativ enerjisini qoruyub saxlamış ərazi. Geosiyasi məkan dəyişən zaman bu ərazilər, adətən, etnomillilər və etnokonfessional münəaqişlərlə müşayiət olunan transformasiyalara (çevrilmələrə) məruz qalırlar.

Geosiyasi doktrina – Konkret beynəlxalq şəraitdə dövlətin xarici siyaset kodeksi. Doktrina dövlətin geosiyasi kodu və geosiyasi məkanın mümkün dəyişməsi əsasında formallaşır.

Geosiyasi dualizm – Talassokratiya və tellurokratiya (Dəniz və Qite) arasında tarixi prosesin "mühərrikinin" işləməsini təmin edən qarşıdurma

Geosiyasi ekspansiya – Dövlətin və ya blokun (hərbi-siyasi, iqtisadi, mədəni) öz nüfuz dairəsini genişləndirməsi

Geosiyasi fikir – Geosiyasətdə realizm və pragmatizm ənənələri. Realizm klassik əsərlərdə əksini tapmış, dövlət idarəciliyində və beynəlxalq münəaqişlərin həllində güclü mövqeyindən (herbi, iqtisadi) çıxış etməye üstünlük verən ideyalara əsaslanır. İdealistlər isə beynəlxalq münasibətlərdə hüququn üstünlüyü prinsipindən çıxış edirlər. Müasir geosiyasətdə realizm və pragmatizm ənənələri idealizmi üstəleyir.

Geosiyasi idealizm – Dünya nizamını müharibələr və böyük dövlətlərin üstünlüyü olmadan, beynəlxalq hüququn prinsipləri əsasında bər-qərar etmək cəhdidir. Dünya nizamının liberal programını görkəmli dövlət xadimi, ABŞ prezidenti Vudro Vilson (1856-1924) irəli sürmüştə. Bu ideyalar əsasında Birinci Dünya müharibəsindən sonra Məilletlər Cəmiyyəti yaradıldı. Lakin Versal sisteminin və yeni beynəlxalq təşkilatın ömrü qısa oldu. İkinci Dünya müharibəsi dövlət başçıları arasındaki səmimi münasibətlərin və xalqlar dostluğunun zorakılıq siyasetini əvəz-ləməsinə olan sadəlövh inamı alt-üst etdi.

Geosiyasi kod – Milli mənafələrin tarazlığı əsasında dövlətin xarici alemlə siyasi münasibətlərinin tarixən formalşmış çoxvektorlu sistemi. Bu sistem beynəlxalq, regional və yerli soviyyələrə dövlətin müəyyən statusunu təmin edir (fövqəldövlət, regional dövlət və s.).

Geosiyasi kod dövlət mənafelərini, xarici təhlükələrin müəyyənlendirilməsini, onların aradan qaldırılması və ya zərərsizləşdirməsi texnologiyalarını ehtiva edir. Milli təhlükəsizlik doktrinaları geosiyasi kod əsasında işləniləb hazırlanır.

Geosiyasi qüdrət – Dövlətin və ya hərbi-siyasi blokun herbi, demografik, maddi, ərazi və mənəvi ehtiyatlarının məcmusu

Geosiyasi məfhumlar – Ənənəvi olaraq daha geniş mənada şəhər olunan coğrafi terminlər: coğrafi məfhumlar – şimal, cənub, şərq, qərb, dəniz və qite; geosiyasi məfhumlar – Şimal, Cənub, Şərq, Qərb, Dəniz və Qite

Geosiyasi ox – İki və daha artıq dövlətin geostrateji məqsədlərə nail olmaq üçün yaratdığı ittifaq. İkinci Dünya müharibəsi ərefəsində Berlin-Roma-Tokio oxu belə ittifaqlardan idi.

Geosiyasi praqmatizm – Dövlətin öz praqmatik maraqlarından çıxış edərək xarici siyasetdə yürütdüyü realist xətt. Realistlər beynəlxalq münasibətlərin vəziyyətinə görə məsuliyyəti böyük dövlətlərin üzərinə qoyurlar. Böyük Britaniyanın baş naziri olmuş Q.Palmerstonun (1784-1865) dövlətin daimi dostlarının və daimi düşmənlərinin olmadığı, onun yalnız daimi maraqlarının olduğu barədəki deyimi geosiyasi praqmatizmin mahiyyətini dəqiq əks etdirir. Geosiyasi praqmatizm böyük dövlətlərin temsil olunduğu BMT Təhlükəsizlik Şurasının quruluşunda da əksini tapmışdır.

Geosiyasi təsir agentləri – Geosiyasi layihələrin lobbiçiliyi ilə məşğul olan fiziki şəxslər və korporativ qruplar. Onların bir geosiyasi sistemi digəri ilə əvəzləməyə yönəlmüş fəaliyyəti təxribatçılığın və ya casusluğun növlərindən biridir. Geosiyasi agentura, bir qayda olaraq, səriştəsinə və təsir dairəsinin miqyasına görə xüsusi xidmət orqanlarının strateji kəşfiyyatından daha üstün olur.

Geosiyasi vektorlar – Dövlətin və ya blokun güc (hərbi-siyasi, iqtisadi, mədəni) tətbiq etməklə ətraf aləmə təsir göstərməsinin vektorları; global, regional və yerli səviyyələrdə xarici siyasetin geostrateji istiqamətləri. Əsas geosiyasi vektorlar strateji tərəfdəşlıqda təzahüründə tapır.

Geosiyasi vəziyyət – Dövlətlərin və dövlətlərərası qurumların dünya güc mərkəzlərinə (nüfuz dairelərinə) münasibətdəki vəziyyəti. Bu vəziyyət Yerin çoxöülü kommunikasiya məkanında maddi və qeyri-maddi (hərbi-siyasi, iqtisadi, texnoloji və passionar) ehtiyatlarının məcmusu ilə müəyyən olunur.

Geosofiya – Geosiyasətə mədəniyyət nöqtəyi-nezərində yanaşma-yənəlmiş ilk cəhdlərdən biri. Geosofianın sinonimi mədəni-tarixi geosiyasətdir.

Geostrateji region – Eyni hərbi-strateji sistemə mənsub olan dövlətlərin yerləşdiyi region

Geostratlar – Çoxöülü məkanın müxtəlif miqyaslı proseslərinin zaman-məkan stratifikasiyasının nəticəsi. Geostrat hər hansı geosiyasi, geo-iqtisadi və digər məkanlardakı hadiselerle zəngin olan ərazinin enerji sahəsi və vaxtı ilə səciyyələnir. Maddiləşmiş (iqtisadiyyatda və siyasetdə) və ya kristallaşmış (mədəniyyətdə) passionarlıq geostratda əks olunur.

Genosid (soyqırımı) – İraqi, milli və dini əlamətlərə görə əhalinin ayrı-ayrı qruplarının kütləvi şəkildə məhv edilməsi və ya təqib olunması

Geofəlsəfə – Çoxöülü kommunikasiya məkanına daxil olan aləmlərin müxtəlifliyinə dair təsəvvürlərə əsaslanan dünya nizamının dəyişməsi və sivilizasiyalarası münasibətlər haqqında elm. Geofəlsəfə sivilizasiya geosiyasətinin metodoloji əsasını təşkil edir. O, dövlətin immanət dünyada hər hansı ölkənin axtarısını aparan fəlsəfi idarəkdir. Geofəlsəfə sərhədəsiz kommunikasiyaların immanın məkanına keçməklə, ənənəvi coğrafiyaya xas olan məhdudluqları aradan qaldırır. O, fəlsəfə və kulturologiyanın, etnologiya, iqtisadiyyat və coğrafiyanın qovuşğunda formallaşır. Bu isə siyasi-coğrafi fəlsəfə və ya hadisələrlə zəngin olan coğrafi məkanın fəlsəfəsi haqqında danışmağa imkan verir.

Geo-iqtisadi kod – Milli maraqların tarazlığı əsasında dövlətin xarici aləmə iqtisadi münasibətlərinin çoxvektorlu sistemi

Geo-iqtisadi qütbü – XX əsrin sonlarında iqtisadi və texnoloji inkişafın 3 qütbü – Şimali Amerika, Qərbi Avropa və Asiya-Sakit okean

qütbəri formalasdı. Mütləq iqtisadi qüdrətə malik olan ABŞ makroiqtisadi göstəricilərinə görə dünyada ikinci yeri tutan Yaponiyani əhəmiyyətli dərəcədə qabaqlayır. Qərbi Avropada liderlik birləşmiş Almaniya-ya məxsusdur. Asiya-Sakit okean regionundan Çin daha sürətlə inkişaf edir. Ekspertlərin proqnozlarına görə, bu ölkə gelecekdə ikinci dünya dövlətinə çevriləcəkdir. Beynəlxalq statistikanın məlumatlarına görə, qlobal iqtisadiyyat üçüncü minilliye dünya üzrə ümumi daxili məhsulun yarısından çoxunu istehsal edən iri güc mərkəzləri ilə daxil olmuşdur. Dünya ÜDM-də liderlərin payı aşağıdakı şəkildə bölmüşdür: ABŞ-21%, Qərbi Avropa-20%, Çin-12%, Yaponiya-7,5%. Dünya ÜDM-də Çinin xüsusi çəkisi 1980-2000-ci illərdə 4 dəfə artmışdır.

Geoiqtisadi qütbler heç de həmişə geosiyasi qütbərlərə üst-üstə düşmür. Hərbi-siyasi cəhətdən Qərbi Avropanın qütbü deyildir. Belə ki, NATO-nun gücünə 90%-i tək ABŞ-in payına düşür. Eyni zamanda Rusiya dünyasının ikinci nüvə dövləti mövqeyini qoruyub saxlamaqdadır.

Geoiqtisadi müharibələr – Dünya iqtisadiyyatında əlverişli regional mövqelərə (xammal və satış bazarlarına, nəqliyyat dəhlizlərinə) yinələnmək uğrunda herbi güc tətbiq etmədən aparılan mübarizə. Düşmənin iqtisadi blokadası geoiqtisadi müharibələrin geniş yayılmış üslublarından biridir.

Gizli cəmiyyətlər – Siyasi, işgūzar (iqtisadi), dini-mistik, intellektual və digər teşkilatlar. Məsələn, mason lojalıları, tələbə qardaşlıqları və s.. Əsasında İntellekt (Ağıl) və Kapitalın vəhdətinin dayandığı qərb-xristian sivilizasiyasında oliqarxların və intellektualların dünya klubları (mason loja və ordenləri) geniş yayılmışdır. Onların fəaliyyətinin əsasında dünya sui-qəsdçilik və ya əlbirlilik nəzəriyyəsi dayanır. Bu nəzəriyyəye görə, dünyani İntellekt və Kapital idare edir. Siyasetçilər muzdlu işçilərdir və onlara siyasi hakimiyyətin başına keçmək üçün reklam gərəkdir. İntellekt və Kapital nümayəndələrinin isə belə reklama ehtiyacı yoxdur.

Gömrük ittifaqı – İştirakçı dövlətlərin vahid gömrük qayda və təriflərini nəzərdə tutan razılığası

Güçə əsaslanan siyaset – Bir dövlətin (və ya dövlətlər blokunun) hərbi, hərbi-texniki, iqtisadi və ya demoqrafik üstünlüyünü digər döv-

lətə (və ya dövlətlərə) nümayiş etdirməklə həyata keçirdiyi siyaset

"Hakimiyyət və biznes – yekdildir" – Demokratianın cinayətkar-korrupsiyaçı modeli. Mülkiyyəti özülləşdirmiş dövlət hakimiyyəti iri biznesə nəzarət edir, elektorata (seçicilərə) isə sərvətdən müəyyən qədər pay götürmək imkanı verilir. Kommunistlərin "Partiya və xalq-yekdildir" şəhərindən fərqli olan bu formul postsovet dəyişikliklərinin əsasını təşkil edir, Qərble Şərqi Avropanın arasında yeni "demir pərdə" rolunu oynayır. Hakimiyyətin əsas sahibkara çevriləməsi dövlətin sivil dünyaya integrasiya imkanlarını heçəndirir.

Hakimiyyətin vesternlaşması (qərbleşməsi) – 1990-cı illərdə Şərqi Avropanın ölkələrində hakimiyyətin qərbleşməsi prosesi başa çatdı. Milli özünəməxsusluğunu və peşəkarlığını itirmiş hakim elita öz xalqından daha çox "çiceklənən Qərb"le eyniləşməyə cəhd göstərir.

Hantinton Samuel (1927) – ABŞ politoloqu, Harvard Universitetinin professoru, Strateji Tədqiqatlar İnstitutunun direktoru. 1993-cü ildə səs-küyə səbəb olmuş "Sivilizasiyaların toqquşması" məqəlesini, 1996-cı ildə "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" kitabını dərc etdirmiştir. Alimin fikrincə, əgər XX əsr ideologiyaların mübarizəsi dövrü olmuşdursa, XXI əsr sivilizasiyaların və dinlərin toqquşması əsri olacaqdır. O, Qərbi özünün universallığı xülyalarından xilas olmağa çağırır. Hantinton bildirir ki, dünyaya əsas təhlükə islam və Çin sivilizasiyalarından gəlir. Ona görə də Qərb Rusyanın slavyan-pravoslav ələmindəki hegemonluğun yardım etməlidir. O belə bir proqnoz verir ki, əgər Üçüncü Dünya müharibəsi baş verəsə, bu, məhz sivilizasiyalar arasında müharibə olacaqdır.

Hartlənd (ingiliscə yazılışı: Heartland) – İngilis alimi H.Makinder tərəfindən irəli sürülmüş "Yerin mərkəzi" geosiyasi anlayışı. Bu anlayışa görə, kim "Yerin mərkəzi"nə sahib olarsa, dünya ağılığına nail olabilir.

Hartlənd nəzəriyyəsi – İngilis alimi H.Makinderin təlimi. Onun əsas ideyası dünya tarixini kontinental və okean dövlətləri arasındaki qarşışdırma kimi qiymətləndirməkdən ibarət olmuşdur. Makinder dövlətin dünyadakı əlverişli vəziyyətini təkcə yerləşdiyi əlverişli coğrafi

məkanla deyil, həm də geosiyasi, hərbi-strateji xarakteristikasına görə planetdə orta - mərkəzi mövqə tutması ilə izah edirdi. Öz geosiyası biliklərinə söykənərək o, dünyanın hərbi-strateji və geosiyasi anlamda ən əlverişli mərkəzinin Avrasiya qitesi, onun mərkəzinin isə "dünyanın ürəyi" hesab oluna biliçək "Hartlənd" olduğunu iddia edirdi. Makinder Dünya adasının sərhədlərində yerləşən "Hartlənd"ə Asiya, Afrika və Avropanı daxil edərək, planetar məkanı konsentrik dairələr sistemi ilə strukturlaşdırır. Sistemin mərkəzində "tarixin coğrafi oxu"nu və ya "mərkəzi areal"ı yerləşdirirdi.

"Hartlənd-Rimlənd" nəzəriyyəsi – ABŞ geosiyaset nəzəriyyəcisi N.Spaykmenin təlimi. Avrasiya qıtəsinin qərbindən şərqiñə uzanan "häşiyədən apara" zolağını Spaykmen Avrasiya "Rimlənd"i (rimlənd-ingilis sözü olub rim - haşıqə, konar, lend - yer deməkdir) adlandırmışdır. Yer kürəsinin Böyük Britaniyadən başlayıb, Yaponiyada - Oxot dənizində biten böyük quru hissəsini əhatə edən və Şimal qütbü ilə Cənub qütbü arasında uzanan ərazini o, dünyanın böyük dəniz yollarına nəzarət etməyə imkan verən geostrateji məkan kimi qiymətləndirirdi. Spaykmenin fikrincə, dünya hegemonluğunda açar rolunu, Makinderin iddia etdiyi kimi, "Hartlənd" deyil, məhz "Rimlənd" oynayır. Makinderin Hartlənd nəzəriyyəsini və formulunu o, özünün Rimlənd formulu ilə əvəz edərək: "Kim Rimlənddə hökmranlıq edirsə, o, Avrasiyada hökmranlıq edir; kim Avrasiyada hökmranlıq edirsə, o, dünyanın taleyini əlində saxlayır"-yazmışdır.

Haushofer Karl (1869-1946) – Böyük alman geosiyasətcisi, general və diplomat. Münhendə aristokrat ailəsində anadan olmuşdur. Hərbi təhsil almış, Cənub-Şərqi Asiyada müxtəlif diplomatik tapşırıqları yerinə yetirmiş və Yaponiyada hərbi attaşə işləmişdir. 1924-cü ildə "Sakit okeanın geosiyaseti", 1927-ci ildə "Sərhədlerin coğrafi və siyasi əhəmiyyəti", 1931-ci ildə "Panideyaların geosiyaseti", 1941-ci ildə "Kontinental blok" əsərləri çapdan çıxmışdır. Alim Almaniya-Rusiya -Yaponiya blokunun tərəfdarı olmuş və alman ordusunun Şərqdə möğlüb olacağını evvəlcədən söylemişdi. Bu fikirlərinə və oğlunun həbsinə görə repressiyalara məruz qalmış və Daha hərbi düşərgəsinə salınmışdır.

Mühəribədən sonra Nürnberg məhkəməsi tərəfindən mühakimə olunmuş, 1946-cı ildə intihar etmişdir.

Haydegger Martin (1889 - 1976) – Böyük alman filosofu. 1927-ci ildə məşhur "Varlıq və zaman" kitabını çap etdirmişdir. Bu əsərində filosof dünyanın cəmiyyəti və təbiəti deyidirmək istəyənlərə dələ olduğu bir zamanda əbədi "nə etməli?" – sualına cavab verməyə cəhd göstərmişdir. Filosofun fikrincə, nə qədər ki, "necə fikirleşməyə başla-maq" – sualına cavab tapmamışq, heç ne etmək lazımdır.

Hərbi-strateji paritet – 1972-ci ildə SSRİ ilə ABŞ arasında rakət-dən müdafiəyə dair saziş imzalandıqdan sonra bərqrər olmuş beynəlxalq təhlükəsizlik sistemi

"Həyati maraqlar zonası" – ABŞ geosiyasətinin mühüm anlayışlarından biri. Yer kürəsinin Amerika kapitalı üçün maraq kəsb edən istanilən regionu bu statusu ala bilər.

"Həyati məkan" nəzəriyyəsi – Ənənəvi geosiyasətin əsasını təşkil edən konsepsiya. Bu konsepsiya dövlətin tərəqqisinin yalnız ərazisini mütəmadi şəkildə genişləndirmək və dünya ağılığına nail olmaq hesabına mümkün olduğunu iddia edirdi. Nəzəriyyə F.Ratselin "Siyasi coğrafiya" adlı əsərində (1897) əsaslandırmışdı. Alim sübut etməyə çalışırdı ki, dövlət canlı orqanizmlər kimi ya böyümeli, ya da məhv olmalıdır. Sərhədlerin digər ölkə hesabına genişləndirilməsi daxili gərginlik enerjisinin inikasıdır. Güclü dövlətlər öz inkişafını təmin etmək üçün "Lebensrauma" və ya həyati məkana malik olmalıdırlar.

Hökmrənləq texnologiyası – Çoxçülülli kommunikasiya məkanını mənimsəmək əsullarından biri. Ərazinin tutulmasını, birləşdirilməsini və ona yiylənməyi nəzərdə tutur.

Humanitar müdaxilə – NATO nizamnaməsinə uyğun olaraq, insanlarin həyatı üçün təhlükə yarandığı ekstremal vəziyyətlərdə həyata keçirilən ekspansiymanın formallarından biri. Belə müdaxilə NATO tərəfindən BMT Təhlükəsizlik Şurasının mandati olmadan Kosovoda həyata keçirilmişdir.

Hüdud kommunikativli qütb'ləri – Kommunikasiyanın məhsuldalar və ya dağdıcı qüvvəsinə malik yüksək izafə enerji gərginliyi zonaları.

Coxölcülü kommunikasiya məkanında ən iri tarixi qütbler açıq şəhərlərdir.

Hüdud kommunikativliyi – Təbiət və insan (sivilizasiyalar və böyük çaylar, dəniz sahilləri, yarımqöllüklər, çöl-səhralar, vahələr) tərəfindən yaradılmış, enerjidoyumlu, coxölcülü kommunikasiya məkanı hüdudlarının ("quru-okean" sahil zonası, ekoton, seysmik feal sinqular, Zavarnitski – Benyef zonası, atmosferdəki hava kütłəleri və s.) görənliliyi. Geosiyasi, geoiqtsadi və sivilizasiyalararası hüdudlar vardır. Avrasiya sivilizasiyalarının hüdudları (AVRAMAR) və Dünya okeanının sahil zonası (MOREMAR) Yer kürəsinin en iri obyektləridir.

Hüdud kommunikativliyi konsepsiyası – Büyük coxölcülü məkanlar nəzəriyyəsində ifadə olunmuş coxölcülü kommunikasiya məkanının hüdud energetikası haqqında təsvəvürər. Real həyatda təbii, siyasi, iqtsadi, səsiomədəni və informasiya kommunikasiyalarının sahələri coğrafi məkanda üst-üstə düşmür. Onlar bir-birinin üzərinə gələrək yaradıcı və ya dağıdıcı enerjiyə malik hüdud zonaları əmələ getirirlər.

Hüdudluq dövlətin inkişafının strateji ehtiyatı kimi – Coğrafi deyil, hərfi mənada coxölcülü kommunikasiya məkanının yüksək enerjili zonası kimi başa düşmək lazımdır. Burada ərazinin ölçüləri, insanın fiziqi və əqli göstəriciləri yox, geosiyasi, geoiqtsadi, səsiomədəni, soiopsixoloji və digər məkanların hüdudlarının (sərhədlərinin) qarşılıqlı fealiyyətinin enerjisi əsas meyərdir. Potensial olaraq her bir ölkə bu ehtiyatlara malikdir. Lakin yalnız passionarların siyasi iradesinin konkret məkan ve sosial zaman üçün xarakterik olan komponentlərinin harmo-nik nisbətini üzə çıxara bildiyi yerlərdə bundan istifadə etmək mümkündür. Bu isə yunanların keşf etdiyi siyaset sonəti (mehareti) deməkdir. İnsanları idarəetmə sənətində siyasi müdriklik əqlin yüksək gərginliyinin nəticəsidir.

Hüquqi dövlət – Dövlətin qəbul etdiyi konstitusision hüquqi normalar özünü tabe olması

Hüdud submədəniyyətləri və ya mədəni-marginal klanlar (icmalar) – Sivilizasiyalarası dialoq – torpaqların tutulmasını, məskunlaşdırılmasını, təsərrüfat fealiyyətini və təbii mühitin dəyişdirilməsini

"alovlandıran şam" qismində çıxış edir. Aktiv fealiyyətin bu enerji ehtiyati çox vaxt ictimai inkişafın lokomotivi rolunu oynayır. Daxili və itirilmiş xarici alem arasında olan ehtiraslı qəribəsəmə, vətəndən ayrı düşməyin keskin ozabı, fani dünya və digər sosial-psixoloji amillər yaradıcı fealiyyətin lüzumlu olmasına inam yaradır. Ehtiraslı qəribəsəmə etnik sahənin yad ritmlərinin yer aldığı səsiomədəni mühitin insana təsiiri nəticəsində yaranır.

Xarici aypara (və ya ada ayparası) – Talassokratik təsir zonasına daxil olan geosiyasi məkanı bildirmək üçün işlədiłən termin (Böyük Britaniya, hər iki Amerika, Cənubi Afrika, Yaponiya). Müasir dünyada atlantizmin strateji nəzarəti altında olan zona.

İdeokratiya (yunanca: idea-ideya və kratos-hakimiyət; ideyaların və ya idealların hakimiyəti) – Rus avrasiyaçlarının (N.Trubetskoy, P.Savitski) işlətdiyi termin. Dini, etnik və ya ideoloji xarakterli vahid universal ideyanın köməyi ilə bir neçə xalqı və ya ölkəni birləşdirən dövlət quruluşu formalarından biri. Qərbədə yaranmış kommunizm təlimini hakim ideologiyaya çevirən Sovet İttifaqı ideokratik dövlətə misal olə bilər.

Iqtisadi qloballaşma – Kapitalın dövriyyəsinin və yeni ideyaların tətbiqinin sürətlənməsini təmin edən vahid dünya iqtisadi və informasiya məkanının formallaşması və inkişafi prosesi

Iqtisadi təhlükəsizlik – Dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi; dünya təsərrüfatına integrasiya zamanı rolu artan amil

İmperiya – 1. Uzun müddət sabit qalmış sərhədlərin hüdudlarından kənarda təcavüzkarlıq. Hər bir imperiya yarandıqdan sonra əlavə ehtiyatların cəlb edilməsi və böyük ərazide nisbi sabitliyin bərqərar olunması hesabına çıçəklənmə dövrü keçirir. Bütün bunlar sədə əhalilə tərəfində məmənunluqla qəbul olunur. Cəmləşmiş ehtiyatlar və vahid kommunikasiya şəbəkəsi özünü təmin edən qapılı dövlətin yaranmasına kömək edir. Orta əsrlərin və Yeni dövrün imperiyaları daxili siyasetinə görə bir-birindən az fərqlənirdi. Mərkəzləşdirilmiş idarəetmə, israfçı iqtisadiyyat, əmək və təbii ehtiyatlardan səmərəsiz istifadə, əsrin bahalı layihələrinin həyata keçirilməsi, ordunun saxlanmasına böyük miq-

darda vəsait xərclənməsi, müxtəlif xalqlara qarşı repressiyalar bu imperiyalar üçün xarakterik cəhət idi;

2. Miqyasına görə böyük dövlət;
3. Xalqa məxsus olan ali dövlət hakimiyyəti (respublika dövrünün Roma imperiyası);

4. Başında imperator dayanan monarxiyalar. Belə imperiyalar federasiya (Almaniya imperiyası), unitar dövlət (Rusiya imperiyası) və ya dövlətlər birliliyi (Britaniya imperiyası) formasında mövcud ola bilər.

İnformasiya müharibəsi – 1. Kommunikasiya nəzəriyyəsinə görə, əks-əlaqə olmadan vətəndaşlara informasiya ilə təsir göstərmək üçün qüdrəti vasitə, bilgi və məlumatlar üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizə;

2. Bir sistemin maddi sahədə müəyyən uduşa nail olmaq məqsədi lə başqa sisteme məqsədönlü şəkildə açıq və ya gizli təsir göstərməsi. İnformasiya müharibəsi sivilizasiyaların müharibəsidir. Müasir informasiya texnologiyaları üçün insanı yenidən programlaşdırmaq, onu öldürməyə nisbətən daha asan və ucuz başa gelir. İnformasiya müharibələrinin formalarından biri də hakimiyyət uğrunda mübarizədir (S.Rastorquyev).

İnformasiya zibili – İnformasiya inqilabının fəsadları. Yeni müstəqil dövlətlərin əksəriyyətinin informasiya məkanında informasiya zibili hakimiyyət uğrunda mübarizədə və ya elmi məhsulun imitasiyasında mühüm vasitədir.

"İnformasiya imperializmi" – Dünya birliyinin ABŞ-dan asılılığı. YUNESKO-nun məlumatına görə, dünya informasiya axımının 65%-i Amerika Birleşmiş Ştatlarının payına düşür.

İnformasiya-texnologiya inqilabı – Postindustrial dövrün mündəcisi. Bu dövrdə beynəlxalq iqtisadi münasibətlərdə intellektual məhsulun (sərvətin) istehsalı ön plana çıxır. Texnoloji terəqqi sayesində informasiya, kapital və ixtisaslı kadrların qlobal miqyasda hərəkəti xeyli sürətlənir. İnformasiya inqilabı institusional mədəniyyətin məhdudlaşmasına getirir çıxarır, mənəvi texnologiyalar maddi-əməli texnologiyaları üstələməyə başlayır. Ayni-ayrı fördlər əvvəller milli hökumətlərin və beynəlxalq şirkətlərin nəzarət etdikləri rabitə kanallarına, informasiya məbələrinə və bazarlarına çıxış əldə edirlər. İnformasiya, kapital və ixtisaslı kadrların qlobal miqyasda sürətli hərəkəti dövlətin əksər nəzarət funksiyalarını əhəmiyyətli dərcədə məhdudlaşdırır.

nəlxalq şirkətlərin nəzarət etdikləri rabitə kanallarına, informasiya məbələrinə və bazarlarına çıxış əldə edirlər. İnformasiya, kapital və ixtisaslı kadrların qlobal miqyasda sürətli hərəkəti dövlətin əksər nəzarət funksiyalarını əhəmiyyətli dərcədə məhdudlaşdırır.

İnkişaf etməkdə olan ölkələr – Sənaye cəhətdən inkişaf etmiş ölkələrdən geri qalmış dövlətlər. Yeni sənaye ölkələri, neft ixracatçısı ölkələri və sair qruplara bələndür.

İnkişaf yeri konsepsiya – P.Savitskinin təlimi. İnkişaf yeri (və ya vətən) hər hansı bir xalqın etnomədəni birlilik kimi formalasdığı və ətraf mühitə uyğunlaşdırığı landşaftların təkrarolunmaz birləşməsidir. Savitski "Rus tarixinə dair geosiyası qeydler" əsərində Rusiya və Avrasiyanın geoetnik vahidliyi ideyasını irolı sürdürdü.

İrenologiya (yunanca: ire-süll və logos-söz) – Geosiyası fikrin liberal dünya nizamı problemlərinin tədqiqi ilə məşğul olan elmi-idealit istiqaməti. Beynəlxalq Sülh Tədqiqatları İnstiutu (Oslo), Stokholm Sülh Tədqiqatları İnstiutu, Dünya Nizamı İnstiutu (ABŞ), Beynəlxalq Sülh İnstiutu (Vyana) və digər təşkilatlar bu problemin tədqiqi ilə məşğuldur.

İslam fundamentalizmi (ərəbcə: sələfilik) – "Mömin əcdadlara" və ya "Məkkəyə aparan yola" qayıtma. Avrope Reformasiyasının Şərqiye-analoqu. Siyasi ideologiya kimi, sosial marginalların və modernleşme (vesternleşmə) cəhdlərindən əziziyət çəkən digər təbəqələrin -kapitalizm əleyhino olan əhval-ruhiyyəsinə söykənir.

İslam sivilizasiyası – Şərqi sivilizasiyalarından biri. Burada içtimai həmrəylilik və fərdi özünüməhdudlaşdırma hər bir şəxsin hüquq və mənafelərindən daha üstün sayılır. Qərb üçün xarakterik olan rasionalist yanaşma əvəzinə, İslam ələmində dönyanın hissi qavranması üstünlük təşkil edir.

Kant Immanuel (1724-1804) – Böyük alman filosofu, dünyaların çoxluğu nəzəriyyəsinin banisi. Həm filosof, həm də coğrafiyasıunas olan bu böyük alim coğrafi anlayışların fəlsəfi məfhumlarla üzvi vəhdətdə olduğu immanent və transsident dünya haqqında təsəvvürləri formalasdırmışdı. Dünyaların çoxluğu haqqında təsəvvürlər geofəlsəfə-

nin, sivilizasiya geosiyasətinin və Böyük çoxölçülü məkanlar nəzəriyyəsinin əsasını təşkil edir.

Karib böhrəni (1962) – Dünyani nüvə müharibəsi tehlükəsi ilə üzüze qoymuş XX əsrin en böyük beynəlxalq böhrəni. Böhrəna səbəb Sovet İttifaqının raketlərini Kubada yerləşdirmək cəhdı olmuşdu.

Keyns Con Meynard (1883-1946) – İngilis iqtisadçısı, aparıcı Qərb dövlətlərinin iqtisadi siyasetinə mühüm təsir göstərən "Keynsçilik" nəzəriyyəsinin banisi. İqtisadi insulyasiya doktrinasının müəllifi. Bu nəzəriyyəyə görə, dünya iqtisadi məkanı vahid bazardan deyil, müəyyən təsərrüfat müstəqilliyinə malik olan "adalar" (latınca – insula) sistemindən ibarət olmalıdır.

Koen Sol – ABŞ coğrafiyası, "Bölmüş dünyada coğrafiya və siyaset" adlı məşhur əsərin (1963) müəllifi. Koen geostrateji zonalarının və onlara uyğun geosiyasi regionların modelini tekif etmişdir. Alim Rimlənddə (Avrasiyanın sahil zonasında) Sovet İttifaqının "çəkindirilməsi siyasetini" at çıxıb qaçıqlıdan sonra tövlənin qapılarının bağlanması ile müqayisə edirdi. Koen bipolar (ikiqütbülli) dünya nizamının dağılmışının mümkün olduğunu və oxşar iqtisadi, siyasi və mədəni əlamətlərə malik olan geosiyasi regionların rolunun artmasını əsaslandıran alimlərdən biri idi.

Kommunikasiya (latınca: communicare – bağlamaq, birləşdirmək; kiminləsə əlaqə qurmaq və ya ünsiyyətdə olmaq) – Konkret coğrafi, tarixi, səsiomədəni, səsiopsixoloji, iqtisadi, informativ və digər məkanlarda universal mənə daşıyan anlayış. Maddi – praktik mənada "kommunikasiya" nəqliyyat və rabitə deməkdir. "Zaman daxilində kommunikasiya" olan adət-ənənə səsiomədəni dəyərlərin və yazının nəsil-dən-nəslə ötürülməsini təmin edir. Səsiomədəni məkanda komplimentar etnik münasibətlər, iqtisadi məkanda isə ticarət, sənaye və maliyyə kapitalının dövriyyəsini sürətləndirən kommunikasiya dehлизləri (azad iqtisadi zonalar və s.) transsərhəd kommunikasiyasının növləridir.

Kommunikativlik qütbəri – Çoxölçülü məkan hüdudlarında iri enerjidoyumlu ərazilər; məsələn, maddi və kristallaşmış passionarlığın qütbəri – tarixi şəhərlər və landşaftlar

Komplementarlıq (fransızca: complementaire-əlavə etmək, tamamlamaq) – Vahid səsiomədəni məkan (sivilizasiya) hüdudlarında mənə kəsb edən immanent anlayış. "Öksliklər bir-birini inkar etmir, bir-birlərini tamamlayırlar" (N.Bor). Komplementarlıq komplimentarlığın xüsusi halıdır. Komplementarlıq prinsipi sistemin dağılmamasına aparan "öksliklərin mübarizəsi- inkişafın mənbəyi" tezisini inkar edir.

Komplimentarlıq (fransızca: compliment-kompliment, iltifat, tərif) – Mövcud mədəniyyətin və ya sivilizasiyanın empirik təcrübəsinin sərhədlərindən kənara çıxan transsəndental anlayış (anlama aktı). Komplimentarlığın etnik və superetnik növləri fərqləndirilir. Lev Quimiyov istənilen etnik sistemlə bağlı müsbət və mənfi komplimentarlıq anlayışından istifadə edirdi. Komplementarlıq prinsipi isə yalnız müəyyən davranış stereotiplərinə malik olan konkret sivilizasiyanın hüdudlarında fəaliyyət göstərir. İlk baxışdan oxşar olan "komplementarlıq" və "komplimentarlıq" anlayışlarının prinsipial fərqi bundan ibarətdir. Komplimentarlıq etnik kollektivlərin üzvlərinin "özünükülərə" və "yadlara" münasibətdə qarşılıqlı rəğbətini (nifrətini) eks etdirir. Müəyyən təmaslar şəraitində müsbət komplimentarlıq etnosların simbiozuna və ya birləşməsinə, mənfi komplimentarlıq isə ximeraya gətirib çıxara bilər.

Kondratyevin dünya konyukturası dövrələri – Dünyanın iqtisadi və texnoloji inkişafının qanunauyğunluqlarını bildirir. Dövrələr dünya təsərrüfatının aparıcı sahələrinin yüksələşini və enişini eks etdirir. Hər dövrə 40-60 il çəkir.

Kondratyev-Vallerstayn modeli – Geosiyasəti dünya iqtisadiyyatı ilə uzlaşdırmağa imkan verir. Bu modelə görə, hegemonluq dövrü aşağıdakı 3 mərhələdən ibarətdir. Birinci mərhələ ("yükselməkdə olan" hegemonluq) böyük dövlətlərin liderlik uğrunda mübarizə apardığı geosiyasi qarşıdurma ilə səciyyəlenir. Yeni texnoloji nailiyyətlərin cəmləşdiyi dövlət uzunmüddəli iqtisadi üstünlük qazanır. Ikinci mərhələdə dünya iqtisadiyyatında ümumi tənzəzzül baş verir. Bu da ekspansiya imkanlarını xeyli məhdudlaşdırır. Lakin yüksələşdə olan dövlət texnologiya, istehsal və ticarət sahəsindəki üstünlüklerindən istifadə edərək öz

maraqlarını qorumağa qadir olur və "hegemon yetkinliyi" çatır. Dünya maliyyə mərkəzi həmin dövləte keçir və "həqiqi hegemonluq" başlanır. Xarici bazaarda yüksək rəqabət qabiliyyətinə malik olan hegemon dövlət dünya iqtisadiyyatının açıq olması və azad ticarət uğrunda mübarizə aparır. Son mərhələ ("hegemonluğun süqutu") isə istehsalın səmərəliliyinin azalması və güclənməkdə olan rəqiblərlə qarşıdurmadə protekcionist tədbirlərin daha intensiv tətbiq edilməsi ilə səciyyələnir.

Konfliktologiya – Cəmiyyətin həyatında münaqişələrin rolunu öyrənen elmi istiqamət

Konfrontasiya – Hərbi-siyasi, iqtisadi və digər maraqların qarşıdurması və ya toqquşması

Konspirologiya – Sui-qəsdlər, gizli cəmiyyətlər və tarixdəki mistik amillər haqqında elm

Kontinentalizm – Rusiya, Almaniya və qismən Fransada formalaşmış, anqlo-sakson ölkələrdə olmayan geosiyasi möktəblər; atlantizmin ekisi

Konvergensiya nəzəriyyəsi – Cəmiyyətin təkamül yolu ilə inkişafı, kapitalizm və sosializmin yaxınlaşaraq vahid sənaye cəmiyyəti yaratması haqqında təlim. İki sistemin oxşarlığı haqqında ilk təsəvvürlər ABŞ sosioloqu P.Sorokinin "comiyyətin hibridləşməsi" təlimində əksini tapmışdır. Sonralar bu nəzəriyyə U.Rostou və C.Helbreyt tərəfindən daha da inkişaf etdirilmişdir. Nəzəriyyəyə görə, kapitalizm və kommunizm sistemlərinin hər biri rəqibin üstünlüklerini qarşılıqlı şəkildə mənimsəyərək, atlantizm və kontinentalizmin ən yaxşı cəhətlərindən bəhrələnərək köklü şəkilde islah olunmalıdır. Qərb SSRİ-yə və Şərqi Avropana ölkələrinə qarşı soyuq müharibədə mondializmdən uğurla istifadə edirdi. Kapitalizm iqtisadiyyatın planlı tənzimlənməsi elementlərini tətbiq edir və sosial təminat programlarını genişləndirirdi. Bu amillər elmi-texniki və digər nailiyyətlərlə birlikdə inkişaf etmiş kapitalist ölkələrinin postindustrial mərhələyə keçməsinə kömək göstərdi.

Kontinental blok – Berlin-Moskva-Tokio geosiyası oxu. Büyyük kontinental Avrasiya İttifaqının yaradılması ideyası alman geosiyasətçi K.Haushoferə mexsusdur. Həmin ideya Yaponiyanın baş naziri K.Fu-

mimaronun dərin reğbətini qazanmışdı. Bu iki şəxs arasında əlaqələndirici rolunu Haushoferin zəmanət məktubu ilə Tokioya gəlmiş məşhur kəşfiyyatçı Rixard Zorge oynayırdı. Lakin Almaniyanın SSRİ üzərinə hücumundan sonra ideyanın həyata keçirilməsi mümkünüsüz oldu.

"Kontinental blok" konsepsiyası – Alman geosiyasətçi K.Haushofer dünyada baş vermiş siyasi deyişiklikləri nəzəre alan təlimi. Alim hesab edirdi ki, Böyük Britaniyanın tənəzzülü Mərkəzi Avropanın dayağı rolunda çıxış edən Almaniyanın üstünlüyü şəraitində yeni Avropa nizamının formalşeması üçün əlverişli şərait yaratmışdır. Haushofer Şərqi alman təcavüzkarlığının başlıca istiqaməti kimi baxırdı. O hesab edirdi ki, tale özü Şərqi həyati məkanını Almaniyağa bəxş etmişdir. Bu geosiyasət alman faşizminin rəsmi doktrinasına çevrildi.

Koreya müharibəsi (1950-1953) – Şimali və Cənubi Koreya arasında müharibə. Mühəribədə Cənubi Koreya tərəfdə ABŞ və bir sıra başqa Qərb dövlətləri, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) tərəfdə isə sovet təyyarəçiləri və Çin könüllüləri vuruşurdular. 3 il davam edən müharibə tərəflərdən heç birinə uğur götürmedi.

Korrupsiya – Fərdi və ya korporativ mənfeət əldə etmək məqsədile fiziki və hüquqi şəxslər arasında qurulan qanunazidd münasibətlər. Hər bir ölkədə korrupsiyannın öz xüsusiyyətləri vardır. Məsələn, Çində korrupsiya daha çox hakimiyətin aşağı və orta eşelonlarında yayılıb, yuxarı eşelonda isə belə hallarda nadir hallarda rast gəlinir.

Kölgə iqtisadi münasibətləri – Vergilərdən yayınmanın və kriminal iqtisadiyyatın mövcud olduğu iqtisadi "model"

Kölgə sosial münasibətləri – Fiziki şəxsin rüşvət və ya qul sadıqiyi müqabilində sosial statusunun qaldırılması, dövlət resurslarından istifadə etməkle varlanması. Kölgə sosial münasibətləri Şərqi Avropana ölkələrinin milli təhlükəsizliyinə təhlükə yaradır və pravoslav sivilizasiyasının möhvinine yol açır.

Kriminal (mafioz) qlobalizm – Qloballaşmanın mafioz submədiyyətlərlə çülgalaşması, vahid dünya kriminal iqtisadiyyatının formalşaması. Burada özünəməxsus transmilli korporasiyalar qismində etnik qruplaşmalar çıxış edir. Həmin qruplaşmalar arasında sayına və mütə-

şəkkilliyinə görə Çin triadaları daha çox fərqlənir.

Kriminal "intibah" – Demokratik təsisatlardan cinayətkar biznesin genişlənməsi və şəxsi azadlıqların qorunması üçün istifadə edilməsi. Kasib korruptioner dövlətlərdə cinayət töretniş (məsələn, xüsusiilə iri məqyasda olan ümumxalq mülkiyyətinin "özelleşdirilmiş") istenilən fiziki şəxslər demokratik prosedurların köməyi ilə (məsələn, vəkil tutmaq və ya qanunverici orqana seçilmək yolu ilə) cəzadan yayına və azadlıqda qala bilər.

Kriminal iqtisadiyyatın qütbələri – Suveren dövlətlər tərəfindən nəzarət edilməyən ərazilər. Məsələn, Asiyada "Qızıl ücbucaq", Medelin narkokarteli tərəfindən nəzarət olunan Kolumbiya əraziləri, Anqolalan canubu və s. belə ərazilərdir.

"Qanuni elita" - Şərqi Avropanın deyişilməsi zamanı ictimai-siyasi həyatın öününe çıxan marginal sosial təbəqə. Mənəvi məhdudiyyətfərə məhəl qoymayan, qanunun yol verdiyindən daha çox şeyi əldə etməyi bacaran fiziki şəxslərin hakimiyətə yüksəlməsi

Qara deşik – Müasir atlantistlərin geosiyasi baxışlarına görə, Hər-ləndin Avrasiya məkanı (Şərqi Avropa və Rusiya)

Qara dəniz boğazları – Qara deniz boğazları üzərində nəzarət geosiyasətdə, xüsusiilə Şərqi siyasetində əsas məsələlərdən biridir. Birinci Dünya müharibəsi başladığdan sonra, 1915-ci ildə Büyük Britaniya-Fransa-Rusiya gizli müqaviləsi imzalanmışdı. Bu müqaviləye görə, İstanbul və Qara deniz boğazları Rusiya imperiyasının tərkibinə qatılmalı idi. Lakin sonrakı proseslər bu planın baş tutmasına imkan vermədi. 1936-ci ildə SSRİ, Türkiyə, Fransa, Bolqarıstan, Ruminiya, Yuqoslaviya, Yunanistan, Avstraliya və Yaponiyanın iştirakı ilə Montredə (İsvə-rədə) Qara dəniz boğazlarında rejim haqqında konfrans keçirildi. Tədbirdə 1922-1923-cü illər Lozanna konfransının qərarlarına yenidən baxıldı və Türkiyə boğazlar zonasının yenidən heribarlıdırılmış, remili-tarizasiyası hüquq verildi. Bütün ölkələrin ticaret gəmiləri dinc və müharibə dövründə boğazlardan sərbəst keçmək hüququna malikdir.

Qara dəniz geosiyası kodu – Qara dəniz Avrasiyanın geosiyası mərkəzində yerləşir. Buradan Avrasiya sivilizasiyalarının geosiyası və

sosiomədəni hüdüdləri keçir. Regionun əsas xüsusiyyəti Qərb-Şərq və Şimal-Cənub oxlarında geosiyasi ikiqütbülüyüdür. Qara və Azov dənizləri beynəlxalq iqtisadi əlaqələrdə mühüm rol oynayır. Geosiyasədə enerji amilinin güclənməsi əlverişli nəqliyyat imkanlarına malik olan bu regiondakı vəziyyətə təsir edir.

Qədim yunan sivilizasiyası – Aralıq dənizi hövzəsinin sosiomədəni sistemi. Qədim Yunanistan yalnız coğrafi məkan deyil, həm də Ağılm enerjisi sayesində qazanılmış vəziyyətdir. Qədim yunan sivilizasiyası özündə Avropa və Asiyaya xas olan nailiyyətləri birləşdirmişdir. Yunan sosial və siyasi təfəkkürü 3 nəhəngin- kosmosun, polisin və ruhun üzərində qurulmuşdur.

Qərb – Şərqi eks olan geosiyasi məfhüm (Qərb sivilizasiyası, atlantizm, talassokratiya). Qərb məkanına əsasən demokratiya və vətəndəs cəmiyyəti prinsiplərinin hökm sürdüyü inkişaf etmiş ölkələr daxildir. Qərb deyəndə bir qayda olaraq, üstün yaşayış imkanları, daxili barış və toleranlıq, insan yaşayışının daha münaqişəsiz vəziyyəti və s. nəzərdə tutulur. Körfəz və Balkanlardakı mühabibələr, digər silahlı münaqişələr Qərbin güclü və zeif tərəflərini göstərdi. Qərb böyük texniki üstünlüyə malikdir və bu üstünlük hərbi vasitələrlə neytrallaşdırıla bil-məz. Əgər beynəlxalq terrorçuluq Qərbi strateji müdafiə vəziyyətinə keçməyə məcbur etsə, bu, sivilizasiyanın sonunun başlanması demək olacaqdır.

"Qərbin ölümü" – Qərb və ya xristian sivilizasiyasının məhvinin sənəarisi. Mühacirlərin, başqa dəyər daşıyıcılarının, ABŞ da daxil olmaqla, Qərbe axımının fəlakətli nəticələrini təhlil edir. BMT-nin proqnozlarına görə, 2050-ci ildə Yer kürəsi əhalisinin cəmi 10 faizini Avropa mənşəlilər teşkil edəcəkdir.

Qiṭə (Quru, Avrasiya) – Tellurokratiyanı bildirən geosiyasi termin

Qlobal çağırışlar – Ziddiyətli qloballaşma prosesləri nəticəsində mövcud problemlərin keşkinleşməsi və ya yenilərinin yaranması. Bu çağırışlar ictimai həyatın, sivilizasiyalararası əlaqələrin, beynəlxalq siyasi və iqtisadi münasibətlərin mövcud dünya düzəni hüdüllərində normal fealiyyətini pozan yeni amillərin nəticəsidir.

Global təhlükələr – Dərhal aradan qaldırılması zəruri olan konkret hərbi-siyasi, iqtisadi və digər təhlükələr. Terrorçuluq, dini ekstremizm, etnik düşmənçilik, nəzarət olunmayan mühacirlər, qeyri-qanuni silah alveri və s. belə təhlükələrə aiddir.

Qloballaşma – Müasir beynəlxalq münasibətlərdə obyektiv proses, informasiya texnologiyalarının inkişafı nəticəsində beynəlmiləlləşmənin ali mərhəlesi. Qloballaşmanın yaranma mənbələrinə müxtəlif baxışlar mövcuddur. Tarixçilər bu prosesi kapitalizmin inkişaf mərhələlərindən biri kimi nəzərdən keçirirlər. İqtisadçılar maliyyə bazarlarının transmилileşməsini prosesin başlangıç nöqtəsi hesab edirlər. Politoloqlar diqqəti demokratik təsisatların genişlənməsinə yönəldirlər. Kulturoloqlar qloballaşmanı, ABŞ-in ekspansiyası da daxil olmaqla, mədəniyyətin vesternleşməsi (qərbləşməsi) ilə əlaqələndirirlər. Qloballaşma proseslərinin izahına informativ-texnoloji və ekoloji yanaşmalar da mövcuddur. Siyasi və iqtisadi qloballaşma fərqləndirilir.

Qloballaşma və dövlətin müstəqiliyi – Müasir beynəlxalq münasibətlərdə ziddiyyətli proses. ABŞ başda olmaqla Qərb ölkələri siyaset, iqtisadiyyat, maliyyə, informasiya və mədəniyyət sahəsində milli suverenliyin məhdudlaşması ilə müşayiət olunan qloballaşmanın tərefdəri kimi çıxış edirlər.

Qüvvələr tarazlığı – Rusiya geosiyasətçisi K.Sorokinin verdiyi tərifə görə, bir tərefdən istiqamotinə və gücünə görə müxtəlif təcavüzkarlıq axınlarını, digər tərefdən isə müxtəlif seviyyəli və müxtəlif istiqaməti əməkdaşlığın qarşılıqlı təsəriridir. Qüvvələr tarazlığı – tarazlıq deyil, yalnız qüvvələr nisbətidir, həm də onu təyin edən bütün elementlərin oyunundan asılı olaraq dinamik şəkildə dəyişən qüvvələr nisbətidir.

"Qızıl milyard" – Postindustrial ölkələr (ABŞ, Qərbi Avropa, Kanada, Yaponiya və başqaları). 2000-ci ildə Yer küresi əhalisinin 15%-i və dünya üzrə ümumi daxili məhsulun 80%-i bu ölkələrin payına düşürdü.

"Qızıl milyard" nəzəriyyəsi – Yer üzərində imtiyazlı həyat sürməsi təmin edilmiş "seçilmiş xalqlar" haqqında müasir avrosentrist nəzə-

riyə. Bu nəzəriyyəyə görə, postindustrial ölkələrin bir milyardlıq əhalisine qarşı bəşəriyyətin transmilli kapitalın maraqlarına xidmət etməli olan qalan hissəsi dayanır.

"Global risk cəmiyyəti" – Gerçəkliliklə təmas zamanı səmərəli tədbir görə bilməyən dövlət təsisatlarının mövcud olduğu cəmiyyət. Texnoloji nailiyyətlər bəşəriyyət üçün həm də global problemlər və təhlükələr yaradır (məsələn, Çernobil qəzası, 11 sentyabr terror aktları və s.).

"Liberal" imperiya – Digər dövlətlərin daxili və xarici siyasetini müəyyən edən siyasi idarəetmə forması. Beynəlxalq münasibətlərin qloballaşması prosesində ABŞ real hərbi-siyasi, iqtisadi və texnoloji üstünlüyə malik olan dünya imperiyasına çevrilmişdir (Paks Amerikana). Imperiya təfəkkürü üçün yalnız dövlətin qanundan üstün olması deyil, həm də Yer küresinin istənilən regionunda (həyati maraqlar zonasında) "sərhədsiz ədalət" nail olmaq üçün güc tətbiq etmək hüquq seciyyəvidir. Britaniya imperiyası kapitalın, mədəniyyətin və insanların (insan kapitalının) on böyük ixracatçı idisə, ABŞ imperiyası kapitalın və mühacirlərin (insan kapitalının) idxləçisidir.

Liberal beynəlmiləlləşlik – Proletar beynəlmiləlciliyin eks olan geosiyasi strategiya. Yeni geosiyasət ABŞ prezidenti Vudro Vilsonun işləri sürdürüyü liberal dünya nizamı programında şərh olunmuşdu. Strategiya məşhur ABŞ coğrafiyasını, 1917-1950-ci illərdə Xarici Əlaqələr Şurasına rəhbərlik etmiş L.Boumenin "Yeni dünya" adlı kitabında (1921) nəzəri cəhətdən əsaslandırılmışdı. Rusiyada proletar inqilabının qəlebəsi ABŞ-ı ənənəvi təcridlilik siyasetindən imtina etməye və liberal beynəlmiləlləşlik prinsiplərinin yayılması yolu ilə beynəlxalq məsələlərdə daha feal iştirak etməyə məcbur etdi. Dünyadakı hadisələrin sonrakı inkişafı 1933-1945-ci illərdə prezident F.Ruzvelt dövründə dəha ardıcılıqla həyata keçirilən bu strategiyanın aktuallığını təsdiq etdi. Aviasiyanın inkişafı ABŞ ərazisini əlçatan etdi. Almanianın təcavüzkar geosiyasəti Amerikani Avropa və dünya məsələlərində daha yaxınlaşdırıb etməyə sövq etdirdi.

Lenin geosiyasəti – Bolşeviklər Böyük Oktyabr inqilabının qələbo-

sini ümumdünya proletar inqilabının başlanğıçı kimi dəyərləndirirdilər. Lenin, Trotski və Zinovyev ümumdünya proletar inqilabı və "Ümumdünya Sovetlər Respublikası" geosiyasi layihəsinin tərəfdarı idilər. Lakin bu prosesin sürətləndirilməsinə yanaşmada fikir ayrılığı mövcud idi. Trotski ilk dövrlərdə prosesin Avropada sürətləndirilməsini təklif etsə də, 1919-cu ildə Qerbe inqilab ixracı cəhdinin uğursuzluğuna düşür oldugandan sonra Qızıl Ordunun köməyi ilə inqilabin "oyanan Şərq" istiqamətində hərəketinin sürətləndirilməsinə dair məxfi memorandum hazırladı. Kommunist İnternasionalına başçılıq edən Zinovyev isə milli inqilabları təşkil etməyə qadir olan yerli kommunist partiyalarının fealiyyətinin gücləndirilməsinə üstünlük verirdi. Bolşeviklər 1923-cü ildə Almaniyada başlanmış ağır iqtisadi böhranı inqilaböncəsi şərait kimi dəyərləndirirdilər. Zinovyev, hətta "Pravda" qəzeti ndə Almaniyada inqilabın qələbəsinin labüdüyü və Sovet Rusiyası ilə sovet Almaniyasının ittifaqının yaradılmasının zəruriliyi haqqında məqalə də çap etdirmişdi.

Leninin ümumdünya inqilabı layihəsinə uyğun olaraq Rusiya dövləti tarixi varislikdən imtina edilməklə yenidən formalasdırıldı. 1922-ci ilin dekabrında I Ümumittifaq Sovetlər qurultayında tarixi köklərə malik olmayan ve varislik prinsipinə əsaslanmayan SSRİ adlı dövlət yaradıldı. Sovet Federasiyası Dünya Soviet Sosialist Respublikasının proobrazı olmalı idi. Bu geosiyasi məqsəd SSRİ-nin 1924-cü il Konstitusiya-sında da eksini tapmışdı.

1927-ci ilde dünya inqilabını ixrac etməyi qarşısına əsas məqsəd qoymuş trotskiçi-zinovyevcisi "sol müxalifət" yaradıldı. Bir qədər sonra formalılmış "sağ müxalifət" isə (Buxarin, Rıkov, Tomski) yalnız Sovet İttifaqının iqtisadi qüdrəti artdıqdan sonra dünya inqilabının mümkün olacağını iddia edirdi.

List Fridrix (1789-1846) – Alman iqtisadçısı, geoqtisadiyyatın banilərindən biri. Onun irəli sürdüyü gömrük ittifaqı ideyası 1833-1834-cü illərdə Almaniyada tətbiq edilmişdi. "Siyasi iqtisadın milli sistemi" əsərində (1841) F. List məhsuldar qüvvələr nəzəriyyəsini işleyib hazırlamışdı. O, milli sərvətin başlıca mənbəyi kimi dəyərləndirdiyi "əqli kapitalı" məhsuldar qüvvələrin əsas tərkib hissəsi sayırdı. List dövlətin

iqtisadi həyata fəal müdaxiləsini tələb edən "tərbiyəvi proteksionizm" ideyasını daha da inkişaf etdirmişdi.

Maarifçi globalizm – Vahid dünya məkanının Avropa maarifçiliyi prinsipləri əsasında formalaması.

Mafiya – Siciliyada yaranmış, iri torpaq sahiblerinin ve sələmçilərin menafelerini qoruyan gizli cəmiyyət. Müasir dünyada daha çox etnik, cinayetkar-korporativ qruplaşmaların (tayfaların, ailələrin) mənafelərini müdafiə edən mafiyalar geniş yayılmışdır. Mütəşəkkilliyyinə görə Çin mafiyası (triadalar) xüsusi yer tutur.

Makinder Helford Con (1861-1947) - İngiliz coğrafyaşunesi ve tarihçisi, beynəlxalq münasibetlər nəzəriyyəcisi. 1903-1908-ci illərdə Makinder London iqtisadi elmlər məktəbinin direktoru vəzifəsində işləmişdi. 1910-1922-ci illərdə parlamentin üzvü, 1922-1945-ci illərdə "İmperiya dənizçilik şirkətinin" sedri olmuşdu. O, 1919-1920-ci illərdə Cənubi Rusiya üzrə Britaniya ali komissarı vəzifəsini də icra etmişdi. Makinder dünya problemlərinə xüsusi diqqət yetirirdi. Onun 1904-cü il yanvarın 25-də Kral Coğrafiya Cəmiyyətində "Tarixin coğrafi əsası" mövzusunda etdiyi məruzə elm aləmində güclü rezonans doğurmuşdu. Bu məruzədə fundamental geosiyasının əsasları izah olunmuşdu. "Hartlənd", "ox regionu", "xarici aypara ölkələri", "daxili okean zonaları" və s. anlayışlar ilk dəfə hemi mərzədə işləməmişdir.

Mamardaşvili Merab Konstantinovic (1930-1990) – Meşhur filosof. Öz telimini yaratmaması da, Qerblə Şərq arasında sivilizasiya dialoqunun ötürücüsü oldu. O, yüksek mənəvi enerjinin gizli materikini – "naməlum vətənin vətəndaşlığını" kəşf etmişdir.

Manhetten layihəsi – ABŞ-ın atom bombası yaratmaq layihəsi. Bu layihədə ikinci Dünya müharibəsi ərəfəsində Avropanın mühacirət etmiş əcnəbi nəzəriyyəçi-fiziklər feal iştirak etmişdilər. 1942-1945-ci illərdə layihənin həyata keçirilməsinə 2 milyard dollara yaxın vəsait xərclənmişdi. Atom bombasının ilk sınağı 1945-ci il iyulun 16-da keçirildi. 1945-ci ilin avqustunda ABŞ Yaponiyaya psixoloji təsir göstərmək məqsədilə onun Xirosimə və Naqasaki şəhərlərinə atom bombaları atdı. Soyuq müharibə dövründə Sovet İttifaqı ilə qarsıdurma səraitindən sonra əvvəlki kövət cəmləndi.

də də Manhattan layihəsindən istifadə edildi.

Marginal (latınca: marginalis-kənardı yerləşən) – "Mərkəzi" məfhumunun əksi; kənardı, hüdudda, sərhəddə yerləşən. "Marginal" ifadəsi yalnız əyalətçilik və ya gerilik mənasını vermir. Əyalətçilik marginallığın xüsusi hallarından biridir. "Marginal" termini həm müsbət, həm də mənfi mənalarda işlənə bilər.

Marginal submədəniyyətlər və ya mədəni-marginal tayfalar (icmalar) – Sivilizasiyalarası dialogun özünəməxsus "alşdırıcıları". Konfessional (baptist, mormon, starover və s.) və etnotəsərrüfat (etnik sahibkarlıq) submədəniyyətləri fərqləndirilir. Geoetnik submədəniyyətlərə pomorlar, dağlılar, sibirliyər, konkistadorlar və kazaklar aiddir. Sosiomədeni (diaspor), silki (tacirlər-orta əsr marginalları) submədəniyyətlər, -habələ aile və ya tayfalar geniş yayılmışdır. ABŞ-da hal-hazırda "yüzfaizli" amerikalı ideyasından marginal submədəniyyətlərin "engarəngiliyi" ideyasına keçilməkdədir.

Marshall planı – İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası və inkişafı proqramıdır. 1947-ci il iyunun 5-də ABŞ-in dövlət kətibi C. Marshall Harvard Universitetindəki çıxışında bu programı elan etmişdir. Proqrama qoşulan ölkələr ABŞ-in maliyyə yardımını müqabilində ölkələrinde azad sahibkarlığın inkişafına şərait yaratmaq öhdəliyini üzərlərinə götürdürlər.

Masonluq, frankmasonluq (fransızcadan tərcümədə: azad bənna) – İnsanların qardaşlıq, məhəbbət, bərabərlik və qarşılıqlı yardım prinsipləri əsasında birləşməsini bəyan etmiş dini -etik hərəkat. Bu etik təlimdə dini mistika elementləri də özünə yer almışdır. XVIII əsrin əvvəlində Böyük Britaniyada yaranmış, sonralar Fransa, Almaniya, İspaniya, Rusiya, ABŞ və digər xristian ölkələrində yayılmışdır. İlk vaxtlar masonluq burjua hərəkatı idi. Bu hərəkatda özlərini feodal dövlətinə və rəsmi kilsəyə qarşı qoyan bir çox Avropa maarifçiləri iştirak edirdilər. Masonlar bəşəriyyətin gizli dünya qardaşlığını yaratmağa çalışırdılar. Sonralar Qərbi Avropada mistik elementlərin və orta əsr cəngavər orduşları enənlərinin güclənməsi ilə masonluq aristokratik xarakter kəsb etməyə başladı. XX əsrin sonlarında dünyada 8 milyona yaxın mason

var idi. Onların əksəriyyəti anqlo-sakson ölkələrinin payına düşür.

Rusiyada masonluq XVIII əsrədə mövcud gərçəkliyi qəbul etməyən zadəganların müxalifət hərəkatı kimi yaranmışdır.

Mehen Alfred Tayer (1840-1914) – ABŞ hərbi-dəniz nəzəriyyəcisi, tarixçi, admiral. Hərbi-Deniz Akademiyasını bitirmiş, 1861-1865-ci illerin Vətəndaş müharibəsində şimallılar tərəfdə vuruşmuşdu. Nyuportdakı Hərbi-Deniz Kollisinin prezidenti və 1898-ci ilin İspaniya-Amerika müharibəsi dövründə Strategiya üzrə Dəniz Komitəsinin üzvü olmuş, 1899-cu ildə Haqaq beynəlxalq konfransında iştirak etmişdi. Mehen ABŞ prezidentlərinin xarici siyasetinə böyük təsir göstərə bilirdi. O, 1890-ci ildə çap etdirdiyi "Dəniz gücünün tarixə təsiri. 1660-1783-cü iller" adlı əsərində qeyd edirdi ki, "dənizə sahib olmaq, ona nezaret etmek və ondan istifadə etmək dünya tarixində hemiçərən böyük amil olmuşdur". Kitab qısa müddətdə böyük uğur qazanmışdı. ABŞ və Böyük Britaniyada 32 dəfə nəşr edilmiş, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdu. Bu əsəri "Britaniya əzəmetinin İncili" və "dəniz tarixinin fəlsəfəsi" adlandırmışdır. Almaniya kayzeri II Vilhelm və Yaponiyanın hərbi elitarı admiral Mehenin pərəstişkarları idilər. Onun əsas geosiyasi ideyaları dövlətin hərbi qüdrəti haqqındaki təlimində ətraflı şərh olunmuşdu.

Metasivilizasiya – Müəyyən ümumi əlamətlər əsasında bir neçə sivilizasiyanın konseptual birliliyi (məsələn, Qərb və Şərqi)

Mədəni-genetik kod – Bu və ya digər sivilizasiyaya (superetnosa) mənsubluğun sabit əlamətləri

Mədəni-tarixi tiplər nəzəriyyəsi – Rus səsioloqu və panslavizmin ideoloqu N.Danilevskinin "Rusiya və Avropa" (1871) kitabında şərh olunmuş telim. O, aşağıdakı mədəni-tarixi tipləri fərqləndirmişdir: Misir, Çin, Assuriya-Babilistan-Finikiya, yəhudiyə, yunan və Roma. Sivilizasiyaların alman-roman və slavyan tiplərinə daha çox diqqət yetirmişdir. Danilevski I Pyotr dövründə başlayaraq Rusiya xarici siyasetinin aşağıdakı xüsusiyyətini qeyd edir: bu siyasetin mərkəzində Rusyanın maraqları dayandırıqda ölkə beynəlxalq aləmdə böyük uğurlar qazanır, "ümumavropa mənafeləri" ön plana çıxdıqda isə bu uğurlar Rusyanın

özünə qarşı çevrilir. Alim hesab edirdi ki, "avropalaşmanın" bütün formaları "rus cəmiyyətinin yüksək təhsilli təbəqələrində xalq ruhunun zəifliyindən doğan xəstəliyin əlamətləridir".

Mədəniyyətlərin dialoqu – Döyərlərin və informasiyanın qarşılıqlı qəbulu və mübadiləsi. Bir çox hallarda bu proses qeyri-ekvivalent xarakter daşıduğundan münaqişələrə səbəb olur. Sivilizasiyaların hüdudlarında qarşılıqlı anlaşılmazlıq, şübhə və düşmənciliklə səciyyələnən cəbhələr yaranır. Bəşər tarixindəki ən böyük münaqişələr-dünya müharıbələri Avrasiya məkanında baş vermişdir. Sovet cəmiyyəti də şəxsiyyətlərə və etnik kommunikasiyaların açıq-aşkar nəzərə çarpan münaqişəliliyi üzərində qurulmuşdu.

Məkan – Geosiyasətin keyfiyyət kateqoriyasını nəzərdə tutan əsas anlayışdır. Çoxəlülü kommunikasiya məkanının müxtəlif tipləri vardır: geosiyasi; geoiqtisadi, sosiomedeni, mənəvi, konfessional, informasiya, coğrafi və s. Məkan parçalanmış, çetin, dağınq, müxtəlif təsirlərə məruz qalan, yaşcam, yayılmış ola bilər. Məkanı yalnız ruhən dəf etmək olar, fiziki cəhətdən isə dinc və horbi yolla fəth etmek mümkündür. Həqiqətin məkanı yalnız əmək vasitəsi ilə dəf edilə bilər.

Məkan paradigməsi – Geosiyasətin konseptual əsasıdır. Ənənəvi geosiyasət və geoiqtisadiyyat reallığı coğrafi və ya iqtisadi məkan dağlındə izah edir. Sivilizasiya geosiyasətində çoxəlülü kommunikasiya məkanı anlayışı qəbul edilir.

Məkan tərəqqisi nəzəriyyəsi – J.Tiriartin şəhər – dövlətlərin tədrisən dövlət – ərazilər vasitəsilə dövlət-qitələrə transformasiyası (çevrilməsi) haqqında təlimdir.

Məkan-zaman stratifikasiyası – Müasir geosiyasi məkanın dəyişməsi zamanı "üze çıxan" Böyük çoxəlülü məkanlar, çoxsaylı geosiyasi "stratlar" anlayışıdır.

Məkan ölçüləri – Dövlətin geosiyasi amillərindən biri onun məkan ölçüsündür. Məkan ölçüsü tekce onun böyüklüyü, yaxud da kiçikliyi ilə deyil, həm də onun geosiyasi xarakteristikası ilə – vahidliyi, rahathlılığı, etibarlı qorunan xarici sərhədləri, sərhədlərinin dağılıq və ya düzənlilik olması və s. ilə ölçülür. Məkan ölçüsü müasir dövlətlərərəsə münasibət-

lərdə daha çox təbii ehtiyat, kommunikasiya imkanları, müdafiə məsələləri və digər ölçüləri ilə də dəyərləndirilir. Müharibə zamanı ərazilərin böyüklüyü mühüm rol oynayır (məsələn, almanların Rusiya ərazisini böyüklüyə görə ala bilməməsi və s.).

"Moskva-Üçüncü Roma" – Geosiyasi mənə daşıyan panpravoslav tilaskarlıq ideyası. 1453-cü ilde İstanbul türkler tərəfindən fəth edildikdən və Bizans imperiyası süquta uğradıqdan sonra müstəqilliyini qoruyub saxlamış yeganə pravoslav dövləti Rus dövləti idi. Moskva özünü Bizansın hüquq varisi və eyni etiqadlı xalqları öz himayəsi altına alan Üçüncü Roma elan etmişdi. Pskovlu rahib Filofey yazdı: "İki Roma süqut edib, üçüncüsü mövcuddur, dördüncüsü isə olmayıacaq". Onun fikrincə, Qədim Roma "əsil xristianlıqdan" geri çəkildiyine görə süqut etmişdir. 1439-cu ilde Roma katolik kilsəsi ilə Florensiya uniyası (ittifaqı) yaranan Bizans da xristianlığa xəyanət etmiş, nəticədə bir neçə il sonra türklerin zərbələri altında süquta uğramışdır. Həmin uniyani tanımayan Moskva dünya xristianlarının mərkəzинe çevrilmişdir. Sonralar Balkanlardakı pravoslav xalqların Osmanlı imperiyasının tərkibində çıxmazı prosesi başladıqda Rusiya "Üçüncü Roma" ideyasından xarici siyasetində geniş istifadə etmişdi. Çar Rusiyası Birinci Dünya müharıbəsi illərində, bolşeviklər isə İkinci Dünya müharıbəsində əvvəl və sonra "Konstantinopolu qaytar!" – şəhərini yenidən irəli sürmüştürlər.

Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü hüququ – Beynəlxalq hüququn biri digərini istisna edən iki prinsipi. Bir xalqın müstəqil dövlət yaratmaq hüququnun reallaşdırılması, suveren dövlətin sərhədlerinin toxunulmazlığı haqqında digər beynəlxalq hüquqla ziiddiyət yaradır. Bu hal ikili standart siyasetini doğurur.

Milli təhlükəsizlik – Geosiyasətin əsas problemlərindən biri. Əksər dövlətlər daxili və xarici siyasetin herbi-siyasi və iqtisadi istiqamətlərini ehtiva edən milli təhlükəsizlik doktrinalarına malikdir. Doktrinalar dövlətin çoxəlülü kommunikasiya məkanının daxili və xarici təhlükələrdən müdafiəsinə nəzərdə tutur. Müasir dünyada dövlətin milli təhlükəsizliyinin əsas prioritətləri dəyişməkdədir. Müharibə və münaqişələrdə maddi hədəflərlə yanaşı, yalnız ləyqət, milli qürur və sivilizasiya-

ya mənsubluq hisslerinin köməyi ilə qorunması mümkün olan dəyərlər də əsas hədəfə çevrilir.

Modernlaşmə – Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid. Bu keçid cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni sistemlərinin keyfiyyətə yeniləşməsi proseslərinin möcəmusudur. Modernlaşmə nəzəriyyəsində "müasir cəmiyyət" dedikdə, yalnız Qərb sivilizasiyası nəzərdə tutulur. Modernizmin əsasında Avropa maarifçiliyinin ireli sürdüyü üçlü-rasionalizm, individualizm (fordiyetçilik) və materializm ideyaları da-yanır.

Ribbentrop-Molotov paktı – Hükum etməmək və Avropada təsir dairələrinin bölünməsi haqqında 1939-cu ilin 23 avqust və 28 sentyabrında bağlanmış sovet-alman müqavilələri və onlara məxfi əlavələr. Pakt müharibədən qabaq "məcburi tənəffüs" kimi şərh olunurdu. İndi isə 1939-1941-ci illərin diplomatik sənədlərinin dərc edilmesi Sovet İttifaqı ilə Almaniyadan birgə geostrategiyasını anlamağa imkan verir. Dünya ağalığına can atan Almaniyadan geostrategiyasının əsasında Avrasiya və ya ingilis alimi Makinderin Hartlənd idəyəsi durdurdu. Alman geosiyasətcisi Haushoferin bu idəya əsasında işleyib hazırladığı nəzəriyyəyə görə, ABŞ və Böyük Britaniyaya qarşı dura bilən Almaniya-Rusiya-Yaponiya geosiyası oxu yaradılmalı idi. Danışçılar nəticəsində Üçər İttifaqı (Almaniya, İtaliya, Yaponiya) və Sovet İttifaqı arasında bağlanacaq müqavilənin layihəsi hazırlanmışdı. Bu sənəddə Avrasiya və Afrikanın təsir dairələrinə bölünməsi nəzərdə tutulurdu. 1 sayılı məxfi protokolda 4 dövlətin geostrategiyasının cənuba doğru meridional istiqaməti razılışdırılmışdı. Sovet İttifaqının əsas ərazi maraqları Hind okeanı istiqamətində müəyyənləşdirilirdi. 2 sayılı məxfi protokolun layihəsində isə Türkiyənin Qara dəniz boğazları baredə üzərinə gö-türdüyü beynəlxalq öhdəliklərdən azad edilmesi və onun Almaniya, SSRİ və İtaliya ilə əməkdaşlığı cəlb edilməsi nəzərdə tutulurdu. Bu dövlətlər boğazlarla bağlı birgə konvensiya layihəsi üzərində işləməli idilər. Konvensiyada Sovet İttifaqına herbi-dəniz qüvvələrini bölgələr-dən keçirmək üçün qeyri-məhdud hüquq verilməli idi. SSRİ-nin Finlandiya ilə apardığı müharibə sovet ordusunun zəifləyini üzə çıxardı və Al-

maniyam Avrasiya Hartləndini tekbaşma idarə etməyə şirnikləndirdi. 1940-ci il dekabrın 18-də Hitler SSRİ-yə hücumun strateji planını - "Barbarossa" ni təsdiq etdi.

Mondializm (fransızca: monde-dünya) – Bütün dövlət və xalqların vahid planetar qurumda birləşməsini və Dünya hökumətinin yaradılmasını nəzərdə tutan geosiyasi ideoloziya. Bu ideoloziya irqi, dini, etnik, milli və mədəni sərhədlərin leğv edilməsini, sahibkarlıq fəaliyyətinin transmilli subyektləri tərəfində vahid dünya təsərrüfat sisteminin formalşdırılmasını nəzərdə tutur. Bu konsepsiya ümumdünya inqilabı, "Amerika əsri", kapitalizmin və kommunizmin konvergensiyası (çulğalması, birləşməsi, yaxınlaşması) kimi ideyalarda əksini tapmışdır.

Monro doktrinası – ABŞ prezidenti Ceyms Monronun (1758-1831) konqres 2 dekabr 1823-cü il tarixli müraciətində bəyan edilmiş xarici siyaset prinsipləri. Bu prinsiplər Müqəddəs İttifaqın Latin Amerikasına müdaxilə etmək cəhdini ilə əlaqədar işlənib hazırlanmışdı. Doktrinada dünyanın Avropa və ABŞ arasında nüfuz dairələrinə bölünməsi princi-pi eks olumuşdu. Monroe doktrinasına görə, Latin Amerikasında əsas rol ABŞ-a məxsus olmalıdır.

Moremar – Böyük çoxölçülü məkanlar nəzəriyyəsinin geosiyası və geoiqitasi anlayışı. Sahil zonası və ya "quru-dəniz" temas (marginalkonar) zonası. Yer üzünün müstəmləkələşdirilməsi və geosiyasi-geoiqitasi forpostların yaradılması üçün tarixi plasdarm. Dəniz və okeanlar-in sahil zonası dövlətin geosiyası və geoiqitasi qüdrətinin artmasında olduqca mühüm rol oynayır. Əger ölkə "üzü dənizə doğru" inkişaf edir-sə, onun qüdrəti dünyaya açıq olması hesabına daha da artır. Ölkə təcridçilik yoluna qədəm qoyduqda isə kommunikativ funksiyaların itirilməsi nəticəsində onun parçalanma tehlükəsi da artır. Dəniz və okeanlar-in sahil zonası əsas geosiyası plasdarmdır. Yer küresinin ən iri hərbi güc mərkəzləri, iqtisadi və demoqrafik qütbəri məhz bu zonada yer-ləşmişdir.

Mühafizəkar inqilab – "Solçu" iqtisadiyyatın və "sağçı" siyasetin, milli -mühafizəkar və sosial-inqilabi elementlərin birləşdirilməsini nə-zərdə tutan "üçüncü yol" ideologiyası

Müharibə – Siyasi məqsədlərə çatmaq üçün ən bahalı və qeyri-rasional üsul. 1480-1941-ci illər arasında baş vermiş 278 müharibədən 78-i və ya 28 faizi vətəndaş müharibəsi olmuşdur. 1800-1941-ci illərdə baş vermiş hər üç dövlətlərarası müharibəye bir vətəndaş müharibəsi düşürdü. 1945-ci ildən 1985-ci ilədək dünyada 160 silahlı münaqişə qeydə alınmış, onlardan 151-i Üçüncü dünya ölkələrində baş vermişdir. Gösterilən müddətdə dünya cəmi 26 gün müharibəsiz yaşamışdır. Münaqişələr nəticəsində 25 milyondan 35 milyonadək insan həlak olmuşdur.

XX əsrin sonlarında soyuq silah və nüvə silahının tətbiq olunduğu təmaslı müharibələrin 5 nəqli qeydə alınmışdır. XX əsrin sonlarında mühərabələrin altıncı nəqli- təmassız müharibələr meydana gəldi. Belə müharibələrdə qələbə düşmənin iqtisadi qüdrətinin darmadağın edilməsi və əsasən dinc əhalinin möhv edilməsi hesabına eldə edilir, hücum edən tərəf isə çox az itkiyə məruz qalır. Təmassız müharibələrde hədəfi dəqiq vuran silahlar tətbiq edilir, radioelektron mübarizə aparılır, hava şəraitine təsir göstərilir. Gələcəkdə müharibələrin 7-ci nəqli informasiya silahının köməyi ile aparılacaqdır. Bu müharibənin sistem-yaradıcı komponenti informasiya, sistemdağıdıcı komponenti isə insani əhətə edən sosial mühitdir. Mühərabələrin 7-ci nəslində daha çox informasiyaya sahib olan tərəf qalib gələcəkdir. Lakin bu müharibələrin asimetrik xarakteri informasiya sistemine malik olmayan düşmənə zərəbə endirilməsini qeyri-mümkün edir. Bundan başqa, hücum edən tərəf özü terrorçu və ya hakerin fəaliyyəti nəticəsində hücumu məruz qala bilər.

Münaqişə – Bir-birine eks olan maraq və məqsədlərin toqquşması. Klassik geosiyasət münaqişəni beynəlxalq münasibələrin mərkəzинe qoyur. Hərbi-siyasi, iqtisadi, sosial və digər münaqişələr fərqləndirilir. XX əsrin sonunda etnomilli və etnokonfessional münaqişələr geniş yayılmışdır. İri silahlı münaqişələr daha çox iqtisadi "həyati maraq" zonalarında, xüsusun də neft və qazla zəngin olan regionlarda baş verir.

Müstəmləkə ekspansiyası – Böyük coğrafi kəşflər dövründə etibarən başqa ölkələrin ərazisində sahib olan 12 imperialist dövlət möv-

cud olmuşdur. Onlardan 5-i – İspaniya, Portuqaliya, Niderland, Fransa və Böyük Britaniya bir neçə yüzillik ərzində dünyanın böyük bir hissəsinə nəzarət etmişdir.

Napoleon Bonapart (1769-1821) – Görkəmli sərkərdə, 1804-1814-cü illerdə və 1815-ci ilin martından iyununadək Fransa imperatoru. Napoleon ordusu feodal-mütleyiyyətçi Avropanı darmadağın etmişdi. Napoleon Avropa məkanını yalnız silah gücünə deyil, həm də nəhəng hərbi qüvvə tətbiqinin mükəmməl strategiya və taktikasının köməyi ilə fəth etmişdi. Həminin qanun qarşısında bərabərliyini və təhkimciliğin hüququnun loğvini təsbit edən "Napoleon kodeksinin" təsiri altında Avropanın geosiyası məkanı böyük dəyişikliklərə məruz qalmışdı.

Nasional-bolşevizm – Antikapitalizmi ifrat milletçiliklə birləşdirən "mühafizəkar inqilab" və ya "Üçüncü yol" ideya-siyasi cərəyanı. Bu cərəyan dünya müharibələri arasındaki dövrdə Almaniyada daha geniş yayılmışdı. İkinci Dünya müharibəsindən sonra "yeni sağlar" hərəkatının timsalında Avropada, xüsusən de Fransa və Belçikada yenidən dirçəlməyə başladı. Jan Tiriar (1922-1992) "Avropadan Vladivostoka qədər" Böyük iqtisadi avtarkiya məkanının yaradılması layihəsinə irəli sürmüştü. Bu layihəyə görə, Avrasiya xalqlarını birləşdirən "Avropa imperiyası" ABŞ mondializmə qarşı dayanmalıdır. Yəziçi A.Duqin postsoviet Rusiyası üçün "yeni sağların" ideologiyasını işləyib hazırlamışdır. O, alman "mühafizəkar inqilabçılarına", xüsusən K.Smittə üstünlük verir. Rusiya nasional-bolşevikləri kontinental blok və yeni avrasiyalıq ideyalarının sintezindən də istifadə edirlər. 1993-cü ildə rus yazıçıları E.Limonov və A.Duqin nasional-bolşevik partiyasının yaradılması barədə bəyanata imza atdlar. Partiyanın siyasi məqsədi keçmiş SSRİ hüdudlarında güclü demokratik dövlət yaratmaq idi. Bu dövlət beynəlxalq məsələlərdə milli maraqları qətiyyətə müdafia etməyə qadir olmalıdır. Sonralar adı çəkilən hərəkatın daxilində müəyyən ixtilaflar yarandı və parçalanma baş verdi.

NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – 1949-cu il aprelin 4-də ABŞ-in təşəbbüsü ilə 12 dövlət tərəfindən yaradılmış hərbi-siyasi blok. ABŞ, Kanada, Qərbi Avropa dövlətlərinin əksəriyyəti və

Türkiyə blokun üzvləridir. 1999-cu ildə Polşa, Çexiya və Macarıstan da NATO-ya qoşulmuşdur. Təşkilatın ali orqanı NATO Şurasının sessiya-sıdır. Alyansın mənzil-qərargahı Brüsselde yerləşir.

NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi (1999) – Yuqoslaviya Sosialist Respublikasının tərkibinə daxil olan, əhalisinin əksəriyyətini albınlar təşkil edən Kosovo vilayətində yaranmış humanitar fəlakəti aradan qaldırmaq üçün İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq suveren dövlətə qarşı hərbi əməliyyat həyata keçirildi. BMT Təhlükəsizlik Şurasının qərarı olmadan NATO özü müharibəyə başlamaq haqqında qərar qəbul etdi. Nəticədə Yuqoslaviya qoşunları Kosovodan çıxarıldı və ora NATO-nun sülhmeramlı qüvvələri yeridildi.

Neomondializm – Bəşəriyyətin bazar və demokratiya əsasında planətar mövcudluğu layihəsi. Dünyanı yenidən qurmağı nəzərdə tutan bu geoiqitsadi layihə məzmununa görə, atlantizmə mondializmin ərazi variantı oldu.

Neoliberal globallaşma – Bəşəriyyətin iqtisadi, siyasi və mədəni həyatının bir çox sivilizasiya imperativlərinə etinasiyləqlə müşayit olunan beynəlmiləlləşməsi. Bu, Qərb fundamentalistlərinin hər şəxso qadır olan bazar və ümumbeşəri ədalət haqqında təlimidir. Neoliberalizmə inam milli təhlükəsizliyi təhdid edən təhlükəli xülya oldu. Neoliberal globallaşma postsovjet dövlətlərinin milli sərvətlərinin talan edilməsinə və kapitalın xaricə ixracına elverişli şərait yaratdı.

Nitsse Fridrix (1844-1900) – Geofəlsəfənin əsasını qoymuş alman filosofu. Nitsse ictmai normalar və xeyirxahlıq qaydaları insanın öz qəlbindən gəlmədiyi təqdirdə, təhlükənin yaranacağı haqqında xəbərdarlıq edirdi. Filosof Qərbəndə gələn ruh xirdəciliğinin dünya üçün təhlükə törətdiyini qeyd edirdi.

Nomos – K.Şmittin işlətdiyi termin, istenilən məkanın (coğrafi, siyasi, iqtisadi və ya mədəni) təşkili prinsipi

Nüvə çəkindirməsi siyasəti – Rəqabet aparan dövlət və blokların siyasi məqsədlərə hərbi yolla nail olmasının yolverilməzliyi. Nüvə silahı bu yeni siyasi psixologiyanın yaranmasına səbəb olmuşdur.

Nüvə çəkindirməsi – Mümkün təcavüzkarı çəkindirmek və qorxut-

maq, yeni dünya müharibəsinin karşısını almaq və beynəlxalq sabitliyi qoruyub saxlamaq üçün nüvə silahının həllədici amil olmasına əsaslanan doktrina. Bu doktrina nüvə silahı icad olunduqdan sonra ABŞ-da işlənib hazırlanmış və bir neçə onillik ərzində iki əsas hərbi-siyasi blok olan NATO ile Varşava Müqaviləsi Təşkilatı arasındaki münasibətləri müyyənənleşdirmişdi.

Nüvə pariteti – SSRİ və ABŞ-in nüvə silahlarının təxminini bərabərliyi. Bu tarazlıq 1970-ci illərin əvvəllərində berqərar olmuşdu.

Ox regionu – Kolumbaqəderki Aralıq dənizi hövzəsi, müasir Rusiya

Okkultizm (latınca: occultus-gizli) – Hadisələrin ümumi gizli əlaqələri haqqında təlim

Oliqarxiya (yunanca: oligarchia-azlığın hakimiyəti) – Maliyyə, ticarət və sənaye kapitalını təmsil edən azlığın siyasi-iqtisadi hökmranlığı

Orta okean – N.Spaykmenin terminidir. Avropa və Şimali Amerika vahid geosiyası məkanı üçün Atlantik okeanını bildirir.

"Orta Avropa" (Mitteleuropa) – Almanıyanın qonşu dövlətlərin hesabına ərazilərini genişləndirməsi, Aralıq dənizinə və Yaxın Şərqi çıxış əldə etmək cəhdini əks etdirən Mərkəzi Avropa geosiyası konsepsiisi

"Possibilizm" nəzəriyyəsi – Dövlətin optimal inkişafı üçün insan tərəfindən təbietin (coğrafi vəziyyətin) mümkün, "mürbüleyən enerjisindən" istifadə edilməsi haqqında fransız alimi Vidal de la Blaşın geosiyası təlimidir. Real ölkədən forqlı olaraq öz təbii və sosiomədəni kodundan səməreli istifadə edən "xəyalı" dövlət haqqında təsəvvürlər dən ibarətdir. Possibilizm geosiyası ideyaların inkişafında mühüm rol oynamış, ənənəvi geosiyasetin coğrafi determinizminin dəf edilməsinə şərait yaratmışdır.

Panasiyacılıq – "Böyük Şərqi Asiyada birgə tərəqqi dairesi"nin yaradılmasını nəzərdə tutan yapon ideyası. Bu ideya Yaponiyanın rəsmi dövlət doktrinasının əsasını təşkil etmişdi. İkinci Dünya müharibəsində bu doktrinaya uyğun olaraq Çinin bir hissəsi, Cənub-Şərqi Asiya və

Cənub dənizləri arasındaki ölkə və ərazilər zəbt edilmişdi.

Panislamçılıq – Xəlifənin rəhbərliyi altında bütün müsəlmanların birləşdirilməsini nəzərdə tutan dini-siyasi ideologiya

Panregionuluq – Dünyanın "Böyük məkanlar" konsepsiyası əsasında hazırlanmış geosiyasi modeli. K.Haushofer meridional panregionları – vahid ictimai-siyasi panideya ilə birləşmiş qlobal iqtisadi blokları ayırd etmişdir. Hər bir panregion nüvə və əyaledən ibarətdir. Bunnlar nüvəsi ABŞ olan Panamerika, Almaniya olan Avro-Afrika, Yaponiya olan Panasiya və əsir dairəsi İran, Əfqanistan və Hindistan olan Panrusiya panregionlarından.

Panslavizm və ya panslavyançılıq – Slavyan xalqlarının mədəni ümumiyyəti, federasiya və ya konfederasiya yaradılması yolu ilə birləşdirilmesi ideyalarını ehtiva edən milli-siyasi ideologiya.

Passionar təkanlar (mutagen mənbələr) – Balkan, Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla, AVRAMAR hüdudlarındakı etnomillili və etnokonfessional münəaqış ərazilərində feal seysmik zonalarla bağlı olan etnik passionarlığın mutagen mənbələri ayırd edilir. Alimlər passionar təkanların mutagen mənbələrini geoloji xüsusiyyətlərlə, yəni siniqliarın feal seysmik-tektonik zonaları ilə əlaqələndirirlər. Yer kürəsi geodinamikasının qravitasıya-konvensiya modelinə görə, Şərqi Afrikadın altındaki yüksələn mantıya selinin axınları Avrasiya və Hondvananın (Afrika, Kiçik Asiya, Hindistan) yaxınlaşmasının hərəkətverici qüvvəsi olmuşdur.

Permanent inqilab nəzəriyyəsi – Lev Trotskinin fasılısız inqilab geosiyası nəzəriyyəsi (1905). Bu nəzəriyyəyə görə, inqilabın burjuə mərhələsini heyata keçirən Rusiya proletariati sosialist inqilabi mərhələsində yalnız dünya proletariatının köməyi ilə qəti qələbə çala bilər. Sovet hökumətinin proletar inqilabını Avropaya ixrac etmək istiqamətindəki uğursuzluğundan sonra -1919-cu ildə L.Trotski bu nəzəriyyəni Şərqi doğu hərəkətin əsas geosiyası vektoru kimi teklif etmişdir (Trotsky memorandumu).

Polisentrizm sivilizasiyaları – A.Toynbi "Tarihin dərki" əsərində 37, o cümlədən 28 çəçəklənən, 5 inkişaf etməyən və 4 durğunluq ke-

cırın sivilizasiya göstərməşdir. Toynbiyə görə, sivilizasiyaların və ya dünyaların müxtəlifliyi özüñəqapanmayı, təcridçiliyi dəf etməyə kömək edir. Bununla təbiət sanki ayrı-ayrı xalqları dünya hegemonluğununa cəhdən müdafiə edir. Məlumdur ki, dünya ağalığına iddia edən imperiyaların əksəriyyəti daxili amillerlə bağlı dağlımlıdırlar.

Postindustrial cəmiyyət – Industrial cəmiyyəti əvəz edən ictimai-siyasi quruluş. Belə cəmiyyətdə intellektual kapital senaye kapitalından, həyatın keyfiyyət dəyerləri işe maddi səviyyədən üstün olur.

Postindustrial cəmiyyət nəzəriyyəsi – Industrial cəmiyyət konsepsiyasının və iqtisadi artım mərhələlərinin sonrakı inkişafı. Burada iqtisadiyyatın xidmet sahəsi üstünlük təşkil edir, universitetlər və tədqiqat mərkəzləri işe cəmiyyətin mühüm təsisatlarına çevrilirlər. Hakimiyət kapitalist olimqarxiyadan və korporasiyalardan qərar qəbul etmeyin yeni texnologiyalarına yiyələmiş texnokratik elitaya keçir. Postindustrial cəmiyyətdə istehsal vasitələri üzərində mülkiyyətin təbəti deyişikliyə uğrayır. Ənənəvi xüsusi mülkiyyətin əhəmiyyətini itirir, onun yerini şəxsiyyətin əqli əməyinə əsaslanan intellektual mülkiyyət tutur.

Postmodern – Marginal vəziyyətlərin (məkanlar, insanlar, silklər, mədəniyyətlər, iqtisadi sahələr) diqqət mərkəzində olduğu postmodernizm (anti-utopiyalar) dövrü. Postmodernizm dövründə sivilizasiyalara rasi dialoq və xalqlararası qarşılıqlı fəaliyyət dərinleşir, müxtəlif ənənələrin yaxınlaşması baş verir. Keçmiş gələcəkələr deyişən avanqardizmdən forqlı olaraq postmodernizm keçmişə gələcəyin atributlarını verir. Postmodernizm dövründə, mərkəzində insanın daxili və xarici aləmi, sivilizasiyalar, okeanlar və qıtələr, atmosfer və biosfer arasında marginal (hüdud) vəziyyətlərin dayandığı dönyanın sonu hissə immanın təfəkkürü gücləndirir.

Preventiv zərbə strategiyası – Nüvə münəaqışında gözlənilməzlik amilindən istifadə etmək, düşmənin hədəflərinə birinci zərbə endirmək. Soyuq müharibə illərində ABŞ və SSRİ-nin hərbi doktrinasının əsasını təşkil edirdi. Hazırda ABŞ-da "şər oxu"na aid edilmiş ölkələr üçün yenidən bərpa olunub.

"Preventiv intervensionizm" doktrinası – Hərbi gücün köməyi ilə

"Amerika dəyərlərinin" yayılmasını və dünyyanın strateji (enerji) ehtiyatlarının nəzarət altına alınmasını qarşısına məqsəd qoyan XXI əsrin əvvəlinin Amerika geosiyası doktrinası. Bu doktrina geosiyasi "şor" oxuna aid edilən ölkələrə "qabaqlayıcı" zərbələrin endirilməsini nəzərdə tutur.

Protektorat (lat. protectio – müdafiə, himayə) – Zəif dövlətlərin daha qüdrətli regional və ya dünya dövlətlərindən asılılıq formasıdır.

Ratsel Fridrix (1844-1904) – Alman coğrafiyası, etnoqrafi və səsioloqudur. Onu geosiyasının atası adlandırırlar. İrəli sürdüyü elmi müdədlərə aşağıdakı əsərlərində əksini tapmışdır: "Dövlətlərin məkan artımının qanunları" (1896), "Siyasi coğrafiya" (1897) və "Dəniz xalqlarının qüdrətinin mənbəyi kimi" (1900). F.Ratsel "heyati məkan" nəzəriyyəsinin banisidir.

Real suverenlik – Dövlətin müstəqil şəkildə daxili, xarici və müdafiə siyasetini müəyyənləşdirmək, müqavilələr bağlamaq, yaxud onları ləğv etmək və digər strateji addımlar atmaq qabiliyyətinə malik olmasıdır.

Reformasiya – XVI əsrde Avropada dini-siyasi hərəkat, vicdan uğrunda mübarizə. Qərbi Avropa sivilizasiyasının təşəkkülündə xüsusi rol oynamışdır. Reformasiya üçün insanın şəxsi vicdanına diqqət ayrılması sociyyəvidir.

Regional bipolarlıq – İki dövlətin və onların müttəfiqlərinin regionda geosiyasi və geoiqtisadi təsir uğrunda mübarizəsi

Regional birliklər – Dünyada 100-dən çox belə birlik vardır. Onlardan ən güclüleri Aİ, NAFTA və ASEAN-dır. Müxtəlif qitələrdə bu cür bloklar və azad ticarət zonaları formalaşır. Məsələn, And qrupu, Mərkəzi Amerika Ümumi Bazaarı, MERKOSUR (Argentina, Braziliya, Uruqvay və Paraqvayın birlüyü). Regional birliklər arasında satış bazarları uğrunda ticaret müharibəsi gedir.

Regional dövlətlər – Bir qayda olaraq, qonşu dövlətlərə təsir göstərən və subregional səviyyədə geosiyasi strategiyaya malik olan beynəlxalq siyaset subyektləri

Regional geosiyasət – Obyekti dövlət deyil, ərazi münaqişəsi olan

"daxili geosiyasət". Regional geosiyasının əsası "Herodot" jurnalının nəşri olan İ.Lakostun yeni fransız geosiyasi məktəbində qoyulmuşdur.

Regionalistika – Geosiyasi və geoiqtisadi amillərin təsiri altında məhsuldar qüvvələrin ərazi təşkilinin dəyişməsi (transformasiyası) haqqında elmdir.

Regionallaşdırma – Sosiomədəni (mənəvi-etik, dini və s.) amillərin yaxınlığı əsasında dövlətlərə iqtisadi və digər birliliklərin formalaşması və inkişafı prosesidir.

"Roma klubu" – XX əsrin 70-ci illərində qlobal inkişafın perspektivləri ilə fəal məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı. 1968-ci ildə Romada yaradılmış bu təşkilata onlarla alim, ictimai və siyasi xadim, iri biznesmen və maliyyəçilər daxil idi. "Roma klubu"nun hesabatlarında cəmiyyətin mövcud inkişaf meyillerinin davam edəcəyi töqdirdə "qlobal fəlakət"in qaçılmaz olması konsepsiyası əsaslandıırıldı. Klub tərəfindən "Şimal - Cənub" geosiyasi konsepsiyası formalasdırılmışdır. Bu konsepsiyaya görə, sənaye cəhətdən inkişaf etmiş Şimalda inkişaf etməkdə olan ölkələrin və Çinin daxil olduğu Cənub arasında kı münaqişə bir çox qlobal böhran və ziddiyətlərinə əsas səbəbidir. "Roma klubu"nun iştirakçıları ferqli sosial-iqtisadi sistemlərə malik olan dövlətlərin konvergensiyasını (yaxınlaşmasını, ziddiyətlərin aradan qaldırılmasını) təklif edirdilər.

RHM (raket hücumundan müdafiə) – ABŞ və Sovet İttifaqı tərəfindən hazırlanmış raket hücumundan müdafiə (ve ya raketdən müdafiə) sistemi. 1972-ci ildə ABŞ və SSRİ arasında RHM sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə imzalanmışdır. Sonralar prezident kiçik Corc Buşun təşbbüsü ilə ABŞ bu müqavilədən çıxmışdır.

Rimlənd – Atlantik və Avrasiya arasında "aralıq geosiyasi məkan" (sahil zonası) nəzəriyyəsi.

Rusiya-ABŞ münasibətləri ("çəki dərəcələri") – Sovet İttifaqı dağıldıqdan sonra ABŞ və Rusiya münasibətlərində dünya siyasetində mövcud olmayan "liderlərin şəxsi dostluğu" kateqoriyası üstünlük təşkil edir. Ölkələr arasındaki strateji tərəfdəşlilik Rusyanın ikinci nüvə dövləti statusu ilə təmin edilir. Digər "çəki dərəcələrində" ise Rusiya-

nin göstəriciləri ABŞ-la müqayisədə çox zəifdir. Əgər XXI əsrin əvvəllerində Rusiya əhalisinin sayına görə, ABŞ-dan (281 milyon) iki dəfə geride qalırdısa, illik federal bütçesinin həcmində (70 milyard dollar) görə 26 dəfə geride idi. Rusiya müdafiə sahəsinə (9 milyard dollar) ABŞ-dan 42 dəfə, təhsilə isə (2,6 milyard dollar) 217 dəfə az vəsait ayırır. Adamına düşən illik gelirə görə (30 min dollar) Rusiya ABŞ-dan 30 dəfə geride qalır.

Rusiya geosiyasi fikri – Dünyanın ən böyük dövləti olan Rusiya üçün "Moskva – Üçüncü Roma", panslavizm və "ümmüdünya inqilabı" geosiyası konsepsiyalarında əksini tapmış rus xilaskarlıq missiyası ideyası səciyyəvidir. Rus geosiyası fikrinin formalşamasına alman, fransız və ingilis geosiyaset məktəbləri böyük təsir göstərmişdir. Qərbçilik, slavyanpərestlik və xüsusi də mühacirətdə yarğanlaşmağa başlamış avrasiyaçılıq mühüm yer tutur. Hazırda dünya irləndən istifadə etməklə, qərbçilik, nasional-bolşevizm, neoavrasiyaçılıq və rus millətçiliyi əsasında geosiyasətin yeni nəzəri əsaslarının hazırlanmasına cəhd göstərilir.

Rusya üçün Avrasiya layihəsi – Rusiya iqtisadi və texnoloji inkişafın 3 qütbü - Qərbi Avropa, Şərqi Asiya və Şimali Amerika arasında kommunikasiyaların keçə bildiyi yegane ölkədir. Rusya üçün Avrasiya layihəsi bu ölkənin Qərble Şərq arasında mədəni dialoqun ötürücüsü rolunu oynadığı çoxönlülü kommunikasiya məkanının yaradılması ideyasına əsaslanır.

Rusya. Geosiyasi kod – Ən böyük əraziyə malik böyük dövlət. Rusyanın malik olduğu nüvə silahı ona böyük dövlət statusu verən əsas amildir və Qərb bununla hesablaşmağa məcburdur. Qərbi Avropa, Şimali Amerika və Asiya-Sakit okean hövzəsi regionu kimi dünya iqtisadi və texnoloji qütbələri arasında orta vəziyyətdə olan Avrasiya dövləti. Dünyada ən iri enerji ehtiyatlarına malik olan ölkələrdən biridir. Geosiyasi güc meyarlarının məcmusuna görə, bəynelxalq münasibətlərin bir çox proseslərinə təsir göstərmək iqtidarındadır. Rusiya siyasi məkanında transmili (neoliberal), milli-dövlət və imperiya inkişaf modelləri arasında mübarizə gedir.

Rusiya. Sivilizasiya kodu – Rusyanın taleyində "coğrafi amilə" bir tərəfdən, məkanın böyük ölçüləri, digər tərəfdən, mənəvi məqsədlerin "genişliyi" daxildir. İnkişaf yolları Şərqi və Qərb arasındaki ziddiyətlərlə müyyəyen edilmiş rus mədəniyyətində coğrafiya özünəməxsus indikator rolu oynamışdır. Çoxönlülü kommunikasiya məkanının genişliyi Rusyanın sosial-iqtisadi inkişafının və Avrasiyada siyasi sabitliyin strateji ehtiyatıdır. Qərbin, Cənubun və Şərqiñ müasir çağırışlarına Rusiya "sərhəd vəziyyətinin" yüksək enerjisinin istifadəsinə diqqəti cələmək bacarığı ilə cavab verə bilər.

Sahil zonası – 1. Təbii, iqtisadi, demografik və digər proseslərin intensiv qarşılıqlı təsiri ilə xarakterizə olunan "quru-deniz" təmas zonası; 2. Daha geniş şərh olunan geosiyasi məfhüm. Əhənəvi geosiyasətə Deniz və Qitənin qarşılurma zonası, geosiyasi təcavüzkarlıq üçün plasdarm (Rimlənd). Geoİqtisadiyyatda-müxtəlif təsərrüfat sistemləri arasında təmas zonası (məsələn: azad iqtisadi zonalar)

Savitski Pyotr Nikolayeviç (1895-1968) – Tarixçi, iqtisadçı, coğrafiyusnas və filosof, avrasiyaçılıq hərəkatının yaradıcılarından biri və baş ideoloqu. 1997-ci ildə Moskvada onun "Avrasiya qitesi" kitabı ilk dəfə nəşr edilmişdir. Kitabda alimin əsas fikirləri yer almışdır.

Separatlılıq – Ayrılmağa cəhd göstərmək

Sərhəd – Çoxönlülü kommunikasiya məkanında yüksək enerji zonaları. Geosiyasətə 2 növ sərhəd mövcuddur: sərhəd-xətt və sərhəd-zolaq. Sərhəd-xətt dəniz, sərhəd-zolaq isə quru sərhədir. Planetar miqyasda fəaliyyət göstərmək iddiasında olan geosiyasi blokun vəzifəsi sərhəd-xətləri özü üçün maksimuma çatdırmaq, rəqib üçünsə minimuma endirməkdir.

Sərhəd dövləti – Sivilizasiyaların sərhədlərində və digər hüdudlarda yerləşmiş dövlətlər. Sivilizasiyaların hüdudlarında yaranmış dövlətlərə ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya misal ola bilər. İsvəçə, Belçika, Lüksemburq, Ukrayna və Qazaxstan etnik və konfessional sərhədlərde yaranmışdır. Fövqəldövlətlərin qarşıluması dövründə geosiyasi hüdudlarda olan dövlətlər Şimali və Cənubi Vietnam, Şimali və Cənubi Koreya, Şərqi və Qərbi Almaniya idi.

Sərhəd gərginliyi (sərhəd enerjisi) – Dövlət və ya sivilizasiyaların çoxölçülü (geosiyasi, geoiqtisadi, milli, konfessional və s.) sərhədinin qurucu və ya dağıcı enerjisi. Sivilizasiyaların sərhədlərində həyatın nisbi keyfiyyətini təmin edən intensiv informasiya və ticarət mühadiləsinə həyata keçirmək mümkün olmadıqda, sərhədlər hərəkətə gəlir. Belə hallarda etnomilli və etnokonfessional münaqışların yaranması tehlükəsi artır.

Səlahiyyətsiz suverenlik – Dövlətin daxili, xarici və müdafiə siyasetinin həyata keçirilməsi zamanı hakimiyətin serüstəsizliyindən doğan məhdud suverenliyin növlerindən biri. Bu səlahiyyətsizlik şəxsi varlanmaq maraqlarının dövlət maraqlarından üstün tutulması hesabına kompensasiya olunur. Belə hal postsovet məkanında yaranmış yeni müstəqil dövlətlərin ekseriyəti üçün sociyevidir.

Silikon vadisi – Yüksək texnologiyaların dünya qütbü, dünyada birinci və ən iri texnopolis. XX əsrin 50-ci illərində ABŞ-in Kaliforniya ştatının San-Fransisko şəhərinin yaxınlığında yaradılmışdır. Burada elektron və aviakosmik məhsullar buraxan universitet elmi (Stanford Universiteti) ile şirkətlərin müstərek fealiyyəti təşkil edilmişdir. Silikon vadisində ABŞ-in ümumi milli məhsulunun əhəmiyyətli hissəsi formalaşır. Bu da yüksək inkişaf etmiş ölkələrin analoji göstəriciləri ilə müqayisə edilə bilər. Silikon vadisi dövlət içərisində dövlətdir və ən inkişaf etmiş 12 ölkənin sırasına qoşula bilər. Bu, ağlın və kapitalın, biznesmenlərin və programçıların cəmləşdiyi, gələcəyin kompüter texnologiyalarının yaradıldığı yerdir. Silikon vadisi "Allah kimi yaratmaq, kral kimi idarə etmək və qul kimi işləmək" prinsipi ilə yaşayır.

Simmetrik münasibətlər – Bir ölkədə baş veren hadisələrin başqa ölkənin daxili siyasetində eksini tapmasına səbəb olan beynəlxalq münasibətlər forması. ABŞ-da yəhudiliyin təsirinin məhdud olduğu Respublikaçılar partiyasının hakimiyətə gəlməsi Rusiyada yəhudilərin biznesinə qarşı hücumlara getirib çıxmışdır. Yəhudilərin əsas rol oynadığı Demokratlar partiyasının iqtidarı dövründə bu hal mümkün olmuşdur.

Sivilizasiya (latınca: civilis – mülki, dövlət) – Anlayışın tam açılı-

şını vermək mümkün deyil. Sivilizasiya ictimai inkişafın, maddi və mənəvi mədəniyyətin səviyyə və mərhələsini müəyyən edir. Sivilizasiyalar bəşəriyyətin mənəvi tərəqqisini idarə edir, qan (slavyan, roman-german) və ruha (pravoslav xristian və qərb xristianlığı) görə fərqlənlərlər. Müasir sivilizasiya texniki nailiyyətlərin və onuna bağlı yaranmış rəhatlığın məcmusudur. Müasir sivilizasiyalar içerisinde Qərbi Avropa (xristian), müsəlman, hind indus, Çin buddist-konfusiyaçı, Latin Amerikası katolik, Mezoafrika (Qara Afrika) və digərlərini qeyd etmək olar.

Sivilizasiya (sosiomədəni, mədəni-genetik) kodu – Bu və ya digər sivilizasiyaya (superetnosa) mənsub olmayıñ dayanıqlı mədəni-genetik əlamətləri. Yerli transformasiyanın təbii-coğrafi, geosiyasi, geoiqtisadi və digər əlamətlərinin integrasiyası edən, sivilizasiyaların və digər regional birləklərin böyük çoxölçülü məkanının bütövlüyünü və xarici təhdidlərdən müdafiəsini təmin edən tarixən yaranmış əlaqələr (kommunikasiya) sistemidir.

Sivilizasiya (superetnik) hüdüdləri – Coğrafi determinizmdən çıxış edərək, yüksək passionar enerjiyə malik etnik marginallar eməle götərən superetnik hüdüdlərin bioloji xüsusiyyətləri ilə təbii ekotonların analogiyasını qeyd etmək olar. İnsanın ikili təbieti – biosferin və sosiosferin marginalı – etnik hüdündlərdə iki paradigm ("qan və torpaq" və dini) əsasında iki enerji qütbü yaradır. Xalqları konfessional əlamətlər üzrə güclə superetnik hüdüdlərə "ayırmaq" "qan və torpaq" enerjisinin güclənməsinə, əksinə, manələri aradan qaldıraraq intensiv etnoslararası mədəni və iqtisadi temaslar yaradılması ruhun pozitiv enerjisinin güclənməsinə kömək edir.

Sivilizasiya böhrəni – Cəmiyyətin sistemi böhrəni (hakimiyətin, herbi doktrinanın, iqtisadiyyatın, dinin və mənəviyyatın). Müasir dünyada şərqi-xristian sivilizasiyası üçün xarakterikdir.

Sivilizasiya geosiyasəti – Formasiya yanaşmasından fərqli olaraq, mədəni-genetik kodların və arxetiplərin dayanıqlı olmasına əsaslanır. Tarix sübut edir ki, dünya sivilizasiyaları öz mentalitetlərini və mənəvi dəyərlərini qoruyub saxlayarsa, istənilən xarici təhlükəyə tab getirə bilərlər. Sivilizasiya geosiyasətinin metodoloji əsasını geofəlsəfə təşkil

edir.

Sivilizasiya sınıqları – Sivilizasiyalar arasında münaqişələr, qarşidurma xətləri. Məsələn, Qərb və İsləm dünyası. Dar mənada dirlər, ideologiyalar, mədəniyyətlər arasında potensial münaqişə zonaları. Məsələn, Pakistan və Hindistan, İsrail və Fələstin, Yuqoslaviya və Qərb arasında olmuş ixtilaflar.

Sivilizasiya strategiyaları – Sivilizasiyaların qarşılıqlı fəaliyyət təcrübəsi müxtəlif inkişaf strategiyalarını yaratmışdır. Çin sivilizasiyası tarixi uzunömürlülüyü və varisiyi ilə heyranlıq doğurur. Xarici dünya ilə əlaqələrin kəsilməsi və qurulması siyasetinin dəfələrlə bir-birini əvəz etməsi müasir Çinə yad ənənələrin əzx olunmasının zərərli olduğunu dərk etməyə imkan verir. Qərb ideyalarının idxləndən iflasa uğramış müsəlman dünyası da bu nəticəyə golmişdir. Hind, malay və başqa sivilizasiyalar da özlerinə məxsus yolla gedirlər. Qerbədə belə bir fikir yayılmışdır ki, iqtisadi dəyişikliklər siyasi dəyişikliklər nəticəsində baş vermelidir. Məhz buna görə demokratiya kommunizmə qalib gəlmüşdür.

Sivilizasiya yanaşması – Çoxölkülü kommunikasiya məkanının vəziyyətinin çoxluğundan çıxış edən, coğrafi və iqtisadi determinizmin möhdudluğunu dəf edən geosiyaset. Formasiya və geosiyasi yanaşmalarдан fərqli olaraq, sivilizasiya yanaşması sivilizasiyalara xas olan mədəni kodların ve arxetiplerin dayanıqlı olduğunu diqqətə çatdırır.

Sivilizasiyaların toqquşması – ABŞ politoloğu S. Hantingtonton iki-qütbüdü dünyadanın dağılmasından sonra xristian və müsəlman sivilizasiyalarının toqquşmasının mümkünlüyü barədə konsepsiyasıdır. Etnomedənni regionalizm meylləri və etnik marginal münaqişələr ənənəvi əxlaq, tarix və mədəniyyətdə olan dərin fərqlərdən irəli gəlir. Hantingtona görə, Qərbin ağlığı sona çatır. Qərb mədəniyyəti və dəyerləri bütün dönya üçün universal sayıyla bilməz. Buna cəhd ağır nəticələrə səbəb olur.

Sivilizasiyanın kommunikasiya oxu ("bel sütunu") – Yalnız kapitalın deyil, həm də informasiyanın yüksək dövriyyəsinin təmin olunduğu kommunikasiya dəhlizləri (məsələn, Misir və Çin sivilizasiyaları üçün böyük çaylar, Qərbi Avropa üçün Reyn, şərq slavyanları üçün

"varyaqlardan yunanlara" aparan ticaret yolu)

Siyasətdə bipolarlıq (ikiqütbülük) – "Qüvvələr tarazlığı" sistemin variantı; bu tarazlığı təşkil eden vahidlərin daha böyük qüvvə ölçüsüne (ilk növbədə nüvə silahına) malik olan iki əsas mərkəz (qütb) ətrafında birləşməsi. İkiqütbülük İkinci Dünya müharibəsindən sonra kə beynəlxalq münasibətlərin spesifik cəhəti idi. Həmin dövrdə öz etrafında bir neçə müttəfiqi birləşdirmiş iki fövgəldövlət – SSRİ və ABŞ dünyanın əsas güc mərkəzlərinə çevrildi. Bir-biri ilə mübarizə aparan iki ictimai sistemin arasındaki münasibətlər üçün kəskin rəqabət və ideoloji qarşılurma səciyyəvi idi. Soyuq müharibə dövrünün ikiqütbülüyü XIX əsr və XX əsrin birinci yarısı üçün xarakterik olan güc taraklığını əvəz etmişdi.

Siyasətdə çoxqütbülük – "Qüvvələr tarazlığı" sisteminin variantıdır. Bu sistemin səciyyəvi cəhəti öz potensialına görə, müqayisə edilə bilən bir neçə qüvvənin və ya daha çox sayıda güc mərkəzlerinin qarşılıqlı təsisidir. 1960-ci illərin sonlarından çoxqütbüdü dünyanın yaranması üçün sərait formalşmasına başladı. Bu dövrdən etibarən ABŞ və SSRİ ilə yanaşı, Çin, Yaponiya və Qərbi Avropa da dünyanın əsas güc mərkəzlərinə çevrildiler.

Siyasi coğrafiya – Dünyanın siyasi xəritəsinin formalşmasını, siyasi qüvvələrin yerləşməsini və ərazi cəhətdən uyğunlaşdırılmasını öyrənən ictimai-coğrafi elmdir. Əsas istiqamətlərindən birini dövlət orqanlarına seçkiların nəticələrini öyrənen elektorat coğrafiya təşkil edir.

Sosial inkişaf – A.Toynbeyə görə, 4 meyl: arxaizm, futurizm, uzaqlaşma və şəklini dəyişmə. Arxaizm- keçmişə qayıtmak cəhdidir (məsələn, kommunist-stalinçilər); futurizm- işqli gələcəyə inamdır (neokommunistlər, sosialistlər); uzaqlaşma - real gerçəklilikdən qaçmağı bildirir; şəklini dəyişmə - mənəvi aləm vasitəsilə nicat tapmaqdır.

Sosial inkişafın strateji ehtiyatı – Çoxölkülü kommunikasiya məkanının yaradıcı sərhəd enerjisi.

Sosial stratifikasiya – P. Sorokino görə, əhalinin iyerarxiyalı rütbələr çörçivesində sınıflarə bölünməsi. Onun məğzi cəmiyyətin üzvləri arasında hüquq və imtiyazların, məsuliyyət və vezifelerin, hakimiyət

və təsir gücünün qeyri-bərabər bölünməsindədir. Sosial stratifikasiya 3 formanın mövcudluğunda öksini tapır: iqtisadi, siyasi, peşəkar.

Sosial stratifikasiya nəzəriyyəsi – ABŞ sosioloqu P.Sorokinin telimi. Bu telimə görə, hədsiz iqtisadi inkişafın coxsayılı tarixi "qanunauyğunluqları" özünü doğrultmur. Tarix bəşəriyyətin çicəklənməyə və ya tənəzzüle doğru getdiyini birmənalı şəkildə təsdiq edə bilmir. Baş vərən siyasi, iqtisadi və digər proseslər, məsələn, monarxiyadan respublikaya, diktaturadan demokratiyaya keçid və ya onların öksi olan proseslər daimi olaraq eyni istiqamətdə getmir, yəni mütləq meyl teşkil etmir.

Sosial-darvinizm – Darwinizmin sosial elmlərde və geosiyası nəzəriyyələrdə tətbiq edilməsi. Coğrafi determinizmlə yanaşı, ənənəvi geosiyasının əsaslarından biridir. Sosial və bioloji orqanizmlər arasında analogiyalar aparır. Siyasi sistemlərin töbii seçimi və yaşamaq uğrunda mübarizə aparması nəzəriyyəsinə yayar.

Sosiomədəni hüdudluluq – Sivilizasiya geosiyasında çoxöülü kommunikasiya məkanının münaqişə strukturu vasitəsilə inkişafının strateji ehtiyatıdır. Təbiətin yaratdığı ehtiyatlardan fərqli olaraq, sosiomədəni hüdudluluq yalnız maariflənmiş iradə sayesində həyata keçirilə bilər.

Sovet geosiyasəti – Lenin və Stalin geosiyasəti fərqləndirilir. Lenin geosiyasi layihəsinin əsasını dünya proletar inqilabı ideyası təşkil edir. Stalin geosiyasəti Sovet İttifaqının geosiyasi gücünün artırılması və sosialist düşərgəsinin ərazisinin genişləndirilməsi zərurətindən doğmuşdur. Bu iki yanaşma dövlət başçılarının qeyri-rəsmi titullarında da öksini tapmışdır. Lenini "dünya proletariatının rəhbəri", Stalini isə "xalqların atası" adlandıırlar. Sovet dövlətinin sonrakı rəhbərlərində geosiyasi təfəkkür yox idi və onlar dövlətin gücünü hakimiyət uğrunda mübarizəyə sərf edirdilər.

Sovet sivilizasiyası – Kommunist partiyasının rəhbərliyi altında və böyük insan qurbanları hesabına yaradılmış, nisbi sosial təminatlar (pulsuz mənzil, tibb xidməti, təhsil v. s.) almış, lakin iqtisadi imkanları məhdud olan və öksəriyyətinin sərbəst düşünmək qabiliyyətinə malik olmadığı sovet adamlarının birlüyü. Keçmiş Sovet İttifaqında ənənəvi

cəmiyyət dağıdılmış və vətəndaş cəmiyyəti yaradılmamışdı. Mehv edilmiş icma və zümrələrin, zəiflədilmiş ailələrin yerini "partiya", "həmkarlar ittifaqı", "komsomol" kimi ictimai birliliklər tutmuşdu. ABŞ-dan fərqli olaraq Rusiya imperiyası SSRİ, yaxın keçmişin "dənizdən dənizə" uzanan fəvqəldövleti Uzaq Şərqi analoji iqtisadi və texnoloji forpost yarada bilmədi. Neticədə o, Asiyada geosiyasi iştirakını itirməklə yanaşı, ölkənin erazi bütövlüyünü de təhlükə altında qoydu.

Spaykmen Nikolas (1893-1943) – 1930-1940-cı illər ABŞ geosiyasının görkəmli nəzəriyyəcisi. O, admiral Mehenin nəzəriyyəsinin davamçısı idi. Yel Universitetində Beynəlxalq Əlaqələr İnstitutuna rəhbərlik etmişdi. Geosiyasəti milli təhlükəsizlik maraqları namına səmərəli beynəlxalq siyaset müəyyən etməye imkan verən analitik metod ki mi dəyərləndirirdi. Onun 1944-cü ilde çap edilmiş "Dünyanın coğrafiyası" əsərində "Hartlənd-Rimlənd" geosiyası teliminin əsas müdəddələri yer almışdır. Alımlar onu "Amerikanın Haushoferi" adlandırırlar.

SSRİ-də yenidənqurma (1985-1989) – Sovet totalitar sisteminin islahatına yönəlmış siyasi kurs. Yenidenqurma aşkarlığı, ölkə daxilində siyasi plüralizm və soyuq müharibənin başa çatmasına gətirib çıxarmışdır. Yenidenqurma həm də SSRİ-nin dağılmışının əsas səbəblərindən bərədir.

SSRİ-nin geosiyasi doktrinaları – Dünya inqilabı doktrinası 1930-cu illerde ayrılıqda götürülmüş bir ölkədə sosializm qurmağa yönəlmış tecridolunma siyaseti ilə əvvəz edildi. İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı nüvə silahına malik olan fəvqəldövletə çevrildi. Bu dövlətin xarici siyaset doktrinaları düşmənə qabaqlayıcı (preventiv) zərbe endirməyin mümkünlüyünü, sosialist düşərgəsinin müdafiəsini və anti-imperialist milli-azadlıq hərəkatlarında Üçüncü dünya ölkələrinə hörərəfli yardım göstərilməsini nəzərdə tuturdu.

Strateji məhsul – Milli təhlükəsizliyin qorunması məqsədile ixracı məhdudlaşdırılan, nezarətə götürülen və ya qadağan edilən enerji və ərzaq xammalı, avadanlığı, texnologiyalar, nou-xau və başqa əmtəələr.

Strateji paytaxt (dünya şəhəri) – Dünya əsviyəsində lokallaşdırılmış geosiyasi qütb. Dünya geosiyası məkanında Vaşinqton, gələcək-

də isə Pekin. Dünya geoitqisadi məkanında dünya maliyyə mərkəzləri – Nyu York, Frankfurt, Tokio, Şanxay. Şərqi Avropada SSRİ dağlıqlıdan sonra dünya şəhəri Moskva sayılır.

Strateji tərəfdəshiq – Müvafiq dövlət və xalqların uzunmüddətli maraq və məqsədlərinin ümumiliyi və ya yaxınlığı. Dərk edilmiş qarşılıqlı asılılığı, bir-birini dərindən tanımağı və hörmət bəsləməyi, bərabər hüquqluluğu və qarşılıqlı yardımını nəzərdə tutur. Dövlətlər arasında prioritet siyasi və iqtisadi əməkdaşlıq haqqında beynəlxalq müqavilələr.

Subsidiarlıq prinsipi – İctimai münasibətlərdə şəxsiyyətin hüquq və maraqlarının istenilən birliyin hüquq və maraqlarından üstün tutulması

Superetnos – L.Qumilyova görə, daxili mənəvi doğmaliq, psixoloji uyğunluq və qarşılıqlı rəğbət (komplimentarlıq) təlleri ile bağlı olan (konsolidasiya olunmuş) xalqlar. Superetnosun yaşı 1200-1500 ildir.

Suveren dövlət (dövlət-millət) – Beynəlxalq münasibətlərin və dünya siyasetinin əsas subyekti. Dövlət cəmiyyətin siyasi təşkilinin əsasıdır. İdarəetmə formasına görə, monarxiya və respublika, quruluş formasına görə isə federativ və unitar dövlətlər mövcuddur.

Suverenlik – Dövlətlərin daxili və xarici işlərdə müstəqilliyi

Sürətlə silahlanma – 50 il davam edən sürətlə silahlanma ABŞ-a 4 trilyon dollara başa gəlmışdır. Həmin məbleğin yarısı triadanın-strateji bombardmançı təyyarələrin, qitelerarası ballistik rakətlerin və atom sualtı qayıqlarının yaradılmasına yönəldilmişdir. "Traydent" tipli bir sualtı qayıqın dəyeri 2 milyard dolları ötür. Ronald Reyqanın hakimiyyəti dövründə ABŞ dövləti daxili borclar hesabına sürtətlə silahlanmanın ele bir həddə çatdırıldı ki, sovet iqtisadiyyati bu rəqabətə tab götirə bilmədi. Hal-hazırda ABŞ-in hərbi xərcləri ümumi milli məhsulun cəmi 3,5-4%-ni təşkil edir. Lakin pul ekvivalentində astronomik məbleğ – ilde 350-400 milyard dollara bərabərdir. Rakət əleyhine müdafiə doktrinasının həyata keçirilməsinə ABŞ 300 milyard dollardan artıq vəsait ayırmışdır. ABŞ-in hərbi xərcləri 9 ən iri dövlətin müdafiəyə yönəlmisi xərclərinin birgə məbləğindən xeyli çoxdur.

Şərq – geosiyasi anlayışda Qərbin antonimidir və məkan xarakteristikasına görə, Qərbədən xeyli geridə qalan Avrasiya ölkələrini və İslam dünyasını əhatə edir. Sivilizasiya anlamında Şərq həm də islam və ortodoksal dini sivilizasiyaların daşıyıcısı kimi dəyərləndirilir.

Şərq demokratiyaları – Şərqdəki daha məşhur demokratik dövlətlər Qərb təcrübəsinin serbest tətbiqi neticesində deyil, ABŞ-in təsiri altında formalşmışdır (Yaponiya və Cənubi Koreya). General Makarturun rehbərlik etdiyi ABŞ işgal administrasiyasının qərgahında işlənilə hazırlanan konstitusiya yaponlar üçün əsil milli əsas qanuna çevrildi. Ənənəvi Şərq cəmiyyətlərində ədalət prinsipi azadlıqdan yüksəkdə davansa da, bu, demokratik proseslərin inkişafına mane olmur.

Şərq məsələsi – Qara deniz boğazlarına nəzarət uğrunda mübarizə də daxil olmaqla, en mühüm geosiyasi problemlərdən biri. Məşhur rus tarixçisi S.Solovyov Şərq məsələsinə Qərble Şərq arasında, "Avropa ruhu" ilə "Asiya ruhu" arasında çoxəsrlik qarşılıqlı təsir və rəqabət kimi baxırdı. Bu qarşılıqlı təsir və rəqabət Avrasiyada integrasiya və dezintegrasiya proseslərinin bir-birini evezləməsində təcəssümünü tapdı.

Şərqi Avropa Birliyi (Ümumi bazar) – Paytaxtı və parlamenti olan, Avropa Birliyinə oxşar bir ittifaqın yaradılması ilə bağlı akademik N.Moiseyev tərefindən irəli sürülmüş ideya. Şərq slavyanları – ruslar, ukraynalılar və belaruslar "iki okean" millətinin yaranmasına getirib çıxarmış Şərqə doğru yolu birlikdə fəth etmişlər. Qərbədə isə katolikliyi qəbul etmiş slavyanların məskunlaşduğu marginal məkan yerləşir. Bu məkan artıq nə slavyan Şərqi, nə də Qərbi Avropadır. Bütün marginallalar kimi, Mərkəzi və Şərqi Avropanın sakinləri də köklərini danır və onları qəbul etmək istəməyen başqa bir məkana can atırlar. Pravoslav slavyanlar üçün öz qonşuları ilə müqayisədə "əsil avropalılarla" – ingilislər, italyanlar və başqları ilə diaЛОq aparmaq daha asandır.

Şərqi Avropa – Ənənəvi geosiyasətə orta region (Hartlənd) kimi nəzərdən keçirilir. Bu region üzerinde nəzarət dünya ağalığını tomin etmiş olur. Soyuq müharibə dövründə Qərb Hartlənde (Sovet İttifaqına) qalib gəlməyə çalışırdı. Real gerçəklilikdə Hartlənd yerli elitlərin həkimiyət uğrunda mübarizəsi neticesində içəridən parçalanmışdı. İnteqra-

siyə olunmuş Şərqi Avropa Qərb üçün Şərqdən qeyri-qanuni mühacir axınının və narkotranzitin qarşısını alan siper rolunu oynayır. Hazırda bu siper götürülmüşdür.

Şimal – Yoxsul Cənubun əksine olaraq zəngin Qərb, "qızıl mil-yard" ölkələrini bildiren geosiyası anlaysı. Coğrafi cəhətdən zəngin ölkələrin çoxu şimal yarımkürəsində yerləşir. Lakin geosiyasi mənada cənub yarımkürəsində yerləşən bəzi ölkələr (Avstraliya və Yeni Zelandiya) də Şimala aid edilir. Ənənəvi coğrafisiyadan fərqli olaraq dünya geoloqisəsi məkanında bütün zəngin dövlətlər Şimal adlandırlar.

Şimal – Cənub – İnkışaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı sərhəddə gərginliyi tədqiq edən geosiyasi konsepsiya. Şimalın məhdud demoqrafik potensialını nəzərə alıqda, onun Cənubla qarşıdurması dünya Adası və dünya Okeani, yaxud Mərkəz və Əyalət anlayışlarında əks etdirilir.

Şmitt Karl – Alman hüquqsuna, politoloqu və filosofu. "Torpaq və deniz" və "Yerin nomosu" əsərlərində geosiyasi amillər, onların sivilizasiyyaya və siyasi tarixə təsiri tədqiq edilmişdir.

"Seysmik" geosiyasi zonalar – Mövcud geosiyasi məkanın dağlıqlasından sonra əmələ gelir. Bu zaman köhnə siyasi, iqtisadi və etnik sərhədlər üzə çıxır. Bunun bariz nümunəsi kimi SSRİ-nin süqutunu göstərmək olar.

"Sərhədsiz ədalət" – Yeganə fövqəldövlət olan Amerika Birleşmiş Ştatlarının hərbi qüvvə tətbiq etməklə "düzgün yolda olmayan xalqlara" demokratiya və insan hüquqlarını "bəxş etmək" cəhdidir.

"Səhrada firtına" (17 yanvar-28 fevral 1991-ci il) – 1990-cı ilin avqustunda Küveyti işgəl etmiş İraqa qarşı ABŞ-in digər Qərb dövlətləri ilə birgə həyata keçirdiyi hərbi eməliyyat

Soyuq müharibə – 1946-1991-ci illərdə fövqəldövlətlərin hərbi-siyyasi və iqtisadi qarşılığması

"Şimal qurşağı" – Akademik N. Moiseyevin Rusiya üçün geosiyasi layihəsi. Geosiyasi mənada üç iqtisadi və texnoloji dünya qütbünün əmələ gətirdiyi Avrasiya üçbucağında xüsusi yer tutur. Rusiya ən ucuz və qısa yollara malik olduğuna görə bu üçbucağı bütövləşdirir.

Strategiya – Strategiya üzünmüddətli məqsədlərə nail olmaq üçün dövlətin genişmiy়ashlı maraqlarının təmin olunması hədəfi və sistemidir. Beynəlxlaq münasibətlərdə bir anlayış da geniş tətbiq olunur. Bu, strateji tərəfdəşliqdır.

Strateji tərəfdəşliq – mövcud xalq və dövlətlərin maraqlarının yaxınlığından və üzünmüddətli məqsədlərinin birliyində yaranmış birgəfəaliyyət növüdür.

Taktika – Dünya siyaseti yürütəmek, yaxud dünyada məxsusi yer tutmaq üçün dövlətlər müxtəlif taktika və strategiya tətbiq edirlər. Taktika geosiyası ədəbiyyatda dövlətin strateji vəzifələrinin (doktrinasının) təmin olmasına yönəlmış siyasi texnologiyalardan ibarət olur.

"Tarixin sonu" – ABŞ politoloqu F.Fukuyamanın konsepsiyası. Konsepsiya bipolar (ikiqütbli) dünya nizamının süqütündən sonra dövlətin daha mükemmel forması kimi Qərb liberal demokratiyasının "tam və qəti qəlebəsi" ideyasına söykənir. Soyuq müharibə bitdikdən sonra neoliberal romantizm dalğasında meydana gəlmiş, lakin dövrün si-naqlarına davam gətirə bilməmişdir. F.Fukuyama "Tarixin sonu və sonuncu insan" kitabında (1992) ümumdünya tarixindeki fundamental dəyişiklikləri qeyd edir. XX əsr ideoloji zorakılıqlarla müşayiət olunmuşdur. Yüzzilliğ boyu liberalizm dünyası nüvə müharibəsi girdəbina sürükləməklə hədəleyən mütləq monarxiyalar, bolşevizm, faşizm və ən yəni marksizmə mübarizə aparmağa məcbur olmuşdur. Yalnız əsirin sonundə kapitalizmin və sosializmin konvergensiya (yaxınlaşması, birləşməsi) əvəzinə, yenidən Qərb liberal demokratiyasının zəfer dövrü başlanılmışdır.

Talassokratiya (yunanca: *thalassa-dəniz* və *kratos-hakimiyət, güc, qüvvə*) – Hərbi-dəniz və ticaret donanmasına malik dövlətlərin dəniz qüdrəti

Taliban – 1994-cü ildə meydana gəlmiş ekstremist dini-siyyasi hərəkat. 1996-cı ilden 2001-ci ilə qədər Əfqanistanda hakimiyətdə olmuşdur. Hərəkatın rəhbərliyi əfqan qaćqınlarının düşərgələrindeki mədrəsələrin keçmiş tələbələrindən ibarətdir. Hərəkətə bir vaxtlar ABŞ-in Mərkəzi Keşfiyyat İdarəsi və Pakistan hərbi keşfiyyatı tərəfindən kö-

məklək göstərilmişdir.

Tarixi inkişaf konsepsiaları – Tarixi fikir nəzəriyyəsində tarixi inkişafın 2 konsepsiyası formalılmışdır. Ümumdünya-tarixi konsepsiya (İ.Qerder, K.Yaspers və başqları) vahid ümumbəşəri mədəniyyətin formallaşmasını əsaslandırır. Mədəni-tarixi konsepsiya (N.Danilevski, O.Şpenqler, A.Toyntbi, P.Sorokin, L.Qumilyov) isə vahid ümumbəşəri mədəniyyəti inkar edir. Bu nəzəriyyəyə görə, etnomühit yaşı məhdud olan mədəniyyətlərin (sivilizasiyaların) topluslu kimi təqdim edilir.

Tarixin coğrafi oxu (və ya Hartlənd) – Dünya geosiyası məkanının mərkəzi yer tutan Avrasiyanın qitədaxili ox arealını ifade etmek üçün X.Makinder tərəfindən işlədilmiş termin. Makinderə görə, orta oxa sahib olmaq dünya ağalığına yol açır. Müxtəlif vaxtlarda Hartlənd dedikdə, Şərqi Avropa və Sovet İttifaqı nəzərdə tutulmuşdur.

"Tətərəzim" və "Reyqanizm" – İnfrastruktur (yollar, rabitə və enerji sistemi), təhsil və elm, xarici ticarət və siyaset istisna olmaqla, digər sahələrin özəlləşdirilməsi və dövlət tənzimlənməsinin aradan qaldırılması prosesi.

Texnopolis – İntellektin və kapitalın cəmləşdiyi, yüksək texnologiyaların istehsal olunduğu azad zona (Bax: Silikon vadisi)

Telekommunikasiya – Məlumatların rəqəmli üsulla ötürülməsinə və kommutasiyasına əsaslanan, lifli-optik və kosmik əlaqə kanallarına istiqamətlənən rabitə vasitələri. Telekommunikasiya dövlətin əsas strateji ehtiyatlarından biridir.

Tellurokratiya (yunanca: tellus-torpaq və kratos-hakimiyyət, güc, qüvvə) – Açıq dənizlərdən uzaqda yerleşməsi səbəbindən dövlətin malik olduğu kontinental güc

Teosofiya – Universal din doktrinasi. XIX əsrin sonu – XX əsrin əvvəllerində Qərb ölkələrində, Rusiya və Hindistanda çoxlu sayıda tərəfdarları olmuşdur. Teosofiya cəmiyyətinin yaradıcısı Yelena Blavatskaya insan nəhəng gücü malik kosmik enerjini toplaya bilən "makrokosmosun mikrokosmosu" adlandırdı. Teosofiya tükənməz mənəvi enerji mənbələri əsasında dünyanın universal quruluşunu təklif edir.

Taylor P.C. – Britaniya coğrafyaşunası, geosiyasətdə geoqıtsası isitiqamətin banilərindən biridir. 1982-ci ildən nəşr olunan "Siyasi coğrafiya" jurnalının hemtəsisçisi və ilk redaktorudur. O, beynəlxalq münasibətlər sistemində mütləq liderlik eden dövlətlərin geosiyasi hegemonluğunu tədqiq etmişdir. Taylor "geosiyasi kod" anlayışından geniş istifadə etmişdir. Kod milli maraqları, təsir dairelərini, qonşu ölkələrlə münasibətləri, bir sözə, xarici aləmle münasibətlərin və qarşılıqlı fəaliyyətin bütün coğrafi spektrini ehəte edir. Alim dünya nizamının dəyişilmesində geosiyasi dinamika anlayışını elmə daxil etmiş, siyasetin global, milli-dövlət və lokal məkan seviyyələrini üzvü şəkildə əlaqələndirirək Vallerstaynın "dünya-sistem" yanaşmasını dərinləşdirmiştir.

Təkqütbülli dünya – SSRİ-nin soyuq müharibədeki möglubiyətdən sonra ABŞ-in dünyadaki üstünlüğünün geosiyası modeli.

Tətbiqi geosiyasət – Regional problemlərin həlli zamanı geosiyasi texnologiyaların tətbiq edilməsi.

Totalitarizm (latınca: totalis -tam, cəm) – Cəmiyyəti hakim elitäya (rohbərə və ya fürrərə) tam təbə edən zorakı siyasi hakimiyət sistemi. Cəmiyyət həyatının bütün sahələrinə nəzarət edən avtoritar dövlət forması.

Toynbi Arnold (1889-1975) – İngilis tarixçi və sosioloqu, felsefə tarixinin "sütunlarından" biri, tarixi inkişaf nəzəriyyəsinin müəllifi. 12 cildlik "Tarixin dərki" (1934-1961) əsərində bəşəriyyətin vahid tarixinin olmasına inkar edir. Alim mədəniyyətlərin zaman-məkan təmaslarının sosial və psixoloji nəticələrini təhlil edərək, "Çağırış və Cavab" sivilizasiya nəzəriyyəsini irolı sürmüştür. O, tarixin dərkini insanların özünü dərk etməsi prosesini kimi izah etmişdir.

Transformasiya (tranzit) dövrü – Müasir beynəlxalq münasibətlərin xarakteristikası. İkiqütbülli dünya nizamından qloballaşmanın ziddiyətli prosesləri ilə müsayiət olunan yeni sistemə kecid, dəyişiklik, çevrimlə.

Transmilli korporasiyalar (TMK) – Dünya təsərrüfatının karkasıni təşkil edən beynəlxalq işgizar birliliklər. TMK-ların böyük əksəriyyəti ABŞ, Avropa və Yaponiya mənşəlidir. İri TMK-ların əksəriyyəti

çoxdan milli biznes serhdələrindən kənarda fəaliyyət göstərir. İqtisadi gücünə görə TMK-lar dövlətlərin çoxundan üstündür. Məsələn, istehsal etdiyi məhsulun həcmində görə Yaponianın "Mitsubishi" korporasiyası dünyani cəmi 21 ölkəsindən geri qalır.

Transsərhəd əməkdaşlığı – Dövlətlərin sərhəd ərazilərinin dinc iqtisadi integrasiya forması. Avropada geniş yayılmışdır.

Trumen doktrinası – ABŞ-in soyuq müharibəyə rəvac vermək iştiyamətində atdığı ilk əməli addım. ABŞ prezidenti Harry Trumen 1947-ci il martın 12-də konqresdeki çıxışında "kommunist təhlükəsinin" artığını bəyan etmiş, Yunanistan və Türkiyəyə əhəmiyyətli maliyyə yardımını göstəriləcəyini bildirmişdi.

Ukrayna. Geosiyasi kod. – Müstəqillik illərində nüvə dövləti statusunu itirmiş Cənub-Şərqi Avropa dövləti. Ukrayna orta inkişaf etmiş ölkədən dünya siyasetinin və iqtisadiyyatının marginalına çevrilmişdir.

Üçtərəfli Komissiya – Qərbin strateji planlaşmasını həyata keçirən beynəlxalq mondialist təşkilat. 1973-cü ilde Amerika Xarici Əlaqələr Şurası tərəfindən yaradılmışdır. Məqsədi ABŞ başda olmaqla, Amerika, Avropa və Asiya-Sakit okean regionunun maliyyə-siyasi əqliqarxiyاسını birləşdirmək əsasında yeni dünya düzənnin qurulmasıdır. Z.Bjelzinskinin rəhbərliyi altında ABŞ-in başçılıq etməli olduğu yeni dünya nizamının bir neçə variantı hazırlanmışdır. Onlardan biri konvergensiya ideyasıdır.

Üçüncü dünya (Cənub) – Geosiyasi Cənuba aid olan zəif inkişaf etmiş dövlətlər. 1955-ci ildə Banduq konfransında inkişaf etməkdə olan ölkələrin Şimala alternativ olan hərəkatı yaradıldı. Beləliklə, Cənub dünya nizamının yeni elementi kimi çıxış etməyə başladı. İkiqütbülüyün əvəzinə üçqütbülük təklif edilirdi: Qərb-Şərqi -Cənub.

Ümumavropanı iqtisadi məkanı – Avropa Birliyi və Rusyanın geostrateji tərəfdəşliginə əsaslanan yeni iqtisadi nizam konsepsiyası. Bu bipolar modelin məqsədi iqtisadi münasibətləri tədricən yaxşılaşdırmaq və liberalallaşdırmaqdır.

Ümumdünya sui-qəsd nəzəriyyəsi – Bu nəzəriyyə daha çox məsləhətləri və yəhudiləri nəzərdə tutur, reallıqda isə dünya si-

yasətinə təsir göstərə bilən böyük lojaların və əqliqarx klublarının fəaliyyətində tezahürünü tapır.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – Tarif və Ticarətə Dair Baş Səsişin varisi. 1994-cü il dekabrın 8-də təsis olunmuşdur. ÜTT-yə dün-yə ticarətinin 96 faizi nəzarət edən 145 ölkə daxildir. Qlobalizmin və transmilli korporasiyaların dataqlarından biri olan ÜTT-nin fəaliyyəti beynəlxalq ticarətin liberallaşmasına yönəlmüşdür.

Ümumi bazar – Bir neçə dövlətin vahid iqtisadi məkanı. Bu məkanda birliyə üzv olan ölkələr arasında sərbəst və məhdudiyyətsiz yerdəyişmə imkanları təmin edilir.

Vallerstayn Immanuel – ABŞ mütefəkkiri, tarixçisi, səsioloqu və iqtisadçısı. Dünya siyasetinə və iqtisadiyyatına dair əsərlərin, o cümlədən "Müasir dünya sistemi" (1974), "Dünya kapitalist iqtisadiyyatı" (1979) və s. kitabların müəllifidir. Dünya sistemləri nəzəriyyəsini işləyib hazırlamışdır.

Varşava Müqaviləsi Təşkilatı (VMT) – 1955-ci il mayın 14-də Avropanın 8 sosialist dövləti tərəfindən yaradılmış hərbi-siyasi təşkilat. Yeni hərbi blokun yaradılması Avropanın geosiyası parçalanmasını və NATO ilə qarşılurmaya daha da gücləndirdi. 1991-ci il iyulun 1-də Praqada VMT-nin fəaliyyətinin dayandırılması haqqında protokol imzalandı.

Vaşinqton konsensusu – XX əsrin sonlarından etibarən Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumları tərəfindən qeyri-Qərb dövlətləri üçün həyata keçirilən dünya iqtisadi nizamı layihəsi. Layihənin əsasında iqtisadiyyatın dövlət tənzimlənməsindən dair "köhnəlmüş" Keynes modelinin neoliberal monetarist modelle əvəzlənməsi dəyərindən. Monetarizm siyaseti milli bazarların transmilli kapital üçün maksimum açıq olmasını nəzərdə tutur. Bu siyasetin həyata keçirilməsi transmilli şirkətlərin və "qızıl milyard" ölkələrinin monafəyi namənə dünya sərvətlərinin yenidən bölüşdürülməsi prosesini sürətləndirməyə imkan verdi. Şərqi Avropa ölkələrinin bir sıra tanımsız iqtisadçıları Vaşinqton konsensusu modelinin tətbiqinə qarşı çıxış etdilər. Çünkü həmin siyaset dövlətin iqtisadiyyatdan kənarlaşdırılmasına və iqtisadiyyatın

kriminallaşmasına getirib çıxarırdı.

Vesternleşmə (qərbləşmə) – Qərb dəyərlorının bütün dünyada yayılması. Vesternleşmə digər sivilizasiyaların sosiomədəni müxtəlifliyini azaldır, məkan (vətən) hissini zəiflədir.

Veymar perspektivi – Hitlerin hakimiyətə gəlməsi ərefəsində Almaniyada formalılmış mühitin təkrar olunması töhlükesi. Almaniyanın Birinci Dünya müharibəsindəki möğlubiyyyətdən sonra yaranmış Veymar Respublikasında əhalı ölkənin imperiya statusunu və keçmiş əzəmetini itirməsinə görə derin xiffət keçirir, iqtisadi tənəzzüldən və işsizlikdən əziyyət çekirdi. Neticədə 1932-ci ilde keçirilmiş parlament seçkiləri zamanı Hitlerin başçılıq etdiyi Alman Nasional-Sosialist Fəhlə Partiyası böyük üstünlük qazanaraq demokratik yolla hakimiyətə geldi. 1933-cü il yanvarın 30-da prezident Hindenburg qalib gəlmış nazi partiyasının liderinə yeni hökuməti formalasdırmağı təklif etdi. Bu hadisələr dönyanın sonrakı inkişafı üçün çox ağır nəticələrə gətirib çıxardı.

Vyetnam müharibəsi (1963-1973) – ABŞ-in Cənub-Şərqi Asiyada kommunizmə qarşı geosiyasi plasdarm yaratmaq uğrunda apardığı uğursuz müharibə. Vyetnam müharibəsində üst-üstə 9 milyonadək ABŞ hərbi qulluqçusu iştirak etmişdi. Müharibə illerində milyonlarla vyetnamlı ilə yanaşı, 60 min amerikalı həlak olmuş, 300 min nəfərdən çox hərbçi isə yaralanmışdı. Bu rəqəmlər ABŞ-in Birinci Dünya müharibəsindəki itkilərindən daha çoxdur. Vyetnam müharibəsi ABŞ tarixində ən ağır hərbi əməliyyatlardan biri oldu. 1973-cü il yanvarın 27-də Parisdə müharibənin dayandırılması və sülhün bərpa olunması haqqında saziş imzalandı.

Yalta (Krim) konfransı (4-11 fevral 1945-ci il) – İkinci Dünya müharibəsi zamanı ABŞ, SSRİ və Böyük Britaniya hökumət başçılarının ikinci görüşü. Müttəfiqlərin Almaniya ilə bağlı ümumi məqsədləri elan edilmiş, Polşa və Yuqoslaviya məsələləri, SSRİ-nin Yaponiyaya qarşı müharibədə iştirakı, Kuril adalarının SSRİ-yə verilməsi şərtləri müzakirə edilmişdir. Yalta konfransında Sovet İttifaqı dağılına qədər mövcud olmuş dünya nizamının əsası qoyulmuşdur.

Yalta sülhü – Müttəfiqlərin Almaniya, İtaliya və Yaponiya üzərində qələbəsindən sonra yaranmış dünya nizamı (Bax: Yalta konfransı)

Yaponiya. Geosiyası (geoiqitsadi) kod – Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ikinci böyük dövləti. Dünya istehsalında onun payı 10%-dir. Asiya – Sakit okean regionunda yüksək texnologiyalar dövründə ilk qədəm qoymuş postindustrial ölkə. Məhdud enerji və digər təbii ehtiyatlara malik olan Yaponiya XX əsrin ikinci yarısında zəhmətsevərlik və inkişafın yüksək templərinin nümunəsinə çevrilmişdir. Yaponiya ABŞ-in himayəsi altındaşıdır və regionda ağılgıa can atmır.

Yaponiya. Sivilizasiya kodu – Gündoğar ölkə milli ənənələrə söyklənərkən rifaha nail olmuşdur. Yaponlar dindar deyillər, onların çoxu özünü həm sintoist, həm buddist, həm də xristian hesab edir. Yaponlar məqsədə uyğun olanı ədalətlər sayırlar. Sabitliyə, tarazlıq və ziyyətinə və sosial bərabərliyə can atmaq, sey göstərmək və ifratə varmamaq onları onas cəhətləridir. Yaponiyada həm çox varlılar, həm də çox kasıbler azdır. Menecemt yaponların kollektivizmə əsaslanır. Firmada işləyən insanlar arasında münasibətlər bir ailənin üzvləri arasındaki münasibətlər kimi qurulur. Yaponiya, demək olar ki, birmillətlə praqmatik ölkədir.

Yeni avrasiyaçılıq – Etnogenezin passionar nəzəriyyəsinin banisi, Rusiya tarixçisi və coğrafiyasının alimi Lev Qumilyovun əsərlərində inkişaf etdirilmiş "köhnə" avrasiyaçuların ideyaları. Bu təlim Sovet İttifaqının dağılmasından sonra Rusiya geosiyasi fikrinin yeni avrasiyaçılıq istiqamətinin formalşamasına böyük tösir göstərmişdir.

Yeni qərbçilik – 1990-ci illərin əvvellərindəki Rusiya geosiyasının istiqaməti. Bu təlim Şərqi Avropada dağdıcı rol oynadı, "qanuni elitəni" hakimiyətə getirdi, cinayətkar-korrupsiyaya bulaşmış demokratiyaların bərqərar olmasına kömək etdi.

"Yeni kurs" – ABŞ-da 1929-1933-cü illərin iqtisadi böhranının nəticələrini aradan qaldırmak məqsədilə həyata keçirilən islahatlar. Prezident F.Ruzvetin adı ilə bağlı olan "yeni kurs" azad bazar klassik modelindən dövlət-inhisarçı kapitalizmə keçidə səciyyələnirdi. "Yeni kurs" kütləvi işsizliyə son qoymağa və iqtisadiyyatı canlandırmaga im-

kan verdi. Opponentlər "yeni kursu" "kommunizm reseptlərinə" əsaslandığına görə tənqid edirdilər. Prezident Ruzvelt kapitalist sisteminin əsaslarına toxunmadan onu islah edə bildi. Sonralar Den Syaopin Çində "kapitalizm reseptlərindən" istifadə etməklə, kommunist sisteminin analoji islahatını hayata keçirdi.

"Yeni sağlar." – XX əsrin 60-70-ci illerində Avropada geosiyasi cərəyan. Bu cərəyan ideya cəhətdən mühəribəyəqədəri alman geosiyasətçilərinin – kontinentalistlərin konsepsiyaları ilə bağlıdır. Onlar gələcəyi böyük məkanlarda və həm atlantizmə, həm də mondializmə qarşı dayanmağa qadir olan Avropanı "Federal imperiyası"nda görürdülər. Fransa prezidenti, "kontinentalist" general Şarl de Qoll ölkəsinin NATO-dan çıxmasına nail olmuş, Almaniya və SSRİ ilə əlaqələri möhkəmləndirmişdi. O, gələcəkdə "Atlantik okeanından Urala qədər uzanan Avropa" yaratmağı planlaşdırırdı.

Belçikalı Jan Tiriar özünü Haushoferin şagirdi və davamçısı elan etmiş, "nasional-bolşevik" adlandırmışdı. O, "Vladivostokdan Dubline qədər Avrosovet imperiyası" layihəsi ilə çıxış etmişdi. J.Tiriar Qərb-Avrasiya ikiqütbülli geosiyası dünyasında üstünlüyü sovet sosializminə verirdi. "Yeni sağların" və nasional-bolşeviklərin tərəfdarı kimi çıxış edən Avstriya alimi, general Yordis Fon Loxauzen kontinental Avropanın talassokratiyənin təsiri və nəzarəti altından çıxarılmasını zəruri hesab edirdi. O, bir neçə ölkə arasında bölünmüş tarixi Prussiya da daxil olmaqla, bütün Almaniya torpaqlarının birləşdirilməsi uğrunda çıxış edirdi. Generalın fikrincə, paytaxtı Berlində deyil, Keniqsberqdə yerləşməli olan birləşmiş Almaniya anqlo-sakson talassokratiyasına qarşı mübarizədə Rusiya ilə six ittifaka girməlidir.

"Yeni sosial-demokratlar" – Dövlət kollektivçiliyi ilə neoliberal fərdiyyətçilik arasında orta yol olan "üçüncü yolu" tərəfdarları kimi çıxış edirlər. Bu yolda cəmiyyət və fərd deyil, insanlar arasındakı münasibətlər (kommunikasiyalar) əsas sosial element olur. Xüsusi mülkiyyətin formalarına münasibət dəyişir. Fiziki və maliyyə kapitalı ilə ya-naşı, bilik, ideya və yaradıcı əməklə özlülən intellektual sərvətin rolü artır.

"Yeni sosializm" – Vətəndaş cəmiyyətinin inkişafının "üçüncü yolu" nəzəriyyəsi. XX əsrde Qərb sosial-demokratiyası sosialist ictimai quruluşuna keçid şəűründən imtina etdi. Sosial ehtiyaclarla və digər xeyriyyə məqsədlərinə yönəlmış nehəng xərclər dövlət bütçeləri üçün ağır yüksə gevrilmişdi. Əhalinin qocalması və mühacirlərin axımı ilə əlaqədar sosial təminata, pensiyalara və səhiyyəyə çəkilən xərclərin miqdəri qat-qat artmışdı. Buna görə əməyə yeni yanaşma formallaşmağa başladı. "İşləməyən dişləməz" – deyimi "İşləməyən müavinət almaz" – deyimi ilə əvəz edildi.

Yer nomosu – K.Şmittin geosiyasi konsepsiyası. Dünya nizamının teşkili ilə dövlətin sosial-hüquqi quruluşunun xüsusiyyətləri arasındaki qarşılıqlı əlaqənin qanuna uyğunluğunu eks etdirən təlim. İlk "nomos" planetar təfekkürün hələ formallaşmadığı, hər bir azsaylı xalqın özünü dünyadan mərkəzi hesab etdiyi Böyük coğrafi kaşflər dövrünə qədər mövcud olmuşdur. Böyük coğrafi keşflərdən sonra planeti öz aralarında bölmüş avropanılar ikinci "nomosun" əsasını qoymuşlar. Birinci Dünya müharibəsindən sonra yer üzünü Qərb və Şərqi parçalayan üçüncü "nomos" yarandı. Qitə və Dəniz dünyası arasında "soyuq" və "isti" qarşılığının başlangıcı oldu. Qitə və Dəniz arasında tarazlıq pozularsa, böyük sivilizasiya fəlakəti baş verə bilər. Sivilizasiya kökündən ayrılsara, bu ehtimal daha da artar.

**İstifadə olunmuş ümumi ədəbiyyat və
informasiya resursları**

Azərbaycan dilində

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik həsabatlar). I cild. Bakı, 1998.
2. "Azad Ev". Minilliyyin çağrışı. Bakı, 2002.
3. Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr. II hissə. 1945-2000-ci iller). Bakı, 2000.
4. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992.
5. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Bakı, 2005.
6. Həsənov Ə.M. Heydər Əliyev Azərbaycanın xarici siyaset strategiyasının yaradıcısıdır // Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsi. Bakı, Azərbaycan neşriyyatı, 2007.
7. Həsənov Ə.M. Heydər Əliyevin xarici siyasetində nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsəlesi // Heydər Əliyev ideyaları: XXI əsrde Azərbaycanın inkişaf yolu. Bakı, Azərbaycan neşriyyatı, 2009.
8. Həsənov Ə.M. Azərbaycan və ATƏT. Bakı, 1997.
9. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). Bakı, 1993.
10. Həsənov C. SSRİ-Türkiyə: Soyuq müharibənin sınaq meydanı. Bakı, 2005.
11. Hacıyeva A. Beynəlxalq münasibətlər tarixi (1871-1919-cu iller). Dörs vesaiti. Bakı, 2001.
12. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.
13. Rəsulzadə M.Ə. Bolşeviklerin Şərqi siyaseti. Bakı, 1994.
14. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı, 1996.
15. Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı, 2005.
16. Mehdiyev R. Yeni siyaset: inkişafa doğru. İki ciddə. Bakı, 2008.
17. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti (1917-1921-ci illər). Bakı, 1996.
18. Qasımov M. Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyaseti. (1914-1918-ci illər). 3 hissədə. Bakı, 2000, 2001-2004.

İstifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları

19. Qasımov M. Xarici dövlətlər və Azərbaycan (aprel işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi münasibətlər). Bakı, 1998.
20. Qasımlı M. SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-ci il əvvəlindən SSRİ-nin dağılmamasında). I-II cild. Bakı, 2007, 2009.
21. Məmmədov A.S. Beynəlxalq münəqışlər. Bakı, 2000.
22. Məmmədov C.A. Geosiyaset. Qısa mühəzirə kursu. Bakı, Mütərcim, 2005.

Türk dilində

1. Avrasyada Türk geopolitiği. Ankara, 2009
2. Armaoğlu F. 20. Yüzyıl siyasi tarihi (1914 -1980). Ankara, 1989.
3. Armaoğlu F. 20. Yüzyıl siyasi tarihi (1980 -1990). Ankara, 1991.
4. Arslan Bulut. Küresel Haçlı Seferi. Ankara, 2005
5. Ali Külebi. Altüst olan Stratejik öngörülür ve Türkiye. Ankara, 2007.
6. Ahmet Davutoğlu. Stratejik Derinlik. Türkiye,nin uluslararası konumu. Ankara, 2008.
7. Baskın Oran. Türk dış politikası. Kurtuluş savaşından bugüne. Olgular, belgeler, yorumlar (Cilt I. 1919-1980). İstanbul, 2002.
8. Bilge S. Milletlerarası politika. Ankara, 1966.
9. Bilge S. Türkiye-Sovietler Birliyi ilişkileri (1920-1964). Ankara, 1992.
10. Bügünden yarına Türk dünyasında Stratejik bakiş. İstanbul, 2008
11. Celalettin Y. Jeopolitik ve Strateji // <http://www.turksam.org>.
12. Ersanlı B. Bağımsızlığın ilk yılları. Ankara, 1994.
13. Kaynak M. Büyük Ortadoğu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005.
14. Makovski A., Sayarı S. Türkiyenin yeni dünyası. Türk dış politikasının deyişen dinamikleri. İstanbul, 2002.
15. Mehmet A. "Avrasyaçı Yıklaşımım Türkiye Çeşitlenmeleri ve Türk dünyasının Geleceği. Bağımsızlıklarının Onuncu Yılında Türk Cumhuriyyetleri. İstanbul, 2002.
16. Mehmet E. "Küresel güclük mücadelede Avrasya Jeopolitiği ve Avrasyaçılık //Stratejik analiz , 2005, aprel, №60.
17. Mert Bilgin. Avrasiya Enerjiavaşları. İstanbul, 2005.
18. Necati G. Turancılıq Tarihinin kaynakları. İstanbul, 1999.
19. Həmzə E. Türk inqilab tarihi, Ankara, 1990.

20. Gönlübol M., S. Sap. Atatürk ve Türkmenin dış politikası (1919-1939). İstanbul, 1963.
21. Gönlübol M., S. Sap. Olaylara türk dış politikası (1819-1965). Ankara, 1968.
22. Gürün K. Türkler və Türk devletleri tarixi. İstanbul, 1981.
23. Güvenc B. Avrupa ve Türkiye ilişkilerinin tarixi kaynakları. Gelişmesi və bugünkü sorunları. Ankara, 1999.
24. Saray M. Azerbaycan türkleri tarixi. İstanbul, 1993.
25. Fatih Al. Rusya ve Türkiye Avrasyaçılıq. İstanbul, 2009.
26. Fukuyama F. Devlet inşası. 21 Yüzyılında dünya düzeni və yönetişim. İstanbul, 2005.
27. Suatt İ. Türkmenin Jeopolitik Konumu ve Türk Dünyası. Ankara, 1999.
28. Suat İ. Türklerin jeopolitiği ve avrasiyaçılıq. Ankara, 2005.
29. Türkdoğan Orhan. Türk Tarihinin Sosyolojisi. İstanbul, 2003.
30. Uçarol R. Siyasi tarix (1789-1999). İzmir, 2000.
31. Üçök C. Siyasi tarix. Ankara, 1961.
32. Ümit. Türkiye və Avrupa entegrasiyonu. Ankara, 1995.
33. Yavuz G. Y. "Böyük Ortadoğu". İstanbul, 2004.

Rus dilində

1. Адамишин А. На пути к мировому правительству // Россия в глобальной политике, 2002, №1.
2. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика (Документы и материалы). Баку, 1998.
3. Актуальные проблемы современности и истории. М., 1998.
4. Античная Греция. М., 1983.
5. Арбатов А.Г. Национальная безопасность России в многополярном мире // Вестник РАН, 2000, №11.
6. Артхашастра, или наука политики. М., 1993.
7. Аристотель. Сочинения. Т.4. М., 1981.
8. Ашенкампф Н.Н., Погорельская С.В. Современная geopolitika. М., 2005.
9. Аристотель. Политика. Афинская полития. М., Мысль, 1997.
10. Бабурин С.Н. Российский путь: становление российской geopolitiki накануне XXI в. М., АНКО, 1995.

11. Балуев Д.Г. Информационная революция и современные международные отношения. Нижний Новгород, 2001.
12. Барановский В.Г. Политическая интеграция в Западной Европе. Некоторые вопросы теории и практики. М., 1988.
13. Барановский В.Г. Международные организации как механизмы регулирования международных отношений. М., 2000.
14. Бажанов Е.П. Современный мир. М., 2004.
15. Бердяев Н.А. Судьба России. М., Изд-во МГУ, 1990.
16. Бжезинский З. Великая шахматная доска. Господство Америки и ее геостратегические императивы. М., 1998.
17. Бжезинский З. Выбор: Мировое господство или глобальное лидерство. М., 2004.
18. Бек У. Что такое глобализация? М., 2001.
19. Бешлос М.Р., Тэлботт С. На самом высоком уровне: закулисная история окончания "холодной войны" (пер. с англ.). М., 1994.
20. Ближний Восток: история и современность. М., 1997.
21. Брук С.И. Население мира. М., 1986.
22. Боннар А. Греческая цивилизация: Пер. с фр. М., Искусство, 1995.
23. Васильев Л.С. Проблемы генезиса китайской мысли (формирование основ мировоззрения менталитета). М., Наука, 1989.
24. Василенко И.А. Геополитика современного мира. М., Гардарики, 2006.
25. Вандам А.Е. Наше положение. Геополитика и геостратегия. М., 2002
26. Валлерстайн И. Анализ мировых систем и ситуация в современном мире. СПБ., 2001.
27. Вернадский В.И. Размышления натуралиста. Научная мысль как планетарное явление. М., Наука, 1977.
28. Володин А.Г., Широков Г.К. Глобализация: начала, тенденции, перспективы. М., 2002.
29. Гаджиев К.С. Введение в geopolitiku. М., Логос, 1998.
30. Гаджиев К.С. Геополитика Кавказа. М., Международные отношения, 2003.

31. Гасанов А.М. Современные международные отношения и внешняя политика Азербайджана. Учебник. Баку, Шарк, 2007.
32. Гасымлы М. ССРТ-Турция: от нормализации отношений до новой холодной войны (1960-1979 гг.). М., 2008.
33. Гасымлы М. Турция-СССР: от переворота до распада. 1980-1991. М., 2010.
34. Гегель Г.В. Лекции по философии и истории. СПб., 1993.
35. Гегель Г.В. Наука логики. В 3-х томах, Т.1, М., Мысль, 1970.
36. Геополитика. Антология. М., Культура, 2006
37. Геродот. История. Ленинград, 1972.
38. Глобализация: человеческое измерение. М., 2002.
39. Гомеров И.Н. Государство и государственная власть: предпосылки, особенности, структура. М., 2002.
40. Границы глобализации: Трудные вопросы современного развития. М., 2002.
41. Гражданская политика. Мир политической мысли: Хрестоматия по политологии. СПб., 1993.
42. Гумилев Л.Н. Ритмы Евразии, М., Прогресс, 1993.
43. Гумилев Л.Н. От Руси к России. М., Экопрос, Прогресс, 1992.
44. Гумилев Л.Н. Этногенез и биосфера Земли. Л., Гидрометеоиздат, 1990.
45. Данилевский Н.Я. Россия и Европа. М., 1991.
46. Дергачев В.А. Глобальная геоэкономика. Киев, 2000.
47. Дергачев В.А. Геополитика. М., ЮНИТИ, 2004.
48. Дергачев В.А. Геополитика. Киев, ВИРА-Р, 2000.
49. Дергачев В.А. Геоэкономика. Современная геополитика. Киев, ВИРА-Р, 2002.
50. Дебилур А. Дипломатическая история Европы от Венского до Берлинского конгресса. 1814-1878 (пер. с французского). М., 1997.
51. Дипломатический словарь. В 3-х тт. Изд.4-ое. Москва, 1985.
52. Джеймс П., Мартин Д. Все возможные миры: история географических идей. М., 1988.
53. Дрейер О.К. Глобальные проблемы и "третий мир". Общемировые и региональные процессы развития. М., 1991.

54. Дробот Г.А. Роль международных организаций в мировой политике: основные теоретические подходы // Вестник Московского Университета: сер.18. Социология и политология, 1999, №1.
55. Дутин А.Г. Основы геополитики. Геополитическое будущее России. Мыслить Пространством. М., АРКТОГЭЯ-центр, 2000.
56. Дутин А.Г. Консервативная революция. М., 1994.
57. Эжиев И.Б. Геополитика Каспийского региона. -М., Андалус, 2007.
58. Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика Каспийского региона. М., Международные отношения, 2003.
59. Желтов В.В., Желтов М.В. Геополитика: история и теория. М., 2009.
60. Желтов В.В., Желтов М.В. Глобализация. Кемерово, 2007.
61. Желтов В.В., Желтов М.В. Политическая социология. Кемерово, 2006.
62. Жизнин С.З. Основы энергетической дипломатии. В 2-х тт. М., 2002.
63. Жириновский В.В. Очерки по геополитике. Псков, 1997.
64. Зеркин Д. Основы конфликтологии. Ростов на Дону, 1998.
65. Зенгер Х. Стратагемы. О китайском искусстве жить и выживать. М., 1995.
66. Зубов А. Геополитическое будущее Кавказа // Знамя, 2000, №4.
67. Зюганов Г.География победы. Основы российской геополитики. М., 1998.
68. Зюганов Г.А. Россия – Родина моя. М., 1998.
69. Зенковский В.В. Русские мыслители и Европа. М., 1997.
70. Ильин И.А. Наши задачи. Т.2. М., 1993.
71. Информационные вызовы национальной и международной безопасности. Под ред. Ю.В. Федорова. М., 2002.
72. Иноземцев В. Британская империя и современная геополитика // МЭ и МО. – 2003, №8.
73. Исаев И.А., Золотухин Н.М. История политических и правовых учений России. XI-XX вв. – М., 1995.
74. Эмир-Ильясова Э.И. Азербайджан в системе международных отношений. Баку, 2000.

75. Каграманов Ю. Ислам, Россия и Запад // Новый мир. 2001, № 7.
76. Казанцев Ю.И. Международные отношения и внешняя политика России (XX век). Ростов-на-Дону, 2002.
77. Карло Ж., Савона М. Геоэкономика. М., 1997.
78. Кастьель М. Информационная эпоха. М., 1999.
79. Кеннеди П. Вступая в XXI век. М., 1997.
80. Кейган Р. Сила слабости // Внешняя политика нового века, 2002.
81. Киссинджер Г. Нужна ли Америке внешняя политика. К дипломатии для ХХI века. М., 2002.
82. Классика geopolитики XX век. – М., АСТ, 2003.
83. Крымская (Ялтинская) конференция трех союзных держав – СССР, США и Великобритании. М., 1979.
84. Колосов В.А., Мироненко Н.С. Геополитика и политическая география. М., Аспект-Пресс, 2005.
85. Коваленко И.И. Международные неправительственные организации. М., 1976.
86. Крылов Н.Б. Принципы участия государств в системе ООН. М., 1986.
87. Кувалдин В.Б. Национальное государство в эпохи глобализации // Свободная мысль – XXI, 2000, №1.
88. Кузьменко И. Геополитика Святой Руси // Третий мир, 1994, № 1.
89. Кутагин В.М. Формирование новой системы международных отношений // Современные международные отношения. М., 2004.
90. Кулиев Дж. К истории образования второй республики Азербайджана. Баку, 1997.
91. Лебедева М.М. Мировая политика. М., 2001.
92. Марниченко А.И. Геополитика М., 2009.
93. Маккиндер Х.Дж. Географическая ось истории // Политическая история, 1995. №5.
94. Маккиндер Х.Дж. Географическая ось истории // Геополитика: Антология. М., 2006.
95. Медведев Ж., Медведев Р. Неизвестный Сталин. М., Права человека, 2001.
96. Мельвиль А.Ю. Демократические транзиты. Теоретико-методологические и прикладные аспекты. М., 1999.
97. Мельвиль А.Ю. Становление транснациональной политической

- среды и "волны" демократизации // Современные международные отношения и мировая политика. М. 2004.
98. Международные отношения и борьба идей. М., 1981.
99. Международные отношения: теории, конфликты, организации. Москва, 2004.
100. Мехтиев Р.Э. Межнациональные отношения на исходе XX столетия. Баку, 1995.
101. Мехтиев Р.Э. Азербайджан: вызовы глобализации. Баку, 2004.
102. Мехен А. Влияние морской силы на историю: 1660-1783. М., АСТ, 1941; СПб., Terra Fantastika, 2002.
103. Мечников Л.И. Цивилизация и великие реки. М., 1995.
104. Милютин Д.Л. Критические исследования значения военной географии и военной статистики // Русский геополитический сборник. 1997, №2.
105. Мировая политика и международные отношения на пороге третьего тысячелетия. Под ред. М.М. Лебедевой. М., 2002.
106. Михайлов Т.А. Эволюция геополитических идей. М., 1999.
107. Монтеске Ш. Избранные произведения. М., 1995.
108. Моравецкий В. Функции международной организации. М., 1976.
109. Морозов Е.Ф. Последний фельдмаршал. Русский геополитический сборник. М., 1966, №2.
110. Мухаев Р.Т. Геополитика. М., 2007.
111. Мудрецы поднебесной. Симферополь, 1998.
112. Нартов Н.А. Геополитика: Учебник. М., ЮНИТИ, 2004; 2007.
113. Нартов Н.А., Нартов В.А. Геополитика. М., 2007.
114. Немова Л.А. Глобализация: некоторые аспекты воздействия на экономику Канады // США – Канада: Экономика, политика, культура, 2000, №5.
115. Нешатаева Т.Н. Международные организации и право. М., 1998.
116. Основы евразийства. – М., АРКТОГЕЯ-ЦЕНТР, 2003.
117. Орлов А. Тайная битва сверхдержав. М., 2000.
118. Очерки теории и политического анализа международных отношений. М., 2002
119. Петров В.Л. Геополитика России. М., 2003.
120. Перегудов С.П., Семененко И.С. Корпоративное гражданство, как новая форма отношений бизнеса, общества и власти. М., 2006.

121. Поздняков Э.А. Геополитика. М., Прогресс-Культура 1995.
122. Плещаков К.В. Геополитика в свете глобальных перемен // Международная жизнь, 1994. №10.
123. Протопов А.С., Козьменко В.М., Елманова Н.С. История международных отношений и внешней политики России (1648-2000). М., 2003.
124. Россия морей. М., Институт ДИДИК, 1997.
125. Савицкий П.Н. Геополитические основы евразийства. М., 2002.
126. Савицкий П.Н. Степь и оседлость // Континент Евразия. М., 1977.
127. Савицкий П.Н. Географический обзор России-Евразии // Континент Евразия. М., Аграф, 1997.
128. Савицкий П.Н. Континент-океан. М., 1997.
129. Санислан Л.С. Основы политической науки. М., 1992.
130. Секистов В.А. Война и политика. М., 1970.
131. Семенов Тянь-Шанский В.П. О могущественном территориальном владении применительно к России. СПб., 1915.
132. Семенов Тянь-Шанский В.П. Географические соображения о расселении человечества в Евразии и о прародине славян. СПб., 1916.
133. Семенов Тянь-Шанский В.П. Район и страна. М., 1928.
134. Сендеров В.А. Евразийство – миф XXI века? // Вопросы философии, 2001, №4.
135. Солоневич И.Л. Народная монархия. М., 1991.
136. Современные международные отношения и мировая политика. Под ред. А.В. Торкунова. М., 2004.
137. Сорос Дж. Кризис мирового капитализма. ИНФРА, М., 1993.
138. Стиглиц Дж. Глобализация: тревожные тенденции. М., 2004.
139. Стратегия в области национальной безопасности США от 20 сентября 2002 г.// ИТАР-ТАСС. Компас, 2002. № 41, 10 октября.
140. Страбон. География. М., 1994.
141. Тегеранская конференция руководителей трех союзных держав – СССР, США и Великобритании. М., 1978.
142. Тихонравов Ю.В. Геополитика. М., ИНФРА-2000.
143. Тойнби А. Дж. Постижение истории. М., Прогресс, 1991.
144. Трубецкой Н.С. Об идее – правительнице идеократического государства // история, культура, язык. М., Прогресс, 1995.

145. Трубецкой Е.Н. Смысл жизни. М., Республика, 1994.
146. Трубецкой Е.Н. Старый и новый национальный мессианизм. //Очерк русской философии и истории. Москва, 1994.
147. Тузиков А.З. Основы geopolitiki. М., 2004.
148. Туровский Р.Ф. Политическая география. М., 1999.
149. Фукуяма Ф. Конец истории? // Вопросы философии, 1990, № 3
150. Фукидил. История. Ленинград, 1981.
151. Ферро М. Запад и Советская революция (1917-1985) // МЭИМО, 1991, №9.
152. Хантингтон С. Столкновение цивилизаций: Пер. с англ. М., АСТ, 2003.
153. Хантингтон С. Третья волна: Демократизация на исходе XX века. М., 2003.
154. Хаусхофер К. О geopolitike. Работа разных лет. М., Мысль, 2001.
155. Хореев Б.С. Очерки геоглобалистики и geopolitiki. М., 1997.
156. Холодная война. 1945-1963 гг. Историческая ретроспектива. М., 2003.
157. Черчиль У. Вторая мировая война. В 3-х книгах. М., 1991.
158. Цинбурский В.Л. Остров России. Перспектива российской geopolitiki// Полис, 1993, №5.
159. Цинбурский В.Л. Земля за Великим Лимитрофом // Бизнес и политика, 1995, №9.
160. Цицерон. Диалоги. М., 1994.
161. Цыганкова П.А. Международные экономические организации. Справочник. М., 1995.
162. Якунин В.И., Зеленов Е.И., Зеленева И.В. Российская школа geopolitiki. Санкт-Петербург. 2008.
163. Уткин А. И. Мировой порядок ХХI века. М., 2001.
164. Шаран П. Сравнительная политология. Ч.1-2. М., 1992.
165. Шацилло К.Ф. От Портсмутского мира к первой мировой войне. Генералы и политика. М., 2000.
166. Шmitt K. Новый "homos" земли // Элементы, М., 2000.

167. Шмит К. Планетарное напряжение между Западом и Востоком и противостояние Земли и Моря // Элементы. М., 1996, 1997, №8.
168. Шреплер Х.А. Международные организации. Справочник. М., 1995.
169. Шреплер Х.А. Международные экономические организации. Справочник. М., 1997.

İngilis dilində

1. After the Soviet Union. From Empire Nations. N.Y.- L., 1992.
2. Durch William J. (ed). Peacekeeping, American Politics and Uncivil Wars of the 1999 s., N.Y., 1996.
3. Cooper R. Is there a New World Order?//Prospects for Global Order. Vol.2. London, 1993.
4. Friedman Th.L. The Lexus and the Olive Tree. N.Y., 1999.
5. Jackson R. Quasi-states, Sovereignty, International Relations and the Third World. N.Y. 1990.
6. Jackson R. International Relations and the Third World. N.Y., 1990.
7. Gilpin R. War and Change in World Politics. Cambridge. N.Y., 1981.
8. New States, New Politics: Building the Post-Soviet Nations. Cambridge. 1997
9. Many Globalizations: Cultural Diversity in the Contemporary World. P.L. Berger, S.P. Huntington (eds.). Oxford, N.Y., 2002.
10. Miller L. Global Order: Values and Power in International Politics. Boulder, Co, 1994.
11. Mackinder H. Democratic Ideals and Reality: A Study in the Politics of Reconstruction. Washington, 1996.
12. Mackinder H. Demokratik ideals and Reality. N.Y., 1962.
13. Mackinder H. J. The round-world and winning of peace. London. 1943.
14. Nations in Transit 2002: Civil Society, Democracy, and Markets in East Central Europe and the Newly Independent States. New Brunswick. №5, 2002.
15. Russet B., Stark H., Kinsella D. World Politics: The Menu for Choice. Sixth edition. Boston, N.Y., 2000.

Istifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları

16. Spiro P. New Global Communities Nongovernmental Organizations in the International Decision-Making Institutions Quarterly. Hiver, 1995.
17. Spykman N/ Americas Strategy World Politics. Hamdem, 1942.
18. Stiglitz E. Globalization and its Discontents. N.Y., 2002.
19. The New International Relations: Theory and Practice. M.C. Smouts (ed.) – N.Y., 2001.
20. UNDP Human Development Report on 2000.
21. Wallerstein I. The Capitalist World Economy. Cambridge, 1979.
22. Wallerstein I. Geopolitics and Geoculture: Essays on the Changing World-system. Cambridge: Cambridge University Press, 1992.
23. Wallerstein I. The Modern World System. Cambridge, 1974.
24. Wallerstein I. The Politics of the World-Economy. Cambridge, 1984.

Fransız dilində

1. Balencie J. M., de La Grange A. Mondes rebelles, acteurs< conflits et violences politiques. Paris, 2001. T.1.
2. Chretien J. Paris, Prunier G. Les ethines ont une histoire. Paris, 1999.
3. Chautard S. Geopolitique du XX siecle. Paris, 2007.
4. Ratzel F. Geographie politique // Геополитика. Антология. М., 2006.
5. Renan E. Quest-ce qu'une nation? Paris, 1997.
6. Rosiere S. Geographie politique et Geopolitique: Une grammaire de l'espace politique. Paris, 2007.
7. Soulier G. Minorites, Etats et sociétés // Fenet A., Soulier G. (dir) Les minorités et leurs droits depuis 1789. Paris, 1989.
8. Vidal de la Blache P. La France de l. Est. Paris, 1917.

Beynəlxalq və yerli jurnallar

1. Дипломатический вестник. Москва, 1992-2005.
2. МЭИМО. М., 1992-2005.
3. III Era. Bakı, 1997.
4. Вестник Московского Университета. Серия: Социология и политология. М., 1998-2005.
5. Компас. М., 2002-2005.
6. "Полис". М., 1997-2005.
7. "Stratejik Analiz". Ankara 2005-2009.

Internet resursları

1. BMT – <http://www.un.org>
2. Aİ – <http://www.europa.eu.int>
3. NATO – <http://www.nato.int>
4. Avropa Məhkəməsi – <http://www.icj-cij.org>
5. AŞ – <http://www.coe.int> (rus dilində www.coe.ru)
6. Freedom House – <http://freedomhouse.org>

Başqa beynəlxalq təşkilatlar

1. <http://www.organic.com>:
2. <http://www.sustainable.doe.gov>
3. <http://www.envirolink.org>

Digər resurslar

1. <http://china.si.umich.edu/telecom/telecom-info.html>
2. <http://migration.ucdavis.edu>
3. <http://www.turksam.org>.
4. <http://www.unpan.org> (100-dən artıq beynəlxalq KİV-lərin qloballaşma və integrasiya ilə bağlı materialları)
5. <http://www.wfs.org> (gələcək dünya və ona təsir göstərən amillər haqqında materiallar)
6. <http://worldcitizen.org> (dünya politoloqları yeni dünya nizamı mövzusunu müzakirə edir)
7. <http://www.grid/let/rug/hi/ahc>
8. <http://www.chagala.com/usrolez.pdt>
9. <http://www.cis.by>
10. <http://www.csf.colorado.edu/case net/index.html>
11. <http://www.d-n-i.net>
12. <http://www.etown.edu/v1/>
13. <http://www.lib.byu.edu/rdh/wwii/>
14. <http://www.lib.muohio-edu/inter/subj/history/wwii/index.html>
15. <http://www.ukans.edu/histoty/vl>

Гасанов А.М.**ГЕОПОЛИТИКА****Резюме**

В этой книге, впервые написанной на азербайджанском языке в качестве учебника, читателям в систематизированной форме преподносятся накопленные теоретические знания о geopolитической науке. Книга состоит из введения, 9 глав, краткого geopolитического словаря, списка использованной литературы и информационных ресурсов.

В первой главе рассматриваются первоисточники и история развития geopolитики, приводится историография geopolитических идей и теорий древнего и средневекового периодов.

Во второй главе комментируется возникновение geopolитики как отдельной науки во второй половине XIX и первой половине XX веков, пройденный ею путь развития, характеризуются идеи и теории классических geopolитических школ западных стран, континентальной Европы и англо-американской классической geopolитической школы.

В третьей главе анализируются geopolитические концепции и цели великих держав, участвовавших во Второй мировой войне.

В четвертой главе приводится обширная аналитическая информация о geopolитике западных стран во второй половине XX века и на современном этапе, в том числе о характеристиках, основных теориях и течениях европейской континентальной и англо-американской атлантической geopolитики.

Пятая и шестая главы посвящены по отдельности анализу geopolитических школ, теорий, доктрин и концепций России и Турции. В данных главах прослеживаются и комментируются этапы развития geopolитического мышления этих стран со средних веков до современного периода.

Седьмая глава рассказывает о возникновении и развитии геополитики как науки. В ней разъясняются научное понятие, объект и предмет, категории, законы, функции, методология и методы геополитики.

В восьмой главе читателям предлагаются информация и комментарии о формировании геополитической структуры мира, классификации мировой системы, геополитических периодах и моделях и их характерных особенностях.

Последняя – девятая глава посвящена современной мировой системе и ее геополитической характеристистике. В ней комментируются геополитические особенности и новые тенденции современной мировой системы. Затрагиваются проблемы обеспечения прав суверенных государств в условиях глобализации экономической жизни мира, политического и информационного пространства, читателям преподносится информация о новом миропорядке, основных геополитических, геоэкономических и военно-геостратегических вопросах, угрожающих человечеству, и перспективах их решения.

Учитывая, что книга адресована азербайджанским читателям, автор в соответствующих ее частях также отвел место интересам основных силовых центров мира на евразийском пространстве, проводимой ими геополитике в бассейне Каспийского и Черного морей и на Южном Кавказе, вопросам влияния данной политики на нынешнее и будущее геополитическое положение Азербайджана.

В конце книги читателям предлагается составленный автором словарь разъяснений более 450 терминов и выражений, охватывающий, можно сказать, всю необходимую информацию о геополитике.

GEOPOLITICS

Resume

This book, for the first time written in Azerbaijani as a textbook, in a systemized form provides the readers with theoretical knowledge about geopolitical science. It is comprised of a preface, 9 chapters, brief geopolitical dictionary, bibliography and information resources.

The first chapter examines source materials and history of geopolitics development, offers historiography of geopolitical ideas and theories of ancient and middle ages periods.

The second chapter observes the creation of geopolitics as a separate science in the second half of 19th century and the first half of 20th century, the path it passed and also characterizes ideas and theories of classic and geopolitical schools of western countries, mainland Europe and Anglo-American classic school of geopolitics.

The third chapter analyses geopolitical conceptions and aims of great powers, which took part in the World War II.

The fourth chapter provides comprehensive analytical information on geopolitics of western countries in the second half of 20th century and at the present stage as well as characteristics, major theories and trends of mainland European and Anglo-American geopolitics.

The fifth and sixth chapters separately deal with analysis of geopolitical schools, theories, doctrines and conceptions of Russia and Turkey. Both chapters trace and comment on the stages of development of geopolitical thoughts of these countries from Middle Ages to the present time.

The seventh chapter tells about the establishment and development of geopolitics as a science. It explains a scientific concept, object, subject, categories, laws, functions, methodologies and methods of geopolitics.

The eighth chapters offers information and comments on the forma-

tion of the world's geopolitical structure, classification of the world system, geopolitical periods, models and their specific features.

The ninth chapter addresses the modern world system and its geopolitical characteristics. It comments about geopolitical features and new tendencies of the contemporary world system. The chapter touches the problems of ensuring the rights of sovereign states amidst globalization of the world's economic life, political and informative space, also gives the readers information about the new world order, major geopolitical, geo-economic and military-geostrategic problems threatening mankind and perspectives of their solving.

Since this book is intended for the Azerbaijani readers, the author featured in its relevant parts the interest of major centers of force in the Eurasian space, geopolitics pursued by them in the Caspian and Black sea basin and South Caucasus, impact of this policy on the present and future geopolitical position of Azerbaijan.

At the end of the book the author offers a dictionary of 450 terms and expressions covering almost all the necessary information on geopolitics.

Nəşriyyatın direktoru:

Varis Allahverdiyev

Texniki redaktor:

Cəsarət Qasimov

Dizayner:

Əliş Xəlilov

Korrektor:

Firuzə Məmmədova

ƏLİ HƏSƏNOV

GEOSİYASƏT

DƏRSLİK

**Çapa imzalanıb: 17.06.2010
Formatı: 64x90 1/16. Həcmi: 37,75.
Sifariş: 101. Tiraj: 5000**

**“Aypara-3” metbəesində çap olunub
Ünvan: Badamdar qəsəbesi, 1-ci y/m, kvartal 334.**